


VASİLİ QRİQORYEVİÇ YAN

ÇİNGİZ XAN



**"AVRASIYA PRESS"
BAKİ-2006**

Bu kitab "V.Yan. Çingiz xan" (Bakı, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1960) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Rus dilindən tərcümə edən:

Hacı Hacıyev

891.711-dc22

AZE

Vasili Qriqoryeviç Yan. Çingiz xan. Bakı, "Avrasiya press", 2006,
344 sah.

V.Yanın "Bati" və "Sonuncu dənizə doğru" əsərlərinin də daxil olduğu
məşhur tarixi trilogiyasının birinci kitabı olan "Çingiz xan" romanında ilkin
orta əsrlərin ab-havası bütün kəskinliyi ilə təsvir olunmuşdur. Monqol-tatar
qövmlərinin dünya hegemonluğu iddiası, var-dövlət hərisliyi Asiyani və
Avropanın böyük hissəsini qana çalxayan Çingiz xan hücumları və müxtəlif
şərq təzahürləri bu əsərdə öz əksini tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ile kütləvi nəşrlərin həyatı
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ile nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN10 9952-421-79-4

ISBN13 978-9952-421-79-8

© "AVRASIYA PRESS", 2006

ÖN SÖZ

Vasili Qriqoryeviç Yan (1875-1954) Kiyevdə anadan olmuşdur. 1897-ci ildə Peterburq Universitetinin tarix-filologiya fakültəsini bitirmiştir. Ele həmin il, o, Şimali və Mərkəzi Rusiyani piyada səyahətə çıxmış, iki il kəndbekənd gezmiş, ovçu və balıqlı qəsəbələrini dolaşmış, Dnepr boyu sallar üzərində üzümüzdür. Bu səyahət ona Rus xalqının ənənələri və dili haqqında dərin biliklər vermişdir. Öz təessüratlarını 1901-ci ildə dərc etdirdiyi "Piyadannın qeydləri" kitabında toplayan V.Yan yenidən səyahətə yollanmış, ele həmən ildə də at belində Qaraqum səhərəsim keçərək Xiva və Buxara şəhərlərinə gelmişdir. Oradan İранa yollanan gənc yazıçı Əfqanıstan sərhədi boyunca Sensitan və Belucistani gəzmiş, Hindistana qəder gedib çıxmışdır. Vaxtı ilə Makedoniyalı İskəndərin, Çingiz xanın, Teymurləngin, Babur şahın və digər fatehlerinin keçdiyi qədim Asiya çöllərində dolaşarkən Vasili Yanın qəlbində Asiyənin tarixi keçmiş haqqında əsər yazmaq ideyası doğulur. O, Beluçistanda olarken Port-Arturda Rus-yapon müharibəsinin başladığı haqda xəbər tutur. Ve dərhal Mancuriyaya yollanır. O, burada Ali Baş Komandanlıq yanında Peterburq Telegraf Agentliyinin xüsusi müxbiri kimi çalışır. Müharibədən sonra yenidən Orta Asiyaya qayıdan V.Yan bir daha İranda olur, sonra isə bir neçə il İstanbulda və Balkanlarda həmən telegraf agentliyinin müxbiri kimi işləyir. 1918-ci ildə Rusiyaya qayıdan V.Yan ömrünün qalan hissəsini müellilikdən tutmuş redaktorluğa, rejissorluğa qəder müxtəlif peşələrə həsr edir. 1923-cü ildə Moskvaya köçən yazıçı burada geniş yaradıcılıq işlərile məşğul olur. O vaxtdan "Finikiya gəmisi" (1931), "Kurqanlar üstündə od" (1932), "Çəkicvuranlar" (1933) kimi əsərlərini nəşr etdirir.

V.Yan böyük şöhrət gətiren əsərləri məşhur "Monqol basqınları" trilogiyasına daxil olan "Çingiz xan" (1939), "Bati" (1942), "Sonuncu dənizə doğru" tarixi romanları hesab edilir.

Oxuculara təqdim etdiyimiz "Çingiz xan" romanı 1942-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

SALAM, OXUCUM!

Qanadı qırılmış şahin göydə gücsüzdür. Atsız adam yerdə acizdir. Baş verən hər şeyin öz səbəbi var, kələfin ucu onun axırına aparıb çıxardır. Doğru yol səyyahı dünyanın düzəngahından istədiyi mənzilə aparır, səhv və başsəoyuqluq isə onu ölüm bataqlığına gətirib çıxarıır.

Əgər insana fövgəladə bir şeyi, məsələn: çıçaklınan kəndləri viran qoyan dağın od püşkürməsini, məzəlum xalqın qüdrətli hökmədara qarşı üşyan etməsini və ya qəribə, azğın bir xalqın vətən torpağına soxulmasını görmək müyəssər olsa – o adam bütün gördükələrini qələm ilə bir-birinin dalınca düzəməyi öyrənməmişsə, onda həmin adam öz xatirələrini tacribəli təzkiraçıya danışmalıdır ki, o da nəql edilənləri, nəvə və nəticələr iibrət alınsın deyə, davamlı vərəqələrə köçürsün.

Dəhşətli hadisələrin şahidi olmuş adamin susması isə, xəsisin ölüm ayağında, qıymətli şeyləri əbasına büküb adam yaşamayan yerdə basdırmasına bənzəyir.

Fəqət mən qamış qaləmimi itiləyib, mürakkəbə baturaraq tərəddüd içində fikrə getdim... Görəsən xalqların amansız cəlladı. Çingiz xan və onun yirtıcı qoşunu haqqındaki həqiqəti söyləməyə mənim sözüm və qüvvəm çatacaqmı?.. Şimal düzənliliklərdən keçib gələn bu vəhşilərin hücumu dəhşətli idi; qoşunun başında çapan sarısaqqallı hökmədarın qəzəblə döyüşülləri yorulmayan atları ilə Mavərənnəhr və Xarəzmin¹ dinc vadilərindən keçərək yollarda minlərlə vurulmuş baş qoyurdular, hər bir an yeni dəhşətlər tərədirdilər və adamlar bir-birindən soruşurdular: "Görəsən yanın kəndlərin tüstüsündən tutulan səma bir də açılacaqmı, yoxsa artıq dünyanın axırı yetişmişdir?..."

¹ Mavərənnəhr – Amu-Derya ilə Sır-Derya arasındakı yerin adıdır. O vaxt "Türküstan" sözünü bilmirdilər. Xarəzm – Amu-Deryanın aşağılarında yaranmış dövlət idi. XIII əsrdə Xarəzme Aral denizindən tutmuş İran körfəzine kimi olan böyük bir ərazi təbi idи. Qədim Xarəzmin əhəmiyyəti və mədəniyyəti haqqında prof. S.P.Tolstovun tədqiqatına bax.

Çingiz xan haqqında, mongolların müdaxiləsi barədə bildiklərinin və eşitdiklərimin hamisini yazmağı çoxları məndən xahiş edirdi. Mən də çox tərəddüd etdim... İndi isə bu fikrə gəlmİŞAM ki, mənim susmağımın heç bir xeyri yoxdur və mən böyük fəlakəti yazmağı qərara alıram; bütün başarıyyəti, xüsusən bədbaxtliyə məhkum olmuş Xarəzm çöllərinin dinc əməkçilərini bürüyən belə fəlakəti yer üzündə görən olmamışdır...

Çox uzağa getməmək üçün burada mən söhbətimi kəsirəm. Qoca adamlar təsdiq edə bilərlər ki, mənim yazdığını hadisələrin hamisi olmuşdur.

Mətanətli və səbirli adam başladığı işin yaxşı nəticəsini görəcək, bılık axtaran onu tapacaq...

Müəllif



I

DƏRVIŞ XIRQƏSİNDE

Birinci fasil

QIZILQUŞ

*Bizim maskən saldığımız ərazi yərə
sərilmış köhnə, rəngi solmuş xırqəyə bən-
zayır. O, hər tərəfdən hüdudsuz ümumianlar
ilə əhatə olunmuş ada kimidir.*

Qədim ərəb dərsliyindən

Baharın əvvəlində böyük Qaraqum səhrasındaki sakit barxanlarını¹ üzərindən gecikmiş qar çovşunu sürətlə ötüb keçdi. Külək, torpağın arasından baş qaldırıb cücerən təkbir əyilmiş kolları qəzəblə döyəcleyirdi. Ağ qar lopaları havada fırlanırdı. Ona qədər dəvə, gildən tikilmiş günbəzli komanın yanında bir-birinə qışılmışdı. Bəs karvanın bələdçiləri hanı? Bəs sarvanlar ağır yükleri niye dəvələrin üstündən götürüb yere qoymamış, bir-birinin yanına düzənməmişlər?

Dəvələr qar basmış tüküli başlarını yuxarı qaldırırdı, onların qəmli böyürtüsü küləyin viylitisi qarışındı. Uzaqdan zünqirov səsi geldi... Dəvələr başlarını o tərəfə çevirdilər. Qara eşşək göründü. Onun ardınca eşşəyin quyrugündən tutmuş saqqallı bir kişi ayaqlarını sürütləyə-sürütləyə gəlirdi; əynində uzun xırqə, başında hündür dərviş papağı var idi, papağının dövrəsinə Məkkədən gəlmış zəvvər olduğunu bildirən ağ bir parça sarılmışdı.

- Yeri, yeri! On addım da atsan, saman payımı alacaqsan. Vəfah dostum Bekir, bir bax, gör ki mə rast gəldik! Dəvələrin dayandığı yerde onların sahibləri dincəlirlər, nökərlər də yəqin ki, ocaq qala'yıblar. Bir ocağın ki, başına on adam yiğişib, məgər orada on birinci adam üçün bir pəncə düyü tapılmaz? Ey, burada kim var? Müsəlmanlar, hay verin!

¹ Barxan - səhrada küləyin təsirilə emələ gələn, hərəkət edən qum təpəsi

Heç kəs cavab vermedi. Başçı dəvənin boynundakı çatlamış zinqirovun boğuq səsi eşidildi.

Üstünü qar basmış yolcu, eşşeyi bizləyərək yavaş-yavaş alçaq gil hasarı olan həyətin ətrafına dolandı. Gözel naxışlarla işlənmiş qapını örtərək dalına paya keçirmişdilər. Komanın dalında, qum barxanları ilə əhatə olunmuş meydancada ağ və qara daşlardan sətliqə ilə tikilmiş dilsiz-ağızsız qobirlər cergə ilə düzülmüşdü.

– Ey bu sakit məkanın əbədi yuxuya getmiş hörmətlə sakinləri, dərviş Hacı Rəhim Bağdadidən sizə salam olsun! – deyə yolcu, eşşeyi qamışdan hörülülmüş talvanın altına bağlayaraq öz-özünə dilləndi.

– Bəs bu dilsiz-ağızsız məclisin keşikçisi hanı? Bəlkə o, komadadır?

Dərviş çörəyi əlvan torbanın içində ovub tökdü, torbanı eşşeyin başına keçirdi.

– Mənim vəfəli dostum, çörəyin qafanını sənə verirəm. Sənin yeməyin daha vacibdir. Əger gecə donmasaq, sabah məni çəkib apararsan, yola düşərik. İndi isə bərəkatlı Ərəbistanın palmaları altında bize necə isti olduğunu yadımı salıb qızışacağam.

Dərviş payanı çıxarıb qapını açdı. Komanın ortasında, adətən ocağın közordiyi yerdə, sönmüş kömürlərin üstünü kül örtmüştü. Komanın yuxarıya ucalan günbezinin ortasında tüstü üçün desik var idi. Dörd adam divarın yanında sallağı oturmuşdu.

– Səlam və həmdü-sənə! – deyə dərviş onlara müraciət etdi. Ona cavab vermədilər. Bir addım da irolı gəldi. Oturanların hərəkətsizliyi, dinməzliyi və solğunluğu onu tez geri çökilməyə və bəyira çıxmaga məcbur etdi.

– Hacı Rəhim, sən şikayətlənməmisən. Dörd ölü adam axtarı ki, onları kəfəno bürüsün. Sən dilənci və ac olsan da, hełə güclüsen və dünyanın sonsuz yollarında dolaşa bilərsən. Yanında, sahibini itirmiş bütöv karvan dayanıb. Əger istəsəm, bahalı mallar yüklenmiş bu dəvələrin sahibi ola bilərəm. Fəqət haqq axtaran dərvişə heç bir şey lazımlı deyil. O, bundan sonra da kasıb qalacaq və duasını oxuya-oxuya yoluna davam edəcək. Ancaq yazıq heyvanlara da rəhm etmək lazımdır.

Dərviş dəvələrə yanaşdı, onların iplərini açdı, heyvanları bir-birinin yanına düzdü və onları diz üstə xırıldırı. Yüklərin arasından o, bir kisə arpa tapdı və hər dəvənin qabağına bir neçə ovuc arpa tökdü.

– Əger bir nəfər soruşa ki, Hacı Rəhim ömründə savab iş görmişdər, onda bu dəvələr birdən nərildəyib deyərlər ki: "Soyuqda və çovğunda dərvış bizi yedizdirdi və buna görə də donmadıq".

Bütün gecəni dərvış dərz qamışın üzündə uzandı, küreyini, ayaqlarını altına yiğib mürgü vuran eşşəyə söykədi. Səhər külək buludları dağıtdı və şərqdən günəş göründü.

Qəbirlərin üzündə gəzən qızılı şüaları görən dərviş yerində sıçradı.

– Yolcu yolda gərək, Bəkir, gedək! Dərvış kisədə qalan arpanı eşşəyə yükleyib komaya boylandı. Divara söykönmüş dörd nəfərdən ancaq biri qalmışdı. Geniş açılmış tutqun gözlərin qırpmadan baxırdı.

– Bəs o biri ölüler hara getdi? Onlar qəbirə girmədiler ki? Yox, Hacı Rəhim burada qalmaq istəmir; o, yoluna davam edəcək, Xərezmin şəhərlərinə gedəcək, orada çoxlu şəhər adamlar var, orada ağıllı adamların ağızından süd və bal kimi təzə sözər töküllür.

– Ey müsəlman, kömək elə! – deyə xırıltı bir səs piçildədi. Oturmuş admanın qıvrım saqqalı tərpəndi.

– Kimsən?

– Mahmud...

– Xərezmdənsən?

– Mənim qızılquşum var...

– Vay! – deyə dərvış təəccübəndi. – Müsəlman ölüm ayağında öz quşu barədə fikirləşir! Su iç!

Xəstə, balqabaqdan düzəldilmiş dolçadan çətinliklə bir neçə qurtum su içdi. Onun süzülən gözləri dərvişə dikildi.

– Məni Qara Xəncərin qudlurları... ağır yaraşılıblar... Mənim üç yoldaşının aqibəti pis oldu, kimsə qapını bağlamışdı, biz çıxıb gedə bilmədik... Əger sən doğrudan da müsəlmənsən, müsəlmanı dar ayaqda qoyub getmə, bu, adam öldürmək də pisdir... – "Məshəfi-şərif"¹ belə deyir...

Onun dişleri bir-birinə dəyərək taqqıldı, əli yalvarişla dərvişə uzandı və taqətsiz haldə yanına düşdü. Xəstə yam üstə yixildi.

Hacı Rəhim xəstənin yun köynəyinin yaxasını açdı. Sinəsində qaralan yaradan qan damcılayırdı.

¹ Məshəfi-şərif - Quran

— Qanı kəsmək lazımdır. Onu nə ilə sariyım?

Onun yanında məharətlə sarılmış qalın aqçalma var idi. Dərviş çalmanın açımağa başladı.

Çalmanın zərif parçasının arasından uzunsov girdə qızıl lövhə düşdü. Dərviş onu götürdü. Lövhənin üstünə qanadları açıq bir qızılquş zərif şəkilde hekk olunmuşdu və cığırda qaçısan qarışqlara oxşar qəribə hərflərdən yazı yazılmışdı.

Dərviş fikrə getdi və xəstəni daha diqqətlə süzməyə başladı.

— Bu adamda gələcəkdə baş verəcək böyük sarsıntı alovunun əlaməti var. Deməli dirilən ölüünün sırrı bundaymış, — deyə dərviş piçildədi. — Bu böyük tatar xaçanının¹ payszasıdır². Bu qızılquşu gizlətmək lazımdır; xəstənin aqlı və təqəti özünə gələndə ona verərem. — Dərviş qızıl lövhəni enli qurşağının içine soxdu.

O, çalmanın zərif parçası ilə onun yaralı sinəsini sariyana kimi xəstə ilə xeyli olleşdi. Sonra o, komadan çıxdı, dəvələrdən birini qaldırb qapının ağızına çəkdi. O, dəvəni dizi üstə xixirdaraq xəstəni qucağına alıb getirdi və onu tüklü güvənlərin arasında əyləşdirdi, qıldan hörülülmüş ipə onu dəvəyə bağladı.

Günəş barxanların üzərindən təzəce boylanarken, dərviş güclə seçilən çığır ilə əriyən qara tapdalayaraq addımlayırdı. Eşşək dırnaqlarını yere vura-vura onun ardınca gəltirdi, eşşəyin dalınca isə iki güvənlü hündür dəvə ləkləyərək yeriyirdi. Dəvənin üstündəki xəstə taqətsiz halda yırğalanırdı.

— Bekir, irəli! Ürgəncə³ tez çataq, orada sən bir qucaq quru yonca yeyəcəksən. Bura təhlükəlidir. Qara Xəncər təpənin dalından çıxıb sənin sahibini qul edər, sənin də qara gönüünü soyar. Tez, buradan uzaqlaşaq!

İkinci fəsil

KÖCƏRİ ALAÇIĞINDA

Xərezm şahının¹ oğlu vəliəhd Cəlaləddin Menqburni Qaraqum çöllərində ova çıxmışdı. Seçmə atlara minmiş iki yüz ığid gənc xan müşayiət edirdi. Onlar şahın gizli əmrini yerinə yetirirdilər — Cəlaləddini izləyirdilər ki, o, Xərezmin hüdudlarını keçərək qaçmasın. Athilar səhrada yarımdairə şəklində irəliləyərək ceyranları və gurları² bir-birinin yanında olan təpələrə təref qovurdular. Nökərlər əvvəlcədən orada təpəsi ağaran qara çadır qurmuşdular və ovun bütün iştirakçıları üçün kef məclisi hazırlayırdılar.

Bahar, tək-tək görünən erkən çiçəkləri qumların üzərinə səpələmişdi. Qar topalarının qalıqları günəşin gözqamaşdırıcı şüaları altında sürətlə əriyirdi. Ovun üçüncü günü hava birdən tutuldu. Şimaldan, Qıpçaq çöllərindən³ soyuq külək əsdı və qar çovğunu başladı.

Cəlaləddin iti qaçan qara türkəm atının belində yaralanmış erkək ceyramı qova-qova öz yoldaşlarından uzaq düşmüşdü. O, təkənin necə axşadığını və qulaqlarını şəkləyərək geri baxdığını gördü. Ov yaxında idи, lakin ceyran əyri buynuzlarını, silkələyib yenidən irali sıçradı. İnadlı və qəzəbli xan tərləmiş ayğırı çaparaq gözünü ceyranın uzaqda görünən qara və dik dayanmış quyuğundan çəkmirdi.

Nəhayət, ceyranı oxla vurdı və yəhərin dalına bağladı. Bu vaxt çovğun daha da bərkimışı və çığrları qar örtməşdi. Cəlaləddin başa düşdü ki, azmişdir və çovğun bir neçə gün davam etsə o, mehv ola bilər. O, atın cılıvundan tutaraq küləyə qarşı gedirdi. Gecə düşürdü. Xan yorularaq çulu açdı, atın üstünü basdırıldı, bütün gecəni beləcə oturdu, səhərə kimi qar yarıya qəder onun üstünü örtməşdi.

¹ Xərezm şahı — XIII əsr müsəlman hökmdarlarından ən güclüsü, Xərezm dövlətinin şahı idi.

² Gur — göl eşşəyi

³ Qıpçaq çölü — Dneprden tutmuş şərqə Semireçyeaya kimi olan böyük arazi. Buranın əhalisi türk mənşəli xalqlardan olan qıpçaqlar idи. Rus tarixində qıpçaqları "polovesler", qerbədə isə onları "kumanlar" adlandırdılar. Macaristanda "Böyük Kumaniya" və "Kiçik Kumaniya" vilayətləri vardır ki, bunların da əhalisi XIII əsrde monqol-tatar basqınından qaçan poloveslerin nesilləridir.

¹ Xaqañ — "xanlar xanı", monqolların və tatarların hökmətləri.

² Paysza — Çingiz xanın emrile metal və ya taxtadan kesilmiş lövhə: paysza monqol torpaqlarından serbest keçib getmək üçün buraxılış idи. Paysza onun sahibinə böyük hüquqlar verirdi: hökumət adamları payszanı göstərən şəxsə kömək etməli, ona at, bələdi və erzaq verməli idilər.

³ Ürgənc — Xərezmin paytaxtı, Amu-Dərya çayının aşağılarında, sonra monqol tərəfindən dağıdılmışdır.

Gün çıktı, külək yatdı. Qar əriməyə başladı, barxanların arasından sular axdı. Cəlaləddin uzaqlara baxaraq işarə qülləsini – çırçı və sümükdən qalanmış təpəni gördü; o, dəniz kimi görünən səhralınlardan yolu tapdı. Xan ora yol aldı. Təpələrin arasındaki gilli dərədə dörd yoxsul və his basmış alaçığ var idi.

Qoca köçəri türkmən, itin bərk hürdüyünü eşidib alaçıqdan çıktı. Ciyninə saldığı keçi dərisindən olan kürküni eli ilə tutub hörmətlə atıya yanaşdı və qonaqpərvərliklə cilovdan yapışdı.

– Əger mənim evim sənənənən çox yoxsul görünməzsə, onda içəri buyur, hörmətlə bəy! – dedi. Qoca, qonağın zəngin geyimində, qalın ipəkdən tikilmiş tünd qırmızı şalvarına, hər şeydən də çox ancaq sultanlara layiq əzəmətli qara ata heyran-heyran baxırdı.

– Salam! Arpan var? Haqqını ikiqat verərəm.

– Səhralada çörək puldan qiymətlidir. Ancaq eñiz qonaq nə istəsə, tapılar. Sənin atına arpa əvəzinə nə yaxşı buğda veriləcək...

Yaxınlıqdakı alaçıqdan əl dəyirmanının səsi gəlirdi, qadınlar buğda çekirdilər.

– Hey, bura baxın! Gəlin, atı aparin!

Ayaqlarının üzünə kimi tünd qırmızı köynək geymiş iki qız, sinişlərindəki gümüş bezekləri və pulları cingildədərək alaçıqdan bayaşa atıldılar və başlarına örtdükləri yarımsəffaf parçanın kənarı ilə üzərini tutdular. Onlar iki tərəfdən atın cilovundan yapışib apardılar.

Xan alaçığa girdi. İçəri isti idi. Ortada qətrənli köklərdən qalanmış ocaq tüstülenirdi. Divarın dibindəki keçənin üstündə arxası üstə bir nəfər uzanmışdı. Qara saqqallı, tutqun, qansız üzü və döşündə çarpezlanmış əlləri ömrünün sona çatdığını bildirirdi. Kesik-kosik nəfəs almاسından məlum olurdu ki, taqətdən düşmüş bu bədən yaşamaq üçün var qüvvəsilə mübarizə aparırlı.

Xəstənin ayaqlarının yanında saqqallı bir dərviş oturmuşdu, hündür papağının dövrəsinə həccə getdiyini bildirən ağ parça bağlamışdı. O, yarımcılpaq idi, ciyninə üstündə çoxlu rəngbərəng yamaqlar olan bir xırqə salmışdı.

Cəlaləddin xəstənin yanındakı keçənin üstündə əyləşərək:

– Salam əleyküm! – dedi. Gözlərinə qədər bürünmiş kəniz iməkleye-iməkleyə gəlib xanın ayağında yaşıl rəngli islanmış uzunboğaz çəkmələri çıxartdı. Cəlaləddin üstündə əyri qılınc olan dəri kəmərini açıb yanına qoydu.



– Kimsən? – deyə o, dərvişdən soruşdu. – Qiyaſəndən belə məlum olur ki, uzaq ölkələrdən gəlmisən?

– Mən dünyani dolaşıram, yalan ümmənində həqiqət adası axtarıram.

– Haralısan, indi hara gedirsən?

– Adım Hacı Rehimdir, məni Bağdadi da çağırırdılar, çünkü Bağdadda oxumuşam. Mənim müəllimlərim ən kamıl, mərhəmətli və bilikli adamlar idı. Mən çoxlu elmlər öyrənmişəm, əreb, türk, fars və qədim pəhləvi dilində yazılın çoxlu dastanları oxumuşam. Fəqət cavənləq günlərimdən mənə peşmanlıq və ağır günahlardan başqa bir şey qalmayıb...

Cəlaləddin şübhə ilə qaşın dardı.

– Bəs hara gedirsən, nə üçün gedirsən?

– Mən beş dənizin əhatə etdiyi yerin məcməyi kimi hamar səthini dolaşıram, şəhərləri, vahələri və səhraları gəzirəm, sonsuz arzularla alışib yanan adamları axtarıram. Mən əsrarəngiz şeyləri görmək, əsil qəhrəmanlara və dindarlara səcdə etmək istəyirəm. İndi mən, deyildiyinə görə Xarəzmin və bütün dünyadanın ən gözəl və zəngin şəhəri olan Ürgəncə yollanıram. Deyirlər ki, orada mən dərin bilikli müdrik adamları və şəhərləri böyük sənət nümunələrilə bəzəyən mahir sənətkarları görə bilərəm.


– Deməli sən, öz igidiyini qılıncın ucu ilə döyüş meydanına yanan qəhrəmanları axtarırsan? – deyə Cəlaləddin ona müraciət etdi və fikrə getdi. – Bəs sən qəhrəmanların igidiyini elə ilhamlı sətirlərə yaza bilərsənmi ki, oğlanlar və qızlar sənin mahnlarını oxusunlar, cəsur oğullar döyüşə atılarkən və ya qocalar ölüm ayağında ikən bu mahnuları təkrar edə bilsinlər?

Dərviş şirlə cavab verdi:

Rudeki¹ öz şeirlə məşhuri-zamandısa,
Mən də dərviş şairəm, şeir təbim rəvandır.
Əger o kor Rudeki məftuni-cahandısa,
Mən səhraya bağhyam, həmdəmim biyabandır.

Ev sahibi xanın vurdugu ceyranı alaçığa sürüdü. Heyvanın derisini soyub içini çıxarmışdır.

¹ Rudeki – IX əsrin dahi şairlərindəndir, Buxarada doğulmuşdur.



– İcazə ver atın bir hissəsini qadınlara verim, sənin üçün şam hazırlasınlar!

– Hamınız qonaq olun! Götürün hamını! – deyə Cəlaləddin cavab verdi. – Mən bəyin ovçusu deyiləm. Mən özüm, bəy oğlu bəyəm, ovu ağaya vermirəm... – O, nazik xəncəri qanından çıxardı. Ceyranın belindən bir parça nazik ət kəsdi və çubuğa keçirərək ocağın kömürləri üstündə qızartmağa başladı.

Ev sahibi ceyranın cəmdəyini qadınlara verdi, özü isə qonağın yanında oturdu. Saqqalını sığallayaraq nəzakət üçün bir neçə sual verdi:

– Necəsən? Qıvrıqsanmı? Qızışa bildin? Valideynlərin necədir?

Xan, adətə eməl edərək öz növbəsində bir neçə sual verdi və sonra soruşdu:

– Sözlərim sənə acıq gelməsin: bu çadır kimindir və mən haradaya!

– Mənim alaçığım Nessa¹ şəhərinə gedən böyük karvan yoluñdan bir mənzil uzaqdadır. Mənim özüm isə böyük səhrada dolaşan adı köçəriyəm, adıma da Qorqud Çoban deyirlər.

Alaçığın dahindəki mirildayan it hürmeye başladı. Çığrtı və ağlamaq səsi gəldi. At ayağının tappiltisi eşidilib dayandı. Qüvvətli bir səs çağrırdı:

– Alaçıqda kim var? Cavab ver, Qorqud Çoban!

Üçüncü fasil

SƏHRA İGİDİ

Qoca durub bayira çıxdı. Söhbət güclə eşidilirdi.

– O, niyə bura gelib? – deyə atı xırıldayaraq piçılı ilə soruşdu.

– Yoxsa ölümü çatıb?

– Üçü də mənim qonağımdır.

– Mən göstərərem ki, Allah onların solğun alnnına nə yazıb...

¹ Nessa – indiki Aşqabadın yaxınlığında qədim, güclü qala, sonralar mongollar tərəfindən dağıdılmış və onu qum basmışdır. Onun xarabahqları 1931-ci ildə sovet alimləri tərəfindən aşkara çıxarılmışdır.

– Sən onlara toxuna bilmezsən. Bəs bu beş əsir haradan?

– Onlar təcrübəli ustalardır: misgər və silahqayırandırlar. Karvan ilə gedirdilər. Mən bu karvanı soymaq istəyirdim, amma heç bilmirəm, şeytan iki yüz atını haradan getirib çıxardı, onlar hansı məşhur bəy üçünsə ceyran qovurdular. Dəvələri buraxmalı oldum, sarvanlar qaçdırılar, mən ancaq bu beş ustani gətiro bildim. İndi də onları Mərvə aparıram. Orada yaxşı qiymətə satacağam.

– Allah köməyin olsun!

Ev sahibi yeni qonaq ilə alaçıga girdi.

Yad adam cavan, hündürboylu idi, çiyinləri düz, beli isə olduqca nazik idi. Yanındaki yaşıl tumac qından uzun qılınc asılmışdı. Ayağında yumşaq dəvə dərisindən hündür dabanlı sarı uzunboğaz çəkmə, başında qoyun dərisindən hündür girdə papaq və əynində xüsusi parçadan qara çapan¹ var idi ki, bundan da onun türkmen olduğunu biliñirdi. Bunu həmçinin onun dik almacıqlı qarayanız, cəsarətli sıfətindən bilmək olardı.

– Ocağa yaxın gel, otur! – deyə ev sahibi onu dəvət etdi.

Lakin qonaq xalının üstündə oturmadi, qapının yanında dayanıb durdu. Onun gözləri irilaşib, bayquş gözləri kimi girdə oldu.

– Kimsən? – deyə Cəlaləddin gözlerini qaldırmadan soruşdu.

– Çölçü...

– Köçəriçilik edirsən, yoxsa başqa şeylərlə məşğul olursan?

– Mən karvanla gələn tacirlərin saqqalını ütürəm...

Cöl adətlərinə görə belə cavab kobudluq hesab olunurdu. Ocaq başında yad adımla, hətta yoxsul geyinmiş adamlı rastlaşanda belə hamı bərabər olur, bir-birinə nəzakətlə suallar verir: biri o birinin kefini, sürüünün veziyətini, yolun uzaqlığını xəbər alır. Görünür, türkmen dava axtarırdı.

Cəlaləddin gözlerini yuxarı qaldırdı və sonra aşağı saldı, ancaq ağızının küncələri titrdi. Məşhur xan heç adı köçəriile mübahisəyə girişər?

Türkmen susdu, sonra:

– Ev sahibi deyir ki, sən Ürgənc yolunu axtarırsan? Mən səni ötürə bilerəm, – dedi.

Cəlaləddin igid idi, ancaq onun atı yorulmuşdu. Burada o töhlükəsiz idi, qonaqpərvərlik qanunu onu mühafizə edirdi. Yolda isə

¹ Çapan – uzun üst paltan.

bu türkmen onu, Cəlaləddin'in indicə ovladığı ceyran kimi ovlaya bilərdi. Xan cavab verdi:

– Mən indi Ürgəncə getməyəcəyəm.

– Bəs bizim bu miskin dünyadan köçməyə hazırlaşan, o zarıldayan kimdir?

– Qaçaqlar yaralayıb, – deyə dərviş cavab verdi. – Görünür bu, qoçaq Qara Xəncərin işidir. Deyirlər ki, bu səhra qaplanı heç kəsə aman vermir.

– Sən elə bilirsən ki, özgələri Qara Xəncəri talan etməmişlər?

Dərviş cavab verdi:

– Mən küləyin səhrada qovduğu puç bir qozam, mən nə deyə bilərem!

– Qara Xəncər susuz, ayaq dəymeyən şorənlıqda yaşayır. O, quma gırən kərtənkələ və qamışların arasında sürünen ilan kimi elə keçməzdir. Ona heç kəsin əli çatmaz, o, isə hara istəsə gedə bilər.

Cəlaləddin, çubuqdakı qızaran əti çevirərək saymazyana dedi:

– Kim ki talançılıqla məşğul olur, onun aqibəti pis olacaq. Onun başı ağaca keçiriləcək, Ürgəncin divarı üstündə hamidan hündürdə duracaqdır.

– Qara Xəncər zalimləri yaxalayan qara kölgədir, – deyə türkmen davam etdi. – Qara Xəncər – qısam xəncəri, qəzəb nizesi və intiqam qılıncıdır. İndi Qara Xəncər toktdır, onun nə oğlu, nə də qardaşı var. Bir gün gələr onu ölüm haqlayar, onun yurdunu boş qalar. Bu yaxşıdırımı?

– Əlbəttə, yaxşı deyil, – deyə Cəlaləddin cavab verdi.

– Əvvəller isə Qara Xəncərin aqsaqqal atası, igid qardaşları və mehriban bacıları var idi. Lakin Məhəmməd şaha yüz at lazımlı olanda, o qıpçaq əsgərlərilə bizim obalara gəlir və yüz atın yerinə üç yüz ən yaxşı ayğır aparır. Qadınların gümüş bəzəklərini çıxartdırıb deyir ki, guya hansı köçərilərsə lovğa bir qıpçaq xanımı soyduğuna görə onları cəzaalanıdır. Şahın sarayında üç yüz arvad olduğu halda, o, öz qıpçaqları ilə bizim ən gözəl qızımız Gülecamalı götürüb aparır və zorla öz sarayında saxlayaraq onu üç yüz birinci arvadı edir. Halbuki o qızı almaq üstündə yüz igid sözleşirdi. Bu, yaxşıdırımı?

Cəlaləddin sakitcə dedi:

– Bu da yaxşı deyil. Fəqat yüz igidin arasından obanın ən yaxşı qızının aparılması da yaxşı deyil.

– O vaxt igidlərimiz obada yox idi. Qıpçaqlar hiyologıldırlar, birlər ki, nə vaxt gəlmək lazımdır.

Cəlaləddin:

– İgid, sözlərimə qulaq as, – dedi. – Deyirsən ki, sənin atan, qardaşların ve bacıların var idi? Bəs onlara nə oldu?

– Şahın cəlladları aqsaqqal atamı tutub Ürgəncin meydanında ayaqlarından başlayıb tələsmədən tikə-tikə doğradılar. Qardaşlarım şərqə və qərbe tərəf qaçdırılar. Qıpçaq atıları bacılarını tutub apardılar. Məgər bu yaxşıdır?

Cəlaləddin:

– Yox, yaxşı deyil, – dedi.

– İndi mən hara gedim? İndi nə edim?

Cəlaləddin qızğınıqla dilləndi:

– Əger əlindeki qılınc yalnız doğma qəbiləni qorumaq üçün parlayırsa, əgər sən karvan yollarında eynənməkdən başqa igidlilik göstərmək və bizim yaşıl bayraqın dayağı olmaq istəyirsənse, onda mənim yanına, Ürgəncə gel, mən sənə şöhrət qazanmağın yolunu öyrədərəm.

– İgid bəy, qulaq as, – deyə türkmen, paltarının qolu ilə dodaqlarını qəzəble silerək cavab verdi. – Mən Ürgəncə gəlsəm, şahın casusları çäqqal kimi izmə düşəcəklər, lakin mən onlara teslim olmayacağam və vuruşda məhv olacağam. Buna ehtiyac varmı?

Cəlaləddin dedi:

– Xatircəm ol. Sen Ürgəncin Qərb darvazasına yaxınlaşanda, hündür qovaq ağacları olan bir bağ görəcəksən. Qapiçandan soruştarsan: “Yeni Tillalı sarayı və bağı budurmu? Məni onun sahibinin yanına aparın!” Bu kağızı da göstərərsən.

Cəlaləddin sarı çalmasının arasından bir vərəq kağız götürdü və baş barmağında qızıl möhür üzüyünü çıxartdı. Yanmış budaq ilə üzüyün möhürünü qaraladı və tüpürçeyilə kağızın kenarını isladıb üzüyü onun üstünə basdı. Kağızın üstünə gözel xətlə ad hekk olundu. Kağızı lülətəyib yaridan bükdü, dizinin üstündə düzəldib türkmənə verdi. O, isə kağızı dodağına və alnına aparıb onu belbağısından qov üçün asılmış mis qutunun içində qoydu.

– Mən sənin sözünə inanıram, igid bəy, gələcəyəm. Salamat qat, – deyib türkmen qapıdan çıxdı.

Ev sahibi də dinnəzçə onun ardınca çıxdı. Alaçığın qabağında, böyük mis qazanın qaynadığı ocağın yanında örimiş qardan islanmış

torpağın üstünde cir-cindir içinde olan ve üzgün düşmüş beş əsir əyləşmişdi. Hamının əli qanrlaraq arxasına bağlanmışdı. Boyunlarına ip salılmışdı və iplərin ucu tükdən hörülmüş keməndə bənd olunmuşdu. Əsirlərin yanında hündür kürən at dayanmışdı, qabağa əyilmiş boynunda gümüş yüyen var idi, cilovu tarım çəkilərək yəhərin qasına bağlanmışdı. Əsirlərin bağlandığı kəməndin bir ucu yəhərin qasına sarılmışdı. Türkmen öz atına mindi.

— Yeriin, kafir heyvanlar! Əgər sürünüb gəlməsəniz yolda hamınızı doğrayıb gedəcəyem.

Beş əsir qalxbır bir-birinin ardınca ayaqlarını sürüyə-sürüyə, yeriməyə başladılar. Türkmen qırmancını oynatdı və tezliklə hamı təpənin arxasında gözdən itdi. Ev sahibi alaçıqa qayıtdı.

— Hörmətli qonaq, uzaqda yüze qədər atlı görünür, onlar bu tərəfə gəlirlər.

— Bilirem, Xarəzm şahın atlalarıdır, məni axtarırlar. Bəs indi mənim danışdığım adam kim idi?

Ev sahibi, elə bil, türkmenin qayıdağından qorxurmuş kimi piçilti ilə dedi:


— O, Qaraqum qaplanı, karvan yollarının qənimi, ığid qaçaq Qara Xəncərdir, Allah bilsin onunla!

Dördüncü fəsil

ADİL HAKİM

Hacı Rehim köçərilərin yanında iki gün qaldıqdan sonra səhralan keçən ensiz cığırla şimala, Ceyhun¹ çayının aşağılarındakı yaşlılıqlara doğru üz tutdu. İzdihamlı Xarəzmin şəhər və kəndləri burada yerləşirdi. Eşşək ayaqlarını onun dalınca güclə çekir, heledə özünə gəlmeyən taciri aparan dəvə isə onun ardınca bir qərarda irəlileyirdi. Dərviş ərəb və fars nəgmələri oxuyaraq uzaqlara baxırdı ki, görsün Xarəzm məscidlərinin əlvan günbəzləri, nəhayət, nə vaxt nezərə çarpacaq.

¹ Ceyhun – Amu-Darya XIII əsrde belə adlanırdı.



Üçüncü gün qum barxanlarının arasından keçən ensiz cığır gəniş yola, oradan da hündür qayalıqlara çıxdı. Buradan bağlar, meşəliklər və dördkünc tarlalarla örtülüşən çiçəklənən, ürəkaçan düzənin gözəl menzəresi açılırdı. Hər yerdə ağaclar arasında yastı damlı evlər və hisli qara alaçıqlar və divarlarının künclərində şış qüllələri olan qalalara oxşar varlı qıpçaq malikanələri görünürdü. Bəzi yerde nizə kimi yüksələn itiulu minarelər və onların yanında məscidlərin dilim-dilim, rəngden-rəngə çalan günbəzləri ucalırdı. Su verilmiş ləkləri böyük güzgü kimi bərq vururdu. Yarımçılpaq, cir-cindir içinde olan vo ayaqlarına zəncir vurulmuş adamlar bu ləklərin içində əlləşirdilər.

Dərviş təpənin üstündə dayandı.


— Budur, cənnət üçün yaradılmış yer, — deyə o, piçildadı, — fəqət bu yer əzab və göz yaşları meskəni olmuşdur. On beş il bundan əvvəl mən qorxudan titrəyə-titrəyə və cinayətkar kimi gizlənə-gizlənə buradan qaçdım. İmami-əzəmin lənətlədiyi və indi isə güneşin yandırıb qaraltdığı dərvişi hemin oğlana kim oxşada biler? Qabağa yeri, Bəkir, tezliklə biz paytaxtlar paytaxtı, dünyanın ən zəngin şəhəri olan Ürgəncin darvazası ağzında geceleyəcəyik. Burada müsəlman hökmədarlarının ən qüdrətli, hem də ən zalımı Xarəzm şahı Məhəmməd padşahlıq edir...

Dərviş yenidən yoluna davam etdi. Yolda tez-tez uzun buynuzlu iri öküzlərin qoşulduğu iki təkərli arabalara, piyada yolçulara, bezəkli atlara minmiş adamlara, ariq eşşəklərdə gedən və güneşin altında yanib qaralmış kəndlilərə rast gəlirdi; hər tərəfdən ineklərin böyürtüsü, qoyunların məleşməsi və naxırçıların çığırtısı eşidilirdi.

Qarşısına çıxdığı lap birinci kənddə, əllərində uzun ağ dəyənək tutmuş adamlar onu əhatə etdilər.

— Sən nə cür adamsan? Əgər fağır dərvişsənse, onda bu dəveni hara çəkib aparırsan? Gedək hakimin yanına, o, ölüm hökmənünü sənin üzünə oxusun.

Dərvişi, hündür divarlarla əhatə olunmuş həyətə gətirdilər. Böyük xalça döşənmiş eyvanda zolaqlı xələt geyinmiş hündürboylu, düz qamətli, ariq bir qoca bardaş quraraq oturmuşdu. Başına iri, ağappaq əmmamə qoymuşdu, aq saqqalı səliqə ilə daranmışdı. Ciddi, nüfuzedici nəzərləri və hərəketlərindeki ağırlıq, ona yaxınlaşanların hamisini qorxuya salırdı və onlar bu qocanın qarşısında üzü



üste düşürdüler. Olinde qamış qələm tutmuş gənc mirzə isə belini əyörək onun yanında oyləşmişdi və əmr gözləyirdi.

— Kimsən? — deyə hakim soruşdu.

— Möhtərəm anamın günahkar fərzəndiyəm, ismim də Hacı Rəhim əl-Bağdadidir, özüm də Bağdad şeyxlerinin şagirdiyəm. Mən uzun yollar dolaşaraq soyuq məzarlara gömülülmüş mömin bəndələrin izini axtarıram.

Qoca şübhə ilə qaşlarını dartaraq nəzərlərini dərvişə zillədi.

— Bəs dəvenin üstündəki yaralı kimdir? Onun emmaməsi hanı? Mömin müsəlmandır, yoxsa kafirdir? Mənə deyirlər ki, onu sən yaramışan və özü də var-yoxunu talan edib satmışan? Bu doğrudurmu?

Dərviş əllerini göye qaldırdı.

— Ey hər şeyi görən pərvəndigara, mənim pənahım təkcə sən-sən! Yaşan şayiələr yaymaqdan başqa heç bir şey bacarmayan ifti-raçıya lap mat qalmışam! Onun mənim əziyyətlərimdən, derdlerimdən nə xəbəri!

Hakim baş barmagını mənalı-mənalı qaldırib piçildədi:

— Doğrusunu de görüm, bu xəstə baredə nə bilirsən?

Dərviş talan edilmiş karvana necə rast gəldiyindən və yaralanmış adəmi xilas etmək üçün necə çalışdığınıdan danışdı. Qoca ağ saqqalını tumarlayaraq dedi:

— Belkə bu yaralı çox böyük adamdır, bəlkə onun əli lap günəşə də çatar? Xəstəyə özüm baxacağam. — Ayaqqabılırını geyərək o, eyvandan düşüb dəvəyo yanaşdı. Kənd əhalisi onu əhatə etdi, onlar səs-küy qaldırdılar.

— Biz bu xəstəni tanıyırıq. O, Ürgəncin varlı tacirlərindən Mahmud Yalvacıdır. Dəvenin damğası da onundur. Mahmud Yalvacın iki yüz-üç yüz dovdən ibarət karvanları Təbrizə də, Bulqara¹ da, müqəddəs Bağdada da gedirlər.

Hakim kəndliləri dinləyib susdu, dodaqlarını gəmirib təşəxxüs-lə öz qərarını söylədi, mirzə isə onun dediyini yazdı.

“Mötəbər adamların dediyindən belə məlum olur ki, xəstə, Ürgəncin hörmətli taciri Mahmud Yalvacıdır, buna görə də emr edirəm: onu dəvenin üstündə ehmalca götürüb mənim evime apar-malı və təbib çağırma; təbib də onu dərman bitkilərlə səylə

müalicə etməlidir. Yaralı müsəlmana qayğı göstərməklə savab iş görmüş dərviş öz yoluna davam edə bilər, onu, xilas olmuş tacir mükafatlandırmalıdır. Dəvə dərvişə çata bilmədiyi üçün, sahibi yaxşı olana kimi mənim yanında saxlanmalıdır. Məhkəmə hökmü çıxarılması və möhür basılması müqabilində dərvişin qara eşşəyi divanxanada qalmadır”.

— Yazdır? — deyə hakim mirzəyə müraciət etdi.

O, piçıldadı:

— Mənim ağam düz buyurdu!

Hakim əlavə etdi:

— Bilikli dərviş, mənim bu kasib xəzinəmdən bir dirhəm¹ götür.

Hacı Rəhim mis pulu götürüb alına sürtdü və dodaqlarının üstünü qoyma. Onu ovcunun içində tutub dedi:

— Adil hakim, sən ağıl dəryasısan. Sən meni xəstəyə, dəvəyə və eşşəyə qulluq etmək əzabından qurtardın. Mən daha eşşəyə min-məyəcəyəm, bunun əvəzində də onu bir daha yemləməyəcəyəm. Mən, sədəqə verənin səxavətli əlindən sürüşüb kor dilənçinin taxta kasasına düşən qara pul kimi heçəm. Əgər sənin səxavətin də ağ saqqalın kimi təmizdirse, qoy bu gümüş pul qızıl dinara² çevrilisin.

Hacı Rəhim ovcunu açdı. Ovcundakı parıldayan qızıl pul dinar idi.

— Möhtərəm hakim, sənə həqiqəti deyirəm, sənin ayağın dəyiyi yer heç vaxt quraqlıq görməz.

Hacı Rəhim bir daha ovcunu yundu və hərəkətsiz dayandı. Hakim və onu əhatə edənlerin ağızla qalmışdı. Dinməzçə gah bir-birinə, gah da dərvişin yumulmuş ovcuna baxırdılar.

— Mən ona qara mis dirhəm verdim. Bu, yaxşı yadimdadır. Feqət siz hamınız onun əlində qızıl dinar gördünüz. — Heç kəsin gözləmədiyi halda mötəbər qoca yerində sıçrayıb dərvişin üstünə atıldı və onun əlindən yapıdı.

— Qızıl dinarı bəri ver! Sən onunla məhkəmə xərclərini ödəməlisən!

Hacı Rəhim ovcunu açdı və hakimi pulu qapdı, lakin bu həmin mis dirhəm idi. Mötəbər hakim özünü çəkib təşəxxüs-lə eyvana qalxdı.

¹ Dirhəm — gümüş pul

² Dinar — qızıl pul

¹ Bulqar — X-XIV əsrlərde Kamannın Volqaya töküldüyü yerde Volqa bulqarlarının ticarət və sənaye şəhəri

Hacı Rəhim eşsəyə yanaşdı, xurcunu götürüb çiynindən aşırı və ətrafa nəzər salmadan Ürgəncə tərəf yol alaraq var qüvvəsilə dərvişlərin rəcəzini tekrar etməyə başladı:

— Ya-hu-u! Ya-həq! La ilahə illahı!

Beşinci fəsil

MÜQƏDDƏS QAPI

Hacı Rəhim, Ürgəncin boş döngələrindən birində palçıqdan tikilmiş hündür hasara söykənərək düşünürdü: "hər şey neçə il bundan qabaq necə vardısa, elə də qalıb. Ərik, tut ağaclarının arasındakı həmin alçaq damlı evlərdir, yenə də firuzayı göydə ağ göyerçinlər pərvaz etməkdədir, onlardan yuxarıda isə boz çalağanlar yavaş-yavaş süzərək cığıldışırlar... Yenə də hasarın üstündən çıçəklənən akasıyanın ağ budaqları uzanır və onun altında isə həmin kiçik qapı görünür. Onun bozarmış taxtalarının üstündə vaxtilə açılmış naxışların izləri qalmaqdadır. Bir vaxtlar əynində çəhrayı paltar və başında narincı örtük olan bir qız bu qapıdan çıxardı. O, hardadır? Ona nə olub!"

Qapı açıldı və oradan uzun çəhrayı paltarlı və sarı örtüklü ləp gənc bir qız çıxdı. Onun əlində bel var idi. Azca qabağa çıxmış almacıq sümüklerinə, badamı gözlərinə, paltarının biçiminə və başına bağlısı sarı yaylığına diqqətlə nəzər salan adam, bu qızın türk nəslində olduğunu təyin edərdi. Məhnə oxuya-oxuya o, öz bağlarına gelən arxin qabağını açdı və su hasarın altından axıb gəldi.

Birdən qız qəddini düzəltdi ensiz qarayanız əlini gözünün üstüne tutdu və küçənin o başına baxdı.

Orada kimsə ucadan, zəngulə vuraraq oxuyurdu:

Gözlerimdon qaçır yuxu, tükənir sebrim gecələr,
Tek orun eşqi ile yatmayram sübhə qədər.
Ay parlayıb doğan kimi o hilal qas yada düşür,
Başımı qovğaya salan o bağırı daş yada düşür.
Ah, bileydim hilal qasım, olacaqmı mənə qismot,
Müəmmalı qalacaqmı yoxsa yene bu məhəbbət.

Küçənin başında tünd-yaşıl çekmen¹ geymiş cavan bir atlı gördü. Beline tarım çekilmiş bəzekli kemər bağlamışdı. Qoyun dərisindən olan papagını sağ qasının üstüne basaraq oynaya-oynaya gedən qaşqalı qara atın üstündə oturmuşdu. O, atını qırmacladı və at irəli cumdu. Qız çatan kimi atı birdən saxladı.

Qız beli atıb həyətə qaçdı və qapını arxasında çırpdı. Ath, papagını dala itəleyərək atı yavaş-yavaş küçə ilə sürdü.

Qapı aralandı və qız oradan boylanmağa başladı. Utana-utana ətrafa baxaraq beli yerdən götürdü və yena içəri çəkildi.

Üzü günəşdən qaralmış, sış papaq qoymuş və onun dövrəsinə hacılara məxsus bir parça ağ sarımış, əynində rəngbərəng xırqə olan saqqallı dərvış kor kimi uzun əsasını bərkdən yere döyə-döyə küçəni keçdi. Ətrafa baxaraq, ehtiyatla qapiya ilişmiş bir qırıq çəhrayı parçanı götürüb qoltuğunun altına soxdu.

— Beli, — deyə öz-özünə dilləndi, — burada hər şey olduğu kimi qalmışdır: həmin ağaclardır, ancaq onlar bir qədər hündür və sıx olub, qapı da həmin qapıdır, ancaq bir qədər qaralıb və əyilib... Qız da mənim on altı yaşında sevdiyim həmin qız oxşayır, lakin o deyildir. Bəs çoxdan, bir neçə il bundan əvvəl əlində içi əriklə dolu səbət tutmuş qarayanız və özü də ərik kimi şirin olan o qız hanı? Hər şey olduğu kimi qalıb, hətta o köhnə qüllənin üstündə də yenə qırğılar uçuşur. Yalnız Hacı Rəhim o deyil...

Dərvış əsasi ilə qapını döyüd. Köhnə qarağacdan düzəlmış qapının dalından qoca bir adamın xırılılı səsle öskürməsi eşidildi. Qapıda qupquru qurumuş və beli bükülmüş bir qoca göründü, başında ağappaq əmmamə var idi.

Dərvış:

— Ya-hu-u! Ya haqq! — deyə səsləndi.

Qoca sulanan qızartmış gözlərile ona baxaraq əlini qurşağına apardı və oradan köhnə meşin pul torbası çıxartdı. O, mum kimi qansız barmaqları ilə torbanın içini axtardı və oradan nazik qara bir pul götürdü.

Dərvış pulu alınca və dodaqlarına basaraq:

— Allahumməsəlli! — dedi. — Bu evdə kim yaşayır? Kimə uzun ömür diləyim?

¹ Çekmen — bəzekli kişi geyimi

— Bu evde mən yaşayıram, ancaq ev mənim deyil, onun sahibi dəmirçi Qara Məsimdir. Böyük bazarda Qara Məsimin iri dəmirçixanasını və silah emalatxanasını hamı tanırı. Mömin bəndələrdən nəzərini əsirgəməz.

— İsmi-şerifiniz nədir, ey ecazkar?

— Mənə yüksək “möcüzkar” demə. Mən şahın tarix yazanı qoca Mirzə Yusifəm və cavabında da dediklərimə yalnız şairin sözlərini əlavə edə bilərem.

Qocalsam da, öküz kimi boyunduruq altında mən,
Quluyam öz ailəmin, ayrılmayıf əlim işden.
Ancaq azdır, var-dövlətim barmaq ilə sayınq, biz.
Cəfamısa səni yoxdur, qəm odunda yanrıq biz.
Amma yoxdur, kəstibliqdan çıxmaga bir nücat yolu.¹

Dərviş:

— Yox, yox! — dedi. — Sən hər halda ecazkarsan. Sən bir qara dirhəm nəzir verdin, özü də nəziri ürəkdən verdiyinə görə, dirhəm xalis qızılı — qiymətli dinara çevrildi.

Qoca dərvışın quş caynağına oxşayan qara ovcuna təref əyildi və orada qabarıq yazılışı olan bir qızıl dinar gördü.

— Mən bu qədər ömür sürmüşəm, ancaq heç vaxt müqəddəs kitablarda yazılın möcüzələri görməmişəm. Dərviş, sən ya ecazkarsan, ya da bazarda oyun çıxaran hoqqabazsan, özü də gözləri tutulan qocanı ələ salırsan.

— Bu dinarı yoxlaya bilərsən. Nökəri gönder bazara, o, sənin üçün bir zənbil dolusu kabab, əriştə, bal və şirin qovunlar gətirsən. Bəlkə onda sən uzaq Bağdaddan birbaş bura gələn zavallı yolçuya da bir şey verəsən?

— Deməli sen əzəmetli Bağdaddan gelmişən? Onda evimə buyur və danış görək orada nə görmüsən, mən də sənin qəribə dinarının qüvvəsini yoxlayım.

Altıncı fəsil

ŞAHİN SALNAMƏÇİSİ

...Evlərimiz arasındakı böyük məsafə-yə, uzun yola və yolun dəhşətlərinə bax-mayaraq o, mənim yanına yönəldi.

Ibn Nəzm, XI əsr

Qoca yumşaq sari dəridən tikilmiş uzunboğaz çəkmələrini sürütləyə-sürütləyə həyətdən keçərək eyvana qalxdı.

— Yolçu, ardımcı gel!

Dərviş qocanın ardınca kərpic döşənmiş və divar boyunca ensiz xalça sərilmüş otağa girdi. Taxçadakı rəflərdə iki gümüş dolça və İraq camı var idi. Otağın günbəzi səliqə ilə bir-birinə geydirilmiş və rənglənmiş tirlərdən düzəldilmişdi, ortasından tüstü çıxməq üçün baca qoyulmuşdu. Otağın ortasında qazılmış çuxurda kömür dolu matqal tüstülenməkdə idi. Divar boyunca düzülmüş üç açıq dəmir sandığın içinde sari dəri ilə cildlənmiş böyük kitablar görüñürdü.

Dərviş əsasını və başqa şeylərini qapının ağızına qoydu. Ayaq-qabalarını çıxarıb qocanın yanına gəldi, dizlərini bükərok bardaş qurub oturdu.

— Bint Zəngica! — deyə qoca titrək səslə çıçırdı.

Ayaqlarının üzüne kimi uzun, zolaqlı xəlet geymiş və başına çalma qoymuş bir oğlan içəri girdi. Əllərini qurşağında çarpezlayıb başını əyerək əmrə müntəzir halda durdu.

— Al bu qızıl dinarı. Onu Qoca Səkləbə ver və onu bu cür başa sal: “Səkləb baba, bazara gedərsən, qabaqlarında gümüş və qızıl pulla dolu sandıqları olan hindli sərrafları taparsan. Onlar fir-fira və oyun daşları satırlar. Sərrafların ən qocasından xaliş elə ki, bu pula qiymət qoysun: bu qızıl dinar doğrudanmı qiymətlidir?” Əgor hindli sərraf desə ki, dinar qəlp deyil, onda qoy onu gümüş dirhəmlərə xırdalasın. Gümüş pulu alandan sonra, qoy, Səkləb səyyahların nahar etdikləri yera getsin və haqq axtaran bu möhtərəm qonağın indi sənə deyəcəyi şeyleri alıb gətirsin.

— Nökər ne alsın? — deyə oğlan dərvişə müraciət etdi.

O, oğlana baxdı. Qəribədir, oğlanın üzünün ince çizgiləri ona çox tanış gəldi. O, onu harada görmüşdü. Dərviş dedi:

¹ Kəsainin şeirlərindən (IX əsr)

– Qoy nökör özü ilə zənbil götürsün və belə hesab eləsin ki, uzun illər görmədiyi qardaşı üçün bazarlıq edir. Qoy nökör nə isteyirsə alınsın.

Qoca oğlunu yaxına çağırıb qulağına dedi:

– Səkləb bazzardan qayıdanda həmişəki kimi bura cir-cindir içinde gəlməsin, evvelcə mənim köhnə xələtimi geysin. Dinarı ona verən kimi bura qayıt, özünlə mürəkkəbqabı, qamış qələm və kağız gətir. İndi sən onun sözlərini yazacaqsan.

Oğlan getdi və çox çəkmədən kağız, mürəkkəb və qamış qələmle qayıtdı.

– Seyyah, evvelcə mənə de görüm adın nədir, haralısan və ezmətli Bağdada necə gedib çıxmışan?

– Mənim adım Hacı Rəhim əl-Bağdadidir. Özüm də Besre yaxılığındakı kiçik kənddənəm. Mən sənin bütün suallarına cavab verməyə hazırlam, ancaq evvelcə icazə ver, mən ürəyimi narahat edən başqa şeyi soruşum.

Qoca dilləndi:

– Hə, soruş görək.

– Bağdaddakı böyük mədrəsədə mən məşhur alimlərdən dərs almışam. Mənimlə birlikdə bilik məşəllərindən işiq alan tələbələr arasında bir cavan var idi. O, həmişə qüssəli və dinməz olardı, öz səyi ilə başqlarından ferqlənərdi. Mən ona deyəndə ki, "seyyah kəməri" bağlayıb, "seyyah əsası" götürüb ezmətli Ürgəncə, bərəkətli Buxaraya və gözəl Səmərqəndə yola düşmək istəyirem, həmin gənc mənə bu sözlerle müraciət etdi: "Hacı Rəhim əl-Bağdadi, əger sənin yolun Xarezm şahlarının zengin şəhəri Ürgəncə düşsə, onda bazzardan Qərb darvazasına gedən baş yolu kəsən üçüncü küçəyə çıxarsan, orada dəmirçi və silah satan Qara Məsimin evini taparsan və öyrənərsən ki, mənim möhtərəm valideynlərim sağırlarmı? Onlara deyərsən ki, mən Bağdadda nə edirəm. Bağdada qayıdarkən onlardan mənə xəbər getirərsən". Mən ona söz verib yola düzəldim. Lakin gözlənilməz qasırğalar və heyat tufanları məni dünyadan bu bucağından o bucağına atdı. Mən gündeşin yandırıcı şüaları altında Hindistani gəzdim, Tataristanın¹ uzaq səhralarını do-

¹ Tataristan – indiki Monqolustannın və Qərbi Çinin ərazisi o vaxt belə adlanırdı. Bu ərazidə türk mənşəli köçəri tayfa yaşayırı ki, onların hamısına tatar adı verilmişdi.

laşdım, çinlilərin səltənetini tatarların hücumundan qoruyan Böyük divarlar kimi gedib çıxdım; mən guruldayan okeanın sahilinə gəldim. Tyan-Şanın sıldırımlı və qarlı dağlarını aşdım və hər yerde müsəlmanlara rast gəldim. Bağdaddakı dostumun nişan verdiyi Ürgəncin bu küçəsinə gəlib çatana kimi çox illər keçmişdir. Mən həmin evi, ağ akasiya ağacının altındaki o qapını tapdim, indi də səninlə, möcüzkar ilə səhbət edirəm. Yəqin ki, sən burada yaşamış və on beş il bundan əvvəl Ürgənci tərk etmiş o cavanı xatırlayırsan?

– Cavanın adı nə idi? – deyə qoca qaşqabaqlı soruşdu.

– Orada, böyük elmlər sarayında onu Əbu Cəfər əl-Xarezm çäğirirdilar.

– Bədbəxt, sən onun adını çəkməyə necə cüret etdin! – deyə qoca mirzə çığırdı və onun dodaqları köpükləndi. – Sən onun necə böyük günahkar olduğunu bilsən? Cavan olmağına baxmayaraq o, həm özünü, həm də valideynlərini bədnəm etdi, az qalmışdı ki, bütün qohum-əqrabasını da bədbəxtlik uçurumuna yuvarlaşın.

– Axı o, çox cavan idi? O, nə edə bilərdi? Bəlkə birini öldürüb, bəlkə də əsilzadə beylərdən birinə qəsd edib?

– Bu yaramaz Əbu Cəfər, bədbəxtlikdən, lap uşaqlıqdan böyük qabiliyyəti və seyi ilə seçilirdi. O, başqa şagirdlərlə birlikdə ən yaxşı müəllimlərdən dərs alırdı, oxumaqda da, gözəl xətt salmaqdada, Qurani-şərifin dərin mənasını başa düşməkdə də böyük səy göstərirdi. O, hər şeyi yaxşı mənimsəyirdi, Firdovsi, Rudəki və Əbu Şəidi təqlid edərək yaxşı şeirlər yazmağa başlamışdı. Fəqot onun şeirləri başqlarını tərbiyələndirmirdi, ancaq yüngül adamları nəşələndirirdi...

Qoca piçilti ilə davam etdi:

– Bu bədbəxt cavan sərbəst fikir yürütülməyə başladı. O, ağsaq-qal üləmalarla, imamlarla mübahisə etməyi özüne rəva bilir, avam dinleyiciləri şübhəyə salırırdı. Nehayət, imam dedi ki, sən cənnətin yolu ilə deyil, cəhennəmin yolu ilə gedirsin. Əbu Cəfər qaba tərzdə cavab verdi: "Əl çək mendən, məni cənnətə çağırma! Sən təsbəh əvvirib ibadət edəndə və oruc tutanda mən elə düşünürəm ki, isteyirsin Məhəmmədin məclisinə get, isteyirsin İsanın zəng çalınan monastırına get, ya da Musanın məbədine get, onsuz da heç bir ferqi yoxdur. Mən hər yeri axtardım, Allahı tapa bilmədim, Allah yoxdur, Allahı onun adı ilə alver edənlər uydurmuşlar. Mənim

qiblegahim Əbu Əli ibn Sinadir¹". Bunu eşidən imamlar, ona lənət yağırdılar və həbs olunmasını əmr verdilər. Onlar istəyirdilər ki, şəhər meydanında onun zehərlili dili və hər iki əllerini kəssinlər və o, bir daha özünü əxlaqsız şeirlərini yaza bilməsin. Lakin Əbu Cəfer ilan kimi sürüşüb qaçırdı. Əvvəlcə elə bildilər ki, atasının rehmi gəlib cinayətkar oğlunu haradasa gizlədir. Buna görə də Xarəzm şahı özü bu məsələni imamlardan eşidib, oğlanın atasını tutaraq taxtabitili zindana atmağı əmr etdi. Şahın əmri əsasında onun ayağına "Ömürlük və ölenəcən" sözləri yazılmış zəncirli halqa keçirildi. Şah buyurdu ki, əgər atası ölürsə, onun yerine zindana onun yaxın qohumunu salsınlar, ta Əbu Cəfer könüllü surətdə qayıdana kimi.

– Atası indiyə kimi zindandadır? – deyə dərviş astadan soruşdu. Onun geniş açılmış gözləri parıldayırdı, üzü isə ölü sıfəti kimi bomboz idi.

– Atası zirzeminin rütubətinə, zülmətinə, taxtabitisinə və gənələrinə davam getirə bilməyib öldü. Cəlladlar Xarəzm şahının əmri ilə onun kiçik oğlu Tuqanı tutub, həmin zəncirlə qandallayaraq, həmin zirzəmiyə atdılar.

– Cinayətə bir bax! – deyə dərviş piçıldı.

– Mənim o balaca Tuqana yazığım gəlir, – deyə qoca davam etdi.

– Mən ona çox kömək etdim. Azığın böyük qardaşının yolu ilə getməsin deyə, mən onun tərbiyəsilə məşğul oldum. Tuqan mənim yanımıda oxumağı, yazmağı öyrəndi, fəqət onun sənətə və hərbi məşqlərə həvəsi daha çox idi. Buna görə də onu Qara Məsimin yanına apardım, o, yaxşı silah düzəltməyi ona öyrədirdi. İndi mənim üçün Tuqanı, kənizin balaca yetim qızı Bint Zəngica əvəz edir. O, çox bacarıqlıdır, oxumağı, yazmağı öyrənib, müxtəlif şeir və mahmuları yaxşı yadda saxlayır. illər keçdikcə gözlərim tutulur, her şey gözündə ikileşir, göydə bir ayın əvəzinə üçünü görüram. Bint Zəngica mənim köməkçim, mirzem olmuşdur. O, mənim səhbətlərimi yazır və kitabların üzünü köçürür. Budur, o, əlində qələm sənin qarşısında əyleşmişdir.

¹ Əbu Əli ibn Sina – XI əsrin görkəmlı alimi. Buxarada doğulmuşdur. Avropada onun adı Avitsennadir. Dine inanmadığı və fikir azadlığı tələb etdiyi üçün həbs olunmuş və həbsxanada da ölmüşdür. O, təbiyyat elmləri, tibb, alkimya haqqında çoxlu kitablar yazmış və müsəlman Şərqində fikir azadlığı uğrunda en cesaretli mübariz olmuşdur. Onun "Kanon" tibb ensiklopediyası latın dilinə tərcümə edilmiş və orta əsrlərdə Avropa həkimləri üçün əsas vəsait olmuşdur.

Dərviş ancaq indi başa düşdü ki, göy çalma qoymuş mirzə, bir az bundan əvvəl əlində bel qapıdan çıxan qızdır.

Dərviş diqqətlə qızı baxdı və on altı yaşında olarkən burada gördüyü o biri qız barədə soruşturma cürət etməyib gözlərini aşağı dikdi. Dərviş, onu bürüyən həyəcanı gizlətməyə çalışaraq dilləndi:

– Məgər sən ecazkar deyilsən? Sən qızı oxumaq və yazmağın incəliklərini öyrətmisən və bununla da o, mirzələrə məxsus çalma qoymağa ixtiyar qazanmışdır. Mən görürəm ki, sənin evində elmə böyük qayğı göstərilir.

Qoca nazik barmaqlarını bir-birinə keçirərək diqqətlə dərvişə baxdı.

– İndi də özündən danış, hələ dünyani çoxmu gəzmək istəyirsən?

Dərviş, saçları pırıltılaşmış başını silkelədi və qara, atəşin gözlərini qocaya zilliədi.

Açıq mənim atamadır, məni çöllerde sərgərdan gəzməyə məcbur edir. Anam isə ehtiyacdır ki, körpəsinə əmizdirmək üçün döşlərində süd olmadığından ağlamaqdan gözlərinin yaşı qurumuşdur. Mənim müəllimim – cəlladın qılıncı qarışısındaki qorxumdur. Lakin qulağıma səs gəlir: "Qəm etmə, dərviş, sən həmişə adına layiq iş görmüsən".

Qoca mirzə başını yırğaladı.

– Sən ağılı dəryasınan, səni hər bir qazı və ya vilayət hakimi həvəslə özünə mirzə götürür. Elə mən özüm də səni indi şah kitabxanasına katib götürə bilərəm. Orada hərəsindən cəmi bir dənə olan nadir kitablar var, hətta onların adı belə heç kəsə məlum deyil, onları köçürmək lazımdır ki, itib getməsin və gələcək nəsillərə qalsın. Yolları dolaşmaqdan nə çıxar? Doğrudanlı yollara düşmək, tozun-torpağın, daşın-kəsəyin içində olmaq səni cəlb edir?

Dərviş astadan dilləndi:

– Mənə deyirlər: "Sən nə üçün öz yaşadığın yeri əlvan xalılarla bezəmirsen?" Lakin "qəhrəmanlar nərə çəkerken, müğənninin mahnısı kimə gərəkdir?", "At vuruşa çaparkən, mən lalezarda necə dincələ bilərəm?"²

Qoca təəccüb içərisində əllerini yellədi.

– Sən hansı müharibələrdən danışırsan? Bütün müsəlman hökmədarlarının ən qüdrətlisi olan böyük sultani kim hədələyə bilər? Ancaq

² İbrahim Müntəsirin şeirlərindən (X əsr)

bizim hökmdar özü hərb istədiyi zaman yadların döyüş düşərgələrində alovlar şölələnə bilər...

— Şərqdən dehşətli alov gəlməkdədir və o yolunda nə varsa yandıracaqdır.

Qoca başını yırtıladı.

— Yox! Nə qədər ki, Xarəzm şahının qılınçı qındadır, Mavərən-nəhr vadisində və Xarəzm səltənətinin bütün sərhədlərində əmin-amanlıq olacaqdır.

Ayaqlarına zəncir vurulmuş qoca qul sakitcə otağa girdi. Ayaqlarındaki zəncir qayıyla qurşağına bənd olunmuşdu. O, qəribe dinar ilə bazardan aldığı müxtəlisf yeməli şeylərlə dolu zənbili içəri gətirdi.

Hündürboylu, üzülüb əldən düşmüş qoca çiyninə qısa, zolaqlı xəlet salmışdı. Çallaşmış uzun saçları çiyinlərinə tökülmüşdü. İpək yaylığı xaiçanın üzərinə sərərək onun üstünə çörək, şəkarbura, bal, püstə, badam, kışmiş, qovun qurusu və başqa şirnilər düzdü.


— İcazə verərsənmi bu qoca ilə səhbət edim?

— Buyur, möhtərəm səyyah.

— Ata haralısan? — deyə dərvish, quldan soruşdu.

— Uzaq rus torpağından. Mən balıqçı atamın yanında, böyük Volqa çayının sahilində yaşayırdım. Burada həmin çayı İtil adlan-dırırlar. Hələ lap uşaq ikən bizimlə qonşuluqdakı Suzdal knyazının adamları məni tutub apardılar. Bizim knyaz sizin xan və ya bəyiniz kimidir. Bizim knyazlar bir-birilə vuruşurlar, kim qalib gələrsə, əzilən knyazın torpağındakı kişiləri də, arvadları da, qızları da, uşaqları da əsir aparır. Sonra knyaz onları qoyun kimi yadlara satır. Knyaz məni də bacımı da bu cür bulqar tacirlerine satdı, onlar isə bizi özlerinin Kama çayındaki ticaret şəhəri olan Bilyara apardılar, oradan bütün əsirleri və məni səhradan qova-qova bura, Ürgəncə getirib çıxardılar. Bacımı hara satdıqlarını bilmirəm. Bu, çoxdan olub. Bax, saçlarım qoca keçinin qilları kimi ağappaq ağarıb, amma hələ də çayın kənarındaki hündürlükdə olan doğma qışlağımızı görmək istəyirəm. Mən burada türkməncə və farsca danışmağı öyrənmişəm. Əgər başqa əsirlər olmasaydı, mən doğma dilimi tamam unudardım. Hərdənbir bazarda öz yerilərimlə rastlaşıram və öz dilimizdə bir neçə kəlmə danışırıq. Burada onlar çoxdur, zəncirlərini cingildədərək gəzirlər.

— Bəs sənin adın nədir? — deyə dərvish soruşdu.



— Burada mənə Səkləb deyirlər, bizim əsirlər isə yenə əvvəlki kimi məni "Slavka baba" çağırırlar. Cəsaretimə görə məni bağışla, — deyə qoca dorvişin qarşısında yero kimi əyildi, — eşitmışəm ki, sən uzaq ölkələrə səfər edirsən, müqəddəs adamlar kimi mis dir-həmləri qızıl dinarlaraya çevirirsin. Elə isə sahibimden məni almaq sənin üçün su içmək kimi asan işdir. Al məni, mən də sənə səda-qətlə və namusla qulluq edərəm. Axı sən, bəlkə bizim tərəfə, rus-ların yanına getməli oldun, onda məni də özünlə apararsan.

— Sen mənim qulumu tovlayıb aparmaq istəyirsin? — deyə evin sahibi qışqabağını salladı.

— Heç mən qul barədə düşünə bilərəmmi? — deyə dərvish dilləndi. — Mən özüm də yoxsulam, yediyim də darıdır, onu da səxavətli adamlar verərlərsə.

— Görünür bu uzaq, yad ölkədə ölməli olacağam! — deyə Səkləb ah çəkdi və qonağa ucadan müraciət etdi: — Buyurun, dəstərxana yaxın oturun! — O, ayağımı ehtiyatla xalının üstünə qoyaraq mis na-xışlı içində su olan aftafə-leyən gətirdi.

Mirzə Yusif və dərvish əllerini ləyənin üstündə tutub yudular, naxışlı əl-üz dosmaları ilə sildilər və dinməzçə yeməyə başladılar. Dərvish süfrəyo düzülmüş yeməklərin hamisinin dadına baxandan sonra nəzakətli təşəkkür etdi və getmək üçün icaze istədi.


Kimsesiz küçədəki ağacın kölgəsində xeyli dayanıb köhnə qapıya baxdı.

“Mehriban qocanın vaxtilə mənə qələm qamış tutmağı və ilk hərfləri yazmağı öyrətdiyi bu evi görmək bir daha mənə nəsib ol-mayacaq. Onun yanında çox qalmaq, onun doğma və yaxın səsini eşitmək üçün mən yegənə qızıl dinarımı ondan əsirgəmədim... İndi isə yolcu yolda gorək!”

Mirzə Yusif, qəribe qonağın çıxdığı qapıya xeyli baxdı. Bint Zəngica gəlib dədi:

— Mehriban babam Mirzə Yusif! Mənə elə gelir ki, bu dərvish Hacı Rəhim əl-Bağdadi bizim qacqın düşmüş azad fikirli Əbu Cə-fərə çox oxşayır, amma onun saqqalı uzanmış, sıfatı gündən yanmışdır, indi həmin oğlunu tanımaq sənin üçün çatındır...

— Sus, yoxsa evimiz yixılar! Məgər mən imamların lənət yağıdırıdı və allahsızla danışardım? Bir daha mənə o təsadüfi qonaqdan danışma. Biz indi elə zəmanədə yaşayıraq ki, mərdüməzarlar



qulaqlarını hər deşıyə dayayıb bizim nə piçildadığımıza qulaq asıltar. Gündüz də, gecə də biz həmişə şairin bu sözlərini yadda saxlamalıyıq: "Ancaq susmaq qüdrətlilik nişanəsidir – qalan şeylər isə zeiflikdir".¹

– Dostların qarşısında da susmaq? Məgər həmin böyük şair deməmişdir ki: "Dostundan başqa hamının qarşısında sus"? Bütün ömür boyu susmaq – yox! Öləmkən daha yaxşıdır, amma nəğmə və şən zarafatla!

– Sus, sus! – deyə qoca çıçırdı. – İlahi, kömək et! Mən tekəm! Gecə uzanır,ancaq böyük Xarəzm şahı haqqında dastan sona yetmir. Mən ondan şəhər qəhrəmanlıqlar gözlayıram, fəqət təkcə qəttillər görürəm və gördüyü böyük işlər gözüümə dəymir. Qorxuram ki, qəhrəmanım, içində qızılı güvələr uçuşan və zəhərli egrəblər gəzen boş bütə çevrilisin... İlahi, öz nəzərlərini məndən əskik eləmə və mənə ağıl ver!..

II

XARƏZM ŞAHİ QÜDRƏTLİ VƏ ZƏHMLİDİR!

Birinci fəsil

SARAYDA SƏHƏRDİR

Şahlar xidmət etməyin iki başı var: biri çörək qazanmaq ümidi, ikinci ölüm qorxusu.

Sədi, XIII əsr

Səherin ala-toranlığında Ürgəncin dar küçəsilə üç qoca imam gedirdi. İrəlidə, əlində yağı kağızdan solğun işıq saçan fənər tutmuş nökrə gedirdi. Qocalar uzun əbalarının geniş eteklərini yiğisidiraraq şirnili ilə axan ensiz arxların üstündən atılırdılar.

İmamlar qaranlıqda bağlı dükanların qabağından ötüb keçirdilər. İstiot, sərkök və boyaq satan dükanlardan ədvayıat iyi, qosqu şeyləri, yəhər və ayaqqabı saxlanılan sərrac anbarlarının yanından isə kəskin dəri iyi galirdi. Meydanda onları kobud bir səs saxladı:

– Dayanın! Bu gecə vaxtı hara gedirsiniz?

– Ulu tanrıının əmrilə biz ruhanilər, böyük məscidin imamları padşahın sarayına, sübh namazına telesirik.

– Xoş geldiniz!

Hər üç imam sarayın hündür dərvazasına yanaşib dayandı. Dərvazanı döymək kömək eleməz, hətta həqarət sayla bitor. Kapılar özü açıldı. Bir neçə atlı qaranlıqdan çıxdı, meydandan çaparaq ötüb getdi. Bu çaparlar "islamın, ədalətin ən böyük və bəsirətlə pənahının" əmrini aparırdılar. Onların hansı tərəfə çapdıqlarını, onları gəndərəndən başqa heç kəs bilmirdi.

Qocalar bu daşın üstündən, o daşın üstünə atilaraq böyük gölməçələrdən keçdilər və darvazadan içəri girdilər. Geniş həyatdə şahın əsgərləri gəzişirdilər. İki keşikçi, gələn ruhaniləri tanıyb geri çəkilərək yol verdi. Qocalar bir neçə həyatdən keçdilər. Yuxulu keşikçilər demir açarları cingildədə-cingildədə ağır qapıları açırdılar.

¹ Əbu Seidin şeirlərindən (XI əsr)

Nəhayət, qoşalaylı qapı göründü. Qapının ağızında əynində dəmir geyim və başında dəbilqə olan iki əsgər nizəyə söykənərək donub dayanmışdı.

Əlində, piltəsi his eleyen gildən qayrılmış çıraq tutmuş xidmətçi gəlib dedi:

— Hafizi-islam hələ çıxmayıb.

— Biz gözləyərik, — deyə qocalar cavab verdilər, nəleyinlərini çıxarıb xalçanın üstünə çıxdılar və bardaş qurub oturdular, dəri üzü, ilmələrlə mis düymələri olan iri kitabları açaraq qabaqlarına qoydular.

İmamlardan biri dedi:

— Dünən qiyamçı xanlardan dördü öz azyaşlı oğullarını girov göndərib. Şah buna görə ziyaflət düzəldib. On iki qoyun kəsdirib.

İmamlardan biri piçildədi:

— Bu gün nə bəhanə edəcək?

— Ən yaxşısı budur ki, hər şeydə onunla razılaşış mübahisə etməyək, — deyə üçüncü qoca piçildədi.

Xarozm şahı Məhəmməd yuxu göründü: o, çöldə, təpənin üstündə dayanmışdır, ətrafda göz işlədikən minlərlə adam görünür. Gök, qurub edən günəşin mis rəngli şüaları ilə alışib yanır. Hələ də göz qamaşdırıran günəş sürətli yekrəng, qumlu düzə tərəf eyilir.

— Var olsun, yaşasın padşah! — deyə uzaq sıralardan uğultulu səsler gəlir. Adamlar yavaş-yavaş bellərini bükür, onların üzü ağ çıalmaların dalında yox olur.

Bütün camaat hökmədarın qarşısında diz çökür, onların ancaq həmişə təlatümde olan Xarozm dənizinin¹ dalğalarına bənzeyən xəletləri görünür.

— Yaşasın padşah! — deyə uzaqdan tək-tək əks-sədalar eşidilir və sonra hamı susur. Güneş çəkilib gedir, çöl qaranlıq və sükunət içinde eriyir. İşıq çəkiləndən sonra şah birdən görür ki, əyilmiş kürəklər təpənin döşənə çıxaraq ona tərəf gəlir.

— Bəsdir, geri çəkilin! — deyə şah əmr edir. Lakin hər tərəfdən kürəklər yaxınlaşır. Çiyinlərində zolaqlı xəletlər olan saysız-hesabsız kürəklər narıncı qurşaqlar bağlamışlar. Şaha elə gəlir ki, hamının qurşağı altında iti biçaqlar var. Adamlar hökmədarı öldürmek istəyirlər. O, qabağa atılıb ayağı ilə yaxındakı adamı vurur, xəlet

yuxarı qalxıb quş kimi uçur, — onun altında heç kəs yoxdur. Şah o biri xəletləri də ayağı ilə itələyir, onların da atı boşdur.

“Fəqət onların arasında bir nəfər vardır. O, gizlenib ki, yaxınlaşış biçağı ürəyimə, Xarozm şahları nəşlinin xoşbəxtliyi və şanlı əzəmeti üçün döyünen ürəye sancısn”.

— Bəsdir! Şah sizə əmr edir; çəkilin! — Onun səsi tutulur, alçaqdan eşidilir və sonra tamamilə kəsilir. Hər tərəf boş, bozarmış və sükuta qərq olmuş çöldür. Kolların quru budaqları hərəkətsiz səmadakı cızıqlara oxşayır. İndi şah sehra da tək-tənha və atsız qalmışdır. Haradasa, lap yaxında boz təpelərdən birinin arxasındaki çökekdə onu öldürmek istəyen həmin o adam gizlenmişdir.... Hami onun ölümünü isteyir, lakin onlardan yalnız biri onu öldürməyi qət etmişdir. Bəs o, kimdir?

Uzaqdan camaatın gur səsi əks-səda kimi səslənir:

— Var olsun Cəlaləddin! Xarozm şahının igid oğlu və vəliəhdidi Cəlaləddinə eşq olsun!

“Məni unudub oğlumun əlini öpməyə hazırlırlar? Buna son qoyulmalıdır, bəsdir! Yolumda kim dursa, — istər Bağdad xəlifəsi olsun, istərsə də dikbaş oğlum, mən onu məhv edərem! Bəsdir!..”

Şah hələ yarımyuxulu iken yanında xıṣılı eşitdi və hiss etdi ki, üzüne ne isə soyuq bir şey toxundu. Qorxu və yaşamaq eşqi onu, bütün qüvvəsini toplayıb sıçramağa məcbur etdi. Şah gözlerini açıb heyecanla otağın künclərinə baxmağa başladı.

Böyük buxarida yanın kömürlərin istisi otağa yayıldı. Onun yanında kim isə oturmuşdu. Bu, dünən axşam getirilən ürkək çöl qızı idi. Qız qorxaraq əllərilə üzünü tutub geri çekildi.

— Kimsən?

— Ulu tanrımlı! Mən Gülcəmalam, sehəradan getirilmiş türkmen qızıyam. Dünən bura səni yuxulu halda el üstə getirdilər, sən də uzanan kimi yuxuya getdin. Mən səndən qorxurdum, elə bərkdən xoruldayırdım, elə zarıldayırdım ki, elə bil axır nəfəsində. Səni gecə “divləri” böğardu. Onlar qaranlıqda evlərin üstündə uçurlar və yuxarıdakı bacadan içəri girirlər ki, qatillərə ezbə versinlər.

— Bəs əlindəki nə idi? — Şah onun ince əllərini sıxdı.

— Ağridır! Burax!

— Göstər görüm, alində nə var idi?

— Heç nə yoxdur və heç nə də olmayıb. İstəyirsən mən sənə qızılğulə bənd olan bülbül haqqında bizim çöl mahnısını oxuyum?

¹ XIII əsrde Aral dənizi Xarozm dənizi adlanırdı.

Ya da güzgüde Çin padşahının qızını görən İran şahzadəsi baredə nağılı danışır?

— Mənə nə qızılıgül, nə də şahzadə baredə nağılı lazımdır... Aha... budur, xəncərin qızını tapdim. Sən öz padşahının yanına bıçaq ilə niyə gəlmisən?

— Əl çox məndən! Qocalar: “Atı vurma, dostum əlindən qaçar”... demişlər.

Gülcəmal şahın əlindən çıxıb qaçıdı.

— Vay Allah! Sən məni boğarsan. Mən səndən qorxuram.

O, alçaq qapıya tərəf atıldı və qapının dalında onları pusan iki kənizlə toqqusdu.

Şah, nəfəsini ağır-ağır dərərək ocağa yaxınlaşdı. Alov onun öküz kimini domba gözlərində əks edib parlayırdı. O, qamış əsanı mis qaba döydü. Qapıda keçisaqqal qoca xidmətçi göründü və şahın qarşısında əlləri üstə düşdü.

— Bu qızı axşam xalçalı otağa göndərin. Vəkil və böyük vəzir burdadırı?

— Hami səni gözləyir, qibleyi-aləm, “xəberlər ağası”¹ və üç imam da oradadır.

— Bəs Cəlaləddin xan hələ gəlməyib?

— Taxtı-tacın dayağı hələ yoxdur.

— Qoy gözləsinlər. Dəlləyi göndər hamama, saqqalıma həna qoysun, kiseçilər də belimə kisə çəksinlər.

Xarəzm şahı yan otağa keçdi. Qupquru qurumuş və beli bükülmüş qoca xidmətçi, qızarmış gözlərinin suyunu axıda-axıda balışları və yorğanları yiğib taxçada bir-birinin üstünə düzdü. Xalçanın üstündə nə isə parıldadı. Qoca əyilib dəstəyi fil sümüyündən olan iti xəncəri götürdü.

— Bu, türkmən xəncəridir... Ah, bu türkmən qızları! Onların qəzəbindən qorxmaq lazımdır. Zehərli böv kimidirlər. Verim vəkilə, yoxsa gizlədim? Məni tələsdiren kimdir ki?

Şah enli ipək şalvarının bağını berk çəkdi, zolaqlı qurşağı irəli çıxmış qarnına doladı, gümüş qılılı xəncərini qurşağının altına soxdu, zərxaradan tikilmiş, uzun samur xəzini çiyinmə atdı. Seliqə ilə bürünmüş ağ çalmasını ehtiyatla taxçadan götürüb vərdiş etdiyi tərzdə çal, buruq saçlarının üstünə basdı.

¹ Xəberlər ağası – dövlət poçtunun reisi

Şah nəfəsini derib xəncərin soyuq dəstəsində yapışdı və qapının ağızında dayanıb qulaq asdı.

“Ehtiyatlı adam həmişə hückumu dəf etməyə hazırlıdır. Sarayın dolambac yollarının qaranlıqlarında mənfur düşmənim Bağdad xəlifəsi tərəfindən göndərilən ismaililərin¹ əli qəfildən məni məhv edə bilər...”

— Vəkil, buradasan? – deyə o, piçilti ilə soruşdu.

— Mən çoxdan öz hökmərəm gözləyirəm.

Şah taxta rəzəni çəkib qapımı araladı. Yağla yanmış iki çiraqdan üstlərinə solğun işıq düşmüş əyanlar başlarını əymışdılər.

Səhərədək soyumuş bərk nəleyinlərini yalnız ayaqlarına geyinərək Mehəmməd o biri otağa keçdi. Xidmətçilər orada idilər. Onlardan biri əlində gildən qayrılmış çıraq, o biri gümüş leyən, üçüncüsü isə astafə tutmuşdu. Onlar hovuzun yanında şaha dəstəməz almaqda kömək edirdilər. Dördüncü xidmətçi əllərini irəli uzadaraq uzun, ipək saplarla çəkilmiş dəsmalı ona verdi və naxışlı yun corabları hökmərənin koppuş ayaqlarına geydirdi.

Xarəzm şahı geyinməkdə ikən, vəkil son yenilikləri xəber verirdi:

— Bayırda bərk soyuqdur. Her yer qirov ile örtülmüşdü... İmamların üçü də saraya gəlib əmrə müntəzirdilər... Cəlladbaşı Cahan Pəhləvan da gözləyir... Dünen axşam Bulqardan üç yüz devəsi olan böyük karvan gəlib. Çoxlu tumac çəkmə və yüz urus əsiri gətirib. Qullardan iki yüzü yolda qırılıb. Halbuki hər gün onlara küncüt yağında bişmiş dari sıyığı yedizdirmişlər. Ondan evvəlki karvan türkmən qaçaqları tərəfindən talan edilmişdir. Görünür, bu Qara Xəncərin işidir.

— Mən bu türkmən köçərilərini dağıdacağam. Ancaq məni Bağdaddan gələn zəvvvarlar daha çox narahat edirlər. Bağdaddan gələn ərəb dərvişlər görünmür ki? Onların hamısı Bağdad xəlifəsinin casuslarıdır, mənə yamanlıq etmək istəyirler.

— Hansı yaramaz dinin böyük hamisine yamanlıq edə bilər?

— İndi müsləmanlar belə olublar. Şah geyinib qurtardıqdan sonra, adəti üzrə evvelcə dəhlizlərdən keçdi. Sonra halqa şəkilli daş pillələrlə qalxmağa başladı. Vəkil və əlində məşəl tutmuş xacə qağıda gedərək qapıları açırdılar. Şah saray minarəsinin başına çıxdı.

¹ İsmaililər – XIII əsrde şielərdən ibarət çox qüvvəti, cəhəltpərest qatiller təriqəti, sonralar mongollar tərəfindən darmadağın edilmişdir.

İkinci fasil

BÖYÜK İSGƏNDƏRİN “NUBA”SI

Divarları boyunca mazğalları olan meydanda iyirmi yeddi cavan xan yarımdairə şəklində dayanmışdı; bunlar Qur, Qoznə, Bəlx, Bamiyan, Terməz və başqa vilayet hakimlərinin oğulları idi. Şah bu cavanları və uşaqları öz sarayında ciddi nəzarət altında zəmin saxlamışdı ki, onların ataları – feodal xanları qiyam qaldırmışınlar. Bütün cavanların əlində təbil və şaxşaklı dəf var idi.

Ollarında uzun şeypur, zurna və sinc tutmuş çalançılar da bura-da idilər. Xarəzm qoşunlarının baş hərbi roisləri də bir qədər kə-narda dayanmışdır.

Şah daxil olan kimi hamıçıçırdı:

– Din hamisi və kafirlərin qənimi yenilməz padşahımız uzun illər var olsun!

Şah qaşqabaqla hamiya nəzər saldı.

– Teymur Məlik hanı?

– Qibleyi-aləm, mən buradayam.

Yürüşlərində həmişə Məhəmmədin ayrılmaz yoldaşı olan, hündürboylu və daima şən görünən Teymur Məlik iki oğlan uşağının əlindən tutaraq irəli çıxdı: onlardan biri şahın sonuncu arvadı, qıpçıq xanının qızından olan ən kiçik oğlu, o biri isə nəvəsi, Cəlaləddinin türkmen qızından olan oğlu idi. Teymur Məlik oğlanları şahın yanında saxladı. Şah öz oğluna tərəf eyilərək nəvazişlə onun yanından çımdıklıdı. Nəvesindən isə qaşqabaqla soruşdu.

– Cəlaləddin xan haradadır?


– Atam qızılışlarla ova çıxıb, – deyə oğlan cavab verdi. Onun gözleri ağ çalmanın altından ehtiyatla baxırdı.

– Teymur Məlik! Üç tərəfə at saldır, Cəlaləddin xanı tapsınlar! Türkmenlər karvanlara basqın etməkdən el çəkmirlər. Onlar oğlumun üstünə də hücum edə bilərlər.

– Əmriniz yerinə yetiriləcək, qibleyi-aləm!

Yuxarıdan, sanki buludların arasından, nazik, uşaq səsinə oxşayan bir nida gəldi:

– Heyye ələsəlah! Heyye ələfəlah!



Şam kimi göylərə yüksələn hündür minarənin təpəsi uzaq dağların arxasından qalxan günəşin qızılı şəfəqlərinə boyandı. Lakin şəhərin bütün binaları hələ də dumanın içində idi.

Cavan xanlardan ən böyükü təbili Xarəzm şahına verdi. Məhəmməd ucadan dedi:

– Böyük İsgəndər eşq olsun! Dünya fatehina eşq olsun! İsgəndər İranın bütün torpaqlarından keçib Ceyhun və Zərəfşanın¹ sahillerinə kimi çatmışdı. İsgəndər bizim üçün örnəkdir, o bizim ustadımızdır! Onun şərefinə üç dəfə ucadan “nuba”² çalaq!

Təbil və dəflər səsləndi. Sinclər cingildədi. Uzun şeypurların boğuq bağırtısı və tütüklerin nazik səsi eşidildi. Cesur makedoniyalının şərəfinə üç dəfə alqış qopdu. Hami susanda və alqışın eksəsədasi hələ də sarayın hündür qüllələrindən seslənəndo Teymur Məlik çıçırdı:

– Biz ulu rumi³ İsgəndər Zülqarneyni layiqincə alqışladıq. Allah ona rəhmət eləsin! Fəqət o, cavan olduğu üçün qarşısına qoyduğu məqsədin ancaq yarısını yerinə yetirə bildi. İndi isə bizim yeni İsgəndərimiz, ulu Məhəmməd əsgərimiz, Məhəmməd sərkərdəmiz, böyük Xarəzm səltənətini yaradan Məhəmmədimiz var. Allah müsəlman məmləkətlərinin qüdrətli hökmədəri şah Məhəmməd Əlaiddinin səltənətini davamlı eləsin! Ulu şahımızın şərəfinə üç dəfə “nuba” ifa edək!

Sakit havada yene də dəflər, sinclər, təbillər guruldadı və uzun şeypurlar qəzəble nərə çəkdi.

Məhəmməd sinəsini irəli verərək ciddi, qəzeblə və fikirli halda mazğalın qarşısında dayanmışdı; elə bil, onun dümağ çalmalı başında böyük fikirlər dolaşırıdı.

Xarəzm şahı:


– Xoşbəxt olun! Gedin! – dedi.

Hami əlləri sinələri üstündə növbə ilə xırda addımlarla ona tərəf qaçır, dodaqlarını şahın etəyinə toxundurub daşlı çəkilir və pilləkənin qaranlıq qapısında gözdən itirdi.

¹ Zərəfşan – Qıssar dağlarından axıb galərək Səmərqəndin cənubundan keçen “qızıl çay”, Səmərqənd və Buxaranın əkinləri onun suyu ilə suvarılır.

² Nuba – Makedoniyalı İsgəndərin rəsmi-keçid marşı, Xarəzm şahı vilayət hakimlərinin saraylarında bu marşı çaldırmığı emr etmişdi.

³ Rumı – yunan



Axırda, hər iki oğlanın əlindən tutan Teymur Məlik getdi.
Şahın nəvəsi:

- Dədəm söz verib ki, mənə diri ceyran gətirsin, - dedi.
- Mənə isə padşah ov qapları bağışlayacaq ki... səni də, sənin ceyranını da yesin, ilan balası!..

Şah mazğalın kənarına söykonmışdı. Aşağıda bir-birinə qarışan yastı damlar görünürdü. Saray, keçidlərlə birləşən bir çox alçaq binalardan ibarət idi ki, bunlar da böyük, əyri-üyri tikilmiş bina ilə bitişirdi. Sarayı, ireli çıxmış keşikçi qüllələri olan hündür, köhnə hasar əhatə edirdi. Nizə tutaraq hərəkətsiz dayanmış keşikçilər işiq-laşan göyün fonunda aydın görünürdülər.

Şah uzaqlara, oyanan şəhərə xeyli baxdı. Yastı damların üstündə qalxan tüstü göyo ucalırdı. Sonra onun nəzərləri saray həyətlərindən birində ucalan qoca qovaq ağacının altında qurulmuş ağ çadıra zilləndi. Orada hərəmxananın yeni incisi, səhər onun yanından qaçan, qarayanız, türkmen qızı Gülcəmal olurdu. O, sarayın qaranlıq otaqlarında qalmağa razi olmurdu və buna görə də çadır qurulmasını tələb etmişdi ki, çöldə öyrəndiyi kimi, his iyi verən sadə türkmen qadınları kimi yaşasın. O, hərəmxanaya başqa "Ədəm" güllərinin yanına köçmək istəmirdi.

O, özünü necə aparmağı belə hələ başa düşmək istəmir! Şahın anası Türkən xatunun ondan nəhaq yere acıqı gəlmirdi.

- Dikbaş qız! Öz hökmədarına əl qaldırır. Menim sevimli qaplamı xalçalı otağa girəndə görərik o, necə əzilib-büzülecek!..

Aşağıdan, qüllənin altından qışqırıq gəldi. Şəherin sakitliyində sözlər aydın eşidilirdi:

- Möminlər, eşidin, bilin! Məhəmməd şah islam dininden üz döndərib və Əli tərəfdarlarının - şafilərin məzhəbini qəbul edib. O, özünü kafir iranlılarla və məzhəbsiz qıpçaqlarla əhatə etmişdir. Onun atası Təkeş şah namuslu türkmen idi. Məhəmməd isə türkmenlərə pis gözle baxır. Ona inanmayın!

- Orada hüren kimdir? Vəkil, qayda-qanuna nə üçün nəzarət etmirsən?

Vəkil şahın qarşısında ele eyilmışdi ki, sanki sədəqə istəyirdi.

¹ Ədəm - cennet



- Çığırın, qüllənin zirzəmisindəki dərvish Seyx Mecdəddindir. Onu nə zindanın zülməti, nə zənciri qorxudur. Sənin ağılı anan Türkən xatun ona xüsusi hörmət bəsləyir. Fəqət dərvish öz padşahına qarşı ədəbsiz sözlər söyləyir. Dünən şəhərin bütün dərvişləri çöldə yiğisəraq dəstə ilə zindana gəlməyə və dəli Seyx Mecdəddini zirzəmidən açıb buraxmağa and içmişlər.

Məhəmməd vekilin ciyinlərindən tutub silklədi...

- Maymaq! Bu saat cəlladbaşı Cahan Pahlivana de ki, bu qiyamçını onun əllerinə tapşırıram... Özü də tez olsun ki, ağılsız dərvişlər gəlib onu azad edə bilməsinlər.

Xarezm şahı qüllədən düşüb qəbul otağına keçdi. Otağın divarlarına qırmızı mahud çəkilmişdi. Burada padşahı ağ saqqallı üç imam gözləyirdi. Şah nəleyinlərini qapının ağızında çıxarıb otağın ortasına gəldi və xalçanın üstündə əyləşdi. Ayaqlarını ipək yorğanın altına soxdu. Yorğan küre qoyulmuş çuxurun üstüne salınmışdı.

- Yaxın gəlin, oturun, ustadlarım! Xalçanın kənarında diz çökmiş imamlar, təşəkkür sözlərini ərəbcə piçildəyaraq yaxınlaşdırılar və onun yanında oturdular, onlar da ayaqlarını yorğanın altına soxdular. Şah:

- Başlayın, - dedi. - Deyin görüm, mən, islam torpaqlarının ən qüdrətli hökmədarı, Bağdad xəlifəsinin mənə itət etməsini tələb etsem, haqlıyam, ya yox? Həmçinin deyin görüm, Bağdad xəlifəsi mənə itət etməsə, men nə etməliyəm?

İmamlar özlərilə getirdikləri böyük qədim kitabları bir-bir açaraq quranın ayələrini ucadan oxumağa və isbat etməyə başladılar ki, Allahdan sonra yer üzünün ən böyük hökmədarı Xarezm şahı Məhəmməddir və o, həmişə haqlıdır, onun hər bir emri, hər bir sözü müqəddəsdir...

Otaq qaranlıq idi. Divarın ləp yuxarısından açılmış barmaqlıqlı pəncərədən zəif işıq düşürdü. Mis şamdanə qoyulmuş yağı çıraq titrəyərək solğun işıq salırdı. İmamlar mətnə baxmadan əreb ifadələrini əzbərdən deyirdilər.

Şahın arkasında onun baş dəstərxançısı təşəxxüsle dayanmışdı. Bir sözlə və ya qasının bir hərəkəti ilə o, xalçanın üstündə səssizcə sürünen xidmətçilərə əmr verirdi. İkinci əyan baş aşpazdan gümüş nimçələri alırdı. Şahın mərhəmətini gözləyən başqa əyanlar qapının ağızında vurnuxurdular.



Burnundan gümüş sırğa asılmış qara qul geniş və alçaq kürsünü yorğanın üstünə qoydu. Süfrə salan cəld hərəkəti ilə ipək süfrəni - dəstərxanı kürsünün üstünə sərdi. Yeməkverən, içində piyalelər olan gümüş məcməyini şahın qabağına qoydu. Piyalelərdə isti çay, duz və quyrıq yağı var idi. Süfrəyə çızdaq ilə bişirilmiş yağılı çörəklər, inək yağı, qaymaq və bal qoyulmuşdu.

Şah, imamların moizəsini dinləyərək çörək yeyə-yeyə piyaleleri bir-birinin ardınca içdi. Küredən və çaydan qızışan padşah vaxtında verilən mütekkəyə söykənərək xoruldamağa başladı. Bu, imamların izahatından hökmədarın razı qalmasına işarə idi. Hami sessizcə çəkilib getdi. Dəstərxanı, kürsünü apardılar, əyanlar və xidmətçilər çəkilib getdiler. Təkcə qara qul qapının ağızında bardaş qurub islam memlekətlərinin böyük hökmədarının yuxudan ayılmasını gözleyirdi.

Üçüncü fəsil

QEZƏBLİ KNYAZ

Baş meydanda şah sarayı ilə yanaşı duran "Ölüm qülləsini" Ürgəndə hamı tanıydı.

Alçaq, dəmir qapıdan iri qıfil asılmışdı. Açıq isə elə buradaca, pilləkənin üstündə oturub qısa, paslı nizəsini kərpic divara söykəmiş gözətçinin boynundan asılmışdı. Gözətçinin qabağında yerə sərilmiş cırıq xalça parçası var idi; yoldan ötenler öz sədəqələrini: içində qatıq olan taxta qabı, çörəyi, soğan dəstəsini, mis-pulları bu xalça parçasının üstünə qoyurdular... Keşikçi daha səxavətli adam-lara qülləyə yaxın gəlməyə və dustaqlarla danışmağa icazə verirdi.

Qüllənin aşağısında, dəmir barmaqlığı olan bir neçə girdə deşik qaralırdı. Yoldan keçənlərin ayaq səsləri eşidiləndə zirzəmidən gələn qısqırıqlar güclənir, deşiklərdən sümüyü çıxmış və atılan şeyləri havada qamarlayan əller görünürdü. Əynində zolaqlı xəlet olan və başına rəngi solmuş göy parça dolayan sadə kəndli də, iri ağ əmməməli mollə da keşikçinin qabağına pul atıb sessizcə divarın deşiyinə yanaşır və barmaqlıqdan çıxan arıq çirkli əllərə bir parça

çörək qoyurdu. Bu vaxt çığırı səsleri ucalırdı və aşağıda pencərəyə yaxınlaşa bilməyənlərin söyüsləri eşidilirdi.

- Dünya işığına həsrət olanlara kömək edin!
- Kohnə köynəyinizi nəzir verin. Gənələr yeyib.
- Vay! Gözümüz çıxartdım.

Küçə tərəfdən camaatin çığurtısı eşidildi. Başlarına işş papaq qomyuş və əllərində uzun əsa tutmuş dərvişlər meydana doluşurdular. Onlar bir ağızdan dua oxuyurdular. Tamaşa edənlər də onların ardınca qaçışıldalar. Dərvişlər həbsxananın qapısına hücum çəkdilər, daş və esaları ilə onu döyməyə başladılar; istəyirdilər ki, qifili sindirsinlər. Beziləri zirzəminin hava çəkən deşiklərindən içəri baxaraq çığırırdılar:

- Şeyx Məcdəddin Bağdadi! Sağsanmı? Din və həqiqət yolunda ezab çekdiyinə görə var ol! Bu saat səni azad edəcəyik!

Zirzəminin dərinliyindən bərk qışkırtı eşidildi, hamı sakitleşərək qulaq verdi.

- Allah xalqa zülm edən xanların bəlasını versin! Xəlifəyə qılınca qaldıran Allahın bəlasına gəlsin! Cəlladlar və talançılar yerləyeksən olsunlar!

Dərvişlər tərəfindən sıxışdırılan keşikçi saraya qaçıdı. Oradan isə qıpçaq athiləri çapıb gəldilər. Onlar qamçı ilə camaati qovdular və dərvişlər qısqırıq qopardıb meydana dağlışıldılar.

Yuxarıda, sarayın darvazasının üstündə, mazğalların arasında bir neçə nefər göründü. Onlardan biri, narncı rəngdə zolaqlı xəlet geymiş, hündürboylu adam qabağda dayanmışdı. Qalanları isə dinnəzə əllərini sinələrinin üstünə qoyub eltilramla onun əmrini gözləyirdilər. Xərəzm şahının, saray darvazası üstündə görünməsi pis əlamət idi: o gün kimi isə qətl edirdilər.

Şahın cəlladları - "candarlar" qoşa-qoşa darvazadan çıxdılar. Onlar hündürboylu və qüvvətli idilər, əyinlərinə göy rəngli köynək geymişdilər, qollarını çiyinlərinə kimi çərmalamışdilar; ayaqlarında qırmızı naxışlı, enli sarı şalvar var idi. İri Xorasan qılınclarını çiyinlərinə qoyaraq, onlar irəli gələn camaati sıxışdırıb meydani dövrəyə aldılar. Dəstənin axrında hündürboylu, çiyinləri çıxiq, arıq, əllərini açaraq addimlayan məşhur adamboğan, baş cəllad, "qəzəb knyazı" Mahmud Cahan Pəhləvan gəlirdi. O, xəletinin otəklərini sarı şalvarının içine salmış, üstündən də enli kəmər bağlamışdı.

Çiynindən xurcun asmışdı. Xurcunun içinde o, hemişə şaha qətl olunmuş ən böyük caninin başını aparırdı.

Meydanın ortasında dördkünc çuxur görünürdü, onun yanında taxtadan hündür bir yer düzeltmişdilər və dörd tır düzmişdilər. Tırların üstüne köndələninə başqa bir tır qoymuşdular. Yarımçılpaq olan iki qul qandallarını cingildədə-cingildədə söyüd çubuqların dan toxunmuş böyük səbəti gətirib həmin yere qoydu.

Həbsxananın keşikçisi alçaq dəmir qapını açdı. Baş cəllad bir neçə köməkçisi ilə zirzəmiyyə düşdü. Oradan bərk qışqırıq sesləri geldi, sonra sükut çökdü. Cəlladlar zirzəmidən on beş dustaq çıxartdılar. Onların hamısı sağ ayağından ümumi bir zəncirə bağlanmışdı.

Çirk içinde olan və bədənləri cir-cindir ilə güclə örtülmüş, üz-gözlərini tük basmış məhkumlar bir-birindən yapışaraq, parlaq gүnəşdən gözləri qamaşa-qamaşa meydan ilə sürüñürdülər. Həbsxananın qapısı örtüldü. Yenə ağır qifil asıldı və zirzəmidən arası kəsilməyən çığırtılar eşidildi.

Keşikçilər ölümə məhkum olunmuş dustaqları dövrəyə alıb adımlayırdılar. Saçları bir-birinə qarışmış zəif bir qocanın ayaqları dolaşib yixıldı və qonşularından ikisini də ardınca çekdi. Onları döyüb qaldırdılar və qəti yerinə gətirdilər. Hündür taxtanın üstündə onları dizi üstə oturdular. Cəlladlardan biri məhkumun saçlarından tuturdu, baş candar isə ikiəlli qılıncdan yapışib bir zərbə ilə onun başını vururdu, sükuta qərq olmuş camaata göstərərək səbətə atırdı.

Camaatin içorisindən soruşturdu: "Dustaqlardan baş dərvish, Şeyx Mecdəddin Bağdadi hansıdır?" Açıqdan və xəstelikdən üzülmüş dustaqlar bir-birinə oxşayırıldılar. On dördüncü dustağın başı düşəndə bütün meydani gurultu büridü:

— Padşah buyurur! Padşah əmr edir! Hamı sarayın darvazası üstündəki meydançaya çevrildi. Yuxarıda dayanmış Xarəzm şahı əlvən desmalını yelleddi. Bu: "Qətli dayandırmalı! Şah məhkumu əfv edir!" demək idi.

Uzun qılıncını qırmızı əski ilə silən baş cəllad çığırıldı: "Dəmirçini getirin!"

Məhkumlardan on beşinci Mirzə Yusifin şagirdi Tuqan idi. Hələ uşaq olan Tuqan nə baş verdiyini dərk etməyərək heyrətlə baxırdı.

— Böyük mərhəmət üçün padşaha baş əy! — deyə cəllad uşağın üzünü saraya təref döndərdi və yere əydi. Hazır dayanan dəmirçi Tuqanın ayağındakı zənciri qırmağa başladı.

— Dayan! Hara qaçırsan? Mən hələ qurtarmamışam — deyə dəmirçi çığırıldı, fəqət Tuqan artıq məhkumların zəncirindən açıldığını görüb taxtanın üstündə camaatin içine atıldı. Arxadan çığırıldılar, Tuqan isə əyilerək sıx dayanmış şəhərlilərin arasından keçib tezliklə uzağa qaçmağa çalışırdı.

Zindan qüllesi qarşısındaki meydan boşaldı. Keşikçi paslanmış nizəsinə soykənərək yenə qapının ağızında dayanmışdı.

Gözlərinə kimi çadraya bürünmüş bir qız divarın dibini ilə yeri-yirdi. O, qüllənin altındaki deşıyə yanaşdı və ehtiyatla çağrıdı:

— Tuqan! Ay dəmirçi Tuqan!

Deşikdən arıq əllər göründü, xırıltılı səs cavab verdi:

— Şənin Tuqanın artıq başını itirdi! Bir şey ver yeyək ki, ona dua oxuya biliək.

Qız deşıyin ağızına təref yixıldı və var qüvvəsi ilə çıktıı:

— Tuqan, cavab ver, sağsan?

Zirzəmidən yeni bir inilti eşidildi:

— Nə gətirmisənsə, bizə ver! İndi şənin Tuqanına heç bir şey lazımdır! İndi o, cənnət bağında peyğəmberlə plov yeyir...

Qız, deşikdən çıxan əllərə çörək və yemiş verdi, sonra keşikçi-yə yanaşdı.

— Nəzər baba, de görüm, doğrudanmı Tuqan ölüb?

— Yəqin ki, ölüb. Axı onu da başqları ilə birlikdə qəti etməyə apardılar... — Keşikçi əli ilə meydani göstərdi.

Qoca dərvish yaxınlaşıb keşikçinin ovcuna bir neçə pul qoydu və qulağına piçıldamağa başladı:

— Qətlə yetirilənlərin arasında niyə bizim müqəddəs Şeyx Mecdəddin Bağdadi yox idi? Qəti təxire salınıb, yoxsa Xarəzm şahı onu əfv edib?

Keşikçi pulları qurşağının altında gizlədib dilləndi.

— Şeyxin söyüslərinə görə hökmərin ona qəzəbi tutdu və əmr etdi ki, dərvişlər onu açıb buraxana kim tez öldürsünler.

— Bəs o, hələ sağdır?...

— Yox! Məhkumları zirzəmidən çıxardanda, baş cəllad Cahan Pehlevan ora düşdü və müqəddəs şeyxi özü boğub öldürdü...

TİKİLMIŞ KÖLGƏ

*Tələs ki, qarşına çıxanı xoş xəbərlə
sevindirəsan: bəlkə bir daha görüşmək
qismət olmadı.*

Sərqi məsəlindən

Tuqan camaatın arasından sıvişib gil hasarların uzandığı kimsəsiz küçəyə çıktı. Küçədən keçib arxin kənarına gəldi.

Hündür sahilləri olan arxdan lilli su axırdı. Yük tayıları, çırçı, saman və çoxlu qoyun yüklənmiş uzun, yondəmsiz qayıqlar yavaş-yavaş üzürdü.

“Belə qayıq ilə uzağa, yad ölkəyə getsəydim... Ancaq bu cür çirkli, bədəni yara ilə örtülmüş, cindir köynək geymiş adamı ora kim buraxar!”.

Sahildən bir qədər o yanda qumlu çay görünürdü. Tuqan oraya getdi, paltarlarını yudu, çımdı, günəşin altında qızındı, dincələrək fikrə getdi.

“Ölümə mehkum edilmiş indi isə hebsdən buraxılmış adam hara gedə bilər? Onu kim işə götürər? Şəher balaca, adam isə çox, hamı da özünə bir qab plov qazanmaq istəyir... – Tuqan hələ də ayağından asılı qalmış və üstündə “Ömürlük, ölenəcən” sözləri yazılmış ağır dəmir halqaya baxdı. – Mənim qoca Mirzə Yusifim hebsdən çıxmış adamlı heç danışmaq da istəməz; bəlkə təkcə Bint Zəngicanın rəhmi gəldi. Fəqət heç Tuqan bədəni yara ilə örtülmüş halda, cüzamlı kimi onun gözünə görünə bilərmi?..

Hər halda mən öz ağam Qara Məsimin yanına qayıtmalıyam. O, bu dəmir halqamı doğramağa icazə verər”.

Tutan uzun küçə ilə yeriməye başladı. Küçənin hər iki tərefində dükənlər var idi, bəqqallar xalça salmış səkilərin üstündə oturmuşdular. Mallar açıq qapılardan asılmışdı və divar boyunca düzülmiş rəflərə yığılmışdı.

Üstünə həsir çəkilmiş küçə yarımqaranlıq idi. Günəşin göz qamaşdırıcı şüaları həsirlərin arasından düşərək gah çəlirayı və yaşıl ipəkdən tikilmiş çəkmələri, gah üzərində quran ayələri yazılmış dəmir qalxanı, gah da tacirlərin boynunda qurd dərisindən yaxalığı

olan enli kaftan geymiş köçərilərə, ya da əlvən geyinərək dəstə ilə gələn qadınlara göstərdikləri zolaqlı parçaları işıqlandırırdı.

Qara Məsimin dəmirçixanası dəmirçilər cərgesinin lap axırında idi. Hər tərəfdən gürzlorın gurultusu, dəmir lövhələrin cingiltisi eşidilirdi. Dəmirçilər burda silah: əyri qılınclar, qısa biçaqlar, nizə ucları qayırdılar.

Fars və urus qulları ancaq şalvar və yanmış dəri döşlük geyərək işləyirdilər. Onlar zindannın üzərino əyilərək çəkicə mis ləyenlər də inca naxışlar açırdılar. Başqaları isə xırıltı ilə nefəslərini dərərək ağır gürzərlə qızmış dəmir lövhələri döyəcləyirdilər. Üz-gözələrini his basmış oğlan uşaqları körük basıb kömürləri qızdırır və taxta vedrələrlə su ardınca gedirdilər.

Sahibkar Qara Məsim yoğun və enli kürəkli kişi idi, ağ saqqalına həna qoymuşdu, indi rəngi getdiyindən həna ancaq saqqalının ucunda qalmışdı. O, səkidə cindir bir xalçanın üstündə oturmuşdu, işçilərinin üstünə qışqırır və gəlib keçənlərin salamına cavab verirdi. Onun yanında iki qul var idi; cavan qulun alınlı damğa basılmışdı (qaçmaq istədiyinə görə), o birisi isə üzü his çəkmiş laqeyd bir qoca idi. Onlar kiçik çəkicələr ilə bir neçə dəmir möftili döyüdürlər. Bu qullar on qiyometli iş görürdülər: məşhur Dəməşq poladını odun üstündə qızdırımdan, “soyuq üsul ilə”, üstündə dalğalı xətt olan, “cövhər” qılınc hazırlayırdılar.

– Sən bura nöyə gəlmisinə? Geri qayıt! – deyə sahibkar çığırı.

– Güman edirsən ki, səni, zindandan çıxmış cinayətkarı emalatxanaya götürəcəyəm?

– İcazə ver, çəkici götürüb dəmir halqanı özüm sindirim...

– Murdar əllərini menim çəkicilərimə vurasan! Rədd ol, yoxsa indi kəlbətin ilə dağlaram səni.

Tuqan əbes yerə təhqir olunduğundan qəzəbləni bənara çəkildi. Oğlan baş götürüb hara gəldi getməyə hazır idi. Onun gözü divarın dibində oturmuş dərvishə sataşdı. Talvarın üstünü örtən həsirlərin arasından düşən günəş şüaları onun müxtəlif rəngli parça qırıqlarından tikilmiş xırqəsini işıqlandırırdı.

Dərvish piçılı ilə dua oxuyur, iri iynə ilə rəngi solğun göy, sarı və yaşıl yamaqların üstündən təzədən çəhrayı yamaq tikirdi.

Tuqan açıq və peşmançılıqdan rəncidə olduğu üçün bir yerdə qərar tuta bilmirdi. Onun qara kölgəsi titreyərək dərvişin dizi üstüne düşürdü.

Dərviş:

— Oğlan, bax, — dedi. — Mən öz xırqəmə təzə yamaq saldım, yamağa isə sənin kölgən düşmüşdü. Yamaqla birlikdə sənin kölgəni də tikdim. İndi sən mənə möhkəm bağlanmışan, bundan sonra kölgə kimi ardımcı gələcəksən.

Oğlan cəld dərvişin üstünə atılıb onun yanında oturdu.

— Sən doğru deyirsən, yoxsa məni ələ salırsan? Mən sənə qulluq edəcəyəm və nə əmr etsən, yerinə yetirəcəyəm, amma məni qovma!

Dərviş başını yırğaladı.

— Mən o lovğa sahibkarın səni necə qovduğunu gördüm. Niyə qəm eləyirsən? Məger dünya başına dardır? Mənim yoldaşım ol! Gel birlikdə buradan “bərəkətli Buxaraya” gedək. Həc vaxt qovulduğun yerdə qalma, kim səni çağırırsa, inamla onun yanına get... İndi sən dərvişin xırqəsinə tikilmisən və yeni səyyahlıq dövrün başlanıb. Ardımcı gol, mənim kiçik qardaşım!

Dərviş əsanı yerə vuraraq qabağa düşdü, üzülmüş Tuqan isə axsay-axsaya onun ardınca getdi. Bir neçə dəmirçinin qabağından keçib küçənin tinində dayandı. Ora meydança idi, his çekmiş səyyar dəmirçi əl körünün yanında durmuşdu. O, bir dəri idi, bir sümük. Lakin çəkic və kəlbətin tutan nazik əlləri adətkərdo bir hərəkətlo kiçik zindanın üstündə işləyirdi. Dəmirçinin hazırladığı qara kiçik mixlər bir-birinin ardınca su dolu taxta ləyənə töküldü.

— Ay hörmətli usta! Uşağı yaralamadan bu dəmir halqanı aça bilərsənmi?

— Əgər mənə iki qara dirhəm versən, açaram, — deyə dəmirçi halqaya təref əyildi. — Padşah öz həbsxanalarında zənciri möhkəm demirdən düzəltdirir. Əgər sən üstəlik bir gümüş dirhəm də versən, onda mən bu demirdən əla biçaq qayıraram.

Dərviş qurşağının altından pul torbasını çıxartdı və gümüş pulu qocaya gösterdi.

— Qoy son deyən olsun... Ancaq halqadakı yazını görürsem: “Ömürlük, ölenecən”? Elə düzəlt ki, bu yazı onun üstündə qalsın.

— Biçaq istədiyin kimi olacaq, — deyə qoca astadan dilləndi və Tuqanı itələdi. — Ayağını zindanın üstüne qoy!.. — Piçilti ilə elavə etdi: — “Ömürlük, ölenecən” şah və onun cəlladları ilə vuruş!..

Beşinci fəsil

SƏXAVƏT

Dərviş Hacı Rəhim əsasını yerə vura-vura Ürgəncin böyük bazarının ensiz küçələrilə addımlayırdı.

Burada par-par parıldayan qəşəng naxışlı mis qablar; ləyən, məcməyi, mis səhəng dükənləri var idi. Başqa dükənlərdə isə naxışlı mis şamdanlar, saxsı camlar, nimçələr və piyalələr satılırdı. Ağ və göy rəngli incə Çin qab-qacağını, yaxşı cingildəyən, İraq şüşəsindən düzəldilmiş qab-qacağı isə başqa dükəndə satırdılar.

Sıra ilə düzülmüş xüsusi dükənlərdən şəfaverici və ətirsaçan nadir məlhməllerin iyi gəlirdi. Bu dükənlərdən Tanqut ravəndi, gənəgərçək və qızılğıl yağı, şoran bitkilərindən düzəldilən, dəriyə, diş etinə, həm də mədəyə şəfa verən sabun tozu kimi qiymətli dərmanlar satılırdı. Burada ətirle qarışdırılmış və sabun kimi işlədilən göy güləbi, saçların tökülməsinin qarşısını alan Buxara baş yağı, Tibet müşkү, hind əmbəri, başı dumanlandıran anaşa və başqa şeylər tapmaq olardı.

Hacı Rəhim, bazara toplaşan müxtəlif qiyafəli adamları aralaya-aralaya gəlib dükənlərdən birinin qabağında durdu. O, sədəqə gözləyirmiş kimi dayanıb diqqətlə dükəncilərə baxırdı və onların arasında kimi isə axtarındı.

O, parça və mahud qalanmış dükənlərin qabağında duranda, bardaş quraraq oturmuş varlı tacirlər ona mis pul atıb deyirdilər:

— Al payını, keç get!

Onlar qorxurdular ki, dərvişin qara əli gümüşü ipək “simçuq” parçasına və ya qüdrəti və məşhur bəylərə layiq olan qiymətli zərli parçaya toxunar.

Hacı Rəhim bu cərgədə axtardığı adama oxşayan bir nəfəri görə bilmədi. Bu adam ipək mütəkkelərə söykənərək o biri tacirlərin arasında oturmuşdu. Səmərqənd kağızı kimi saralmış artıq üzünə, çuxura düşmüş gözlərinə baxan adam bilerdi ki, o, xəstəlik keçirib. Ətrafında oturan tacirlər onunla xüsusi ehtiramla danışındılar və bir-birinin ardınca ona paxłava, şirin çörək, balla qovrulmuş qoz və püstə təklif edirdilər. Tacir açıq boz rəngli, bahalı yun parçadan paltar geymişdi və başına əlvan ipəkdən çalma qoymuşdu. Əlində içində çay olan göy Çin piyaləsi var idi. Şəhadət barmağına insana can sağlığı gətirən iri firuzə qasılı bir üzük taxmışdı.

Dərviş dükannın yanında ayaq saxladı. Tacirlər onun kəşkülünə bir neçə pul atdırılar, ancaq dərviş elə dayanıb durmuşdu.

Tacirlər:

— Xoş gəldin, keç! — dedilər: — Payını aldın.

Nəhayət, xəstə tacir nəzərlərini ona çevirdi. Onun qara gözləri təəccübədən genişləndi.

— Nə istəyirsən? — dedi.

Hacı Rəhim cavab verdi:

— Deyirlər ki, sən qüdrətli adamsan ve öz karvanlarınlı dünyani gəzərkən çox şey görmüsən. Bir sualıma cavab verə bilməzsən ki?

— Əger istəyirsən ki, mən sənə müqəddəs kitabları başa salım, onda üləmaların və müqəddəs imamların yanına get, onlar məndən çox bilirlər. Mən isə tacirəm, ancaq saymağı, bir də mahud ölçməyi bacarıram.

— Bəsdir, müqəddəs dərvış! Xoş gəldin, keç! — deyə tacirlər çıxırlılar. — Nəzirini vermişik ki. — Onlar dərvişin kəşkülünə yenidən paxlava və qoz tökdür.

— Yox, mən sənin cavabını gözleyirəm, cünti mənim sualım sənə aid olacaq, hörmətli tacir.

— De!

— Əger sənin vəfali, sədaqətli dostun olsa, kədərini də, yolun ağırlığını da səninlə bölüşsə, səninlə birlikdə ac qalsa, istiyə və qar çovğununa düşsə... sən onun qədrini bilerdinmi?

— Onun qədrini bilməmək olarmı? — deyə tacir cavab verdi. — Dalisını de.

Bundan sonra dərviş üzünü hamiya tutub dedi:

— Allah sizə can sağlığı versin və sizi hər cür bələdan saxlasın! Vaxtilə varlı və mehriban adama nəzər salın. Onun hər şeyi, qurulu evi, gözəl bağçası, dolub-boşalan məclisi var idi. Lakin mən qəzəbli taleyin acı qamçısı altından, bədbəxtlikdən və paxılığın qəzəbli qıçılcımindən qaça bilmədim. Qara bəxtimin gətirdiyi fəlakətlər varımı-yoxumu əlimdən aldı, evimi viran qoydu, bağçamı xəzan eledi, dostlarımı dağdı. Hər şey dəyişdi. Kədər yoldaşım oldu, acliq məni əldən saldı və gecələr gözüümə yuxu getmədi. Lakin yanında bir dostum qaldı. Dərələr evim, daşlar yatağım olanda, tikanlar yalnız ayaqlarımı dalayanda o, məni tərk etmədi. Dostum mənimlə birlikdə məşhur Bağdad şəhərinə, mömin bəndələrin müqəddəs qibləgahı Məkkəyə kimi gedib çıxdı. O, hər yerdə mənə

kömək edirdi, mənim xurcunuñu aparırı və soyuq gecələrdə məni isindirirdi. Fəqət xoşbəxt taleyim məndən uzaq idi. Bərəkətlili Xarezm düzənliyinə çatanda, qəfildən gələn felakət dostumu məndən ayırdı. İndi mən yoxsulluğa qardaş olmuşam və yatmaq üçün yerim də yoxdur...

Xəstə tacir soruşdu:

— Bəs seni dostundan niyə ayırdılar? Əger o, peyğəmbərin vətənində olubsa, indi onun əmmaməsinin dövresinə ağ sarımağaya ixtiyarı da var. Onu və səni incitməyə kimin cəsarəti çatar?

— Ayrılmağımı səbəb bir tacirdir.

— O kimdir? Danış görek.

— Mən ən bədbəxt adam olsam da, yolda özümdən də bədbəxt bir adama — tacire rast gəldim. Qaçaqlar onu yaralayaraq tek-tənha qoyub getmişdilər. Əlimdən nə geldisə, elədim, yaralarını sarıdım, onu Ürgəncə aparmaq isteyirdim... onun qızılquşunu da saxlamışam...

Ona diqqətlə qulaq asan tacir bərdən diksindi və dərvişin sözünü kəsdi:

— Bəsdir! Biz tacirin başına nə gəldiyini çoxdan bilirik. O tacir sənin qarşındadır. Mən çoxdan səni axtarmaq və təşəkkür etmək isteyirdim. Amma bilmirəm sənin dostun kimdir? Bəlkə mən onu felakətdən qurtara bildim?

— Onu mənə ancaq sən qaytarə bilərsən. Onun əmmaməsinin dövresinə ağ bağlamağa və hacı adlanmağa ixtiyarı yoxdur, cünti onun şeytan kimi quyruğu var. Yanında müalico olunmaq üçün qaldığın tamahkar hakim mənim eşşəyimi aldı. Əger sən mənə başqa bir eşək tapsan, onda mənim arzumu yerinə yetirmiş olarsan.

— Sən öz eşşəyini alacaqsan. Mən onu hakimdən satın almışam, indi o burada, həyətdədir. Eşidirsən, anqıran o deyilmə? Görünür səni salamlayıır. Lakin bu azdır. İndi sən bu dükandan nə istəsen: yaxşı palтарlar, tumac çəkmələr və parçalar apara bilərsən. Nə lazımdısa, apar.

— Mən dərvişəm! Mənim qaba yundan xırqəm var, bu da bəsimdir. Fəqət mən sənin sexavətli atəyindən ona görə yapışram ki, sən mənim ləp çılpaq olan kölgəmi geyindirəsən. Kölgəm hər yerdə məni izləyir və ariq bədənini örtmek üçün heç bir şeyi yoxdur.

Tacirlər gülüşdülər.

— Dərviş, sən yenə də zarafat edirsən! Sənin kölgəni necə gevindirmək olar?

– Budur, o, sizin qarşınızdadır! – Dərviş eli ilə divara söykənmiş dilənci oğlan Tuqanı gösterdi.

Xəstə tacir əl vurdu.

– Həsən, – deyə o, çağırduğu nökərə müraciət etdi. – Bu oğlanı hazır paltar satılan dükana apar və onu elə geyindir ki, elə bil, uzaq səfərə çıxan seyyahı geyindirirsən.

– Nə istoso, verim?

– Sən onu başdan-ayağa kimi geyindir və ona hər şey: çekmen, köynök, şalvar, corab, ayaqqabı, belbağı və çalma al. Sən də, hörmetli cahangəşt, bu gün axşam yanına gəl. Həsən sənə evimizin yerini göstərər.

Nökər dervisi və utana-utana baxan Tuqanı dükana apardı. Burada müxtəlif kişi, qadın və uşaq geyimləri var idi. Nökər Həsən ən yaxşı şeyləri təklif etsə də, fəqot dərviş yol üçün möhkəm və rahat olan şeyləri göstərirdi. Tuqan Ürgənc şəhəri sakinlərdən birinin oğlu kiri geyinərok başına gəy çalma sarıldı. Onlar dükandan çıxanda Həsən dərvişə meşin pul kisəsini uzatdı və dedi:

– Mənim hörmetli ağam Mahmud Yalvac buyurdu ki, beş qızıl dinarı da sənə verim ki, yolda ehtiyac hiss etməyəsən. Bundan əlavə, sənən yəhərlənmiş eşşeyin – salıbkarın həyatində yolunu gözlöyir. İstədiyin vaxt onu apara bilərsən. Görünür, sən mənim ağama böyük xidmət göstərmisən. O, nadir hallarda bu cür səxavətli olur.

Axşam Hacı Rohim tacir Mahmud Yalvacın yanına getdi. O, dərvişi böyük bağın içindəki gözəl köşkdə gözləyirdi. Onlar bir piyale çay içdilər, nökər çıxıb gedəndən sonra tacir piçilti ilə soruşdu:

– Bu gün sən hansı qızılıquşdan danışdırın?

Dərviş qurşağının altından üzərində qızılıquş şəkli çəkilmiş qızıl lövhəni çıxartdı və Mahmud Yalvacıa uzatdı. O, tez lövhəki qapıb qurşağının altına soxdu.

Tacir:

– Mənim sözlerimi yadda saxla, – dedi. – Nə olursa-olsun, dünya dağlsa belə, mənim adımı eşidən kimi, birbaş evimə gəl. Ürgəncdə nə edəcəksən?

– Sabah buradan Buxaraya gedəcəyəm. Burada qalmağa qorxuram, çünki adamın başı üstündə hərnəsə qılınc parlayır və bu qılınc kimin haqlı, kimin haqsız olduğunu ayırd etmədən başları üzüb yere salır. Yox, seyyah əsası və uzaq səfər daha yaxşıdır.

Altıncı fəsil

TÜRKAN XATUNUN FİTNƏSİ

Ağıllı qadın olan Türkən xatunun başçılıq etdiyi hərbi (qıpçaq) zadəganlığın təsirilə taxti-tac tezlikdə müfəzzədən düşdü. Qıpçaqlar xilaskar kimi tutduqları torpaqları heç bir müqavimətə rast gəlmədən viran qoyurdular və bununla da öz hökənranlıqlarına qarşı əhali arasında nifrat yaradırdılar.

Akademik V.Bartold

Sarayın baş dərvazasının qapıları taybatay açıldı, kök ayğırlara minmiş atlılar qoşa-qoşa çıxmaga başladılar. Onlar ağ qoyun dərisindən papaq qoymuşdular, qırmızı zolaqlı kaftan geymişdilər, bələrinə qızıl kimi parıldayan əyri qılınc bağlamışdilar.

İri cüssəli və əzəmetli Xarəzm şahı Məhəmməd fikirli halda geniş sinəli, qızıl yəhər-qayışlı kəher atın üstündə oturmuşdu. Onun başında almaz düzülmüş ağ ipək çalma var idi. Şahın tünd-qırmızı parçadan olan xələti, qıymətli qas-daş ilə bəzənmiş kəməri və qılıncı günəş işığında admanın gözünü qamaşdırırdı.

Xarəzm hökmərinin ardınca iki cavan atlı gedirdi. Qarayanız bir ığid gümüş qantarğalı qara türkən ayğırının üstündə rahatca oturmuşdu. Bu, türkən qızından olan şahzadə Cəlaləddin idi. Onunla yanaşı ala, yorğa atda ipək xələt geymiş balaca oğlan gedirdi, atın uzun qara yalı xırda hörülmüşdü. Bu şahın ən kiçik və ən sevimli oğlu idi, qıpçaq xanının qızından olmuşdu.

Sonra isə qırmızı yəhərlə atları oynada-oynada Xarəzm şahının yaxın əyanları galırdılar.

Şahı mühafizə edən min atlı iki hissəyə ayrıldı. Bir hissəsi bazarın baş küçəsi ilə irelileyerek şahı görməyə çalışan camaati qırmancı ilə qovurdu. Şah atlılarının o biri hissəsi isə dəstenin axırında gəlirdi.

Qarşıya çıxan adamların hamısı diz çöküb alını və yere qoyurdu. Onların islam məməkətinin ən böyük hökmədənəna yaxından baxmağa ixtiyarı yox idi. Uzun dəri şeypurların dəhşətli nəriltisini və

təbillerin gurultusunu eşidən tacirler, dükənlərindəki xalçaları tələsik çıxarıb şahın keçdiyi yola, lap palçığın içində döşeyirdilər.

Məhəmməd şah tərəflərə və ona sadıq olduğunu bildirən adamların çıçıtlarına adət etmişdi. Şahın laqeyd nəzərləri, onun kəhər atının ayaqlarına yixılmış saysız-hesabsız zolaqlı kürəklərdən ölüb keçdi. Onun şişmiş üzündən heç bir şey oxumaq mümkün deyildi. Çalmasının dümağlığı onun böyük qara saqqalını daha artıq nəzərə çarpdırırdı.

Şahın anası Türkən xatunun sarayının darvazası qarşısında, yoluñ hər iki tərəfində seçmə qıpçaq döyüşçüləri dayanmışdı. Əyinlərinde ox keçməyən və Xarozmə düzələn məşhur zirehli geyimlər, başlarında lap gözlərinin üstünə düşən dəbilqə, əllərində uzun möhkəm nizələr var idi.

– Məglubedilməz Məhəmməd var olsun və şahlığı! uzun sürsün!
– deyə döyüşçülər çıçırlılar və camaat da onlara səs verdi; adamlar döngələrdən qaçıb gəlir, damlara və divarların üstünə çıxırlılar.

Qıpçaq əsgərlərinin çox, onun mühafizə dəstəsindən bir neçə dəfə artıq olduğunu görək Məhəmməd təəccüb etdi. Onları niyə toplamışdır? Bəlkə tələ qurublar? Gec deyilkən geri dönsünmü?
Yox, şübhə nəyo gerek! Məgər doğma ana da öz oğluna tələ qurar?
Məgər o, atası Takeş şah ölöndən sonra anasına, öz hakimiyyətinə bərabər olan bir hakimiyyət verməmişdirmi? Məgər anasının nəslini Kanqlılardan olan qıpçaq əsgərləri onun bütün yürüşlərində iştirak etməmişlərmi və öz evlərinə qayıdarkən atalarının belə xəyalına gətirə bilmədikləri bollu qənimətlə qayitmamışdırımları? İrəli!

Məhəmməd darvazanın qabağında ayaq saxlamış atına bir qırmanc vurdur və at iki dəfə atılaraq içəri həyətə girdi.

Bəzəkli xəletlər geymiş qoca qıpçaqlar atın cilovundan yapışdırılar. Xarəzm şahı atın üstündən pəyəndəz döşənmiş yola atıldı. Düz qamətli və qüvvətli şah yaşının ötməsinə baxmayaraq cəld addimlarla zorla, bəzəkli sütunları olan eyvanın pillələrile yuxarı qalxdı, oyılmış başların yanından keçib sarayın sərin otaqlarına girdi. Bur-nunun ucunda qızıl halqa olan zənci şahın qabağına çıxdı.

– Salamlar olsun ulu şahımıza! Məlikələr məlikəsi səni qarışla-maşa gəlir! – Zənci pərdəni çəkdi və ucadan çıçırdı: – Sərdarı-aləm! Dinin hamisi! İslamin qılıncı!

Şah bir neçə addim irəli getdi. Taxta divarları pardaxlanmış və şəbekəli pəncərələri olan yarımqaranlıq otaqda zərli ipək parçaya

bürünmüş kiçik bir qadın görünürdü. Hər iki tərəfdən iyirmi məş-hur qıpçaq xanı yarımdaire şəklində düzülərək diz üstə oturmuşdu. Məhəmməd əlini döşünə qoyaraq baş əydi və xırda addimlarla anasına yaxınlaşış piçildədi:

– Salam-əleyküm şəfqətli Türkən xatun, həqiqət nümunəsi!

İpek paltaların qırçınları xışıldadı. Tovuz lələyindən ciqcası olan girdə calma lap yerə dəydi, sonra yenə yuxarı qalxdı.

– Sənin zavallı, bədbəxt, dul anan cahanın böyük hökmədarını alqışlayır. Məni şərəfləndir və sevindir, gel yanında otur.

Məhəmməd qəddini düzəltdi, başını qaldırıb qarşısında ənlik-kirşan çəkilmiş ciliz bir üz, nüfuzedici və alısbı yanan xırda qara gözələr gördü. Türkən xatun məcməyiyo oxşayan səkkiz guşəli qızıl taxtın üstündə bardaş qurub oturmuşdu. Məhəmməd ölkənin hökm-darı kimi anası ilə yanaşı oturməli idi, fəqət taxtda yer yox idi. Taxtın üstünü Türkən xatunun ipək paltarı tutmuşdu, şah anasının yanında, xalçanın üstündə oturdu. Türkən xatuna da elə bu lazımdı. O, öz qıp-çaqlarına göstərmək istəyirdi ki, Xarəzm şahı ondan aşağıda oturur.

Məhəmməd əllərini yuxarı qaldırıb dua oxudu və salavat çevirdi. Hami piçilti ilə duanı təkrar etdi.

Türkən xatun başını əsdirərək hiyləgərcəsinə, nəvazişle danışmağa başladı. O, danışdıqca paltarı xışıldayıb və çalmasındakı ləlekələr titrəyirdi.

– Səni, ulu və sevimli oğlumu, mühüm məsələləri müzakirə etmək üçün çağırışdım. Bu məsələlər bizim şanlı Xarəzm şah nəsilinin xoşbəxtliyi və sənə sədaqətli olan qıpçaq xanlarının taleyi ilə əlaqədardır. Taxti-tacımızı, hakimiyyətimizi və dostlarımızı mühafizə etməliyik!”

Otaqda sakitlik idi. Ancaq bayırda, pəncərenin şəbekələri arasından kosik-kəsik: “Var olsun Xarəzm şahı!” –nidaları eşidilirdi.

– Qulağım səndədir, ağılli anam!

– Sənin uzaq məməkətlərə yeni yürüşə hazırlaşığın barədə bozi sözələr mənim bu yoxsul komama da gəlib çıxmışdır. Sən yenə də atını döyüş meydانlarında çapacaqsan. Fəqət ulu tanrıının adamın alınmasına nə yazdığını kim xəbər verə bilər? Əger sən din uğrunda, haqq iş uğrunda döyüş meydanında şəhid olsan və ildırım sürətilə birbaş cənnət bağlarına getsən, onda sənin qüdrətli hökmranlığın olmadan burada qarışılıq düşə bilər. Allah özü bizi bu belədan saxlasın! Bizim məğrur nəvəmiz Cəlaləddin türkənlərlə yaxınlıq

etməyi üstün tutduğundan və bizim hamımızı - qıpçaqları öldürməyə hazırlaşğından, yaxşı olmazmı ki, əvvəlcədən Xarəzm ölkəsinə idarə etmək üçün Cəlaləddinin yerinə başqa adam təyin edəsən?

- Ağlılı sözlərdir! Almaz kimi qiymətli sözlərdir! - deyə qıpçaq xanları dilləndilər.

Məlikə davam etdi:

- Buna görə də doğma qıpçaq xalqımızın bu, ən hörmətli xanları ilə məsləhətləşdikdən sonra qət etdim ki, menim əziz oğlum, bütün qıpçaqların yekdil xahişini sənə yetirim və sən də öz taxtına kiçik oğlunu, sevimli arvadın qıpçaq xanının qızından olan oğlunu - Qütbiddin Ozlaq şahı vəliəhd təyin edəsən, Cəlaləddini isə uzaq vilayətlərdən birinə hakim göndərəsən. O, sənin üçün də, bizim hamımız üçün də həmişə təhlükəlidir!

Hami susdu, Məhəmməd şahın nə deyəcəyini gözləməyə başladılar. O, ipək kimi yumşaq saqqalının bir çengəsini titrəyən barmağına dolayaraq susurdu.

- Əgər sən rədd etsən, bütün qıpçaqlar Xarəzmni tərk edib öz çöllərinə çəkiləcəklər, mən də yoxsul bir dilənci kimi onların ardınca düşüb gedəcəyəm...

Məhəmmədin hələ də tərəddüd etdiyini görən Türkən xatun dönüb baxdı. Gənc eşikağası Məhəmməd bin Saleh onun arxasında dayanmışdı. Əvvəller o, qulam idi, gözəlliyyinə görə şahın anası onun rütbəsini artırılmışdı. O, Türkən xatunun balaca əlinin nə demək istədiyini başa düşüb otaqdan çıxdı və ipək xələt geymiş, yeddi yaşılı oğlanın əlindən tutaraq tez geri qayıtdı.

- Bax, sənin taxtinin yeni varisi budur, - deyə Türkən xatun sərt səsle hakimanə tərzdə bildirdi. - Qıpçaq xanlarına, bəylərinə, əsgərlərinə və əhaliyə bildirirəm ki, Xarəzm şahı onu öz vəliəhd kimi görməyə razıdır.

Bütün xanlar yerlərindən sıçrayıb oğlanı qaldırdılar və bir neçə dəfə yuxarı atıldılar.

- Yaşasın və var olsun bizim qan qardaşımız qıpçaq sultani!

Məhəmməd yerindən qalxıb uşağı götürdü və onu nənəsi Türkən xatunun yanında əyləşdirdi.

- Bəylər, qulaq asın, - deyə Məhəmməd onlara müraciət etdi. - Gördüyünüz kimi, mən sizin arzunuzu yerinə yetirdim. İndi də siz mənim iradəmi yerinə yetirəcəksiniz. Mənim köhnə düşmənəm, Bağdad xəlifəsi Nəsir yenə də mənə qarşı qəsdlər düzəltməyə

başlamışdır və mənə tabe olan xalqları üsyana təhrik edir. Yaramaz Nəsir devrilməyince, Xarəzmde asayış olmayacaq. Onda xəlifəni biz təyin edəcəyik və o imam da bizə sadıq olacaq. Buna görə də xəlifənin qoşunlarını darmadağın etməyince və nizəmin ucunu Bağdadın müqəddəs torpağına saneməyinə sakit olmayıacağam.

Qıpçaqların ən böyüyü, gözləri tutulmuş, ariq, nazik saqqallı Qoca dedi:

- Sənin qüdrətli əlin haranı göstərsə, biz atlarımızı çapacağıq. Lakin əvvəlcə biz öz köçərilərimizi sakitleşdirməliyik, qorxuya düşmüş tayfalarımıza kömək etməliyik. Qıpçaq çöllərindən çaparlar gəlib. Deyirlər ki, guya şərqdən bizim torpaqlara naməlum adamlar, vəhşi bütperəstlər soxulurlar. Onların müqəddəs istəm dinnindən xəbərləri yoxdur. Onlar sürürlər, dəvelərlə və arabalarla gəlmişlər. Onlar bizim otlaqları tuturlar və köçərilərimizi öz yerlərində qovurlar. İndi tələsib bizim çöllərə getmək lazımdır ki, bu bütperəstləri qıraq, sürürlərini əllərindən alaç, arvadlarını və uşaqlarını isə əsgərlərimizə qul edək. Xanlar çıçırdılar:

- Qoşunu bizim çöllərə apar!

Əlində qələm tutmuş mirzə, Xarəzm şahına yaxınlaşıb onun qarşısında diz çökdü, yazılı kağızı ona uzatdı.

- Bu nədir? - deyə Məhəmməd soruşdu.

- Sənin sevimli kiçik oğlun Qütbiddin Ozlaq şahın vəliəhd təyin olunması haqda şah fermanıdır. Həddi-buluğa çatana kimi Xarəzmin hökməndər və gənc vəliəhdin qeyyumu - nənəsi, sənin anan molika Türkən xatun olacaq. Vəliəhdin tərbiyəcisi və Xarəzmin baş vəziri isə məlikənin eşikağası Məhəmməd bin Saleh olacaq.

Türkən xatun dedi:

- Sən isə menim ulu oğlum, məglubedilməz Xarəzm şahı Məhəmməd, öz qoşunun ilə bütün dünyani gəzə bilərsən, kiminlə istəsen vuruşa bilərsən.

Məhəmməd oxumadan fərmanı imzaladı və qamış qələmi öz anasına verdi. O, qələmi alıb iri hərflərlə səylə yazdı:

"CAHAN HÖKMDARI, BÜTÜN DÜNYA QADINLARININ
MƏLİKƏSİ TÜRKAN XATUN"

Məhəmməd şah göz gəzdirərək böyük oğlu Cəlaləddini axtardı. O, onunla göz-gözə gəlməkdən qorxurdu. Ancaq Cəlaləddin yox idi. Vəkil Xarəzm şahının qulağına piçildədi:

— Cəlaləddin xan bu qədər qıpçaq əsgərini görüb dedi: “Mən qoyun deyilem, qıpçaqların sallaqxanasına gedim” və atını döndərib yel kimi çaparaq çıxıb getdi.

Yedinci fəsil

HƏRƏMXANANIN ƏSİRİ

Vekilin boynuna Xərezm şahının üç yüz arvadının “kefinin xoş keçməsini” təmin etmək kimi çətin bir iş düşürdü. O, həmçinin bu arvadların əxlaqına da göz qoymalı idi, yüngüllük əlaməti hiss edən kimi Xərezm hökmədarının özüne məlumat verməli idi.

Məhəmməd şah vekile tapşırıdı ki, türkmən çöllərindən gətirilmiş qızın fikrini, ah-naləsinin və ağlamasının səbəbini öyrənsin. Vəkil də falçı İlən Torçu (“İlan qabığı”) çağırıldı. O, qadın hiylələrini açmaqda mahir idi. O, həm də cadugər və ara həkimi idi, şən və dəhşətli nağıllar danışardı.

Vekilin dumanhı sözlərinən “İlan qabığı” başa düşdü ki, onu üç sual narahat edir: çöldə cavan Gülcəmalın sevdiyi iğid oğlan varmı, o, sərbəst gəzən türkmənlərlə elaqə saxlayır mı və bir də şahın yanına gətirildiyi gecə onun yanında xəncər olmuşdurmu?

— Hamisini başa düşdüm, — deyə “İlan qabığı” ovcunu açdı.

Vəkil onun ovcuna bir neçə dənə pul tökdü.

— Bu pulların arasında bir dənə də qızıl görmürəm.

— Mühüm xəberler gətirərsən, qızıl alarsan...

Qoca falçı atıq və qara arvad idi, qulaqlarına uzun gümüş surğalar taxmışdı. O, hərəmxananın yeni incisinin həyat qapısını açıb dayandı. Qıyalımiş qara gözlərə hündür hasarla əhatə edilən kiçik həyətə nəzər saldı. Adəton başqa məlikələrin həyatlarında birmərtəbəli, pəncərəsiz və eyvanlı tikililər olurdu. Bu tikililərdən eyvana laylı beş qapı açılırdı. Həyatın ortasından su axır və girdə hovuza töküldü. Kənarlardakı iki böyük ləkdə qızılğullar açılmışdı. Həyatın o başında, divarın yanında, hündür, qollu-budaqlı qovaq ağacının altında ağ keçədən və rəngli iplərdən çəkilmiş gözəl türkmən çadını ağarırdı.

İlan Torç zol-zol palṭarını düzəldib hovuza tərəf yönəldi. Daş pillənin üstündə balaca, qara, badamı gözlü, çox qarayanız bir qız oturmuşdu. O, göy rəngli Qaşqar camından bişmiş düyü götürüb gümüşü rəngli, balaça dabanbalıqlarına atıldı. İlən Torç özünü tava daşın üstünə saldı, qızın qırmızı köynəyinin etəyini öpərək alçaqdan, sözləri uzada-uzada dilləndi:

— Salam sənə, gözəl, güləzlü qız! Ver şəfəq saçan əllərindən öpüm, kölgəndə sürünüm!

Falçı qızın yanında oturdu. Hamiya dediyi xoş, şirin sözlərlə ona müraciət etdi, özü isə: “Padşah bunun nəyini sevib! — deyə düşüñürdü. — Özü balaca, qapqara, şah hərəmxanasının başqa gözəlləri kimi ətli-canlı və qadd-qamətli də deyil. Doğrudan da hökmədarımızın arzuları sonsuzdur!”

— İndi çöldə ne danişılar? — deyə Gülcəmal onun sözünü kesdi.

— Bu yaxınlarda xanlardan biri ardımcı dəvə göndərmişdi ki, mən onun, dərdinə dərman tapım, o bir qız sevir. Orada hamı səni xatırlayıır, hamı səni bəxtəver adlandırır. Deyirlər ki, Xərezm şahı bütün arvadlarından çox bizim türkmən gözəlini sevir, bütün barmaqlarına göy şəfəq saçan qaşlı üzükler taxıb, onun üçün ağ çadır qurdurub, içiniən İran.

xalçaları döşətdirib və her gün də ona öz mətbəxindən içərisinə püstə doldurulmuş qırqovul və ördək qızartması göndərir...

— Mənə padşah arvadı desələr də, mən onun üç yüz birinci arvadiyam! Cavan bir iğidin arvadı olsaydım, daha yaxşı idi. Çöldə mənə həsed çəkirlər, ancaq burada mən küleyin Qaraqum səhra-sından gətirdiyi yovşan və süpürge kollarının etrinə həsrətəm. Daima şah mətbəxindən gələn xörək iyindən başım ağrır. Ağ çadır nəyimə gərəkdir ki, burada mən boz divardan, keşikçi qüllesindəki əsgərdən, bir də qoca qovaq ağacından başqa heç bir şey görmürəm? Bir dəfə çöllərin uzaq üfüqlərini görmək üçün ağacın başına dırmaşmaq istədim, ancaq xədimlər çəkib məni aşağı saldılar. Sonra həttə yelləncəyin ipini da kəsdilər. Özün de, bu xoşbəxtlikdir?

— Ah, əger səndekilərin yüzdə biri məndə olsayıdı, mən xoşbəxt olardım. Lakin heç kəs mənə içinə püstə doldurulmuş ördək verməz!

— Qızlar, — deyə Gülcəmal çağırıldı, — süfrə hazırlayıın! Sən isə ay arvad, mənim üçün fala bax.

İki kəniz çadırı qaçıdı. Başına, üstündə gümüş pullar olan qırkınlı parça sarımı bir türkmen qarısı gəlib yerde əyləşdi. O, diqqətə falçıya baxırdı.

“İlan qabığı” tava daşının üstünə sarı yaylıq sərdi, qırmızı torbadan ağ və qara paxlaları onun üstünə tökdü. Nazik sümük çubuqla o, paxlaları qarışdırıcı və köçəri lüli¹ tayfasının dilində anlaşılmaz sözlər söyledi. Onun parıldayan qara gözləri geniş açıldı və xırıltılı səsi ilə piçildədi:

— Qocaların məni öyrətdiyi kimi, paxlalar belə deyir. Çöldə bir igid var, hərcənd ki, çox cavandır, amma pəhləvan kimidir. Pelengə rast gəlsə qorxmur, onu oxla vurur. On quldura rast gəlsə, vuruşa birinci atılır və hamını da qırır. Bu igid sənin dərdindən əzab çekir, gecələr yatmır, həmişə aşıqların mahnısına qulaq asır və göylərə baxır... Deyir ki, onun gözleri bu ulduzlar kimidir. Görürəm ki, sən də ah çəkirson. Məger düz demirəm?

Gülcamal diksindi. Paltarına tikilmiş qızıl və gümüş pullar cingildədi. O, pulun birindən yapışdı və onu qoparmaq istədi, lakin pul möhkəm tikilmişdi.

— Anacan, qayçını gətir!

İlan Torç gizlice piçildədi:

— Bəs sənin ağ dəstali balaca biçağın hanı? Çöllü qızı kimi sən onu həmişə kəmərinin altında gəzdirardin.

Gülcamalın üzünü həyəcan bürüdü. Türkmen qarısı ağır-agır yerindən qalxıb çadırdan xalça toxuyarkən işlədilən iri qayçını gətirdi. Gülcamal paltarından nazik qızıl pulu kesib qara ovcunda sıxıdı.

— Sən indi hicran keçirən igiddən danışdın. Bəs niyə onun adını demirsən!

— Paxlalar bunu mənə demir. Ancaq sənin ürəyin sonsuz məhəbbətlə yanmış adının adını deye bilər.

— Qıpçaqlar məni bura, padşahın həremxanasına zorla gətirdilər, halbuki çöldə çox igidlər məndən ötrü bir-birilə bəhs edirdi. Məger qocalar heç bizdən soruşurlar ki, ürəyimiz kimi istəyir?

— Bu ala qarğı her şeyi qarışdırıcı, — deye türkmen qarısı dilləndi. — Padşahın arvadının qəlbində ancaq bir ad ola bilər, o da bizim hökmardarımızın, Rüstəm² kimi gözel, İsgəndər kimi igid Xərezm

şahı Məhəmmədin adı. Sarayda olan hər bir qadın ancaq ondan ötrü yaşayır və yalnız onun barəsində düşünür. Gülcəmal, bu hiyləgər qadına qulaq asma!

Başına iri ağ çalma qoymuş yoğun xədim qapıdan içəri girdi və falçı qadını işarə ilə çağırırdı. Falçı həremxananın zəhmli gözetçisinin yanına qaçıb onunla piçıldı şəhər. O, geri qayıdaraq tava daşın üstünə yığıldı, Gülcəmalın etəyindən yapışır dedi:

— Mən yaramazı bağışla. Təzə vəliəhd Ozlaq şahın anası fala baxmaq üçün məni yanına çağırır. Rahat oturmağa vaxtim yoxdur...

— O, aldığı qızıl pulu bir daha öpdü və xədimin ardınca gedərək qapıdan çıxdı.

Səkkizinci fəsil

“BƏD XƏBƏR” DƏ SEVİNC GƏTİRƏ BİLƏR

Xərezm şahı dövlət işləri ilə sarayın ən kənar otaqlarından birində məşğul olurdu. “Yerin də qulağı var”, lakin pəncərəsiz olan və divarlarına xalçalar vurulmuş bu otağın qulağı ola bilməzdi. Bu otaq quyuya oxşayırırdı, ancaq tavandakı deşikdən gecələr ulduzlar işıq saçırırdı. Şah burada cəlladbaşı ilə göz-gözə danışmaqdan və ya özünün darihan arvadlarının yeni kələkləri barədə saray vəkilinin səhbətini dinləməkdən çəkinməzdi. Şah burada gizli əmrlər verərdi: qonaqlıqda ehtiyatsızlıq edərək öz hökmədarının dalmca nəlayiq sözlər deyən xanı öldürməyi və ya çoxdan ona nimə dolusu qızıl pul getirmeyən Qoca xəsis bəyin başına üzləri bağlı atlalar göndərməyi tapşırardı. Xalçalı otaqda şahın məxfi səhbətlərindən sonra sübh çağı dəfələrlə hündür minarədən atılan və daşlara dəyərək parçalanınan naməlum adamların feryadları eşidilmişdi. Dəfələrlə cəlladlar ayın solğun işığında şahın xoşuna golməyən adamları saldıqları kisələri qayıqdan kükrəyən Ceyhunun bulanıq sularına atmışdilar. Sonra da geniş çayın suları üstündən mahnı eşidilərdi:

Bahar çığı bağlarında cəh-cəh vurar şən büsbüller,
Çöllərə xoş etir saçar, şəhdə cimən qızılıgullar...

¹ Lüli - Öfqəstanın tayfalarından biri

² Rüstəm - İran xalq dastanının qəhrəmanı

Qayıqçılar isə mahnının nəqəratını təkrar edərdilər.

Sən ey gözəl Xarəzm!

Həmin axşam Məhəmməd qaşqabaqlı idi, dinib-danışmirdi, saray vəkili isə gündüz, şahın oğlu Cəlaləddin xanın yanına gələn şəxslər haqqında ona məlumat verirdi:

— Gözəl atlarda üç türkmən gəlmışdı. Onlardan biri üzünə örtük salıb sıfətini gizlətmışdı. Deyirlər ki, o, cavan və boylu-buxunlu imiş, qartal kimi iti gözləri varmış.

— Niyo onu tutmadın?

— Yaxınlıqdakı pöhrənlikdə böyük bir dəstə, qırxa qədər igid türkmən onu gözleyirmiş. Amma bazarda, həmişə türkmənlərin yııldığı Mərdanın çayxanasında mənim adamım bir neçə dəfə Qara Xəncərin adını eşidib...

— Qara Xəncər karvanların qənimidir!

— Doğrudur, həzrət. Ancaq heç olar ki, vəliəhd...

— O, daha vəliəhd deyil.

— Şahın sözü Allahın sözüdür. Lakin hər halda adı bəyin karvan yollarını kəsən quldur ilə səhbət etməsi də rəzaletdir...

— Belə pis zəmanədə hər şey eşitmək mümkünündür!

— Qibleyi-aləm, nece bilirsən, bəlkə Cəlaləddini uzağa göndərəsen, məsələn peyğəmbəri ziyarət etmək üçün Məkkəyə yola salasən? Onda onun türkmənlərlə piçiltisi da kəsilər.

— Mən onu Hindistan sərhəddindəki uzaq Qəznəyə hakim təyin etmişəm. Lakin o, orada da itaət etməyən xanları başına toplayıb Çinə yürüş etmək üçün onları dilə tutacaq. Sonra da Xarəzm biçaqla dilimlənmiş qarız kimi dağılacaqdır. Yox, qoy Cəlaləddin burada, əlimin altında olsun ki, həmişə onu yoxlaya bilim.

— Ağlılı tədbirdir!

— Amma qulaq as, quyruq bulayan vəkil! Əger bir də mən eşitsem ki, quldur Qara Xəncər Ürgəncdə öz obasında olduğu kimi sərbəst görir, onda sənin yumulu gözlü kəllən Cəlaləddinin sarayı qarşısında payaya keçirilərək...

— Allah özü bizi bundan saxlasın! — deyə vəkil qapıya tərəf daldıt çəkildi.

Qoca xədim daxil oldu.



— Böyük hökmdarın əmrinə görə xatun Gülcəmal dərgahına gəlib və əmrinə müntəzirdir.

Şah həvəssiz halda ayağa durdu.

— Sən onu bura, xalçalı otağa gətir...

Şah dəhlizə çıxdı, eylərək ensiz qapıdan keçdi və dolama pilələrlə yuxarı qalxdı. O, taxça kimi balaca yerdə üzünü ensiz, şəbəkeli pəncərəyə söykəyib gözlənməyə başladı ki, görsün xalçalı otaqda nelər baş verəcək.

Beli bükülü və iri qabırğaları çıxmış qoca kosa xədim naxışlı qapını açdı. Xədim Kəşmir şalına bürünmüdü. Əlində gümüş şamdan tutmuşdu, şamdanadakı dörd şam oriyib töküldü.

Əlvan atlaza bürünmüş balaca boylu qızı baxaraq o, dərindən ah çəkdi.

— Hə, qabağa gedək! — deyə nazik səsile ciyildədi.

O, qalın pərdəni açıb şamdanı yuxarı qaldırdı. Gülcəmal, elə bil, yuxarıdan endirilən zərbənin altından qaçırmış kimi eyilərək sıvişdi, ayaqqabılarını qapının ağızında qoyub iki addım irəli yeridi.

Qırmızı Buxara xalıları ilə döşənmiş ensiz otaq lap balaca idi. Tavarı isə hündür idi, yuxarıya çatırdı.


Xədim bayırı çıxdı. Qapının açarı cingilti ilə buruldu. Qapının lap yuxarısında girdə və şəbekəli bir pəncərə var idi. Bu pəncərə çox müəmmalı görünürdü. Xədim, görünür, şamdanı ora qoymuşdu. Üzbəüz divarda da belə bir şəbekəli pəncərə var idi. Oradan bir adam baxmırkı ki?

Gülcəmal xalçalı otaq barədə bir çox şayiolər eşitmişdi. Həromxananın qadınları deyirdilər ki, guya cəllad Cahan Pəhləvan xəyanət etmiş arvadları burada boğur. Xarəzm şahı isə yuxarıdakı şəbekəli pəncərədən buna tamaşa edir. Gülcəmal həmin o xalçalı otağı düşməyib ki?

Gülcəmal otağı dövrə vurdı. Yerə bir neçə kiçik xalça döşənmişdi. Adətən belə xalçalar namaz qılmaq üçün salınır. “Görünür öldürülmüş qadını saraydan çıxarmaq üçün belə xalçaya bürüyülər”.

Hər bir xışlıdan diksənən Gülcəmal əlvan ipək mütəkkələri bir künca ataraq onlara söykəndi.

Birdən qapıdan asılmış xalça tərpəndi və onun dalından heyvan başı göründü. Qaranlıqda girdə gözlər yaşıł işiq saçındı.



Gülcaml yerindən sıçrayıb divara yapışdı. Qara xalları olan sarı heyvan səssizcə otağa girdi, başını pəncələri üstə qoydu. Uzun quyruğunu qırıldaraq döşəmeyə çırıldı.

"Qaplan! - deyə Gülcaml düşündü. - Adamyeyən ovçu qaplani! Fəqət türkən qızları mübarizəsiz töslim olmurlar!" Gülcaml dizini yere vurub xalçanın bir ucundan yapışdı. Qaplan nərildəyərək sürünməyə başladı.

- Vay Allah! Kömək edin! - deyə Gülcaml çıçırdı və xalçanı qaldırdı. Heyvan qüvvətlə sıçrayıb onu yeri yıldı.

O, bütüşərək xalçanın altında gizləndi. Qaplan pəncələri ilə qalın xalçanı dağıtmak istəyirdi.

- Kömək edin! Axır günüm çatdı! - deyə Gülcaml çıçırdı. O, qapının bərk döyüldüyünü və mübahisə edən adamların səsini eşitdi. Adamların çıçırtısı və qaplanın nəriltisi qüvvətlənirdi... Sonra səs kəsildi... Kimsə xalçanı kənara atdı.

Qızın yanında ariq, uzun bir oğlan dayanmışdı. Başına qara qoyun dərisindən papaq qoymuşdu, üzündə, gicgahından tutmuş çənəsinə kimi çapıq yeri var idi. Qılıncını xalçanın kənarı ilə təmizləyirdi. Qoca xədim oğlanın paltarından tutaraq onu bayırə çəkməyə çalışırdı.

- Sən bura, qapalı otaqlara nə cəsarətlə gəlmisin? Bədbəxt, sən nə elədin? Padşahın sevimli qaplanını nə cəsarətlə öldürdü? Hökmədar sənin başını payaya keçirəcək!

- Rədd ol, kosa! Yoxsa sənin də boynunu vuraram.

Gülcaml dirsekələndi, taqətsizlikdən yenə də mütəkkələrin üstünə yıldı. Qaplan otağın ortasında uzanmışdı, sanki vurulmuş başını pəncələri arasına almışdı. Bədəni hələ də titreyirdi.

- Xatun, sağ-salamatsan?

- Sən necə, igid oğlan, bərk yaralanmışan? Üzdən qan axır.

- Eh, boş şeydir! Üzdəki çapıq yeri igidin ziynetidir.

Mühafizəçilərin başçısı Teymur Məlik içəri yüyürdü. Qapıda bir neçə əsgər var idi.

- Sən kimsən? Saraya neçə gəlib çıxmışan? Qarovalıcları vurmağa necə cüret etdin! Silahını ver!

Cavan oğlan tələsmədən qılıncı qızına keçirdi və sakitcə cavab verdi:



- Bəs sən kimsən? Mühafizəçilərin başçısı Teymur Məlik sən? Salam olsun sənə! Mən çox mühüm bir işdən ötrü Xarəzm şahını görməliyəm. Səmərqənddən pis xəberlər var.

- Bu ötkəm adam kimdir? - deyə hakimanə bir səs gəldi. Xarəzm şahı iri addimlarla xalçalı otağa girdi və əlini qılıncının dəstəyinə qoydu.

- Salam sənə, böyük şahım! - deyə igid əlini sinosinə qoyub baş əydi. Sonra birdən qəddini düzəltdi. - Sən burada zarasat eləyirsən tez çöl pişiklərini zəif qadınların üstünə buraxıb qorxudursan, dünyada isə mühüm hadisələr baş verir. Karvan yolunda mən Səmərqənddən gələn çapara rast gəldim. O, var gücü ilə atını çapmış, sonra yixilib özündən gedənə kimi piyada gəlmışdı. O, dəli kimi təkrar edirdi: "Səmərqənddə qayamdır. Bütün qıpçaqları qırıllar və qəssab dükənlərindəki qoyun cəmədkəleri kimi ağaclardan asırlar". Qiyamçıların başında sənin kürəkənin, Səmərqəndin hakimi sultan Osman dayanıb. O, sənin qızını da öldürmək istəyib, lakin o, yüz qoçaq igidlə qalaya çəkilmişdir və gecə-gündüz müqavimət göstərir. Bu da qızının məktubu...

Xarəzm şahı igidin elindəki qırmızı zərfi dərtib aldı və xəncərin ucu ilə onu cirib açdı.

- Men qiyam etməyi onlara göstərərom! - deyə o, deyindi və solğun işıqda məktubu oxumağa çalışdı. - Səmərqənd həmişə qiyamçılar yuvası olmuşdur. Qulaq as, Teymur Məlik! Tecili olaraq qıpçaq dəstələrini çağırımlı! Mən Səmərqəndə gedirem. Allahın yerdeki kölgəsinə el qaldırmağa cürət edənləri asmaq üçün orada qovaq ağacı, ip azlıq edəcək... Bu qadını onun cədirinə aparın və onun üçün həkim çağırtdırın... Igid, sənin adın nədir?


- Eh, niyə lazımdır? Böyük səhranı dolaşan bir cavanam!

- Sən mənə "bəd xəbər" gətirmişən, qədim qaydaya görə mən "bədxəbəri" ölümün pəncəsinə verməliyəm. Bununla birlikdə sən mənim qaplanımı da öldürmüsən. Səni hansı ölüm cəzasına məhkum edim - özüm də bilmirəm...

- Mən bilirəm, hökmədar! - deyə Teymur Məlik dilləndi. - İcazə ver deyim.

- De, cəsur Teymur Məlik və bunu mənim adımdan ötkəm oğlana elan et.

- Hərbi işlərdə bir günün, hətta bir saatı itirmək - qoləbəni əldən vermək deməkdir. Igid oğlan böyük səy göstərib və qibleyi-aləm



üçün mühüm və yaxşı məktub gətirib. Bu məktubda deyilir ki, sənin qızın sağdır və bir əsgər kimi düşmənlərin hücumunu ığidcesinə dəf edir. İndi sən, mənim ulu padşahım Səmərqəndə çapacaqsan və ığid qızını ölümündən qurtara biləcəksən. Belə xidmətə görə şah ığid oğlanı, doqquz cinayətinə görə doqquz dəfə əfv edə bilər. Öldürülmiş qaplanın evezində isə Xərezm şahı başqasımı, daha qəzəbli qaplanı, bu ığid oğlanı alacaq və onu yüz türkmen atlısına yüzbaşı təyin edəcək. Bu ığid onları da özü ilə gətirəcək. Onlar sənin şəxsi mühafizə dəstənə daxil olacaqlar...

Xərezm şahı heyrətlə baxır və qara saqqalının ucunu almaz qəşli üzük taxdığı barmağına dolayırdı.

— Qartal yolundan dönmür, Xərezm şahı da sözünü dəyişmir, — deyə ığid ləyaqətlə dilləndi. — Türkmen qızını hara aparırm?

Oğlan əyilib ehtiyatla Gülcəmalı yerdən götürdü. Qapının ağızında bir anlığa ayaq saxladı, ləyaqətlə Xərezm şahına müraciət edib dedi:

— Karvanlarının qənimi Qara Xəncərdən sənə salam! — Sonra da istixarla yoluна düzəldi.

Şah Teymur Məlikə baxdı; bilmədi ki, ona qəzəblənsin, yoxsa təşəkkür etsin. Teymur Məlik ucadan güldü.

— Ancaq çox ığid oğlandır! Sən isə, qibleyi-aləm, hələ deyirdin ki, türkmenlərə etibar etmək olmaz. Belə ığidləri olan qoşun ilə sən bütün dünyani fəth edə bilərsən.

...Bir neçə gün keçdi. Gecənin zülmətində aypara minarənin üstündə görünərkən, bir neçə kölgə səssizcə sarayın yanından keçib küçəyə döndü və qoca qovaq ağacının divar üstünə əyildiyi yerdə ayaq saxladı.

Tükədən toxunmuş qarmaqlı nərdivan divarın üstünə aşırılmışdı. Kölğənin biri yuxarı qalxdı. Ağ çadırın üstündə tüstü göründü, keçələrin arasına işıq düşdü. Bayquşun səsinə çadırdan parçaya bürünmüş bir qadın çıxdı.

Qaranlıqda bu sözlər eşidildi:

— Türkmenler hamı qardaşdır! Salam! Gülcəmal xatun yaxşıdır mı?

— Mən onun qulluqçusuyam. Bədbəxt olduq! Xərezm şahı üç gündür ki, öz qoşunu ilə Səmərqənddə qiyamı yatırmağa gedib. İndi saraya qəzəbli qarşı, şahın anası Türkən xatunun iti gözü nəzarət edir. O, əmr edib ki, bizim "Gül üzlünü" sarayın daş qülləsinə apar-

sınlar və özü də keşikçilərin sayını iki dəfə artırıb. O deyib ki, Gülcəmal ölüne kimi qüllədə qalacaq.

— Sən onun yanına get. Bu qızıl dinar xədim üçün, bu iki dinar da gözətçilər üçün. Gülcəmal xatuna belə de: şahın anasına bildirsin ki, o, şəhərin kənarında olan böyük yoldakı müqəddəs şeyxin qəbirini ziyarət etmək istəyir. Türkən xatun bu ziyarətə mane ola bilməz, o, şəhərdən çıxanda isə Qara Xəncər lazımı tədbir görəcək.

Kölgə yenidən divarın üstünə çıxdı və zülmətin içində eridi.

Qulluqçu piçildədi:

— Dünyada Türkən xatundan qəzəbli və hiyləgər adam yoxdur! Əgər o, bir adamin axırına çıxməq istəsə, onunla kim bacarar?

Dogquzuncu fəsil

GÖZDƏN DÜŞMÜŞ VƏLİƏHDİN BAĞINDA

Bu at, bu da mənim silahım! Bunlar mənim üçün bağdakı eyş-isrət məclisini avaz edir.

Ibrahim Möntəsir, X əsr

Az döyüşlər görməyən Teymur Məlik mahir əsgər idi. O, təhlükədən qorxmurdu. Dəfələrlə düşmənin qılıncı onun başı üstündə oynamış, nizə onun qalxanını deşib keçmiş, oxlar zirehli paltarına sancılmışdı: onu qaplan parçalamaq istəmiş, pələng onu haqlamış, ölüm başının üstünü alaraq, qara buludlar gözlerini tutmuşdu. Onu daha nə qorxuda bilərdi? Buna görə də Xərezm şahının qəzəbindən qorxmayaraq, Teymur Məlik şəhər kənarındaki Tillyalı bağına yollandı ki, onun sahibi ilə, Xərezm şahının gözdən düşmüş oğlu Cəlaləddin ilə görüşsün.

O, gənc xanı sıx bağın içinde tapdı. Cəlaləddin fikrə dalaraq xalçanın üstündə təkcə oturmuşdu. O, yerindən cəld qalxıb qonağın qabağına gəldi.

— Salam sənə, ığid Teymur Məlik! Mən bir neçə dostumu yanına dəvət etmişəm, fəqət onların çoxu "təəssüf" etdiklərini bildirmiş, xəstələndiklərinə görə gələ bilməyəcəklərini demişlər. Ancaq

üç köçeri, bir də sən, Teymur Məlik, uzaq Qəznənin hakiminin yanına gəlməkdən çəkinməməsiz. Qəznəni isə deyəsən heç vaxt görə bilməyəcəyəm.

— Şahın iradesi müqəddəsdir, — deyə Teymur Məlik xalçanın üstündə oturdu.

Cəlaləddin fikirli halda davam etdi:

— Türkmen qızından doğuldugum üçün mən təqsirkarammı? Büttün qıpçaqlar vəliəhdin qıpçaq olmasını isteyirlər. Qoy qıpçaq olsun, amma atam mənə adı döyüşü kimi serhəde getməyə icazə versin. Orada daima vuruşma olur. Mənim yorğa atdan, parlaq qılıncdan, bir də çölün küləyindən xoşum gəlir. Xalçanın üstünə sərilib mahniya qulaq asmaq və qocaların nağılımı dinləmək istəmirəm.

Teymur Məlik:

— Mühərribə axı hər yerdə gedir, — dedi. — Qıpçaq bəyləri Xarəzm şahından xahiş edirlər ki, o, öz qoşununu onların çöllərinə aparsın. Ora şərqdən naməlum xalq gəlmışdır, onlar bizim torpaqları tutur, qıpçaqların mal-qarasını yaxşı otlaplardan qovurlar...

Cəlaləddin dedi:

— Yaxşısı budur ki, atam bütün qıpçaqları Xarəzm'dən qovsun və onlarsız hökmranlıq etməyə başlasın. Qıpçaqlar qudurub pozğunlaşıblar. Çətin vaxtda qıpçaqlar atama xəyanət edəcəklər.

— Niyə belə düşünürsən? — deyə Teymur Məlik soruşdu.

— Sahin Xarəzm xalqına inanmaması, dövlətin və qayda-qanunun mülahizə edilməsini yadelli qıpçaqlara tapşırması ona bənzəyir ki, sürüünün sahibi qoyunları, onların qırılmamasını canavarlara etibar etsin. Cox çəkmez onun nə yunu, nə də qoyunu qalacaq, o, özü də canavarlara yem olacaq.

Cəlaləddin kənarda dayanan qulama baxıb qaşlarını oynatdı. O, yaxınlaşıb baş əydi.

— Burada çoxlu qonaq üçün böyük süfrə hazırlanıb, qonaqlar isə yoxdur. Yolda adamlar qoy və keçənlərin hamisini saxla. Onların arasından elələrini tap ki, məni və üreyimi şad edə bilsinlər, onları bura gətir, bir də mənim istəkli atlarımı qabağında saxla: əger çəngilmiş qonaqlar gəlməsələr, mən öz atlarımı və yoldan keçən dilənciləri qonaq edəcəyəm...

— Sən məni çağırırsan, mən də buradayam! — deyə sakit bir səs geldi. Bağın ağacları arasından başına qoyun dərisindən böyük

papaq qoymuş hündür boylu, ariq bir türkmen çıxdı. O, baş əyərək əlini sineşinə qoysdu.

— Səni görməyə şadam, səhra qapları Qara Xəncər. Gəl, bizimle otur.

Xarəzmin şərq sərhədindəki qalanın onbaşışı Əlican yanında beş atlı böyük karvan yolu ilə çaparaq gəlirdi. O, yalnız atları yemləmək üçün azca dayanırırdı. Əlican qorxurdu ki, öz qəribə əsinini Ürgəncə getirib çıxara bilməsin.

Yolda rast gələnlər maraqla baxıb soruşturdu ki, hansı təhlükeli quldur tutulub. Athilar əli-qolu bağlanmış adamın yanına gedir, onun üzünə baxırdılar. Lakin Əlican yaxına gələnləri qırmanla vurur və onlar dağlışırdılar.

Athilar iki kanalı üzüb keçdilər, paya və qurumuş budaqlardan düzəldilmiş körpünü adladılar. Uzaqlardan qovaq ağacları arasından Ürgəncin məscid və minarəlerinin göy rəngli kaşları görünürdü. Yolun ayrıcında qara atlara minmiş qırmızı kaftanlı altı nəfər Əlicanın qabığını kəsdi.

— Dayanın, igidlər!

— Yoldan çəkilin! — deyə Əlicançıçırdı. — Dinin hamisi namine mühüm iş üçün divani-ərzə¹ gedənləri saxlamayıñ.

— Bizə də elə siz lazımsınız. Xarəzm şahının oğlu Cəlaləddin əmr edir ki, yoldan dönüb bu dəqiqə onun bağına gələsiniz.

— Biz heç yerde dayanmadan, birbaş Ürgəncə, reisimiz Teymur Məlikin yanına getməliyik...

Lakin athilar Əlicanın atının cilovundan bərk tutmuşdular.

— Teymur Məlikin özü də bu saat bağda, bəyin yanında oturub, hər ikisi nəğməyə qulaq asır. Döndər at! Sənə deyilir! Niyə dalaşırsan? Sənən əsinin ölməz, Cəlaləddin isə sənə xəz kürk bağışlar, plova qonaq edər, bir ovuc da gümüş dirhəm verə. Bilirsən bəy üçün necə pilov bişib? Belə plovu heç yerdə yeyə bilməzsen!..

Əlican quyruq yağınm xoş iyini duydular və athilarını səslədi:

— Dayamın! Döndərin atları bu bağda. Burada biz kef çəkəcəyik!

Athilar əli-qolu bağlanmış əsin ilə yoldan döndülər, hündür darvazaların ağızında dayanmış qaşqabaqlı gözətçilərin yanından ölüb birinci həyətə girdilər. Ala-qaranlıqdə bir-birinin yanında qalanmış

¹ Divani-ərz – dövlət dəftərxanası

altı ocağın alovu yüksəyə qalxırdı. Bu ocaqların yanında qırmızı paltar geymiş qadınlar vurnuxurdular. Ocaqların işığında onlar od kimi parıldayırdılar. Atlar sıçrayıb yere düşdülər və atlarını ağaclara bağladılar. Əsir yəhərin üstündə qaldı. Onun atı ayaqlarını yere döyür, başını tərpədir və qabaqlarına ot tökülmüş başqa atların yanına dartılırdı. Qadınlar qaçıb gələrək əsiri əhatə etdilər. Onun qeyri-adi üzüna heyrotla baxmağa başladılar.

O, tük iplərlə ata sarılmışdı. Əynində qırmızı zolaqları olan uzun paltar var idi, paltarının qolları çekili idi. Başına yası keçə papaq qoymuşdu. Papağının kənarları yuxarı çevrilmişdi. Qiyaflasından məlum olurdu ki, o, özgə tayfalardandır. Gicgahlarından camış buyunu kimi iki buruq saç uzanırdı. Bir nöqtəyə baxan çəpəki vəhşi gözləri var idi. Adamlar piçıldılarında:

— Bu ki, ölüdür!

— Yox, hələ sağdır. Kafirlərin canı bərk olur.


— Ardımca gel! — deyə xidmotçi, Əlicana müraciət etdi. — Bu eybəcəri də dart getir.

Əlican, əsinin mindiyi atı açıb ehtiyatla onu six bağın içərisindəki yot ilə apardı. Yol boyunca cavan ərik ağacları və tünd-yاشıl yarpaqlı hündür qarağaclar okılmışdı.

Balaca köşkün dövrəsindəki ensiz arxdan şırtlı ilə su axırdı. Onun qabağında on iki ayıqır sıra ilə dayanmışdı, bunlardan altısı qara, altısı isə kəhor idi, daranmış yallarına qırmızı parça vurulmuşdu. Ayıqırın hər biri zəncir ilə alçaq dirəyə bağlanmışdı. İki nəfər əlində sini ayıqların yanında dayamb əllərindəki yemiş dilimlərini atlara verirdilər.

Əlican atların gözəlliyyinə, alışib yanan gözlərinə və qu quşu kimi uzanan boyunlarına elo heyran olmuşdu ki, qoca və hündür qarağacın altında oturan bir dəstə adamı o saat görə bilmədi.

İran xalçası döşənmiş meydançaya sərilen süfrəyə gümüş nimçələr və şüşədən düzəldilən İraq qədəhləri düzülmüşdü. Süfrədə rəngberəng şirnilər, təzə və quru meyvələr və başqa şəyler var idi. Bir neçə adam yarımdaire vuraraq oturmuşdu. Başına hind çalması qoyan və eynində qara çekmen olan qarayanız oğlan ayrıca oturmuşdu: hamı ona ehtiramla müraciət edirdi. Meydançanın kənarında oyləşən bir neçə sazandar döridden-qabıqdan çıxırdı: biri kaman, başqaları tütek, ikisi də dəf çalırdı. Adamı heyran edən gözəl müşiqi səsi ətrafa yayılırdı.



— Xoş gəlmisinə, xoş gəlmisinə! — deyə qarayanız oğlan dilləndi və tez yerində sıçradı. Hamı onun ardımca ayağa durdu. O, hərəkətsiz dayanan əsirə yaxınlaşdı. Əlican başa düşdü ki, o, şahın oğlu Cəlaləddindir.

— Onu sən tutmusan? Haradan tapmışan?

— Mən ona çöldə, Otrar yaxınlığında rast gəldim. Yaman güclüdür, zorla el-qolunu bağladı.

— O kimdir? Hansı tayfadandır? Nə deyir?

— Cavab vermək istəmir. Susur.

— Fəqət üzündə həyat əlaməti yoxdur. Ölür?

— Bilmirəm, xan həzrətləri. Var qüvvəmlə atı çapmışam ki, Xərezm şahının hüzuruna onu dırı getirim.

— Atı çapmaqla onu əldən salmışan. Onu danışmağa məcbur etmək lazımdır.

Cəlaləddin el çaldı. Xidmətçi hazır oldu.

— Həkim Zəbəni çağır, dava-dərmanlarını da getirsin. De ki, ağır xəstə var...

— Baş üstə, xan həzrətləri!

Əsir özüñə gəlməyə başladı. Onun gözləri alacakalandı, açıla qalmış ağızından batıq səslər çıxmaga başladı və o, iplərini açmağa çalışaraq çıçırdı.

— O, niyə çıçırir? — deyə Cəlaləddin soruşdu.

Əlican izah etdi:

— O, sənin atlarını görüb heyret edir: "Yaxşı atlardır! Gözəl atlardır! Fəqət onlar burada qalmayacaq. Bunların hamısı məglubedilməz Çingiz xanın ilxisina qatılacaq. Sənin atlarında təkcə o gedəcək!"

— Sən bu kafirin sözlərini necə başa düşürsən?

— Qabaqlar mən karvanlarla Çinə gedərkən tatar obalarında da olardım. Onların dilində danışmayı mən orada öyrənmişəm.

— Bəs məglubedilməz Çingiz xan kimdir? Nə üçün o, məglubedilməzdir? Bu kafir belə kobud sözlər danışmağa necə cəsarət edir?

— deyə Teymur Məlik hirsəndi. — Ancaq Xərezm şahı Məhəmməd bütün xalqların məglubedilməz hökmədir. O, bir də belə desə, boynunu vuracağam.

— Qoy nə istəyirsə, desin, — deyə Cəlaləddin onun sözünü kesdi,
— biz ondan tatarların məglubedilməz hökməri barədə nə bilirsə öyrənərik.



Bağın ağacları arasından nazik bir ses eşidildi. Kim isə iti addimlarla gelerək tez-tez deyirdi:

— Allah bütün müsəlman bəndelərə parlaq qılınc və gözəl atlara malik olan adil və igid şah oğlu Cəlaləddinin şöhrətini etə etsin! Onun qılıncı bütün islam düşmənlərinin başında ildirim kimi çaxsim!..

Uzun saqqallı və başına böyük çalma qoymuş balaca adam bağda-ki cığır ilə sürelə yeriyirdi. Əlində meşin çanta və böyük səhəng var idi. O, addimlaşdırıcı qurşağından asdığı mis cihazlar, bıçaqlar və şüşə qablar cingildiyirdi. Cəlaləddinə yaxınlaşaraq o, yerə qədər baş əydi.

— Sənin mərhəmətin məni bələdan qurtardı. Böyük səxavətin məni qapına gətirdi. İndicə dedilər ki, mən ağır xəstəni xilas etməliyəm...

Cəlaləddin bir işarə eləyən kimi həkimin sözü ağızında qaldı.

— Həkim Zəban! Səsinə dincilik ver, özün isə bu xəstəyə bax, bütün bildiklərini və şüşələrindəki dərmanları işlət. Çalış ki, dirilsin.

— Mən sənin nökerin, sənin qulunam. Xan nə buyursa, yerinə yetiriləcək!..

Balacaboy həkim göstərişlər verməyə başladı. Nökerler əsiri açıb atın üstündən düşürdürlər. O, ayaqlarını aralı qoyaraq güclə dayanırdı, yəhərin üstündə necə oturmüşdusa, o vəziyyətdə də qalmışdı. Nöker-lər yadelliye ikrahla toxunaraq, piçılı ilə dua oxuya-oxuya əsirin əynindən paltarlarını çıxardıb onu yere sərilmis keçənin üstünə qoydukları. O, dinməzçə uzanmışdı, gözləri yumulu idi, huşunu itirmişdi.

Həkim dua oxuyub xəstənin sinəsinə şəffaf yağ tökdü və sümük qaşiq ilə qurumuş yaranı basan qurdları təmizlədi.

— Qurd basıb... Lakin müqəddəs kitabda deyilir: "Allah nə qədər xəstəlik yaradıbsa, bu xəstəlikləri müalicə etmək üçün də o qədər dərman yaradıb".

Yaralardan qan axan kimi, həkim onların üstünə yağılı pambıq qoydu və xəstənin bütün bədənini parça ilə sarımağı əmr etdi.

— Ey möhtərəm xan! Ey mənim hökmdarım! — deyə o, Cəlaləddinə müraciət etdi. — Mən bilikli ərəb həkimi "kəhhalam", göz xəstəlikləri¹ və gözün ağını təmizləyən ustاد, siniqçi və ölüme qalib gələn rumi Hippokratın kitablarını öyrənmişəm. Mən sənin qulun

¹ O vaxt ərəb alimləri təbabət sahəsində çox inkişaf etmişdiler. "Bütün orta əsrlər ərzində Avropa həkimləri oftalmologiya (gözün öyrənilmesi) haqda əreblerinki kimi bir dənə de elmi eser nəşr etmemişlər. Ancaq XVIII əsrin evvəllərində biz əreb əsərlərini ötlək keçməyə başlayan tərəqqini görə bilirik" (akad. I.Y.Kraçkovski).

və nökerinəm, bütün heyatım sənin mərhəmətindən asılıdır. Əmr elə mənə bir sehəng köhnə şərab versinlər ki, dərman düzəldim. Menim müalicəmdən sonra xəstə diillənəcək, bir və ya iki gün danışacaq, sonra isə Allahın əmriyle ya ölecek, ya da sağalacaq...

Şərabı alıb onu müxtəlif toz dərmanlarla qarışdıraraq, alınan dərmandan gah həkimin özü içir, gah da xəstəyə içirdirdi. Xəstə də gözlərini açıb danışmağa başladı.

Üzü qızarın pörtən əsir əvvəlcə oxudu və anlaşılmaz sözlər dedi, sonra rəvan danışmağa başladı, elə bil şeir deyirdi. Əlican ona diq-qətlə qulaq asıb sözlerini tərcümə edirdi.

— Mənim vətənimdən gözəl və bəxtiyar yer yoxdur, — deyə əsir alışib-yanan gözlərini uzaqlara zilləmişdi. — Çəhrayı zirvelərin arasında, o başdan-bu başa kimi otuz üç qum səhrası uzanır. Ən yorğat da bunları dövə vura bilməz. Hündür six otların arasında vəhşi heyvanlar nərə çəkir, yetmiş cür ceyran bəslənir, gözəl səsli quşlar oxuyur. Firuzəyi göylerində qu quşları və qazlar uçuşur... Vətənimin çöllərində hamiya yer var, təkcə mənim zavallı obama yer yoxdur. Açıq xanları olan qüvvətli tayfalar yaşıł otlqlarımızı əlimizdən aldılar. İndi bu otlqlarda kök, özge ilxilləri, öküz və qoyun sürülləri dolaşır... Mənim zavallı, yoxsul obam üçün isə çinqilli yeller və qayalı dərələr qalmışdır. Sürülərimiz orada əldən düşüb seyrekleşdi, atlar arıqladı, indi zəiflikdən ayaqları bir-birinə dolaşır. Bunların təqsiri lovğa xanlıarda, bir də onların baş xaqanı, qırmızısaqqal və məglubedilməz Çingiz xandadır. O, dünyani talan etmək üçün monqolları özge ölkələrə apatır....

— Hansı Çingiz xandan danışır? — deyə Cəlaləddin soruşdu. Əlican sualı tərcümə etdi. Əsir dilləndi:

— Temurçın Çingiz xanı kim tanımır! Mən onun əlindən qaçmışam. Kim cəsarət edib onun qarşısında qul kimi belini eymirse, o, bələlərini əfv etmir! O, boyun eymeyənlərdən intiqam alır, o, vaxtile onunla mübarizə aparanları təqib edir və son körpəsinə kimi bütün tayfasını qırıb qurtarır.

— Bəs sən kimsən? Bəs Çingiz xanın əleyhinə necə cəsarət edib danışırsan?

— Mən azad mergen¹ Qurkan bahadırıam. Mən özüm özümün xanı, özüm-özümün nökəriyəm, Çingiz xanın qoşutunu tərk etmişəm,

¹ Mergen - ovçu

çünkü bu qaraqabaq qoca, atamın və qardaşımın belini sindürməyi emr edib, çünkü qırmızısaqqal xaqanın en gözəl qızları apararaq, özüne kəniz edir, çünkü o, özünün xaqan iradəsindən başqa heç kəsin iradəsini qəbul etmir. Mən dünyanın, o başına gedəcəyəm. Elə yerə gedib çıxacağam ki, orada ancaq vəhi heyvanlar və bir də mənim kimi azad ovçular yaşayırlar. Mən orada yaşayacağam. Zalim Çingiz xanın nökerləri ora gəlib çıxa bilməzler.

— Bəs indi Çingiz xan haradadır? O, nə etmək istəyir? — deyə Cəlaləddin soruşdu.

— İndi Çingiz xanın salteneti ağızına kimi su ilə dolmuş, bəndlərin güclə saxladığı daşqın gölə oxşayır. Çingiz xan hazır dayanıb, onun bütün əsgərləri isə qılınclarını itiləmişlər, ancaq əmr gözləyirlər ki, qərb ölkələrinə hücum etsinlər. Onlar torpaqları talan etmək üçün bura gələcəklər.

Teymur Məlik dedi:

— Biz bu qoçağa burada bizimlə qalmağa icazə verərik. O, türkmən qızına evlənər, qorxmaz Qara Xəncərin obasında çadır qurar, sonra da azad mergen-ovçu kimi Qaraqumu dolaşmağa başlar.

— Axi Çingiz xan kimdir? — deyə Cəlaləddin soruşdu. — Bu sözlər məni narahat edir. Hər şeyi ondan öyrənmək lazımdır.

Teymur Məlik ayağa duraraq dedi:

— Bağışla məni, mərhəmetli xan. Mən bu əsir ilə divani-ərzə getməliyəm. Mən orada bu həyasız Çingiz xan barədə hər şeyi ondan öyrənərəm.

— Məni də bağışla, mərhəmetli ağa, — deyə Əlican Cəlaləddinə müraciət etdi. — Mənim igid atlılarım senin şirin süfrəndən yeyib doydular, atlara da bol yem verildi. Kef çəkdiyimiz üçün ürəyimiz açıldı. Bize də icazə ver, yola düşək, bu məhnunu da Ürgəncdəki qalaya aparaq.

— Yaxşı! — deyə Cəlaləddin cavab verdi. — Qulam, bu igidə təze qoyun kürkü ver.

Əlican baş əyərək dedi:

— Quşlara qanad, qonaqlara salamatlıq ev sahibinə hörmət, atlılara da yaxşı yol!

III

İRGİZ ÇAYI QIRAĞINDA VURUŞMA

Birinci fəsil

QIPÇAQ ÇÖLÜNƏ YÜRÜŞ

Əfrasiyab dedi: "Mən yürüşə çıxıram. Atının quyruğuna həna qoyun!"

Qədim İran mahnısından

Xarəzm şahı Məhəmməd böyük qəzəblə Ürgəncdən Səmərqəndə çapıldı. O, şaha qarşı qılınc qaldırmağa cəhd edən kürəkəni Osmandan və şəhər əhalisindən amansız intiqam almağa hazırlaşdı.

Məhəmməd şəhəri mühasireyə aldı və elan etdi ki, itaət etməyənləri körpəsinə qəder qılıncdan keçirəcək, hətta xariciləri da qıracaqdır. Səmərqəndlilər dar küçələri dirəklə tutaraq xeyli vuruşdular, nəhayət Osman xan şəhəri əfv etmək xahişilə Xarəzm şahının hüzuruna gəldi. Osman əlində qılınc, boynunda kəfən, Mehəmmədin hüzuruna gəldi. Bununla da o, həmin qılıncla öldürülməyə hazır olduğunu bildirirdi. Xarəzm şahı kürəkəni Osmanın onun qarşısında üzü üstə düşdүүнү görüb yumşaldı və onu bağışlamağa razılıq verdi. Şəhər təslim olandan sonra, qiyamçılar tərəfindən mühasirə edilmiş qalada igidcəsinə müşqavimət göstərən şah qızı Xan Sultan atasının yanına qayıtdı. O, ərinin bağışlanmasına razi olmadı və tələb etdi ki, onu öldürsünlər. Gecə Osman qəti olundu. Həmçinin onun bütün qohumlarını uşaqları ilə birlikdə qırıb qurtardılar, beləliklə də Səmərqəndin hakimləri olan qədim Qaraxanilərin¹ nəslə kəsildi.

¹ Qaraxaniler – Türk tayfaları X əsrda Orta Asiyaya girib Sır-Darya ilə Amu-Darya arasındaki becərilən torpaqları tutarkən Səmərqənddə hökmranlıq etmiş türk sülaləsi. Qaraxaniler sülalesinin hökmranlıq etdiyi dövr Mavorənnəhr üçün mədəni tənzəzzül dövrü olmuşdur. Bu dövrdə xanların zülmü nəticəsində dəfələrlə xalq üsyənləri baş vermişdir (akad. V.Bartold).

Xarəzm şahı ilə birlikdə gələn qıpçaq xanları Səmərqənd əhalisinə dəhşətli divan tutdular. Onlar on minden artıq şəhər əhalisini qırıldılar və hələ də istəyirdilər ki, qırğını və talanı davam etdirsinlər, fəqət sərt, lakin ehtiyatlı olan şahın anası Türkan xatun işə qarışdı və qıpçaq xanlarını qırğını dayandırmağa razı saldı.

Bundan sonra Səmərqənd Xarəzm şahının paytaxtı oldu. O, burada böyük saray tikdirməyə başladı.

Qıpçaq xanları Xarəzm şahından tələb etdilər ki, o, öz qoşunlarını onların çöllorinə aparsın və şərqi sahralarından gələn və qıpçaq obalarını sıxışdırın tatar¹ tayfası merkitləri darmadağın etsin. Şah, dövlət işlərini və saray tikintisini bəhanə gətirdi. Bunu görən Türkan xatun oğluna eyni xahişle müraciət etdi.

Hündür qayaların elçatmadır zirvəsindəki yuvasında öz etcə balaşının keşiyini çəkən dişi qartal kimi, ən hıyləger və ehtiyatlı qadın olan Türkan xatun da şahın taxt-tacını, həmişə narazı olan əhalinin təhlükəli qiymalarından, xanların xəyanətindən və satqılığından, onların gizli sui-qəsdlərindən mühafizə edirdi. O, oğlu, məglubedilməz Xarəzm şahına el qaldırmağa cəhd edənlərə divan tutmaq üçün özünü Ürgəncdəki elçatmadır sarayında saxladığı etibarlı qıpçaq dəstələrini təhlükəli anlarda yola salırdı. Buna görə də Xarəzm şahı, ehtiyatlı anasının sözünə qulaq asmaya bilərdimi?

O biri ilin ilk baharında Məhəmməd Ürgəncə gəldi və böyük atlı qoşun ilə oradan yürüşə çıxdı. On gün ərzində şəhərdən on dəstə çıxdı. Hər dəstədə altı min atlı var idi. Ehtiyat üçün yüksəlmiş atlar arpa, dari, düyü, yağ və tuluqlarda qızımız aparırdı.

Xarəzm şahının müharibənin əzəmetindən, döyük təbillərinin gurultusundan, yürüşə çağırın şeypurların boğuq səsindən xoşu gəldi. On min atının qabağınca quyuğunu oynadan iri sinəli kehər at çıçırdı. Atın quyuğuna həna qoymuşdular. Atın qızıl yüyəni parpar parıldayırdı, rəngbərəng qaşlar şəfəq saçır, ayaqlarındaki zin-qirovlar isə cingildəyirdi. Xarəzmde kəhər atı, qara saqqallı atını kim tanımadı! Atının başında üstünə almaz düzülmüş ağappaq çalma var idi.

İslam dininin hamisi, möminlərin pənahı, kafirlərin qənimi olan bu atlı hətta peyğəmbərin varisi Bağdad xəlifəsi Nəsrin özünə də

qəzəbli sözler yağıdırırdı. Dünyanın məglubedilməz fatehi İsgəndər Ruminin çatmadığı səhralara qədər öz hökmərənligini bərqərar edən bu atlı – Xarəzm şahı Ələddin Məhəmməd idi.

Qoşunların başı ilə ayağa arasında on günlük yol var idi. Bir neçə min at olan hər dəstə dayandığı yerdə quyuların suyunun hamısını içib qurtarırdı. Ancaq bir gündən sonra quyular su ilə dolurdu.

Birinci dəstədə kəşfiyyatçılar gedirdi. Xarəzm şahı ikinci dəstə ilə gedirdi. Çadırlar, qazanlar və şahın yeməklərini təşkil edən şeylər yüksəlmiş iti yeriyan dəvələri də onunla birlikdə idi.

Axırıncı, onuncu dəstədə, həmişə aramsız olan və boyun əyməyen türkmənlərlə birlikdə şahın gözdən düşmüş oğlu Celaləddin çıçırdı. Türkmənlər, qıpçaqların lovğa və acgözlüyüne görə onlarla yola getmirdilər. Türkmənlər tonqal qalayıb onun ətrafında dövrə vurur, axşamlar hərbi oyunlar düzəldirdilər; onlar birlikdə döyük mahniları oxuya-oxuya əyilib durur və əyri parlaq qılınclarını başları üstündə oynadırdılar.

Yol Xarəzm dənizinin sahilindən keçirdi. Qoşunlar Seyhun¹ çayını keçib ensiz Sarı Çaqanaq körfəzinə çıxdılar. Şah burada dəyanmağa qərar verdi. O, irəli göndərilmiş kəşfiyyatçılardan xəber gözləyirdi və vaxtdan istifadə edib ov şahınlarını götürdü, firuzəyi dənizin sahili boyunca çaparaq, vurulmuş ördək və durnalarla geriye qayıtdı.

Kəşfiyyatçılar xəber gətirdilər ki, şimal tərəfdə, İrgiz çayının Celkar gölünə töküldüyü yerdə merkitlərin ilxələrini görmüşlər. Xarəzm şahı bütün dəstələrin gəlib çıxmاسını gözladı, onların başçılarını müşavirəyə çağırıb necə hücum edəcəklərini izah etdi, bütün qoşun üç hissəyə bölünərək irəliləyəcək. Şahın özü ortada duracaq, onun dəstəsi son, həlliədici zərbə vuracaqdır. Sol cinaha qıpçaq xanı Tuqay başçılıq edəcək, sağ cinahi isə Xarəzm şahının oğlu Cəlaləddin hücuma aparacaqdır. Məhəmməd, boyun əyməyen və özünə qırṛələnən oğlunun döyüşdə özünü necə aparacağıni yoxlamaq istəyirdi.

Düşərgəyə Ürgəncdən çapar gəldi. O, şahın anası Türkan xatundan bir bağlı getirmişdi. Vekil və mirzə şahın ardınca onun əcədirlərə girdilər. Məhəmməd xəncər ilə bağlamanı sökdü. Bağlamanın içində qırmızı ipəkdən tikilmiş kiçik bir torba var idi. Xarəzm

¹ Tatarlar – Çingiz xan tərəfindən tabe etdirilmiş bir çox köçəri türk tayfalarının ümumi adı. Merkitlər bu tayfalarдан biridir.

¹ Seyhun – Sir-Darya çayının XIII əsrədə adı

şahı torbanı alına ve dodaqlarına apararaq açtı. Orada ensiz dürmələnmiş kağızda¹ iri hərflərlə yazılmış məktub çıxdı.

"Din və həqiqət hamisi, Xərezmin böyük şahı Əlaəddin Məmmədə, Allah sənin taxtı-tacını bərqərar etsin! Salam!

İmamların hamısı bütün məscidlərdə gündə beş dəfə namaz üstündə Allah-təladan sənə uzun ömrə arzulayırlar. Allah sənin şahlığıni uzun eləsin və düşmənlərə qələbə çalmaqdə sənə yar olsun! Amin!

Bazarda bir dərviş tutublar. O, Bağdad xəlifəsinin casusudur. Dərviş avam adamlara deyirmiş ki, Allah bizim sevimli şahımıza iranlıların yaramaz dinini qəbul etdiyi üçün cəza verir və buna görə də kafir yəcuclar və məcucular² Xərezmin üstünə gelir və onlar bizim səltənətimizi yerlə yeksan edəcəklər. Cəlladbaşı Cahan Pəhləvan boşboğaz dərvishi tutub qızığın dəmirlə işgəncə verəndən sonra dili ni kəsdi və bazar meydanında asdı.

Bu qəti minlərlə adamı dəhşətə gətirəcək. Qalan hər şey öz qaydasındadır. Allah sənin dövlətində sakitlik və asayışın ömrünü uzun eləsin!

Bütün dünya qadınlarının hökmətləri

Türkan xatun".

Saher tezden dəstələr çaparaq yola düzəldilər və iki mənzil keçib İrgiz çayının sahilinə çıxdılar.

Cöl təzə bahar otları ilə örtülmüşdü. Həmişə quru və cansız olan qum düzərinə sarı və göy süsənlər, qırmızı lalələr səpələnib, düzələri boyamışdı. Güneş gah gözqamaşdırıcı şüaları ilə adamı isındırır, gah da buludların arxasına çəkilirdi.

İrgiz çayı hələ nazik və bəzi yerlərdə çatlampış buz ilə örtülü idi. Su buzun üstünə axırdı, donmamış yerlər qoşuna o biri sahilə keçməyə imkan vermirdi.

Xərezm şahı, dəstələrə qamışlığın dalındakı dərədə gizlənərək gözləməyi əmr etdi, yoxsa mərkətlər duyuq düşüb uzaq çöllərə çıxbı gedə bilərlər.

¹ Bu vaxt Səmərqənd kağız düzəltməkdə şöhrət qazanmışdı. Bu kağız başqa ölkələrə də aparsırdı.

² Yəcuclar və məcucular – şərq nağıllarında təz-tez rast gələn naməlum xalqın adı

Qoşun tonqal qalamadan iki gün dincəldi. İkinci gecə göydə qaribe bir işıq göründü. Götürmək istəmirdi və ulduzlar görünmürdü. Elə bil axşam şəfəqi sübə şəfəqinə kimi davam etmişdi¹. Qoşunu müşayiət edən şeyxülislam izah etdi ki, bu allahın bayraqıdır və Xərezm şahı Məhəmmədi gözləyən böyük şöhrətin təzahürünü xəber verir.

Çay buzdan təmizlənəndən sonra keşfiyyatçılar dayaz yerləri axtarıb tapdilar və bütün dəstələr o biri sahilə keçdi.

Bəzi yerlərdə təpələrlə örtülmüş boş çöl sakit və sırlı görünürdü. Dəstələr, güclə seçilən ciğirlərlə şərqi doğru gedirdilər. Onlar six yeriyir, artıq döyüşə hazırlıq görürdülər.

Dəstələrin birində, qayalıqlar arasında dörd qara alaçılq görünürdü. Görünür bunları telosik qaçan da qoyub getmişdilər. Yol boyu keçə, qadın paltarları və köhno xalçalar tökülmüşdü. Elə buradaca, qulaqlarının yanından iki hörüyü sallanmış, uzunsov gözlü və sarı üzlü adam uzanmışdı. Onun, ayaqlarının üzünə qədər uzanan rəngi solmuş göy paltarı parçalanmışdı. O tərofda ikiçarxlı araba yanına üstə düşmüşdü. Təpələrin üstünə çıxan keşfiyyatçılar işaret verirdilər. Qoşun dənərək yarımdairə şəkli aldı.

Athilar çapmağa başladılar, sonra yenidən atları saxladılar. Onların qarşısında sanki qara parçalar səpələnmiş boz düz uzanırdı. Düzdə yehərlənmiş, lakin sahibsiz bir at dolaşındı.

Əsgərlər:

– Döyüş meydanıdır, – dedilər. – Allahın köməyiyle onların axırına çıxmışlar.

– Bəs onları kim qırıb? Bizim əlimizdən qəniməti kim alıb? Bəs onların sürüleri, atları, dəvələri hanı?

Dəstələr, meyitlərin səpələndiyi döyüş meydanını keçib getdilər. Qılıncla doğranmış, ox və nizələr ilə deşilmiş bədənlər uzaqdan cir-cindira oxşayırdı. Bədənlər tək-tok, həm də bir yerde idil. Bəzilərinin paltarı və ayaqqabısı çıxarılmışdı.

Athilar çölə dağlışdırılar, kimi qılınc, kimi qalxan və nizə götürdü.

Xərezm şahı barmağı ilə qara saqqalını eşərek çöl ilə fikirli gedirdi. Onun oyanları astadan piçıldıasdırılar.

¹ O vaxtın bütün səhnəmeçiləri şimal parıltısına oxşayan bu atmosfer təzahürü barədə yazırlar.

– Vuruşma şiddetli olub. Bir neçə min merkit qırılıb. Heç kəsə aman verilməyib, yaralıları da məhv ediblər...

Bu vaxt bir atlı çaparaq gəldi və çıçırdı:

– Men diri merkit tapmışam. O, danışa bilir!

Xarəzm şahı atını çapdı. Öyanlar da atlarını onun ardınca sürdülər.

Merkit topənin etəyində oturmuşdu. Qıpçaqlar onun yanında eyləşib merkiti dindirirdilər. Onun başı alnından peysərinə kimi ülgü ilə qırılmışdı və qana bulaşmışdı.

Xarəzm şahı çaparaq gələn atını saxladı.

– O nə deyir? Hansı tayfadandır! Onları kim qırıb?

Merkit ağlaya-ağlaya və inilti ilə danışmağa başladı:

– Bizim xalq böyük xalq idı, indi isə artıq o yoxdur. Onun adı merkit idi. Xanımız Tuktu xan idı... O, öz oğlu məşhur ovçu Xoltu xan ilə qaçdı: oxu heç kəs ondan düz və uzaq ata bilməzdi. Hər iki xan əsgərlərə dedilər: “Siz də bizimlə birlikdə qırmızısaqqal Çingiz xanın qəzəbindən qaçıb qurtarın; o, merkitlərin nəslini qırmağa qərar verib... Qərbə, şor göllərin arxasındaki Qıpçaq çölleri dənizin özünə kimi uzanıb gedir, orada bizim üçün də yer tapılar. Biz orada öküzlərimiz üçün yaxşı ot və sıx qəmisiqlişlər taparıq; orada sürürlərimiz tezədən doğub töreyər və çoxalar. Qıpçaqlar bize kömək edərlər, bir qazandan yeməyə, bir tuluqdan içməyə icazə verərlər...” Xanlar belə deyirdilər. Biz nə etməli idik? Arxadan bizi ölüm, irəlidə isə azadlıq və sevinc gözləyirdi. Ardımıza isə iki quduz köpək düşüb bizi izləyirdi. Bu quduz itləri bizim üstümüzə qırmızısaqqalın oğlu Cuçi xan göndərmişdi. Bu itlərin adı Subutay və Toxuçar noyondur...¹ Biz, bacardıqca tez qaçırdıq... İstəyirdik ki, atlarımızın izini çinqılı yerlərdə və qırmızı torpaqlarda itirək. Fəqət atlar üzüldü, dirnaqları sınırdı və əvvəlki sürətlə gedə bilmirdi.. Monqollar² vəhşi kimi üstümüzə atıldılar. İyirmi min monqol atlısı üstümüzü alanda xıtas olmaq üçün yer tapa bilmədik. İrgiz çayı daşmışdı, onun üstündə buzlar üzürdü, atlar palçığa batırdı... Daha böyük merkit xalqı yoxdur! Monqolların doğradıqları merkitlər burada həlak oldular, qalanlarını isə əsir apardılar... Kürən Çingiz xan özünün sarı çadırındakı keçələrin üstündə oturub gülür!

¹ Subutay bahadır və Toxuçar noyon – görkəmlı monqol sərkərdələri, sonralar Kalka yaxınlığında döyüsdə iştirak etmişlər.

² Monqollar – Çingiz xanın mensub olduğu türk tayfası

Merkitlərin qədim şöhrəti məhv oldu! Merkitlər nəslindən dırı qalan xain xan qızı gözəl Gülnən oldu. Çingiz xan onu özünün sonuncu arvadı elədi... Qıpçaqlar çıçırmaga başladılar:

– Bizi o quḍurların üstünə apar! Biz onlara divan tutarıq! Onlar uzaqda deyil! Onlar öküzleri və əsirləri tez qovub apara bilməzler. Biz onların qənimətini əllerindən alacaqıq...

– Biz tezliklə onları haqlayarıq! – deyə Xarəzm şahı dilləndi və çölə səpələnmiş merkitlərin meyitlərindən pałtarlarını dartsıdaran atları çağırmağı şeypurçulara əmr etdi.

İkinci fasil

NAMƏLUM TAYFA İLƏ VURUŞMA

– Bilirsənmi, Zal Rüstəm pəhləvana nə dedi: “Düşməni az və gücsüz hesab etmək olmaz”.

Sədi, XIII əsr

Qoşun bütün gecəni yol getdi. Atları yemləmək üçün ancaq iki dəfə azca dayanmalı oldular.

Səhərə yaxın çöl dumana bürünmüşdü. Ayrı-ayrı dəstələr bir-birini itirmişdi. Keşfiyyatçılar canavar və çäqqal kimi ulayaraq bir-birini səsleyirdilər.

Sərin kükək parça-parça olan dumani qovdu. Qızıl zolaq kimi uzanan üfüqdə təpələrin başı göründü. Bu təpələrin etəklərində tonqalların saysız-hesabsız alovları şölələnirdi. Dəstə-dəstə atılar, dəvələr və hündür təkərli yüklenmiş arabalar daha aydın görünməyə başlayırdı.

Bu, naməlum tayfanın düşərgəsi idi. Artıq orada Xarəzm şahı qoşunlarının yaxınlaşdığını görmüşdülər. Əriyən dumanın içindən otuz atlı çıxdı. Onlar üç yerə bölündürlər. Günəşin ilk çəpəki şüaları onların göy rəngli uzun pałtarlarını, dəmir zirehlərini və debilqələrini işıqlandırırdı. Onlar yoğun ayaqlı, uzun yallı, balacaboy atlara minmişdilər. Irəlidəki on atının qabağınca hündür türkmen atında ağ saqqalı bir müsəlman gəlirdi. Başına ağ çalma qoymuşdu, əyninə sarı gülü qırmızı xəz geymişdi. Qocamın yanında başqa bir atlı gedirdi. Atının əlində başına ağ at quyruğu keçirilmiş nizə var idi.

– Salam-əleyküm, – deyə qocaçıydı, – mən də müsəlmanam! Sizin baş sərkərdəniz ilə danışmaq isteyirəm, Allah ona ömr versin!

– Bizim qoşunda sərkərdə çoxdur, rəhbərlik edən isə bəirdir, o da dünyani dəhşətə getirən, islamın qılıncı Xarəzm şahı Əlaəddin Məhəmməddir.

Qoca atdan düşdü. Əllərini sinəsinə qoyub azca əyildi, Xarəzm şahının dövrəsində dinməzçə dayanmış bər-bəzəkli xanlar olduğu yerə gəldi, şah öz gözəl atının üstündə idi.

– Şərq ölkələrinin hökmdarı Çingiz xanın oğlu, monqol qoşunlarının sərkərdəsi böyük noyon Cuçi xan mənə emr edib ki, qərb ölkələrinin qüdrətli hökmdarı Əlaəddin Məhəmmədi salamlayıym. Allah sizin səltənətinizin ömrünü yüz iyirmi il etsin! O, size salam yetirir!

Şah:

– Salam! – dedi.

– Xan Cuçi soruşur ki, şahın ığid qoşunu nə üçün bütün gecəni yol gedərək monqol qoşununun izinə düşmüştür?

Qoca cavab gözlayırdı. Lakin şah qara saqqalına sıgal verərək qorxunc nəzərləri ilə diqqətlə monqol səfirini süzür və susurdu:

– Xan Cuçi bir də emr etdi, deyim ki, onun atası məğlubedilməz hökmdar Çingiz xan öz sərkədələri Subutay və Toxuçara buyurub ki, xan iradesinə tabe olmayan qiyamçı merkitləri cəzalandırılsınlar. Monqol qoşunları onları qırıb geriyə, doğma çöllərə qayıdırular...

Qoca bir neçə anlıqa nəzərlərini şahın dəyişilməyen sərt sıfəti nə zilləyib susdu, sonra davam etdi:

– Keçə obalarda yaşayan bütün xalqların hökmdarı Çingiz xan hamımıza tapşırıb ki, əger müsəlman qoşunlarına rast gəlsək onlarla səmimi dolanaq. Dostluq naminə xan Cuçi təklif edir ki, ələ keçirilmiş qənimətin və əsir tutulmuş merkitlərin bir hissəsi qul kimi əlahəzrət şahın qoşunlarına verilsin.

Bu vaxt şah qamçı ilə atını vurdur. Məhəmmədin qüvvətli əli ilə saxladığı kəhər at yerində oynadı və şah burada məşhur sözlərini dedi. Saray səlnaməçisi Mirzə Yusif elə buradaca o sözləri "Şahın ığidlikleri, vuruşları və kelamları dəftəri" nə yazdı.

– Öz başçına de: əgər Çingiz xan sənə mənimlə vuruşmamığı tapşırıbsa, mənə de Allah başqa şey buyurur, emr edir ki, sizin qoşunlara hückum edim! Sizi, murdar kafırları qırmaqla böyük allahın mərhəmətini qazanmaq isteyirəm!..

Xarəzm şahının sözlərində dəhşətə gelən mütercim quruyub qaldı, Məhəmməd isə bu vaxt artıq öz atını tacili olaraq döyüş vəziyyəti alıb düzələn qoşunlara tərəf süründü.

Mütercim, monqol atlılarının yanına qayıdib öz atına mindi, monqolların bütün dəstəsi öz qoşunlarına tərəf yönəldi. Onlar bir neçə addım yavaş getdilər, sonra atın yalına yatıb var qüvvə ilə öz düşərgələrinə tərəf çapdilar.

Vuruşma qızışındı.

Qoca müsəlman, monqolların düşərgəsinə çatar-çatmadan oradan bir neçə dəstə ayrıldı, yavaş-yavaş Xarəzm şahının qoşunlarına tərəf geldi, təpələrin yanında dayandı.

Xarəzm şahı xanlara emr verdi:

Qoşunu üç hissəyə bölməli: sağ və sol cinah, bir də orta. Hər iki cinah monqolların düşərgəsini əhatə etməlidir ki, oradan heç kəs sivişib çıxa bilməsin. Mənim dayandığım orta hissə isə ehtiyat qüvvəsi olacaq. Mən bu hissəni kömək lazımlı olan yerə və həlledici zərbe vurmaq üçün aparacağam. Düşmənələr düz üstümüzə atılmazlar. Əger atıllarlarsa, daha yaxşı: onlar bataqlıqda batıb qalacaqlar.

Şah təpənin üstünə qalxdı. Qarşidakı döyüşün meydani olacaq çöl göz işlədikcə uzanıb gedirdi. Şah atdan düşüb xalçanın üstündə oturdu. Dəstərhançı ipək süfrəni sahib onun üstünə çörək, mövük və quru yemiş yiğilmiş məcməyi qoydu. O, piyalələrə qızırmız töküb cavan bəylərə payladı. Bu cavan bəylər Xarəzm şahını yürüşlərdə müşayiət edərək hərbi işi öyrənirdilər.

Ərzaq yüklenmiş tez yeriyən dəvələri yerə xixirtdilar. Yürüş vaxtı əldən düşmüş Xarəzm şahı qarnını bərkitmək üçün dəstərhançı, nökerlərle birləşdə qızıl dəsti və nimçələri çıxarırdı, süfrəyə ən ləziz yeməklər düzürdü.

Sağ cinaha Xarəzm şahının gözdən düşmüş oğlu Cəlaləddin başçılığı edirdi. Qara ayıq çaparaq onu təpənin başına çıxardı. Gənc xan balaca əli ilə uzunsov qara gözlərini gündən qoruyaraq döyüş meydانına tamaşa edirdi.

– Qara Xəncəri çağır! – deyə o, atını səslədi.

Qızırmızı kaftan geymiş ən alçaq boylu qarayanız gənc türkmən çaparaq təpədən düşdü, qara qoynun dərisindən papaq qoymuş və qara kaftan geymiş ariq bir atlı ilə geri qayıtdı. Qara Xəncər atını

Cəlaləddin yanına sürüb ona tərəf əyildi və diqqətlə onun sözlərinə qulaq asdı. Xan qarşısındaki döyüşün planını izah edirdi. Qara Xəncərin şahin sıfəti heç bir həyəcan ifadə etmirdi, ancaq bayquş kimi qara, girdə gözləri sevincə parıldayırdı.

Cəlaləddin dedi:

— Bu şoranlığı görürsənmi? Orada biz ya məhv olacaq, ya da qələbə çalacaq. Tatarlar çox deyil. Bizimkiler onlardan üç dəfə artıqdır. Mən öz osgörərimizə etibar edə bilərəmmi! Ölən merkitdən öyrəndim ki, monqollar cəmi iyirmi mindir. Deməli bizim cinahlın üstüne yarısı gəlse, bu olacaq cəmi on min. Bizim türkmənler isə elə altı mindir, qarakitaylar da üstəlik beş min. Fəqət qarakitaylar şaha ehtiyac və achiq üzündən tabe olmuşlar. Onlar bu yürüşə vuruşmaq üçün yox, özgə ocağında qızınmaq üçün çıxmışlar. Mən onları qabağa buraxacağam ki, döyüşə birinci atlışınlar. Tatar arabalarını talan etmək üçün onlar hevəsle gedəcəklər. Lakin həmin merkit, tatarları “qəzəbli pələnglər” adlandırdı. Tatarlar döyüş zamanı qarakitayları sözsüz geri oturdacaqlar. Biz burada tatarları qəzəblə qarşılamalıyıq, yandan zərbə endirib şoranlığa tərəf qovmalıyıq. Orada onlar batıb qalacaq, biz də onları qırıb qurtaracaq. Sonra atamı xilas etmək üçün onun yanına çaparıq. Bu gün padşah eyşü-işreti və qızardılmış ördəkləri yaddan çıxartmalıdır... Ey, igidilər, türkmən xanlarının yanına qaçıb deyin ki, bu gün onları döyüşə Qaraqum qaplanı Qara Xəncər aparacaqdır.

Altı atlı, təpələrə səpilmis türkmən dəstələrinin yanına çapdı. Qoşun arasında Qara Xəncərin adı eşidilən kimi hamı bir-birinə döydi. Xorasan və Astrabadın qənimi Qara Xəncərin adını kim eşitməmişdi? Hündür kəher atıñ üstündə qarayanız və atını dinməz sūrən oğlanı görənlərdən heç kəs güman etmirdi ki, bu Qaraqum çöllərinin elődüşməz igididir.

Qara Xəncər türkmənlerin yanına çapdı, bir neçə atını çağının qısaca olaraq neçə hücum edəcəklərini izah etdi. Üç min atını təpenin arxasına çekdi. Onlar burada gizlənərək tatarları gözləməli idilər.

Cəlaləddin qara ayğırında qarakitayların yanına çapdı. Əyinlərində gecə geyimləri və əllerində qısa nizələri olan qarakitaylar balaca tüklü atlara minərek pərakəndə halda gözleyirdilər.

— İgid qarakitaylar! — deyə Cəlaləddin çığrıdı. — Siz dağ qaplanırsınız, ən igid döyüşçülərsiz! Budur, qorxaq avaraların düşərgəsi

qarşınızdadır. Onlar gecə ogruları kimi bizim zəngin qənimətimizi talan etmişlər. Bu şeylər ancaq bize, bu çölün sahiblərinə məxsusdur. Atılın onların üstünə və düşərgədən no isteyirsinizsə götürün!

Qarakitaylar tərpəndilər və çaparaq tatarların düşərgəsinə tərəf getdilər. Toz dumani onların başının üstünü aldı. Atlılar sürəti artırıqca onların vəhşi çığrtısı artır, böyük bir nəriltiyə çevrilirdi.

Xarəzm şahı Məhəmməd əynindəki xəz kürkün ətəklərini yığıdıraraq xalçanın üstündə rahatca oturdu və möhkəm aq dişlərlə vəhşi ördəyin budunu dartsıdırmağa başladı. O biri budu isə şeyxülislam yeyirdi. Şahın əyanlarından kiçik xalçanın üstündə şah ilə üzbəüz oturmaq şərəfi tekca ona nəsib olmuşdu. Hətta şahın sevimliyi, onun bütün yürüşlərinin iştirakçısı, “qılincının dəstəyi ve rahatlığının qalxanı” olan Teymur Məlik belə ayaq üstə durub əllərini qurşağının üstündə çarpaqlamışdı. O, Məhəmmədin ağsaqqallı ülərə ilə dərin mənalı söhbətinə qulaq asırdı. Şeyxülislamin şahı bu yürüşdə müşayiət etmək istəməsində məqsədi, onun qələbe qazanması üçün gecə və gündüz Allaha dua oxumaq idi.

Xarəzm şahı zarafat edir, hərdənbir ayrı-ayrı dəstələrlə çöldə toplaşan düşmənə tərəf baxırdı. Hissələr arasındaki çapan atlilar sehərin sakit havasında aydın görünürdü. Girdə qalxanlar par-par parıldayırdı.

Bir dəstə monqol atlısı qabağa cumdu. Onlar qıpçaq atları ilə toqquşdular... Parıldayan qılınclar yuxarı qalxıb enirdi! Əsgərlərdən biri yixıldı, yəhəri qarnının altına keçmiş at şillaq ataraq yönəmsiz tərzədə çöl ilə qaçırdı.

Sonra hücum başlandı. Qıpçaqların bir neçə dəstə atlısı düz ilə çapdı.

Şah ördəkdən əlini çəkib çığrıdı:

— Beylər, hücum edin! Allah köməyiniz olsun!

Şahın əmrilə qıpçaq dəstələri monqolları əhatə etmək üçün qol kimi dartsılaraq onların üstünə getdilər. Lakin monqollar bu dövredən çıxmağa heç səy də göstərmədilər.

Monqolların birinci dəstəsi düşərgədən ayrıldı. Yüz-yüz sıraya düzülmüş min əsgər, dəmir və gön zireh ilə örtülmüş tüklü atlarda irəli cumurdu. Onlar çöl boyu uzanan qıpçaqların möhkəm olmayan inamsız xəttini mütləq dağıtmalı idilər.

Monqolların yürücisi:

— Kxu-kxu-kxu-kxu! — çığrtısı eşidildi.

Düşergədən ikinci min atlı aynıldı və çöllə çapmağa başladı. Dəbilqələr, dəmir qalxanlar və əyri qılıncalar günəşin şüaları altında parıldayırdı.

Şah təpənin başından monqol qoşunları arasından dəstələrin bir-birinin ardına çıxaraq, xırıltılı “kxu!” çığrtısı ilə irəli necə cumduqlarını gördü.

Qıpçaqlar dağlışdır. Soldakı dəstə monqol arabalarını talan etmək üçün düşergəyə tərəf döndü. Lakin düşergədən daha min atlı ayrıldı, kənara cumaraq qıpçaqların yolunu kəsdi. Hər iki dəstə üzbeüz gəldi.

Döyüş meydanı toz dumanına bürünmüdü. Ayrı-ayrı qıpçaq atları aradan çıxaraq atın yalına yatıb çöl ilə çapırdı.

Şah ayağa qalxaraq:

— Heç vaxt belə şey görməmişəm! — dedi. O, narahat halda saq-qalının ucunu barmağına dolayaraq uzaqlara baxırdı.

Dörd dəstə monqol bir-birinin ardına sıraya düzülərək, şahın qatarla dayanmış qoşununun mərkəzinə tərəf cumdu. Məhəmməd və onun əyanlarının dayandıqları təpə də elə burada idi.

Monqolların “kxu-kxu-kxu!” nidaları daha yaxından eşidilirdi.

Bu axırmın qabağım kim saxlaya bilər? Məhəmməd etrafına boylandı. Teymur Məlik artıq yanında yox idi. O, ata minib döyüş meydanına tərəf çapmışdı.

Ən yaxşı, sınaqdan çıxmış qıpçaq dəstələri monqolların üstüne cumdular. Monqollar ancaq özlərinə yol açmaq üçün bir neçə anlığa dayandılar. Sonra Məhəmməd dayandığı təpəyə tərəf çapdilar.

— At verin! — deyə şah bağırdı! — At verin! — Onu eşidəcəklərini gözləmədən şah tələsik təpənin etəyinə qaçıdı. Orada iki mehtər qızımı quyruqlu kəhər atın cilovundan tutub dayanmışdı.

Şah atlanıb çölə tərəf çapdı. Əyanları da silahlarını, cilovlarını və zinqirovlarını tərpədərək atlarını şahın ardına sürdüler.

Mis nimçələr, qızıl piyalələr düzülmüş və üstünə şirniyyat sə-pələnmiş xalça təpənin üstündə qaldı. Külək əlvan ipekkə süfrəni yelədirdi. Şahın əyanlarından yalnız biri qaça bilmədi. O da ağ saqqallı şeyxüislam idi. Bütün əyanlar Məhəmmədin ardına çapanda o, atından yerə yixildi. İmam təpənin başına çıxbı xalçanı düzəltdi

və dizi üstə oturdu. Əlini ağ əmmaməsinin qatlarına salaraq oradan yumurta şəkilli qızıl lövhə çıxartdı.

Monqollar təpənin etəyinə çatan kimi üç rəis və qoca mütercim təpənin başına qalxdılar. Onlardan biri genç idi, qaşqabaqlı sıfəti, qara gözleri və nazik qara saqqalı var idi. Saqqalının ucunu hörərək sol qulağının dalına atmışdı. İkincisi qoca, nəhəng və kök monqol idi. Sağ əli əyri idi. Sifətində qızımı zolaq yeri var idi, buna görə də bir gözü dərtilmişdi, bərəlmış o biri gözü isə maraqla etrafı seyr edirdi. Üçüncüsü hündür, ariq adam idi. Bütün bədəni zireh ilə örtülmüşdü. Bunlar Çingiz xanın böyük oğlu Cuçi və Çində şöhrət qazanmış sərkərdelərdən taygöz Subutay bahadır və Toxuçar noyon idilər. İmam əvvəlki vəziyyətdə qalaraq dua oxuyur, başını yere kimi eyirdi. “O, din xadimidir”, — deyə mütercim izah etdi. İmam qalxaraq əllerini sinəsinə qoydu, belini əyib xırda addımlarla monqollardan birinə yaxınlaşdı.

— Artıq üç ildir ki, mən dünya hökmədarı Çingiz xanın sədaqətlili nökeriyəm, — deyə itaətlə dillənərək qızıl lövhəni monqola uzatdı.

— Her ay mən Çinə gedən böyük yoldakı ilk monqol gözətçi məntəqəsinin rəsisiన karvanlarla məktublar göndərirəm. İndi rica edirəm ki, məni monqol qoşununa qulluq etməyə götürərsiniz. Mən Xarəzmə qayıtmaq istəmirəm...

Mütercim imamın sözlerini tərcümə etdi. Cuçi xan qızıl lövhəni laqeydiliklə aldı...

— Şunqar şəkilli kiçik payszadır... — dedi və atların çaplığı çölə diqqətlə nəzər salmağa başladı. O, qızıl lövhəni şeyxüislama qaytarıb dedi:

— Yox! Nə qədər ki, sən öz hökmədarının qəlbində işinirsən, bize lazım olacaqsan. Etibarını qazandığın şahın yanına qayıt, yenidən bize lazımi məktublar göndər.

Monqollar elə buradaca imamı yaddan çıxardılar. Döyüş təpəyə yaxınlaşındı. Cəlaləddinin türkmenləri monqolların sol cinahını geri ataraq bir hissəsini qazmış, qalanlarını isə bataqlığa salmışdılar.

Hər üç monqol rəisi atlarını çaparaq təpədən aşağı endilər.

Döyüş axşama qədər davam etdi. Türkmenlər və sol cinaha keçmiş qarakitaylor monqollara hücum edirdilər. Onlar ayrı-ayrı dəstələr ilə vuruşurdular. Monqollar qaçışaraq ya dağlıb kenara çekilir, ya da qəfildən atlarını geri döndərək onları təqib edən türkmenlərin üzərinə

atıldırlar ki, sonra təzədən aradan çıxa bilsinlər. Qaranlıq düşən kimi monqollar atlarını çaparaq bir yerde öz düşərgələrinə çekildilər.

Xarəzm şahı təpəyə qayıtdı və orada gecəni təlaşla keçirdi. Qıpçaq əsgərləri atlarını kəmənd ilə bənd edərək etrafə sepələnmişdilər.

Monqolların qaladıqları tonqalların titrək şöləsi uzaqlarda göyü qırmızı rəngə boyayırdı. Alovlar bütün gecəni şölələndi. Qıpçaqlar deyirdilər ki, monqollar səhərki döyüşə hazırlaşırlar. Cölün hər tərəfindən inilti və kömək diləyən səsler eşidilirdi. Qıpçaq qoşunlarının yarısı döyüş meydanında yaralanmış və öldürülmüşdü.

Cəlaləddin Xarəzm şahını inandırmaq istəyərək deyirdi:

— İndi, monqolların bizim qoşunun qabağında dayana bilmədikləri bir vaxtda geri çekilmək, öz şöhrətimizi məhv etmək deməkdir. İndi onlar düşərgədə öz mövqelerini möhkəmləndirlər... Deməli, bu saat, bu gecə gizlicə yaxınlaşış qəfildən hücum etmək və onların axırına çıxməq lazımdır.

— Döyüşü mən sabah davam etdirəcəyəm, — deyə Məhəmməd xəz kürküne büründü.

Günəşin ilk çəpəki şüaları çölü işıqlandırmağa başlayanda və təpələrin uzun kölgələri görünəndə Xarəzm şahının qoşunları üç hissəyə bölünərək monqolların üstüne getdilər.

Lakin onların düşərgəsində, tüstülü ocaqların arxasında heç bir şey yox idi: orada bir monqol əsgəri də tapılmadı. Düşərgədə ancaq merkitlərin vəhşicəsinə doğranmış meytilləri, bir də bir neçə axsaq dəvə qalmışdı.

Monqolların ardınca çapılı gedən türkmən dəstələri axşama qayıdib geldilər.

— Monqollar şərqə elə sürətlə çapırlar ki, biz uzaqdan ancaq onların tozunu görə bildik.

— Onlar yaxşı əsgərlərdir, mən heç vaxt belələrini görməmisi şəm! — deyə Xarəzm şahı öz qoşununa geri dönməyi əmr etdi.

Cəlaləddin, şaha dedi:

— Bu onların qabaq keşfiyyat dəstəsi idi! Onlar böyük qoşun ilə qayıdaçıqlar. İndi onların ardınca getmək lazımdır. Onları izleyək, nə etmek istədiklərini öyrənək, sonra da özümüz mühəribəyə təcili hazırlaşaq.

— Sən ləp naşı cavanlar kimi danışırsan, — deyə Məhəmməd cavab verdi. — Monqollar bir daha mənim üstümə hücum etməyə cəsarət etməzlər!..

IV

DÜŞMƏNLƏR SƏRHƏDDƏDİR

Birinci fəsil

MONQOL QOŞUNLARI HÜCUMA HAZIRDIR

Bu şah öz qəddarlığı, dərin ağlı
və qələbatları ilə məşhur idi.

İran nağılından

Qara İrtışın yuxarılarında, tek kurqanın ətəyindəki yaşıl çöldə sarı ipəkdən qurulmuş bir xeymə var idi. Çingiz xan bu xeyməni Çin imperatorunun əlindən almışdı. Xeymənin dalında ağ keçədən qurulmuş iki böyük monqol çadırı var idi: Çingiz xanın axırınca arvadı cavan Gülen (monqolların öldürdüyü merkit xanının qızı) öz kiçik oğlu Gulkan ilə bu çadırlardan birində yaşayırırdı. O biri çadırda isə səkkiz xidmətçi Çin kənizi olurdu.

Keymənin karşısındakı meydanda daşlardan qurulmuş qurban-gahda tonqallar yanırırdı. Böyük xaqanın yanına ibadətə gələnlər bu tonqalların arasından keçməli idilər. Şamanlar izah edirdilər ki, qurban-gahların atəşi cinayətkar fikirləri dağıdır, cinayətkarın başında dolaşan, bədbəxtçilik və xəstəlik getirən qəzəbli “divləri” qovur.

Şiş keçə papaq və geniş ağ paltar geymiş qoca baş şaman Beki və dörd cavan şaman qurban-gahın başına dolanaraq, böyük dəfləri çalır və zinqirovları terpedirdilər. Onlar mızıldayaraq arabir ucadan dua oxuyur və quru budaqları, qurudulmuş ətirli çiçəkləri odun içine atırdılar.

Keymənin bir tərəfində yerə vurulmuş qızıl direyə “Seter” adlı ağ ayğır bağlanmışdı. Bu atın alov saçan gözleri var idi, qara dərisi gümüşü ağ tük'lərile örtülmüşdü. O, heç vaxt yahər görməmişdi, heç kəs onu minmezdi. Şamanların dediyinə görə Çingiz xanın yürüşləri zamanı monqol qoşunlarının hamisi, gözətgörünməz qüdrətli mühəribə allahı Sulde bu ağ atda gedərək, onları böyük qələbələrə aparırdı.

Xeymanın o biri terefində həmişə yəhərlı olan iri sinəli Neyman bağlanmışdı. Vəhşi çöl atlarının cinsindən olan bu ağ atın ayaqları və quyruğu qara idi, belindən qara qayış çəkilmişdi. Neyman Çingiz xanın sevimli döyüş atı idi.

Seter atın bağlandığı yerə Çingiz xanın ağ bayrağı sarılmış hündür bambuq ağacı vurulmuşdu.

Kurğanın ətrafında xaqanın mühafizəçiləri olan "turqaudlar" yerləşmişdi. Onların bədəni zirehlə örtülmüşdü, başlarına dəbilqə qoymuşdular. Onlar gözləyirdilər ki, heç bir canlı mexluq böyük xaqanın xeyməsinə yaxınlaşa biləsin. Ancaq üstündə pələng başı şəkili çəkilmiş qızıl lövhələri – payszaları olanlar turqaud gözətçilərinin yanından keçib kurqana, sarı ipək xeyməyə yaxınlaşa bilərdilər.

Bir az ətrafdakı çöldə isə qara tatar çadırları və sarı yundan qurulan tanqut xeymələri var idi. Bunlar üzük qaşı kimi kurqanı dövrəyə almışdı. Bu çadırlar Çingiz xanın şəxsi "kureni"¹, seçilmiş min gözətçisinin düşərgəsi idi. Bu gözətçilər ağ atlarda gedirdilər. Həmin mühafizə dəstəsinə ancaq məşhur xanların oğulları daxil idi. Xaqqan onların ən bacarıqlı və etibarlısı seçib dəstələrinə başçı təyin edirdi.

Daha uzaqda isə başqa kurenlər yerləşirdi: bunlar açıq düzə uzanaraq, six meşə ilə örtülmüş dağlara kimi gedirdi. Kurenlər arasındakı çöldə dəvələr və müxtəlif cinsli ilxilar otlayırırdı. Mehtərlər at üstündə çaparaq keməndləri başlarının üstündə hərlədir, müxtəlif ilxiların atlarının bir-birinə qarışmağa və ya dayçaları olan madyanlara yaxınlaşmağa qoymurdular.

Müsəlman torpaqlarına hərəkət etməmişdən əvvəl monqol hökmərdə Buxaraya, Xarəzm şahı Məhəmmədin yanına zəngin hədiyyolərlə elçi göndərdi. O, sədaqətlə ona xidmət edən müsəlman Mahmud Yalvacı elçilərə başçı təyin etdi. Ürgəncəli olan bu varlı tacir əvvəllər Orta Asiyadan Çinə karvanlar göndərərdi. Qərb torpaqlarında nə baş verdiyini, orada hansı qoşunlar olduğunu və Xarəzm şahının müharibəyə hazır olub-olmadığını öyrənməyi ona tapşırılmışdılar. Eyni zamanda Çingiz xan ora gizli casuslar da göndərmişdi.

¹ Kuren – oba başçısının çadırı ortada olmaqla onu şata edən çadırlar

İkinci fasil

ŞƏRQ HÖKMDARININ ELÇİLƏRİ

Onların paltalarının qırçınundan hələ da uzaq ölkələrin gülərinin atri gəlirdi.

İran nağılından

Darmadağın edilmiş Səmərqənd, sonuncu Xarəzm şahının müvəqqəti paytaxtı oldu. Azadlıq sevən səmərqəndlilərə qələbə çalması şərəfinə Məhəmməd orada hündür məscid tikdi və böyük sarayı inşasına başladı. O, hələ də özünü İsgəndər Zülqərneyn kimi böyük fateh sayır və belə hesab edirdi ki, ona sadıq olan qıpçaq qoşunu ilə dünyanın axırına kimi gedib çıxmahı və Xarəzm şahlarının ərazisinin sərhədlerini "Sonuncu dənizə"¹ kimi genişləndirməlidir ki, bu dənizdən sonra da zülmət başlanırdı. Məhəmməd özüne əmirelmöminin adını güzəştə getmək istəməyən Bağdad xəlifəsi Nəsiri özünün başlıca və təhlükəli düşməni hesab edirdi. Əvvəlcə Nəsiri darmadağın etmək və nizəni Bağdadın baş məscidinin qarşısındaki müqəddəs torpağa sancaq, sonra da öz zənginliyi ilə şöhrət qazanmış uzaq Çin torpaqlarını fəth etmek üçün o, atının başını şərqə döndərməli idi.

Məhəmməd böyük qoşun topladı. Yaşıl bayraqı elinə alaraq İrandan ərəb xəlifələrinin paytaxtı Bağdada doğru yönəldi.

Ancaq çox keçmədən isti paltarı olmayan şah qoşunun qabaq dəstələri İran dağlarında qar çovğununa düşərək məhv oldu. Öz qüvvəsini itirən qoşun namərd kürdlər tərəfindən qırıldı. Bu bəbəxtlik Məhəmmədi öz səfərindən saxladı və o, xəlifə ilə mühabibənin lazımlığına şübhə etməyə başladı. "Bu, Allahın qəzəbi deyil ki?" – deyə düşünərək o, Buxaraya qayıtdı, "özünün səfər ağaçımı" müvəqqəti olaraq orda yere qoydu.

Dovşan ilinin payızında (1219) buraya monqolların, tatarların, çinililərin və şərqdə yaşayan başqa xalqların ulu xaqqanı Çingiz xanın elçiləri gəldi. Xarəzm şahı yenə də tatarlarla məşğul olmuş idi.

Çingiz xanın elçiləri ala çöl atlarında şah sarayıının hündür darvazasına yaxınlaşdırılar. Elçilərin hər üçü hər il Xarəzmdən Asyanın bütün bucaqlarına karvanlarla mal göndərən varlı müsəlman idi. Üç

¹ O vaxt yer, təhayətsiz denizlərle şata olunmuş ada sayılırdı.

böyük şahordən – Ürgəncdən, Buxaradan və Otrardan¹ olan bu tacirlər çoxdan Çingiz xanın xidmətində idilər. Belə varlı tacirlər adatən ticarət şirkətləri yaradır və bəxtini ticarətdə sinamaq isteyənlərdən pul yığırıldılar. Onların əmrlə ticarət sövdəleşməsi üçün maniəsiz olaraq külülli miqdarda pul buraxılırdı. Həmin tacirlərin bu əmrləri şərqiñ uzaq ölkələrində olduğu kimi, qərbin də en uzaq yerlərində sözsüz yerinə yetirildi. Bu pullar hökumət xəzinesinə gələrən məbləğlərdən tez ödənilirdi.

Xarəzm şahı Məhəmməd üçün hədiyyələr yüz dəvədən ibarət olan karvan və bir də iki tükü Tibet öküzü qoşulmuş əlvən araba ilə gətirilmişdi. Şəherin kənarında elçilər üçün ayrılmış saraydan başlayaraq şahın Tağılı qapılarına kimi bütün yol izdihamla dolu idi. Bu tacirlərin Çin ipəyindən berli-bəzəkli bir cür xələt geymiş xidmətçiləri dəvələrin yükünü boşaldır, yüksəkleri açaraq çox nadir hədiyyələri sarayı qəbul salonuna daşıyırırdılar.

Hədiyyələr arasında qəribə rəngli qiymətli metal parçaları, kərgədən buynuzları, müşk dolu balaca kisələr, qırmızı və çəhrayı mərcanlılar, yaşəm daşından və nefritdən düzəldilmiş müxtəlif piyalələr, ağ dəvə yumuradan toxunan və yalnız xanlıra hədiyyə edilən qiymətli “tarqu” parçaları, zər ilə işləmiş ipək, hörümçək toru kimi nazik və şəffaf parçalar var idi. Axırda xidmətçilər böyük bir qızıl parçası apardılar. Çin dağlarından gətirilmiş bu qızıl, dəvə boynu böyüklüyündə idi. Həmin qızılı Tibet öküzləri qoşulmuş arabada getirmişdilər.

Xarəzm şahı, Qaraxanilər sülaləsinin sonuncu sultani Osmanın qədim uca taxtında oturaraq elçiləri qəbul etdi. Şahın və onun eyanlarının geyimi zərxaradan idi. Şah fikirli və laqeyd oturmuşdu, göz qapaqları yarıörtülü idi. Onun nəzərləri adamların başı üzərindən uzaqlara dikilmişdi. Baş vəzir və yüksək dövlət əyanları taxtın etrafında bir-birinin yanında dayanmışdilar.

Üç elçi yerə qədər əyilərək diz çökdülər və nə səbəbə gəldiklərini söylədilər. Elçilərin başçısı, hündür və dolu bədənlı Mahmud Yalvac dedi:

¹ Otraş şəhəri – monqolların işgaldən avvel Orta Asiyani en böyük şəhərlərdən biri olmuşdur. 1219-cu ilde Çingiz xan tərəfindən dağıdılmış, əhalisi ise, demək olar ki, tamamilə qırılmışdır. Sonralar yeniden tikilmişdir, onun adına Orta Asiyani tarixində rast gəlmək olur, lakin şəhər avvelki kimi izdihamlı və varlı olma bilməmişdir. Tədricən dağılan şəhərin xarabalıqları indi təpələrin altında qalmışdır.

– Bütün monqolların hökmdarı ulu Çingiz xan, bizi, fövqəladə elçilərini bura ondan ötrü göndərmişdir ki, dostluq, süh və mehriban qonşuluq əlaqələri yaradaq. Ulu xagan, Xarəzm şahına hədiyyələr və salamlar göndərir və bize tapşırır ki, bu sözləri deyək... – Mahmud Yalvac ağ ipinə göy mumdan möhür vurulmuş perqament kağızını o biri elçiye verdi.

İkinci elçi Əli Xoca əl-Buxari oxudu:

“Men sənin yüksək rütbəndən və qüdrətli səltənetinin böyük-lüyündən xəbərsiz deyiləm. Men bilirəm ki, sənin şahlığının böyüklüyünə dünya dövlətlərinin çox hissəsində hörmət edilir. Buna görə də, Xarəzm şahı, səninlə dostluq tellərini möhkəmləndirməyi özümə borc bilirəm, çünki, sən də mənim üçün ən sevimli oğlum¹ kimi əzizsən...”

– Oğul? Nə dedin – oğul? – deyə şah özünə gələrək dilləndi. O, əlini qurşağında xəncərin dəstəyinə qoydu, əyilərək gözlerini elçiye zillədi.

Elçi soyuqqanlılıqla davam etdi:

“Özü də sən bilirsən ki, mən Çin səltənetini fəth edib onun əsas şimal paytaxtını almışam, həmçinin sənin ərazinlə qonşu olan torpaqları öz dövlətimlə birləşdirmişəm...”

Şah başını buladı və almadı qasılı üzük taxlığı barmaqı ilə qara saçqlarının ucunu eşməyə başladı.

“...Sən hamıdan yaxşı bilirsən ki, mənə mənşub olan torpaqlar mənim məğlubedilməz əsgerlərimin düşərgələridir və gümüş mədənləri ilə zəngindir. Mənim ucsuz-bucaqsız torpaqlarımnda bol və həm də hər cür ərzaq var. Buna görə də əlimə qənimət keçirmək üçün torpaqlarımdan kənara getməyə ehtiyac yoxdur. Böyük şah, əger sən bizim hər birimizin başqa ölkənin tacirinə azad gediş-geliş üçün icazə verilməsini faydalı hesab edirsənse, onda bu, hər ikimiz üçün əlverişli olar və hər ikimiz bundan razı qalıraq”.

Hər üç elçi dinməzçə dayanıb köçəri şərq hökmdarının məktubuna qərbin müsəlman ölkələri hökmdarının cavabını gözleyirdi.

¹ O dövrde şəhərdəki adətə görə, bir dövlətin hökmdarı ancaq ona tabe olan və ondan asılı olan başqa hökmdarı oğul adlandırılara bilərdi.

Xarəzm şahı isə hələ də yerindən tərəfənmirdi. Sonra o, baş vəzirə tərəf dönerək qızıl qolbaqlar saldığı əlini tenbəlcə yelletdi.

Baş vəzir tentənə ilə Çingiz xanın məktubunu qəbul etdi. O, gözlərini Məhəmmədə dikdi, şah isə zəhlətökən milçeyi qovurmuş kimi yeno əlini yelletdi. Bundan sonra vəzir elçilərin başçısı Mahmud Yalvacı tərəf əyilib sakitcə dedi:

— Tentənəli qəbul qurtardı. İndi padşah böyük mərhəmət göstərib xahişə gələn başqa vacib adamları qəbul edəcək.

Üç elçi ayağa durdu, geriyə dönədən hörmətlə daldakı qapıya tərəf çekildi, sonra o biri otağa keçdi. Vəzir özünü onlara çatdırıldı və Mahmud Yalvacı qulağına piçildədi:

— Gecə yarı gözlə məni!

Üçüncü fəsil

ŞAHİN GECƏ VAXTI ELÇİ İLƏ SÖHBƏTİ

*Dəmə ki, güclüsən, — daha güclüyə rast
gələ bilərsən. Dəmə ki, hiylagərsən, daha
hiylagərə rast gələ bilərsən.*


Qırğız məsəli

Gecə düşəndə qaraqabaq xidmətçi, Mahmud Yalvacı monqol elçilərinin qaldığı şəhər kənarındaki saraydan bayıra çıxardı. Minik atları qoca çinarın altında onları gözləyirdi. Mahmud Yalvac ayın işığında atlıların arasındaki baş vəziri tamıya bildi:

O:

— Mənimlə gedəcəksən, — dedi. — Min ata.

Onlar sükuta qərq olmuş Buxaranın qaranlıq küçələrindən keçərək getdilər və dəmir qapılı hündür hasarın yanında ayaq saxladılar. Qapı işaretə ilə döyüldü və səssizcə açıldı. Orada başında dəbilqə, eynində zirehli paltar olan zəhmli bir əsgər dayanmışdı. Aym işığında o, gümüşdən tökülmüş kimi görünürdü. Mahmud Yalvac vəzirin ardınca gedərək bağın içindən keçdi. Bağın hovuzlarındakı quşları mürgü vururdu və suyun üstündə qurulan köşklərdən qadınların piçiltisi eşidilirdi.



O, gözəl bir köşkün eyvanına qalxdı. Qalın pərdənin dalında naxışlı parça ilə bəzədilmiş kiçik bir otaq var idi. Hündür gümüş şamdanlarda yanın mum şamların alovları titrəşirdi. Əlvən Kəşmir şalından xələt geymiş Məhəmməd şah ipək mütəkkələrə söykənmişdi.

— Yaxın otur! — deyə şah qonağın salamını aldı. — Mənim üçün mühüm olan işlər barəsində səninlə teklikdə danışmaq istəyirəm. Sən mənim təbəəm hesab olumursan. — Axi sənin əslin Xarəzmdən, mənim şəhərim Ürgəncdəndir. Həm də sən mömin müsəlmənsan, daha murdar kafir deyilsən, sən sübut etməlisən ki, bütün qəlbinlə, ağlınlı və əməllərinə möminlərin tərəfindəsən və islamın düşmənlerinə satılmamışsan.

Mahmud Yalvac, Məhəmmədin ayaqları altında diz çöküb cavab verdi:

— Tamamilə doğrudur, mənim padşahım! Mən Ürgəncdə doğulmuşam. Mən şah həzrətlərinin sözlərini hörmət və həyəcanla dinləyirəm və bütün varlığım ilə İslam torpaqlarının hökmədarına xidmət etsəydim bəxtiyar olardım.

— Əgər sən bütün suallarımı düzgün cavab vərsən, səni mükafatlaşdıracağam. Bu da vədim üçün dəlil, — Şah qızıl qolbağından böyük bir mirvari qoparıb elçiyə uzatdı. — Lakin yadda saxla ki, yalançı və xain olsan, sabah günüşi görməyəcəksən.

— Mən nə etməliyəm? İtaət borcumdur, padşahım!


— Mən tatar xaqanı Çingiz xan haqqında hər şeyi səndən öyrənmək istəyirəm. Mən istəyirəm ki, sən onun yanında mənim gözüm və qulağım olasan. Mən istəyirəm ki, etibarlı adamlı mənim üçün məktublar göndərəsən, tezliklə məlumat verəsən ki, Çingiz xan nə edir, nə düşünür, hara hücum etmək fikrindədir.

And iç ki, bunu yerinə yetirəcəksən!

— Allah şahiddir ki, mən sənə xidmət edirəm və sənə də xidmət edəcəyəm, mənim padşahım! — deyə Mahmud Yalvac əlini saqqalına çəkdi.

— Sən burada bir gün qalacaqsan ki, Çingiz xan haqqında bildiyini mənim səlnamoçım Mirzə Yusifə danışasan: o, haradan gəlib, hansı müharibələr aparıb və nə yol ilə bütün tatarların hökmədar olub.

— Danışaram, mənim hökmədarım!



– Çingiz xan iddia edir ki, guya indi o, qüdretli Çinin hökmənidir və hətta onun paytaxtını zəbt edib. Bu doğrudurmu, ya o boşboşuna öyüñür?

– Vallah, bu əsil həqiqətdir! – deyə Mahmud cavab verdi. – Belə mühüm iş məxfi qala bilməz. Tezliklə, hökmdar, özün bunun doğruluğuna əmin olacaqsan.

Şah dedi:

– Tütalıñ ki, hətta bu belədir... Ancaq sən torpaqlarımın nə qədər geniş və qoşunlarının nə qədər çox olduğunu bilirsənmi? Bəs necə olur ki, o gopçu, kafir maldar məni, bütün müsəlmanların qüdretli hökmədarını öz oğlu adlandırmağa cəsarət edir?.. – Şah qüvvətlə əlləri ilə elçinin çıyinlərindən tutub onu özüñə təref çəkdi və gözlerini ona zillədi. – Bu saat de görüm, onun orduşunu qüvvətlidirmi?

Mahmud, Xarəzm şahının danışığında gizli bir qəzəb duydu. Onun qəzəbindən və ölüm cəzasından qorxaraq əllərini sinəsinə qoydu, hörmət və itətələ cavab verdi:

– Sənin saysız-hesabsız müzeffər qoşunlarının müqabilində Çingiz xanın qoşunu gecənin zülmətindəki zəif tüstündən başqa bir şey deyil!

– Doğrudur! – deyə şah dilləndi və elçini kənar elədi. – Mənim qoşunlarım saysız-hesabsız və məglubedilməzdir! Bütün dünya bunu bilir, sən də bünüları mənə yaxşı izah etdin... Bir gün sonra tatar padşahına cavab məktubumu alarsan. İstər mal satmaqdə, istərsə də mal almaqdə sənə və sənin sövdəgər monqol yoldaşlarına hər cür imtiyaz və üstünlükler verəcəyəm, həm də müsəlman torpaqlarında sərbəst dolanmağa ixtiyarınız olacaq. İndi sən mənim vəkilim ilə get; o, səni dairəvi otağı aparacaq, mənim salnaməcim qoca Mirzə Yusif orada yaşayır.

Xarəzm şahı başını mərhəmətlə yırğaladı və bir neçə dəfə elini əlinə vurdu.

Dördüncü fəsil

ELÇİ ÇİNGİZ XAN HAQQINDA NƏ DANIŞDI

*Heç kəsin dalınca pistiyə danışma,
cünki yerin də qulağı var.*

Şərq məsəli

Vəkil monqol elçisinə onun ardınca gəlməyi təklif etdi və onu sarayıñ əyri, dolanbac keçidləri ilə hündür günbəzli dairəvi otağa apardı. Divarın yanında dəmirlə örtülmüş qara sandıqlar qoyulmuşdu. Ensiz taxçaşların rəflərində toz basmış kağızlar var idi.

“Şah kitabxanasıdır!” – deyə Mahmud Yalvac qat etdi və bir qədər sakitləşdi. O, işgəncə ilə istintaq aparılan rütubətli zirzəmiyə salınacağını gözləyirdi.

Xalçanın üstündə qupquru, beli ayılmış, ağsaqqal, qızarmış gözlərinin suyu axan bir qoca əyləşmişdi. Onun yanında isə xoş və incə sıfətli, qızı oxşayan genc mirzə oturmuşdu. O, bir yiğin kağızın üzərine əyilmişdi.

Vəkil, təcili işi olduğunu bəhanə edərək çıxıb getdi.

Hündür və dolu bədənli elçi başına səliqə ilə eşilmiş çalma qoymuşdu, əynine qırmızı ipək xələt geymişdi. O, yaşıl başmaqlarını qapının ağızında qoyub ağır addımlarla qocaya yaxınlaşdı, qoca isə ayağa qalxaraq onu salamladı. Qocanın dəvətindən sonra elçi dizi üstə oturdu. Hər ikisi əllərini saqqallarına aparıb salavat çevirdilər və bir-birindən hal-əhval tutdular.

Elçi dilləndi:

– Ulu padşah mənə əmr edib ki, tatar hökmdarı barədə nə bili-rəmsə, sənə söyleyim. Mən onun yanında adətən mütorciilik edirəm, indi isə elçi vəzifəsini görürəm...

– Mən səni ürəklə və diqqətlə dinləyirəm, hörmətli və nadir qonaq. Mənim böyük padşahım da mənə eyni şeyi əmr edib: bizim ölkəmiz üçün faydalı olan məlumatı səndon öyrənib, bütün eşitdiklərimi məxfi saray kitabına yazım.

Mahmud Yalvac gözlərini aşağı dikdi və bir qədər sükut etdi. “Hər nə desəm, bir neçə gündən sonra sarayıñ bütün dedi-qoduçu-

larına melum olaqaq, – deyə düşündü. – Xataadan necə qurtarm? Öğər mühüm bir şey deməsəm, şah qəzəblənəcək, bir tərəfdən də tatarların böyük xəqanı bu gecə səhbəti barədə eşidəcəkdir. Çingiz xanın casusları hər yerə soxulublar...“

Elçi, sıfotinə qaşqabaqlı və qüssəli bir ifadə verib sol əlindəki kəhrabə tesbehini çevirməyə başladı.

– Mən çox şeylər söyləyəcəyəm ki, bunları eşidən adamın ağılı başından çıxar, – dedi. – Bunlar adət etdiyimiz şeylərdən çox fərqlidir. Çox vaxt mən özüm də bu səhbətlərin doğruluğuna inanmırıam... Fəqət, mən desəm ki, bunların hamısı yalandır, onda sən bilmək istəyəcəksənmi bunlar necə yalandır? Buna görə də mən nə eşimmişəm, onu danışacağam. Bütün adamlar səhv edirlər. Əger kim desə ki, o heç vaxt yanılmayıb, onda onunla danışmağa dəyməz!..

Mahmud Yalvac susdu, qaşlarını dartıb cavan mirzənin necə süretlə yazdığını təcəcübə nəzər saldı. Qamış qələm kağız sehifəsinin üstündə süretlə qaçırdı və gözəl ərəb yazılısı, sözlər düz xətt ilə bir-birinin yanınca düzüldürdü.

– Bu oğlan niyə hamısını yazır? Axi mən hələ tatarlar haqqında danışmamışam!

– Bu oğlan deyil, – deyə salnaməçi Mirzə Yusif cavab verdi. – Bu qız Bint Zəngicadır... Mənim gözlərim tutulmağa başlayıb və əlim əsir. Amma nəvəm mənə kömək etməyə başlayıb. O, ən yaxşı ərəb xəttatı kimi asan və gözəl yazar. Lakin mən əmin deyiləm ki, bu qız mənə çox kömək edəcək. O, artıq “qara gözlerin sevinci” və “yanaqdakı xal” haqqında mahnilər qoşur, buna görə də qorxuram ki, tezliklə məni tərk etsin... Onda mən əllərimi sinəmə qoyub üzü-qoylu “Müqəddəs daşın”¹ üstünə yiximalıyam...

Qız başını qaldırmadan və yazmaqda davam edərək dedi:

– Mən səni qoyub getmərəm, baba!

Qoca yenə elçiyyə müraciət etdi:

– Padşah sənə mühüm sözlərə görə, bizim üçün faydalı olan məlumatlara görə böyük mükafat vəd edir. Çox kədərli olar ki, bizim qayğısızlığımız üzündən islam ölkəsi qüvvətli düşmənlərin qəfil hücumuna məruz qalsın! Axi sən də bizim hamımız kimi mö-

¹ Müqəddəs daş – müsəlmanların dini mərkəzi Məkkədə saxılan böyük qara meteoritdir. Zəvvvarlar ecəzkar bir qüvvə kimi ona sitayış edirlər.

min bəndəsen! Sən bizi vaxtında xəbərdar edə bilərsənmi? Səni böyük mükafat gözleyir...

– Mənə heç bir şey lazımlı deyil! – deyə elçi ah çəkdi. – Qoy bütün zəhmətim və dünyani dolaşmağım üçün mükafat mömin bəndələrin mənim üçün oxuduqları dualar olsun ki, axırət dünyasında mən də müsəlman qardaşlarımıla bir sıradə dayanıb!

Qızın dodaqlarından istehzalı bir təbəssüm keçdi. O, şübhəli nəzərlərilə elçini, onun dolu bədənini və qızıl üzüklü əllərini süzdü. Elçi susaraq hər sözünü ölçüb biçirdi.

– Amin! – deyə qoca salnaməçi ürəkdən dilləndi.

Uzun ağ saçlı olan arıq qul müxtəlif şirniyyat yiğilmiş gümüş mecmeyini qonağın qabağına qoydu. O, sahəngdən gümüş piyale-yə tünd-qırmızı şərab süzdü.

Qoca:

– Saray zirzəmisindən çıxarılan köhnə şərabın dadına bax, – dedi. – Əvvəla biz bilmək istəyirik ki, monqollar və tatarlar necə xalqdır? Onlar harada yaşayırlar? Nə qəderdirler? Necə əsgərlərdir? Onlar bizim sərhədlərə elə gözlənilməz galib çıxıblar ki, elə bil hiyələr İblisin göndərdiyi dəhşətli yəcuflar və məcūcları.

Elçi izah etməyə başladı:

– Monqollar da, tatarlar da çölcüdlər, onlar şərqiñ uzaq ölkələrində bir yerde yaşayırlar və oturaq həyat keçirə bilmirlər. Onların geniş torpaqları səhradan, ollaqdan ibarətdir, suları azdır, bu yerlər at, qoyun və dəvə saxlamaq üçün əlverişlidir, çünki bu heyvanlar çox ot yeyir, az su içir...

Salnaməçi elçinin sözünü kəsdi.

– Biz mütləq bilmək istəyirik ki, onların qəşunu bizim üçün təhlükəlidirmi?

– Əger mən desəm ki, monqollar və tatarlar öz qonşuları üçün dəhşətli yəcuflar və məcūclaran az təhlükəlidirlər, onda mən islamı xain çıxdıram və rəzil yalançı olardım...

– Allah özü bizi saxlasın! – deyə qoca Mirzə Yusif dilləndi.

– Onlar əsil əsgərlərdir, yüz ildir bir-birilə, bir tayfa o biri tayfa ilə düşməncilik edir... Bu gün hər bir adı tatar xanının min atı, böyük qoyun sürüsü və yüzlərə yarımcılpaq çobanı vardır ki, onlar da həmişə narazıdır, çünki hər çobanın ac arvadı və uşaqları var... Xan görəndə ki, çobanların səbiri tükenib və onlar vəhiyi kimi

mırıldayıp, onda onlara emr edir: "Qonşu tayfanın üstünə húcuma gedək. Biz oradan tox və dövlətlə qayıdacaqıq!" Qırğın da bununla qurtarırdı ki, bozən horin xanın başına boyunduruq keçirib öz heyvanları və çobanları ilə birlikdə hər başı dörd dirhəmə üçüncü qonşu tayfaya və ya qul alverçilərinə satılırdı...

- Sən buntarın hamısını niyə danışırsan? - deyə salnaməçi tənə ilə soruşdu. - Biz qullar və başqa xırda şeylər haqqında yox, tatar xanının qoşunları, onun silahı, sayı və əsgərlərinin döyüş bacarığı barədə bir şey bilmek istəyirik!

Elçi tələsmədən şərabdan içdi.

- Dağa qalxmaq üçün, əvvəlcə bəzən qarşıya çıxan çayları, gölləri və bataqlıqları keçmeli olursan...

- Hörmətli qonaq, əvvəlcə bizə şoraniqlardan yox, tatar padşahından danış.

- Xarezm şahının zirzəmилerində yaxşı, etirli şərablar var! - deyə Mahmud Yalvac soyuqqanlıqla davam etdi. - Ömrünün axırına kimi qomsız-qüssəsiz padşahlıq etməsini arzulayıram... Mübariz tatar xanlarının arasında Temuçin adlı bir nəfər vuruşmalarda müvəffəqiyyət qazanması, düşmənlərə qarşı amansız olması, tərefdarlarına səxavət göstərməsi və hückumlarda cəld olması ilə hamidən fərqlənirdi. Bu Temuçin xan əvvəller az əziyyət görməmişdi. Söyləyirlər ki, Temuçin cavanhıngında qul olmuş və boynunda gündə düşmən tayfasının¹ dəmirçixanasında en ağır işlər görmüşdür. Lakin öz qandalı ilə gözətçini öldürərək oradan qaçmış, sonra uzun illər müharibələrdə vuruşaraq başqa xanlara hökmranlıq etməyə çalışmışdır... Xanlar onu ulu xaqan elan edəndə və "şərəfli ağ keçə" üstünə qaldıranda artıq onun əlli yaşı var idi. Xanlar ümid edirdilər ki, Temuçin onların arzusunu yerinə yetirəcək... Lakin Temuçin hamını iradəsinə tabe etdirdi və özü üçün yeni "Çingiz xan" adını seçdi ki, bu da "Allahın elçisi" deməkdir. Sonra o, itaət etməyən tayfları dağıdaraq özünə qul etdi, onların başçılarını isə diri-dirə qazanlarda bişirdi...

- Bu ne dəhşətlidir! - deyə salnaməçi ah çekdi. - Sən elə hey dəhşətli nağıllar söyləyirsən, heç tatarların ulu hökmərinin qoşunlarından danışmırsan!

¹ Çingiz xan cavanhıngında yoxsul və ehtiyac içarısında yaşamış, qonşu tayfa tərəfindən əsir almaraq üç il ağır əsaretde olmuşdur.

Elçi bir piyalə də şərab içdi. Salnaməçi artıq ona ehtiyatla nəzər salırdı. "Saray şərabı tünd olur... Elçi, Xarezm şahına lazımlı olan sözlerin hamısını söyləyəcək, yoxsa yuxuya gedəcəkdir?" Bu vaxt ariq, qoca xidmetçi gümüş piyaleye yenə şərab süzdü.

- Men məhz qoşundan danışıram, - deyə elçi sakitcəsinə etiraz etdi. - Əvvəller bir-birilə düşməncilik edən bütün tatarlar Çingiz xan ulu xaqan elan olunduğu gündən onun itaətkar qoşunu oldular. O, özü tatarları min-min, yüz-yüz və on-on bölrək onların üstündə minbaşilar, yüzbaşilar və onbaşilar qoydu, etibar etmədiyi bütün əsil-nəsilli xanları uzaqlaşdırdı. O, hemçinin öz çaparları vasitəsilə hamiya yeni qanun elan etdi. Hemin qanunda deyildirdi ki, heç bir köçəri başqa köçəri ilə düşməncilik etməyə, başqa köçərini talan etməyə və aldatmağa cəsarət etməməlidir, belə cinayət üçün yalnız bir cəza vardır – ölüm!

- Bəs Çingiz xanın qanunu tatar olmayan başqa tayfları və adamları talan etməyə və aldatmağa icazə verir?

Elçi:

- Əlbəttə! - dedi. - Tatar tayfasından olmayan adamları talan etmek və ya öldürmək onlar üçün hətta xüsusi ığidlik hesab olunur.

- Başa düşürəm, - deyə salnaməçi piçildədi. - Bəs sadə maldarlar nə dedilər? Onların acliği azalmışdır?

- Çingiz xan elan etdi ki, ona tabe olan tayflar bütün dünyada Allah tərəfindən seçilmiş yegane xalqdır və bundan sonra onlar "monqollar", yəni "qalıblər" adını daşıyacaqlar... yerdə qalan xalqlar isə monqolların qulları olmalıdır. İtaət etməyən tayfları Çingiz xan alaq və zərərli otlar kimi yer üzündən silib aparacaqdır, yer üzündə ancaq monqollar qalacaqdır.

Salnaməçi əllərini bir-birine vurdu.

- Onda deməli, tatar xaqanı bizim sərhədimizə də müsəlmanları özünə tabe etdirmək üçün gəlmışdır, bu belədirmi? Lakin bizim padşalın, islamın müqəddəs yaşıl bayraqı altında şir kimi vuruşan ığid əsgərlərindən ibaret böyük qoşunu vardır... Axi bu ağılsızlıq, uşaq nağlı olardı ki, belə ığid müsəlman qoşunu, Xarezm şahı Əla-əddin Məhəmməd kimi şöhrəti sərkərdə adı maldarların ağılsız xanına tabe olsunlar! Peyğəmbərin müqəddəs kölgəsi həmişə bizim qoşunların üzərindədir və o, bizi qələbələrə aparsı!

Elçi etli əllərini yekə qarnının üstünə qoydu, ah çəkərek gözlərini qapadı.

– Mən əvvəldən dedim ki, sən mənim söhbətimi nağıl adlandıracasın!

– Yox, yox, hörmətli qonaq! Sonrasını danış! Sənin dediklərinin hamısı qəribə, ağılaşımaz olsa da, mən səni dinləyirəm.

Elçi özünü düzəltdi. Qız gördü ki, onun gözlərindən hiyləgerlik və gümrahlıq töküür, lakin elçi yorulmuş kimi gözlərini qapadı və eżgin-eżgin davam etdi.

– Tatar xaqanı gördü ki, xanların acgözlüyü azalmamışdır, sadə çobanların achiği və ehtiyacı artmışdır, tatar xalqının əvvəller boş yerə tayfalarası qırğına sərf etdiyi qüvvəsi aşib-daşır... Sadə mədarların öz xanlarının əleyhinə çıxmaması üçün Çingiz xan bu güclü axını başqa istiqamətə döndərməyi qət etdi... O, məşhur xanların qurultayıni çağırıb onlara dedi: "Siz bu yaxında böyük yürüşə çıxacaqsınız. Siz müharibədən çoxlu qızıl ilə qayıdaqasınız, oradan at ilxiləri, qoyun sürüleri və sənəkar qullar gətirocəksiniz. Mən yoxsul çobanların qarnını doyduracağam, onların bədənini bahalı ipek-lorle örteceyəm. Hərəsinə bir neçə kəniz verəcəyəm... Biz zəngin ölkəni fəth edəcəyik və sizin hamınız elo varlanacaqsınız ki, əldə etdiyiniz qəniməti öz obanıza getirmək üçün qosqu heyvanınız çatmayacaq..." Bahar vaxtı çöl yaşıł donunu geyəndə Çingiz xan özünün ac, atlı qoşununu zəngin və qədim Çin ölkəsinə tərəf sürüdü... O, qarşısına çıxan Çin qoşunlarını dağıdaraq, tufan kimi ölkəni dolaşdı, minlərlə Çin şəhərlərini yer ilə yeksan etdi. Ancaq üç ildən sonra Çinin yarısını özünə tabe edib, saysız-hesabsız qənimət ilə köçəri obalarına qayıtdı...

– Allah özü bizi bu bələdan saxlaşın! – deyə salnaməçi piçildədi.

– Bütün söylədiklərim yeno sənə nağıl kimi gəlir, ancaq bunların hamısı həqiqətdir!

– Hörmətli Mahmud Yalvac, zəhmət olmasa de görək, bu qəribə sərkərdə Çingiz xanın özünün görkəmi necədir?

– Hündür boyu var, yaşıının altmış olmasına baxmayaraq, hələ çox qüvvətlidir. Ağır addımları və kobud hərəkətləri ilə o, ayıya, hiyləgərliyi ilə tülküyə, qəzəbli olması ilə ilana, cəldiliyi ilə qaplana, yorulmazlığı ilə dovəye, istədiyi adamları mükafatlandırmaqda isə öz balalarını ezizləyən, qaniçən dişi pəlengə oxşayır. Onun iri alnı, nazik saqqalı, pişik gözləri kimi qırılılmayan yaşıl gözləri vardır. Bütün xanlar və sadə əsgərlər ondan alovdan və ildirimdən daha çox qorxurlar. Əgər o, on əsgərə omr etsə ki, min nəfər düşmənin

üstünə atılsın, o vaxt əsgərlər fikirləşmədən hücuma keçəcəklər. Çünkü onlar inanırlar ki, qalib gələcəklər – Çingiz xan həmişə qələbə çalır... Salnaməçi:

– Mən çox yaşamışam, – dedi, – çoxlu şöhrətli, igid sərkərdələr görmüşəm. Ancaq sənin təsvir etdiyin kimi adama rast gəlməmişəm... Sənin söylədiklərin daha çox nağıla oxşayır... Məni başa sal görüüm, tatar xaqanı her bir çobanı varlı edəndən sonra, niyə vətənindən bu qədər uzaq düşüb, bizim sərhədə yaxınlaşmışdır?

Elçi şerabın qalanını içdi, yenidən gözlerini qapadı və bərkdən yırgalandı. Salnaməçinin baxışları ciddiləşdi və piyaləyə yenə şərab süzmək istəyən nökəri təhdidədici nəzerlərə süzdü. Lakin elçi gözlərini açaraq gümüş piyalənin boş olduğunu görək nökərə işarə etdi, o da piyaləni ağızına kimi tünd-qırmızı şərabla doldurdu.

– Çox içdiyimə təəccübənmə! Nə sən, hörmətli Mirzə Yusif, nə də sənin cavan köməkçin bir damcı işir. Deməli üçümüzün də avəzinə mən içməliyəm...

Mahmud piyaləni əlində tutaraq astadan yırgalana-yırgalana davam etdi:

– Ulu xagan öz obasında üç il dincəldi. Qoşunlarının yarısını o, Çində qoydu. Orada xalq hələ də vətənini müdafiə edir. Qoşunun yarısını o, səhra və dağlardan keçirərək qərbə gətirmişdir...

Salnaməçi əllərile qulaqlarını tutaraq inildədi

– Mən böyük bir bəla hiss edirəm!..

Elçi davam etdi:

– Xanların tamahkarlığının və sadə köçərilərin achiğının həddi-hüdudu yoxdur. Əsgərlər şikayətlənirdilər ki, xanlar özlərinə qənimətlərin ən yaxşısını götürmüşlər, yoxsullara isə pislərini qoymuşlar. Buna görə də Çingiz xan əsgərləri daha uzaqlara aparmağı qət etdi ki, onlar təzədən bir-birini və öz xanlarını qırmasınlar...

– Tatar qoşunu bu qədər böyükdür?

Elçi yuxulu, eżgin səsilə dedi:

– Çingiz xan qərbə on bir tumen aparıb. Hər tumenda on min atlı tatar vardır. Hər atlı özü ilə daha bir at, bezən də iki at aparır...

– Deməli tatar xaqanının cəmi yüz on bir min atlısı var? – deyə salnaməçi dilləndi. – Bizim padşahın isə əsgərləri dörd dəfə artıqdır.. Əgər o, bütün tayfalarımızı cihada qaldırsa, onda islamın nə-həng ordusuna batmaq olmaz.

– Məgər mən əlahəzərət Xarəzm şahı Əlaəddin Məhəmmədə belə demədim? Tatar qoşunu Məhəmməd padşahın qoşunu qarşısında – Allah onun hökmranlığını yüz iyirmi il eləsin! – zülmət gecədəki seyrək tüstüye oxşayır!.. Doğrudur, qerbe yürüş edərkən tatar qoşununa çoxlu çölli avaralar: uyğurlar, altaylılar, qırğızlar, qarakitaylar qoşulmuşlar və beləliklə Çingiz xanın tatar qoşunu sürətlə artaraq şişmişdir... Bu nağıl deyil.

Elçi yırgalandı, əlini xalçaya söykəyib uzandı. Qız yaşıl tumac mütəkkəni onun başının altına qoydu və piçilti ilə qoca Mirzə Yusifə dedi:

– Lap hiyləgər tülükdür! Həqiqəti demək istəmir...

– Elçilər belə olur! Açıq ürəkli elçini haradan tapaqq?

Vəkil içəri girdi: xeyli süküt içərisində oturub gözlədiler. Bil-mədilər ki, yatmış elçi ilə nə etsinlər.

Mahmud Yalvac birdən ayıldı və tez ayağa qalxıb üzr istədi:

– Kefli olarkən nə demişəmso yadimdə deyil. Nahaq yerə hamisini yazdırınız. Bu yazıları yandırın!

Vəkil elçini sarayın dar qaranlıq keçidləri ilə hündür hasarlı bağın qapısına apardı. Minik atları orada onları gözləyirdi. Atlılar ayaq üstə dayana bilməyən Mahmud Yalvacı çətinliklə yəhərin üstünə mindirdidər. Səhərin ala-torantılığında hələ yuxuda olan Buxaranın küçərindən keçərək onlar şahın şəhər kənarındaki sarayına gəldilər.

Bir gün sonra tatar elçiləri cavab məktubunu Məhəmməd şahdan alaraq geriyə, bütün tatarların ulu xaqanının düşərgəsinə yola düşdülər.


Beşinci fəsil

ULU XAQAN XƏBƏRİ DİNLƏYİR

Çingiz xan hündürboylu və möhkəm bədənli idi. Onun pişik gözləri vardi.

Tarixçi Cüzcani, XIII əsr

Üç atlı, tatar obalarının arasından sürətlə çapıldı. Onların yun obaları yuruşan qartalların qanadları kimi açılmışdı. İki gözetçi əsgər nizələrini çarparıldırılmışdır. Atlılar atdan yerə enib tozlu obalarını aq qumun üstünə atdılar.



Onlardan biri qırmızı zolaqlı xələtini düzəldərək dedi:

– Xaqanın adı var olsun! Mühüm xəber var!

Yaxınlıqdakı çadırlardan iki əsgər çıxdı. Onların əynində göy xəz kürk var idi. Paltarlarının qolu qırmızı haşiyə ilə bəzənmişdi.

– Biz qərb ölkəsindən gəlmışik. Ora ulu xaqanın elçiləri kimi getmişdik. Bizim gəldiyimizi bildir. Mən elçi Mahmud Yalvacam.

Sarı xeymənin ipək pərdəsi aralındı. Oradan əmr səsi eşidildi. Xeyməyə gedən yolda dayanmış səkkiz gözətçi bir-birinin ardına təkrar etdi:

– Ulu xaqan əmr edir: “Qoy gələsinlər”.

Gələnlərdən üçü də başlarını əydilər; əllərini sinələrinə qoyaraq xeyməyə tərəf yönəldilər. Çinli xidmətçi onları içəri buraxdı; onlar içəri girərək başlarını qaldırmadan xalçanın üstüne düşdülər.

– Danış! – deyə alçaqdan səs eşidildi.

Mahmudi Yalvac gözlerini qaldırdı. O, cod, sarı saqqallı, qara, qəzəbli sıfəti gördü. Çallaşmış iki hörük enli ciyinlərinə tökülmüşdü. Üstündə iri zümrüd olan və par-par parıldayan qara papağın altından təhdidəcisi yaşıł-sarı gözler parıldayırdı.

– Xarəzm şahı Əlaəddin Məhəmməd sənin hədiyyələrindən və dostluq təkliflərindən çox razıdır. O, sənin tacirlərinə hər cür güzəştlər verməyə həvəsle razı oldu. Lakin, o, qəzəbləndi...

– Onu oğlum adlandırdığım üçünmü?

– Ulu hökmər, həmişəki kimi, sən yenə də düz buyurursan. Şah elə qəzəblənmişdi ki, mənim başım ciyinlərim üstündə güclə dayanırdı.


Xaqanın gözləri qiyıldı.

– Sən elə bildin ki, sənin işin belə olacaq? – Xaqan yoğun barmağı ilə havada xətt çəkdi.

Hamı onun bu işarəsindən qorxurdu: Çingiz xan ölüm hökmünü bu cür verirdi.

– Mən Xarəzm şahının qəzəbini soyutdum. O, sənə salam göndərir və məktub yazıb.

Mahmud Yalvac şahın qəbulundan və gecə vaxtı baş vəzirin onu necə məxfi səhbətə çağırıldığından etrafı danışdı O, bunları söyləyərək Xarəzm şahından aldığı mirvarını Çingiz xanın geniş ovcuna qoydu və Məhəmmədin dediyi sözləri etrafı izah etdi.



Mahmud Yalvac gözlerini qaldırmadan da hiss edirdi ki, gizli fikirlerini oxumaq üçün xaqan onu necə diqqətəle sözür.

– Eşidiklərin elə budur?

– Əger bir şeyi unutmuşamsa, mən fağırı bağışla!

Fısilə eşidildi: xaqan razi qalmışdı. O, ağır əli ilə Mahmud Yalvacın çıynına vurdu.

– Sən hiyləgor müsəlmansan, Mahmud. Sən pis deməmişən ki, guya mənim qoşunum zülmət gecədə seyrək tüstüye bənzəyir. Qoy şah belə düşünsün! Axşam üzünü də yeməyə yanına gəlin.

Elçilər xeymədən çıxdılar.

Uca boylu xaqan belini əyərək ayağa durdu. Onun əynində qaba kətandan qara paltar var idi, belinə enli qızıl kemər bağlamışdı. Ağ dəridən uzunboğaz çəkmə geydiyi iri, əyri ayaqlarını ağır-agır ataraq xeymənin içi ilə yeridi, pərdəni aralayıb bayra baxdı. Ağ çalma qoymuş və əyinlərinə əlvən xələt geymiş üç elçi üstünü toz torpaq örtən atlara minərək yavaş-yavaş yola düşürdülər.

– “Böyük emrin” vaxtı (yürüşə başlamaq) yaxınlaşır. Mən “xos-boxt ayı” gözləyəcəyəm.

Altinci fəsil

ÇİNGİZ XAN GECƏNİ NARAHAT KEÇİRİR

Çingiz xan, normə-nazik çinlilərin yatdıqları isti yataqda və ya müsəlman tacirlərinin yatdıqları tük döşəkdə yuxulamağı sevməzdidi. Xaqan xoşlardı ki, altında bərk torpaq hiss olunsun və buna görə də qoca çinli xidmətçi onun üçün xalçanın üstündən ikiqat qalın keçə parçası döşəyordı.

Adətən xaqan tez yuxuya gedərdi. O, tez-tez yuxular görürdü və buna görə də şamanları, özünün məsləhətçisi çinli Yelyu Çu-sayı¹

¹ Çinin paytaxtı feth edilərken, orada Çingiz xana, əvvəllər hökmranlıq etmiş Kidaneylər sülaləsinin nəslindən olan Yelyu Çu-sayı təqdim etmişdilər. Yelyu Çu-sayı öz təhsili, şeirləri, Çin qanunlarını və saray mərasimlərini bilməyi ilə şöhrət qazanmışdı. Mövhumatçı Çingiz xana her şəcəden əvvəl onun müneccimliyi və ulduzları görə gələcəyi deməsi xoş galırdı. Çingiz xan Yelyu Çu-sayı, feth edilmiş torpaqları idarə etmək üçün özünün baş məsləhətçisi təyin etmiş və o, monqol imperiyasının görkəmli xadimi olmuşdur. Şəxsi hayatında tələbkar olması, doğruluğu və Çingiz xanın qəzəbini sakitleşdirməyi ilə söhərat qazanmışdı. Yelyu Çu-sayı ölümdən sonra, onun kitablarından və astronomiya cihazından başqa heç bir qiyməti şeyi qalmamışdı.

bu yuxuları yozmağa mecbur edərdi. Lakin onların yozmasına həmişə inanmaz, necə bilərdi, elə də edərdi. Səhər tezdən oyanaraq, o, isti xəz kürkün altında uzana-uzana özünün on minlərlə əsgərləri və atılıları barədə, elverişli yol haqqında düşünürdü. Bu yolda əhali onun gözü doymayan qoşununu yedirməli idi. Xaqan özünün Monqolustanda qalan beş yüz arvadı və onların uşaqlarının, kənizləri və xidmətçilərinin saxlanılması barədə də fikirləşirdi. O, həmçinin yürüşə hazırlaşlığı ölçələrə əvvəlcədən göndərdiyi casusların verdikləri məlumatlar haqqında, bir-birinə qısqanan və paxılıq edən oğlanları barədə, ayaqlarında və oynaqlarındaki ağrıları haqqında, ölümü haqqında düşünürdü...

Xaqan yuxarı kirpikləri olmayan və qırıplımayan gözlərini açıb bir nöqtəyə dikdi. O, xeymənin parçaları arasındaki yarıqdan bayıra baxırdı. Buradan səmanın bir parçası görünürdü. Ulduzlar artıq sönmüşdü. Arabir yerində qalxan və yavaş-yavaş öz əvvəlki yerinə qayıdan gözötçi əsgərin kölgəsi görünürdü.

Xaqanın başına tez-tez ağır bir fikir gəlirdi. Qərbə herəkət etmək ərəfəsində Çingiz xanın qoca, yorğun arvadı Burte ona həmişəki kimi ağılli sözlər demişdi.

O, tövşüyərək başını yerə qədər əyib demişdi. “Ulu xaqan, sən öz qoşunun ilə dağları və səhraları keçib yad ölçələrə, özgə xalqlarla dəhşətli vuruşlara gedəcəksən. Sən heç fikirləşmişən ki, düşmən oxu sənin böyük ürəyini deşə bilər və ya yad əsgərin qılıncı sənin polad dəbilqəni parçalayıb keçər? Əger bunun nəticəsində dəhşətli və düzəlməsi mümkün olmayan hadisə baş verərsə (o, fikirləşsə də “ölüm” sözünü dilinə getirə bilmirdi) və yer üzündə sənin əvezində ancaq müqəddəs adın qalarsa, onda dörd oğlumuzdan hansına, sənin varisin və dünyanın hökmədərə olmayı əmr edəcəksən? Əvvəlcədən öz iradəni hamiya elan elə ki, sonra oğlanlarımız arasında müharibə və qardaş qırğını olmasın”.

Bu günə kimi heç kəs ona qocalığı və bəlkə də ömrünün axırının çatdığı barədə bir söz deməyə cəsarət etməmişdi. Hami təkrar edib deyirdi ki, o, dahidir, əbədidir və evəzedilməzdır və dünya onsuz dayanıb dura bilməz. Təkcə sadiq Burte qarı ölüm barədə danışmağa cəsarət etmişdi...

Doğrudanmış o, qocalıb əldən düşmüşdür? Yox, o, hələ gizlice paxılığımı çəkənlərə göstərəcək ki, yəhərsiz ata necə atlanıb minir, çaparaq nizə ilə çöl donuzunu necə vurub öldürür və qatilin əlini

qaytararaq öz qüvvəti barmaqları ilə onu necə boğub öldürür. Onun zoifliyi və qocalığı barədə danışanların hamısına o, dəhşətli divan tutacaq...

Lakin varisindən danışmaqla ağıllı, cəsareti Burte doğrudan da haqlı idi. Bəs dörd oğlundan hansını o, öz varisi təyin edəcək? Hamidən çox atasının ölümünü arzulayan, yəlia gəlməyən və sərbəstlik istəyən böyük oğlu Cuçıdır. Onun qırıq yaşı var, indi yəqin ki, şahlığın cilovunu Çingiz xanın əlindən almağa çalışır, atasını isə əldən-ayaqdan düşmüş qocaların yanına göndərmək istəyir. Buna görə də oğlu Cuçını ölkənin ən uzaq yerine göndərib və yanına da gizli casuslar qoyub ki, onlar Cuçının hər bir hərəketi və niyyəti barədə xəbər versinlər.

İkinci oğlu Caqatay atasının ölümündən çox öz qardaşı və rəqibi Cuçının məhv olmasını arzulayır. Nə qədər ki, onlar düşməndirlər və bir-birilə mübarizə edirlər, onların qorxusu yoxdur. O, üçüncü oğlu Uqedeyi özünün varisi elan etməyi qərara aldı; o, yumşaq xəsiyyətli və qayğısızdır, eyş-işrətdən, şahinlərlə ova çıxmadaqdan, at çapmaqdən xoşu gəlir, buna görə də quyu qazıyıb atasını ora itələməz. Kiçik, dördüncü oğlu Tuli xan da onun kimidir. Onların hər ikisi içki məclisini xoşlayır, hakimiyyəti ələ keçirmək atəsi onları yandırmır.

Buna görə də səfərə çıxarkən Çingiz xan üçüncü oğlu Uqedeyi taxtı-tacın varisi elan etdi. Bununla da o, iki böyük oğlunu daha da qəzəbləndirdi və bundan sonra o, daha ehtiyatlı olmalı, sui-qəsd, qaranlıqdan atılan zəherlənmiş ox və ya xeymənin pərdəsi dalından vurulan nizə zərbəsini gözləməli idi.

O vaxtdan incik düşmüs Cuçi müntəzəm olaraq uzaqda, qoşunun qabağında, öz tümeninin başında idı. O, çalışırkı ki, ığidlik göstərsin, əsgərlərin məhabbatını qazansın, o, şöhrət axtarırı. O, gənc və qüvvəti idi... Gənc olmaq yaxşıdır!..

Bu böyrü üstündən o böyrü üstünə çevrilərək xagan tez-tez qarısı, yoğun, Burtenin sözlərini xatırlayıb və öz ölümü haqqında düşünürdü. O, ətrafında əyri buynuzlu zərif saygاقaların vaz atlığı və qartalların yavaş-yavaş süzdüyü çöldəki kurqan haqqında fikirleşirdi... Belə kurqanlarda böyük pəhləvanları dəfn edirlər. Xalqların ən qüdrətli hökmətləri da indiyədək həmişə olmuşlər. Lakin o, Çingiz xan hamidən qüdrətlidir. Məgər bu vaxta kimi belə geniş torpaqları fəth edən bir kəs olmuşdurmu?.. Ölüm nə deməkdir? Deyirlər elə

elmlı hökimlər, sehirkarlar və cadugərlər var ki, dəmiri qızılı çevirirlər. Onlar həmçinin cavanlığı qaytaran içki də düzəldə bilərlər, doxsan doqquz otdan əbədi yaşamaq üçün qiymətli dərman da hazırlayalar...

Məgər o, sadə nökər Temuçin, keçmişdə boynunda kündə olan qul, qurultayda¹ "Allahın elçisi" Çingiz xan elan edilməmişdirmi? Əgər Allah əbədidirsə, onun göndərdiyi elçi də əbədi olmalıdır. Qoy dahi činli müşavir Yelyu Çu-say təcili olaraq, lap sabah ölkənin bütün guşələrinə çaparlarla qəti əmr göndərsin və möcüzə yaradan en müdrik adamları: Çin daoslarını, Tibet cadugərlərini və Altay şamanlarını tez xaqanın yanına çağırınsın. Onların hamısı özləri ilə qüvvət; cavanlıq və əbədi ömür gətirən dərmanlar gətirməlidir. Bu gözəl dərmanları üçün, ulu xagan, onları elə mükafatlandıracaq- di ki, yer üzündə heç bir hökmədar hələ belə mükafat verməyib...

O, xeyli vaxt yuxuya gedə bilmədi, o tərəfə-bu tərəfə çevrildi və nəhayət mürgüləməyə başlayanda, birdən ayağının baş barmağında yüngül bir ağrı hiss etdi! Kim isə onu bərk sixdi. O, qorxmadı. O, köçərilər arasında olan bu işaretni başa düşdü. Xagan başını qaldırdı, lakin qaranlıqda bir şey görə bilmədi. O, bu işaretni yaxşı xatırlayırdı: hələ cavan ikən o, sevimli nişanlısı Burtenin ayaq barmağını bu cür basardı. O vaxt Burte çöldəki ərəb dovşanı kimi ince və cəld idi. O zaman böyük ailə bir yerde, Burtenin sərt xasiyyəti atası Day Seçenin qara çadırındakı keçələrin üstündə yatardı.

Ayağının altında oturan kimdir? Onu çağırın kimdir?

O, ehtiyatla əlini irəli uzatdı və əline nazik ipək paltar, qadın bədəni toxundu. Onun balaca ciyinləri var idi, saçlarını qəribə daramışdı, – kimdir o? O, onu özüne tərəf çəkdi və qulağının dibində lap piçilti ilə qırıq-qırıq deyilən sözləri eşitdi:

– Sənin Küsültün, sənin isteklin, Gülen xatun ölmək hazırlaşır, sənin gəlmək... sənin təsəlli... Sənin günaşın, Küsültü – ay.

Bu, xaganın "Küsültü" adlandırdığı gənc arvadının činli kənizidir. O, siçan kimi səssizcə sıvişib xeyməyo golmuşdur. Gülen onu çağırır.

Xagan, içi keçə olan geniş çəkmələrini ayağına çəkdi, onunla yanaşı yatan oğlanları Uqedey və Tuliye toxunmamaq üçün ehmalca qapıya tərəf getdi və xeymədən bayır çıxdı.

¹ Qurultay – hakim nəsildən olan feodalların yığıncağı. Baş herbi reisler də burada iştirak edirdilər. Adı monqollar qurultaya buraxılmırdılar.

GÜLƏN XATUNUN ÇADIRINDA

*Gözəllikdə asla onun bərabəri tapılmaz!
Gör necə də yanır gözlər, parlayır sənki almaz.*

Mongol mahnisindən

Sakit gecə qarlı dağlardan soyuq gətirirdi. Ay six buludların arasında gizlənmişdi. Tək-tek ilduzlar solğun parlı saçılırdı, Çinli kəniz irəlidə gedirdi. Ondan ince yasəmən etri galırdı.

Yerdən iki kölgə qalxdı.

— Xa! Gələn kimdir?

— “Qara İrtış” — deyə çinli kəniz piçildədi.

— “Təslim edilmiş dünya”, — deyə gözətçi parolu söylədi və kölgələr çəkildi.

Ağ çadırı yaxınlaşarkən xaqan düşündürdü: “Görək Küsültü bu gün nə şiltaqıq edəcək?” Hər dəfə hərbi rəislərlə səhbətdən ayrılib onun yanına gələndə o, xaqanı müxtəlif şəkildə qarşılıyır: gah çinli qızları kimi gözəl güllü ipək paltar geyir, gah xəz örtüyü üstünə çəkerək inildəyir və inandırmağa çalışırı ki, ölü, yalvarırdı ki, xaqan öz qüdrətli əlini onun kiçik ürəyinin üstünə qoysun, gah da başını əlləri arasına alır, göz yaşı tökərək Kerulenin² yaşıl sahilləri və ucsuz-bucaqsız çöldəki tək oba haqqında qədim mongol mahnıları oxuyan qariya qulaq asırdı.

Çinli kəniz ağ çadırın qapısındaki pərdəni qaldırdı və xaqan içəri girdi. Çadırın ortasında çöldə bitən kollardan ocaq qalanmışdı. Xoş iyi tüstü burularaq çadırın ortasındaki bacadan bayır çıxırdı. Gülen xatun dizlərini qucaqlayıb oturmuş və sakit, qiyılmış gözlərini ocağın alovuna zilləmişdi. Ipək xalçalar əvəzinə yerə üç sadə elvan kecə döşənmişdi. Bir tərəfdə şeylər bağlanıb yol üçün hazırlanmışdı.

Xaqan qapının ağızında ayaq saxladı. Onun pişik gözləri şən qıgilçım ilə parıldayındı. “Budur, onun yeni şiltaqlığı!” — deyə o, düşündü.

¹ Dayan!

² Kerulen və Onon — “Əsil Mongolustanın” başlıca çayları, Arqumininqləri. Çingiz xanın cavaklısı bu sahillərdə keçmişdir.

Gülen xatun ayıldı, əllərini gözlerinə və birçeyinə kimi sürmələnmiş qara qaşlarına çəkdi. O, yerindən sıçradı, başını dala atıb üzü üstə yerə düşdü, xaqanın ayaqlarını qucaqladı.

— Bağışla mən, ulu, əvəzedilməz və yeganə hökmərim, sən yuxudan elədim, ya fikrindən, ya da hərbi səhbətdən ayırdım. Mən daha burada qala bilmərəm. Hər yerdən, hər bucaqdan mən və mənim kiçik oğlumu ölüm təhlükəsi hədələyir. Heç bir şey istəmirəm, istəyirəm ki, öz sadiq xidmətçim ilə çöllərə düşəm, orada məni heç kəs tanımaz.

— Bir az səbir elə, mənə bir piyalə Çin çayı ver, yanında oturum, görüm sən hədələyen kimdir.

Xaqan ocağın etrafında dövrə vurub keçənin üstündə əyleşdi. Bəs çadırı döşənən ipək xalçalar hanı? Üzərində quş və gül şəkilləri çekilib divardan asılan pərdələr hanı? İndi bu çadır qırıq il əvvəl onun özü kimi adı, sadə bir köçərinin çadırını xatırladırdı.

Gülen yenə büzüşdü və acıqlandırılmış vəhşi pişik gözləri ilə xaqana baxdı. Onun balaca oğlu Gulkən büzüşərək onun yanında uzanmışdı. Uşaq çılpaq və qara idi, qara saçları vurulmuşdu, qulaqlarının yanından iki nazik hörük sallanmışdı. Gülən alçaqdan ah-zar elədi:

— Mənim heç bir şeyə, heç bir adamın himayəsinə ümidiyim yoxdur. Mənim nə atam var, nə anam, bütün qardaşlarımdan ancaq biri qalmışdır, o da adı nökərdir, əvvəlkı vaxtlar olsa idi, onun öz ixitiyarında min nökəri olardı. Qardaşım da tezliklə məhv olacaq.

— O niyə məhv olmalıdır?

— Biz mərkətlərin hamısı, bizim bütün bədbəxt tayfamız sənin pələng gözlü, rəhmsiz və zalim oğlun Cuçinin nökərlerinin qılıncı ilə məhv ediidi. Tezliklə o, burası da gələcək, mən atamın və bütün tayfamızın qatilini görməcəyəm. Nə üçün mən, üstümə düşməyə və məni əzməyə hazır olan qayanın altında durum? Burax məni! Yola düşmək üçün hər şeyi yır-yığış eləmişəm.

— Cuçi xan buraya gəlməyəcək. O, İrgiz çayı sahilində yeni yürüşə hazırlaşır. Mən isə hələ sağlam və dünyani özüm idarə edirəm. Məndən başqa kimin himayəsindən danışırsan?

Gülen ince barmaqlarını üzünə çəkərək axan göz yaşlarını sildi.

— Sənin qardaşın Camal Hacını mən özümün min nökərimdən altıncı yüzünün rəisi təyin edirəm. Sabah mən minbaşı Çaqana tapşıracağım ki, altıncı yüz nökər səni, sənin çadırını və kiçik pəhləvanın

Gülkani mühafizə etsin. Mənim himayəmdə olan adam qorxmağa cəsəret edə bilməri?

Gülən gözlərini aşağı dikdi və sakit, titrək səslə dedi:

– Sənin özün də oxların hədəfi altındasın...

– Hansı oxlar? De görüm, kimin oxları? – Xaşan əlini Gülənin ciyininə qoydu.

Gülən dodağını dişlədi, yiğışaraq sıçradı və yavaşca kənara qaçı. Onun uzun qara hörüyü ilan kimi keçənin üstündə qırıldı. Xaşan ayağı ilə onun hörüyünün ucunu basdı və piçilti ilə təkrar etdi:

– De görüm, mənə ölüm hazırlayan kimdir?

Gülən kürəyini çadırın şəbekəsinə dayadı.

– Ulu və misilsiz hökmədar! Heç bir xalq heç bir qoşun sənin üçün qorxulu deyil; külek gələrkən xəzan yarpaqları sovurub aparan kimi sən də onları darmadağın edərsən. Lakin səninlə bir xeymədə oturub-duran, gecə və gündüz səni izləyən gizli düşmənlərdən özünü qoruya bilərsənmi? Tekcə mən sənə sadıqəm və səni parlaq qarla örtülmüş doğma Altayın böyük, gözəl dağı kimi sevirəm. Mənim himayəkarım tekcə sənsən və sən olmasan məni qiyamətsiz daş kimi çölə atarlar. Məger düz demirəm? Axı sən küləyin dilini, quşların iniltisini, ilanların fisiltisini – hər şeyi başa düşürsən və görürsən. Bütün dediklərim düz deyilmə?

Xaşan hörüyü buraxmadan xırıldadı:

– Hamisini de, nə bilirsənə, de.

İstəyinə nail olduğuna görə Gülən xatunun gözləri şəfəq saçdı.

– Qocaclar yaxşı demişlər ki, xanın obadakı varisi, ocağının odu nu yandıran həmişə onun ən kiçik oğlu olmalıdır. Böyük oğlanlar yekələrək öz atalarının mindiyi atın cilovunu əllerinə keçirməyə tələsirlər. Buna görə də ata onları ayırrı və öz yurdundan uzaqda onlar üçün oba düzəldir ki, təsərrüfatlarını özləri idarə etsinlər. Ən kiçik oğlu böyüyenə kimi də ata öz ilxılarını arxayın bəsləyə bilər. Sən hamiya pay vermisən, bütün oğlanların üçün uluslar¹ ayırmışan. Bəs nə üçün ən kiçik oğlun Gülkani varis etməyi unutmusan?

Xaşan onun hörüyünü buraxdı, xeyli fisildadı, nəhayət dilləndi:

– Mən uşağı da, səni də qoruyuram!.. Buna görə də onu varis elan etməmişəm. Monqollar heç vaxt merkit qızının oğlunu sevməz və ona qulaq asmazlar.

¹ Ulus – yer, vilayət

Gülən diz çökdü.

– Mən isə dünyada yeganə və ən yaxşı insan olan, bütün insanların ən gözəli olan səni, merkit qızının oğlunu, Allah tərəfindən göndərilen insamı sevdiyimə görə qorxmuram. Çünkü sənin anan böyük Oelun monqol nəslindən yox, mənim merkit tayfamdan idi.

Cingiz xan xırıldayaraq ayağa durdu.

– Bəli, sən düz dedin! Bunu hamı yaddan çıxarıb. Qoy yada salmasınlar... Sənin sözlerini ürəyimdə saxlayacağam. Heç yerə getməyə cürət eləmə. Xalçaları yenə döşə. Noyonlarla hərbi müşavirədən sonra hər dəfə sənin yanına gələcəyəm, mənim balaca pişiyim, mənim istəklim, mənim Küsültüm!

Xaşan ağır addımlarla çadırдан çıxdı.

Gülən ayağa durdu, qaşlarını çatıb fikirli halda uzun, qara hörüyü qoluna doladı. O, kənizini səslədi. Çinli kəniz divarın yanında büzüşərək bərk yatmışdı. Gülən kiçik ayağı ilə onu vuraraq ayıltdı və dedi:

– Kobud! Az qala əlimi sindirmişdi! Təzədən xalçalar döşə! Hörüyümən ucuna bir az da at tükü bağla – vəhşi az qala onu qoparmışdı! Sabah əcnəbi elçiləri üçün ziyafət olacaq. Mənim üçün gümüşü güllərlə tikilməmiş mavi Çin donu taparsan...

Səkkizinci fasil

XAQAN BARMAQLARI İLƏ SAYIR

Xaşan “acıqlandırılmış vəhşi pişiyin” sözlerini götür-qoy edərək yavaş-yavaş kurqanın etrafına dolandı. Onun qarşısında yeno kölgə ucaldı. Onlar parolları dedilər: “Qara İrtış!” – “Təslim edilmiş dünya!” – Xaşan, bütün döyüslərdə onu müşayiət edən köhnə nökerini, gözətçini tanıdı.

– Nə eşitmisen? Nə görmüsən?

– Orada, uzaq dağlarda çoxlu işiq görünür. Bax, elə bil ulduzlardan mirvari düzüblər. Onlar öz sürülərile dağlara qaçan bu düzün əhalisidir. Onlar bizim qoşundan qorxurlar.

– Bəs nökerlər öz aralarında nə danışırlar?

– Deyirlər ki, bütün qoyunları yeyib qurtaracaqıq, atlar otların hamısını yemiş, indi köklərini gəmirirlər, qılıncılar qan isteyir. Buna görə də deyirlər ki, ulu xaçan bızdən ağıllıdır, hər şeyi görür, hər şeyi bilir, tezliklə bizi elə bir yere aparacaq ki, orada özümüzün də, atlarımızın da qarnını doyura biləcəyik.

– Doğrudur! Xaçan hər şeyi görür, hər şeyi bilir, hər şey barədə düşünür. Tez minbaşı Çaqanın yanına qaç. Ona söyle ki, biz əmr edirik: bu saat ata minib özü ilə altı yüz atlı gətirsin.

– Bu saat qaçıram, mənim xaçanım!

– Dayan! Bir də Çaqana de ki, barmaqlarımı bir-bir yumub onu burada bu kuroqandakı çəmənlilikdə gözləyəcəyəm.

Monqol əyri ayaqlarını çəkə-çəkə təpədən aşağı yüyürdü, xaçan isə bardaş qurub oturdu, qaranlıqdan gələn səslərə qulaq verməyə başladı. O, öz-özünə sayırdı: "Bir, iki, üç, dörd..." və yüzə çatanda bir barmağını yumurdu.

Ay yavaş-yavaş göydə üzərək gah buludlara bürünür, gah da yenidən qaranlıq səmaya çıxırı, bu vaxt təpənin etrafını üzük qaşı kimi ehətə edən nökerlərin çadırları gah aydın və yaxın görünür, gah da buludların kölgələri altında aydın olmayan ləkə kimi qaralırdı.

Xaçan iki yüz sayıb ikinci barmağını bükəndə, çadırların arasında kölgələr qaçıdı, bir neçə nöker dumanlı çölə tərəf çəşdi. Bütün düşərgə boyuçığırtı eşidildi:

– Həyecan!

Xaçan yerində oturub tərənnümədən sakitliklə üç yüz, sonra dörd yüz saydı... Uzaqdan batıq uğultu eşidildi, sonra bu səs daha da gücləndi və xaçan başa düşdü ki, min attan ibarət olan İlxi bura çapır. İlxi getdikcə yaxınlaşındı, təpənin ayağına çatan kimi birdən dayandı. At tərinin kəskin iyi xaçanın burnuna dəydi və toz dumanı qalxaraq bir anda düşərgəni görünməz etdi.

Xaçan saymaqdə və barmaqlarını yummamaqda idi. İlxiда kişnəmə və at təpiklərinin səsi eşidilirdi. Xaçan alçaq, xırıltılı səsile bağıldı:

– Xaçan! Oye, Xaçan!

– Oye, eşidirəm! – deyə qaranlıqdan cavab eşidildi.

– Mən artıq altı barmağımı yummışam! Niye yubanırsan?

– İkisini də yum, onda bizim hamımız at üstündə olacaqıq!

Ay yenə də buludların arasından çıxdı və çadırların arasındaki dairəni nura qərq elədi. Monqollar hər tərəfdən ora qaçırdılar.

Bəziləri özü ilə yəhər və çul sürüyür, başqları atları öz çadırlarına cekir, o biriləri isə əvvəlcədən müyyəyen edilmiş yerlərə çapıldılar.

Xaçan hələ də sayırdı. O, yeddinci barmağını yumanda ayaq səsleri eşidərək ətrafına boylandı. İki nöker Çingiz xanın yəhərləmiş səmənd atını getirirdi. O, atın yalından yapışb yəhərin üstüne qalxdı və yavaş-yavaş təpənin kənarına sürdü. Onun arxasında yeddi nöker sıra ilə düzülmüşdü, onlardan biri əlində ucları yelle-nən bayraq tutmuşdu.

Xaçanın qabağınca hələ də müxtəlif istiqamətlərdə hərəkət edən yiğin-yığın atlar və atlılar getməkdə idi. Lakin onların hamısı tez öz yerlərini tuturdu. Çingiz xan səkkizinci barmağını yummamış, onun qarşısında altı cərgə atı düzüldü, hər sıradə yüz atlı var idi. Qabaqda minbaşı Çaqan və onun yanında mühafizəçi – turquaudlar düzülmüşdü.

– Xaçan, bura gel! – deyə Çingiz xan çığırı.

Xaçan atını təpəyə çapdı və xaçanın üç addımlığında dayandı.

– Sen o dağın başına çıxarsan. Bütün qara camaat (yoxsul köçərlər) və çölli qorxaqların hamısı ora qaçmışlar. Onların bütün heyvalını bura qovub getirərsən, əlindən bir qoynun belə verməyəsen. İrəli!

Xaçan atını döndərib dəstesinə tərəf çapdı.

– Ardimca!

Dəstə cərgə-cərgə, yüz-yüz hərəkət edərək ayın işıqlandırıldığı yola tərəf döndü. Xaçan təpənin kənarında heykel kimi dayanmışdı və axırıncı atlı gecənin zülmetində əriyənə kimi sayıb barmaqlarını yumurdu. O, onuncu barmağını yumdu.

– Özünü öyənlovğa Xarəzm şahının belə bir qoşunu varmı? Biz bunu tezliklə Buxara ətrafindakı döyüşdə görə biləcəyik.

Doqquzuncu fasil

İTMİŞ KARVAN

Çingiz xan özünün müsəlman elçilərinə əmr etdi ki, böyük bir karvan hazırlanılar və Xarəzm şahının torpaqlarında guya mal satmaq üçün yola düşsünler. Çingiz xan Çində talan etdiyi qiyməti şeylərinin bir hissəsini onlara verdi və əmr etdi ki, satılan malların puluna mümkün olduqca çoxlu parça alınsınlar. Xaçan bu parçaları fərqlənən adamlara vermək istəyirdi.

Mahmud Yalvac karvan ile çoxlu mal gönderdi, amma özü Xarezmə getməkdən imtina etdi. O və onun iki yoldaşı çadırlarında uzanaraq ahu-zar edir və hamını inandırmağa çalışırdılar ki, onları Buxarada zəhərləmişlər. Karvan beş yüz dəvədən ibarət idi. Özünü tacir və xidmətçi kimi göstərən dörd yüz əlli nəfər də karvanla yola düşdü. Çingiz xan karvanın başına özünün monqol nökəri Usunu qoydu.

Tyan-Şan sıradağlarından keçərək karvan serhəddəki müsəlman şəhəri Otrara gəldi. Orada "karvanbaşı" Usun şəhər valisinə Məhəmməd şahın öz əli ilə imzaladığı və mum möhürü ilə möhürlediyi fərمانı göstərdi; bu fərmando şah monqol tacirlərinə "heç bir vergi vermədən və azad surətdə Xarezmin bütün şəhərlərinə gəlib-getməyə və ticaret etməyə" icazə verirdi.

Otrar şəhəri öz bazarları ile şöhrət qazanmışdı. Bahar və payızda ən uzaq obalardan bura köçərilər gələrdi. Onlar özləri ilə qoyun və quşlar, duzlanmış dəri, yun, müxtəlif xozlər və xalçalar gətirər, burları parça, uzunboğaz çekmə, silah, balta, qayçı, iynə-sancaq, piyalə, mis və saxsı qab-qacaq ilə dəyişərdilər. Bütün bu şeylər Maverənnəhr və Xarezm şəhərlərində mahir ustalar və onların qulları tərəfindən hazırlanırdı.

Şəhərə gəlmüş bu karvan Otrarın bazarları üçün qeyri-adi bir şey idi. Tacirlər xalçaların üzərinə elə ocaib və qiymətli şeylər düz-müsədülər ki, otrarlilar heç vaxt belə şeylər görməmişdilər. Onlar dəstə-dəstə gələrək metaldan qayrılmış və qızıl suyunə çəkilmiş, qızıldan tökülmüş kimi görünən allah heykellərinə, "xoşbəxtlik gətirən" eyri yoşəm əsalarına, yəşəm və nefridən düzəldilmiş vazlara, ətirçəkon qablara və qəribə heykellərə, ince çini dən qayrılmış çayniklərə və piyalələrə, qiymətli daşlar düzülmüş, sapı və tiyəsi qızıldan olan qılıncılara baxıb heyrən olurdular. Burada qunduz və qonur tülkü dəriləri, xışıldayan qalm ipəkdən tikilmiş, kənarları samur dərisi ilə işlənmiş kişi və qadın paltarları var idi. Burada başqa nadir və qiymətli şeylər də görmək olardı.

Camaat arasında söz gəzirdi:

– Bütün bu qiymətli şeyləri tatarlar Çindən, şahın sarayılarını talan edib getiriblər. Bu gözəl geyimlərde yeqin ki, qurumuş qan ləkələri olacaq. Əsgərlər talan etdikləri şeyləri tacirlərə ucuz satmış, tacirlər isə burada bu şeyləri baha satmağa və varlanmağa çalışırlar.



– Niyə bizim qoşunlar Çinə getməsinlər? – deyə başqları söhbətə qarışdırılar. – Biz də belə xəzinələr əldə edə bilərdik.

– Əgər tatar tacirləri bu gözəl malları yan qiyətinə satırlarsa, onda bizim otrarlı tacirlərimiz nə edəcəklər? Heç kəs bizim mallara baxmaq istəməyəcək,

Çöllü maldarlar narazı halda başlarını yırğalayırdılar.

– Belə şeylər kimə lazımdır? Ancaq xanlara, bəylərə gərekdir, bir də qazi və böyük imamlar üçün xələt tikməyə lazım olar. Bu gözəl paltarları almaq üçün indi onlar bizi ikiqat soyacaqlar.

Otrar şəhərinin valisi Xarezm məlikəsi Türkkan xatunun bacısı oğlu İnalçık Qahir xan idi. O, öz əyanları ilə bazara gəldi, monqolların düzdükləri şeylərin yanında dayandı və tacirlərdən hədiyyələr qəbul etdi. Sonra o, pert halda qalaya qayıtdı və Xarezm şahına məktub göndərdi. Həmin məktubda yazdı:

"Tacir libasında Otrara gələn bu adamlar tacir deyillər, onlar tacirdən çox tatar xaqanının casuslarıdır. Onlar özlerini lovğa aparırlar. Tacirlərdən əsl hindli olan biri kobud suratdə məni öz adımla çağırmağa cəhd etdi, daha mənə "xan" demədi. Mən də əmr etdim ki, onu qamçı ilə döysünlər. Başqa tacirlər isə alıcılardan ticarət ilə heç bir əlaqəsi olmayan şeylər soruşurlar. Onlar camaatdan birini təkleyəndə hədəleyib deyirlər: "Sizdən xəlvət nə edildiyindən heç xəberiniz yoxdur. Tezliklə elə hadisələr baş verəcək ki, bu hadisələrə qarşı dayana bilmeyəcəksiniz..."

Xarezm şahı Məhəmməd belə məktubdan həyacanlanaraq əmr etdi ki, Otrardakı monqol karvanını tutub saxlasınlar. Dörd yüz əlli tacirin hamısı və monqol "karvanbaşısı" Usun qalanın zırzəmisində izsiz-tozsuz itdi, monqol mallarını isə Otrarın valisi satılmaq üçün Buxaraya göndərdi. Xarezm şahı Məhəmməd bu malların pulunu özü üçün götürdü.

Bütün karvandan ancaq bir nəfər sarvan sağ qaldı. O, bir təhər birinci monqol gözetçi məntəqəsinə kimi qaçıb gələ bildi. Orada onu zinqirovlu qasid atına¹ mindirdilər. O, dəhşətli xəber ilə Çingiz xanın yanına çapdı.

¹ Çingiz xan öz torpaqlarının əsas yollarında qasid məntəqələri düzəltmişdi. Burada xagan əmrini çatdırmaq üçün həmişə hazır atlar və qasidler olurdu. Qasid atının boynuna zinqirov keçirirdilər ki, qarşılaşanlar ona yol versinlər.



Onuncu fəsil

ELÇİYƏ ÖLÜM YOXDUR

Ay bədirlənib yenidən hilal şəklində düşməmiş tatar hökmdarının yeni elçisi İbn Kifrəc Buğra, Buxaraya gəldi. Onun atası vaxtılı Xarəzm şahının atası Təkeşin yanında əmir olmuşdu. Elçinin yanında iki daha tanınmış monqol var idi.

Xarəzm şahı Məhəmməd elçiləri qəbul etməmişdən əvvəl öz qıpçaq hərbi rəisləri ilə xeyli müşavirə etdi. Onların göstərişi ilə şah qərara aldı ki, monqol elçilərini təkəbbürlə və sərt qarşasın, Çingiz xanın fikrini öyrənmək üçün onlara qulaq assın.

Baş elçi başını dik tutaraq içəri girdi. O, daha diz çökmədi və içəri girərkən vəkilin tələbi ilə silahını versə də, döyüşə hazırlaşan adam kimi ayaq üstə dayanıb danişdi.

— Qərb ölkələrinin hökmdarı! Biz gəlmışık sənə xatırladaq ki, Çingiz xanın səltənətindən Otrara gələn bizim tacirlərə öz əlinlə imzaladığın və öz möhürünlə möhürlədiyin fermanı özün vermisən. Bu formanda sən bizim tacirlərə azad ticarət etməyə icazə vermisən və hamiya əmr etmisən ki, onlara hörmət göstərsin. Lakin sən onları rəzilcəsinə aldatmışsan. Onların hamısı öldürülüb malları talan edilmişdir. Əgər xainlik özü-özlüyündə on murdar işdirse, bunu islam başçısının özü edəndə daha murdar şəkil alır.

Xarəzm şahı bağırdı:

— Utanmaz! Sən mənimlə bu cür danışmağa necə cəsarət edirsən? Nökərimin etdiyi cinayət üçün sən nə cüretlə məni töqsirləndirirsən?

— Ulu şah! Deməli sən tosdiq edirsən ki, Otrarın valisi sənin əmrinə xilaf hərəkət etmişdir? Lap yaxşı! Onda canı nökərin İnalçik Qahir xanı bize ver və bizim ulu xaqanımız özü onu lazımlıca cəzalandırıraq. Əgər sən mənə “yox” cavabı versən, onda müharibəyə hazırlaş. Bu müharibədə en igid adamlar belə məhv olacaq və düz altmış tatar nizələri hedəfincə dəyəcək!

Xarəzm şahı hədələri dinləyərək fikrə getdi. Hami susdu və başa düşdü ki, indi müharibənin olub-olmayacağı məsəlesi həll olunur. Lakin bəzi lövğə qıpçaq xanları çığırıldılar.

— Özünü öyenlərə ölüm! O, bizi hədələyir? Ulu padşah, axı İnalçik Qahir xan sənin xalan oğludur! Sən onu kafırların elinə

vermək istəyirsən? Əmr elə bu həyasızı öldürsünlər, yoxsa biz özümüz onun axırına çıxarıq.

Xarəzm şahının rəngi ölü kimi qaçmışdı və üzü bomboz olmuşdu. O, yavaşcadan:

— Yox, menim sadıq nökərim İnalçik Qahir xanı onlara vermərem! — deyəndə dodaqları titrədi.

Bu vaxt qıpçaq xanlarından biri monqol elçisine yaxınlaşıb onun saqqalından yapışdı və xəncərinin bir zerbəsi ilə saqqalını kəsib üzünə çırpdı. Elçi İbn Kifrəc Buğra qüvvətli və igid adam idi. Lakin o, müqavimət göstərmədi, ancaq çığırdı.

— Müqəddes kitabda yazılıb ki, elçiye ölüm yoxdur!

Xaqanlar çığırışdırılar:

— Sən elçi deyilsən, tatar xaqanının çəkməsinin tozusun! Sən müsəlman ola-ola niyə bizim düşmənlərə xidmət edirsən? Sən satqınsan, tatar peyinişən! Sən vətən xainisen!

Qıpçaq xanları elə buradaca elçinin üstünə atıldılar, xəncər ilə onu deşik-deşik elədilər, onun iki monqol yoldaşını isə döydülər.

Monqolları şil-küt edib Xarəzm şahının sərhədine kimi getirdilər, orada onların saqqalını yandırıb, atlarını alaraq piyada yola saldılar.

On birinci fəsil

ÇINGİZ XAN QƏZƏBLƏNİR

Xaqan gündüz bir neçə dəfə xeymədən çıxb uzaqlara baxdı. O, nə isə gözləyirdi. Xeyməyə qayıdaraq o, ipək xalçanın üstündə oturdu və hündürboylu, tədbirlə hərəkət edən, ehtiyatlı və ağıllı gözləri olan baş müşaviri, arıq, çinli Yelyu Çu-sayın məsləhətlərinə qulaq asdı.

— At üstündə oturub bütün dünyani fəth etmək olar, lakin yəhər üstündə onu idarə etmək mümkün deyil. Buna görə də hər vilayətə başçı təyin etmək lazımdır ki, o, taxıl ehtiyatı qayğısına qalsın, ehalidən vergi yiğmaq üçün məmurlar təyin etsin və vergi vermeyənləri ölümə cəzalandırsın, məhkəmə təşkil etsin, hər vilayətə iki etibarlı adam təyin etmək lazımdır ki, bunlar da elmlı adamlardan olmalıdır; onlardan biri rəis, o birisi isə onun köməkçisi olacaqdır.

Geliri artırmaq üçün tacirlərdən gömrük alınmalıdır, şoraba, sirkəyə, duza, dəmir, qızıl, gümüş çıxarılmasına və tarlaları suvarmaq üçün sudan istifadə olunmasına vergi təyin edilməlidir...¹

– Bütün bunlar ağıllı işdir, – deyə Çingiz xan cavab verdi.

Möhürdar uyğur İsmayıllı Xacə xaqanın möhrünü verdi. Bu möhür qızıl dairədə çəkilmiş və al rənglə boyanmış pələngin nefrit şəkli idi. Xaqan, Yelyu Çu-say tərəfindən əvvəlcədən hazırlanmış fərmanı möhürlədi.

Günorta idi, külək əsmirdi, çölün üstündəki bürkülü hava dalgalandırıldı. Çingiz xanın bütün düşərgəsi mürgüleyirdi, çölde dolaşan atlar ilxi kimi bir yerə yiğilib hərəkətsiz dayanaraq başları ilə ətrafda vizıldışan milçəkləri qovurdu.

Uzaqdan milçək viziltisi kimi nazik, uzun səs gelirdi. Sonra zinqirovların sürətli cingiltisi aydın eşidildi. Çingiz xan qısa yoğun barmağını yuxarı qaldırdı, yastı üzünü qapıya tərəf çevirdi, ağır qızıl sırtqa asılmış qulağını səs gələn tərəfə tutdu.

– Çapardır, özü də tek deyil... – O, xeymədən bayıra çıxdı.

Yoldan burula-burula qalxan toz aydın görünürdü.

Üç atlı düşərgəyə tərəf çapıldı. Onlar qara çadırlara kimi çapıldılar, burada atlardan biri yerə aşdı və atlı onun başının üstündən aşağı uçdu.

Gözətçilər atların cilovundan tutub onları gözətçi məntəqəsinə gətirdilər. Oradan gözətçilərin müşayiətli çaparlardan ikisi daycaşaların saxlandığı yerə gəldilər. Çingiz xan burada idi.

Xaqan bardaş quraraq aq madyanın qabağında oturmuşdu. O, gözlerini qiyib boz daycanın anasının çəhrayı döşünü necə əmdiyinə baxırdı.

Gələnlərin ikisinin də bədəninə əski sarılmışdı. Onların yara ilə örtülmüş üzləri şişmişdi. Onlar elə deyişmişdilər ki, xaqan çevrilib soruşdu:

– Siz kimsiniz?

– Ulu xaqan! Biz əvvəl sənin minbaşıların idik, indi isə qəbir-dən xortlayanlara oxşarıraq. Xarezm şahı bizi təhqir etmək istədi. Ona görə əmr etdi ki, əsgərin şərəfi və leyaqəti olan saqqalımızı yandırınsınlar.

– Bes İbn Kifrac Buğra hanı?

– O sənin sözlerini şaha açıq dediyinə görə Xarezm donuzunun yanında ulaşan itlər onu parça-parça elədilər.

– Necə?! Onlar mənim elçimi doğrayıblar! Mənim igid səda-qətlə İbn Kifrac Buğramı?

Çingiz xan hönkürdü. O, yerdən bir ovuc torpaq götürüb başına tökdü. O, torpağı əllerile göz yaşından islanmış üzüne yayırdı. İrəli atılıb ağır-agır yol ilə qaçmağa başladı. Yaxınlığında olanların hamisi onun ardına yüyürdülər. Çığrıtdan oyanan və həyəcanın nədən baş verdiyini anlamayan yeni-yeni əsgərlər onlara qoşuldular.

Xaqan ağır-agır nəfəs alaraq atın bağlandığı yerə gəldi. Yəhər-lənməmiş atı açıb yalından yapışdı və onun belinə qalxdı. Yol ilə düz mavi dağa tərəf çapdı. Yelyu Çu-say və Çingiz xanın oğlanları atlara minib onun dalınca çapdilar.

Onlar sildirrim qayaları olan dağa çatdılar. Xaqan dağın kənarında, şam ağaclarının arasında dayanmışdı. O, uzaqdan da görünürdü. Xaqan papağını çıxarıb boynuna kəmər¹ keçirmişdi. İri və işildəyan göz yaşları onun qaralmış üzündən axırdı. Bu göz yaşları xaqanın üzündəki torpağı daha da yayırdı.

– Əbədi göylər! Sən möminlərin köməyinə çatırsan, müqəssir-lərin isə cəzasını verirsən, – deyə xaqan çığırındı. – Sən, murdar müsəlmanları cozalandıracaqsan! Eşidirsınız, mənim igid pohlovanılarım, müsəlmanlar mənim elçim Usunu və ticarət etməyə gedən dörd yüz əlli açıqürekli tacirimi öldürüb'lər. Müsəlmanlar onların mallarını talayıb, indi biza istehza edirlər. Onlar mənim o biri elçimi, igid İbn Kifrac Buğramı da öldürüb'lər. Onlar donuz cəmdəyi kimi iki elçimin də saqqalını ütmüş və atlarını alaraq sorkərdən-lar kimi onları qovmuşlar. Biz buna döze bilərikmi?

– Bizi müsəlmanların üstüne apar! – deyə tatarlar çığırıldalar. – Biz onların şəhərlərini dağıdırıq. Hamını, arvadlarını və uşaqlarını məhv edərik. Biz onların bütün mal-qaralarını və atlarını əllərindən alacaqıq.

Çingiz xan çıurmaqdə davam edirdi:

– Orada şaxta və soyuq çovğunlar olmur. Orada həmişə yaydır, orada şirin yemişlər, pambıq və üzüm yetişir. Oranın çəmənliklərində hər yay üç dəfə ot bitir. Heç rəvadır ki, müsəlmanlar kimi ci-nayətkarlar belə xoşbəxt ölkədə yaşıasınlar. Biz onların torpaqlarını alıb, şəhərlərini yerlə yeksan edərik. Dağıdılmış şəhərlərin yerinə

¹ Bu mongolların arasında “őzünü tamamile göyərin ixtiyarına vermek” deməkdir.

¹ Reşidəddin

arpa sephərik. Orada bizim davamlı atlarımız otlayacaq və ancaq bizim çadırlarımız, onun içərisində isə sadiq arvadlarımız və uşaqlarımız olacaq. Müsəlman torpaqlarına getməye hazırlınsınız?

– Sən ancaq bize onların yerini göstər. Biz onları kəsib doğrayanıq! – deyə tatarlar çıçırlırdılar.

– Mən şamanlırsız da görürəm ki, “xoşbəxt ay” çatmışdır. Biz qoşunlarımızı qerbe apara bilərik, – deyə Çingiz xan ucadan dilləndi və döñerek yavaş-yavaş üzüyuxarı dağa çıxmaga başladı. Onun gözətçiləri də ardınca gətdilər, Çingiz xanın tək qalıb, düşünmək istədiyi yeri üzük kimi əhatə etdilər.

Dağın yamacı ilə daha da yuxarı qalxaraq Çingiz xan yargandaçı meydançada ocaq gördü. Orada bir uşaq oturmuşdu və kiçik körük ilə uzun qızmış dəmir qoyulan ocağı körükleyirdi. Buradaca qoca bir monqol bardaş qurub kəlbətin ilə dəmir parçasını çevirir, çəkici hazır tutaraq dəməri döyməyə hazırlaşırdı.

– Sən kimsən? – deyə xaqan soruşdu.

– Mən dəmirçi Xoriyəm, Cebe noyonun tümenindənəm

– Bəs niyə burdasan?

– Mən oxların ucu üçün möhkəm iynələr düzəldirəm. Bu iynələr dəmire dayarkən əyilmir və on möhkəm zirehi də deşib keçir. Məgər belə möhkəm oxlar düzəldərkən mən sənə kömək etmirəm?

– Sən doğru söyləyirsən, – deyə Çingiz xan dilləndi. – Bəs niyə burada, dağda işləyirsən?

– Burada, dağda qətrənlı köklər çoxdur. Bu köklərin odu yaxşı olur. Əgər doğrusunu desəm bu dağdan uzaq çölü yaxşı görürəm. Bizim obalar o tərəfdədir.

– Nə boş-boş danışırsan? Buradan bizim obaları görmək olmaz... Onlar uzaqdadır!

– Məgər çöllərin düzənlilikləri bir deyil? Mən doğma tərəflərə baxıram və üreyim bir az sakitləşir.

– Bu oğlan kimdir, sənin oğlundur?

– Çinli uşağı idi, indi isə mənim oğlum olub. Mən səninlə, ulu xaqan, Çinə getmişdim və bu uşağı orada tapdım. Onu mən yəhər üstündə böyütmüşəm. Indi məne dəmirçixanada kömək edir.

– Bəs sənin dəmirçixanın hanı?

– Hamısı mənim yanımında, yəhərin üstündədir. Budur çəkicilər, bir parça dəmir isə zindanı əvəz edə bilər. Körüyü kisenin içine qoyuram və oğlumun getdiyi ikinci atın üstünüə yükleyirəm.

– Atların necə, yaxşıdır, möhkəmdir?

– Atlarım çox qocadır. Onlar ilə çox yol getmişəm. Buxara torpaqlarına çatan kimi özümə davamlı atlar seçəcəyəm, bir neçə də çəkicivuran qul götürəcəyəm...

– Yaxşı vuruşsan, lap bir ilxi da götürə bilərsən.

– İndi məndən döyüşüç çıxmaz! Mən bərk yaralanmışam. Döyüşə yaramaram, amma biçaq və ox ucları düzəltmək mənim əsil sənətimdir. Ulu xan, de görüm, hələ biz burada çox dayanacaqıq? Bizim Cebe noyonun tümeni achiq keçirir və öz atlarını yeyir. Yola düşmək vaxtı çatıb...

Çingiz xan bərkdən fisıldamağa başladı: bu pis əlamət idi.

– Yox, əvvəlcə mənə de görün, dəmirçi Xori, əgər Cebe noyonun tümeni artıq on iki gün bundan əvvəl yola düşmüssə və indi burada yoxdursa, onda necə olsun? Deməli onda sən çölə düşüb qabağına çıxan avaralardan soruşacaqsan ki, onlar Çebe noyonunu görüblər, ya yox? Əgər bütün nökərlər düşərgənin ətrafında avara lanmağa başlasalar, onda mənim qoşunum dağılıb gedər!

Dəmirçi titrəyərək üzü üstə yerə düşdü.

– Əmr edirik: bu dəmirçi Xorini mənim mühafizə dəstəmə aparın və meydanın ortasında dabanına iyirmi ağaç vurun ki, dabanları gicisin. Bu saat düşərgənin ətrafına adam salın ki, öz dəstelerindən ayrı düşən nökərləri tutsunlar, yüzbaşılarnın və minbaşılarnın da adını mənə deyin, onları cəzalandırırmı.

Çingiz xan, onun böyük, əyri ayağından yapışan dəmirçini itələdi və yavaş-yavaş daşlı ciğir ilə qalxmağa başladı. O, ayaq saxladı.

– Mən burada müvəffəqiyyətli yürüs barədə göylərlə danışacağam. Ətrafa gözetçilər qoyun ki, heç kəs mənim səhbətimə mane olmasın! – Sonra xaqan dağın zirvəsinə tərəf qalxmağa başladı.

MƏKTUBU BELƏ YAZARLAR

*Çingiz xan monqol dilindən başqa özgə
dil bilməz və yazmağı bacarmazdı.*

Akademik V. Bartold

Axşama yaxın xagan öz xeyməsinə qayıtdı və ali hərbi rəisləri yanına çağırıldı. Çingiz xanın uşaqlıq illerinin yoldaşları olan, indi isə qələbələri ilə şöhrət qazanmış, lakin beli bükülmüş ağ saçlı, qup-quru qurumuş, yanaqları sallanmış sərkərdələr və ağıllı xagan tərəfindən irəli çəkilmiş genc döyüşçülər burada idilər. Onlar igidlik göstərmək həvəsilə alışib yanırdılar. Onların hər birinin bayraqı altında hücumu tamamilə hazır olan on min atlı var idi.

Hamı yarımdairə vuraraq xalçaların üstündə əyleşmişdi. Təkcə Çingiz xan onlardan yuxarıda, qızıl taxtın üstündə oturmuşdu. Taxtin söykenəcəyi çinli ustalar tərəfindən gözəl işlənmişdi. Burada uzun pəncələri olan dəniz meduzasına oxşayan, "mirvari" ilə oynayan və bir-birinə dolaşmış "xoşbəxt ejdahaların" eksleri həkk olunmuşdu. Taxtin əl qoyulan yerləri isə iki qəzəbli pələngi təsvir edirdi. Qızıldan düzəldilmiş bu taxti, xagan Çin imperatorunun sarayında ola keçirmişdi və yürüşlərde özü ilə aparırdı.

Taxtin sağ tərəfində Çingiz xanın iki qardaşı və iki kiçik oğlu: Uqedey və Tuli əyləşmişdilər; sol tərəfində xaqamın sonuncu arvadı – cavan Gülen xatun əyləşmişdi. Onun qolları bileygindən başlamış çıyıllarına kimi qızıl qolbaqlar və qiymətli mirvarilər ilə bəzənmişdi. Çinli xidmətçilər oturanların arxasında səssizcə sürünərək qızıl nimçələrdə yemok gotırır, qızıl piyalələrdə qızıız və məstedici qırmızı şərab paylayırdılar.

Xaqanın sol tərəfində, onun gənc arvadı ilə yanaşı iki elçi oturmuşdu: onlardan biri qüdrətli Tanqut şahı¹ Burxanın göndərdiyi Aşaqanbu, o biri isə Şimali Çinin Tzin imperatorunun düşməni olan və buna görə də monqollarla dostluq və ittifaq yaranan Cənubi Çinin Sun imperatoru tərəfindən göndərilmiş Çin sərkərdəsi Men Xun² idi.

¹ Tanqut şahlığı – Şimal-Qərbi Çinin vilayətlərindən biri

² Men Xunun monqollar və Çingiz xan haqqındaki qeydləri inдиya kimi qalmaqdadır.

Çingiz xan bu məclisde qonaqları qızıl qab-qacağın gözəlliyi, müxtəlif bollu yemek və içkilər ilə valeh etmişdi. Büyük qızıl nimçələrdə cavan dayça, vəhşi maral və çöl quşlarının ətindən hazırlanmış xörəklər verirdilər. Bunun ardınca çinli aşpaz tərəfindən bisirilmiş qəribə şirniyyatlar verilirdi. Süfrəni bəzəyən qızıız, ayran, qırmızı fars şərabı, qarpız turundan hazırlanmış Çin arağı, bir neçə gündə atlarını dəyişən çaparlar tərəfindən gətirilmiş nadir cənub meyvələri, vəhşi at ilxiləri, onları izleyən pələnglərin dolaşlığı bu səhra üçün, xüsusilə, qeyri-adi görünürdü.

Xeymədəki ipək pərdənin arxasından çinli xanəndə qızların incə mahnıları, ney və tüteyin səsi eşidilirdi. Gözəl geyinmiş bir neçə rəqqasə öz ifasında çöldə qayğısız otlayan ceyranı, gizlincə onun üstüne atılan vəhşi pişiyi və qoruqda durmuş ovçunun ox ilə bu pişiyi necə məhv etdiyini təsvir edirdilər.

Çingiz xan məclisin gözəlliyyindən razı qalaraq ayaqlarını yiğib taxtin üstündə oturmuşdu. O, xüsusi nimçədən götürdüyü qızardılmış ət parçalarını marçladaraq yeyirdi; bu nimçəni onun qarşısında diz üstündə oturmuş çinli xidmətçi tutmuşdu. Xagan ətin yaxşı parçalarını mərhəmət göstərmək istədiyi qonaqlarının ağızına dürtürdü.

Qonaqlıq zamanı Çingiz xan qısqanlıqla Tanqut elçisinə nəzər saldı. O, xaganın arvadı Gülen xatun ilə yanaşı oturmuşdu və öz səhbəti ilə onu güldürdü. Elçi ona Çinə necə getdiyindən, heç vaxt çöl yollarında azmadığı halda, paytaxtin ensiz küçələrində necə azlığından danışındı. Gülen qayğısızlıqla gülürdü. Çingiz xan qoyun qabırğasını gəmire-gəmire Tanqut elçisinə dedi:

– Sənin hökmdarın Burxan şah söz vermİŞdi ki, qarşidakı yeni döyüşdə mənim sağ əlim olsun. İndi müsəlman xalqı mənim iki elçimi öldürüb və bundan ötrü men Xərəzm şahını cəzalandırmağa gedirəm. Burxan şahın öz athləri ilə gəlib qoşunumun sağ cinahında öz yerini tutması vaxtı çatıb.

Gözəl Gülen xatun ilə səhbət edən Tanqut elçisi Çingiz xana saymazyanə cavab verdi:

– Əgər sənin döyüş üçün qoşunun çatmırsa, onda xagan olma.

Çingiz xan qoyun qabırğasını kənarə atdı, yağı əllerini ağ dəridən tikilmiş üzunboğaz çəkmələrinə sildi, samur xəzinin ətəyilə biglərini təmizlədi. Hamı susdu. Ağır-ağır nəfəs alaraq o, Tanqut elçisinin üstünə bağıldı:

– Sən öz hökmdarının adından danışırsan? Mənə bu cür həyəsizliqlə cavab verməyə necə cəsarət edirsin? Məger mənim üçün qüdrəti qoşunları Tanqut şahlığına qarşı göndərmək çətindir? Fəqət indi mənim başqa işlərim var, sizi, sənin kimi aclaf və xain tanqutları darmadağın etməyə vaxtım yoxdur. Lakin əbədi göylər məni düşmən oxundan saxlasa, and olsun ki, Xarəzm şahını darmadağın edib geri döñəndə sənin imansız şahının üstünə hücum edəcəyəm. Onda sonin sözlərini yadına salacağam və göstərcəyəm ki, xaqan ola bilərem, ya yox!.. Yelyu Çu-say, əmr elə bu saat atları versinlər, bir də qoy bu Tanqut küçüyü mənim xeymədən rədd olsun.

Tanqut elçisi Aşaqanbu kəkələyərək cavab verdi:

– Məger mən pis bir şey dedim?

Lakin çinli xidmətçilər onun əllerindən tutub xeymədən bayır atıldılar.

Çingiz xan qaşqabağıni sallayıb Çin elçisi Men Xuna dedi ki, o, çox az içir və ceza olaraq onu altı böyük piyalədə şərab içməyi məcbur etdi. Elçi dinməzçə içdi. Bu vaxt qonaqlar çinlinin şərəfinə mahni oxuyurdular. Altıncı piyalədən sonra elçi yixildi və o saat da yuxuya getdi. Çingiz xan yenidən şənləndi. Gülüb-danişmağa başladı:

– Mənim qonağım o ki, var içdi! Deməli o mənim dostumdur və qəlbə mənim qəlbimlə bir vurur. Mənim dostumu ehmalca götürüb öz xeyməsinə aparın. Səher o da öz vətəninə qayida bilər. Qoy şəhərlərin valiləri hər yerdə onu bir qədər saxlaşınlar, istədiyi qədər ona şərab, çay və yemək versinlər. Əmr edirik ki, yolda yaxşı sazandalar onun üçün ney çalsınlar və simleri oynatsınlar. Biz arzu edirik ki, çinli dostumuz heç bir şeydən korluq çəkməsin.

Yatmış elçini aparandan sonra Çingiz xan Yelyu Çu-saya müraciət etdi:

– Mənim elçimin qatili, Xarəzm şahı Məhəmmədə məktub yazmışam?

Xaqanın dahi müşaviri astadan cavab verdi:

– İki igid sərkərdə vuruşmağa hazırlaşarken mən ləyaqətli məktub yaza bilərəm? Men ancaq fəth edilmiş torpaqlarda qayda-qanun yaratmağı bacarıram, bir də sənin əmrlərinin icra olunmasına nəzarət edirəm. Buna görə də məktubu sənin daha təcrübəli mirzə İsmayıll Xacə Uyğur yazmışdır.

– Hanı o?

Xaqanın mirzəsi və möhürdarı qoca İsmayıll Xacə taxta yaxınlaşdı və diz çökərək perqament vərəqini başının üstündə tutdu.

– Oxu!

İsmayıll Xacə oxumağa başladı:

“Əbədi göylər məni bütün xalqların ulu xaqanı etmişdir. Son yeddi ildə mən böyük işlər görmüşəm. Qədim dövrlərdə belə dövlət olmamışdır. İtaet etmək istəmədiklərinə görə mən hökmdarları dəhşətə gətirib tar-mar edirəm. Mənim qoşunum gələn kimi uzaq ölkələr də təslim və sakit olur. Bəs niyə sən baş əymək istəmirsən? Ağlıni başına yiğ! Məger sən də mənim qəzəbimin zərbəsini görmək istəyirsən?..”

Çingiz xan ayaqlarını taxtdan salıb İsmayıll Xacənin üstünə atıldı və oxuyub qutarmadığı məktubu onun əlindən dartdı.

– Bunu kimə yazırsan? Mənimlə danışmağa layiq olan hökmdaramı, yoxsa səri it küçüyünə? Düşmənlərlə beləmi danışarlar? Sən özün müsəlmənsən, ona görə də müsəlman xanının qarşısında quyrug bulayırsan. Sən istəyirsən, Məhəmməd şah belə fikirləşsin ki, guya mən ondan qorxuram?

İsmayıll Xacə üzü üstə xalçanın üstünə düşərək qorxudan titrəyirdi. Xaqan onun qurşağından tutub xeymədən sürüdü və qapının ağızına atıb ayağı ilə itəldi. Müşavir Yelyu Çu-say onun yanında göründü və astadan onu danlamaga başladı:

– Bir öz mirzənin ağ saqqalına nəzər sal. Uzun illər onun xidmətlərini xatırla. O, sənin uşaqlarına və nəvələrinə oxumaq və yazmaq öyrədir. San sadıq nökərini belə cəzalandırmamalısan...

Çingiz xan qəddini düzəltdi.

– İsmayıll Xacə mütü məktublar yazır. O, iftixarla danışa bilmir. Qoy o, bundan sonra da nəvələrimə oxumaq və yazmaq öyrətsin, ancaq xalqların hökmdarları ilə danışmağa girişməsin.

Xaqan xeyməyə qayıtdı və yenə taxtın üstünə çıxdı. Sağ dizini qucaqlayaraq xeyli müddət sol ayağının üstündə əyləşdi. Onun sarıyaşıl gözləri ya genişlənir, ya da qıylır. Taxtın yanında tomiz perqament kağızı tutmuş başqa mirzə dayandı. Yelyu Çu-say məktub yazmaq üçün mirzəyə qələm verdi. Çingiz xan isə qəzəbli gözlərini qıyaraq hələ də susur və bir nöqtəyə baxırdı. Sonra o, diz üstə oturub onu gözləyən mirzəyə tərəf dönüb dedi:

— Belə yaz: “Sən müharibə istəyirdin — sən onu alacaqsan”

Yuxudan ayılmış kimi xaqan Yelyu Çu-sayın əlində tutduğu və
göy rənglə¹ boyanmış qızıl möhürü qapdı və onu məktubun üstünə
basdı. Perqamentin üstündə əks alındı:

Allah göylerdədir,
Xaqan yerdə Allahan kölgəsidir.
Göydə seyyarələrə əmr edən odur,
Yerdə isə o xalqlara hökmürandır.

Qonaqların sükut içinde oturduqları anda birdən hücuma keçən
monqolların döyüş çağrışı eşidildi:

— Kxu-kxu-kxu!

Öz sahibinin səsini tanıyalaraq Çingiz xanın xeymənin dalında
bağlanmış sevimli ayıqları kişnədi.

Bir neçə andan sonra düşərgənin hər tərəfindən monqol atlanı-
nın kişnəməsi eşidildi.

Yelyu Çu-say ehtiramla iki əllə perqamenti qəbul etdi, Çingiz
xan isə kəskin və kəsik-kəsik dedi:

— Məktubu gəndərməli! Müsəlman sərhəddinə! Təcili! Çapara
mühafizəciler verməli! Üç yüz atlı!.. — Xaqan oturanlara tərəf
dönerək yenidən mehbənləqlə burnunun altında danışdı: — Biz isə
öz meclisimizi və söhbətimizi davam etdirəcəyik. Tezliklə müsəl-
man şəhərlərində üreyimiz şad olacaq. Orada biz şənlənəcəyik! Mən
artıq şumlanmış tarlaların at tərindən qalxan bugla necə örtüldüyü-
nü, qorxuya düşmüş adamların necə qaçıdığını və kəməndlə tutulan
qadınların vəhişi kimi səs çıxardığını görürəm; orada çaylar bu şərab
kimi qırmızı rəng alacaq, tutqun göylər yanana kəndlərin alovundan
al rəngə boyanacaqdır.

O, gözlərini qıydı və qalın barmağını qaldıraraq bütün düşərgə-
də ayıqların kişnəməsinə qulaq asdı.

Oturular piçilti ilə deyirdilər: “Görünür, səfər yaxınlaşır...” —
adətən böyük roislərin etdiyi kimi onlar qızıl piyalələri qaldıraraq
bir-birinə müvəffəqiyyatlı diləyir və qarşidakı böyük günlər haq-
qında danışrdılar.

¹ Xaqanın başqa xalqların hökmətlərinə yazdığı məktuba göy, adı sənədlərə isə
qırmızı rəngli möhür vurulurdu.

V

NAMƏLUM XALQIN HÜCUMU

Birinci fəsil

KİM ÖZÜNÜ QORUMURSA MƏHV OLUR

*Mongolların hücumundan sonra
dünya həbəsin saçları kimi bir-birinə
qarışdı. Adamlar canavar kimi oldular.*

Sədi, XIII əsr

Çingiz xanın altı sözdən ibarət dəhşətli məktubunu alan kimi
Xarəzm şahı Məhəmməd təcili olaraq öz paytaxtı Səmərqəndi, sa-
həsinin böyük olmasına baxmayaraq möhkəm divar ilə əhatə etmə-
yi əmr etdi: divarın uzunluğu 12 fərsah¹ olmalı idi.

Şah vergi yiğanları dövlətin bütün yerlərinə yola saldı. Onlar üç
il əvvəldən vergi toplamalı idilər, halbuki bu ilin vergisi çətinliklə
yişilmişdi.

Şah həmçinin əmr etdi ki, ox atanlarının dəstələri düzəldilsin. Ox
atanlar toplanış yerinə öz atları və silahları ilə, həmçinin bir neçə
günlük yemek ehtiyatı ilə gəlməli idilər.

Axırda şah, Seyhun (Sır-Dərya) çayının sağ sahilindəki bütün
kəndləri ta qarakitaylorın yaşadıqları şərqi sərhədinə kimi təcili
yandırmağı əmr etdi. Monqollar artıq qarakitaylorın ölkəsində görün-
məyə başlamışdılar. Şah əmr etdi ki, yandırılmış kəndlərin əhalisini
boş sahədən qovsunlar ki, monqollar yandırılmış yerə gələrkən öz-
lərinə nə daldalanmağa bir yer, nə də yemək tapa bilsinlər. Lakin
yandırılmış kəndlərin qəzəblənmış əhalisi qarakitaylorın yanına qaç-
dı. Kişilər orada monqolların dəstələrinə daxil oldular.

Xarəzmin bütün yerlərindən qoşunlar gələnə kimi şah Səmər-
qənddə qalmışdı. Müti əyanlar ilə əhatə olunmuş şah, məscidlərə

¹ 84 kilometre yaxın

gedir, orada şeyxüllislamın təmtəraqlı dualarını dinleyirdi. O, məscidin qarşısında sıra ilə düzülmüş, saysız-hesabsız müsəlmanların gözü qarşısında səylə dua oxuyurdu. Camaatla birlikdə o da diz üstə çökür ve imamın ardınca ucadan duamı təkrar edirdi.

Əjdaha ilinin evvelində (1220) Məhəmməd baş hərbi reislerin, tanınmış bəylərin, ali əyanların və ağ saqqallı imamların fəvqələdə müşavirəsini çağırıldı.

Hamı “yeni İsgəndərdən”, “əsgər Məhəmməddən” inam və ümid verən ağıllı və cəsaretlə qərarlar gözlayırdı. Üsyankar Səmərqənd darmadağın edildikdən və Qıpçaq çölünə yürüsdən sonra hamı onu belə adlandırdı. Xalçaların üstündə six dövrə vurub oturmuş adamlar şahı gözləyərək onun hərbi təcrübəsi haqqında danışır və deyirdilər ki, əlbəttə o, ölkəni bu bələdan qələbə ilə çıxarıcaqdır. Teymur Məlik danışındı:

– Bu gün padşah Səmərqəndin sədlərini gəzdi və işin necə getdiyinə baxdı. O, hər yerdən qovub gətirilmiş kəndlilərin və qulların necə xəndək atdıqlarına xeyli baxdı. Torpaq donmuşdu və bel ilə pis qazılırdı. Şah qəzəblənərəkçıydı: “Əgər siz bu cür ləng işləsəniz, onda vəhşi tatarlar çapib gələrək öz qırmanclarını bu xəndəklərə atsalar, xəndəklər ağızına kimi dolar”. İsləyenler bu sözü eşidərək dəhşətə geldilər. Onlar deyirdilər ki, “Çingiz xannın doğrudanmı bu qədər əsgəri var?”

Xərezm şahı qaşqabaqlı və dinnəzçə əyanların toplaşığı salona daxil oldu. O, qızıl taxtda oturaraq bardaş qurdı. İmami-ezəm qısa dua oxuyub, onu bu sözlərlə qurtardı: “Allah padşahımızın xeyri və şərəfi üçün bərəkətli, çıxəklenən Xərezm torpaqlarını var etsin!” Hamı əllerini yuxarı qaldırdı və sonra salavat çekdi. Şah dedi:

– Men sizin hər birinizdən kömək gözləyirəm. Qoy hamı növbə ilə ne cür tədbir görmək lazımdır, danışın.

Birinci olaraq bir çox elmlərdən xəbərdar olan qoca imamı-ezəm Şihabəddin Xivaki danışdı. Onu “dinin dayağı və şahlığın qalası” adlandırdılar.

– Məsciddəki minberdən dediyim sözləri indi burada təkrar edirəm. Peyğəmbərin hədisində¹ deyilir ki, “Kim öz həyatını və

malını müdafiə edərkən ölürsə o, şəhid hesab olunur”. İndi hamı dinc işlərdən ayrılib din yolunda düşmənin üstüne getmelidir.

– Biz hamımız öz başımızı döyük meydanında qoymağa hazırıq, – deye oturanlar dilləndilər.

– Bəs sen nə məsləhət görürsən? – deyə şah soruşdu.

– Sən böyük sərkərdəsən, sən yeni İsgəndərsən! – deyə qoca imam cavab verdi. – Sən saysız-hesabsız qoşunlarının hamısını Ceyhun sahilinə aparmalısan ve orada kafir monqolları qəti döyüşə qarşılamalısan. Sen yeni qüvvələr ilə düşmənin üstünə atılmalıdır.

Məhəmməd gözlerini aşağı dikdi, bir qədər susdu və o biri adama danışmayı emr etdi. Qıpçaq xanlarından biri dedi:

– Monqollar bizim şahlığın hüdudlarından içəri buraxmaq lazımdır. Biz burada yerli şəraiti yaxşı bildiyimizdən onları asanlıqla məhv edərik.

O biri qıpçaq xanları məsləhət gördüler ki, Səmərqənd və Buxarani öz taleplerinə tapşırıq. Çünkü onların hündür divarlı qalaları var. Biz isə ancaq sulu Ceyhunun keçidlərini qorunaklıq ki, monqollar İrana keçə bilməsinlər.

– Mən bu kobud köçəriləri yaxşı tanıyıram, – deyə xanlardan biri dilləndi. – Onlar ölkəni dolaşaraq onu talan edəcək, ancaq burada çox qalmayacaqlar. Onlar istini sevmirlər. Onların özleri də, atları da soyuq qışa öyrəniblər. Ne qədər ki, monqollar burada olacaqlar, biz öz sevimli padşahımızı mühafizə edərik. Allah onun şahlığını yüz iyirmi il eləsin! Biz Hindiqşun zirvələrini aşarıq, Qəznəyə terəf çəkilerik. Orada biz təzə qoşun toplayarıq. Əgər lazımlı gələrsə, biz Hindistana çəkilerik. Bu vaxta kimi də monqollar əle keçirdikləri qənimətdən doyub öz çöllerine dönerlər.

– Bu qorxaq sözdür! – deyə Teymur Məlik deyindi.

Məhəmməd öz oğlu Cəlaləddindən soruşdu:

– Bəs sən nə təklif edirsən?

– Mən sənin əsgərinəm və sənin emrini gözləyirəm.

– Bəs sən, Teymur Məlik?

– Hükum edən qalib gelir. Kim ki, ancaq müdafiə mövqeyində durur, o özünü ölümə məhkum edir, – deyə Teymur Məlik cavab verdi. – Buna görə də zəif adam igidcəsinə hücum edəndə qəzəbli və qüvvətli pelənge qalib gelir. Dağların arxasına çəkilənlər isə quyruğunu qısan, düşmən ilə üzbezüz çıxmından qorxanlardır. Sən məndən niyə soruştursan? Mən çoxdan səndən xahiş edirəm ki,

¹ Peyğəmbər Məhammedin sözleri və hayatı haqqında rəvayətlər. Qurana daxil olmamışdır.

məni tatarların qabaq dəstələrinin dolaşlığı yerə buraxasan. Mən döyüş zamanı oxumun hədəfə düz dəyib-dəymədiyini yoxlayaram, bir də öyrənərəm, görüm parlaq qılincım ağrılaşmayıb ki!

Məhəmməd:

— Qoy belə olsun, — dedi. — Tezliklə dağ aşırımları qardan temizlənəcək və monqollar dağlardan Fərqañə vadisine enecəklər. Orada sən öz qılincını monqolların başında sınayarsan. Səni Xocənt şəhəri qoşunlarının rəisi təyin edirəm.

Hami başını aşağı saldı və barmaqlarını bir-birinə keçirdilər. Aydın idi ki, şahın açıq ürəkli, döyüşdə özünü saxlaya bilmədiyi kimi, damışmaqdə da bu cür olan Teymur Məlikə qəzəbi tutmuşdu. Teymur Məlik heç vaxt Xarezm şahını tərifləyənlərə qoşulmazdı. Xocəntdə cüzi qoşun dəstəsi var idi və bu, dəstənin rəisi olmaq Teymur Məlik kimi sinanmış sərkərdə üçün şəref deyildi. Teymur Məlikin sözlərində tənə var idi. Ona görə də Məhəmməd əlavə etdi:

— Teymur Məlik deyir ki, ancaq hücum edən qalib gelir! Lakin müharibədə təkcə kor-korana ığidlik yox, tədbirli olmaq lazımdır. Mən bir şəhəri də müdafisəz qoymayacağam. Mən də bilirom ki, qoyun dərisinə bürünmüş monqollar və ya tatarlar istiyə davam etməyəcək və burada çox qalmayacaqlar. Dinc əhalı üçün ən yaxşı müdafiə bizim qalaların alımmaz divarlarıdır və...

— Və sənin qüdrətli əlin! Sənin müdrikiyindir! — deyə yaltaq xanlar dilləndilər.

— Əlbətə, mənim başçılıq etdiyim qoşun tatarların yolunda dağılmaz bir qaya olacaqdır, — deyə Məhəmməd əlavə etdi. — Məgər igid İnalçık Qahir xan beş ay mühasire olunmuş Otrarı saxlamaqla monqolların hücumunun qarşısını almır? O, monqolların bütün hücumlarını dəf edir. Cünki mən ora vaxtında iyirmi min igid qıpçaq göndərmışəm.

— Qahir xan igiddir! — deyə xanlar səs-səsə verdilər.

— Sədaqətli, bilən adamlar mənə demişlər ki, tatar qoşunu mənim islam qoşunumun yanında zülmetdəki seyrək tüstüyə bənzər. Onun nəyindən qorxmaliyiq? Mən Səmərqənddə könüllülərdən və iyirmi dənə nəhəng, vahiməli döyüş fillərindən başqa yüz on min əsgər saxlayacağam. Buxarada əlli min igid vardır. O biri şəhərlərə de iyirmi-otuz min əsgər göndərmışəm. Əger Çingiz xanın tatarları bütün qalaların ətrafında bir il dayansalar, onda onlardan nə qalar?

Onun üçün yeni qüvvələr gəlməyəcək və buna görə də qar yayda əridiyi kimi, onun qüvvələri də əriyəcəkdir...

— İnsaallah! İnsaallah! — deyə hamı çığrıdı.

— O vaxta qədər də mən İranda yeni müsəlman qoşunları toplayaram, — deyə şah davam etdi. — Yeni qüvvələrlə tatarların qalan qoşununu elə dağıdaram ki, onların nəveləri və nəticələri bir daha islam torpaqlarına yaxınlaşmaqdan ehtiyat edərlər.

— İnsaallah! İnsaallah! — deyə xanlar səs-səsə verdilər. — Bu məglubedilməz sərkərdənin müdrik sözləridir!

Divani-ərzin (şah dəftərxanasının) rəisi şaha yaxınlaşdı və ona məktub verdi. Məktubu monqol gözətçilərinin arasından zorla keçib gələn dilənçi dərviş gətirmişdi. Məktubda deyilirdi ki, şah tərəfin dən Otrara göndərilən iyirmi min qıpçaq xainlik edərək monqolların tərəfinə keçmişdir. Hami həyacanla Məhəmmədə baxır, onun üzündən xəbərin yaxşı və ya pas olduğunu müəyyən etmək isteyirdi. Şah qaşlarını çataraq piçıldadı:

— Vaxtdır, gecikmək olmaz! — Sonra o, qalxdı. İmamın duasını dinləyərək sarayın içəri otaqlarına keçdi.

İkinci fasil

QURBAN QIZIQ İGİD OLDU

— Ey, Qurban Qızıq¹, ey oyunbaz! Daha bundan sonra yeri eşməyəcəksən. Xarezm şahı səni öz igid qoşunlarının baş rəisi təyin edir. — Atlı öz atından düşməyərək əlində tutduğu qırmançı sapi ilə Qurbanın komasının alçaq, əyilmiş qapısını döydü.

— Görəsen başımızda yenə nə bəla var? — deyə Qurbanın bəhəyilmiş ariq, qoca anası ayaqlarını çəkə-çəkə dirrikdon çıxdı.

— Tez çıx, Qurban! Gündüz də yatır, nədir? Görünür, buza² içib.

— Heç buza yada düşür! — deyə qarın zarıdı. — Su gələnə kimi Qurban bütün gecəni yatmayıb, sonra öz sahəsini suvarıb, sonra da təkbaşına dörd qonşusu ilə dalaşıb, — onlar onun suyunu vaxtından əvvəl öz əkinlərinə vermək istəyirmişlər. İndi Qurbanın üz-gözü gömgöydür, özü də uzanıb zarıdayır.

¹ Qızıq — oyunbaz, telxek

² Buza — dari və düyüdən hazırlanan kefləndirici içki

Qarlı komanın qapısı arkasında gözdən itdi, oradan Qurban gəründü. O, saçları dağınıq halda dayanıb gözlerini sərtür və qorxu ilə boz xal-xal atın üstündəki yaxşı geyinmiş igid atlıya baxırdı.

— Salam olsun sənə, igid bəy! Vilayət başçısı nə buyurur?

— Naməlum yəcuc və məcūclarla vuruşmaq üçün Xarezm şahı sənə atın, qılıncın və nizən ilə öz yanına çağırır.

Çiyinləri çıxıq, boynu uzanmış Qurban beş barmağı ilə kürəyini qasıyırdı.

— Məni lağa qoyma, igid bəy! Mendən nə əsgər? Kətməndən, bir də şorba qasığından başqa əlimdə heç bir şey tuta bilmirəm.

— Bu barədə danışmaq nə sənən, nə də mənim işimdir. Hakim məni göndərib ki, onun əmrini bütün kənd ağsaqqallarına çatdırın və kəndlilər də təcili toplansınlar: kimin atı var, atda, kimin dəvəsi var, dəvədə. Bax, sabah sən öz bəyinin yanına golməlisən, o isə sizi, sənən kimi igid əsgərləri mühəribəyə aparacaq. Kim gəlməzsə — başı bədənindən ayrılaceq. Bildin?

— Dayan, igid bəy, başa sal, görüm nə məsələdir, nə yəcuc-məcūclardır?

Lakin o, qırmanc ilə boz atını vuraraq çapıb getdi. Yoldan ancaq toz qalxdı və yavaş-yavaş kənarə uçub əkinin üstünə yatdı.

— Qurban, oğlum, bu böylər yenə nə danışurlar, səndən nə isteyirlər? — deyə qatı qapının ağızında oturaraq soruşdu.

— Qudurublar, yəqin. Bizim də bu Kürən niyə bu güne kimi ölmədi! Onda heç məni hakimin yanına da çağırmadılar, — Qurban çəperin otunu didişdirən kürən madyana tərəf getdi. Qurbanın dizdən yuxarı tuman geymiş yarımcılpaq balaca oğlu atın noxtasından yapışmışdı.

Qonşu sahələrdə işləyən kəndlilər qaçıb gələrək çıxırırdılar:

— Ey, Qurban Qızıq, nə olub?

Qurban cavab vermirdi. Hələ bədənindəki ağrılar getməmişdi. O, madyanı tumarladı, seyrək yalmanın tükərərini düzəltdi, sonra əlini atın ariq, qabırğaları çıxmış belinə çekdi.

Qonşular:

— Bize acığın tutmasın, Qurban, — dedilər. — Özün bilirsən: itlər evvəlcə sümük üstündə boğuşur, sonra gün altında bir yerdə qızınlılar. Su üstündə doğma qardaş da vəhşi kimi olur. De görək, Qurban, vilayət başçısının atlısı nə üçün gəlməşdi?

— Mühəribədir... — deyə Qurban batıq səs ilə cavab verdi.

— Mühəribə?! — deyə dördü birdən təkrar edərək yerlərində donub qaldılar.

— Nə mühəribədir ey? — deyə onlardan biri özünə geldi. — Xarezm şahı dünyamın ən qüdrətli hökmədir, onun kölgəsi bütün yer üzünü tutur. Onunla vuruşmağa kim cəsarət edə bilər!

— Onlar bizdən nə isteyirlər? Biz axı əsgər deyilik? Biz taxıl əkinlik, onlar bunu da elimizdən alırlar, qoy daha bize toxunmasına!

— Bes atlı nə dedi?

— O, dedi ki, hamı mühəribəyə gedəcək, torpağımızı müdafiə edəcək. Kimin atı, ya dəvəsi varsa, onunla bəyin hüzuruna gəlməlidir.

— Mən də arvadımı və uşaqlarımı götürüb dağa, ya da bataqlıqlara qaçacağam. Mən nəyi müdafiə etməliyəm? Bu torpaqları? Bunlar ki, bizim deyil, bəylerindir? Qoy bəylər öz atlıları ilə öz yerləri üçün vuruşsunlar!

— Xarezm şahının qıpçaqlardan muzdla tutulmuş qoşunu var. Vuruşmaq onların işidir. Bu vaxta qədər onlar daha çox bizim kimi əkinçilərə vuruşurdular, biza gün vermirdilər.

— İşləri engel olan kimi, bizi yada salıblar!

— Ey, baxın! Bu da bir bəla!

Yolda toz qaldıran atlılar sürətlə yaxınlaşırırdılar. Hündür çarxlı dörd araba da onların ardınca gəlirdi. Onlar Qurbanın koması yanında dayandılar. Arabadan əlində uzun ağaç tutmuş bir neçə adam düşdü.

Atlılardan biri:

— Bura gelin! — dedi. Qurban və başqa kəndlilər bellərini bükərək əllərini sinələrinə qoyub yaxınlaşdırılar.

— Siz məni tanımalsınız. Men vilayət vergi yiğaniyam. Baş xəzinədar Mustafa bütün vergiyiğənlərə əmr göndərib. Öləkə mühəribə təhlükəsi qarşısındadır, kafir tatarlar səhradan üstümüzə gəlirlər. Əgər onlar bizim torpaqlara soxulsalar, onda hamını doğrayacaqlar, heyvan ve taxıl afacaqlar, biz çılpaq qalacağıq.

— Biz onsuz da çılpağıq, — deyə Qurbanın qoca anası dilləndi.

— Düşmənlər gəlsələr, onda başımızı itirəcəyik, — deyə vergi yiğən davam etdi. — Deməli beş yüz min əsgəri silahlandırmaq və yedidzirmek üçün çoxlu pul və taxıl lazımdır. Bunun üçün də şah vergi toplamağı əmr edib.

– Bütün vergiləri ləp bu yaxında verib qurtarmışıq.
– Siz bu il üçün vermisiniz, indi də gələn ilinkini verin. Indi vermek lazımdır. Birincidən başlayaq. Bu kimin evidir?

Qurban Qızıq:

– Mənimdir, böyük rəis! – dedi. – Verməyə bir şeyim yoxdur! Heç bir şeyim yoxdur! Bir toyuğum var, o, da yumurtlamır.

– Nə deyəcəyini əvvəlcədən bilirdim! Hamınız belə deyirsiniz. Ey, uşaqlar, evi, xüsusən tövləni yaxşı yoxlayın!

Dörd nefer həyəti gəzdi, tövləni və bostanı yoxladı, geri əliboş qayıdı. Birinin əlində toyuq var idi.

– İki gün sənə vaxt verirəm. Bu gün sənə əlli ağaç vuracaqlar, bir kisə buğda getirməyinçə hər gün səni bu qayda ilə döyəcəklər. Sonra sənin torpaq sahəni başqasına, daha canla-başla işləyən əkinçiyə verəcəklər ki, o, ığid qoşuna kömək etməkdən boyun qırmasın.

Qurban Qızıq yerə yixildi.

– Şah nə buyurursa, hamısını yerinə yetirəcəyəm! Mən öz madyanım ilə yəcuc və məcūclarla vuruşmağa gedəcəyəm. Mən işləyəcəyəm, körpüleri və yolları bərpa edəcəyəm, ancaq uşaqlarımın gözü qabağında məni döymə, olmayan yerdən də taxıl istəmə! Mənim dörd balaca, ciliz uşağım, bir də qoca anam var. Mən onları yedirməliyəm, amma bilmirəm onlara nə verim. Rəhm elə, böyük rəis!

– O, vergi yiğanın atının ayaqlarını qucaqladı və özü belə cəsaretlə danışmağına heyran oldu, özü-özüne böcək kimi aciz göründü, onun küren madyanı da ona ac küçük qədər bədbəxt göründü.

Vergi yiğan dedi:

– Qurban Qızıq, görürəm ki, sən oyunbazsan. Özün yaxşı bilirsən böyük Allah adamlar üçün əbədi olaraq mərtəbələr qoyub: şahı hamidan yuxarıda oturdub, ondan sonra bəy, sonra tacir, nəhayət sadə əkinçilər gəlir. Hər kəsin özünə görə işi var, – şah əmr verir, qalanları da buna itaət etməlidirlər. Bəs muzdur əkinçi nə etməlidir? Bəy üçün və şah üçün işləməli, nə qədər tələb etsələr, o qədər taxıl verməlidir. Onda bir kisə taxił hazırla. Yaxşı, bu gün səni döyməyəcəyəm, vaxt yoxdur. Sabah isə dərinini soyacağam.

Vergi yiğan atını qırmaclayıb yoluna davam etdi.

Vergi yiğanlar toz qaldırıb gedəndən sonra ruhdan düşmüş qonşular da öz evlərinə çəkildilər, Qurban Qızıq isə səfərə hazırlaşmağa başladı.

O, məscidə mollanın yanına getdi, böyük yolun tinində dükəni olan tacirə baş çəkdi. O, yoldan keçənlərin söhbətinə qulaq verdi və bəyin haqlı olduğuna inandı; hər yerde müharibədən və naməlum xalqdan danışındılar. Bu xalq Şərqdən gəldi: görünür bunlar adı köçəri qırğızlar, qarakitaylor və ya uyğurlar, ya da başqa tatar tayfaları idi, məhsulun bol olması, heyvanların doğub-törəməsi, boran və itki olmaması nəticəsində onların tayfaları artıb böyümüşdü.

Hər yerde şayiə gedirdi ki, bu tayfanın əsgərləri biryarım adam boydadır, onlara qılınc, ox təsir etmir və bu adamlara müqavimət göstərmək əbəsdir. Onlardan xilas olmaq üçün yeganə yol şəhərlərin hündür, möhkəm divarları arxasına çəkilmək və ya bataqlıqlara qaçımaqdır.

Qurban fikirli qayıdı. O, madyana vermək üçün xırda ot və cuqara budaqları doğramışdı. Paslı bir kərənti tapıb onu uzun ağacın başına bərkidi, beləliklə nizə düzəltdi. O, dəmirçinin yanına gedib ona kömək etdi. Çünkü şahın çağırışı ilə Buxaraya getmək üçün dəmirçinin yanına çoxlu kəndli toplaşmışdı. Qurban dəmirçiye kömək edərək doqquz mis dirhəm qazandı, bununla da o, dükançıdan bir az qoyun əti aldı.

Qurbanın mülkədar torpağında işləyən arvadı axşam eve qayıdı. O, bir qazan cuqara sıyıq və quyruq yağı ilə fətir bişirdi.

Bütün külək saxsı qabın etrafında oturub yeməye başlayanda, Qurban özünü aile başçısı kimi tutaraq hiss etdiimdən hamını bir-bir süzdü.

Budur, beli bükülmüş, ağ saçlı anası. O qədər işləyib ki, belinin qozu çıxıb. Qurban onun cavənlığını yadına saldı. O vaxt anası qarayanzı, gözəl, qara, parlaq gözülü, şən bir qadın idi. Gün altında, su basmış tarlalarda işləmək, ağır cuqara və çırrı dərzlərini daşımaq, fasilesiz olaraq əlleşmək onun belini bükmiş, çıyinlərini əymışdı.

Bu da artıq solmağa başlayan, gözəl, zərif sıfetini qırışlar kəsən arvadı. Bütün günü belini eyerek döşəmədə, dəzgahın qarşısında oturub mümkün olduqca çox parça toxumağa çalışır. Onun əlləri bərkiyib, barmaqları qarılın barlığı kimi qupqurudur.

Bir-birinin yanında oturmuş dörd uşaq daha çox sıyıq yeməyə çalışır, anaları isə onların hərəsinə bir tikə qoyun əti verir. Böyük oğlu Həsənin artıq on bir yaşı var. O, yalvarır ki, atası onu özü ilə Buxaraya kimi aparsın. O, nəinki gözəl şəhəri görmək isteyir, həm

də arzu edir ki, atasının öz nazik, möhkəm nizəsi, qılınc və girdə, parlaq qalxanı ilə qızgın atın üstündə necə çapdığını görsün.

Bu da o biri üç uşaq: böyük qızı artıq yaşınaraq örpəyinin ucu ilə üzünü tutur. O biri, iki uşaq isə körpədir. Onlar yanaşı oturub siyiq ilə yanaqlarını bulamışlar. Onların işi necə olacaq?

Qurban, demək olar ki, bütün gecəni yatmadı, təsərrüfata necə baxmaq barədə, əyinlərə nə vaxt su vermək, məhsulu yiğanda qonşuları necə köməye çağırmaq və həmin gün onları necə qonaq etmək haqqında arvadı ilə söhbət etdi.

— Öğər burə yəcūclar gəlsə? — deyə arvadı soruşdu. — Onda hara qaçaq? Sonra səninlə necə görüşək?

Qurban arvadını sakitləşdirirdi. Heç qoyarlar ki, naməlum düşmənlər Buxaraya, islamın lap ürəyinə gəlib çıxınlar? Yəqin Xərezm şahı qüdrətli qoşununu toplayıb çölde düşməni qarşılıamaq və darmadağın etmək üçün qıpçaq torpaqlarından keçəcək, onda Qurban yaxşı bir atın üstündə, yanında da hərbi qənimətlər yüklənmiş ikinci at ilə geri qayıdacaq. Bütün ailəyə hədiyyə getirecəkdir.

Səhər tezden Qurban yaxınlıqdakı yarganlıara gedib at üstündə o qədər ağac gətirdi ki, budaqların altından ancaq dörd ayaq görünürdü. Qurban budaqları doğrayıb səliqə ilə divarın dibinə düzdü. O, arvadına və anasına bir daha tapşırı ki, quyu barədə heç kəsə bir söz deməsinler. İçərisi palçıq ilə suvanmış və saman döşənmiş bu quyuda bir az cuqara ehtiyatı və səpin üçün buğda saxlanırdı. Bu ehtiyat onlara xeyli vaxt bəs edər, o zamana kimi Qurban da qayıdar.

— Uzun yolu sən necə gedəcəksən? — deyə arvadı və anası ahuzar edirdilər. — Sənin ne çörəyin var, nə də pulun! Sən acımdan öz atın ilə dərələrdə uzanıb qalacaqsan. Bizim cuqaranı apar.

— Eybi yoxdur, qorxmayıñ — deyə Qurban cavab verdi. — İgidə yol doyuzdur.

Üçüncü fəsil

MÜHARİBƏ BAŞLANDI...

Qurban Qızıq əldəqayırma nizəsini götürüb yola düzəlddi. O, bəyin malikanəsinə dönüb hara gedəcəyini soruşdu. Bəyin eşikağası onu söyüb dedi ki, bəy İnanc xan öz atlı dəstəsi ilə çıxdan gedib. Bütün gecikənlər Buxaraya gedən böyük yolda özlərini ona çatdırmalıdırlar.

Bütün cığırlarda dəstə-dəstə piyada və atlı kəndlilər, avadanlıq yüklenmiş və uşaqların mindiyi iki çarxlı arabalar görünürdü. Qocalar və qadınlar ağlaya-ağlaya onların ardınca sürünlürdülər. Arabalar hara gəldi gedirdi, biri şəhərə, o biri isə əksinə cənubdakı dağlara terəf üz tuturdu.

Baharın evvəli idi. Zəmirlərdə payızlıq taxıl göyərməşdi. Güneş artıq bərk yandırıldı. Yollar qurumuşdu, toz hara isə gedən dəstə-dəstə adamların başı üstündə six duman kimi dolaşındı. Kəndlərin yanından keçərkən dəmirçixanalar görünürdü. Bu dəmirçixanalarda çəkicilər guruldayıv və silahlı adamlar çığıra-çığıra mübahisə edirdilər, kimi atını nallamaq kimi nizə ucu və ya yaxşı döyülmüş dəmirdən qayrılan qılınc almaq istəyirdi.

O biri gün, axşama yaxın, uzaqdan Buxaranın ətraf kəndlərinin palçıqlı divarları görünəndə, Qurban artıq qaragoz, saqqallı dərvish ilə dost olmuşdu. Dərvish dalına dağarcıq yüklenmiş qara eşşəyin ardınca gedirdi. On üç yaşlarında olan oğlan onun yanından ayrılmırdı. Dərvish zümzümə edir, kafırların üstünə gedən igid pəhləvanlara xoşbəxtlik və müvəffəqiyyət arzulayırdı. Bəzi əsgərlər dərvişin keşkülüne çörək və ya bir ovuc bugda atırdılar.

Gecə düşəndə şəhərin ətrafında minlərlə tonqal alovlandı. Qurban dərvişin ardınca gedərək alçaq evlərin yanına gəlib çıxdı. Buradan yeknəsəq “hu, hu, hu, hu-u!” səsləri gəlirdi. Bura “xangah”, dərvişlərin yaşadıqları yer idi. İçəridə çoxlu adam var idi. Onlar xəstəlikləri üçün dərvişlərdən şəfa diləyir və qarşidakı müharibədən sağ çıxməq üçün onlara dua oxutdururdular. Dərvişlər cadu edir, dua oxuyur, müqəddəs yazılı kağız parçalarını müştorilərə verirdilər.

Qurban mədyanı hasarın yanında bağladı, tonqalların ətrafinı dolaşaraq. Kürən və qara eşşək üçün yer tökülmüş samandan yiğdi. Dərvish isə ona çörək və xaşıl verdi.

“İgidi yol doyuzdur”, – deye Qurban xatırladı. Qurban, atın cilovunu qoluna dolayaraq bütün gecəni yatmadı. Tonqal başında deyirdiler ki, indi axsaq ve pis atlara da yaxşı pul verirlər, çünki hamı Buxaradan uzaqlaşmaq. İran dağlarına və Hindistana getmək isteyir. Naməlum kafirlər ora gedib çıxa bilməzlər.

Səhərə yaxın Qurban elə bərk yuxuya getdi ki, Kürənin cilovunu kəsib onu necə apardıqlarından xəbər tuta bilmədi.

Dərviş bunu görək dilləndi:

– Deyirlər, müqəddəs mühəribəyə gedən əsgərin atını alıb qaçan həyəsiz oğrunu Allah bələya düşər edir. Fəqət Allah hələlik mənə, zavallı Hacı Rəhimə bəla verib, çünki oğru mənim qoca eş-səyimi də aparıb. Özümüze ürək verək ki, biz indi bərəkətli Buxaranı gəzmək üçün çətinlik çəkməyəcəyik.

Qurban uzun nizəsini çiyinə alıb dərviş və onun cavan yoldaşı ilə şənli şəhəri – “Maarif səmasındakı parlaq ulduzu”, “bərəkətli Buxaranı” gəzməyə getdi.

Üç yolcu “bir-birinin dostluq qurşağından” yapışaraq ardı-arası kəsilmədən hərəkət edən izdihama qoşularaq Buxaranı dolaşmağa başladı.

Qədim zamanlarda tikilmiş, üstünü ot və tikan basmış, bəzi yerləri isə uçub tökülmüş hündür divarların on bir darvazası var idi. Tacir karvanları həmin darvazalar vasitəsilə islamın bu möhkəm dayağından dünyanın bütün ölkələri ilə bağlayırdılar.

Birinci darvazanın qarşısına böyük bir izdiham toplaşmışdı. Keşikçilər gəlib-gedənləri dindirir və hamiya bu çağırış ilə müraciət edirdilər:

– Şəhərin möhkəmləndirilməsi üçün, əsgərlərin yemeyi üçün, qılınc düzəltmək üçün nəzir verin! Qoy əliniz xəsislikdən esməsin, qoy səxavətiniz dolu pul kisələrinizin ağızını açın!

Qoca üləmalar meşin çantalar ilə camaatin arasında dolaşaraq tələb edirdilər ki, hər kəs müqəddəs vətənin müdafiəsi üçün nəzir versin.

Darvazaları keçən kimi dükanlar başlayırdı. Hər cür mallar satılan dükanlar bir-birinin yanına düzülərək uzanıb gedirdi. Tacirlər bu gün hansı şeyin daha çox işə getdiyini bilərək, ucuz, yol üçün möhkəm olan parçalarını və ya yolda yatmaq üçün əlverişli olan yaxşı toxunmuş keçələrini, ya da gec xarab olan ballı qoğallarını tərifleyirdilər.



Öz uşaqları və ev şeyləri ilə etraf kəndlərdən qaçıb gələn, ev və sığınacaq axtaran həyəcanlı adamlar hər yerdə dəstə-dəstə gəzirdilər.

Şəhərin etrafını, şəhərin içi – Şəhəristandan ayıran ikinci divarın ağır qapılardan keçərək, üç yolcu izdihamlı küçədən dönüb məscid və mədrəsələrin hündür, tağlı qapıları ilə əhatə olunmuş sakit meydana çıxdı. Bu məscid və mədrəsələrdə bir neçə min gənc və əldən düşmüş köhnə şagird oxuyurdu. Onların arzusu dini ərəb kitablarındakı hikmətlərə çatmaq və bir neçə illik əmək və məhrumiyyətdən sonra kiçik məscidlərin imamı olmaq idi.

Bu meydanda camaat namazı qılırdılar: quranın sətirleri kimi düzülmüş namaz qılanlar hərəkətsiz dayanaraq ağsaqqallı, əzəmətli imamın hərəkətlərini izleyirdilər. İmam diz çöküb alını yerə qoynanda və ya əllərini qulaqlarının yanına aparanda, bir neçə min müsəlman imamın ardınca onun hərəkətlərini təkrar edirdi. Ancaq yatıb-duran, saysız-hesabsız adamların bədənenin xışltısı eşidilirdi. Bu xışltı külək kimi meydانın tava daşları üzərindən keçib gedirdi.

Namaz qurtaran kimi quyuğu qırmızı rənglə boyanmış kəhər atı hündür məscidin pillələri altına getirdilər. Atın al rəngli mexmər çulu qızılı sapları tikilmişdi.


Hündürboylu, qara saqqallı şah məsciddən çıxdı. Başına qoyduğu ağappaq çalmasının üstündəki almazlar par-par parıldayırdı.

Xarəzm şahı camaata müraciət etdi:

– Bütün müsəlmanlar bir xalqdır. Bizim ən yaxşı dayağımız iti qılıncdır. Peyğəmbər müsəlmanlar barəsində belə demişdir: “Ey islamın əsgərləri, mən sizi dünyanın ən gözəl məxluqu kimi xəlq eləmişəm və bütün müsəlmanları yerlərdə və göylərdə nə varsa, hamisinin hökmərən təyin etmişəm”. Müsəlmanlar bütün dünyanın hökmədarları olmalıdır, buna görə də heç nədən qorxmayıñ! Lakin müqəddəs kitab biza həm də deyir: “Allah öz bəndəsinə mərhəmeti yalnız öz seyinə görə verir”... Buna görə də düşməni məhv etmək üçün qeyret göstərməlisiniz. Məgər öz canını peyğəmbərin yanında qoyan müsəlmanların qəzəbi qarşısında dayanan tapıları?! Harada düşmənə rast gəlsəniz, onu məhv edin və qovun! Qəzəblı ulu Allah, kafirlərə qalib gəlməkdə biza kömək elə!

– Kafirləri qırın! Kafirləri qovun! -- deye izdiham çığırıldı.

Xarəzm şahı qırmızı quyuqlu kəhər atına minib daha bir neçə söz dedi:



– Bizim məqsədimiz, size ağılı məsləhət verməkdir ki, bunu da elədik. Biz Səmərqəndə gedirik ki, artıq Tyan-Şanın qarlı aşırılarından düşməye başlayan kafirlərin qabağına çıxaq. Ancaq onların işi yamandır! Düşmənlər bizim igid əsgərlərimizin cərgələri qarşısında özlərinə qəbir qaziyacaqlar.. Sizi Allaha tapşırırıq!

– Var olsun əsgər Məhəmməd! Yaşasın kafirlərin qənimi olan Xarəzm şahı! – deyə izdiham çıxıraraq şaha və onun bərbəzəkli qıpçaq mühafizəçilərinə yol verirdi. – Bizim pənahımız təkcə sənsən!

Dördüncü fasil

ƏSGƏRİN PƏNAHI ONUN İTİ QILINCIDIR

Buxaradan çıxaraq Xarəzm şahı Məhəmməd qəfildən atının başını qaytardı. O, Səmərqəndə gedən böyük yola tərəf yox, cənuba, Kəlifə tərəf döndü. Üzünü ipək yaylıqla örtərək o, dinməzçə gedir, atını gah yorta-yorta, gah da çaparaq sürürdü, bütün əyanlar da ondan geni qalmayaraq şahın ardına gedirdiler. Rast gələn yolçular yoldan kənara, arxin içini atılırdılar. Onlar üzü üstə düşərək, sanki dəhşətli İblis tərəfindən qovularaq çapa-çapa gedən min nəfər at-hiya təəccübə baxırdılar.

Baş vəzir nahaq yerə padşahın oğlu Cəlaləddinə deyirdi ki, hökmədar görünür yolu səhv salıb. Cəlaləddin qayğısızlıqla cavab verirdi:

– Mənə dəxli yoxdur! Mən atamın ardına gedirəm, lap istəyir padşah özünü cəhənnəmin odlu ağızına atısm.

– Bu nə bağdır? – deyə Xarəzm şahı birdən soruşdu və ağız köpüklenmiş kehər atını saxladı. O, qırımcı ilə divarın üstündəki əyri qüllələri göstərdi. Divarın o tərəfindən uca qovaq ağacları görünürdü.

– Bu, Teymur Məlik xanın ov malikanəsidir. Onun yaxşı köhnə bağlı var, içərisində nadir heyvanlar saxlanır.

Məhəmməd:

– Mən bunların hamısını görmək isteyirəm! – dedi. – Bəs niyə burada cəsur Teymur Məlik gözüme dəymir?

– Xocənt qoşunlarının başında durmaq barədə sənin əmrini alan gün oraya çapdı.

– Tərs! Mən ona tələsməyi əmr etməmişdim. İndi onsuz dari-xıram...

Yüz mühafizəçi hazırlıq görmək üçün irəli cumdular. Məhəmməd qızığın atın cilovunu çekerək yavaş-yavaş onu malikanəyə tərəf sürdü. Ağır darvazalar açıldı. Xidmetçilər həyətdə o yana-bu yana qəçişirdilar. Onlar açarları səsləndirərək uzun eyvana çıxan qapıları açırdılar. Qullar arpa dolu kisələri sürüyür və qucaq-qucaq quru ot daşıyırlar. Atlar yaxın kendlərə çapib oradan zəbt etdikləri kök qoyunları yəhərin üstündə aşıraraq geri qayıtdılar. Səyyar aşpzalar ocaq qalayıb yemək hazırlamağa başladılar.

Şah nərdivanla bağın hasarı yanındaki balaca köşkə qalxdı. Cəlaləddin və malikanənin qoca eşik ağası onun ardınca çıxdılar.

Köşkdən hələ çılpaq, yarpaqsız bağ aydın görünürdü. Bir neçə dağkeçisi çəməndə uzanaraq günəşin altında qızınırdu. Uzun buyuzlu təkə qulaqlarını şəkleyərək keçilərin yanında dayanmışdı.

– Orada, bağın dərinliklərində çoşqaları ilə iki çöl donuzu var, – deyə eşiğası izah etdi. – Qəfəsde də dağlardan tutulub getirilmiş çox qəzəbli iki qaplan saxlanılır. Mənim igid ağam Teymur Məlik qaplanların, çöl donuzlarını və keçiləri qabağına qatıb qovmaqlarına bu köşkdən tamaşa etməyi çox xoşlayır, hərdən bir ov etmək üçün özü də bağa enir. O, bir oxla heyvanı vurub öldürməyi bacarıır, özü də əvvəlcə oxun hansı yerə dəyəcəyini xəber verir.

Şah qışqabağını sallayaraq:

– Get! – dedi.

O, oğlu ilə ikilikdə qalıb piçilti ilə dedi:

– Mən narahatam. Bir vaxtda üç tərəfdən çapar gəlib. Hər tərəfdən qara buludlar irətiləyir.

– Müharibə belə olar da! – deyə Cəlaləddin qayğısızlıqla dil-ləndi.

– Birinci çapar xəber getirib ki, sarı pələng Çingiz xan Otrarı almışdır və İnalçık Qahir xanı tutub, intiqamdan doymaqla üçün əridilmiş gümüşü onun gözlerinə və qulaqlarına tökməyi əmr etmişdir. İndi Çingiz xan bura gelir və məni axtarır.

– Qoy gəlsin! Biz də onu gözləyirik.

– Sən həttə dəhşətli bəla gələndə də qayğızsın!

– Bizim bu qədər qoşunumuz var, niyə qorxaq.

– İkinci çapar cənubdan xəber getirib. And içir ki, tatar süvari-lərini görüb.

- Yəqin kiçik bir dəstədir. Yoxsa indi, ilk baharda, böyük qoşun qar basmış dağ keçidlərində toləf olar.
 - Lakin tatar dəstəsi dağlardan düşüb Hindistan tərəfə geri çəkilmək üçün yolumuzu da kəsə bilər.
 - Niye biz oraya çəkilməliyik?
 - Daha bir xəbər var. Monqol süvarilərini Qızılqumda da görən olub.
 - On min türkmen atlısı düşməmin başını qatmaq üçün qumlara göndərilib.
 - Bu türkmənlər monqolların qabağında dayana bilməzlər.
 - Əgər belədirse, onda Çingiz xan yaxın günlərdə Buxaranın darvazaları qarşısında görünə bilər. Buna hazırlaşmalı olacaqıq.
 - Bəlkə qırmızısaqqal vəhşi artıq Buxaraya yaxınlaşır, onun dəstələri də ətraftı dolaşaraq bizi axtarırlar. Buradan tez çıxıb getməliyik!.. – Məhəmməd burnunun altında bu sözləri deyərək bağın kolları arasından hücum gözləyirmiş kimi ətrafa göz gəzdirdi.
- Calaləddin susurdu.
- Niye cavab vermirson?
 - Sən məni ağılsız hesab edirsən. Mon daha nə deye bilərəm?
 - Əmr edirəm ki, danışasan.
 - Onda danışacağam, istəyirsən əfv et, istəyirsənse boynumu vurdur. Əger lənətə gəlmİŞ Çingiz xan bura çapırsa, onda bizim qoşunlar şəhərlərin hündür divarları arxasında gizlənməməli, onu axtarıb tapmalıdır. Mənlə olsa bütün qıpçaq xanlarını çölə qovub çıxardardım. Onlar fağır kəndlilərin dərisini soymaqda igiddirlər, mühəribənin bu çağında isə yarpaq kimi əsirlər. Mənlə olsa ölüm hədəsi ilə onlara şəhərlərin darvazalarından içəri girməyi qadağan edərdim. Əsgərin dayağı onun iti qılıncı və davamlı atıdır. Sarı pələng bura gəlir? Daha yaxşı. Deməli, biz artıq onun yolunu tanıyalıq. Atları döndərib onun izi ilə getmək, onun dabanlarını dalamaq, yolunu kəsmək, hər tərəfdən hücum edib dəvələrini vurmaq, onun kürən dərisini didiştirmək lazımdır. Səmərqəndin divarları arxasında yüz min atının gizlənməsinin nə faydası ola bilər? Onlar ancaq qoyunları yeməyi bacarırlar, gözəl atları isə gücdən düşür...
 - Sən öz atanın əmrinə qarşı çıxırsan? Mən bunu çıxdan hiss edirdim. Sən mənim ölümümü gözləyirsən.
- Calaləddin gözlərini aşağı dikdi və kədərlə dilləndi:

— Bu belə deyil. Dünyanın lərzəyə gəldiyi çətin anlarda mən səni qoyub getmərəm. Fəqət, and olsun sənin sevimli İsgəndərinin xatirəsinə, mən ağılsızam ki, bu cür mütiyam və tərəddüdlə hərəkət edirəm. Sənin bu qədər böyük qoşunun döyüş vəziyyəti tutmayacaqsə və sənin əlinin göstərişilə düşmən üzərinə atılmayacaqsə, onda bu qoşun nəyə lazımdır? Hündür divarlar nəyə lazımdır ki, onların arxasında bizim qadınlar və uşaqlar deyil, tir-tir əson, qadınların yorğanı altına giren silahlı pəhləvanlar gizlənir! Sən məni öldürə bilərsən, ancaq mən deyəni elə. Ata, gedək Səmərqəndə, oradan da...

— Ancaq İrana və ya Hindistana!..

— Yox! Bizim üçün ancaq iki yol var: igidcəsinə mübarizə etmək ya da sürgündə biabırcasına ölmək. Biz tatarlarla vuruşmaq üçün açıq meydana çıxarıq... Biz, ildırım zərbəsi kimi iti, gecə kölgəsi kimi ələdüşməz olacaqıq... Sən böyük sərkərdə kimi şöhrət qazanacaqsan! Yubanma, hərəket elə!

Şah almaz üzük taxdıgı barmaqını yuxarı qaldırıb qürurla dedi:

— Sən sərkərdə deyilsən, sən cəsur əsgərsən, sən bəlkə də dəli kimi düşmənlərin üstüne atılan bir neçə min igid əsgərin başçısı ola bilərsən... Ancaq mən igidcəsinə, fəqat düşünülməmiş hərəkət edə bilmerəm. Mən hər şeyi düşünməli, hər şeyi götür-qoy etməliyim. Mən başqa cür qöt etmişəm. Mən səninlə Kəlifə gedəcəyəm və orada biz Ceyhun çayının keçidlərini qoruyacaqıq.

— Bəs bizim doğma vətənimizi atacaqsan? Onda xalq bütün Xərəzm şahları nəslinə lənətlər yağıdıranda haqlı olacaq. Çünkü biz ondan ancaq vergi qopartmağı bacarmışıq, təhlükəli gündə isə onu tatarların çənginə atmışıq.

— İranda mən təzə, böyük bir qoşun toplaram.

— Yox, padşah! İndi əlindəki qüvvələr ilə hərəkət etmək lazımdır. Sənin öz qoşunun divarlarının arxasında gizlənərək sərkərdəsiz qaldığı halda, başqa qoşuna telim vermək gec olar. Qoşunu iyirmi il hazırlayırlar ki, bir gündə qələbə çala bilsin. Gedək Səmərqəndə! Mən adı bir əsgər kimi səninlə yanaşı vuruşacağam!

— Yox, yox! Əmr edirəm. Bəlkə gedib orada təzə qoşun toplayasan. Xoşbəxtlik məndən üz döndərib.

— Xoşbəxtlik? — deyə Cəlaləddin qəzeblə dilləndi. — Xoşbəxtlik nədir? Məgər igid adamdan da xoşbəxtlik üz döndərər? Xoşbəxtlikdən qaçmaq olmaz! Onun ardınca getmek, ona çatmaq, saçlarından

tutub onu öz dizinin altında saxlamaq lazımdır. Xoşbəxtlik bu cür qazanılır!

- Bəsdir! Sən həmişə dəlisov igid olaraq qalacaqsan! Sən böyük Xarəzmi bələdan qurtara bilmezsen...

Xarəzm şahı tələsik köşkdən düşüb, təngnəfəs halda və tələsik evin eyvanına təref getdi. Orada xalçaların üstündə yeməklərə dolu süfrə salmışdı. Şah orada namaz qılıb yeməyə başladı. Yemek arası yollar, keçidlər barədə soruşurdu, yeməyini qurtarmamış atları verməyi əmr etdi.

Beşinci fasil

TEYMUR MƏLİK ƏLƏ KEÇMİR

Çingiz xan oğlanları Uqedey və Caqatayı qoşunun bir hissəsilə Otrarda qoyub onlara dedi:

- Şəhərin valisi İnalçık Qahir xanı diri ələ keçirənə kimi Otar şəhərini mühasirə edəcəksiniz. Onu zəncirləyib yanına gətirərsiniz. O, ədəbsizə görünməmiş ölümü özüm təyin edəcəyem.

O, böyük oğlu Cuçiye Cend və Yengikənd şəhərlərini almağı əmr etdi. Xaqqan qoşunlarının qalanını müxtəlif tərəflərə göndərdi.

Çingiz xan Alaq noyonu beş min atlı ilə, qıpçaq dəstələrinin da-yandığı Benaket şəhərinə göndərdi. Üç günlük mühasirədən sonra əhali qocaları göndərərək aman istədi. Alaq noyon əmr etdi ki, bütün kişiler şəhərdən çıxıb çöldə əsgərlər ayrı, sənətkarlar ayrı və qalan camaat da ayrı sıraya düzülsünlər. Əsgərlər öz silahlarını göstərilən yere qoyub kənarə çekilən kimi monqollar onların hamisini topuz, qılinc və ox ilə qırdılar. Monqollar yerde qalan əsirlerin arasından en qüvvətli oğlanları seçib onları min-min, yüz-yüz və on-on bölüb üstündə öz rəislərini qoydular, mühasirə olunmuş şəhərlərin divarlarını sökmək və hücumu birinci keçmək üçün onları heyvan kimi irəli sürüb apardılar.

Yolda onlara başqa monqol və müttəfiq dəstələri də qoşuldu, beləliklə Alaq noyonun qoşunlarının sayı həştad minə çatdı. Onlar sulu və sürətli Seyhun çayı sahilindəki Xocənt şəhərinə yanaşdırılar.

Şəhər əhalisi qədim, hündür divarların möhkəmliyinə ümid bəsleyərək təslim olmaqdan imtina etdi.

Şəhərdəki qoşunların rəisi vəzifəsinə lap təzəcə herbi məharəti, igidiyyi, mətanəti və açıq ürəkli olması ilə şöhrət qazanmış Teymur Məlik təyin olunmuşdu. O, Seyhun çayının ortasında, çayın iki qola ayrıldığı yerdə hündür bir qala tikdirə bilmüşdi və oraya çoxlu silah, əhmənin yemek ehtiyatı yığmışdı. Monqollar tutduqları əsirləri de özləri ilə gətirmişdilər. Onlar qırımcı və qılinc zərbəsi ilə müselmanları Xocəntin divarlarına çıxmaga məcbur edirdilər. Şəhərin əhalisi öz xalqından olan qardaşları ilə vuruşmaq istəməyərək, müdafiəni dayandırmağı qarara aldılar.

Teymur Məlik bütün gəmiləri tutub min nəfər igid əsgər ilə çayı keçdi və adada möhkəmləndi. Xocəntin əhalisi isə məşhur şəxsləri monqolların yanına göndərib aman istədi və şəhərin qapılmasını açdı. Monqollar şəhəri o saat talan etdilər.

Monqollar qalanı daşatan vasitəsilə atəşə tutdular, lakin daşlar və oxlar istehkama gəlib çatmadı. Bunu görək monqollar Xocəntin bütün oğlanlarını şəhərdən qovub Benaget və başqa kəndlərdən yiğdiqları əsirləri de onlara qatdılar, çayın hər iki sahilinə əlli minə kimi adam topladılar. Monqollar əsirləri on-on, yüz-yüz bölrək onları qabaqlarına qatıb üç fərsahlıqdakı¹ yaxın dağa qovaraq çayın qabağını keşmək üçün daş daşımışa məcbur etdilər.

Bu vaxt Teymur Məlik on iki sal düzəltdi, atəsdən mühafizə olunmaq üçün onun üstünü yaş keçə və palçıqla örtdü. Yanlardan ox atmaq üçün deşikler qoyulmuşdu. Hər gün səbh vaxtı o, çayın hər sahilinə altı sal göndərirdi, onun döyüşçüləri monqollarla igid-cəsinə vuruşur, yanğın törədən monqol oxları isə sallara ziyan yetirə bilmirdi.

Teymur Məlik gecələr hücum düzəldir, yatmış monqolların üstünü qəfildən elə basqın edirdi ki, monqol qoşunu həmişə heyəcan içində olurdu.

Monqolları müşayiət edən činli mühəndislər yeni, daha uzaq-vuran maşınlar düzəlttilər. Daş və iri oxlar atan maşınlar Teymur Məlikin əsgərlərinə ağır təlefat verməyə başladı. İşinin ümidsiz olduğunu görən Teymur Məlik qaranlıq bir gecədə yetmiş gəmi və sal hazırlayıb şeyləri və əsgərləri bunlara yığıdı. Birdən bütün gəmilərdə

¹ 21 kilometre yaxın

tonqallar və məşəllər yandı və onlar odlu axın ilə sürətli çay aşağı üzməyə başladılar.

Monqol qoşunu hər iki sahil boyu onların ardına qaqıldı. Teymur Məlik qayıq və salları monqolların göründükleri tərəfə göndərirdi. Ox ilə onları qovaraq gəmiləri sürüb gedirdi. Benakətə yaxınlaşaraq bir zorbə ilə monqolların çayın eninə çəkdikləri zənciri qırıb sal və gəmiləri ötüb keçdilər.

Teymur Məlik çayda daha güclü səd olacağından ehtiyat edirdi. O, Bar Xalıq kəndi yaxınlığında böyük ilxılar gördü, sahile yanaşib əsgərləri atlara mindirərək çöla tərəf çapdı; monqollar onu izləməkdə idilər. Teymur Məlikin əsgərləri hərdənbir dayanıb vuruşaraq monqolları qovmali olurdular, sonra yenə irəliye cumurdular.

Heç kəs təslim olmaq istəmirdi, ancaq bəziləri gecə vaxtı monqol düşərgələrinin arasından keçərək xilas olurdular. Teymur Məlik bir neçə döyüşü ilə qalmışdı, lakin vuruşmaqdə, öz atının gücünə inanaraq çöla doğru getməkdə davam edirdi.

Teymur Məlikin axırıncı yoldaşları vurulduğdan və ox qabında cəmi üç ox qalandan sonra, onun ardına ancaq üç monqol çapıldı. O, ox ilə bir monqolun gözündən vurdu və o birilərinin üstünə atıldı. Onlar atlarının başını döndərib qaçıdlar.

Teymur Məlik ox qabındaki iki ox ilə qumtardakı quyunun üstünə gəlib çıxdı. Qara Xəncörin türkmənlərdən ibarət dəstəsi burada dayanmışdı. Onlar Teymur Məlikə təzə at verdilər və o, bu at ilə Xarezmə kimi getdi, orada Çingiz xan ilə yenə də müharibə etmək üçün hazırlıq görməyə başladı.


Altinci fasil

MONQOLLAR QUMLARIN İÇİNDƏN KEÇİRLƏR

*Bu mənfur xalq elə sürətlə gedir ki,
heç özü görməsa, inanmaz.*

Klavico, XV asr

Otrardakı yandırılmış binaların xarabalıqları tüstülənərkən və inadkar İnalçık xan qala bürçünə çökilərək divara çıxan monqollara şiddətli müqavimət göstərərkən, Çingiz xan doqquzquyuqlu ağ bayrağını qaldırıb öz dəstələrinə hücuma hazır olmayı emr etdi.



Çingiz xan oğlanlarını və baş herbi rəisleri yanına çağırıldı. Hami dövrə vurub böyük keçənin üstündə oturmuşdu. Onların hər biri hansı tərəfə və hansı şəhərə hərəkət etmək barədə əmr almışdı, lakin heç kəs cəsarət edib qəzəbli hökmardan soruşa bilmirdi ki, onun ağ bayrağı hansı tərəfə gedəcəkdir.


Çingiz xan dedi:

— Mən olmayanda, bütün qoşuna tədbirli Buqurci noyon başçılıq edəcək. Qabaq dəstələri, hückumda iti olan Cebe noyon və pusqu qurmaqdə təcrübəli olan Subutay aparacaqdır. Zəmilərdəki taxılı ayaqlamayım, yoxsa atlar üçün yeməyə heç bir şey qalmaz. Biz Məhəmməd şahı Buxara ilə Səmərqənd arasındaki düzən qarşılıyalarıq. Üç tərəfdən onun üstünə basqın edərik. Xarezm şahının əsas qüvvələrini məhv etdikdən sonra mən bütün müsəlman ölkələrinin hökmərdarı olacağam.

Ağ bayraqda məskən salmış, əsgərlərin hamisi Suldenin şərofi nə qımız içərək Çingiz xan atına mindi və qoşun hərəkət etdi. Dəstənin bir hissəsi Seyhun çayı boyunca yuxarı, bir hissəsi aşağı getdi, Çingiz xan isə karvan yolları ilə Qızılqumun dərinliklərinə doğru irəliliydi.

Gündüzlər fevral günüşi göz qamaşdıraraq adamı isındırır, gecələr isə gölməçələr donur və qırırlaraq uzanan ensiz gilli yol bərkivirdi. Qoşun səssiz irəliliyirdi, nə atların kişnəməsi, nə də silahların cingiltisi eşidilirdi, heç kəs mahni oxumağa cəsarət etmirdi. Dəstələr bir-birilə yanaşı gedirdilər. Qısa duruşlar edildi, əsgərlər yerde, atlın qabaq ayaqlarının yanında mürgüleyirdilər. Kəşfiyatçılar gecə vaxtı əllerində məşəl qabaqda çapırıldılar. Onlar təpələrin başına çıxaraq məşəl ilə işarə verirdilər ki, dəstələr yollarını azmasınlar və bir-birinə qarışmasınlar. Deyirdilər ki, düşmən müsəlman qoşunlarının arasında uzunayaq yorğ'a atlarda çapan türkmən süvariləri var. Onlar qaplan kimi təpələrin dalından çıxaraq səfləri yarır, qoşunu dəhşətə getirir, kəmənd atib tutduqları əsiləri arxalarınca sürüyərək eyni sürətlə de yoxa çıxırlar.

Əvvəlcə monqollar elə bilirdilər ki, onların qoşunu səhra ilə Xarezmin baş paytaxtı Ürgəncin üstünə gedir. İki gün yol gedərək Seyhunun bulanıq suları artıq dalda qaldığı zaman və günəş səhər arxadan yox, soldan çıxdığı vaxt, hamı başa düşdü ki, atlın başı qərba yox, cənuba – şənli Səmərqənd və Buxara şəhərlərinə tərəf çevrilmişdir. Çingiz xan qoşunun ortasında, qara, möhkəmayaqlı



yorğanın səməndatında gedirdi. Atın belindən qara qayış çekilmişdi. Bütün qoşun atını yortaraq "ayan" (tatarlar bunu "qurd yeri" adlandırırlar) gedirdi. Ulu xaqqan atının üstündə sakit və dinməzce oturaraq sol elile boş buraxılmış cilovu tutmuşdu; onun gözleri qıylmışdı, hərdən açılırdı, bilmək olmurdu ki, o, mürgüleyir, yoxsa qıylmış göz qapaqları arasından diqqətlə yaxına və uzağa baxır, hər şeyi görür və heç bir şeyi yaddan çıxarmır.

Cingiz xan bu yürüsdə gecikməyə heç vəchlə yol vermirdi, onun üçün çadır qurmurdular, o, qalın keçənin üstündə yatırıldı. Yamamışdan evvəl meşin papağını çıxarıb çalmasına qara samur xəzindən tikilmiş qulaqlı papaq qoyurdu. O, mürgüleyir, dörd sədəqətli mühafizəcisi ise fasilesiz olaraq onun yanında durur, keçə ilə xaqqanı küləkdən, yağışdan və qardan qoruyurdu.

Yedinci fəsil

MÜHASİRƏ OLUNMUŞ BUXARADA

Sərtlilik lazımlı vaxt yumşaqlıq göstərmək yersizdir. Yumşaqlıq göstərməklə düşməni dost edə bilməzsən, ancaq onun iştahasını artırarsan.

Sədi

Dəriş Hacı Rəhim, onun yanındakı oğlan Tuqan və Qurban Qızıq bütün günü Buxarani dolaşaraq yatmaq üçün özlərinə yer axtarırdılar. Axşama yaxın dükanların qapıları bərkdən örtüldü, camaat tələsik dağıllaraq küçələrdən çəkildi, hündür divarların arxasında gizləndi. Üç yolcu gecələmək üçün nahaq yere özlərinə yer axtarırırdılar, çünki hər yerde eyni cavabı eşidirdilər.

— Qonağımız çoxdur, başqa yere gedin!

Karvansara və aşxanaların da qapıları bağlandı. Burada, qacqınların arasında, darisqal yerdə oturub gecələmək üçün karvansara sahibləri bir ovuc dirham istəyirdilər. Qayda-qanuna nəzarət yetirən rəisler isə uzun dəyənəklərlə silahlansmış keşikçilər ilə küçələri gəzir, boş-boşuna küçələri dolaşan şübhəli adamları "cəza zirzəmisinə" atmaqla hədələyirdilər.

Nəhayət uzun dalanın başında, qala divarına söykənmiş yarımuçuq bir daxma tapdırılar. Qurban Qızıq evin yastı damına çıxmışı, çırrı və samanın içinde yatmayı təklif etdi. O, dama birinci çıxdı və köməkləşib öz yoldaşlarını da ora qaldırdı. Onlar bir-birinə sıxlılıb dərişin geniş xırqəsini üstlərinə çəkərək orada gizləndilər.

Gecə soyuq külək onları üzüdərək üstlərinə qar səpələdi. Şəhər hələ xeyli guruldadı, sonra yavaş-yavaş səs azaldı və nəhayət tamamilə kəsildi. İndi ancaq gecə gözətçilərinin səsi və şəhərin müxtəlif təreflərindeki gözətçi itlərin hürşməsi eşidilirdi.

Şəhəri gün, azançılar hündür, nazik minarələrin başından sübh namazına çağırarkən, üç dost şəhərin yüksək divarına qalxdılar. Həyecana və qorxuya düşmüş adamlar da ora tələsirdilər.

Şərq qapılarının qarşısındaki düzə, tək təpənin üstündə qəribə, böyük bir sarı xeymə görünürdü. Xeymənin etrafında topa-topa atlı dəstələri gəzisirdi. Ayrı-ayrı dəstələr də çöl ilə çaparaq şəhər divarının dövrəsinə dolanırdılar. Buxaralılar bu cür qəribə adamlar görməmişdilər; onların kiçik atları qəzəbləndirilmiş çöl donuzu sürütərələ cumur, hər tərəfə asanca dönür, yeni istiqamətə çapmaq üçün birdən dayanırdılar. Başlarındakı dəbilqələr və əyinlərindeki zirehin dəmir lövhələri gün altında parıldayırlar və toz içində aydın görünürdü. Yeni süvari dəstələri ciyinlərində kətmen və şüvül tutmuş bir neçə min kəndlini irəli qovurdu.

— Balaca atlara minmiş bu qəribə adamlar kimlədir? — deyə Qurban Qızıq soruşdu.

Qaşqabaqlı əsgər nizəsini yere vurub dedi:

— Niyə soruştursan? Məgər görmürsənmi, onlar bizimkiler deyil, müsəlmanlar deyil. Bu gelənlər yəcuc və məcudlardır, adamlar onları "tatarlar" adlandırır. O sarı xeymədə isə onların böyük xanı oturub biziə baxaraq gülür. Allah ona bəla versin! Qurban Qızıq dedi:

— Şəhərin darvazaları bağlanıb! Daha məni buraxmazlar! Mənim zavallı uşaqlarım nə edəcək? Bəlkə mən burada bir il oturmali oldum!

Qala divarının üstü ilə polad dəbilqəli və əynində gümüş kimi zirehli geyim olan böyük rəis gedirdi. Qurban əllərini sığasına qo'yub onun yanına qaçı, ətəyindən öpərək dedi:

— Böyük, igid bəy İnanç xan, məni tanıyırsanmı?

— Mən sənin muzdurun Qurban Qızıqam! Salam olsun sənə!

— Bəs niyə sən buradasan, öz dəstəndə deyilsən?

— Padşahın əmrilə kafırlarla vuruşmaq üçün Buxaradan buraya piyada gəlmisəm. Yolda madyanımı apardılar, — Allah oğrunu bəlaya düçər etsin!

İki gündür ki, burada rəisim olacaq yüzbaşımı axtarıram. Ancaq heç kəs mənimlə danışmaq belə istəmir. Əger padşahın yolunda başını qoymaq istəyən əsgərə heç kəs fikir vermirsa, onda bu yecuclar ilə kim vuruşacaq?

İnanç xan dedi:

— Mənim Qurban Qızıqım, belə cəsaretlə sözləri eşitdiyimə görə şadəm. Görürəm ki, qollarında güc var, tarlada çox zəhmət çəkdiyindən isə belin bükülmüşdür. Sən müharibədə böyük bahadır ola bilərsən. Mən səni öz dəstəmə götürürəm. Ardunca gəl.

Beləliklə, Qurban dərvişdən və onun yoldaşı Tuqandan ayrıldı.

Qurban, İnanç xan ilə meydana gəlib çıxdı. Burada atlar bağlanmışdı, ocaqlar tüstülenirdi, qazanlarda düyü bişirildi, quyrıq yanının iyi gelirdi. “Burada adamları ancaq ölümə göndərmirlər, həm də yedizdirirlər”, — deyə Qurban sevindi.

İnanç xan öz rəisini görərkən baş əyən hündürboylu, tutqun sıfətli və qara saqqallı türkmənə müraciət edərəkçııldı:

— Hey, çavuş¹ Oraz! İgid döyüşü Qurban Qızıq sənin dəstəndə olacaq. O, yaxşı əkinçi olduğu kimi, müharibədə də yaxşı igid olacaq.

— Ona at verim, yoxsa piyada vuruşacaq?

— Sən ona qılınc, at və nə lazımsa verərsən. Allah sizə kömək olsun! — İnanç xan getdi.

Çavuş Oraz on atlıya baxırdı. Onların hamısı ocağın yanında dövrə vurub oturmuşdu. Əlində iri taxta qasıq tutan bir əsgər Qurbanın salamını alıb dedi:

— Yaxşı ki, sən belə böyük nizə gətirmisən. Plov bişirmək üçün odunum çatmir. — O, Qurbanın ağır nizəsini götürüb balta ilə xırda-xırda doğradı və ocağın içini atdı.

Oraz:

— Bu da sənin atın, — dedi və Qurbanı başqa atlardan kənarda bağlanmış hündürboylu boz ayğırın yanına getirdi. — At çox qızğındır, odur ki, ona daldan yanaşma — öldürər! Ancaq baş tərəfdən yaxınlaş və o saat cilovundan tut. Lakin o sənə öyrəşər. Bir şey pisdir

ki, at cərgədə dayanmır, həmişə qabağa uçur, xüsusən çapanda. Buna görə də cilovunu buraxma, yoxsa döyüşdə birbaş səni tatarların üstünə aparar.

Qurban ehtiyatla ata yanaşdı. At onu görən kimi qulaqlarını qısdı, dişlerini xırıldatdı və şilləq atdı. “Allah, kömək ele”, — deyib Qurban ocağın yanına qayıtdı. Oraz ona köhnə, uzun bir qılınc, dəbanları əyilmiş sarı uzunboğaz çəkmə verdi və şam etməyə çağırıldı. Qurban indi hiss etdi ki, o da başqaları kimi həqiqətən igid əsgər olub.

Axşama yaxın bütün əsgərlər atlarına çoxlu arpa verdilər və xurcunlara çoxlu arpa tökdülər. Qurban da o cür elədi.

Çavuş Oraz:

— İndi qızığın iş başlayacaq! — dedi və sonra: — Atlanın, — deyə çığırıldı.

Hamı atına mindi. Qurban çətinliklə öz qızığın ayğırına atlandı və birlikdə Buxaranın dar küçələri ilə yola düzəldi.

Yanınca gedən əsgər:

— Hüküm olacaq, — dedi. — Bizdən görəsən çoxmu sağ qayıdacaq?

Dəstə şəhər qapılarının yanında ayaq saxladı. Bura meydan idi, başqa dəstələr də buraya toplaşındı. Meydana beş minə yaxın atlı yığışdı.

Dəstələrin başçıları İnanç xanın yanına gəldilər və o, onlara belə tapşırıq verdi:

— Biz, tatarların baş xəqanının olduğu sarı xeymənin üstüne cumarıq. Hamını qırın! Əsir tutmayın! Biz tatar düşərgəsinə çaxnaşma salarıq, başqa qoşunlarımız isə kafırların öhdəsindən asan gələr. Allah igidlərə köməkdir!

Ağır demir qapılar açıldı və atlılar şəhərdən çıxmaga başladılar. Qurban çölə çıxarkən ala-qaranlıqda irəli gedən atlıların kölgələrini, uzaqlarda isə tatar düşərgəsindən gələn saysız-hesabsız işıqları gördü. Atlar yortmağa başladı, sonra daha bərk çapmağa üz qoydular. Qurban saxlamağa çalışdığını boz ayğır gəmi dişinə alıb götürdü və tezliklə o biri döyüşülləri ötməyə başladı.

Beş min atlı qabağılmaz bir axın kimi tatar düşərgəsinə çapıldı, dəhşətli bağırtı ilə adamları yixaraq, ətrafa səpələnmiş yüksəklərin və yəhərlerin üstündən atlanaraq ocaqların arasına soxulurdu.

Tatarlar atlanıb hər tərəfə dağılışdır. Qurban ağır köhnə qılıncını oynadaraq çığırır və atlıların arasında çapırıldı; o, kimi isə vurdu,

¹ Çavuş — döyüşçü

kimi isə yıldı və çalışırdı ki, tatarların baş xamının sarı xeyməsinə çata bilsin.

Birdən gördü ki, bütün dəstələr tatarların üstüne yox, dönerək kənara çapır. Onun boz atı həmin athların dañınca götürüldü və Qurban Allaha yalvarındı ki, atı ilə bərabər arxa yixilmasın.

Atlar xeyli çapdı, sonra tədricən yeriməye başladı. Dəstə Buxaradan qərbə gedən böyük yol ilə addimlayırdı.

Athilar bütün gecəni rahat getdilər. Şəhər İnanç xan dayanmaq əmri verdi.

– Biz atlara bir az dinclik verək, sonra Ceyhun çayına kimi gedib o birisi sahilə keçərik, orada Xarəzm şahının qoşunları ilə birleşərik.

Bu vaxt ses-küy və tehlükəli bağırı eşidildi, uzaqda tatarlar göründü. Onlar dehşətli çığrı ile dincəlməkdə olan düşərgənin üstünə cumurdular. Buxara süvarileri özlerini güclə atlarına çatdırıbildilər, başlarını itirib döyüssüz kənara qaçıdlar, beləliklə də özlərini ölümün ağızına verdilər. Tatarlar, demək olar, bütün dəstəni qırıb məhv etdilər.

Şair demişdir: “Ölümden qorxan adam göylərə qalxmağa çalışsa belə, ölüm onu yaxalayacaqdır!”

Səkkizinci fasil

BUXARA DÖYÜSSÜZ TƏSLİM OLDU

*Kim əlində silah öz hovuzunu cəsarətlə
gorumursa, onun hovuzu dağılacaqdır. Kim ki,
başqalarına basqın etmir, onun özü alçalır.*

Ərab məsəli

İnanç xanın beş min döyüşcüsü “bərəketli Buxaramı” müdafiə etmək, əsgəri igidlilik göstərmək əvəzinə rüsvayçılıqla qaçıqdan sonra şəhərin bəylərdən, imamlardan, üləmələrdən və varlı tacirlərdən ibarət məşhur adamları böyük məscidə toplaşdırılar. Onlar xeyli danişdılqdan sonra belə qərara gəldilər.

– Əyilmiş baş öz həyatını mağrur başdan asan saxlaya bilər. Buna görə də gedək Çingiz xana biet edək.

Onlar deyirdilər:

– Adamlar hər yerdə adamdır! Tatar xanı bizim yalvarışımıza baxar, ağsaqqallara hörmət edər, “elm göylərindəki parlaq ulduz” kimi şöhrət qazanan qədim şəhərin təslim olmuş əhalisine, yəqin ki, mərhəmət gösterər.

Bəylər, imamlar, üləmələr və tacirlər ipək və zərxara xələtlərini geyib şəhərin on bir qapısının qızıl açarını gümüş məcməyiyyə qoyaraq dəstə ilə darvazadan çıxıb sarı xeyməyə tərəf üz qoydular. Xaqqanın baş mütərcimi o saat atın üstündə onlara yanaşdı. Qocalardan bir çoxu onu tanıdı. Əvvəller o, Ürgəncdə varlı tacir idi. Ləqəbi Yalvac olan Mahmud bir mütərcim kimi şöhrət qazanmışdı; çünki o, öz karvanları ilə uzun səyahətləri zamanı çoxlu əcnəbi dil öyrənmişdi.

Tanınmış qocalardan biri dedi:

– Bizim şəhərin qədim divarları o qədər möhkəm və hündürdür ki, onu ancaq bir illik mülhasırədən və var qüvvəni sərf edəndən sonra almaq olar. Buna görə də əhalini qan tökməkdən xilas etmək və ulu padşah Çingiz xanın igid qoşununa artıq bəla və itki verməmək üçün biz şəhəri döyüssüz təslim etməyi təklif edirik, o şərtlə ki, monqol hökmdarı təslim olanlara aman versin.

Mütərcim:

– Dayanın! – dedi. O, tələsmədən sarı xeyməyə tərəf getdi və yenə də tələsmədən qorkudan titrəyən qocaların yanına qayıtdı.

– Ağsaqqallar, qulaq asın, görün böyük xaqan nə dedi: “Divarın möhkəmliyi və alımmazlığı onun müdafiəçilərinin igidiyyinə və gücünə bərabərdir. Əgər siz döyüssüz təslim olursunuzsa, onda emr edirəm, qapıları açıb gözləyəsiniz”.

Tanınmış təkəbbürlü qocalar saqqallarından yapışdırılar, başlarını yrğalayıb bir-birinə baxdırılar. Ürəklərinə nə isə gəldi. Şəhər əhalisinin başına nə gələcəyini hiss etməyərək onlar təşvişlə şəhərə qayıtdılar.

Buxaranın qədim divarları elə hündür və möhkəm idi ki, dinc əhali bir neçə ay onu müdafiə edə bilərdi. Lakin həmin gün ancaq qorxaqların sözü eşidilirdi; mübarizə aparmağı tələb edən adamları isə ağılsız adlandırdılar.

Müdafiə rəisi və onunla qalan əsgərlər kafırlarə şəhər qapıları-nın açarlarını verən imamlara və tanınmış qocalara lənət yağıdırı-dilar. Onlar son nəfəsədək vuruşmağı qət etdilər və Şəhristanın ortasında ucalan kiçik qalaya çəkildilər.

Şəhərin on bir darvazası birdən açıldı və minlər tatar sürətlə şəhərin dar küçələrinə girməyə başladı. Onlar tam qayda ilə hər-kət edirdilər. Müxtəlif dəstələr ayrı-ayrı məhəllələri tuturdu.

Yastı damlara çıxmış əhali uzun yallı balaca atlara minmiş kosa əsgərlərə qorxu ilə baxırdı. Şəhəri tam süküt bürümüşdü. Ancaq uzunsifət, pirtlaşmış sarı tüklü, qırmızıgöz itlər şəhərə dolmuş na-məlum adamların kəskin iyini duyaraq qeyzle hürür və damdan-dama atılırdılar.

Monqol əsgərləri şəherin bütün əsas küçələrini tutandan sonra ağ atlardakı mühafizəçilərin dəstəsi göründü. Onların bədəni öz atları kimi dəmir zireh ilə örtülmüşdü.

O, Qızılqumdan uçub gələn şərq hökməri seçmə min atının arasında odlu sütun kimi göründü. İrəlidə pəhləvan cüssəli bir monqol gedirdi, əlində doqquzquyuqlu, dalgalanan böyük ağ bayraq aparırdı. Onun ardınca iki süvari yəhərlənməmiş, parlaq qara gözlü ağ atı gətirirdi. Sonra isə iri sinəli, sədə, dəri yəhəlti səməndində ulu xaqan gəlirdi. Əynində uzun, qara paltar var idi.

Qaşqabaqlı, iri bədənli və azca beli bükülmüş Çingiz xan qayışdan kəmər bağlamışdı, onun üstündən isə qara qınlı əyri qılinc asılmışdı. Peysərinə kimi çəkilmiş qara başlıq, burnunun üstünə sallanmış polad ox, qımlıdanmayan və tutqun sıfəti, uzun çatlaşmış saqqalı və yarımqapalı gözleri – bütün bunlar qeyri-adi idi və Xarəzm şahları-nın qızıl içinde itən və qiymətli daşlarla parlayan cah-cəlalına oxşamırdı.

Çingiz xan baş meydana gəldi. Onun mühafizəçiləri – athlər üç tərəfdən düz cərgələrlə dayanaraq irəli soxulan camaatı yaxına buraxmındılar. Şəhərin ali ruhani, mülki şəxsləri və tanınmış əhalisi hündür məscidin pillələri üstündə dayanmışdılar.

Monqol hökməri məscidə yaxınlaşanda bütün camaat, öz padşahi qarşısında etdiyi kimi, səmənd atın ayaqlarına düşdü. Ancaq bir neçə qoca üləma əllerini qurşaqlarının üstünə qoyaraq düz dayanmışdılar; Onlar öz alimliklərinə görə hökmərin qarşısında üzü üstə düşməkdən azad idilər.

Qocalardan biri nazik səslə:

– Var olsun padşah Çingiz xan! Yaşasın Şərqiñ guneş! – deyə çığırı və bütün camaat pərakəndə şəkildə onun çağırışına qoşuldı.

Çingiz xan gözlərini qıyaraq nəzərləri ilə məscid darvazasının hündürlüyüünü ölçüdü və atını qırmaclayaraq daş pillələrlə yuxarı sürdü.

Xaqan:

– Bu hündür ev şəhər valisinindir? – deyə soruşdu.

– Xeyr, bu Allahın evidir, – deyə imamlar cavab verdilər.

Mühafizəçiləri ilə əhatə olunmuş Çingiz xan atını sürərek məscidin içindəki bahalı, böyük xalçaların üstündən keçdi və adam boyundan hündür olan daş sütunun üstündə açılmış nəhəng quranın yanında atdan düşdü. Kiçik oğlu Tuli xan ilə birlikdə xaqan, adətən imamların moizə etdikləri minberin pillələri ilə bir neçə qədəm yu-xarı qalxdı. Ağ və yaşlı çalma qoymuş qocalar onun qarşısında toplaşaraq bərələ qalmış gözlerini onun sarı, cod saqqallı tutqun, ifadəsiz üzüne dikmişdilər. Onlar xalqların müdhiş qırıcılarından ya mərhəmet, ya da böyük qəzəb gözləyirdilər.

Çingiz xan barmağını qaldırıb qoca imamlardan birinin əmma-məsinə tərəf tutdu.

– O, başına niyə bu qədər parça dolayır?

Mütərcim qocadan xəbər aldı və xaqana izah etdi:

– Bu imam deyir ki, o, Ərebistana, Məkkəyə gedərək Allaha ibadət etmiş və peygəmbər Məhəmmədin qəbrini ziyarət etmişdir. Buna görə də o, belə böyük əmmamə qoyur.

Çingiz xan dedi:

– Bunun üçün heç yerə getmək lazım deyil. Allaha hər yerdə ibadət etmək olar.

İmamlar heyrətlə ağızlarını açaraq susdular. Çingiz xan davam etdi:

– Sizin padşahın dağ boyda cinayəti var. Onu cezalandırmaq üçün göylər məni ona belə və ölüm göndərib. Əmr edirik ki, bundan sonra heç kəs Məhəmməd şaha nə daldalanmağa bir yer, nə də bir ovuc un versin.

Çingiz xan daha iki pillə qalxdı və məscidin qapısında toplاشan əsgərlərini hayladı:

– Eşidin, mənim möglübədilməz əsgərlərim! Zəmilərin taxılı biçilmişdir, atlarımız üçün otlamağa yer yoxdur. Lakin burada anbarlar

taxıl ilə doludur və hamısı sizin üzünüzə açıqdır. Atlarınızın qarnını taxıl ilə doydurun!

Bütün meydanda monqolların çığırtısı eşidildi:

– Buxaranın anbarları bizim üçün açıqdır! Ulu xaqan əmr edir ki, atlarımıza taxıl yedirdik.

Çingiz xan minbərdən düşərək əmr etdi:

– Qoy bu qocaların hər birinə bir igid qoşulsun və qocalar heç bir şey gizlətmədən varlı evləri, taxıl anbarlarını, mal dükənlərini onlara göstərsinlər. Mirzələr varlı tacirlərin adlarını bu qocalardan öyrənib yazuşınlar və onlar Otrarda öldürülmüş tacirlərin əlindən alımmış bütün varidatı mənə qaytarsınlar. Qoy varıllar buraya yemək və içki gətirsinlər. Mənim də əsgərlərim doyunca yeyib-içsirlər, şənləşsinlər, oxuyub-oynasınlar. Buxaram zəbt etməyimi mən bu müsəlman Allahının evində bayram edəcəyəm.

Qocalar monqol əsgərləri ilə getdilər. Çox çəkmədən onlar dəvələrə yüklenmiş mis qazanlar, düyü kisələri, qoyun cəmdəkləri, bal, yağ və köhnə şərab doldurulmuş səhənglər ilə geri qayıtdılar.

Dogquzuncu fəsil

“KERULEN CÖLLƏRİ GÖZƏLDİR!”

Böyük məscidin qarşısındaki meydanda ocaqlar tüstülenirdi, qazanlarda quyrıq, düyü və doğranmış qoyun əti bişirdi.

Çingiz xan məscidin girəcəyindəki hündür meydançada ipək balışlara söykənərək oturmuşdu. Hərbi rəislər və mühafizəçilər onun ətrafına toplaşmışdılar. Bir tərəfdə Buxara sazandaları və şəhərin qocaları tərəfindən getirilmiş müxtəlif tayfalatın qızları cürbəcür aletlər, dəf və dumbul çalırdılar.

Meşhur imamlar və üləmələr monqol atlarının keşiyini çekir, heyvanların qabağına saman tökürdülər. Çingiz xanın mütərcimi Mahmud Yalvac xaqanın yaxınlığında oturub hamiya göz qoyurdu; onun arxasında keçmiş xidmətçilərindən olan üç mirzə bardaş qurub tez-tez rəngli kağız parçalarına sərəncamlar və ya monqol gözətçi məntəqələrindən keçmək üçün buraxılışlar yazırırdı.

Ayaqlarının üzünə kimi xez geymiş və üst-başı silah ilə dolu olan bir monqol oturanların arasından keçib Mahmud Yalvacın quşağına piçıldı:

– Mənim dəstəm iki adam tutub – biri şaman kimidir, şiş papaq qoyub, o biri də oğlanıdır. Biz onları öldürmək istəyəndə böyüyü bizim diildə dedi: “Bize toxunma! Mahmud Yalvac bizim atalığımızdır – anda”... Bize tapşırıblar ki, şamanlara və cadugərlərə aman verək, hem də o, sənin “andan”dır, buna görə də əmr etdim ki, hələlik onlara toxunmasınlar. Biz onları neyləyək?

– Onları bura getir!..

Monqol, Hacı Rəhim və Tuqanı gətirdi. Mahmud Yalvac əlinin hərəkəti ilə onlara xalının üstündə, mirzələrin yanında oturmağı işaretə elədi. Çingiz xan heç vaxt, hətta içki məclisində belə ağlıni itirməz və hər şeyi görərdi. Xaqqan nəzərləri ilə Mahmuda işaret etdi, o, yaxına gəldi.

– Kimdir bunlar?

– Sənin emrinlə səhradan keçərkən, quldurlar məni yaralayanda, bu adam məni xilas etdi. İndi mən onun halına qalmalıyam mı?

– Buna görə onu mükafatlandırmağa icazə verirəm. Başa sal görüm, nə üçün o, belə hündür papaq qoyur?

– O, müsəlman bılık axtarımı və şairidir. Həm də fırıfırı kimi fırlanıb həqiqəti söyləyir. Xalq belə adamlara hörmət edir və onlara nəzir verir.

– Qoy mənim qabağında fırlansın. Görüm müsəlmanlar necə oynayırlar.

Mahmud Yalvac öz yerinə qayıdır dərvişə dedi:

– Bizim hökmdar əmr edir ki, sən ona dərvişlərin necə fırlanıb oynamasını göstərəsən. Özün bilirsən ki, Çingiz xanın iradəsini yerinə yetirməsən, başını itirməli olacaqsan. Başla oynamaga, mən də çalacağam.

Hacı Rəhim çantasını, kasasını, kəşkülüünü və əsasını xalının üstünə qoydu. O, itaetlə alovlanan ocaqların arasındaki meydançaya çıxdı. O, Bağdad dərvişlərinin etdiyi kimi ayaq üstə durdu: qollarını açıb sağ ovucunu aşağı, sol ovucunu isə yuxarı tutdu. Dərviş bir neçə an gözlədi. Mahmud Yalvac tütekdə həzin bir mahni çaldı. Bu mahni gah uşağın hisqırıb ağlamasını, gah da zərd quşunun həyecanlı nałesini xatırladırdı. Sazandalar yavaş-yavaş dəf çalırdılar. Dərviş köhnə tapa daşlarının üzərində səssizcə sürüñərək meydançanı

dolaşdı, aynı zamanda əvvəlcə asta-asta, sonra isə sürətini artıraraq sırlanmağa başladı; onun uzun xırqesinin içi hava ilə dolaraq geniş açıldı. Tütək daha həzin və həyəcanlı çalır, hərdən, təkcə dəflər səsləndə o susur, yenə də nələ çəkməyə başlayırdı.

Nəhayət, dərviş fırfıra kimi bir yerdə sürətlə sırlanaraq üzü üstə yerə düşdü.

Nökerlər onu qaldırıb mirzələrin yanında oturdular. Çingiz xan dedi:

— Buxara rəqqasına bir piyalə şərab əta edirəm ki, ağılı başına gəlsin. Amma bizim monqol rəqqasları daha hündür tullanır, mahnını ucadan və şən oxuyurlar. İndi biz monqol müğənnilərini dinləmək isteyirik.

Xaqanın qabağındakı meydançaya iki monqol çıxdı, biri qoca, biri də cavan. Onlar bardaş qurub üzbəüz oturdular. Cavan monqol oxudu:

İlxidakı madyanlar yeri eşər, kişnəşər,
Bəslədiyi oylağı, yaşılı çölü düşünüb
Novcavanlar qəm yeyer, yaşı axıdar, ah çəkər,
Ana yurdı, vətəni, doğma eli düşünüb.

Dövrə vurub bir-birinin yanında sıx oturmuş bütün monqollar mahnının nəqaratını oxudular:

Ah, mənim var-dövlətim, ah, mənim şan-şöhrətim.

Qoca monqol öz növbəsində oxudu:

Atın eśl cəldiliyi yürüş çığı biliner –
Tepelerdən-düzlərdən quş tek sekib ötəndə.
İgidlərin hüneri döyüş çığı biliner.
Xanla gəzib dünyani zəferlərlə dönəndə.

Yenə bütün monqollar nəqaratı oxudular:

Ah, mənim var-dövlətim, ah, mənim şan-şöhrətim.

Gənc müğənni yenə oxudu:

Uzaq yolu yaxın edər qoçaq at,
At minməsen, menzilinə yetməzsən.
Onsuz bitmez yürüş, döyüş, ədavət,
Öz yurduna müjdə ilə getməzsən.

Monqollar yenə nəqaratı təkrar etdilər və qoca monqol oxudu:

Bahadırdır, ığidlər sərkərdəsi Çingiz xan,
Hər əmrinə hazırlıdır, bütün atlı-piyada.
Xeyir-dua verək, biz golin ona hər zaman,
Gören belə bahadır, tapıları dünəyada?

Monqollar:

— Çingiz xana eşq olsun! — deye çığırıldır.
— Bu gün kef çəkəcəyik! — deye hamı onlara səs verdi. Hamı fişqırıq çalmağa, səs-küy qaldırmağa və el vurmağa başladı.

Rəqs edənlər meydançanın ortasına geldilər və iki cergə olub üzbeüz dayandılar. Monqolların mahnısı və döflərin səsi ətrafi büründü, onlar yerlərində rəqs etməyə başladılar. Onlar ayı kimi mallaq aşır, ayaqlarını yerə vurur və ayaqlarını bir-birinə ilişdirirək qurşaq tutdular. Birdən onlar qılınclarından yapışb şölələnən ocaqların işığında hündürdən atılmağa və parıldayan polad qılınclarını oynatmağa başladılar.

Çingiz xan sarı cod saqqalını iri əlinə yiğaraq hərəkətsiz və dinməzçə oturmuş, qırılılmayan, od kimi alışan gözlerini oynayanlara dikmişdi.

Oyunlar və çığırılırlar kəsildi... Yeni xanəndə Çingiz xanın sevdiyi qəmli və təntənəli mahnını oxumağa başladı.

Gelin gətirək yada
Biz monqol çöllərini –
O geniş səhralan.
Yada salaq Ononu,
Bir de göy Kerulen!
Çayları, dəryaları.
Doxsan monqol oğlunu
Obalara od vurdu,
Nifaq saldı cahana.
Xanzadeler
Ölüm saçdı hər yana.
Çingiz xanın keçdiyi
Qırx səhra batdı qana:
“Vurun, rəhm etməyin
Qoca olsun, ya cavan!
Monqollara qui olsun,

Baş eysin gerek cahan".
Ordusuna Çingiz xan
Verdi həmin fermanı.
Gözü yaşlı qoydu o,
Milyon-milyon insanı.
Söyledi ordusuna:
"Sizi balla, şəkerlə
Bəsləyərəm bilin mən!
Paltar da tikdirərəm
Size zərif ipkəndən!
Amma birce şərtim var:
Bu dünyanın men gerek
Hökmdarı olam tek;
Baş eysin mənə şahlar!
Çapın-çapın atları
Mənzil həla uzaqdır.
Salam versin, baş eysin
Size bir-bir ölkələr,
Mənim bu qorxunc adım
Herbə size dayaqdır.
Çapın-çapın atları
Zağ-zağ əssin bütün yer.

Çingiz xan sevimli mahnisini dinleyərək yerində yurğalanır və xırıldılı səsi ilə astadan züzmüzmə edirdi. Gözlerinden axan iri damcılar cod saqqalının üstü ilə axıb töküldürdü. O, ətəyi ilə üzünü sildi və xanəndəyə bir qızıl dinar atdı. O, cəld dinarı qapıb üzü üstə düşərək yeri öpdü.

Çingiz xan dedi:

— Uzaq Kerulen haqqında mahni bağımı dağladı... Mən şənlənmək isteyirəm! Hey, Mahadud Yalvac! Əmr et, bu qızlar mənim üçün xoş mahnilar oxusunlar, məni nəşələndirsinlər!

— Hökmədar, bilirom sən hansı mahniları sevirsən, indi xanəndə qızları başa salaram... — Mahmud Yalvac ağır-agır və təşəxxüsle Buxara qadınlarına yanaşdı və onlarla piçıldı. O dedi: — Elə mahni oxuyun ki, balasını itirmiş canavar kimi ulayasınız, qoy qocalar da nələ çəksinlər... Yoxsa sizin yeni hökmədarınız elə qəzəblənər ki, siz başlarınız ilə birlikdə saçlarınızdan məhrum olarsınız.

Qadınlar ah-nalə çəkməyə başladılar, Mahmud Yalvac isə təşəxxüsle monqol hökmədarının yanındakı yerinə keçdi.

Qızların qarşısına göy çalma qoymuş və zolaqlı xələt geymiş bir oğlan çıxdı. O, qadınlara tərəf dönüb dedi: "Qorxmayın! Mən oxuya yaram!" O, temiz, incə ses ilə oxudu. Onun kədərli mahnisı susmuş meydani bürüdü. Ancaq ocaqların cıltltısı, atların finxurtası və dəflərin batıq səsi eşidilməkdə idi.

Şeir ölkəsi, şənlik yurdu bu sevimli gülüstan
Od içinde yanır, bu gün çəmənzərlər olur viran!
İndi burda hökmdardır xəz geyimli Çingiz xan,
Öz qanına boyandın sən, ey yaralı Xarezm.

Qızlar inilti ilə nəqarati oxudular.

Eşidilirdi, ancaq uşaqların, bir də ki, o, esir qadınlara acı, qəmli fəryadı.
Vay-y! Vay-y! Vay-y!

Qızların ardınca isə meydandakı qoca buxaralılar nələ ilə oxudular:

Ah, Xarezm! Ah, Xarezm!

Oğlan mahnisini davam etdirdi:

Qarlı dağdan sellər axdı, cuşa geldi Zərefşan,
Yandı evlər, tülstü qalxdı, neçə eldən-obadan.
Yetim uşaq, esir qadın etdi min cür ah-feqan,
Oğlanların herbə öldü, ey belə Xarezm!

Qızlar yenə nəqarati təkrar etdilər:

Eşidilirdi, ancaq uşaqların, bir də ki, o, esir qadınlara acı, qəmli fəryadı.
Vay-y! Vay-y! Vay-y!

Qoca buxaralılar yenə nələ ilə onlara qoşuldular:

Ah, Xarezm! Ah, Xarezm!

Xarezmilərdən təkcə biri, Mahmud Yalvac dinməzçə oturub qocaları soyuq və ehtiyatlı baxışları ilə süzürdü.

Hələ də zümzüme edən Çingiz xan soruşdu:

– Bu oğlan nə oxuyur? Bu qocalar niyə belə ulayırlar?

Mahmud Yalvac izah edərək dedi:

– Onlar sənin istədiyin kimi oxuyurlar. Bu mahnu ilə onlar süqut edən vətənləri üçün ağlayırlar. Bütün qocalar “Ah, Xarəzm!” deyə inildəyərək keçmiş şöhrətlərinin məhv olduğu üçün ağlayırlar..

Çingiz xanın tutqun üzü qırışdı, gülümşünürmüş kimi ağızı əyildi. Birdən o qəhqəhə çəkdi, elə bil böyük, qoca qoyun iti hürürdü. O, iri əllərini böyük qarına vurdu.

– Bax, bu mənim üçün şən mahnidır! Oğlan yaxşı ulayır, elə bil ağlayır. Ulu Çingiz xan gülerkən, qoy bütün cahan ağlasın! İtaət etməyən başı dizimin altına əyərkən, düşmənimin necə inildəməsinə, aman istəməsinə və göz yaşlarının ariq üzündən neçə tökülməsinə baxmaqdan xoşum gəlir...¹ Belə kədərli mahni xoşuma gəlir. Onu tez-tez eşitmək istəyirəm. Bu oğlan hardandır?

– Bu oğlan deyil, buxaralı qız Bint Zəngicadır. O, oxumağı və yazmağı yaxşı bacarıır, buna görə da elmlı mirzələr kimi çalma qoyur... O, şah salnaməçisinin xəttadı idi.

– Belə qız – nadir əsirdir! Qoy o, həmişə mənim məclislərimdə öz kədərli mahmisi oxusun, özü də bu vaxt bütün müsəlmanlar ağlasınlar, mən isə şənlənim! Biz əmr edirik ki, Buxarada əsir tutulmuş bütün qızlar mənim əsgərlərimə paylansın, bu qızı isə həmişə mənim yanımca aparın.

– Yerinə yetirilecək, ulu hökmədar!

Çingiz xan qalxdı. Ətrafda əyleşən bütün monqoltar da birdən ayaga durdular və içib qurtarmadıqları piyalələrin şerabını “qələbə allahının şərəfinə” yerə səpələdilər.

Çingiz xan:

– Mən yoluma davam edirəm, – dedi. – Atımı verin. Tahir xan bu şəhərdə vali qalacaq, hamı ona tabe olmalıdır.

Çingiz xan tonqalların şölesi və ayın zeif işığında iri sinəli səmənd atına mindi. Mühafizəçilər tonqalların arasından buxaralı qocaların saxladığı atlarının yanına qaçıdlar və bir neçə andan sonra süvari dəstəsi tava daşlarının üstü ilə addımlayaraq meydandan keçdi və qaranlıq küçəyə girdi.

¹ Rəşidəddin



I

XARƏZM ÜZƏRİNDƏ QASIRĞA

Birinci fəsil

SİLAHI ATANLARA AMAN YOXDUR!

Biz ya düşmənin başını daşa çalacaq, ya da onlar bizim bədənimizi şəhər divarlarından asacaqlar.

Qədim İran şerindən

Monqol ordusunda Çingiz xanın qoyduğu bir qayda var idi. Hər atlı on, yüz və min əsgərdən ibarət olan qoşun içinde öz yerini bilirdi; min nəfərdən ibarət olan döyüşçülər böyük dəstələrdo birləşərək sərkərdələrə təbe olurdular. Bu sərkərdələr qoşunun sağ və ya sol cinahı rəislərindən, hətta monqol xaqanın özündən əmrlər alırlıdalar.

Monqol atlıları zəngin, izdihamlı Buxara şəhərinin küçələrini tez tutdular. Vasitəçi rolunu oynayan buxaralı qocalar və əvvəllor monqol obaları ilə ticarət edən müsəlman tacifləri, indi isə mütərcimlik edən adamlar monqolların yanında idilər. Bu mütərcimlər qorkudan öz evlərində oturmuş əhaliyə şəhərin yeni hakiminin əmrini xəbər verirdilər. Şəhərin küçələrində isə qayda-qanuna nəzarət edən “qarovullar”¹ dayanmışdılar.

Monqollardan təyin edilmiş şəhər rəisi Tahir xan böyük məscidə olurdu. Çingiz xanın əmrinə əsasən Buxaranın bütün ağsaqqalları buraya çağrılmışdılar. Onlar şəhərin bütün zəngin adamlarının siyahısını təqdim etdilər. Xarezm şahının ordusu üçün hazırlanmış gizli silah anbarlarının yerini, həmçinin qiymətli mallar saxlanılan xüsusi anbarların və dükanların yerini monqollara göstərdilər.

¹ “Qarovul” sözü monqolların “xarau” və ya “xaraqu” sözündən götürülmüşdür, bu da qorumaq, mühafizə, zastava deməkdir.

Yüklənmiş dəvələr, atlar, arabalar şəhərin hər tərəfindən baş meydana doğru düzülüb gedirdi. Qorxuya düşmüş əhali kisolordə taxıl, qalaq-qalaq parça, geyim, xalça, qiymətli qab-qacaq, başqa ərzaq və mallar gətirildilət. Bunların hamısı məscidlərə yişildi. Bütün malların üçdə bir hissəsi monqol hökmədəri Çingiz xan üçün ayrıldı.

İşləmək bacarığı olan bütün əhali təslim olmaq istəməyən İxtiyar Quşluğunun çəkildiyi qalanı əhatə edən xəndəyi doldurmaq üçün oraya göndərilmişdi. İxtiyar Quşlu öz əsgərləri ilə təslim olmamaq və son nəfəsədək vuruşmaq qərarına gəlmisdilər. Qalanın müdafiəçiləri arasında başqa xanlar da, o cümlədən monqol pəhləvanı Qurxan da var idi. O, Çingiz xanın yanından qaçaraq Xarezm şahına quşluq etməye keçmişdi.

Monqollar minlərlə gənc və qoca buxaralının necə işlədiyinə, dərin xəndəyi torpaq və tırıqlarla necə doldurduqlarına nozarət edir və onları tələsdirdilər. İki gündən sonra qalanın hündür divarlarına yaxınlaşmaq olardı. Silahlanmış müdafiəçilər bu divarların üstündə keşik çəkirdilər.

Buxaralılar deyirdilər:

– Biz öz işimizi tez görüb qurtardıq. İndi görək monqollar bu hündür divarlara tez çıxa biləcəklərmi?

Monqolların əmrile Buxara dülğərləri çoxlu uzun nərdivan düzəldtilər. Bundan sonra monqollar camaatın üzərinə atılaraq onları qırımcılamağa başladılar.

– Nəyi gözlöyirsınız? Niyə baxırsınız? Nərdivanları qoyub, divarlara dırmaşın!

Buxaralılardan heç kəs kərpic atılan və qaynar su, həmçinin qaynar qətran tökülen divarlara yaxınlaşmağa cəsarət etmirdi.

Lakin monqollar qılınclarını sıyrıb atları ilə buxaralıları sıxışdırmağa başladılar və nehayət, onların təpəsini rəhimsizcəsinə qırmacladılar. Buxaralılar əlləri ilə başlarını tutaraq irəli qaçıdlar. Monqollar onları doğramaqdə, barmaqlarını və əllərini kəsməkdə idilər.

Mütərcimlər camaatı divara dırmaşmağa təhrik edirdilər.

Buxaralılardan bəziləri çığırıldı:

– Divara çıxməq da ölümdür, yerində durmaq da ölümdür! Gelin qalaya öz əsgərlərimizin yanına çıxaq, bəlkə onların bize rəhmi geldi, vuruşmaqdan el çəkdilər!

Buxaralılar nərdivanları götürüb divarlara söykoyır və yuxarı çıxa-çıxa çığırıldılar:

– Biz də sizin kimi müsəlməniq! Silahı qoyub təslim olun!

Yuxarıda dayanan əsgərlər nərdivanla çıxanları yaxına buraxır, sonra onları daş və ağaclarla vuraraq nərdivanları itələyib salırdılar. Onlar yuxarıdan çığırıldılar.

– Siz qorxaq itlərsiniz! Geri dönüb monqolları əzin! Baxın, biz din yolunda cahid kimi ölüruk, ancaq təslim olmuruz! Düşmənləre təslim olmayıñ!

Divarın üstündə dayanmış monqol pəhləvanı Urxan ağır daşları ataraq çığırıldı.

– Monqollar niyə bu müti qoyunların arxasında gizlənlər? Qoy əvvəlcə onlar ığidlik göstərsinlər! Bəs o, turşumus üz, qoca Çingiz xan, küren it, körpə yeyən han?

Urxan qılıncını sıyrıb ığidcəsinə vuruşurdu. Qılıncı sinandan sonra isə o, balta götürdü, monqollar onu ox ilə vurana kimi yuxarı çıxanları itələyib yerə saldı.

Nehayət, monqollar Çin daşatan maşınlarını gətirib çıxardılar. Onlar qalaya əski sarılmış və qətran çəkilmiş iri yanın oxlar və alışan madde doldurulmuş qablar atmağa başladılar. Qalada yanğınlar emələ gəldi.

Qalanın mühəsirəsi on iki gün davam etdi. Nehayət, bütün müdafiəçiləri öldürdükdən sonra monqollar qalaya gira bildilər və yaralanmış, həmçinin yanmış bir neçə əsgəri əsir götürdüler. Qalanı monqolların böyük hüzümündən cəmi dörd yüz adam müdafiə edirdi. Monqollar bunu öyrənəndə heyrat etdilər. Onlar öldürlər, ancaq təslim olmadılar. Əgər bütün əhali onlar kimi şəhərin hündür, möhkəm divarları arxasında inamlı dayansayırlar, monqollar qədim Buxaranı nə yarım ilə, nə də bir ilə ala bilerdilər və buxaralılar özləri özlərini saldıqları bu dəhşətli beləni görməzdilər.

Buxara əhalisi monqollar üçün getirdikləri hədiyyələr ilə məscidləri doldurduqdan sonra yeni əmər verildi:

“Bütün əhali arvadları və uşaqları ilə şəhərdən çöle çıxmalıdur-lar, bütün şəyələri evdə qoymalıdırlar, özləri ilə əyinlərindəkindən başqa heç bir şey götürməməlidirlər!”

Mütərcimlər onlara izah edirdilər:

– Heç bir şeyə görə narahat olmayın, hər yerdə gözətçilər qoymuşdur. Sizin şeyləriniz necə lazımdırsa, mühafizə olunacaq.

Sizi çöle ona görə çıxardırlar ki, bütün əhalini sayıb, siyahıya alınlar və sonra onlardan düzgün vergi yiğsinlar. Kim əmri yerinə yetirmeyib şəhərdə qalarsa, o, yerindəcə öldürüləcəkdir.

Buxaralılar səhər dəstə-dəstə şəhərdən çıxmaga başlıdlar. Atalar öz uşaqlarının əlindən tutmuşdular, arvadları isə körpələrini aparırlardılar. Hətta illərlə evlərinin küncündən çıxmayan, əldən düşmüş qoca və qarılar da bir-birinin ardınca sürünürdülər.

Mongol gözətçiləri bütün küçələri gəzərk qapıları döyür və çığırlırdılar.

— Dərhal! Xoşal!¹

Şəhərin əhalisi on bir darvazadan çıxb çöle yiğildi. Əhali üzük kimi şohori ohato etdi. Gözotçilər heç kəsi geri buraxmırıldılar.

Ancaq indi aydın oldu ki, “bərəkətlı Buxarada” nə qədər əhali yaşayırımsı. Buxaralılar monqollardan iki-üç dəfə artıq idilər.

Övvəlcə monqollar mütərcimlərlə birlikdə əhalinin durduğu yerləri gəzərk kimin sənətkar olduğunu və hansı peşəni bildiyini soruştular. Təcrübəli sənətkarları ayrıca dəstələre yiğdular. Sonra gənc və qüvvətli kişilər toplandı və atlılar tərəfindən əhatə edildi.

Nehayət, monqollar gözəl qadınları, qızları və uşaqları seçib camaatın içərisindən ayırdılar. Burada hamı başa düşdü ki, onlar öz qohumları ilə ayrırlırlar, görünür özü də həmişəlik qışqırıq və fəryad səsleri ucaldı, çaresiz qalmış adamların göz yaşları axdı.

Qassablar bazarda movuldayan inəkləri və ya yazıq-yazıq mələyən keçiləri etinasız seçib sallaqxanaya göndərdikləri kimi, Buxaranın yeni ağaları da camaati qamçı ilə döyərək boynuna kəmənd keçirir, atı çaparaq onları camaatın içərisindən çəkib çıxarırlırlar.

Monqollar camaati elə dəhşətə getirmişdilər ki, buxaralılar hətta müqavimət də göstərmirdilər.

Bozi orlər və atalar öz qızlarının və ya arvadlarının toz içinde monqolun ardınca süründüyünü görərək, dərd əlindən ağlını itirib onların üstüne atılır, yaxın adamlarını xilas etmeye çalışırlırlar. Lakin monqollar onları atların ayaqları altına alır və ya dəmir başlı ağaclar təpələrinə vuraraq yero sörirdilər.

Şəhərdən çıxarılmış buxaralılar arasında alımlar də var idi. Onlar uzun illəri mədrəsələrdə keçirmiş, öz şagirdlərinə geniş biliklər

vermişdilər. Belə alımlərdən ikisi camaatin içərisində duraraq hər tərəfdə vəhşicəsinə tövədilən zoraklığı görüb dəhşətə gəlirdilər.

Onlardan birincisi dedi:

— Bu kafirlər məscidləri talan edir, müdrik kitabların vərəqlərini atalarının ayaqları altına alırlar. Onlar körpələri oğurlayıb öldürür, qızları öz atalarının gözü qarşısında zorlayırlar. Məgər mən buna döza biləremmi?

İkinci alım, şəhərdə məşhur olan Rüknəddin İmamzadə cavab verdi:

— Sus! Bu² Allahın qəzəbidir! Küləyin sovurduğu samanın danışması artıqdır!

Lakin qoca Rüknəddin sakitliyini və mütiliyini çox saxlaya bilmədi. Monqolların qadınlarla dözülməz rəftarını görən Rüknəddin və onun oğlu qadınların müdafiəsinə qalxdılar və oradaca da öldürülürlər. Bir çox başqalarının da taleyi belə oldu: öz ailolarının rüsvayçılığını və alçaldığını görən kişilər onların müdafiəsinə qalxır və monqolların ölümçül zərbələrindən məhv olurdular.

Bu, dehşətli gün idi. Bu gün ancaq qışqırıq, ölenlərin iniltisi, ataları, ərləri və qardaşları ilə həmişəlik ayrılan qadınların və uşaqların naəsi eşidilirdi. Kişilər bir şey etməkdən aciz idilər. Burada şairin sözleri yada düşdü: “Kim ki, qılıncın qara dəstəsindən möhkəm yapışmaq istəmir, onun iti ucu ona tərəf döñəcəkdir”.

Monqollar əhalinin tərk etdiyi boş küçələrə qayıtdılar. Onlar evlərə girib talan etdikləri şeyləri atlara yükleyen kimi şəhər hər tərəfdən yanınağa başladı. Alovun dilləri və qara tüstü qədim Buxaranın üstünü alaraq günəşin qabağını kəsdi. Evlər taxta və palçıqdan tikildiyi üçün şəhər tezliklə böyük bir tonqala çevrildi. Yalnız böyük məscid və kərpicdən tikilmiş bəzi sarayların divarları dağlıb məhv olmadı.

Monqollar göye qalxan alovdan canlarını qurtarmaq üçün talan etdikləri şeyləri atıb şəhərdən qaçırdılar. Sonra bir çox iller şəhər his çəkmiş xarabalıq kimi qaldı. Burada ancaq bayquşlar və çapqallar gizlənirdi.

¹ Bu saat, tez olun ha!

SƏMƏRQƏNDİN AĞSAQQALLARI ŞƏHƏRİ SATDILAR

*Onlar qurban getdilər, sizi naşəya qurban.
Əlinizi boyayan hənə deyil, qandı, qan!*

Rza Tofiq

Çingiz xan Əjdaha ilinin ilk baharında (1220) Buxaradan Səmərqəndə hərəkət etdi. Qoşun Zərəfşanın hər iki sahili ilə irəliləyirdi. Bu dəfə təslim olanları çox sıxışdırmadan xaqan qapılarını monqolların üzünə bağlayan Seripul və Dəbusiya şəhərlərinin mühasirəsi üçün dəstələr qoyub keçdi.

Çingiz xan Səmərqəndə çatıb Xarəzm şahının şəhər kənarındaki "Göy sarayını" özünə düşərgə seçdi. Onun dörd oğlunun dəstələri və monqolların qırımcı ilə heyvan kimi qovduqları əşirlərin dostları buraya toplaşmağa başladılar. Bütün dəstələr şəhərin etrafında yerləşərək üzük qaşı kimi onu əhatə etdiler.

Səmərqənd Xarəzm şəhərlərinin hamisindən çox möhkəmləndirilmişdi. Hündür və enli qədim divarların demir darvazaları və onların üstündə qüllələrin mazgalları var idi. Şəhəri yüz on min əsgər müdafiə edirdi. Onlardan altmış mini türk dillərində danışırdı. Bunların da əksəriyyəti qıpçaqlar idi. Qoşunun qalanı isə taciklərdən, qurlardan, qarakitaylardan və başqa tayfalardan ibarət idi. Bir də dəhşətli görkəmi olan iyirmi döyük fili var idi; Xarəzm şahı onların köməyinə çox inanırdı. Bundan başqa sənətkarlardan və qullardan ibarət olan dinc əhalidən böyük bir könülli qoşun yığmaq olardı.

Ögər Səmərqəndin mühafizəsi Qahir xan və ya Teymur Məlik kimi sinanmış və igid sərkərdələrə tapşırılsaydı, şəhər xeyli, bir ilə kimi, ərzaq ehtiyatları qurtarana kimi davam getirə bilərdi. Lakin Xarəzm şahı Səmərqənd şəhərinin baş reisliyinə heç vaxt sərkərdəlik etməyən öz dayısını, anası məlike Türkən xatunun qardaşı İovğa Tuqay xanı təyin etdi.

Çingiz xan iki gün şəhərin etrafını gəzərək divarları, səngərləri, ağzına kimi su ilə doldurulmuş derin xəndəkləri nəzərdən keçirdi;

o, zəif mühafizə olan yerləri axtarır və hücum etmək planını düşüdü.

Öz həqiqi qüvvələrini gizli saxlamaq və mühasirə olunmuş şəhəri qorxutmaq üçün monqollar əsirleri də döyük qaydasında düzdülər, hər on nəfərə bayraq verdilər. Səmərqəndin əhalisinə uzaqdan elə gəlirdi ki, şəhər düşmənin saysız-hesabsız qoşunu tərəfindən mühasirə edilmişdir.

Türk hərbi rəisleri Alp Ər xan, Siyunc xan və Balan xan özlərinin qıpçaq dəstələri ilə şəhər darvazalarından çıxıb monqolların üstünə basqın etdilər. Şiddətli vuruşma başlandı. Müselmanlar bir neçə monqol əsir tutular da, özləri min nəfərə qədər itirib qalanın içine çəkildilər.

O biri gün qıpçaq əsgərləri şəhərdən çıxmak istəmədilər. Səmərqənd əhalisindən olan könüllülər qəfildən hücuma keçdilər. Monqollar, hiylə işlədib qaçmağa üz qoydular. Səmərqəndlilər onların ardınca gedərək mühasirəyə düşdülər. Pusquda duran əsgərlər hər tərəfdən onların üstünə hücum etdilər, geri çəkilmək yollarını kəsdilər və demək olar ki, hamisini qırıb tökdülər. Şəhərə çox az adam qayıtdı.

Üçüncü günün şəhəri Çingiz xan atına minib Səmərqəndin almamasına özü rəhbərlik etdi. Bütün qoşunlarını o, divarların etrafına və darvazaların qarşısına düzdü. Monqollar şəhərdən çıxanlara basqın edir, iri, uzaqvuran taram yaylardan atılan oxlarla onları məhv edirdilər; onlar igidlərlə bütün günü, axşama kimi vuruşdular. Sonra hər iki tərəf öz düşərgesinə qayıtdı.

Həmin gecə Səmərqəndin ən adlı-sənli adamları - baş qazı, şeyxüislam və məscidlərin qocaman imamları müşavirə edib sözsüz təslim olmayı qərara aldılar. Şəhər onlar şəhərdən çıxıb xaqanın düşərgesinə tərəf yönəldilər. Onlar, mühasirə olunmuş şəhərə mərhəmət göstərməyi monqol hökmdarından xahiş etmək isteyirdilər. Çingiz xan "onlara öz qəzəbini saxlayacağını vəd etdi və evə getməyə icazə verdi". Elçilər sevincə şəhərə qayıtdılar. Bundan sonra qalaya çəkilən igidlər destəsi müstəsna olmaqla, bütün qoşunun rəisi Tuqay xanın başçılığı ilə qıpçaq xanları monqollara itaət etməyə tələsdirildər və təklif etdilər ki, onları öz sıralarına götürsünlər. Çingiz xan mərhəmətle gülümsəyərək buna da razı oldu.

Mühasirənin altıncı günü, səhər baş "namazgah qapıları" açıldı və monqollar Xarəzm şahının paytaxtına toxundular. Onlar əsirləri qovub gətirərək divarları sökməyi əmr etdilər.

Lakin Çingiz xanın şəhərə əziyyət verməyəcəyi barəsindəki vədinin əksinə olaraq, Səmərqəndin bütün kışilərini və qadınlarını yüz adamlıq dəstələre bölüb çöle qovdular və orada monqollar onları tərtəmiz soydular, başlarına müsibət gətirdilər. Ancaq xain baş qazı və şeyxülislamın göstərdikləri tək-tək adamlar salamat qaldılar. Monqollar onlara toxunmadılar.

Əhaliyə elan olundu ki, bütün əhali çöle çıxarılan zaman kim evdə qalmaq fikrinə düşsə, monqollara icazə verilib ki, onun qanını axıtsınlar. Bu əmrdən istifadə edərək monqollar dinc əhalidən xeyli adam qırıldılar.

Xarəzm şahının dayısı Tuqay xan başda olmaqla ofuz min əsgərdən ibarət olan qıpçaq qoşunu arvad və uşaqları ilə birlikdə düşmənlərə qulluq etmək üçün şəhərdən çıxdı. Monqollar onlara silahı yere qoymağt əmr etdilər və dedilər, ki, bunun əvəzində onlara monqol silahları verilecek. Onlar elan etdilər ki, qıpçaqlar Çingiz xana qulluq etməyə başlayarkən, onların siması monqol siması olmalıdır. Buna görə də onlar başlarını aypara şəklində ülgüclədiler. Düşərgə salmaq üçün monqollar onlara xüsusi bir vadı göstərdilər. Qıpçaqlar öz ədərlərini qurub ailələri ilə orada qaldılar. O biri gün monqollar qəsildən basqın edib onların hamisini qırıldılar və şeylərini apardılar. Sağ qalanlar məhv olan qıpçaqlar haqqında deyirdilər: "Onların nə vuruşmağa, nə də qaçmağa cəsarətləri çatdır".

Homin gecə qalaya çəkilmiş qarnizondan min igid atlı Alp Ər xanın başçılığı ilə yola düşdü. Onlar monqol qoşunlarının arasından igidliklə vurub keçdiłər və qaranlıqdan istifadə edərək gözdən yandılar. Sonra onlar Cəlaloddinin qoşunu ilə birləşdilər.

Qalada qalan müdafiəçilər də vuruşmaqdə idilər. Bunu görən monqollar, yatağı süni surətdə qurğusundan düzəldilmiş Cənkerdiz kanalının bəndlərini dağıtdılar. Su qalanın ətrafını basdı və divarları ovmağa başladı, monqollar qalanın ucan yerlərindən içəri girib rast gəldikləri adamların hamisini qırıldılar.

Öz yerlərinə, uzaq Mongolustana göndərmək üçün, monqollar çöle çıxarılmış əhalidən yaxşı sənətkarları seçib ayırdılar. Bu sənətkarlar isə aq kağız, zərxara, gümüşü ipək parçalar, yaylıqlar, aşilanmış dəri, qoşqu şeyləri, böyük mis qazanlar, gümüş və metal

qədəhələr, qayçı, iynə, silah, ox, ox qabı və bir çox başqa qiymətlı şeylər düzəltməkdə məşhur idilər. Ən yaxşı ustaların hamisi Çingiz xanın oğlanlarına və qohumlarına qul verildi və Mongolustana gəndərildi. Sonra bu ustalar orada xüsusi sənətkar obaları saldılar. Monqollar sonralar da dəfələrlə Səmərqənddən müxtəlif sənətkarları və gənc, qüvvətli işçiləri tutub apardılar, buna görə də Səmərqənd və onun ətrafi uzun zaman boş qaldı.

Səmərqənd qalası alınandan sonra Çingiz xan hər yeri yiğin-yığın meyitlə dolu olan şəhərin içindən keçdi və sonra şəhər ətrafindakı saraya qayıtdı. Sarayın kölgəli bağı monqol hökmədən dözə bilmədiyi istini bir az azaldırdı. Çürüyən meyitlərin dəhşətli üfunəti şəhərdə qalmağa imkan vermirdi və buna görə də əhali oradan qaçırdı.

Üçüncü fəsil

XARƏZM ŞAHI HEÇ YERDƏ RAHATLIQ TAPMIR

İnsan ruhdan düşəndə, onun atı da çapa bilmir.

Şərq məsəli

Monqollar Xarəzm torpaqlarını talan etdikləri zaman Məhməd şah çox uzaqda idi. O, balaca bir dəstə ilə Ceyhun çayı üstündəki Kəlif şəhərini tutaraq hadisələrin gedişini gözləyirdi.

O, deyirdi:

— Mənim məqsədim monqollara Ceyhun çayını keçməyə imkan verməməkdir. Tezliklə İranda böyük bir ordu toplayacağam, bundan sonra mənşür kaşifləri qovacağam.

Çayın içinə girən qayanın başında balaca qala ucaklırdı, onun ətrafına isə yasti daxmalar səpələnmişdi. Qədim daş divar əyri üzük kimi onu dövroyə alırdı.

Xarəzm şahı kədər və düşüncələr içinde burada qalırdı. Qalanın başında hemişə gözətçi durub növbə çəkir və şimal torofə baxırdı. Gecələr uzaq təpələrdə od yandımlırdı, gündüzlər isə tüstü sütunları düşmən qoşunlarının hərəkəti haqqında işarə verirdi.

Hərdən Məhəmməd, burnu yuxarı qalxmış yönəmsiz qayıqların yiğışlığı çay qırığına gəlirdi. Şah qayalı sahilərin sıxdığı tutqun, sürətlə axan sulara baxırdı. Onun qoşunlarının böyük bir hissəsi tədricən Ceyhunun o biri sahilinə keçirdi. Bu sahildəki təpələr üstündə qədim Kəlif şəhərinin tikililəri görünürdü. Bir vaxt məğlubedilməz İsgəndər Zülqərneyn və onun əsgərləri, içərisi hava ilə doldurulmuş keçi dərilerini sinələrinə bağlayaraq ensiz və iti çayı buradan keçmişlər.

Səmərqənd mühəsirə olunan kimi Xərəzm şahı iki dəfə oraya kömək göndərdi: bir dəfə on, o biri dəfə iyirmi min atlı, lakin hər iki dəstə paytaxta yaxınlaşmağa ürək etmədi və yenidən Kəlifə qayıtdı və izah etdi ki, Səmərqəndin süqutu hər saat gözlənilir və onların köməyinin əhəmiyyəti yoxdur.

Gecə vaxtı Buxaradan çıxan İnanç xan əzab çekmiş və yaralanmış iki yüz əsgəri ilə Kəlifə gəlib çıxdı. Tatarlar bu dəstəni Ceyhunun sahili ilə qovaraq, demək olar ki, hamını qırımsıdalar, ancaq bir az adam xilas ola bilmədi. Xilas olanların arasında Qurban Qızıq da var idi.

Buxaranın müdafiəsi üçün qoyulmuş böyük bir dəstənin heç bir fayda vermədən və şərəfsiz məhv olduğundan xəbər tutan Xərəzm şahı lap sarsıldı. Şah xeyli vaxt nə düşünə bildi, nə də bir sərəncam verdi. O, həmçinin hiss etdi ki, yaxınlıqdakı vilayətlərin xanları onun fermanlarını yerinə yetirməkdən boyun qaçırır və onun çağırışı ilə həzuruna gəlmirlər. Hər tərəfdən xəyanətkarlıq və Çingiz xanın tərəfinə keçmək barede xəbərlər verilirdi. Xərəzm şahı görürdü ki, onun qoymuğu qaydalar pozulur, onun hakimiyyətinin əsasları dağılır, sədaqət və mütilik toz kimi havaya uçurdu.

Xərəzm şahı Məhəmməd böyük qayığa mindi. Atlılar qızıl və qiymətli şeylər yiğilmiş ensiz dəri qutuları qayığa yükledilər və onun sevimli kəhər atını da ora mindirdilər. Qayıq doğma sahildən aytıldı. Su sürətlə axını ilə onu aşağı apardı, lakin kürəkçilər avar və paşalar ilə inadla işləyərək qayığı o biri sahile doğru yönəldirdilər.

İran sahilində sualtı qayalar olduğundan ağır qayıq ora yanaşa bilmirdi. Buna görə də vekil, avar çəkən uca boylu, ariq əsgərə əmr etdi ki, şahı qayıqdan sahile aparsın. O, hıqqıdaya-hıqqıdaya çox canlı olan Məhəmmədi çıynına götürdü, suyun içi ilə irəliləyib sahile çatdı.

Qayaların üstünə çıxarkən şah soruşdu:

– Adın nədir, hardansan?

– Əkinçiyəm, adım muzdur Qurban Qızıqdır. Ailəmi bir tike yerde qoyub gəlmisəm. O, torpağı mənə İnanc xan icarəyə verir. Buxaradan qaçandan sonra men də canımı onunla birlikdə qurtardım. O gecə, hücum edərkən men tatar xanının sarı xeyməsinin qabağına gedib çıxdım, istədim ki, onu vurub öldürüm, amma nədənse bizim atlılar qorxdular və atlarını Ceyhun çayına təref döndərdilər. Menim boz ayğırım da dəli kimi onlarım ardınca götürüldü. Sonra isə biz ayaqlarımızı dalımızca güclə sürüməyə başladıq.

– Bəs nə üçün sənə oyunbaz Qurban deyirlər? – deyə şah soruşdu. – Görkəmindən heç də oyunbaza oxşamırsan.

– Məni ona görə oyunbaz Qurban çağırırlar ki, bədbəxtlikdən həmişə həqiqəti söyləyirəm, ancaq həmişə də yersiz düşür. Heç vaxt bilmirəm, nəyi demək olar, nəyi demək olmaz. Buna görə məni “oyunbaz” çağırırlar və çox vaxt da həqiqəti söylədiyim üçün döyürlər, lakin mən də əvəzlərini verirəm.

– Sən heç evvəllər məni görmüsən?

– Yox, görməyinə görməmişəm, ancaq tez-tez yadımı salmışam, axı bizdən vergi yiğarkən hakim həmişə deyirdi ki, “bu şah üçündür”. Onda biz sənə yadımıza salırdıq.

Xərəzm şahı gülümşədi. O, öz vəkilindən qızıl dinar istəyib Qurbana verdi.

– Qoy bu əsgər Qurban həmişə mənimlə getsin. O, arxdan yaxşı keçir və həm də mənə həmişə həqiqəti söyləyəcək.

Qurban:

– Baş üstə, ulu şahım, – dedi. – Səni aparmaq çətin iş deyil, ele bil böyük bir çuval taxıl daşıyırsan. Ancaq icazə ver o sahile keçib ayaqqabınızı götürüm.

– İcazə verirəm.

Padşah atına mindi, hündürboylu, beli bükülmüş, ariq boğazı uzana qalmış Qurbanın yaş şalvarını dizdən yuxarı cirmələyərək qiymətli dəri qutuları sahile daşınmaq üçün necə kömək etdiyinə baxdı.

Sonra qayıq Qurbanı götürərək o biri sahile üzdü.

Xərəzm şahı kəhər atı ilə yoxusu çıxarkən sahildə həyəcan başlandı. Hami uzağı, şimalı göstərirdi. Oradakı təpələrin üstündə beş six tüstü sütunu ucalırdı. Bu, dəhşətli işarə idi: düşmən böyük dəstələr ilə yaxınlaşmaqdı idi.

— Bütün qayıqları axın ilə aşağı buraxmalı! — deye Məhəmməd emr etdi. — Tatarlara bu tərəfə üzməyə imkan vermək olmaz. — Şah kehər atını qovdu.

Xarəzm şahının izini axtaran iyirmi min tatar Cebe noyonun və Subutay bahadırın başçılığı ilə Ceyhunun sahilinə gəlib çatdı.

Çayı keçməkdə heç kəs onlara mane olmuşdu. Sahil boş idi. Kəlifin bütün əhalisi qaçmışdı. Heç bir qayıq tapmasalar da, Çingiz xanın “dayanmadan çapmaq” emrini yerinə yetirərək, tatarlar ağacdan iri tekənəyə oxşar şeylər düzəldtilər, bunların üzünə öküz dərisi çəkdi-lər və paltarlarını, silahlarını içine qoydular.

Atları suya buraxaraq, tatarlar onların quyuqlarından yapışdırılar, taxta tekənəleri isə özlərinə bənd etdilər. At adamı, adam isə tekənəni dardı.

Bu üsul ilə bütün tatarlar bir gündə sürətli Ceyhun çayını keç-dilər¹.

Lakin Xarəzm şahı artıq uzaqda idi, o, sürətlə qərbə tərəf gedirdi.

Məhəmmədin ardınca gedən qoşunun böyük bir hissesi qıpçaqlardan ibarət idi. Onlar sui-qəsd düzəldirdilər. Kim isə şaha ehtiyatlılığı məsləhət gördü. Məhəmməd hər axşam hiss olunmadan gecələyəcəyi xeyməni tərk edirdi. Bir dəfə səhər aşkar oldu ki, xeymənin keçəsi qıpçaq oxları ilə tor kimi deşik-deşik edilmişdir.

Xarəzm şahının qorxusu artırdı. O, yolda istiqaməti dəyişirdi, necə xilas olacağını bilmirdi. Hər yerdə o, əhaliyə deyirdi ki, şəhərləri möhkəmləndirsinlər, qala divarlarına etibar edib döyüsdən çəkinsinlər. Bunu eşidən əhalinin qorxusu artır və bir çoxları dağ-lara qaçırdılar.

Dağlarla ehatə olunmuş Nişapur şəhərinə geləndən sonra Məhəmməd kədərdən uzaqlaşmaq üçün orada məclisler qurdı və eyş-işrətlə meşğul oldu.

Tatarlar inadla Məhəmmədin izi ilə çapıldılardı və yolda onun hansı istiqamət ilə getməyi barede soruşturdu. Monqoların yaxınlaşması haqqında xəbər Nişapura çatanda, şah elan etdi ki, ova çıxır və o, kiçik bir atlı dəstəsi ilə çapılıb izini itirməyə çalışdı.

Tatarlar yolda Tus, Zav, Rey və bir neçə başqa şəhərləri talan edərək Nişapura gəldilər. Xarəzm şahının haraya qaçıdığını müəy-

yən etmək üçün onlar müxtolif tərəflərə kiçik dəstələr göndərdilər. Onlar hər şəhəri və kendi talan edir, yandırır, viran qoyurdular, heç kəsə, nə qadınlara, nə qocalara, nə de uşaqlara aman verirdilər.

Məhəmməd yenə bir qəder dəstə yiğdi. Xarəzm şahı iyirmi min atlı ilə Hemedanın ətrafindakı Dövlətabad düzündə qəfildən tatarlar tərəfindən mühasirə edildi. Tatarlar onun qoşununun böyük bir hissəsini qırıldılar. Sade kəndli paltarı geyən Məhəmməd adı, lakin möhkəm at ilə döyüsdə iştirak etdi. Bu, Xarəzm şahının tatarlarla sonuncu görüşü idi. Monqolların qüvvələri müsəlmanların qüvvəsindən üstün olmasa da, şah öz canının hayına qalaraq qələbə qaza-na bilmədi.

Tatarların bəzisi şahı tanımadan ona ox atdlar, onun atını yara-ladılar, lakin Məhəmməd çaparaq dağlarda gizləndi. Burada tatarlar Xarəzm şahının izini həmişəlik itirdilər.

Buradan tatarlar İreliyə, qərbə, Zəncan və Qəzvinə tərəf getdi-lər. Bektegħ və Küçbuka xanın başçılıq etdikləri Xarəzm qoşununu əzib Azərbaycandan keçərək Muğan düzünə çıxdılar, burada gürçülər ilə toqquşdular.

Tatarlar hara gəlirdilərse, orada dayanmırıldılar, ancaq lazım olan miqdarda ərzaq və geyim götürür, tekce qızıl və gümüş ələ keçirə-rək yollarına davam edirdilər. Onlar Çingiz xanın verdiyi tapşırığın əhəmiyyətini yadda saxlayaraq, qısa duruşlar etməklə gecə və gündüz çapılıb Xarəzm şahı Məhəmmədin izi ilə gedirdilər. Tatarlar əhali yaşayan yerlərdə yaxşı atları ələ keçirib yollarına davam edirdilər. Hər atlı iki atda gedirdi, bəzilərinin isə bir neçə at var idi. Yolda, atlarını çapıldıkları vaxt onlar bir atdan o birinə atlanırdılar, buna görə də bir gündə uzun yolu qət edir, qəfildən gözlənilməyen yerdə görünürdürlər.

¹ Rəşidəddin

Dördüncü fasil

ABESKUN DƏNİZİNİN BİR ADASINDA

*Görən düymənlərimdən kim alar qıcasını,
Kim mahv olmuş ordumu, bir də geri qaytarar?
Əldən çıxan varımı, talanan dövlətimi
Yaddan geri almağa, de kimin gücü çatar?*

Türk əfsanəsindən

Məhəmməd şah Dianuy vilayətinə gəldi və gizli olaraq Amol şəhərinin yaxınlığında dayandı. Yerli əmirlər hörmət göstərərək onun yanına gəldilər və ona xidmət etməyə hazır olduqlarını bildirdilər. Şahın əvvəlki böyük əyanlar dəstəsindən, demək olar ki, heç kəs qalmamışdı. Şah əldən düşmüşdü, lap xəstə idi. O, etibar etdiyi qoca əmirlərlə müşavirə keçirdi. O, yaziq-yaziq təkrar edirdi:

— Görəsen yer üzündə elə bir rahat yer tapılacaq ki, mən tatarların hücumundan xilas ola bilim?

Bundan sonra hamı dedi ki, yaxşı olar şah qayıq minib Abeskun dənizinin¹ adalarından birinə sığınsın. Xarəzm şahı bu məsləhətə qulaq asaraq balaca bir qayıq ilə tənha adaya köcdü. Adatamamılı boş və kimsəsiz idi².

Çox keçmədən Məhəmmədin oğlanları Ozlaq şah, Ağ şah və Cəlaləddin buraya gəldilər. Burada Xarəzm şahı ferman yazaraq az yaşı Ozlaq şahın yerinə əvvəller təqib etdiyi və alçatdığı Cəlaləddini yenidən taxt-tacın varisi təyin etdi.

— İndi dövləti ancaq bircə Cəlaləddin xilas etməyə qadirdir, — deyə Məhəmməd etiraf etdi. — O, düşmənlərdən qorxmur, eksinə onlarla vuruşmaq istəyir. And olsun ki, əger Cəlaləddinin qələbələrindən sonra Allah yenidən öz qüdrətimi mənə qaytararsa, mənim torpaqlarında ancaq şoşqət və həqiqət hökm sürəcəkdir.

Sonra Xarəzm şahı öz almaz dəstəkli qılincını Cəlaləddinin belinə bağladı və ona "sultan" adı verdi. Onun kiçik qardaşlarına əmr etdi ki, ona sadiq qalacaqlarına və qulaq asacaqlarına and içsinlər.

¹ Abeskun dənizi — Xəzər dənizi

² XIII əsrda Xəzər dənizinin seviyyəsi başqa cüre idi, sonralar dənizdə olan bu adalar yoxa çıxmışdır.

Xarəzm şahının qılincını alaraq sultan Cəlaləddin dedi:

— Mən Xarəzm şahlığını idarə etməyi əlinə o vaxt alıram ki, onu tatarlar işgal etmişlər. Mən ancaq adı qalan qoşunlara başçılıq etməyə başlayıram. Bu qoşunlar boranın uçurduğu yarpaqlar kimi ətrafa səpələnmişlər. Lakin müsəlman ölkələrinin üstünü alan bu qaranlıq gecədə mən dağların təpəsində döyüşə çağırın tonqallar qalayacağam və igitləri bir yerə toplayacağam.

Cəlaləddin atası ilə vidalaşıb yeni döyüşlər üçün geriyə döndü. Başqaları da getdilər, Məhəmməd isə Abeskun dənizindəki tənha qum adada tək qaldı.

Qətran çəkilmiş yönəmsiz qayıq sahildən ayrıllarkən Xarəzm şahı Məhəmməd tutqun və fikirli halda dənizin içərin qumlu burunun üstündə dayanıb baxırdı. Kürəkçi türkmenlər böyük boz yelkəni qaldırdılar, şahın oğlanları və Astrabad əmiri isə əllərini çarşazaşdırıb qayıqda dayanmışdalar, nə qədər ki, padşahın nəzərləri onlara dikilmişdi, arxalarını ona çevirməyə cəsarət etmirdilər.

Yelkən külək ilə doldu, qayıq ləngər vurdu, dalğalara baş vuraraq sürətlə dumanlı mavi dağlara tərəf getməyə başladı.

Bundan sonra Xarəzm şahının öz vətəni və həmişə narazı olan üsyankar təbəələri ilə axırıcı əlaqələri üzüldü. Daha onu nə tatarların basqını, nə də kürən Çingiz xanın menfur kölgəsi hədələyirdi. Məhəmmədin ardınca düşən yorulmuş Cebe və Subutay daha bura gəlib çıxa bilməzler.

Burada, nəhayətsiz dəniz ongınlıklarının ortasında keçmiş kədörə yada salmaq, indiki şəraitli sakitliklə qiymətləndirmək və gələcək barədə tələsmədən düşünmek mümkün olacaq. Xarəzm şahı bir aylıq yemeklə təmin olunmuşdur: Astrabad hakimi qum təpələrinin arasında keçədən çadır qurmuş, qazan, bir çuval düyü, quyruq yağı, dəri çəllək, balta və başqa lazımlı şeylər göndərmişdir. İndi şah dərviş olacaq; hər gün öz yeməyini özü hazırlayacaq.

Qayıq artıq uzaqda idi. Məhəmməd isə öz düşüncələrinə qərq olaraq hələ də ayaq üstündə durmuşdu, sonra o, quru, isti qumun üstünə uzandı, gün altında, qızınaraq və müləyim dəniz küləyindən xumarlanaraq mürgülədi.

Xışılı və piçilti eşidərək şah oyandı. Qulağına bu səsler gəldi: "O, böyükdür, o, qüvvətlidir...".

Bu kimsesiz adadan kimin səsi gələ bilərdi? Yenə düşmənlər? Şah gözlərini açdı. Təpədə, boz kolların arasından qoyun dərisindən papaq qoymuş bir baş göründü və o saat da yox oldu. Məhəmmədin silahı yanında deyildi, – yay-oxlar və balta çadırda idi. Şah tez təpoysə qalxdı. Cir-cindr içində və ayaqyalın bir neçə nəfər gil meydançadan qaçırlar və onların arasında yondəmsiz bir məxluq kəsilmiş el-ayağı üstə iməkloyirdi.

“Mən Astrabad hakimine əmr etmişdim ki, məni tamamilə boş bir adaya götürsün! Bəs bu adamlar haradandır?” – Məhəmməd həyecanla öz çadırına yönəldi. Onun üstündə tüstü qalxırdı. Çadırın qabağundakı meydançada yarımdairə vuraraq ona qədər bədheybət adam oturmuşdu. Tamamilə insan simasını itirmiş bu üzlər nə idi? Böyük irinler və yaralarla örtülen şışmiş, qırmızı sıfətlər.

Oturnlardan biri:

– Sən kimsən? – deyə çıçırdı. – Niyə buraya gəlmisən? Bizi hər yerdən qovurlar, ona görə biz bu adanı tutmuşuq.

– Bəs siz kimsiniz?

– Biz Allahın qəzəbinə tutulmuş adamlarıq. Bu gün biz bu adaya gəlmişik ki, burada balıq tutaq.

– Məger görmürsən? Hamımız cüzamhyiq: sağ ikon ölü'lər kimi çürüyüb tökülrən. Bax, bunun bütün barmaqları tökülmüşdür, bunun isə pəncəloru və biləyinə kimi əlliçi çürümüşdür, ayı kimi əl-ayağı üstə yeriyir. Onun gözü düşüb, bunun isə dili tökülb və indi lal olub...

Məhəmməd susurdu və uzaq sahilə doğru gedən və indi qara nöqtə kimi görünən qayıq barədə kəderlə fikirləşirdi.

– Biz hamımız dua edirdik ki, Allah bize kömək etsin. Onun da bize rəhmi geldi və səni buraya göndərdi.

– Mənim size nə köməyim deyir?

Oturnlardan biri ayağa durdu. O, başqalarından güclü və hündür görünürdü, əlinde balta tutmuşdu.

– Mən bizim qardaşlığım şeyxiyəm və burada, lənətə gəlmışlərin dərgahında hamı mənə itəet etməlidir. Kim mənim əmrimi yeri-nə yetirməse, öldürüləcək. Sən sağlam və qüvvətlisən. Biz səni öz icmamıza qəbul edirik, sən tor çökəcəksən, su və odun daşıyacaqsən. Bizi-lərden hamı bu işləri görə bilmir. Allah tərefindən bizim üçün göndərilmiş bu çadırda biz qazan, düyü, un, yağı və quyruq dolu

bardaq tapdıq. İndi sən bizimlə yaşayacaqsan və öz paltarını çıxardacaqsan; onu biz növbə ilə geyəcəyik, sənə isə paltar lazım deyil.

Məhəmməd dənəbə təngənəfəs sahilə qaçıdı. Xəstələr onun ardınca getdilər və təpenin üstünə çıxaraq ona baxdilar. Xarəzm şahı qum burunun üstünə getdi, dənizin sahilə atlığı quru çör-çöpü yıığıb tonqal düzəldərək yandırdı. Six tüstü sütunu burularaq göyə qalxdı.

“Bu tüstü sahilden görürən və qayıq buraya üzər, məni götürüb geriyə aparar, – deyə Məhəmməd burnunun altında dilləndi və uzaqdakı dumanın içində iten qayıq barədə düşündü. – Orada müharibə olsa da, tatar athları çapsa da, orada canlı, sağlam adamlar var. Onlar vuruşur, ezbər, ağlayır, gülürler, diri ölü'lər adasından sonra onların arasında yaşamaq xoşbəxtlikdir”.

Verilən vədə əsasən on beş gündən sonra qayıq adaya qayıtdı. Xarəzm şahının sərkərdəsi Teymur Məlik bir neçə ığid ilə adaya gəlmişdi. Xarəzm şahını tez tapmaq mümkün olmadı. O, tamamilə çılpaq halda sahilde uzanmışdı. Başında qarğı oturub gözünü dimdikləyirdi.

Teymur Məlik adanı dolaşdı və qorxudan qaçıb gizlənmiş xəstələri tapdı. O, adada nə hadisə baş verdiyini soruştı. Onlar söylədilər.

– Biz gördük ki, qayıqda gələnlərin hamısı bizim adada qalan bu adama yerə qədər əyilərək təzim edir və onu padşah adlandırırdı. Biz isə qocalardan öyrəndiyimizə görə yaxşı bilirik ki, əgər xəstə, şahın və ya sultannın paltarını geyərsə, o, sağalar və onun yaraları şəfa tapar. Ancaq buna görə biz bu adanın paltarlarını çıxartdıq. Biz onu yeməyə çağırırdıq, ona yemek getirirdik. Ancaq o, yeməkdən imtina edirdi, həmişə tonqal yandırib və indiki kimi dimməzə uzanırdı. Onun paltarlarının hamısı olduğu kimi qalıb. Biz əmin olduk ki, bu adam heç vaxt sultan olmayıb, çünki bizim heç birimiz sağalmadıq.

İgidlərdən biri:

– İcazə verin, onları qıraq! – dedi.

– Ancaq bizim qılıncıclarla yox. Parlaq qılınclarımızı onların murdar qanına bulamayaq, – deyərək o biri əsgər oxu cüzam xəstoliyi-nə tutulmuşların başçısı olan şeyxin qarınna vurdı. O, fəryad edərək qaçmağa üz qoydu və onun ardınca o biri cüzamlılar da qaçmağa başladılar.

– Onlarla işiniz olmasın! – deyə Teymur Məlik çığırdı. – Onları onszu da Allah cəzalandırıb. Mən onlardan bədəxtem! Bütün ömrüm boyu mən Xarəzm şahlarının əzəmeti uğrunda vuruşmuşam. Mən öz qanımı tökərək inanmışam ki, Xarəzm şahı Məhəmməd – yeni mağlubedilməz İsgəndərdir və xalqın pis günündə o qorxmaz müsəlman qoşunlarını şanlı qəlebelərə doğru aparacaqdır. İndi mən öz yaralarım üçün xəcalət çəkirəm, səhranın yalançı sərəbi üçün nəhaq yero sərf etdiyim cavan yaşlarına heyfim gelir. Budur, böyük qoşun sahibi, dünyani fəth etmək iqtidarında olan adam uzanmışdır, indi onun qarğanı qovmaq üçün əlini belə tərpətməyə qüvvəti yoxdur. İndi o, hamı tərəfindən unudularaq uzanmışdır, çılpaq bədənini örtmək üçün ayağında şalvar, qəbrini örtmək üçün bir ovuc doğma torpağı da yoxdur. Bəsdir, əsgərlək etdiyim! Məni yandıran acı səhvleri yumaq üçün gözlerimin yaşı bəs etməz.

Teymur Məlik ayri qılıncını qapdı, ayağını onun üstüne qoyub sindirdi. O, Xarəzm şahının meyitini öz çalmاسının parçasına bürüdü və onun üstündə bildiyi yegana qısa duamı oxudu. İgidlər qılıncları ilə qumun içinde qəbir qazı'yıb orada müsəlman hökmənlərindən en qüdrətli olmuş və qəssabın bıçağı altında titrəyen quzu kimi öz ömrünü şərəfsiz başa vuran Xarəzm şahı Məhəmmədin cəsədini basıldılar.

Teymur Məlik adanı tərk edib öz igidləri ilə sultan Cəlaləddini axtarmaq və atasının ölümünü ona xəbər vermək üçün yola düşdü. Deyirlər ki, sonralar o, uzun illər sadə dərvish kimi Özbəstanı, İranı və Hindistanı gəzib dolaşmışdır¹.

¹ Bezi tarixçilər söyləyirlər ki, bir çox illər keçəndən sonra Teymur Məlik dilençi dərvish qayıfesində Orta Asiyaya dönmüşdür. Bir vaxt döyüş zamanı Teymur Məlikin ox ilə vurub gözünü çıxardığı mongol onu tanımışdır. Vilayatın mongol hakimi Teymur Məliki yanına getirməyi əmr etmiş və qürurla, əyilmədən söylediyi sözler üçün onu edam etmişdir.

Beşinci fasil

QURBAN QIZIQ EVİNƏ YOLA DÜŞDÜ

– Avarları bərk çəkin! Bir az da!

Burnu axına təref çevrilmiş qayıq Ceyhunun iti axan sularına qarşı irəliləyərək yavaş-yavaş sahilə yaxınlaşırı.

“Yad ölkədə şahın atına qulluq eləmək nə böyük iş imiş. Vətəndə ac güzəran sümək daha yaxşıdır, – deyə Qurban düşünürdü.

– Bu, aşxananın qapısı üstündəki ipək qəfəsə salınmış bildirçinin sevincinə benzəyir. Padşah mənə qızıl dinar bağışlayıb. Həyatda belə şey bir dəfə olur. Bəs bu dinarı evə necə aparı? Ancaq ağzında apara bilərəm. O, əmr etdi ki, qayıqları çay aşağı Xarəzmə yola salsınlar. Yox! Mən ora getməyəcəyəm. Yox, Qurban daha şah yolunda nə vuruşmaq isteyir, nə də qaçmaq. Bu minval ilə böyük “Son dənizə” kimi qaçmaq olar, bəs sonra hara? Qurban isteyir ki, öz əkin yerinə qayıtsın və uşaqlarını görsün...”

Qurban tərk etdiyi qayalıq sahilə baxdı. Oradakı təpənin başında kəhər atına minmiş Məhəmməd hələ də görünməkdə idi... Qurban suya atıldı və sahilə çıxdı. Dəhşətə gəlmis adamlar çiyinlərdəki bağlamaları ilə qaladan təpənin aşağısına qaçırdılar; bir-birini itəleyərək qayığa atılıb üst-üstən deyirdilər:

– Tatarlar yaxındadırlar! Tez qaçıb qurtulun!

Qurbana heç kəs fikir vermirdi. Qurban sahil boyu qaçıb yük daşıyan yoldaşları ilə yaşıdığı komaya gəldi, samanın üstündəki torbasını və çəkmələrini tapdı, bir daha çaya təref baxıb gördü ki, qayıqlar bir-birinin ardınca sahildən aralanırlar. Buradaca o, tərəddüd etmədən yeni əziiyyətlər cığırına qədəm qoydu.

O, təpəyə qalxıb qalanın divarları yanına gəldi. Oradan sarımtıl daşlı düz ilə qaçan qırmızı və zolaqlı xələt geyinmiş adamların xilas olmaq üçün necə ətrafa səpələndiklərini gördü. Bir az uzaqdan isə toz buludu yaxınlaşmaqdır idi.

“Bu tatarlardır”, – deyə Qurban başa düşdü, daş və tikanların yalın ayaqlarını necə yaraladığını hiss etmədən otları qurumuş çöl ilə irəli qaçmağa başladı.

"Orada, qabaqda təpə var. Onun arxasında isə dərə olmalıdır. Tatarlar qala və çayı keçmək ilə məşğul olacaqlar. Qurban onların nəyinə lazımdır?"

O, üstündə paya olan tənha qəbirin olduğu yerə kimi qaçıdı, onun arxasında gizləniib nəfəsinə dərdi və baxmağa başladı.

Göyə qalxan tozun arasından o, sarı kürk geymiş atluları seçə bildi. Onlar çapan atların yalmanına yatmışdır. Onlardan bezi ləriinin əyinlorindəki zirehli dəmir ləvhələr par-par parıldayırdı. Artıq tatarların nərlətisi, onların vəhşicəsinə "kxu-kxu-kxu!" çıqtısı və toza bulaşmış balaca boylu minlərlə atın ayaq sosları eşidilirdi.

Bəzi atlular dəstədən ayrılaraq qaçanların yolunu kəsmek üçün çöl ilə düzənə çapırıldılar. Parlaq qılınclar göydə oynayırı, adamlar yerə yixılır, tatarlar dövərə vuraraq dayanır, atdan düşmədən əyilərək yerdəki bağlamaları götürür, yenidən çapırıldılar və öz dəstələri ilə birləşirdilər.

Qurban iməkləyərək otları qurumuş dərəyə çatdı, aşağı gillənib yenidən qaçmağa üz qoydu.

Boş düzən bütün günü uzandı, hərdən qarşıya tərk edilmiş əkin yerləri çıxırdı. Yolda tek-tek, bəzən də dəstə-dəstə adamlara rast gəlirdi. Qurbanın oradan "kədər vo göz yaşları dərəsindən" gəldiyini bilənlərin hamısı dayanır və Buxaranın taleyi, Xarəzm şahının qaçması barədə soruşturular, onu ocaq başına dəvet edir, küldə bisirdikləri çörəklərini onuna bölüşdürürlər və səhbətinə maraqla qulaq asırdılar.

Qurban təkbaşına bir neçə tatarla necə vuruşduğundan, onların hamisini qırğından və atının necə öldürülüyündən danışındı. İndi o, özünü evə çatdırmaq istəyir. Bircə arzusu var, o da qoca qovaq ağacını öz yerində, arxin öz əkin yerinə burulduğu yerdə görmək, yənə də öz uşaqlarını əzizləməkdir.

Nəhayət, onun özü də öz səhbətlərinə inanmağa başladı, ancaq padşahı qayıqdan sahile aparması barədə bir söz demədi, cünki hamıpis gündə doğma torpağı atıb gedən Məhəmmədə lənətlər yağırdırdı. O, xalqı monqolların və tatarların ixtiyarına verərək döyüş meydanında cahid kimi ölməkdən qorxmuşdu.

Qurban bir dorodo çoxlu adam gördü, onlara yaxınlaşdı, adamlar da geri çəkilib ocağın başında ona yer verdilər. Hənni tatarlardan və onlara necə rast gəldiklərindən danışındı.

— Biz bir kənddənik. Kəndimizdə belə bir hadisə oldu. On nəfərə kimi adam küçəyə toplaşıb səhbət edirdik. Bu vaxt kəndə bir tatar gəldi. O, birbaş üstümüzə çaparaq adamları bir-bir doğramağa başladı. Bir adamda cəsarət belə olmadı ki, atlıya əl qaldırsın. Hər kəs ki, bizim kimi hasarın üstündən aşdı, bir təhər canını qurtara bildi.

— Mən də belə bir şey eştirdim. Bir tatar tarlada işləyən bir nəfərin başının üstünü almış, ancaq onu öldürmək üçün tatarın heç bir silahı olmamışdır. O, dəhşətli səsilə bağıraraq demişdir:

“Başını torpağın üstüne qoy, özün də tərpenmə!” Kəndli də başını yerə qoymuş, tatar isə talan edimiş şeylərlə yüklədiyi o biri atının yanına çaparaq qılincını tapmış və gəlib onu öldürmüştür.

Onlar ocağın başında beləcə oturub doğma xalqın əzablarından kədərlənirdilər. Onlar Qurbana bir parça çörək və bir kasa xəşil verdilər.

Birdən yuxarıdan dəhşətli, xırıltılı bir səs bağırıldı:

— Hey! Bir-birinizin əllərini arxanıza bağlayın!

Yuxarıda, dərənin kənarında kürən ata minmiş tatar göründü.

— Bədbəxt olduğ! Axır günümüz çatdı! — deyə adamlar astadan dilləndilər və qurşaqlarını açıb müti halda bir-birinin əllərini sarımağa başladılar.

Qurban:

— Dayanım! — dedi. — O ki, təkdir. Məgər biz onu öldürüb qaça bilmərik?

— Biz qorxuruq!

— Onda biz özümüz öz əllərimizi bağlayacaqıq, o da gəlib bizi öldürəcək. Yaxşısı budur, gəlin biz onu öldürək! Bəlkə xilas ola bildik.

— Yox, yox! Buna kim cəsarət edə bilər!

Həm əsə-əsə əllərini bağlamaqda davam edirdi.

Qurban əyilərək hədiyyə vermək istəyirmiş kimi, bağlamanı qabağına tutdu. Yamac ilə yuxarı qalxıb tatarə yaxınlaşdı.

Atının yaşı çox idi. Çənəsindən ağ seyrək tükərə sallanmışdı. Külekəndən yanmış üzündə uzun illərin qırışları var idi. Qiyılmış gözləri qəzəblə baxırdı.

Atlı Qurbanın verdiyi bağlamaya tərəf əyilərək:

— Bu nədir? — deyə soruşdu.

Qurban onun başından və əlindən yapışdı. At hürkərək kənara sıçradı. Qurban tatarı buraxmadı və atlı yixılanə kimi onu sürdü. Yera yixılan kimi Qurban onun boğazını biçaqla qoyun kimi kosdi.

Qurban qalxıb ətrafa baxdı. Ocaq başında olan adamlardan biri var gücü ilə qaçırdı. O, biriləri isə gizlənərək dərədən baxırdılar. Sonra ikisi yaxınlaşdı.

Onlardan biri tatarın üstünə əyilərək dedi:

– Nəfəsi gəlmir.

– İndi isə onun hər şeyini namusla tən bölməliyik, – deyərək o biri ölüünün qara, çılpaq bədəninə geydiyi qoyun kürküñü dartsıdırmağa başladı.

Həm ata tərəf qaćıb onu tutmaqdə Qurbana kömək etdi. Qurban dedi:

– Nə istəyirsiniz. Hamisini götürün, ancaq kürən at mənim olacaq. Özünüz görürsünüz ki, bu monqol atı deyil, bizim kəndli atlardandır, oğurlanmış atdır. Onunla mən yer şumlayacağam.

Onlardan biri atın cilovunu əlinə sarıyaraq dedi:

– Yaxşısı budur, çöp ataq.

– Bax, tatar sağdır, o qalxır! – deyə Qurban çıçırdı və həmin adam qorxaraq atın cilovunu buraxıb qaçıdı.

Qurban atın üstündə olan bütün kisələri və çantaları açıb yera atdı, təkcə bir ağır kise saxladı. Yəhərin üstünə sıçrayıb çıçırdı:

– Siz də igidsiniz? Siz ağac zərbəsi altından qaçan qorxaq həşəratlarınız. Əger sizin şir ürəyiniz olsaydı, onda biz neinki tatarları və monqolları, həm də torpaqlarımızı tutan bütün Xarəzm şahlarını, sultanları, bəyləri və xanları qova bilərdik. Siz isə tarakansız, deşikdə gizlənirsiniz və hər xışlıtdan bağınız yarırlı! Əlbəttə, en fərsiz tatar da sizi öldürə bilər. Əlvida, ancaq cahan pəhləvəni Qurban Qızığı yaddan çıxarmayın. – Əlini yelledərək Qurban çöl ilə çapıb getdi.

Altıncı fasil

QURBAN ÖZ AİLƏSİNİ AXTARIR

Qurban Buxaraya yaxınlaşdıqca daha çox dağılmış kəndlərə və didilib parçalanmış meyitlərə rast gəlirdi. Sallaq qarınlı piylenmiş itlər meyitlərdən yavaş-yavaş kənara çekilir, quyuqlarını bulayaq hürmədən yero yatırlılar.



Qurban kimsəsiz bir yerdə tatarın yəhər üzündə qalmış dəri kisəsini açdı. O, ümid edirdi ki, onun içində talan edilmiş qızıl ola-qaq. Kisədən isə müxtəlif böyüklükdə üç dəmirçi gürzü, suvant, kəlbətin, bir torba buğda, bir parça ərinmiş piy və on dənə kökə çıxdı. Bəs qızıl hanı? Bükülmüş əskinin içindən Qurban dəri pul torbası tapdı. Onun içinde pul var idi, – qızıl deyildi, amma bir ovuc gümüş və mis pul idi. Hər halda bu dırhəmlər təsərrüfat üçün kara gələr, bundan başqa Xarəzm şahının verdiyi qızıl dinar da ağızının içində idi.

Bəzi kəndlərin yaxınlığındakı əkin yerlərində kəndlilər işləmə-yə başlamışdır, Onlar şikayətlənərək Qurbana deyirdilər ki, indi arxlardan su yaxşı gelmir və çox vaxt su olmur, bəzi tarlalar quru-muşdur, başqa tarlaları isə su basaraq şumlanmış və əkilmış yerləri yuyub aparmışdır. Hər yerdə yarğanlar əmələ golmuşdır.


Doğma evlərinə yaxınlaşarkən kimsəsiz kəndlərdən birində Qurban tanış kəndli Quvonca rast gəldi. O, bir yığın his çəkmış daşları və külliyyü göstərdi.

– Mənim evimdən qalan nə varsa, budur! – deyə Quvonc kədərlə boynunu bükdü. – Mən ətrafi dolaşış uşaqlarımı çağırıram, ancaq gelən yoxdur. O, gün monqollar çapıb gələndə mən çöldə idim. Oradan tüstü gördüm. Sonra başını itirmiş qonşulara rast gəldim, onların arxasında yüyürdüm. Elə bildim ki, mənim ailəm də onlarla qaçır... Gecə qayıdır öz evimi axtararkən, bu daşlardan və qızmış küldən başqa heç bir şey qalmamışdı. Heç bilmədim ki, uşaqları monqollar apardılar, ya da onlar odun içində məhv oldular... Amma bəlkə qayıtlılar? Qurban həyəcan内在ında yoluna davam etdi və artıq qaranlıq düşərkən o, gəlib arxin onun tarlasına döndüyü yerdəki qoca qovağın yanına çıxdı.

Arxdan su axırdı. Sakit gecədə, ayın solğunlığında o, evə yaxınlaşdı. Həyat qapısı laybalay açılmışdı. O, atdan sıçrayıb onu təvarin altında bağladı və evin qapısına tərəf getdi. Qapı taxta ilə çarpat çıxmışdı. Qapının dalından səs-səmər gəlmirdi..

Hətta it də qabağına çıxmadı.

Qurban bir az saman toplayıb atın qabağına tökdü. Sonra divarın çıxıntılarından yapışıp dama qalxdı. Orada köhnə cuğara cubuqlarının üstünə uzandı. Yuxuya gedərkən Quvoncun dediyi sözler qulağında səsləndi: "Bəlkə onlar qayıtlılar?"



Selər tezdən, soyuq küləkdən üşüyen Qurban daxmanın üstündə qurdalanmağa başladı. Bu vaxt onun qulağına zarılıya oxşar qəribə bir səs gəldi. Qurban qulaq verdi. Zarılıt təkrar olundu. Səs aşağıdan gəlirdi. Zarıldayan kim idi! Tatarların yaraladıqları adam idimi? Ya da belkə can verən tatar idi?

Qurban damdan düşüb atın yanına cumdu. At samanı çoxdan yemişdi, indi isə ayaqlarını yerə döyürdü. Qurban meşin çantadan çəkic çıxartdı. Daxmanın qapısını açıb içəri girdi. Ora qaranlıq idi. O, yatdıqları yeri əllərilə yoxladı, eli bədənə toxundu. Əlini onun üzünə sürtdü ve anasını tanıdı. O, ölü kimi uzanmışdı; zəif səsile zarıldıyordu:

- Biliirdim ki, oğlum, axırı qayıdacaqsan. Qurban bizi atmaz..
- Bəs qalanları hanı?
- Hami ora, dağa qaçdı, mən isə qaldım, evin keşiyini çekəm, ləp əldən düşmüsem. Görünür məni ölmüş biliblər, buna görə də qapını mixlayıblar. İndi, oğlum, son qayıdanan sonra hor şey düzələcək...

Qurban güvəc tapıb arxdan su gətirdi, bir az çırçıyıq yığıdı. Ocaqda od qalayıb güvəci onun üstünə qoydu, içindən tökdü. Daxma işıqlı və isti oldu. Ariqlamış və zəifləmiş ana uzanmışdı, hərəkət etməyə təqəti yox idi. Onun burnu incəlməşdi, quru, dərtilmiş dodaqları piçildiyordı.

- Gəlib çıxdın, oğlum!

Qurban atını açıqlığa apardı, cıdarlayıb otlamağa buraxdı. Yاخınlıqdakı sahə onun əkin yeri idi, əl içi boyda olan yer ilə ailənin necə dolandırısan? Hələ məhsulun yarısını torpaq sahibinə - bəyə vermək lazımdı! Sabəni alaq basmışdı. O yanda isə qonşuların sahələri uzanırdı. O yerləri də alaq basmışdı, gözə dəyən yox idi. Uzaqda qoca dəmirçi, pəltək Saqovqulunun evi və tövlesi görünürdü. Ev yanmışdı, divarlar his çəkmışdı, evi əhatə edən ağacların yarpaqları yanğından solub bütüşmüştü.

Budur, təkcə bir adam yavaş-yavaş tarla ilə addımlayır, dayanıb, kətmən vurur, görünür arxı düzəldir.

- Hey! - deyə Qurban çığirdı.
- Həmin adam qəddini düzəldti, əlini gözünün üstünə tutub baxdı.
- Hey! Qurban Qızıq! - deyə o, çığirdı və hər ikisi arxin kenarını ilə üzboüz gəldi, əl tutub sağ çıyılernini bir-birinə yapışdırıldılar. Bu Qurbanın qonşusu, artıq nəvələri olan qoca Saqovqulu idi.

Qoca gözlərini silərək:

- Zəmanəyə bir bax! - dedi.

Qurban soruşdu:

- Ailən sağ-salamatdırımı, ineyin dururmu, eşşəyin işləyirmi, qoyunların balalayıbmı?

- Bu kürkə bürünmüs adamlar gəlib qonşunun mal-qarasını apardılar, mənim dörd qoyunumu və qız nəvəmi atın tərkinə alıb getdilər, ailənin qalanı dağlara qaçdı. Əgər acıdan qırılmayıblarsa, gəlib çıxarlar. İnək ilə eşşəyi isə xilas etdik.

- Bəs mənim ailəm hanı? - deyə Qurban soruşdu.

O, cavab alanə kimi nəfəsini belə çəkmədi.

- Sənin üçün xoş xəber var. Sənin arvadın dünən qayıdır, özü də mənim evimin xarabalığında gecələyib. Bax, özü də tarla ilə gelir.

Qurban uzaqdan arvadının ona tanış olan qırmızı palterni gördü. Bəs niyə o, ləngər vurur? Qurban tez ciddiləşdi və özünü çekdi - axı o, ailə başçısıdır, hamını öz əli altına yiğib dağılmış təsərrüfatını yenidən düzəltməlidir.

- Nə olar ki, Saqovqulu, - deyə o, qocaya müraciət etdi. - Sənin ineyin və eşşəyin var, mənim isə atım. Biz onları birgə qoşub bir parça torpağımızı şumlayarıq. Hər yerdə müharibə gedir, talançılıq edilir; dünən qıpçaq bəyləri idi, bu gün onların yerini monqol xanları tutmuşlar. Canımız onlardan nə vaxt rahat olacaq! Ancaq biz əkinçiyik, gözleyə bilmerik. Bizim işimiz taxıl əkmekdir. Əgor biz öz qayğımiza qalmasaq, bəs bizi kim yedirdəcək?

- Düz deyirsən! Vaxtı itirmək olmaz: torpaq toxum, xış və su tələb edir.

Yeddinci fasil

MƏLİKƏ TÜRKAN XATUNUN QAÇMASI

Həmin dəbşəlli Əjdahə ilinin (1220) baharında bütün Mavərenəhr artıq Çingiz xanın hökmranlığı altında idi. Əlinə qiymətli miras keçirmiş sahibkar kimi monqol xaqanı da qayda-qanun və asayış yaratmaq üçün tədbir görməyə başladı. Çingiz xan bütün şəhərlərdə tatar qarnizonları saxladı, yerli hakimlər təyin etdi və onların üstündə

monqol başçılarını qoyma ki, ulu xaqanın yumulmayan gözü hamını, hər şeyi görə bilsin.

Hələ də qorxu içində olan və töreddüd edən bəzi kəndlilər yavaş-yavaş öz kəndlərinə qayıtmaga və tarlalarını bəcərməyə başladılar. Lakin asayış ləng bərpa olunurdu: bütün ölkəni ac, yurd-suz, qaçqınlar dəstəsi bürümüşdü. Yemək axtarmaq üçün, monqol-lardan sonra onlar da dağılmış kəndləri talan edirdilər.

Təkcə Ceyhunun aşağılarındakı əsil Xarəzm torpaqları və Xarəzm şahlarının zəngin paytaxtı Ürgənc fəth olunmamışdı. Bu yer-lər monqolların işgal etdikləri torpaqların arasında qalmışdı. Çingiz xan öz əlini bu torpaqların da üstüne qoymağın qərara aldı və bu əyaləti zəbt etməyi özünün üç oğluna, Cuçiyə, Caqataya və Uqedeyə tapşırırdı. O, öz qoşununun xeyli hissəsini ayırib onlara verdi. Caqatay və Uqedey cənubdan, Ceyhun çayının sahili ilə Xarəzmin üstüne yeridilər. Həmişə itaətkar olmayan Cuçi isə ləngidi, öz dəst-tələri ilə Cend yaxınlığında ov ilə məşğul oldu, köçərilərin atlarını almağa başladı. O, köçərilərdən ancaq xaqanın sevdiyi ağ və sə-mənd atları tələb edirdi.

Çingiz xan öz əsas qoşunlarının yürüşünü dayandırdı və qışı Ceyhun sahilində keçirməyi qərara aldı. O, Xarəzm şahının xaqan tərəfinə keçən əyanlarından biri olan Danişmənd Xəcibi Ürgəncə göndərdi. O, qoca məlikə Türkən xatunun yanına gəlib elan etdi ki, ulu xaqan onunla yox, ancaq onun oğlu Xarəzm şahı Məhəmməd ilə vuruşur. Xaqqan onunla heç də töretdiyi cinayətlər üstündə vuruşmur, onun məqsədi anasına qulaq asmadığı və onu tehqir etdiyi üçün Xarəzm şahını cezalandırmaqdır. Danişmənd Xəcib əlavə edib dedi ki, eger Türkən xatun itaət etsə, onda Çingiz xan onun hökmranlığı altında olan vilayətlərə toxunmayacağını və onları talan etməyəcəyini vəd edir.

Məgər hiyləgər məlikə Türkən xatun monqol hökmədarına inana bilərdi? O, ancaq öz monqollarına insafla yanaşırdı, başqa adamlara isə keçini aldadıb tutmaq və ondan kabab çəkmək üçün tütək çalan ovçu kimi baxırdı.

Danişmənd Xəcib gələn vaxt Ürgəncə Kəlifdən də qayıqlar qayıtdı. Sade muzdur paltarı geymiş İnanç xan bu qayıqların birində idi və özü ilə Xarəzm şahından məktub getirmişdi. Padşah anasına xəbər verirdi ki, Ceyhun sahilindəki qalanı tərk edir. O, böyük

qoşun toplamaq üçün Xorasana gedir, Türkən xatunu da bütün hə-rəmhanası ilə oraya çağırır və tapşırır ki, Çingiz xana inanmasın.

Bu xəbər Türkən xatunu elə həyəcanlandırdı ki, o, gözlərinə heç surmə də çəkmədi. Xarəzmde qalmağın təhlükəli olduğunu başa düşərək o, böyük bir karvan yükleməyi əmr etdi. Xarəzm şahının bütün arvad və uşaqlarını yiğdi, qiymətli şeyləri dəvələrə yükleyib Qaraqumdan keçərək Cenuba, Kopet dağga təref yol aldı.

Yola düşməmişdən əvvəl qoca məlikə öz nəvələrini rəqiblərinin hər cür təhlükəsindən qorumağı qərara aldı. O, baş cəllada əmr etdi ki, şah sarayında zəmin saxlanılan bütün oğlanları yaşlarından asılı olmayaraq qayıqlarda Ceyhun çayının en dörin yerinə aparsın və ayaqlarına ağır daşlar bağlayaraq suya atsın. Xarəzmin iri feodal hakimlərinin kiçikli və böyüklü iyirmi yeddi oğlu batırıldı.

Türkən xatun zəmin saxlanılanlardan ancaq Yazer¹ hakiminin oğlu Ömər xanı öldürmədi. O, bunu ona görə elədi ki, özü də oraya gedirdi. Ömər xan və onun nökərləri isə səhəradan keçən yolu tanıydırlar. Qaraqumdan keçən onaltı günlük çətin yollarda onlar qoca məlikəyə sədaqət və itaətlə xidmət etdilər.

Lakin karvan Yazərin sərhədlerinə yaxınlaşanda və qumların arxasından dağların qayalı zirvələri görünəndə Türkən xatun Ömər xanın yatmasını gözləyib onun başını vurmağı əmr etdi.

O, karvanı tənha qayanın başında olan alınmaz Hilal qalasına göndərdi. Məhəmməd şahı axtaran ilk monqol dəstələri yaxınlıqda görünənə kimi o, öz əyanları ilə burada qaldı.

Məlikəni mühafizə edən rəislərdən biri ona təklif etdi ki, mon-qollara qarşı mübarizə etmək üçün İranda qoşun toplayan nəvəsi Cəlaləddinin yanına qaçıb ona pənah gətirsin. Hami onun igidliyindən, qoşununun gücündən, onun düşmənləri qovmağa qadir olma-sından danışındı.

Qarı qəzəblənərək çıçırdı:

— Heç vaxt! Yaxşısı budur, monqol qılıncı altında məhv olum! Nəcə? Mən alçalıb düşmənim türkmən qızı Ayçıçayın oğluna pənah gətiririm? Mənim təmiz qıpçaq qanımdan olan nəvələrim olduğu halda, mən onun himayəsində yaşayım? Çingiz xana əsir düşüb onun yanında alçalmaq və rüsvay olmaq bundan yaxşıdır.

¹ Yazer — Merv ilə indiki Aşqabadın arasındaki dağın ətəyində idi.

Çox keçmədən monqollar çapib gəldilər və qalanı mühasirəyə aldılar. Onlar qalanın ətrafına hasar çekdilər, mühasirəyə alınanların hər tərəfdən əlaqələrini üzdülər. Mühasirə dörd ay davam etdi, ehtiyat üçün götürülen su qurtarandan sonra Türkən xatun təslim olmayı qərara aldı. Monqollar şahın anası ilə birlikdə bütün hərəm-xanarı və Xarəzm şahının az yaşılı oğlanlarını əsir aldılar. Bütün oğlanlar oradaca öldürdü, şahın arvadları və qızları, Türkən xatun özü Çingiz xanın düşərgəsinə göndərildi. Monqollar bütün əyanları və mühafizəcili riqdilər.

Monqol hökmədəri Xarəzm şahının qızlarını o saat öz oğlanlarına və yaxın adamlarına payladı. Kinli məlike Türkən xatunu isə öz meclislerində göstərmək üçün yanında saxladı. O, xeymənin qapısı ağızında oturub qəmli mahnilər oxumalı idi; Çingiz xan gəmirilmiş sümükləri onun qabağına atıldı.

Əvvəllər, Xarəzm hökmərənə olan və özünü "bütün dünya qadınlarının məlikesi" sayan Türkən xatun indi belə dolanırdı.

II

BÖYÜK XARƏZMİN SON GÜNLƏRİ

Birinci fəsil

CƏLALƏDDİN CİNGİZ XANI DÖYÜŞƏ ÇAĞIRIR

*Dən sapmasən, məhsul götürməzsən,
Canından keçməsən, dişməni basa bilməzsən.*

Sadi

Xarəzm şahından ayrıldıqdan sonra Celaləddin və onun başqa arvadlarından olan qardaşları Ozlaq şah və Ağ şah yetmiş atının müşayiətilə Manqışlağa gəlib çıxdılar. Yerli köçərilər onlara təzə atlar verdiler. Gənc xanlar bu atlar ilə Qaraqumu keçib Xarəzmin paytaxtı Ürgəncə gəlib çatdılar.

Orada onlar məşhur bəylərə elan etdilər ki, Xarəzm şahı Məhəmməd öz vəsiyyətini geri götürmiş və sultan Celaləddini öz varisi təyin etmişdir. Keçmiş varis Ozlaq şah bunu təsdiq etsə də, qırqaq bəyləri qırqaq qanından olmayan sultan ilə razılışmaq istəmirdilər. Onlar gizli qəsd düzəldərək Celaləddini öldürməyi qərara aldılar.

Kəlifdən gələn İnanç xan bu qəsd haqqında onu xəbərdar etdi.

Celaləddin:

— Mən bu aqrəbələr və zəhərli hörməcəklər şəhərində nə edim?
— dedi. — Bu cür təhlükə ortaya çıxanda belə yekdillik yoxdur!

Gecə, Teymur Məlikin və üç yüz türkmənin müşayiətilə o, Ürgənci tərk etdi və Qaraqumdan keçərək cənuba üz qoydu.

Kiçik dəstə bir neçə gündə ağır yolu keçib Nesi¹ şəhərinə gəlib çıxdı. Karvanlar bu yolu qət edərkən on altı dəfə gecələməli olurlardı. İrəli göndərilən kəşfiyyatçı xəber verdi ki, Kopet dağın etəyində yaşıl çəməndə alaçıqlar qurulub, onun yanında isə tanış

¹ Nesi şəhərinin qum altında qalan xarabaları 1931-ci ilde Aşqabadın yaxınlığında, Kopet dağın etəyində tapılmışdır.

olmayan cinsdən buxovlanmış atlar otlayır. Görünür bunlar monqollar idi. Özü do yeddi yüz nəfərdən az olmazdı.

Teymur Məlik dedi:

– Çətin yoldan sonra atlarımız yorulsa da, monqol düşərgəsinə hücum etmək üçün onların gücü çatar. Bizim isə düşməni qurmaq üçün bacarığımız olmalıdır.

– İgidi qələbə gözləyir! – deyə Cəlaləddin cavab verdi.

Qofildən qumların içindən çıxan Celaləddinin türkmənlərdən ibarət dəstəsi qozəblənərək cəsarətlə monqol düşərgəsinin üstünə atıldı. Qızgrün vuruşma başladı, her iki tərof aman vermədən bir-birini doğrayırdı. Monqollar tab gətirməyərək pərakondə haldə qaçdlar və kəhrizlərdə gizlənməyə başladılar. Onların ancaq bəziləri canını qurtara bildi.

Bu, türkmənlərin monqollara qalib geldikləri ilk döyüş idi. Bu vaxta qədər monqollar hamida elə dəhşət oyadırdılar ki, hamı onları möglubedilməz hesab edirdi.

Cəlaləddin dedi:

– Əgər monqollar açıq düzəndə düşərgə qurmayıb, Nesiñin qala divarları arxasında olsayırlar, onda biz bu əldən düşmüş atlarımız ilə heç vaxt yan ötüb keçə bilməzdik. Tez onların atlarını tutub yəhər-ləyin! Yolumuz hələ uzundur.

Bütün atlılar tez gümrəh monqol atlarına mindilər və dağ ciğurları ilə conuba, Nişapur şəhərinə doğru yol aldılar.

Bir neçə gün sonra, qıpçaq xanlarının xəyanətkarlığından ehtiyat edən Xarəzm şahının iki başqa oğlu Ozlaq şah və Ağ şah Ürəgəndən Nesiye gəldilər. Onları çoxlu əyan müşayiət edirdi; onlar monqol dəstolərinin yanından xəlvəti keçməyə çalışdlar. Lakin monqollar onları mühasirə edib qırdılar.

Bu vaxt Celaləddin isə heç yerde dayanmadan Nişapur, Züzən və Herat vilayətindən keçib irəli gedirdi. Dağ qalalarından birinin rəisi qədim divarların alınmazlığına etibar edib burada qalmağı ona təklif etdi. Celaləddin ona belə cavab verdi:

– Serkərdə açıq döyüş meydanında olmalıdır, divarların dalında gizlənməmelidir. Qala nə qədər möhkəm olsa belə, monqollar, onu fəth etmək üçün yol taparlar.

Cəlaləddin Busta gelib çıxdıqdan sonra onun dəstəsi xeyli artmışdı. O, bu dəstəni Xarəzm şahının dağlımış ordusunun əsgərlərindən toplamışdı. Burada o, Əminəlmülküñ dəstəsilə birləşdi,

Qəndaharı mühasirə edən monqolların dəstəsini qovub vilayətin baş şəhəri Qəznaya gəldi. Bir vaxt Xarəzm şahı onu bu şəhərə hakim təyin etmişdi. Burada yerli bəylərin hamısı ona sədaqətlə olacaqlarına and içdilər.

İndi Cəlaləddinin otuz minə kimi türkmən döyüşçüsü var idi. Ona bir bu qədər də əfqan, qarluq və başqa tayfalardan olan döyüşçüler qoşuldular.

Cəlaləddin altmış min piyada və atlı döyüşçüdən ibarət qoşunu ilə monqolların qabağına çıxdı və Kabile tökülen Luqar çayının başlanğıcındakı Pərvan şəhərində düşərgə saldı.

Buradan o, Toharistana hücum etdi və Varian qalasını mühasirə edən Mükəcikin monqol dəstəsini darmadağın etdi. Monqollar orada min nəfərə qədər öldürülmüş əsgər qoyub Pyəndşir çayından tələsik keçərək arxalarınca körpüleri dağıtdılar və Çingiz xanın yanına qayıtdılar.

Cəlaləddin Çingiz xana çaparla qısa məktub göndərdi:

“Döyüşmək üçün görüşə biləcəyimiz yeri göster. Mən səni ora da gözleyəcəyəm”.

Çingiz xan məktuba cavab vermədi, lakin Mükəcikin dəstəsinin möglubiyyətindən və Cəlaləddinin cəsarətindən qorxuya düşməyə başladı. O, ögey qardaşı Şiki Xutuxu noyonun başçılıq etdiyi qırx min atını Celaləddinə qarşı göndərdi. Cəlaləddin cəsarətlə monqollara qarşı hərəkət etdi. Vuruşma Pərvanın bir fərsahlığında¹ olan vadide getdi. Döyüşdən əvvəl Celaləddin qoşuna belə bir əmr verdi:

“Bahadırlar, təbillər çalınana kimi atların gücünü mühafizə edin. Ancaq bundan sonra yəhərə qalxın. O vaxta kimi atın cilovunu arxadan qurşağınzı bağlayıb piyada vuruşun”.

Döyüş iki gün davam etdi. Monqol döyüşçülerinin yorulduğunu, əldən düşdüyüni və düşmənin öhdəsindən gələ bilmədiyini görən Şiki Xutuxu noyon ikinci gün hiyləyə el atdı. O, əmr etdi ki, keçədən müqəvvə düzəldib onları ehtiyat atlarının üstünə sarısınlar. Əvvəlcə bu hiylə öz təsirini gösterdi və müsəlman qoşunu bir qədər tərəddüd etdi, lakin Celaləddin əsgərləri üreklandırdı və onlar yenidən şiddetlə vuruşmağa başladılar.

Nəhayət, Celaləddin təbilləri çalmağı əmr etdi. Hamı atlara min-məyə başladı. O, öz atlılarını hücuma apardı, özü monqol ordusunun

¹ 7 kilometrə yaxın

ortasına atılaraq onu parçaladı. Bu vaxt monqollar qaćmağa üz qoudular, onların “atlarının nali çaxmaq çalırıldı”¹ Cəlaləddinin atları hələ yorulmamış atlari ilə çaparaq qaćmağa üz qoyan düşmənlərinə asanlıqla çatır və onları qırırdılar. Şiki Xutuxu noyonun darmadağın olunmuş qoşunun az bir qalığı Çingiz xanın düşərgəsinə qayda bildi.

Pərvandakı döyüşün şöhrəti və məglubedilməz monqolların darmadağın edilməsi xəberi dağlardan və dərələrdən hər tərəfə yayıldı. Bəlk qalasını mühasirəyə alan monqol dəstəsi tələsik yiğisib şimala çəkildi. Monqollar tərəfindən tutulmuş bir çox şəhərlərin əhalisi üşyan edib monqol qarnizonlarını məhv etdilər. Bu vaxt Çingiz xan yene özünün adı hiyləsinə əl atdı: o, Cəlaləddinin müttəfiqi olan xanların yanına casuslar göndərdi və onlara igit sultani tərk edərlərse, qızıl ilə yüksəlmış dəvələr verməyi vəd etdi.

Cox keçmədən Cəlaləddinin düşərgəsində qənimətlər bölünərək, boş bir şeyin üstündə ixtilaf düşdü. Bir əreb atının üstündə qıpçaq xanı böyük bir dəstənin başçısı olan Ağraqın başına qırmanc vurdu və Cəlaləddin onları barışdırı bilmədi. Bundan sonra əfqanıların başçısı Müzəffər Məlik, qarluqların başçısı Əzəm Məlik və Kəlce döyüşüllərinin başçısı Ağraq Çingiz xanın hiyləsinə inanıb başqa tayfaların eşgərlərini qırmanc ilə vurmağa cəsaret edən qıpçaqların lovgalığından və kobudluğundan şikayətlənərək Cəlaləddinin qoşunundan ayrıldılar.

Bu türkərin özləri (yəni qıpçaqlar) əvvəller monqollardan qorxurdular. Onlar inandırmağa çalışırdılar ki, monqollar adı adamlara oxşamırlar, onlar məglubedilməzdirlər, çünki qılıncların zərbəsi onları yaralaya bilmir. İndi isə biz monqolları darmadağın edəndə hamı gördü ki, monqollar da başqa adamlar kimi yaralanır və qanları axır. İndi qıpçaqlar o qədər lovgalamlılar ki, döyüşdə onlara kömək edənləri təhqir edirlər.

Cəlaləddin heç bir şey edə bilmədi. O, inandırmağa çatışdı ki, Çingiz xan düşmənlərini tok-tək asanlıqla qıra bilər. Onun dedikləri əbəs idi. Qoşunun yarısı ondan ayrılib getdi. O, ancaq Əminəl-mülküň türkmənləri ilə qaldı.

Şiki Xutuxu noyon Çingiz xanın yanına dönəndən sonra Pərvanətrafindakı döyüşün bütün təfsilatını ona nəql etdi. Çingiz xan həmişəki kimi dinməzcə və sakit oturmuşdu. O, ancaq bunu dedi:

— Xutuxu həmişə qalib gəlməyə və irəli getməyə öyrəşib. İndi o, məglubiyətin acısını dadandan sonra hərbi işlərdə daha təcrübəli və diqqətli olar.

Lakin Çingiz xan ləngimədi, mümkün etdikcə bütün qoşunu ətrafına topladı və böyük bir qüvvə ilə yola çıxdı. O, atlıları elə sürətlə qovurdu ki, yolda yemək bişirməyə də imkan olmurdu. Xaqqın birbaş Qəznəyə gedirdi. Araba yolu qurtaran kimi o, bütün arabaları atıb dağların arasındakı cığırla hərəkət etdi.

İkinci fəsil

SİND ƏTRAFINDA DÖYÜŞ

*Sən at yox, qardaş adlandıracağam,
Sən mənə qardaşdan da yaxşısan.*

Kitabi-Dədə Qorqud

Müttəfiq dəstələr gedəndən sonra Cəlaləddin əvvəller arzu etdiyi kimi monqollar ilə açıq döyüşə gira bilmədi və cənuba təraf çəkildi. Dağların sıxlığı sürətli və sulu Sind¹ çayı onun qabağını kəsdi. Sultan, qoşunu o biri sahilə keçirmək üçün qayıqlar və sallar axtarış tapdı, lakin sürətli dalğalar bütün gəmiləri qayalı sahilə çırıplı dağıdırdı. Nəhayət, bir qayıq getirdilər və Cəlaləddin öz anası Ayçıçayı, arvadını və başqa qadınları bu qayığa mindirməyə çalışdı. Lakin bu qayıq da qayalara dəyərək parçalandı və qadınlar qoşun ilə birlikdə sahildə qaldılar.

Bu vaxt bir çapar gələrək cığırda: “Monqollar lap yaxındadırlar!” Bu zaman gecə öz qaranlıq örtüyünü hər tərəfə çekmişdi.

Çingiz xan sultan Cəlaləddinin Sind çayını keçmək istədiyini biliib onu əsir tutmaq qərarına gəldi. Bütün gecəni o, qoşunu irəli apardı və sübh çağı düşməni görə bildi. Monqollar üç tərəfdən sultəninin qoşununa yaxınlaşmağa başladılar. Monqollar bir neçə yarımdairə düzəldərək əyilmiş kaman şəklində dayandılar. Sind çayı isə sanki bu yaxın ipi idi.

¹ Şərq ifadesidir, yəni “var qüvvələri ilə çapırıldalar”.

¹ Sind – Hind çayı, Tibetdən axıb İran körfəzinə töküür.

Çingiz xan Uner Qulicu ve Ququs Qulicu öz dəstələri ilə gönüdərək sultani sahildən sıxışdırmağı tapşırıdı və öz qoşununa əmr etdi: "Sultani ox ilə vurmayıñ. Əmr edirəm onu diri tutasız".

Cəlaləddin müsəlman qoşununun ortasında, yeddi yüz igid atlinın arasında idi. Çingiz xanın təponin başında dayanıb döyüşə rəhbərlik etdiyini görək sultan öz igid atlıları ilə ele qəzəblə hücumu keçdi ki, monqollar götürüldülər və monqollar hökmərinin özü atını qamçı ilə qovaraq qaçmağa üz qoydu.

Lakin uzaqqorən və ehtiyatlı Çingiz xan döyüşdən əvvəl on min seçilmiş əsgəri pusquda saxlamışdı. Onlar yandan çıxaraq Cəlaləddinin üstüñə cumdular, onu geri atıb Əminəlmülküñ başçılıq etdiyi türkmenlərin sağ cinahına hücum etdilər. Monqollar onların sıralarını daşıtdılar. Türkmenləri qoşunun ortasına təref sıxışdırıldılar. Onlar burada bir-birine qarışaraq geri çəkilməye başladılar.

Sonra monqollar həmçinin sol cinahu da əzdilər. Cəlaləddin öz atlıları ilə günortaya kimi vuruşdu və adı təmkinliyini itirərək yaralı pələng kimi gah sol, gah da sağ cinaha atıldı.

Monqollar xaqanın "sultana ox atmamalı" əmrini yaddan çıxarmırdılar və Cəlaləddini üzük qaşı kimi əhatə edən monqolların sıraları sıxlışırdı. O, düşmən sıralarını vurub keçmək üçün var gücü ilə çarşıdı. Vəziyyətin ümidsiz olduğunu başa düşən sultan mindiyi atdan öz sevimli türkmen atına keçərək dəbilqəsini və başqa hərbi geyimlərini atıb təkcə qılıncını saxladı. O, atını döndərib hündür qayanın başından gur Sind çayının tutqun dalğaları qoynuna atıldı. Çayı üzüb keçərək, o, hündür sahilə qalxdı. Cəlaləddin oradan qılıncı ilə Çingiz xanı hədələdi və çaparaq ağacların arasında gözdən itdi.

Çingiz xan böyük heyrət içinde əlini ağızına qoydu, Cəlaləddini öz oğlanlarına göstərərək dedi:

- Atanın oğlu belə olmalıdır!¹

Sultanın çaya atıldığı görünen monqollar üzərək ona çatmaq istədilər, lakin Çingiz xan bunu onlara qadağan etdi.

Onlar Cəlaləddinin bütün qoşununu qırıldılar. Əsgərlər, monqolların əlinə keçməsin deyə, Cəlaləddinin arvadını və anasını çaya atdılar.

¹ Reşidəddin

Cəlaləddinin ancaq yeddi yaşı oğlu sağ qaldı. Monqollar onu tutdular. Onlar uşağı Çingiz xanın qarşısında saxladılar. Uşaq yanakı çevrildi, cəsarətli və qəzəbli baxışları ilə Çingiz xanı süzdü.

Çingiz xan dedi:

- Düşmənlərimizin nəslini kökündən qoparmalıyıq. Belə igid müsəlmanların nəslini mənim nəvələrimi qırıb qurtara bilər. Buna görə də bu oğlanın ürəyini mənim tazima yedirdin

Monqol cəlladı böyük xaqanın qarşısında öz məharətini nümayiş etdirəcəyindən fərehlənərək ağızı qulaqlarının dibinə getdi, qollarını çırməkəyib uşağa yaxınlaşdı. Onu arxası üstə yixaraq monqol adotu üzrə bir anın içərisində biçaq ilə sinəsini parçaladı; əlini qabırğalarının arasından içəri salıb balaca, buglanan ürəyini çıxartdı və onu Çingiz xanın qabağına getirdi.

O, qoca axta donuz kimi bir neçə dəfə xırıldadı: "Kxu-kxu-kxu!", semənd atını döndərib belini bükdü, qaşqabaqla daşlı cığırı yuxarı qalxdı.

Sind ətrafindakı döyüşdən sonra sultan Cəlalədin hələ uzun illər müxtəlisf ölkələri dolaşaraq igidlərdən ibarət dəstələri başına toplayıb monqollarla müvəffəqiyyətlə mühabibə etdi. Lakin heç vaxt ona böyük bir qoşunun başında durmaq nəsib olmadı ki, bu qoşun ilə monqolları məglub etsin.

Üçüncü fəsil

HACI RƏHİM MİRZƏ OLDU

Mahmud Yalvac Buxarada monqol qarovulunun qılıncından Hacı Rəhim xilas etdiyi həmin axşamdan o, Mahmud Yalvacın kölgəsində dolanırdı. Dərvish hər yerə onunla gedirdi, dərvişin kiçik qardaşı Tuqan isə kölgə kimi onu izləyirdi.

Mahmud Yalvac Maverənnəhr vilayətinin yeni hakimi, Çingiz xanın oğlu Caqatay xanın baş müşaviri olmuşdu. Caqatay daha çox ov və eyşü-işrətlə məşğul olurdu. Mahmud Yalvac isə ondan ötrü vergi yiğir, tatarların ələ keçirdikləri qiymətli şeyləri hesablayır, Monqolustana dəstə-dəstə qullar göndərir, bəylərin tərk etdikləri

evlərin və malikanələrin siyahısını tutur, yeni vergilər müçyyən edir və bunları yiğmaq üçün xüsusi vergiyığınlar göndərirdi.

O, kondiləri öz torpaqlarına qayıtmaga, taxıl və pambıq əkməyə çağırırdı, onlara vəd edirdi ki, əvvəlki bəylər öz malikanələrinə qayıtmayacaqlar və daha onlar torpaq üçün tövü verməyəcəklər.

Bütün bunları o, ona görə deyirdi ki, qaçıb dağılan xalqı sakit etsin, qorxuya düşmüş kəndlilər öz əkinlərinə qayıtsınlar və acı-yurdsuz quldurların karvanlara basqını dayandırılsın. Sonra məlum oldu ki, bütün bu vədlər ancaq tələ imiş, türkmən, tacik və qıpçaq bəylərinin əvozino monqol şahzadələri və xanları tədricən torpaq sahiblərinə çəvrilirlər, geri dönen kəndlilər isə əvvəlki kimi yene muzdurluq edirlər; məhsulun, demək olar ki, hamısını onlara verirlər.

Mahmud Yalvac Hacı Rəhim öz dəftərxanasının mirzəsi təyin etdi. O, da müvəqqəti olaraq qəzəl yazmaqdan əl çəkdi. Hər gün səhərdən qaranlıq düşənə kimi başqa mirzələrlə birlikdə üzü getmiş böyük xalcanın üstündə eyleşirdi; o, dizinin üstündə hesab aparır, əmlakın siyahısını tutur, əmr və başqa mühüm kağızları tərtib edirdi.

Mahmud Yalvac dərvişə maaş vermirdi. Bir dəfə o, dərvişə belə dedi:

– Maaş sənin nöyinə lazımdır? Kim ki, dövlətin yanında dolanır, onun əli qızıl tozuna batır...

– Ancaq şair-dərvişin əli yox, – deyə Hacı Rəhim cavab vermişdi. – Mənim köhnə xırqəmə uzun illərin səyahətindən ancaq yolların tozu yatmışdır.

Bundan sonra Mahmud Yalvac ona təzə güllü xələt bağışladı və əmr etdi ki, hər cümə axşamı səhər onun yanına gəlib çörək, çay və hamam üçün üç gümüş dirhəm alıb aparsın ki, dünyanın intəhəsiz yollarında yiğdiyi tozu mühüm kağızların üstünə tökməsin.

Hacı Rəhimin yerində başqası olsaydı, özünü xoşbəxt hesab edərdi; o, sahibləri tərefindən tərk edilmiş balaca bir evdə yaşayırırdı və bu evdən özünü kimi istifadə edo bilərdi; dəftərxanadan qayıdaraq o, üzüm talvarının altındaki pillələrin üstündə otururdu. Qoca meynənin budaqlarından kehraba kimi o qədər üzüm sallanmışdı ki, onun sahibi bu məhsul ilə bütün ili dolana bilərdi. Evin yanında elə hündür çınar bitmişdi ki, onun kölgəsi qonşuluqdakı məscidin üstünə de düşürdü və darvişin kiçik evini bürküdən qoruyurdu. Elə evin lap qabağından arx axırdı. Bu arx üzüm tənəklərini

suvarırdı. Hacı Rəhim axşam sərinliyində öz kiçik qardaşı Tuqana cəbr və ərebə yazmağı öyrədirdi.

Lakin Hacı Rəhim adı yox, qeyri-adi biliklərin axtarıcısı idi. Onun ürəyi narahatlılıqdan alış ibanırdı. Çox keçmədən o, ifa etdiyi işi ilə razılaşmamağa başladı. Hər gün dəftərxanaya yüzlərə adam gəldi. Onlar əsasən, monqolların dinc əhalini sixışdırıldıqlarından şikayetlenirdiler. Bütün ölkə yeni fatehlərin hökmranlığı altında idi. Onlar xalq ilə qoyun dərisinə bürünmüş canavar kimi rəftar edirdilər.

Bunu görən Hacı Rəhim özünə dedi: "Bəsdir dərviş! Kim ki, doğma xalqının düşməninə xidmət göstərir, ona hörmət əvezinə lənət edilməlidir". – O, Mahmud Yalvacın yanına getdi və ürəyini yandıran bütün həqiqəti ona deməyi qərara aldı.

O, Mahmudu böyük saray bağında tapdı. Mahmud tənəklərin quru çubuqlarını kəsməkələ maşğıl idi, bununla da o, ağır işlərində ayrılaraq dinctlik tapırdı. Mahmud dərvişə qulaq asıb dedi:

– Sən yaralarla örtülmüş və əzablardan inildəyən doğma ananımın tərk etmək istəyirsən?

– Mən xalqı əsarət altına alanlara xidmət etmek istəmirem.

– Görünür, sən məni də, doğma xalqımı əsarətdə saxlayanlara xidmət etdiyim üçün mənfur adam sanırsan. Buna mən cavab verə bilərəm. Bizim hökmədarımız ulu xaqan Çingiz xanın činli Yelyu Çusay adlı baş müşaviri var. O, həmişə qorxmadan Çingiz xana həqiqəti deyir. Bütün şəhərlərin nahaq dağıdılmاسının qarşısını ancaq o, alır və bunu xaqana belə izah edir: "Əgər sən bütün əhalini qırısan, onda sənə və sənin nəvelərinə vergiləri kim verəcək?" Çingiz xan isə onun bu sözlerindən sonra yüz minlərə esirə mərhəmet göstərir... Müsəlman xalqımızı tamamilə qırılmaqdan qurtarmaq üçün Çingiz xanın oğlu Caqatay xanın yanında mən də belə eləməye çalışıram. Sən Caqatayın üzünü görmüsən? Onun siması bilirsənmi necə qəzəbli olur! Hər gün qəbul zamanı o, barmagını bir nəfərə uzadaraq dəhşətli sözlərini deyir: "Alıb barın!"¹ və həmin bədbəxti öldürməyə aparırlar. Mən isə hər gün ondan mərhəmot və aman diləməye çalışıram.

– Mən öz vətənimdə qalıram, – deyə Hacı Rəhim cavab verdi.

– Ancaq mənə başqa iş ver: daha mənim qan ləkələrilə örtülmüş

¹ Aparın onu!

paltarların hesabını aparmağa və adamların göz yaşlarını görməyə təqətim yoxdur.

– Yaxşı, mən sənə mühüm tapşırıq verərəm.

– Hazırıam, mənim ağam.

– Mənə dedilər ki, şimal və qərb ölkələrinin hökməarı, Çingiz xanın böyük oğlu Cuçi xana Xarəzmin şimal torpaqları verilmişdir və indi o, həmin yerləri tabe etməyə gedir.

– Mən ancaq bunu deyə bilerəm: Ürgəncin dəmirçiləri və misgərləri Buxara və Səmərqənd əhalisi kimi deyillər. Onlar öz şəhərlərini döyüşsüz verməyəcəklər.

– Mən Cuçi xana məktub göndərməliyem, lakin Qızılqum səhrasındaki yolda yeni dəstələr emələ gəlib, onlar monqollara basqın edib onları qırırlar. Deyirlər ki, bu dəstənin başında “qara atlı”dır. Adına Qara Burqut deyirlər, gözəl qara atı var. O, ələkeçməzdir. Uzun məsaflər qət edərək gözənləilmədən Qızılqumun müxtəlif yerlərində görünür və qəfildən izsiz-tozsuz itib gedir. Əhalinin arasında belə şayiə gedir ki, guya ona şeytanın özü kömək edir. Hacı Rəhim dedi:

– Bu “qara atlı” göstərir ki, müsəlmanların arasında hələ igid adamlar qalıb.

– Mən sənə Cuçi xanın özü üçün məktub verəcəyəm. Sən o məktubu elə gizlədərsən ki, nə monqol qarovullarının, nə də “qara atlı”nın əlinə keçə bilsin. Yoxsa sən özünü də, məni də məhv edərsən.

Hacı Rəhim qışqabağını salladı. “Bu necə məktubdur ki, onu göndərən adamı da məhv edə biler?” O, başını qaldırdı. Meynə yarpaqları qızılı səmanın altında bir-birinə dolaşmışdı. Mahmud Yalvac hərəkətsiz dayanmışdı, onun nəzərləri sanki dərvishin beyninə nüfuz edirdi. O, əlini çallaşmış saqqalına çəkdi, dodaqlarından yüngül bir təbəssüm keçdi.

Hacı Rəhim:

– Mən məktubu Cuçi xana çatdıraram, – dedi, – və heç kəs də onu oxumaz. Mən öz əl ağacında bir deşik açaram, məktubu ora qoyub üstünü mumlayaram. Lakin böyük xanın yanına getmək mənə nəsib olacaqmı?! İndi o, Qıpçaq çölündə vuruşur. Orda isə quldurlar dolaşmaqdadırlar, onlar qarşılıarına çıxanları öldürürler. Mən bağın içində, sənin ayaqların altında sürünən cüccü kimiyəm. Sənin qüdrətli əlinin himayəsindən çıxandan sonra mənim işim

necə olacaq. Mən “qara atlidan” qorxmuram, ancaq monqol qarovalu elə birinci məntəqədə məni tutub parça-parça edəcək.

Mahmud Yalvac əyilib çığırдан qırımızı bir bəcək götürdü və onu uzun, ağ ovcunun içində qoydu. Bəcək sürətlə barmağının ucuna kimi yeridi və qanadlarını açıb uçdu.

– Bu bəcək kimi sən də minlərlə əsgərin keçə bilmədiyi yerdən yol tapıb gedəcəksən. Sən müçəddəs bir dərviş kimi yenə öz köhnə xırqəni ciyinə salıb, üzüyələ eşşeyini götürüb kitablarını ona yükleyəcəksən. Monqol qarovulları səni tutmasın deyə mən sənə üstündə qızılqış olan qızıl paysza verəcəyəm.

– Bəs mən öz kiçik qardaşım Tuqanı neyləyim?!

– Sən onu özünlə şagird kimi götürəcəksən. Orada Cuçi xanın düşərgəsində isə o, hərbi işi öyrənəcək, Təcrübəli igid olacaq. Sənə yaxşı yol!

– Narahat olma, mən hər şeyi edəcəyəm.

– Səfərin qurtaran kimi mənə dua et, mən artıq qocalmışam, sənin ancaq yaxşılığınızı istəyirəm.

Dördüncü fasil

“QARA ATLI”

Hacı Rəhim və Tuqan axşama yaxın yola düşdüler və boş səbətləri ilə bazardan qayıdan kəndlilərin dəstəsinə qoşuldular. Yolçular bir-birinin ardınca tədricən öz yanmış kəndlərinə tərəf döñürdüler.

Hacı Rəhim düz və aram yeriyle yeriyərək adəti üzrə qəsidiə oxuyurdur. Tuqan artıq xeyli böyümüşdü. Böyük oğlanlar kimi göy çalmasının altından uzun qara saçları çıxaraq ciyinlərinə tökülmüşdür. O, yol torbası ciyində əsaya söykənə-söykənə qarşısına çıxan təpelərə asanlıqla qalxır, uzaqda dumانlara bürünmiş dağlara nəzər salır, ətrafa baxaraq hər şeyi görməye, başa düşməye çalışır. O, indi rahat, xoşbəxt yaşıyirdi. Ürgəncin yeraltı, rütubətli, zülmətli zindanında keçirdiyi ağır aylardan sonra onun həyatı xüsusile şən keçirdi.

Qara eşək uzun qulaqlarını tərpədərək möhkəm dırnaqlarını yerə döyə-döyə irəliləyirdi. Eşşəyə yüksəlmış kisələrdə ərəb və fars şairlərinin kitabları və yazıları, həmçinin bir neçə gün üçün ərzəq ehtiyatı var idi.

Hərdən uzaqlardan toz qalxır, sonra isə ağacların arasından məşhur rəisi, "darğanı" əhatə edən və ya taxıl kisələri yüksəlmış ləkləyən dəvələri mühafizə edən bir neçə monqol atışı çıxırdı. Monqollardan biri dəstədən ayrılib Hacı Rəhimin üstünə cumur və çığırdı.

- Sen kimsen? Hara gedirsən?

Hacı Rəhim dinnəzçə papagını peysərinə çəkir, başına sarılmış qızıl lövhə və onun üstündəki uçan qızılıqş şəkli görünürdü. Bu vaxt qırmanc ilə yuxarı qaldırılmış əl aşağı düşür və monqol dillənirdi: "Bayartay! Uraqş!"¹ və atını geri döndərərək öz dəstəsinin ardınca çapırdı.

Dərviş isə şıx uclu papagını gözünün üstünə çəkərək yenə adımlayıv və öz mahnısını oxuyurdu:

Nəğmalərlə get irəli, mənim qara Bəkirim,
Get ora ki, orda ölmək şərəflidir, şöhrətlidir.
Bəsdir daha adamların öz evində can verdiyi,
Qum üstündə ölmək təkcə qorxaqlara dəhşətlidir...

Təpənin ardından boz səhradan birdən dörd atlı çıxdı və onlar çığırın qabağıni kəsdilər.

- Dayanın! - deyə onlardan biri çığırdı. Bu, qaralana kimi yanmış üzünü qırışlar örtən pirani bir qoca idi. - Sənin adın nədir?

- Allah sənin canını sağ, cibini dolu eləsin, - deyə dərviş cavab verdi. - Mənim adım sənin nəyinə lazımdır?

- Mən səni tanıdım! Əlimdən qaça bilməzsən! Sən, rüsvayçıyla monqollara satılan müsəlman Mahmud Yalvacın yanında mirzə idin. Sən ona xalqı talan etməkdə kömək edirdin və buna görə indi sən qılıncının iti tiyesinin qəzəbinə gələcəksən.

- Sənin sözlerində iki damcı xalis həqiqət var, qalanları isə qara yalanın bulanlıq selidir.

- Nəcə yalan? - deyə qoca qəzəblə çığırdı və əyri qılıncını qızından siyirdi.

¹ Xudahafiz! İrəli!

- Doğrudur, mən hörmətli müsəlman Mahmud Yalvacın yanında mirzə olmuşam. Doğrudur, mən ölümə layiqəm və onu görürom, ondan kim qaça bilər. Ancaq mən heç vaxt heç kəsi talan etməmişəm, ancaq monqolların talan etdikləri şeylərin uzun siyahısını tutmuşam və Mahmud Yalvacın yanına şikayətə və aman istəməyə gələnlərin hamısı üçün ərizə yazmışam.

Qoca yenə də çığır-a-çığır dedi:

- Dərviş, əgər sən bu yerdə öz papağını başımla birlikdə itirmək istəmirsənse, onda bizim ardımızca gələcəksən, qaçmağa cəhd etmə.

- Mən hemişə məni çağırınan dalınca gedirəm, - deyə dərviş sakitcə cavab verdi. - Ancaq sən mənə öz adını demədin. Əgor sən məni ölüm uçurumuna aparsan, onda mən Allaha kimdən şikayet etməliyəm.

- Allahdan əvvəl səni "qara atlının" qılıncı mühakimə edəcək, - deyə atlılardan biri cavab verdi. - Başçımızın yanında sənin üçün yaxşı keçməyəcək.

Atlılar yoldan dönüb birbaş şimala üz qoyaraq qızmış sarı qumların dərinliklərinə getdilər. Seyrək quru otlar, orada-burada görünən ilgin kolları və sürətlə qaçışan kortənkələlər bu yeri daha tutqun və ürəksizlər göstərirdi. Tuqan, Hacı Rəhimə piçildədi:

- Doğrudan da görəsən axırimız çatıbmı?! Nə üçün sən bu təhlükəli yola çıxmaga razı oldun. Səmərqənddə biz nə qədər sakit və xoşbəxt yaşayırdıq!

- Vaxtından əvvəl şikayətlənmək lazım deyil, - dayə dərviş cavab verdi. - Bu günü gün hələ qurtarmayıb, gələcək isə gözlənilməz hadisələrlə doludur.

Yolçular şimala doğru xeyli getdilər. Nəhayət güclə seçilən iki çığırın arasında atlılar ayaq saxladılar. Onlardan biri təpəyə qalxdı, etrafa xeyli nəzər salıb əli ilə qəbirinə göstərdi və çığrıdı:

- Tez olun, tez olun ora! Günəş batır.

Hacı Rəhim başqları ilə birlikdə qaranlıq çök dükdən sonra parlaq şölə saçan tonqala yaxınlaşındı. Onlar qurumuş dərənin dibini ilə gedirdilər. Dərvişin və Tuqanın əlləri arxalarında burularaq sarılmışdı və qaranlıqda qaçıb gizlənməmələri üçün boğazlarına salınmış kəməndin düyüünü boyunlarını kəsirdi. Onları tutan qoca hər ikisini tonqalın lap kənarına gətirdi və diz üstə oturmağı onlara emr etdi. Eşşəklərini də yanlarında qoydular.

Tonqalın başındaki kiçik xalçanın üstündə tutqun sıfətli, arıq bir türkmen bardaş qurub oturmuşdu. Tunc rənginə çalan sıfəti, parlaq girdə gözləri var idi. Qılıncını yanına, xalçanın üstünə qoymuşdu.

— Mən bu məğrur igidi harada görmüşəm? — deyə Hacı Rəhim türkmənə baxaraq fikirleşdi. — Yəqin ki, "qara atlı" budur.

Onun əynində qara arxalıq, başında peyserinə itələdiyi qara paşaq var idi. Bir az o tərafda hündür qara at bağlanmışdı. Tonqalın başında paltarları cırıq-cırıq, lakin gümüşə çekilmiş silahları olan iyirmiyə kimi igid əyəleşmişdi. Onların bəzisi tutulub gətirilmiş əsiləri istehza ilə, o biriləri isə qəzəblə süzürdülər.

İgidlərdən biri qara eşşeyin üstündəki xalçadan tikilmiş xurcunu qaldırib üzü aşağı edərək içindəki çörəkləri, mövüc torbasını, yemişi və bir parça turş pendiri yerə tökdü. Sonra o biri un kisəsini ehtiyatla yerə qoydu, üçüncü xalça xurcunu da ağızı üstə yere tutdu. Onun içindən mürəkkəbəqabı, bir neçə kitab, vərəqlər, silahlar yere düşdü.

Girdəgözlü igid kitabın birini götürdü, elində saxlayıb bir neçə səhifə vərəqlədi və dedi:

— Görünür burada hədislər və nəsihetlər yazılıb, hə? Uzunsaqqal yorğun imamlar öz arıq, ac müridlərinin başını bunlara doldururlar.

— Yox, şanlı əsgər, — deyə Hacı Rəhim cavab verdi. — Bu kitab dünyani fəth edən böyük İsgəndərdən danışır.

— Mən bu igid sərkərdə haqqında eşitmək istərdim. Ancaq bunun üçün sənin vaxtin qalmayıb. İndi əzrayıl sənin canını alacaq!

Hacı Rəhimini gətirən qoca, onu eşşeyin yanına çəkdi, tələsmədən qurşağındakı uzun nazik biçağı çıxartdı, qəssablar qoyunları adətən belə biçaqlarla kəsirlər. Qaba əli ilə dərvişin çənəsindən yapışdı.

— Ey, baba, hələ kəsmə! — deyə kimse çıçırdı. — Başımız o biri kitablarda nə yazıldığını da bilmək isteyir.

Yarımcan olmuş dərviş xırıldadı:

— Kitabların birində səhranın şanlı qaplanı, karvanların qənimi Qara Burqutun igidlikleri yazılıb...

— Dayan! Burax onu, qoca!.. — deyə dəstənin rəisi kitabı diqqətlə vərəqləməyə, əsgərlərin döyüşünü təsvir edən şəkillərə baxmağa başladı.

Qoca, Hacı Rəhimini itələyib söyə-söyə kənara çekildi.

Hacı Rəhim ulduzlara, parlaq işıq saçan qaranlıq səmaya, tonqalın şölənen işığına, oturanların sərt simalarına və səhranın hər yəni bürüyen qumlarına baxıb düşünürdü. "Qurtuluşu hardan gözlemək olar?! Əgər mənim kimi sərkərdəna heç kəsin rəhmi gəlməsə, bu döyüşçülər heç olmasa şahın qaranlıq zindanından xilas olan bu silahqayıran oğlana rəhm etməlidirlər. Dərviş hətta uçuruma yuvarlanarkən bele, ruhdan düşməməlidir: onun xırqəsi qayanın bir daşına ilisə bilər və ya uçan qartalın qanadı onu saxlaya bilər..." Tuqan isə yanında oturub piçildiyirdi:

— Məger görmüsənmi bizim axır saatımız çatıb.

— Gün hələ qurtarmayıb, — deyə dərviş cavab verdi. — Qabaqda hələ uzun gecə vardır. Əvvəlcədən kim deyə bilər ki, bu gecə nə baş verəcək?

"Qara atlı" sarı dəri cildə çekilmiş kitabı tabağına, xalçanın üstünə qoysdu və dedi:

— Dan ulduzunun çıxmamasına az qalır. Kafırların bu nökərlərini öldürməyə tələsməyə bilərik. Bəlkə biz bu sərgədəmin səhbətinə qulaq asaq, qoy cəsur bir bahadırın igidliklərindən danışın.

Tuqan piçildadi:

— Sən doğrudanmı alçalaraq diz üstə düşüb onlar üçün səhbət edəcəksən? Heç bir söz demə, yaxşısı budur, qoy bizi birdəfəlik öldürsünler!

— Bir az döz, — deyə Hacı Rəhim cavab verdi. — Gecə uzundur, gələcək qeyri-adi ola bilər.

— Qoy danışın! — deyə səslər eşidildi. — Bəzən bülbül qəfəsdə kənarda olduğundan daha yaxşı oxuyur.

— Onda, qulaq asın, — deyə Hacı Rəhim başladı. — Mən sizə nə İskəndər Zülqərneyndən, nə Rüstəm və Zöhrabdan danışacağam. Mən size şanlı çölçü qaçaq Qara Burqutdan və türkmen qızı Gülcəmaldan səhbət açacağam.

"Gülcəmal" adını eşidən kimi dəstənin başçısı tez dərvişə baxdı, onun qasıları təəccüble çatıldı. O, sağ yəni üstə uzandı, üzü üstə dırşaklenərək əllərini çənəsinə qoysdu və qara parlaq gözlərini qolları sarılmış nağılı danışana dikərək diqqətlə baxmağa başladı.

HACI RƏHİMİN NAĞILI

*O, mənim yanından iti addimlarla
keçərkən, paltarının əzəyi mənə toxundu.*

Şərq nağılından

Hacı Rəhim söhbətinə başladı: – Gülcəmal böyük türkmən səhrasındaki yoxsul obanın yoxsul çoban qızı idi. Gülcəmal çoxlu mahnular bilərdi.

Qızuları sulamağa aparanda o, xüsusi mahni oxuyurdu, onun oxuduğu o biri mahni isə sakit və şən idi. Qızuları dinc otlamağa və uzağa dağlışmamağa çağırırdı.

Ancəq onun həyecanlı bir mahnısı da var idi. Qəmli, kəsik-kəsik oxunan bu mahni azan qızuları xəbərdar edirdi ki, yaxınlıqda yırtıcı canavar var. Bu mahnını eşidən və soluxmuş kolun dibində mürgüləyən qızular birdən sıçrayaraq təpəyə, elində uzun ağac tutan Gülcəmalın durduğu yerə qaçırdılar. Üç iri, tüklü köpəklər isə hürə-hürə ətrafi dolaşır və sürüünü bir yere toplayırdı.

Gülcəmal bütün mahnularını öz babası Qorqud Çobandan öyrənmişdi. Qorqud Çoban uzun illər çobanlıq edərək yaxşı tütək çalırdı. Uzun ömrü boyu həmişə o, yoxsul olmuşdu, obanın çobanlığını etmişdi, obanın kənarında özü kimi köhnə, əyilmiş bir koması olsa da, o, bir alaçıqdan o biri alaçıqə köçərək başını dolandırırdı.

Əvvəlcə arvadı, sonra isə iki oğlu öldükdən sonra o, tək qalmışdı. Oğlanları Xərezm şahının azadlıq sevən dağlı əşqanlarla apardığı mühərabədə öldürülmüşdü.

Çobanın uzaq obaya ərə verilmiş qızı bir dəfə onun yanına döñərək qucağında balaca bir qız götürdü. Çobanın qızı bir neçə gün xəstə yatıb öldü. Onun üzü gömgöy və qançıl olmuşdu. Onun başına nə gəldiyini heç kəs bilmirdi, qoca Qorqud Çoban isə bu barədə sorusunda belə cavab verirdi:

– Görünür, Allah belə istəmişdir! Hər qızın yaxşı ər qismət olmur!
– Bu sözləri deyib o, paltarının geniş qolları ilə qara, qırışmış üzünü tuturdu.

Qorqud Çoban evvəllər öz nəvəsini aksayıb geri qalan quzu kimi qoruyub nazını çəkirdi. Sürünün ardınca düzələri dolaşarkən o,

qızı dəri kisənin içində salıb dalına atıldı. Bəzən qızı mələyən xeste quzu ilə bir yerdə aparırdı.

Gülcəmal yavaş-yavaş böyüyürdü. Sonra onun yanınca qaćmağa başladı. Babası tütək çalarkən o, ince seslə oxuyur, köpəklərlə birlikdə geri qalan qızulara nəzər yetirirdi. Gülcəmal bir az da böyüdükdən sonra Qorqud birdən dedi ki, o, daha çobanlıq etməyəcək, bundan sonra köhnə komasının yanında keçənin üstündə uzanaraq dincələcəkdir. Onun yerinə isə qızuları otarmağa nəvəsi gedəcəkdir. Bu vaxt onun qoca bacısı tükü tökülmüş eşşeyin üstündə gələrək onunla bir alaçıqda qalmağa başladı. Obada belə bir şayi gedirdi ki, Qorqud çöldə şeytana rast gəlmış və öz nəvəsini pul ile ona ərə vermişdir. Başqları isə deyirdilər ki, qoca xəzine tapıb. Onun haqqında çox şeylər deyirdilər. Amma burası düzdür ki, Qorqud qədim bir mis qazan tapmışdı və həmişə onun alaçıqından tüstü ucalırdı. Yoxsul çoban gələnləri çaya qonaq edirdi.

Nehayət, qoca üçün mühüm bir dövr başlandı O, boy-a-başa çatmış nəvəsini ərə verməli idi. Belə qızı ərə verəndə isə o, qızın əvəzinə dəvə də, at da, inək də, bir neçə qoyun da ala bilerdi. Onda qoca tamam qayğısız yaşayacaqdı – keçənin üstündə uzanaraq istədiyi qədər qımız içəcək, gündüz buludlara, gecə isə ulduzlara baxacaq. Süryə isə bacısı, qızı və kürəkəni nəzər yetirəcək.

Qorqud nəvəsini ərə verməyə tələsmirdi. Gülcəmal üçün elçi göndərənlərdən qoca çoxlu başlıq istəyirdi, buna görə də gələnlər keçmiş çobanın xəsisliyinə heyratlınlərək çıxıb gedirdilər. Lakin bir nəfər yenə qayıdaraq təzədən elçilik edirdi. Bu böyük yolların məşhur qapları, karvanların qənimi, qaçaq Qara Burqut¹ idi.

Qara Burqut deyirdi:

– Qız sevən başlıq üstündə alver eləməz. – O, qoca Qorqudun istədiyi qədər başlıq verməyə hazır olduğunu vəd etdi. Qoca isə hər gecə Qara Burqut gələndə son cavabını vermir və həmişə deyirdi ki, hələ fikirləşəcək.

Lakin görünür şeytan qoca ilə zarafat etmək fikrine düşmüştü. Qoca birdən ulduzlara baxaraq saydıqı dəvələrini də, atlarını da, qoyunlarını da itirdi. Bir dəfə obaya şahın atilları gəlib çıxdılar. Onlar həm keçən il, həm bu il, həm də gələn il üçün vergi toplayırdılar. Onlar çoxlu at və mal-qara yiğisidirib apardılar, gedərkən

¹ Qara Burqut – qara qartal, berkut

Gülcamlı da özləri ilə götürdülər və dedilər ki, şahın təbəələri ən gözəl qızları onun üçün göndərməyə borcladurlar.

Gecəyəri qaçaq Qara Burqut Qorqud Çobanın çadırına yanaşdı. O, bütün gecəni keçənin kənarında oturub gələn atlılar haqqında etrafı xəbər aldı: onların rəisinin kim olduğunu, atlarının yəhərlərinin və cullarının necə olduğunu soruşdu, hər şeyi qocadan təfsilatı ilə öyrəndikdən sonra dedi:

— İndi mən onların hamisini lap gecə də tanıya bilərəm, lap Xərəzm dənizinin dibində də gizlənsələr, onların bir-bir və hamisinin birlikdə öhdələrindən gelərəm. Qorqud baba, Gülcamlı tapıb sənin yanına gətirocəyəm, sonra isə biz böyük bir bayram düzəldəcəyik, axırda isə mən onu öz arvadım kimi alaçığımı aparacağam. Mən sənə dəvə, dayçalı madyan, buzovlu inək və doqquz qoyun vəd etmişdim, indi isə sənə bundan doqquz dəfə artıq təklif edirəm, ancaq sen öz nəvəni məndən başqa heç kəsa vəd etməyəcəksən.

Qara Burqut qocanın qucağına bir torba gümüş dirhəm atdı, sonra atın belinə sıçrayıb gecənin zülmətində gözdən itdi...

Bu sözlərdən sonra nağıl danışan Hacı Rəhim susdu, xırıldayaraq oyıldı və yanı üstə düşdü.

— Sonra nə oldu? O qaçaq, qızı tapdımı? — deyə tonqalmın ətrafında oturan ığidlər dilləndilər.

Hacı Rəhim inilti ilə cavab verdi:

— Vay Allah! İgid qaçağın və gözəl qızın başına neler gelmədi! Ancaq mən daha danışa bilmirəm, iplər bədənim kəsir, özüm də yorulmuşam.

— Açıñ onu! — deyə “qara atı” emr etdi.

Hacı Rəhim:

— Mənim kiçik qardaşımın da yaralı əllerini açın! — dedi və arxası üstə düşərek gözlərini yumdu

Qoca türkmen deyinə-deyinə hər iki əsirin əllerini açdı. Onlar torpağın üstündə rahat oturdular və dərviş davam etdi:

“Sübə vaxtı Qara Burqut çöl ilə gedərkən padşahın oğlu Cəlaləddinin özüne rast gəldi. Cəlaləddin bu vaxt acıdan və susuzluqdan həlak olurmuş, lakin o, qoca Qorqud Çobanın alaçığını görüb yorğun atını ora çəkmişdi. Qoca onu qonaqpərvərliklə qəbul etdi, yerini rahatladi, özünü və atını yedizzirdi. Bu vaxt təsadüfi olaraq Qara Burqut gelib alaçığa girdi. O, öz düshəminin oğlu ilə xeyli səhbət etdi, lakin onu tanımadı. Vidalaşarkən şahın gənc varisi

Qara Burqutu şəhər kənarındaki Tillyalı sarayına dəvət etdi. Burada qaçaq başa düşdü ki, onun qarşısındaki mənfur şahın oğludur. Lakin qonaqpərvərlik qanunu qonağa hörmət göstərməyi tələb edir. Buna görə də Qara Burqut onu incitmedi və söz verdi ki, gənc xana qonaq gələcəkdir.

Cox çəkmədən Qara Burqut şahın oğlunu görmək üçün paytaxta gəldi. Lakin bu gənc xan gözdən düşmüdü, sadə adamlarla dostluq etdiyi üçün, şəhərdən kənar sarayında çölcü köçəriləri, sərkərdən dərvişləri və uzaq ölkələrdən gələn yolcuları qəbul etdiyi üçün şahın ondan acıçı gəlirdi. Şah qorxurdu ki, oğlu onun əleyhinə qəsd düzəltsin, ona görə də onun hər addımını izleyirdi. Bu məqsədə sarayın etrafında və onun yanında gözətçilər gizlənərək hər şeyə nəzarət edir, oraya gəlib-gedənləri güdürdürər.

Qara Burqut Tillyalı sarayına gələndə şahın oğlu onu səmimiyyətlə qarşılıdı, onu yaxşı yeməyə qonaq etdi, müsiqiçilər isə onun üçün qədim mübariz mahnılar oxuyub çaldılar. Gecə Qara Burqut yola düşmək istəyəndə xan ona səhərə kimi qalmağı təklif etdi, dedi ki, səhər şəhərlən sərhədinə kimi təhlükəsiz getməsi üçün ona gözətçilər verər.

— Qara Burquta toxunmağa kim cəsarət edər? — deyə qaçaq cavab verdi. — Mənim qılıncım üstüme hücum etmək istəyən iyirmi ığidin də cavabını verər. — O, bağın qapısından bayır çıxdı. Ayağını küçəyə qoyan kimi başına möhkəm balıqçı toru atıldı, əlleri elə sarındı ki, hətta qılıncından yapışmağa da vaxt tapa bilmədi. Athlalar onu sarılmış halda sürüyərək məhkəmə və işgəncə evinə apardılar.

Gecə cəlladların baş rəisi, “qəzəb knyazı”, Cahan Pəhləvan Qara Burqutun bədənинə qızmış kömürlər qoyaraq onu dindirməyə və gənc xanın bağına gəlməsinin səbəbini soruşmağa başladı.

— Mən bəyə söz vermişəm ki, onun üçün tatar xanının ilxisindən ən yaxşı bir at qaçırdım, — deyə Qara Burqut döñə-döñə tekrar edirdi.

Nəhayət, Cahan Pəhləvan inadıl ığidi dindirməkdən və incitməkdən yorulub emr etdi ki, onu “Cəza qülləsinə” yollasınlar.

Gecənin zülmətində Qara Burqutu hündür minarəyə tərəf apardılar; cəlladlar onu üzük qaşı kimi dövroyə almışdır. Birdən kimsə onun qulağına piçildədi: “Əlini sağa tərəf apar və dəmir qarmaqdan yapış”. Elə buradaca o, hiss etdi ki, əllerinə sarılmış iplər boşaldı. İpləri naməlum dostu kəsmişdi. Özünü müdafiə etməyə hazır olduğunu hiss etdirmədən Qara Burqut itaətlə cəza qülləsinə girdi və

hündür pillələri qalxmaga başladı. Yuxarıda, məşəlin solğun işığında kiçik bir qapı açıldı. Onu bu qapıya itələyəndə o, var qüvvəsi ilə müqavimət göstərdi. Məşəl qəsildən söndü, Qara Burqut birdən elini çəkdərə və asanlıqla sağıdakı böyük dəmir qarmaqdan yapışdı. Kimse çıçırdı: "Bir it də azaldı!"

Qapı gurultu ilə çırplıldı və Qara Burqut ayaqlarının altında heç bir dayaq hiss etmədən zülmət içində yuxarıdan asılı qaldı...

Qara Burqut asılı qalarkən sol elini ipdən açmaq istəyirdi, bu da çətin idi. Əlini boşaltdı, ikiəlli tutanda isə asılması bir az yüngüləşdi. Səhərə az qalmışdı. Güneşin şəfəqləri köhnə qüllənin deşiklərindən süzüləndə Qara Burqut əmin oldu ki, o lap tavanın altından sallanıb qalmışdır. Aşağı isə dərin uçurum idi, oradan boğuq mırıltı eşidilirdi, aşağıda qara kölgeflər hərəkət edirdi və sümük yiğinları görünürdü. Əger gizli dostlarından köməyə gələn olmasa, qarmaqdan yapışmaqla çox sallanmağa gücü çatmayacaq".

Hacı Rəhim susaraq tonqala baxanda:

- Sonra nə oldu? - deye səsler eşidildi. - Qara Burqutun, Gülcəmalın başına nə gəldi? Tez ol danış!

- Bəlkə siz mənim bu balacama bir az su və çörek verəsiniz! Hələ mən özüm də boğazımı yaşılamalıyam, səhərdən bir qurtum da su içməmişəm...

- Ona çörek, mövüc və mənim nəyim varsa verin, - deyə "qara atlı" əmr etdi. - Danış, dərviş, günoşin çıxmasına az qalır...

Hacı Rəhim qatıqdən yavaş-yavaş içib söhbətinə davam etdi:

- "Bu vaxt şahın oğlu bağdakı qollu-budaqlı qarağacın altında qayğısız halda əylənir və sevimli ayıqlarına yemiş dilimləri yedidirirdi. Onun dostları çox idi. Birdən gözlərinə kimi bürünmiş həmin etibarlı dostlarından biri ona yanaşdı və yavaşdan dedi ki, onun sehəradan gələn dostunu bağın divarları yanında tutub şahın mühabizə rəisinin yanına aparmışlar və oradan da qonağı "Cəza qültəsinə" sürümüşlər.

Cavan xan qəzəbindən titrdi. O, bütün igidlərinə əmr etdi ki, atlarına minib döyüşə hazır olsunlar. Celaləddin yüz silahlı atlı ilə səhərə çapdı, qarşısına çıxan küçə gözetçilərini qovaraq birbaş hündür, köhnə qülləyə tərof cumdu. Bu qüllonin yanında cəlladlar qətl düzəldirdilər. Qaşqabaqlı gözotçi qorxusundan qaçdı və igidlər balta ilə qapını sindirdilər. Celaləddin pillələrlə qüllənin lap başına çıxdı, orada isə ikinci qapını da sindirməli oldular.

Qapını açan kimi onlar heyrətə gəldilər; kandarın lap altından qaranlıq boşluq başlayırdı, sağda isə balaca dəmir qarmaqdan divarla söykənərək adam sallanmışdı. İgidlər ehtiyatla onu qaldırdılar, pillələrin üstünə qoydular. Celaləddin yanın məşəli alıb aşağı baxmaq istədi. Dərinlikdən işıldayan gözlər baxırdı və qəzəbli mırıltı eşidilirdi. Xan yanın məşəli tolazladı. Məşəl fırlanıb aşağı uçdu, böyük, tüklü, adamyeyən itler zingildəyərək kənara sıçradılar. Celaləddin dedi:

- Əger mən şah olsam, and içirem bu dəhşətli köpəkləri saxlayacağam ki, həmin qülləni icad edənləri onların qabağına atım.

Cavan xan qüllədən düşüb atına mindi. Yəhərlenmiş ikinci at Qara Burqutu gözləyirdi. İgidlər sıx sıralarla səhərdən keçdilər, daş darvazalardan ayrılanan sonra ucsuz-bucaqsız çöl başlandı. Celaləddin ancaq burada Qara Burquta dedi:

- Sən belkə elə fikirləşirsin ki, mən səni öz sarayımı çağırımissam ki, şah cəlladlarının əlinə keçəsen. Mən istərdim ki, səni bir daha öz Tillyalı bağıma dəvət edim, ancaq qorxuram ki, yenə də cəllad Cahan Pəhləvanın muzdlu köpəklərinin pəncəsinə keçəsen...

- Belə qara fikirlər ağlıma gelmir. İcazə ver, doğma səhramıza qayıdım. Orada çılpaq qumlar, seyrek otlar və şorməzə sualar olsada, buradakı gözəl saraylar, hündür minarələr və möhkəm divarların arasından ora daha sərbəstdir, adam orada daha çox xoşbəxt olur.

- Mən səni saxlamayacağam. Mən istərdim ki, sənin heç olmasa bir arzunu yerinə yetirəm. Axı sən məndən ötrü əziyyət çəkmisən.

- Mənim ancaq bir xahişim var. Mənə əziyyət verənlər, məni balıq toruna salarkən sevimli qılıncımı belimdən açıblar. Bu qılıncı onu taxmağa cürət edən o lovğa adamdan alanacaq, sənin igidlərindən birinin qılıncını götürməyə icazə verərsənmi?

Cavan xan firuze, yaqtı və başqa qiymətli daşlarla bəzənmiş qılıncı belindən açıb Qara Burquta verdi.

- Al, şərəfle saxla, onu qınından ancaq bizim tayfanın düşmənlərinə qarşı vuruşduqda çıxart, dinc karvan yolcularından ötrü yox. Sənin mindiyin bu gözəl qara at da bu gündən sənindir. Həmin atda sən veterin düşmənlərinə qarşı yürüşə gedəcəkson.

Qara Burqut dedi:

- Mənim daha bir xahişim var.
- Söylə!

– Şən hər şeyi bilirsən, deyə bilməzsənmi ki, türkmən tayfasından olan Gülcəmal adlı qızın başına şah sarayında nə getiriblər? Şahın quldurları onu zorla götürüb aparıblar və deyiblər ki, o, saraşa girək qocalmış şahı eyləndirəcəkdir.

– Bilirəm. Şah emr etmişdir ki, həmin Gülcəmal üçün saray bağlarından birində xüsusi alaçığ qurulsun. Lakin qız çox məğrurdur və itaat etmir. Qorxuram ki, bizim şahın itaat etməyən bütün əsir qadınları kimi onun da aqibəti pis olsun.

Qara Burqut dedi:

– Çox sağ ol, mənim mərhəmətli xilaskarım! Əgər mənim həyatım sənə lazımlı olarsa, məni çağır, dağları və uşurumları belə keçmək lazımlı olsa, tez gələrəm.

Qara Burqut öz qara atını döndərib səhraya üz qoydu. Çox keçmədən o, istiqaməti dəyişib şəhərlərin ən gözəli, bağlar içinde batan Səmərqəndə gedən yola çıxdı.

At yavaş-yavaş addımlayırdı, igid isə oxuyurdu:

Səbə yeli sevgiliyimden mənə salam getirir...
Bu salama etinəsiz qala biləremmi mən?
Hər addımda ecəl məni izləsə də nə eybi, –
Məni onun bu salamı xilas edər ecəldən...¹

Qara Burqut elə fikrə getmişdi ki, az qala sürətlə çapan atlılar dəstəsi onu ezsin. Çaparlar çığırırdılar:

– Yol verin! Yol verin! Padşahın çaparı gəlir! Məktub padşahın öz əlinə çatacaq!

Bir neçə atlı tozun içinde çaparaq tarım qalmış kəməndi arxalarınca çəkirdilər. Bu kəməndin bir ucu arxadakı atın yəhərinin qaşına bağlanmışdı. İp ilə ata sarılmış çapar, atın çaplığına baxmayaraq bərk yatmışdı və onun başı yırğalanaraq o yana, bu yana gedirdi.

Görünür çaparın atı şəhərin qapılarına çatmaq üçün son qüvvəsini sərf edirdi; at xırıldayaraq quyuğunu tərpədirdi, ancaq ona görə irəli gedirdi ki, bir kənddən o birisinə kimi şah çaparını müşayiət edən qabaqdakı igidlər onu dartıb aparırdılar.

Birdən bərk çaplığı halda at yerə gəldi. Atlılar dayandılar, yere atılıb gücdən düşmüş, qovulmuş atı qaldırmaq istədilər. Ancaq söyləri əbəs oldu: atın burnundan açılan qan tozlu yola töküldü.

¹ Qədim əreb mahməsindən

Çapar yixıldıği kimi də uzanıb qaldı. O, ancaq bunu dedi: "Şaha öz qızından mühüm məktub var. O, üsyancıların mühasirə etdikleri qala qülləsindədir. Səmərqəndin bütün əhalisi şahın cəlladlarına və vergiyiganlarına qarşı qiyam etmişdir. Əhvali onları doğrayır və bədənlerinin parçalarını qovaq ağaclarından asır. Mən onsuz da öleceyəm."

Çapar bu sözleri deyərək başını yumruğunun üstüne qoydu və gözünü yumdu. Qara Burqut çapara yaxınlaşıb dedi:

– Dəri çantanı mənə ver. Məktubu şaha əlbəəl verərəm. Sen isə gebərmış atın yanından dur, get orada, ağacın kölgəsində uzan, yaxşı-yaxşı yat. Mən bilirəm ki, məktubu çatdırmağa o qədər də tələsmirsən, buna görə də sənə ora güclə dərtürələr, çünki "qara", pis xəbərə görə şah çaparın boyunu vurdurur.

– Mən də elə bilirəm ki, burada dincəlsəm yaxşıdır, – deyə toz içində olan çapar öz çantasını Qara Burquta verdi. Kənara çekilərək o, ağacın altındakı otun üstüne düşdü və xoruldamağa başladı.

Qara Burqut kəməndin bir ucunu yəhərinin qaşına keçirərək çığırdı: "Irəli!" və bütün atlılar şahın paytaxtına gedən yol ilə yenidən çapmağa başladılar.

Qara Burqut onu müşayiət edən atlılar ile sarayın hündür darvazalarına çatdı. Qızından padşaha mühüm xəbər getirən çaparın qarşısında bütün qapılar açıldı. Qoca xədim açarları oynada-oynada çaparı eyri-üyrü keçidlərdən apardı. Qara Burqut artıq hökmdarın qəzəbli baxışları qarşısında duracağı vaxt birdən divannın arxasından qadın çığırtısı eşitdi: "Kömək edin! Axır günüm gəlib çatdı!"

Qara Burqut, böyük dəhşət içinde köməye çağırın bu incə səsi tanımaya bilerdim? O, Cəlaləddin'in bağışladığı qılınçı siyirib qoca açarçı xədimin üstüne çəkdi və emr etdi ki, qapını açsın. Qara Burqut pələng kimi sıçrayıb hər tərəfi xalçalarla bərk qapanmış otağa girdi. O, şahı axtarıb öldürmək istədi, çünki əmin idi ki, türkmen qızını təhqir edən odur. Ancaq otaqda heç kəs yox idi, künçdəki bir neçə İran xalçasının üstündə sarı, qara xallı qaplan uzanmışdı. Qaplan dırmaqları ilə xalçanı parçalamaq istəyirdi, onun altından isə boğuq çığırtı eşidilirdi.

İki qılınç zərbəsi ilə oğlan heyvanı öldürdü və xalçanı qaldırdı. Az qala, nəfəsi kəsilmiş və bənizi qaçmış Gülcəmal onun qarşısında uzanmışdı.

— Hansı yaramaz vəliyi heyvanı zəif qızın üstüne buraxıb, — deyə Qara Burqut çıçırdı və çoxdan onun ixtiyarını elindən alan qızın üstüne əyildi.

Şahın özü iri addımlarla otağa daxil oldu. O, qəzəblənərək sevimli qaplanını doğrayan ığidi elə buradaca öldürmək istədi. Lakin Qara Burqut təşəxxüsle yanındakı məktubu ona verdi. Şah, Səmərqənddəki qiyamdan və qızının üzərinə edilən basqından xəber tutub sarsıldı, qoşunların rəisini əmr etdi ki, qiyamçıları təslim etmək və divan tutmaq üçün təcili yürüşə hazırlaşın. O, artıq ığidə fikir vermirdi. Qara Burqut isə Gülcəmalı qolları üstüne alıb şaftlı bağındakı ağ alaçığına apardı və kənizlərə dedi ki, sabah ağsaqqalar başda olmaqla səhradan karvan gələcək və Gülcəmalı öz doğma obasına aparacaq.

Lakin sabahı gün qocaları Gülcəmalın yanına qoymadılar və saraydan bayırə qovduqlar. Onlara dediler ki, ulu padşahın həyatına qəsd etdiyi üçün Gülcəmalı “Ölüm qüllesinə” salmışlar və o, “əbədi və ömürlük” orada qalacaq.

— Qız orada da öldü? — deyə kimse soruşdu.

Hacı Rəhim bir az susub dedi:

— Yox! Gülcəmal indiyə kimi sağdır, Ürgəncin daş qüllesine salmışdır. Onu orada saxlamağı şahm qəddar anası Türkan xatun əmr edib, indi qarının özü qorxaq kaftar kimi Xarezmin paytaxtından qaçsa da, ağılsız qazalar, rəislər və keşikçilər mənfur məlikənin əmrini pozmağa cürət etmirlər, Gülcəmal və başqa günahsız dustaqları məhbəsdə saxlayırlar.

“Qara atlı” xalçanın üstündən qalxaraq soruşdu:

— Dərviş, başa sal görüm, sən bunların hamisini hardan bilirsən? Axı sənin danışdıqların heç də nağıl deyil, bunların hamısı həqiqətən olmuşdur.

— Biz soyyahalar dünyanın düzlərini dolaşarkən adamların arasında oluruq və müxtəlif söhbətlər eşidirik. Bundan başqa səhranın küləyi bu nağlı mənə az danışmamışdır.

— İgid bəylər! — deyə “qara atlı” oturanlara müraciət etdi. — Həzirlaşın! Səhər sübhədən mən Ürgəncə yola düşürəm.

Hacı Rəhim dedi:

— Əger sən Ürgəncə getmək istəyirsənə, tələs. Tatar xanının üç oğlu böyük qoşun ilə üç tərəfdən Ürgəncin üstüne gedir. Onlar

üzük qaşı kimi şəhəri mühasirə edəndən sonra, sən şəhərə gire bil-məzsən.

“Qara atlı” dedi:

— Sen də, dərviş, mənimlə gedəcəksən. Mən sənə və yoldaşına bir cüt at verərəm, üç gündən sonra biz Ürgəncin qaplarının ağızında olarıq. Siz isə, mənim dostlarım, öz obalarınıza gedin və mənim çağırışımı gözləyin. Sizin yanınıza qayıdağammı, yoxsa əzrayıl canımı alıb cəhənnəmə aparacaq, — bunu Allahdan başqa kim bilir?..

Altıncı fəsil

ÇİNGİZ XANIN ÜÇ OĞLU ÜRGƏNC ÜSTƏ DÜŞMƏNCİLİK EDİRDİLƏR

Çingiz xan kiçik oğlu Tuli xana əmr etdi ki, qədim Merv şəhərini tutub taşan etsin, üç böyük oğlu Cuçi, Caqatay və Uqedeyə isə icazə verdi ki, Xarezmin paytaxtı Ürgənci fəth etmək üçün öz qoşunları ilə yola düşsünler.

Bütün monqollar dünyanın hər tərəfinə karvanlarla zərif parçalar, zirehli geyimlər və başqa qiymətli şeylər göndərən bu zəngin müsəlman şəhərinə hücumda iştirak etmək isteyirdilər. Hücum iştirakçılarından hər biri ipək paltarlarla, yaqut və zümrüd boyunbağılarla, qab-qacaq və başqa nadir şeylərlə yüklənmiş azı bir cüt at və ya dəvə, bundan başqa hərə vətəno özü ilə bir neçə sənotkar qul gətirəcəkdi. Bu qullar onlar üçün parça toxuyacaq, çəkmə və kürk tikəcəklər. Qul sahibi isə müharibədən gətirdiyi xalçanın üstündə rahat uzanaraq Ürgəncdən tutulub əsir gətirilmiş sazandanın ud çalmasına qulaq asacaqdır.

Şimala, Ceyhunun sahilərinə, Xarezmin zəngin düzənlərinə doğru irəliləyən monqol əsgərləri bu cür düşünürdülər.

Çingiz xanın oğlanları Caqatay və Uqedey böyük qardaşları Cuçi galənə kimi bu şəhəri tutmaqdən ötrü ora əvvəlcə çatmağa tələsirdilər. Axı ulu xaqanın vəsiyyətinə görə bütün Xarezm Qıpçaq çölü ilə birlikdə böyük oğlun ixtiyarına keçirdi.

Cuçi, öz vilayətinin gələcək paytaxtının var-dövlətini bölüşdürmək üçün qardaşlarına icazə verildiyinə görə qəzəbləndi və

tələsməməyi qərara aldı: o, sevimli əyləncəsi ilə – çöl atlarını ovlamaqla məşgül olub qayğısızlıqla dedi:

– Onlar mənsiz Ürgənci onsuz da ala bilməyəcəklər. Qoy əvvəlcə bir başlarını yarsınlar.

Paxıl və xəsis Caqatay isə içki məclisində dedi:

– Cuçı həddindən artıq yer alıb ve isteyir ki, bütün yaxşı şeylərə özü sahib olsun. Mən ona Ürgənci verməyəcəyəm, əvvəlcə onu xarabalığa döndərəcəyəm.

Monqollar Mavərənnəhərə soxulduqdan sonra Xarəzmşahlar sülaləsinin paytaxtı, təmtəraqlı qıpçaq xanlarının, varlı tacirlərin, məhir sənətkarlarının və müxtəlif tayfalardan olan qulların şəhəri Ürgənc həyəcanlı günlər keçirdi.

Şəhəri itaətdə saxlayan məlikə Türkən xatun qaçandan və Xarəzmşahlar sülaləsindən olanların hamısı gedəndən sonra izdihamlı paytaxt qıpçaq başçılarının ixtiyarına keçdi. Onlardan hər biri heç olmasa bir ay və ya bir gün müsəlman ölkəsinin baş hökmədəri olmaq arzusunda idi. Lakin xanlar və bəylərin başı dalaşmağa qarışlığı vaxt qıpçaq bəyi Xumartəkin onu "şərəfli ağ keçənin" üstünə qaldırmağı gözləməyib özünü Xarəzm sultanı elan etdi. Hami sözsüz ona itaət elədi və ağısaqqal imamlar məscidlərde səylə ona dua oxumağa başladılar.

Xarəzmin yeni hökmdarı Xumartəkin hər şeydən əvvəl islam dininə sifir verməyə başladı. O, əmr etdi ki, hər gün məscidlərə ibadətə getməyən adamları axtarır həbsə salınlar. Rəisler atlı silahlı keşikçilər ilə birlikdə bütün şəhəri gezirdilər. Onlar kötək ilə qayda-qanun yaradır və kifayət qədər dindar olmayanları cəzalandırıldılar. Yeni sultan öz qohumu Əlaəddin Əlhəyatını şəhər mühafizəsinin baş rəisi təyin etdi və təzə vergilərin hesabına gecə keşikçilərinin sayını artırdı. Lakin şəhərdəki talanların sayı heç də azalmadı, taxıl və düyü anbarları xüsusilə çox talan edildi. Həyəcan artırdı, dəhşətli monqol atlıları gələndən sonra böyük şəhərin əhalisinin aqibəti hamını qorxudurdu.

Sultan Xumartəkin carçılar və imamlar vasitəsilə əhalini sakitləşdirir və iddia edirdi ki, monqollar heç də Ürgəncə gəlməyəcəklər, çünki onlar Buxarani, Səmərqəndi və Mərvi talan edərək doymuşlar və indi artıq geriyə, öz çöllərinə doğru hərəkət etməyə hazırlaşırlar.

Ürgənc sanki öz əvvəlki həyatı ilə yaşayırırdı. Şəhər yenə də azançılar minarələrin başından müsəlmanları ibadətə davət edir, bazar-dakı tacirlər öz mallarının yanında oturub aliciləri çağırırdılar; yolçular yenə də nəhayətsiz izdiham ilə dar küçələrdən keçirdilər, lakin şəhərin ticarəti və sənayesi ölgünləşirdi.

Tacirlər şikayətlənidilər ki, ticarət tənəzzül edir və bəzilərinin alveri tamam kəsilmişdi. Alıcılar ancaq qiymət soruşturdu, ağızlarını mırçılıdadb başlarını yırgalayırdılar, lakin malların qiyməti yarıbayarı aşağı düşsə də, heç bir şey almındılar.

Yalnız ərzaq şeyləri bahalaşırırdı, şəhərlilər ərzağın gətirilməsinin arası kəsiləcəyini hiss edərək tələsik un, dari və mövüc alırdılar.

Tinlərdə toplaşanlar piçıldılarından:

– Tatarlar yaxındadırlar. Tatarlar böyük qüvvə ilə gəlirlər. Tatarlar şəhərimizi mühəsire edəcəklər. Divarlar hündürdür, möhkəmdir, mühəsirə uzun çəkəcək. Biz bütün qoynuları və atları yedikdən sonra nə olacaq? Harda gizlənək, hara qaçaq?

Müxtəlif, ağlagelməz şayiələr şəhərləri həyəcanlandırır və sevindirirdi:

– Cəlaləddin beşyüzminlik qoşun yığıb. O, artıq Ürgəncə tərəf gəlir. O, tatarların böyük qoşununu darmadağın edib və onlar şərqi qayıblar.

Başqaları deyirdi:

– Tatarlar divarların dövrəsində dolaşacaq, içəri girə bilməyəcəklər. Heç Ürgənci almaq olar? Onlar şimala gedəcəklər. Qocalar yaxşı bilirlər...

Şəhərdən dəvə karvanları getməyə başladı. Dəvələrin küvenlərinin hər iki tərəfindən tay əvəzinə səbətlər asılırdı. Səbətlərin içindən Manqışlağa, türkmənlərin yanına gedən qadınlar və uşaqlar boylanırdı. Eyni zamanda başqa karvanlar da şəhərə gəlirdi. Atlar da, arabalarda və eşşəklərin üstündə gelib Ürgəncin möhkəm divarları arkasında gizlənməyə tələsən bu adamlar öz malikanələrin dən qaçan məşhur bəylərin ailəleri idi.

Bazardakı çörək satanlar yoxa çıxmaga, çörəkxanalar bağlanmağa başladı. Qoynuların və atların qiyməti qalxırdı, hətta adı eşşəyin qiyməti bir az əvvəl satılan yaxşı atın qiyməti qədər olmuşdu.

Monqollar gün-günorta çəngi qəfildən şəhərin qarşısında görünüb. Heç kəs nə olduğunu birdən başa düşə bilmədi. Köçərilər

çöldən getirdikləri mal-qara sürüsünü cənub darvazalarına təref qovurdular. Qoyun və inək sürüsü kanalın üstündən keçən körpünün yanında dayandı, çünki gözətçilər, şəhərə girmək üçün çobanlardan pul alırdılar.

Birdən mal-qara sürüsünün qaldırdığı tozun içindən iki yüzə qədər atlı çıxdı. Onlar qəribə geyinmişdiler, nə türkmənlərə, nə də qıpçaqlara oxşayırdılar. Balaca boylu və iti süretli atlara minən bu süvarilər çobanlar ilə söyüşərək və dalaşaraq qoyunları yəhərlərin üstünə çəkməyə və qalan mal-qaranı qovmağa başladılar.

Sonra atlılar onlarla mübahisə edən bir neçə çobanı öldürdülər, tələsmədən fit çala-çala qırmanclarını şaqquşadaraq sürüni yenidən şəhərdən kənara qovdular; onlar böyük kanalın üstündəki körpüdən keçib yavaş-yavaş uzaqlaşmağa başladılar.

Şəhərdə həyəcan qalxdı. Sultan Xumartəkin həyasız talançıları diri tutub getirmək və edam etdirmək məqsədilə onların ardına min qıpçaq göndərdi.

Yedinci fasil

QARA XƏNCƏR NAĞILIN AXIRINI İZLƏYİR

*Şirin-şirin sözlərinə heyranam,
Xumarlanan gözlərinə heyranam.*

İran mahnisindən

Qara Xəncər monqollardan qorunaraq qum səhralarından keçib Ceyhuna yaxınlaşdı. Hərdən uzaqlarda zəncir kimi düzüllən monqol dəstələri görünürdü. Onların hamısı şimala, Ürgəncə doğru hərəkət edirdi. Buna görə də Qara Xəncər hərdən geri dönerək qumların içərisinə çekilir, uzun dövrə vurur, hər yerdən gələn, monqolların qabağından qaçaraq dəhşət içərisində Qızılqumu dolaşan və təsədüfi rastına çıxan köçərilərdən lazımlı məlumatı öyrənirdi.

Qara Xəncər ilə birlikdə istidən qaralmış, başına qoyun dərisindən papaq qoymuş iki türkmən gedirdi. Biri qasqabaqlı oğlan, o biri isə saqqallı dərviş idi.

Gecə təzə ayın solğun işığında, yolcular gözə görünməyən daşmış çayın sahilinə çatıldılar. Onlar çöl donuzunun izi ilə hündür qamışların arasından keçib suyun yaxınlığına çıxdılar. Bir neçə böyük yönəmsiz qayıq ucu yuxarı qalxaraq yaxından keçib getdi. Onların içinde adamlar, atlar, qoyunlar görünürdü. Sahildəkilərin çağırışına və xahişinə oradan belə cavab verirdilər: "Allah köməyiniz olsun, bizim yerimiz yoxdur!"

Bir qayıqdan cavab geldi:

— Müsəlman müsəlmanı bəd ayaqda atmaz!

Sükançı qayığı sahile döndərdi. O, hamını Ürgəncə kimi aparmağa razılıq verdi.

— Bizi aparmaq üçün nə qədər istəyirsən? — deyə Qara Xəncər soruşdu.

— Eh, nə danışırsan! Bu gün pulun da, şeyin də, mal-qaranın da qıyməti yoxdur, hamı bir-birinə qarışib. Sən də müsibətdəsən, mən də: evimi tələn edib ailəmə qırıblar. Pul neyimə lazımdır, onu kimin üçün yiğacağam? Minin qayıqa!

Möhkəm, böyük qayıq yolcuları və onların atlarını götürdü və geniş Ceyhunun tutqun sularında yırğalanaraq süretlə üzüməyə başladı. Hərdən bir sağ sahilde monqol əsgərləri görünürdü. Bu vaxt qayıq sol sahile yaxınlaşdı. Dörd gündən sonra qayıq, Ürgənci iki hissəyə bölən geniş kanala girdi. Kanalın bir tərəfi hündür divar ilə əhatə olunmuş köhnə şəhər, o biri tərəfi isə tut bağlarının içindəki şəherkənəri evlər idi.

Qara Xəncər qurşağının altındakı dəri pul kisəsini çıxarıb bağlı ni açdı, on qızıl dinar sayıb qayıq sahibinin ovcuna qoydu.

— Bilmirəm, bir daha seninlə görüşmək mənə müyəssər olacaqmı? Heç olmasa adını de.

Sükançı gülümsədi, qırmızı çalmasını geri itələdi.

— Mənim adım dəmirçi Kərim Qulamdır. Adını deməsən də, mən səni tanıyıram. Sənin yüngül və gözəl ayaqlı, qu boyunlu qara atın ancaq haqqında nağıllar və mahnilar qoşulan adama məxsus ola bilər. Əger sən burada kafirlərle vuruşsan, mən sənin dəstənə gələrəm.

Qara Xəncər artıq onu dinihmirdi. O, diqqətlə uzaqlara baxırdı, oradan, kanalın o biri sahilindən toz buludu yaxınlaşdı.

Atların başı və bunların yalmanına yatan qıpçaq atlıları görünürdü. Onlar çığırır, qamçı ilə atları vururdular, uzaqdan boğuq uğultu və xırıltılı səslərin nəriltisi eşidilirdi.

İrelidə, böyük ağı atın belində çapan bir nəfər yəhərin üstündə yırğalanaraq az qalırdı yixılsın. Ağ çalması və sarı xələti qan ləkələri içində idi; atın üstü qıpçırmızı idi, boynuna isə uzun ox batmışdı.

Qıpçıqlar yel kimi körpünün üstündən keçdilər.

— Onlar yaxındadırlar, ardımızca gəlirlər! Qaçın! — deyə onların həyəcanlı səsi eşidildi.

Qara Xəncər şəherin darvazası yanında qara ayğırını saxladı. Ayğır qaçan atları görərək qızışır və oynayındı.

Qıpçıqlar darvazadan içəri soxuldular, Qara Xəncər də öz yoldaşları ilə onların ardına getdi. Qapılar uzun cırılı ilə bağlandı və gözətçilər qapıların dalına ağır tırılar keçirdilər.

Athılardan biri gözətçinin yanında dayanıb danışındı.

— Təzə sultan Xumartəkin bizi gönderdi ki, iki yüz monqolu tutub getirək. Onlar bizim mal-qarani aparırdılar. Onlar bizi gören kimi mal-qarani-buraxıb qorxaq siyanlar kimi qaçmağa üz qoydular. Kim biləydi ki, onlar bize tələ qurur və bizi ölümə aparırlar! Tillyali bağının yanında iki minə qədər qəzəbli kafir pusqudan qalxıb üstümüze töküldü. Onlar hər tərəfdən bizi mühasirəyə aldılar, uzaqdan uzun oxlar atıb bizimkileri qırıldılar, süvariləri vurub salaraq atları tutdular. Bütün ığidlərimiz orada məhv oldu! Bizim dəstədən qalan elə bu oldu. Sultan bizi bu sallaxanaya niyə göndərdi?

— Bəs siz niyə donuz balasını sultan seçdiniz? — deyə Qara Xəncər çığırdı.

Həm boylandı: Sultan haqqında bu sözü deməyə cəsarət edən kimdir?

Qara Xəncər isə çıçırmadı davam edirdi:

— Allahın qəzəbindən və özünün qorxaqlığından şahın anası, kinli qancıq Türkən xatun və onun bütün qab dibi yalayları Xərezmdən qovuldu. Yekəper Məhəmməd şah da qaçı, onun cəmdəyi indi itlərə yem olmuş! Boran çaqqallar sürüsünü süpürüb apardıqdan sonra siz özünüze yeni bostan müqəvvəsi Xumartəkini seçmək fikrinə düşmüsünüz! Yaxşı sahibkar ona heç qotur keçilərini də etibar etməz, siz isə onu qoşunların rəisi etmisiniz, şəhərin mühabizəsini ona tapşırımsınız! Siz qul tayfasısız! Kötəksiz yaşaya bilmirsiniz!

İki atlı, Qara Xəncərin yoldaşları onun qabağını kəsdilər.

— Yavaş, Qara Xəncər! Burada hər tərəf qıpçıqlarla doludur. Onlar şah ilə bir nəsildəndir. Gedək burdan!

Əsgərlər və darvaza qabağında gözətçilər “qara atının” sözlərindən heyvətə gəldilər.

— Nə igit oğlandır! Özü də doğru danışır. Xumartəkin hansı döyüşdə fərqlini, məgər o, tamahkarlığı və ağılsızlığını ilə o birilərindən geri qalır? Onun bütün gücü onda idi ki, həmişə Türkən xatunun quyuğunca sürüñürdü. Belə sultan başımıza bəla gotırır.

Qara Xəncər yavaş-yavaş Ürgəncin baş küçəsi ilə gedərək qara, sərt gözlerini qarşısına çıxan adamlara zilləyirdi. O, öz yoldaşlarına dedi:

— Siz bazara gedin, orda Mərdanın çayxanasını tapın. Onu hamitəniyir. Məni orada gözləyin. İndi mən tək gedəcəyəm.

Bazardakı dükanların yarısı bağlanmışdı. İpək və zərif yun parçalar yiğilmiş dükanların satıcıları isə artıq müşteriləri səsləmirdilər. Onlar qəməgin halda dövrə vurub damışıldilar: görəsən nə olacaq?

— Əgər düşmənlər mühəsirəni yarib şəhəri alsalar, onda bazzımız kasad olacaq. Kafirler vəhşi kimi şəhərə soxulub her şeyi müftə götürüb aparacaqları halda, kim mal alar? Heç özümüz başımızı salamat saxlaya bileyceyikmi?

“Ölüm qüllesi” Xarezm şahının sarayı yanında idi. Onun bir tərəfi meydana çıxdı. Qara Xəncər, qülleyə yaxınlaşaraq pəncərələri əvəz edən xırda girdə deşiklərə baxdı və fikirleşdi: “Şehra çıçeyini, gören hansı pəncərənin dalında gizlədiblər?! O, sağdırımı? Əgər sağdırsa, onda gören o, məsum üzü, parlaq gözləri və qızılara xas olan ince biliyələri yene də o cürdürmü? Bu dəhşətli qüllədə adamlar ağlıni itirir, qadınlar isə əldən düşmüş qarılara çevrilirilər... Bəlkə elə zəncir ilə divara bağlanmış Gülcəmal da...” — O, görəcəyi adamı fikrine gətirərək dəhşətə geldi. Gülcəmalı bu halda görməkdənəcə ölmək, döyüşdə ölmək daha yaxşıdır.

Qüllənin altında, alçaq dəmir qapının yaxınlığında pillələrin üstündə saqqallı keşikçi köhnə əyri qılıncını dizinin üstünə qoyaraq mürgüleyirdi. Onun yanındaki balaca xalçanın üstündə bir neçə quru çörək və taxta qabda qara mis dirhem var idi. Dustaqların qohumları indi onlara pis baxırlar. Ancaq özləri haqqında düşünürler ki, canlarını necə qurtarsınlar! Divardakı girdə deşiklərdən dərisi üstünə yapışan quru əller çıxırdı və qışqırıqlar eşidilirdi:

— Əzab çekenləri də yadınıza salın! İşiq üzünə həsrət qalanlara bir parça çörək atın!

– Ey qoca, bura gel! – deyə Qara Xəncər gözətçiye müraciət etdi.
Qoca ayıldı, çal saqqalını tərpətdi, atlıya baxdı, amma yerindən durmaq istəmədi.

– Nə isteyirsin?

Qara Xəncər at ilə qocaya yaxınlaşdı, o, isə ayağa durdu.

– Bu pulu al və mənə de görüm, məhbəsə coxmu təzə dustaq gətirilib?

– Lap elə bil çox gəlib, bunun sənə dəxli yoxdur.

– Amma görünür köhnə dustaq da az qalmayıb.

– Kim ki, çirkabdan, gənədən və acımdan ölməyib, hələ onun ümidi var.

– Bu dinarı da al. De görüm, dustaqlar arasında heç qadın varmı?

– İki qarı var, onları bura təzə sultan salıb, deyirlər ki, bu qarilar cadu eləyib sultana xəsaret gətirmək isteyirmişlər.

– Bəs cavan qadın yoxdur?

– Yaxamdan niyə əl çekmirsən? Sən kimsən: qazisan, cellad-başisan, yoxsa məscidin baş imamısan? Mən səninlə danışa bilmərəm. Bəlkə sən qaçaqsan və o biri başkəsənləri xilas etmək isteyirsən. Al pullarını və çıx get.

Qara Xəncər qırmancını qaldırıb keşikçini vurmaq istədi, lakin kimin isə eli yavaşca onu tutdu. O, geri çevrildi. Uzun saçları çiyinlərinə tökülmüş, cindir paltar geymiş hündür boylu qocanın parlaq gözleri Qara Xəncərin qəzəbli nəzərləri ilə qarşılaşdı.

– Görünür, sən buranın qaydalarını bilmirsən və buna görə də bu qoca ilə belə danışırsan. Gəl buradan uzaqlaşaq, mən səni başa salaram. Bax, sən danışanacaq, qapıdan on cəllad çıxdı, onlar sultanın candarlarıdır, özü də bu tərəfə baxırlar, sənin üstünə atılmağa hazırlaşırlar. Gəl buradan tez çıxb Gedək. Sözümə qulaq as, ardımcı gəl.

Qara Xəncər atını tərpəti və qaribə qocanın arındıca getdi. Qoca döngədə addımlarını sürətləndirib kimsəsiz küçəyə döndü. O, burada ayaq saxladı.

– Səninlə danışmağımı təəccüb etmə. Mən artıq bir ildir ki, dustaqxanaya gəlib-gedirəm və zirzəmiyə salılmış ağama çörək gəti-rərəm. Onun adı Mirzə Yusif idi; Xarəzm şahı Məhəmmədin tarix yazanı idi. Şah ona mərhəmet və nəvazış göstərirdi. Lakin qoca kaftar Türkən xatun Xarəzmde “böyük qəzəb qılıncı və qüdrət

nizəsi” olandan sonra Mirzə Yusifin ne ağ saçlarına, nə də zəifliyinə rəhmi geldi, onu məhbəsin zirzəmisinə atdı.

– Nə üçün?

– Ondan ötrü ki, o öz kitabında onu “Xarəzmin böyük əbasında qara ləkə” adlandırmışdı və onun bütün alçaq hərəkətlərini göstəmişdi. Müqəddəs imamlar bu barədə şahın anasına xəbər verdilər. İndi mən şəhəri dolaşib sədəqə yiğirəm və zindana aparıram ki, köməksiz qocanı yedirdim. Mən indi yad köçərilərin şəhərə soxulmasını gözləyirem. Onlar əhalini qırmağa başlayanda candarlar siçan kimi qaçıb gizlənəcəklər, onda mən zindana yürüüb öz əllerimlə bu aclafla keşikçini boğacağam və bütün dustaqları, onlara birlikdə isə qoca Mirzə Yusifi bayırə buraxacağam. Bundan sonra öz vətənimə yola düşəcəyəm.

– Sənin vətəninə uzaqdadır?

– Uzaqdadır! Mən rus torpağındanam, adımı Sekləb çağırırlar, bizim dildə isə Slavka babadır.

Qara Xəncər fikrə getdi.

– İgid bəy, de görüm kimi axtarırsan? – deyə qoca davam etdi.

– Belkə sənə kömək etdim?

– Zindanda çoxmu qadın var? Keşikçi dedi ki, orada yalnız iki qarı saxlanılır.

– Yalan deyir. Sən qüllənin lap yuxarısında kiçik gözleri gördünmü? Orada xırda məhbəslər var. Həmin məhbəslərdə şah həremxanasından bir neçə qadın saxlanılır. Onlar ora itaət etmədikləri üçün salınmışlar.

– Onların arasında türkmən qızı varmı?

Qoca fikrə getdi.

– Hamisini öyrənərəm. Bu keşikçi çox pulsuzdur. Cindir geyinsə də, o, varlıdır. Dustaqlara verilən sədəqələrin ancaq yarısını onlara verir, qalanını özüne götürür. Onun evi də, bağı da, səkkiz arvadlı həremxanası da var. Mən çalışaram sənə kömək edim. Ağacın altındaki o köhnə qapını görürsən, – mənim ağam, tarix yazan Mirzə Yusif əvvəller burada yaşayırırdı. Mən onun evini də, kitablarını da mühafizə edirəm. Onun bir qız şagirdi var idi, adı Bint Zəngica idi; o, kitabları yazmaqdə ona kömək edərdi. Amma o, Buxaraya getdi və yoxa çıxdı. Mən isə, beləcə, tək qaldım.

– Mən sənə inanıram, qoca Sekləb və elə bilirəm ki, sən mənim ölümümü istəmirsin. Sabah səhər burada olacağam...

ÜRGƏNCİ ALMAQ ÜÇÜN ONU ƏVVƏLCƏ DAĞITMAQ LAZIMDIR

Monqol qoşunu Xarəzmə gələn kimi paytaxtı mühəsirə etmədi. Monqollar əvvəlcə Ürgənc yaxınlığında kəndlərdə yerləşdilər, əsir alınmış kəndliləri öz düşərgələrinə qovub gətirdilər. Çingiz xanın iki oğlu – Uqedey və Caqatay şəhər kənarındaki Tillyahı sarayına köçdülər, onların qoşun böyükleri Qadan, Boqurçı, Tulen Cəbri, Tacibəy və başqları isə təcili olaraq mühəsirə maşınları, daşatan mancanaqlar və çarxlı “bağalar” düzəltməyə başladılar. Uzaqlardan gətirilmiş çinli mühəndislər şəhəri tez almağa kömək edə bilən hücum maşınları quraşdırmağı vəd etdilər.

Yaxınlıqda daş olmaması çətinlik törədirdi. Atmağa bir şey yox idi. Bu vaxt çinli mühəndisler tut ağaclarından iri kötükler kəsməyi və kifayət qədər bərkiyənəcən bunları suda xeyli saxlamağı təklif etdilər.

Monqolların ayrı-ayrı dəstələri müxtəlif tərofden şəhərə yanaşdılar, darvazalardan çıxan atlı dəstələri ilə döyüşə girirdilər və yenə onları tələyə salmaq üçün sürətlə uzaqlaşdırlar. Lakin Ürgəncin döyüşülləri artıq ehtiyatlı tərpənirdilər və divarların arxasına çəkilirdilər.

Şəhərdəki qoşunların başında sultan Xumartəkin dururdu, onun yaxın köməkçiləri isə Oğul Həcib (Buxaranın müdafiəçisi), Ər Bükə Pəhləvan, Əli Duruğu idilər. Sultan Xumartəkin herbi müşavirədə monqolların gizli məktublarını göstərdi. Bu məktublar əhalini darvazaları açmağa və monqollara etibar etməyə çağırıldı. Məktublarda deyilirdi ki, monqollar əhaliye heç bir pislik etməyəcəkdir.

– Niyə onlar ilə danışq aparmayaq? – deyə sultan müraciət etdi.
– Bütün əhalini hücküm dəhşətlərinə, qırğına və yanğına məruz qoymaqdansa, onlara çoxlu xərc verək və işi sülh ilə qurtaraq.

Oğul Həcib və başqları etiraz etdilər:

– Padşah, görünür sən Buxaranın, Səmərqəndin, Mərvin və başqa şəhərlərin başına monqolların nə getirdiyini unutmusan? O şəhərlərin əhalisi də aman isteyib silahlarını yere tökmüşdü. Monqollar on yaxşı sənətkarları seçib Monqolustana göndərdilər, yerde qalanlarını isə toppuz ilə vurub öldürdülər.

– Hər halda monqolların nə istədiyini öyrənmək lazımdır.

Gecə sultan Xumartəkin bir neçə əyan ilə Ürgəncdən çıxb Caqatay və Uqedeyin kef məclisi qurduqları saraya geldi. O, xahişə gələn adamlar kimi əllərini sinəsinə qoyub onların qarşısında durdu.

– Bize nə getirmisən? – deyə Uqedey istehzə ilə soruşdu. – Qapıların qızıl açarları hanı?

– Mən Şərqiñ hökmədarı Çingiz xanın böyüklüyü və qüdrəti qarşısında səcdo edirəm və başqa bəylər kimi ona xidmət etmək istəyirəm.

– Bize Ürgənc şəhəri lazımdır, sənin kimi qorxaq tülkü yox! – deyə qaşqabaqlı Caqatay cavab verdi. – Sən öz doğma xalqını ataraq ona qarşı çıxmaga hazır olduğun halda, biz sənin sözünə inana bilərikmi? Tutun onu!

Cəlladlar Xumartəkinin və onun ardınca gələnləri tutub apardılar. Onların paltarlarını dərtib çıxardılar və qan axıtmadan bellərini sindirib dərəyə atdırılar. Hələ canları çıxmamış Xumartəkinin və yoldaşlarını çəqqallar və itlər yeməyə başladı.

Çingiz xanın böyük oğlu Cuçi xan öz oğlu ilə gelib çıxarkən, Ürgənc artıq monqol dəstələri ilə six əhatə olunmuşdu. Daşatan maşınları divarın yanına getirmək üçün üç min monqol və çoxlu əsir kanalın üstündəki körpünü düzəltməyə başladı. Birdən Ürgəncin darvazasından turkmən Qara Xəncərin başçılığı ilə bir dəstə igid atlılar bayırı sıçradı. Onlar körpüdə işləyən monqolların üstünə qəfildən atılıb hamisini qırıdlar və körpünün üstünə çoxlu düşmən meyiti yığıldılar. Bu müvəffəqiyət mühəsirədə olanları ruhlandırdı.

Bu vaxt monqollar bütün qoşunlarını şəhərə tərəf çəkdilər. Onlar əsir tutduqları minlərlə kəndlini qovub gətirdilər və divarın ətrafindakı xəndəyi doldurmağa onları məcbur etdilər. Bundan sonra mühəsirə maşınlarını yaxına getirmək və şəhərə hücum etmək mümkün idi. Daşatan mancanaqlar, yaşı ağac kötükleri və yanın mehlul ilə dolu Çin səhənglərini tullamağa başladı. Bunlar elə güclü alov saçırı ki, düşdürüyü taxta evlər şölə çəkib yanırı və bunları söndürmək mümkün olmurdu.

Cuçi xanın qoşunları şimaldan daha qətiyyətlə hərəkət edirdilər. Əsirlər orada divarın altından yeralı yol qazıydırlar. Monqollar şəhərin içini soxulurdular və şiddetli döyüşdən az sonra şimal gözətçi qülləsində ulu xaqanın böyük oğlunun nəhəng aq bayrağı dalğalanmağa başladı.

Bu, Caqatayın paxılığına və qəzebinə səbəb oldu. O, Ürgəncin divarları üzərinə bir-birinin ardınca dəstələr göndərirdi, lakin divarın müdafiəçiləri hədsiz mətanət göstərirdilər, divara dırmaşanları kərpic ilə vurur, onların başına qaynar su və qızmar qətran tökürdülər, buna görə də hücum edənlər yanaraq bir-birinin üstünə yığıldılar.

Doqquzuncu fasil

QARA XƏNCƏR “ÖLÜM QÜLLƏSİNƏ”

Qara Xəncər bir neçə dəfə ağac altındaki köhnə qapının yanına gəldi, ancaq qoca Səkləb ilə görüşə bilmədi. Nəhayət, onu gördü. Qoca artıq əvvəlki kimi cir-cindir içinde deyildi, indi onun əynində zolaqlı xələt, başında göy çalma var idi. Onu birdən tanımaq çətin idi.

— Bağışla məni, igid oğlan, bütün öyrəndiklərimi və nə tədbir tökdüyümü sənə əvvəl danişa bilmədim. Həbsxananın gözətçisi elə bil ağızına su alıb. Görünür cəlladlardan qorxur, ya da onlarla əlbirdir. Mən onunla çox danışdım, təklif etdim ki, həbsxananı təmizləyek, lakin bu ancaq onun qəzebinə səbəb oldu. Gündə iki çörəye evində işləməyi təklif edəndə isə o, sevindi və məni səkkiz arvadının üstünə nəzarətçi qoydu... Onun baş həromi olan kinli arvadını döydükdən sonra o, mənə bu xələti və köhnə çalmanı bağışladı...

— Sən də mənə nə arvadlardan, nə xəletlərdən danışırsan! — deyə Qara Xəncər qəzobləndi. — Mən sənə beş qızıl vermişəm. Nə eləmisən? Lazım olan şeyləri öyrənmisənmi?

— Əlbəttə, öyrənmişəm! Əger Nəzər baba susursa, heç onun arvadları susa bilərmi? Onlar hər şeyi çoxdan ondan öyrəniblər, mən isə onlardan öyrənmişəm. Bu həbsxana qülləsində bir neçə göz var, bunlar içəridən qaranquş yuvası kimi divarlara yapılmışdır. Qüllənin ortasındaki tırlar isə çürümüş və zirzəminin üstüne tökülmüşdür.

— Lənətə gələsən səni!

— Bu gözlərə qalxmaq çotındır, gərək çürük iplərlə bağlanmış taxta nərdivanlarla qalxasan. Əvvəller gözətçi Nəzər babanın özü bu nərdivanlarla çıxdı, indi isə qorxur...

— Bəs bu gözlərdə kimlər olur?

— Xarəzm şahının qəzebinə düçər olmuş adamlar.

Bu damın altındakı gözlərdən birində cavan türkmən qızı saxlanılır...

— Onun adını de! — deyə igid, qocanın çiyindən yapışdı.

— Deyirlər ki, onun adı Gülcəmaldır.

— Sən indicə məni onun yanına aparacaqsan.

— Məger indi ora getmək olar? İki yüz cəllad saray darvazasının qapısında oturub işsizlikdən dərinər. Onlar haqlamağa adam axtarırlar, sən isə birbaş həbsxanaya girmək isteyirsən! Özünü də zirzəmiyə atarlar.

— Sus, qorxaq kişi! Get həbsxanaya və məni orada gözlə. Bu saat oraya gelib hamısına divan tutaram! — Qara Xəncər atını qırmancladı və toz qaldıraraq dar küçə ilə çapılıb getdi.

O, müxtəlif sənətkarların: dəmirçilərin, misgerlərin silahqayıranların, dəbilqə, zireh, qalxan ustalarının yaşadığı yerə gəldi. Saysız-hesabsız çəkicilərin zindanlara dəyməsi havanı gurultu və cingilti ilə dolduraraq adamın başına düşürdü.

Burada o qədər də ürkəkə işləmirdilər, ancaq silah düzəldən sənətkarlar qızığın işləyirdilər. Ölüm günü naxışlı mis taslar, səhənglər və ya bəzəkli qəşəng, at qoşqusu kimi lazımdı?

Qara Xəncər çığırın mühəbəsə edən bir dəstə dəmirçi gördü. Tutqun sıfətli atlının gelişti hamida maraqlı oyatdı və onlar susdular. Qara atlı “qara igide” nə lazımdır?

Qara Xəncər adamların arasına girib qızığın danışmağa başladı:

— Ey dəmir qollu, mis sinəli dəmirçilər! Xanlar və bəylər siz hələ çoxmu tehqir edəcəklər? Əvvəlcə Xarəzm şahı Məhəmməd sixib suyunuzu çıxartdı. O, qızıl dolu sandıqlar ilə İrana qaçıdı. Indi fırıldaqçı sultan Xumartəkin düşmənlərimizin tərəfinə keçmişdir və artıq yəqin onlara başa salmışdır ki, Ürgəncin divarlarını haradan asanlıqla sökmək olar. Siz hələ gözlərinizi çoxmu döyüb gözləyəcəksiniz ki, təzə bir sultan sizi bir də yenidən satsın? Nəyi gözləyirsiniz? Gedək saraya, bu ilan yuvasını darmadağın edək, eyni zamanda həbsxananın dəmir qapılarını sindirəq və onun zirzəmisindən dustaqları azad edək. Orada saxlanılanlar quldur və qatillər deyil, sultana qarşı həqiqəti deyənlərdir.

— Gedək, gedək! Xarəzm şahının sarayını dağıdaq! — deyə dəmirçilər çığırıldılar. — Həbsxananı sökek!

– Çekic götürün, kəlbətin və qələm götürün, zəncirləri qırmaq üçün nə lazımdırsa, hamısını götürün. Can verən qardaşlarımızı zindandan çıxarmaq üçün nə lazımdırsa, hamısını götürün.

Bütün dəmirçilər, silahqayıranlar, misgərlər və başqa sənətkarlar çekic, qılınc, nizə götürüb döyüşkən dəstə ilə saraya doğru yönəldilər.

Cəlladlardan bəzisi qabağa qaçıb camaati dağıtmaya çalışdı. Onları döyüb ayaqlarının altına saldılar. Dəmirçilər sarayı dağdan vaxt bir neçə nəfər zindanın dəmir qapılarını açmaqdə Qara Xəncər kömək edirdi. Əl-qolu bağlanmış Nəzər baba da buradaca dəyənmişdi; o, zarıldayaraq and içirdi ki, dustaqlara öz uşaqları kimi homişə qayğı ilə yanaşırdı.

Dəmirçilər tezliklə dəmir qapını açdılar. Dəmirçilərin yanına qaçıb gəlmış Tuqan çıydı: – Tez aşağı, zirzəmiyə! Mənim təqədən düşmüş, əbədi zülmətdən kor olmuş dostlarım orada qalıb. Bəziləri çıxa bilməzler, onların ayaqları şikəst olub.

Bir nəfər zirzəminin qaranlıq gözündən içəri düşdü.

Bir-birindən yapışan dustaqlar oradan sürünb qalxmağa başladılar; əyinləri cim-cindir içinde idi, bədənlərini çirk basmışdı, dırnaqları uzanmışdı, saçları bir-birinə qarışmışdı. Uzun illər zülmətdə qaldıqlarından gözlor heç bir şey seçmirdi, başları bir-birinə dəyiridi, hər şeyi əl havasına yoxlayırdılar, yenidən başlarının üstündə səma olduğuna və azad insanlar arasında sərbəst dolaşmalarına – bu xoşbəxtliyə inanmır, ağlayıb-gülürdüler. Camaatın içində onlara dedilər:

– Bazardan keçib gedin. Qoy hamı görsün ki, Xərəzm şahı öz təbəələrini necə saxlayırdı. Tələb edin, qoy tacirlər sizə temiz köynək və şalvar versinlər.

Qara Xəncər məşəl ilə qüllənin içine girdi. Ora soyuq və rütubətli idi. O, qorxuya düşmüş və dalbadal dua oxuyan gözətçini irəli itələyərək onun ardınca gedirdi. Gözətçi laxlayan pillələri dirmaşdı. Tuqan onun arxasında gelir, yol boyu çekic ilə dustaqların qapılardakı qıfları sindirirdi. Cim-cindir içinde olan, əldən düşmüş, ariq zavallı qadınlar ayaq üstə dayana bilmirdilər, divarlardan tututu ağlayaraq aşağı düşürdülər.

Qara Xəncər lap tavanın altına kimi qalxdı, gözətçi dəmir qapının yanında ayaq saxladı. Balaca dördkünc deşik dəmir şəbəkə ilə örtülmüşdü.

Gözətçi dedi:

– Bura saray həremxanasından bir qadın “əbədi və ölenə kimii” salıblar. O, Məhəmməd şaha el qaldırmağa cəsarət edib.

– Nəyi gözləyirsən? Açı!

– Mənə qəzəblənmə, ığid bahadır, bu qapının açarını padşahın özü saxlayır.

– Deməli səndə açar yoxdur?

– Yoxdur, mənim hökmədarım! Yoxdur, mənim qadir allahım!

– Onda itil burdan! – Qara Xəncər gözətçini aşağı atdı. O, fəryad ilə laxlayan tirlərə toxuna-toxuna aşağı uçdu, qorxuya düşmüş itlərin zingiltisi və hürüşməsi eşidilən zülmətdə gözdən itdi.

Qara Xəncər gözünü kiçik deşıyə qoydu. O, günəşin şüası ilə işıqlandırılan köhnə xalça cırıqlarından başqa bir şey görmədi.

“O, haradadır? – deyə düşündü. – Otaq boşdur. Bəlkə məhv olub?”

Birdən qarşısında kəlgə süründü və tutqun üz göründü. İri, qara gözər iti nəzərləri ilə ona zilləndi.

Qara Xəncər çoxdan bəri qədim mahnilardan gözel sözər əzberləmişdi, lakin onların hamısı qorxmuş arılar kimi uçub dağıldı. O, ancaq bunu dedi:

– Mənəm!

Utancaq, zəif səs piçildədi:

– Üzünü işıqlandır ki, mən səni tanıya bilim.

Qara Xəncər geri çəkildi və alıshan məşəli yuxarı qaldırdı.

– Üzündəki yırtıcı heyvanın pencesinin izindən tanıdım. Heç bir kəs və heç bir şey sənin qabağını ala bilməz.

– Qapının dalından çəkil, indi sən azad olacaqsan.

Qara Xəncər gördü ki, ariqləmiş qızın uzun kölgəsi geri çəkildi, o, yavaşça elvan xalça parçasının üstündə eyleşdi. Günəşin şüası qara, çilpaq bədənin üstünə düşdü. Qırmızı cindur parça və bir neçə sap göy muncuq onun bədənini güc-bəla örtürdü. İri qara gözleri tutqun və həyəcanlı idi.

– Burax məni, Qara Xəncər, – deyə yoldaşlarından biri dilləndi.

– Silahqayıran qıflı Qaraqum bahadırından tez sindirər.

Dəmirçi çekic ilə qıflı qırdı. Dəmir qapı açıldı. Gülcəmal əlli-rilə üstünü örtərək oturmuşdu.

– Öynamdəki bütün paltar çürüyüb. Mən durub sənin qabağında dayana bilmərəm.

Qara Xəncər geri çəkildi və gənc dəmirçiye dedi:

– Sən qadına baxmamalısan. Öz çapanını ona at, əvəzində mən sənə ipəyini verərəm. – O, dönüb ensiz, laxlamış pillələrlə qüllənin başına qalxdı.

O, hər tərəfdə tüstü sütunları gördü: odun içindən qalxan tüstülər buludların yanına qalxırdı. Şəhər yanındı. Şəhər divarlarının ətrafında atlı destələri tozun içinde irəliləyirdilər. Uzaqdaqı qüllənin başında Cuçi xanın yeddi quyruqlu ağ bayraqı dalğalanırdı.

Gülcamal başında göy çalma və əynində kişi çapanı meydançaya çıxdı. O, nazik, qamətli oğlana oxşayırdı. Gülcamal hilal qaşlarını dartaraq heyretlə uzağa baxırdı.

– Ürgəncdə nə baş verir? Şəhərin divarları qabağında qaçısan bu dəhşətli adamlar kimlərdir?

– Mühəribə bura da golib çıxb, – deyə Qara Xəncər cavab verdi. – Düşmənlər Ürgənci mühəsireyə alıblar. İndi biz həmişə birlikdə vuruşacaqıq. Mühəribənin alovu və sənin kəderli gözlerinin yaşı bizi birloşdırırdı.

– Bu dəhşətli qüllədə mon hər şeyi unutmuşam və ancaq nifrot etməyi öyrənmisəm. Mən qəzəbli pələng kimi səninlə hər yere gedəcəyəm. Mən daha əvvəlki qayğısız Gülcamal deyiləm...

Qara Xəncər artıq onun sözlerini eşitmirdi. O, əllərini gözlərinin üstünə qoyaraq tüstü və tozun içindən o tərəfə baxırdı.

– Bu ağılsızlar nə etdilər! Bax, böyük Ceyhun çayı öz sahilərində çıxb bizim üstümüze gəlir... Su evləri yuyub aparır; evlər uşaqları oyuncağı kimi yerə tökürlür... Bax, hündür çinarlar dibindən vurulmuş kimi yerə yixılır... Bu kütbeyimlər, rəhimsiz vəhşilər min ildən bəri nəhəng çayın axınıni saxlayan qədim bəndi dağtdılar...¹ İndi çay yolundakı hər şeyi dağıdacaq, bütün izdihamlı şəhəri su altında qoyub məhv edəcək... Gülcamal, bu köhnə qüllədən qaçmaq lazımdır, suyun zərbə onu dağıdar və biz de altında qalarıq...

Şəhərin böyük bir hissəsi monqolların qovub getirdikləri və divarların üstünə göndərdikləri osirlərin fasılısız hücumu nəticəsində artıq dağılmışdı. Bununla belə Ürgəncin əhalisi igidlik göstərərək özünü qəzəblə müdafiə edirdi. Monqollar şəhəri məhəllə-məhəllə tuturdular. Çöldə, at belində vuruşmağa adət etmiş monqollar yanmış,

¹ "Bəndi monqolların özləri dağtdılar, bundan sonra su bütün şəhəre dolub onu batırı. Tikililər dağdı və bunların yerini su tutdu" (İbn el-Asir, XII əsr).

uçulub-tökülmüş evlərin arası ilə ensiz küçələrdən çətinliklə keçirdilər, amma hücumu davam etdirirdilər və şəhərin müdafiəçilərini uzun oxlar ilə sərrast vururdular.

Ürgəncin sənətkarları en qəzəbli döyüşçülər idi: onlar bilirdilər ki, əsir düşsələr, onların işi bitibdir: en yaxşı və güclüləri tutub öz uzaq vətənlərinə göndərəcək, yerdə qalan işə yaramayanları isə məhv edəcəklər.

Arvadlar və qızılardı divarların və damların üstündə öz ataları, ərləri və qardaşları ilə birlikdə vuruşurdular. Əgər onlardan birinə ox dəyiş yixılırsada; bu vaxt qadınlar onu yeni oxlardan qorumaq üçün çəkinmədən yaralının qabağında kərpic və torpaqdan hasar çəkirtilər.

Ürgəncin qəhrəmancasına müdafiəsi böyük Xarəzmin süqutu haqqında kədərli hekayətin en qeyri-adı səhifəsi oldu; başqa şəhərlərin əksəriyyəti monqollara kor-koranə inanaraq qorxaqlıq və zəiflik göstərərdi, buna görə də şərəfsiz məhv oldu. Monqollar Ürgəncin ətrafında çoxlu əsgər itirdilər, həlak olanların sümüklərdən təpələr əmələ gəldi və sonra bir neçə illər həmin təpələr xarabaliqların arasından görünürdü.

Şəhərin ancaq üç məhəlləsi fəth olunmamışdı. Bu vaxt Ürgəncin əzab çekmiş və yaralı müdafiəçiləri toslım olmayı qərara aldılar, mərhəmet və aman istəmək üçün seçdikləri adamları Cuçi xanın yanına göndərdilər. Çingiz xanın oğlu cavab verdi:

– Bəs əvvəl nə fikirləsdiniz? Mənim qoşunlarım şəhərə yaxınlaşanda nə üçün itaət etmədiniz? İndi bu qədər yaxşı döyüşçüləri itirdikdən sonra mən heç öz əsgərlərimə qəzəb və talandan doymağ qadağan edə bilərəmmi? Sizə heç bir aman verilməyəcək.

Monqollar şəhərin dağılmamış hissəsinə atıldılar. Müdafiəçilərin bəzisini əsir aldılar, qalanını qırıldılar, bütün əmlaklarını taşan etdilər.

Xarəzmin incisi sayılan Ürgənc böyük qardaşına qismət olmasın deyə, Caqatay xanın əmrilə monqollar suyu bütün Xarəzmin arasında bölən baş bəndi dağtdılar. Su nəhəng şəhəri basdı və bütün binaları: yuyub apardı. Şəhərin yeri sonralar da uzun illər su altında qaldı. Tatarların əlindən xilas olanlar daşan çayın dalgaları qoynunda batdı və ya xarabaliqların altında məhv oldu. Ancaq bir neçə bina: kərpicdən tikilmiş qədim Keşki Axçaq sarayının bir hissəsi və iki şah məqbərəsi salamat qaldı.

Daşan çayın suları Xarezmin bir neçə başqa şəhərini də basdı, çayın özü isə məcrasını dəyişərək qumların içindən xeyli axıb Abeskun dənizinə təref yol aldı.

Ürgəncin igidcəsinə müdafiəsi vaxtı Hacı Rəhim divarların üstündə, vuruşanların arasında idi. Ərəblərin üsulu ilə yaraların sarınmasını və müalicəsini bildiyindən, o, yaralananlara kömək edirdi.

Ceyhun çayı qəfildən daşanda o, iki gün Təkeş şahın kərpicdən tikilmiş hündür məqbərəsinin üstündə oturub qaldı. Yaxından üzüb keçən qayıqda o, çoxdanki tanışı dəmirçi Kərimgülü görüb tanıldı. O, sükan dalında durmuşdu. Kərimgül onu öz qayığına götürdü və onlar birlikdə coşan suların qoynunda üzərək rast geldikləri adamları qüvvələri çatdıqca xilas etməyə çalışıdlar. Onlar bir daha Qara Xəncəri və Gülcəmalı görə bilmədilər. Xeyli sonra Hacı Rəhim dəfələrlə məddahların Qaraqumda monqolları ovlayan Qara Xəncərin igidlikləri və onun zor ilə axırıncı Xarezm şahının həremxanasına aparılmış çoban qızı Gülcəmalala olan sonsuz məhəbbəti haqqında nağılına qulaq asmışdı.

Məddah öz nağılıni şanlı və zəngin Ürgənc şəhərini yuyub aparan çayın daşmasını təsvir etməklə qurtarırdı. Qara Xəncər çağlayan suların selinə düşmüdü. Bəzi adamlar Gülcəmalı xilas etmək üçün onun dalğalarla necə mübarizə apardığını, lakin her ikisinin gur selin içinde necə yox olduğunu görmüşdülər... Suyun içində çıxan bir təpənin üstündə iki meyt tapdilar: Gülcəmal və Qara Xəncər yan-yana uzanmışdılar, türkmen qızının balaca əli Qara Xəncərin iri ovcunun içində idi... Məddah öz nağılıni öyündə ilə qurtarırdı: "Həqiqi eşq tükənmək nə olduğunu bilmir – ancaq ölüm onu yarımcıq qoyur..."¹ Əgər bu vaxt qızlar ağlayırdırsa, onda məddah deyirdi: "Bilən adamlar həmçinin mənə başqa söz də deyiblər: guya Qara Xəncərin Ceyhunun dalğaları arasında həlak olması doğru deyil, – o, öz qara atı ilə çayı üzüb keçərək Gülcəmalı xilas etmişdir. O, qızı Qaraqumum derinliklərinə, Bala İşem kəhrizləri yanındaki obasına aparmışdır. Orada onlar uzun illər xoşbəxt həyat sürmüşlər, sizin hamınıza da belə xoşbəxtlik istəyirəm!"

¹ İbn Həzmin nəşihətlərindən (XI əsr)

Onuncu fasil

HACI RƏHİM CAVAN BATI XANIN YANINDA

Zəif balaya nisrət etmə, bu bəlkə astanın balasıdır.

Ərab masalı

Hacı Rəhim qəzəbli monqol dəstələrinin arasından çətinliklə keçərək Cuçi xanın düşərgəsinə gəlib çıxdı. Dərvişin papağına bağlılığı qızılış şəkilli qızıl lövhə onu mühafizə etdi və Hacı Rəhimini böyük monqol səltənətindəki şimal-qərb ulusunun hökmədarının ağ çadırına gətirib çıxartdı. Hacı Rehim eşitmışdı ki, qəzəbli Çingiz xanın böyük oğlundan başqa monqol hökmədarını əhatə edən şəxslərin heç biri onunla mübahisəyə girişməyə cesarət etmir. Hem də deyirdiler ki, Çingiz xan öz ilkinə inanır və həmişə şübhələnir ki, o, ona qarşı sui-qəsd düzəltməyə cəhd etsin. Buna görə də Çingiz xan onu ən uzaq ulusun hökmədarı təyin etmişdi... Bu torpaqların çoxu hələ fəth edilməli idi. Çingiz xan o vaxt oğluna demişdi: "Monqol atlarının ayağı dəyə biləcək qərb tərəfdəki nə qədər torpaq varsa, sənə verirəm!"

Cuçi xan ağ çadırındakı alçaq taxtda bardaş quraraq oturmuşdu. O, hündür boyu, ayı tərpənişi və yaşıl gözlərinin soyuq baxışları ilə atasına oxşayırdı. Kosa monqollardan o, uzun bigları və nazik qara saqqalı ilə fərqlənirdi. Məhərətlə saqqalının ucuna bənd edilmiş at tükərini nazik hörüb sağ qulağının ardına atmışdı. Bir dəstə adam: xanlar, üləmalar, tacirlər və sadə xərezmilər taxtın qarşısında diz çöküb başlarını yerə əymişdilər və ulu hökmədardan acizanə mərhəmət gözləyirdilər.

Hacı Rəhim xahişə gələnlərin küreklerinin arası ilə addimlayaraq: "Ya-hu-u, ya həq!", – deyə təkrar edə-edə birbaş Cuçi xanın taxtına təref getdi və əsasına söyklənərək dayandı.

Cuçi xan iti, tutqun nəzərlərini dərvişə dikərək soruşdu:

- Nə isteyirsən, qıpçaq şamanı?
- Hacı Rəhim izah etdi ki, böyük vəzir Mahmud Yalvacın öz əsilə yazdığını məktubu gətirmişdir.
- Niyə belə gec? Mən məktubu çoxdan gözləyirəm.

- Mən mühasirə olunmuş Ürgənc şəhərində qalmışdım.
- Deməli sən mənim düşmənlərimlə əlbir olmuşsan?
- Beli, mən bir həkim kimi yaralılarla kömək edirdim.

Hacı Rəhim əl ağacının başındaki mumu qopartdı və qırmızı möhürlü dürmələnmiş kağızı oradan çıxardı. Cuçi xanın mirzəsi kağızı açıb təəccübə onu nəzərdən keçirdi.

- Burada cəmi üç söz yazılıb: "Bu adama inan!"

Cuçi:

- Aydındır və kifayətdir! - dedi. - Oğlum Batı xanı bura gətirin! Nökerlər yürünməçə gedib tez qayıtlılar. Onların qabağınca doqquz yaşlı bir oğlan uşağı atlanıb-düşündü, əlində balaca yay və üç qırmızı ox¹ var idi. O, əllərindən tutub onu gətirmək isteyən iki qocannın əlindən çıxdı. Oğlan Cuçi xanın yanına qaçaraq adət etdiyi kimi dizi üstə düşdü, alınıni xalçaya toxundurdu və sıçrayaraq parlaq qonur gözləri ilə hamını süzdü.

Cuçi oğluna çəpəki baxaraq:

- Mənim oğlum Batı xan budur! - dedi. - Mən sədaqətli Mahmud Yalvacdan xahiş etmişdim ki, elmlı mirzə göndərsin. O da mənim oğluma yeni təbəələrim olan Xarəzm əhalisinin dili ilə oxumağı, yazmağı və danışmağı öyrətsin. Sən belə müəllim ola bilərsənmi?

- Mən oğlana türkmən, fars və ərəb kitablarını oxumağı öyrədərəm və bunu həvəslə edərəm, - deyə Hacı Rəhim cavab verdi. - Lakin mən imamların məscidlərdə etdikləri kimi müqəddəs kitabları izah edə bilmirəm. Mən ancaq o kitablarla məşgül oluram ki, bunlarda dünya səyahətlərindən danışılır, nəyin yaxşı, nəyin pis olduğu göstərilir, doğma torpağa məhəbbətdən və hər bir adamın borcundan bəhs olunur...

Cuçi:

- Bu faydalı və yaxşıdır! - dedi. - Belə müəllim mənim oğlumu vəhşilikdən, çölçülükdən çıxarar və onu xalqların hökmdarı edər. Batı, öz təzə müəlliminə qulaq as! Sənə isə, mirzə, oğlumu kötəkləməye icazə verirəm...

Oğlan üzünü dönderdi.

- Əgər o, mənə pəhləvanlardan və müharibədən danışsa, onda mən ona qulaq asaram!

¹ Üç qırmızı ox - yüksək xan nəslinin nişanəsidir.

Hacı Rəhim oğlana cavab verdi:

- Mən sənə Rum sərkərdəsi İsgəndər Zülqərneyin yürüşləndən danişacağam. Bu şah hələ lap cavan ikən özünükündən daha çox silahı, xəzinəsi və qoşunu olan şahların ölkəsini fəth etmiş və onların hamisini əzmişdir...

Oğlan dərvişə tərəf çevrilərək maraqla onu süzməyə başladı.

- İsgəndər xan bu qələbələri hansı yollar ilə qazanıb? - deyə Cuçi xan soruşdu.

- Deyirlər ki, bu barədə İsgəndərin özündən soruşarkən o, guya belə cavab vermişdir: "Fəth etdiyim ölkənin əhalisinə zülm etməmişəm".

Cuçi xan öz oğluna baxıb dedi:

- Mənim atam, vahid və ulu Çingiz xan dünyanın yarısını fəth edib, İsgəndər Zülqərneyin də ikinci yarısını. Bəs sənən zəbt etməyin üçün nə qalır, Batı xan?

Oğlan fikirləşmədən cavab verdi:

- Mən İsgəndərin bütün torpaqlarını əlindən alacağam!..

Həmin gündən Hacı Rəhim Cuçi xanın düşərgesində qalıb onun oğlu Batının müəllimi oldu. O, Cuçi xanın gizli qatillərin əlində qəfildən həlak olduğu vaxta qədər bir neçə il Batı ilə məşğul oldu. O zamanı Cuçi xan maralın ardınca çaparaq qamışlıqda öz nökerlərindən xeyli aralı düşmüştü. Onu çətinliklə tapdılar. Monqol adəti üzrə onun belini sindirib yerə yuxmışdır. Gizli qatiller qəçmişdilər və onlar tapılmadılar. Bəziləri piçilti ilə deyirdilər ki, onları Çingiz xanın özü göndərib¹. Cuçi həlo sağ idi, ancaq nə bir kəlmə danışa bilir, nə də əlini tərpədə bilirdi.

Ancaq təkcə gözləri ta həmişəlik qapanana kimi kədərlə və qasqabaqla baxırdı.

Qərbə yürüş etmiş məşhur sərkərdə Subutay bahadır bu vaxt səfərdən qayıtdı. O, balaca Batı xanı atının tərkinə götürürək dedi:

- Burada sən də, mənim hökmədarım Cuçi xanın aqibəti gözləyir. Sən mənimlə Çinə gedərsən, orada hərbi işi öyrənəcəksən. Mən sənə öz doğma oğlum kimi təlim verecəyəm, sənə sərkərdə edəcəyəm.

Batı xandan ayrıldıqdan sonra Hacı Rəhim yenə tək sərgərdən qaldı. O, çay daşan zaman Ürgəncdə yoxa çıxan balaca qardaşı Tuqan

¹ Bu barədə şərq salnaməçilərinin Cüveyni (XIII əsr) və başqaları deyirdilər.

üçün çox qüssələnməyə başladı. Tuqan mehv oldumu, yoxsa çayın dalğalarından və monqolların qılınclarından canını qurtardı? Başqa vilayətlərdə azad dolaşır, yoxsa quldur? Hacı Rəhim həmişə bu barədə düşünürdü və yenidən onu görecəyi günü arzulayırdı.

Hacı Rəhim müxtəlif şəhərləri dolaşdı, rəhmsiz monqolların hückumu zamanı Xarəzm xalqlarının keçirdikləri kədərlər günlərin şahidlərini hər yerde axtararaq onların söhbətlərinə qulaq asdı. O, etibarlı adamların söhbətlərini yazmağa başladı və nəhayət, Çingiz xan haqqında, onun necə qüdrətli olması və bütün dünyani fəth etmək istəməsi baradə, həmçinin monqolların keçdikləri yerlərin necə mehv olması və səhraya çevriləməsi haqqında kitab yazmağı qət etdi.

III

KALKA YANINDA DÖYÜŞ

Birinci fasil

ÇİNGİZ XANIN ƏMRI

...Onların görkəmi çox dəhşətli və qorxunc idi. Onların saqqalı yox idi, yalnız dodaqlarının üstündən və çənələrindən bir neçə tük sallanırdı. Gözleri ensiz və iti idi. Səsləri nazik və kəskin idi. Bədənləri möhkəm və davamlı idi.

(Kirakos, erməni tarixçisi, XIII əsr)

Əjdaha ilinin baharında (1220), Safer ayında (aprel) Çingiz xan ən çətin vəzifələrin yerinə yetirilməsində sınañmış iki sərkərdəsinə: qoca taygöz Subutay bahadırı və gənc Cebe noyonu yanına çağırıldı¹.

Onlar təcili olaraq "cahanı lərzəye salanın" ipək çadırına gəldilər və qızıl taxtın qarşısındaki keçənin üstünə üzüqöylü düşdülər. Çingiz xan sol ayağını qatlayaraq onun üstündə oturub əlilə sağ dizini qucaqlamışdı. Böyük zümrüd qaşlı girdə parlaq papağından qonur tülkü quyuqları sallanmışdı. Sarı-yaşıl pişik gözləri laqeyd halda baş eymış iki məglubedilməz bahadırə dikilmişdi. "Vahid və ulu xaqan" boğuq, yavaş səsi ilə dilləndi.

- Casuslarım mənə xəber veriblər ki, sarıqlaç itin oğlu, Xarəzm şahı Məhəmməd xəlvəti öz qoşununu tərk edib. Məhəmməd öz izini itirərək bu yaxınlarda Ceyhun çayının keçidlərində görünmüdü. O, yüz illərlə Xarəzm şahlarının yiğdiqları tükənməz dövləti özü ilə aparır. İkinci dəfə böyük bir qoşun ygana kimi onu tutmaq lazımdır. Biz sizə iyirmi min atlı veririk. Əgər şahın da bu qədər qoşunu olsa və siz "vuruşaq, ya vuruşmayaq" deyib düşünsəniz,

¹ Bu vaxt Çingiz xan Buxara və Samərqəndi alb Hindistan üstüne yürüşə hazırlaşındı.

onda dərhəl mənə xəber verin! O vaxt mən Toxuçar noyonu gönüdərəm. Sizin ikinizin qalib gelmediyi yerde o, təkbaşına bacarar. Lakin biz belə fikirləşirik ki, bizim əmrümüz Məhəmmədin bütün qoşunlarından qüvvəlidir. Ta Məhəmmədi zəncirləyib ardınca sürüməsəniz, yanına qayıtmayın! Əger sizin əzdiyiniz şah bir neçə nəfərlə qaćıb uca dağlarda və ya qaranlıq mağaralarda gizlənərsə, ya da hiyləger sehrbaz kimi adamların gözü qabağında yoxa çıxarsa, onda siz onun torpaqları ilə qara qasırga kimi çapacaqsınız... İtaet edən her şəhərə mərhəmət göstərin, orada bir az gözətçi və gülümşəməyi yadından çıxarmış hakim qoyun... Lakin müqavimət göstərən hər şəhəri hücum ilə alın. Orada daş üstündə daş qoymayın, hər şeyi kömüre və gülə döndərin!. Biz elə bilirik ki, bizim əmrümüz sizin hər ikiniz üçün çətin olmayıcaq.

Cebe noyon qəddini düzəldib soruşdu:

— Əger Xarəzm şahı Məhəmməd bacarıqla bizzən uzaqlaşaraq elə qərbə tərəf gedəcəkse, onda nə vaxta kimi onun ardınca qacağıq və sənin qızıl çadırından uzaqlaşacağıq?

— Onda siz dünyanın axırına kimi, Sonuncu dənizi görənə kimi onu qovacaqsınız.

İkiqat olmuş, böyüyü əyri Subutay bahadır boğazını arıtlayıb başını qaldırdı və xırıltıyla soruşdu:

— Bəs Məhəmməd şah balıq olub dənizin dibində gizlənəcə?

Çingiz xan qoşlarının arasını qaşdı və şübhəli nəzərlərini Subutaya tərəf çevirdi.

— Bacarın onu tez tutun! Yola düşməye icazə veririk.


Hər iki sərkərdə yerindən qalxıb daldalı qapıya tərəf getdi.

Onlar elə həmin gün iyirmi min monqol və tatar atlısı ilə qərbə çapdalar.

İkinci fəsil

“ULU XAQANA” XƏBƏR GÖLDİ

Çingiz xanın əmrini yerinə yetirərək onun sərkərdələri Cebe noyon və Subutay bahadır iki tümen atlı ilə iki il Şimalı İranın dərələrini və dağlarını dolaşaraq Xarəzmin qaçmış hökmətləri



Məhəmməd şahı axtardılar. Onlar heç bir şey tapa bilmədiler. Onlar xalqın ağızından eşitdilər ki, öz vətənidən qaçan və hamı tərəfindən tərk edilən Xarəzm şahı Abeskun dənizinin tenha adasında ölmüşdür.

Bundan sonra Cebe və Subutay, bahadırların vuruşu haqqında qədim mahnular oxuyan monqolu çağırıb “vahid və ulu xaqana” göndərəcəkləri xəbəri onun üçün oxudular. Onlar dedikləri sözləri doqquz dəfə¹ təkrar etməyə monqolu məcbur etdilər və onu Neseff² şəhərinin yaxınlığında Çingiz xanın dayandığı, yaşıł çəmənliklərə və temiz su ilə zəngin olan düşərgəsinə göndərdilər. Yollardan keçmək hələ təhlükəli idi, çünki monqolların yandırıldıqları şəhərləri tərk edən ac qacqınlar dəstəsi yollarda hücum və talanlar düzəldirdilər. Buna görə də çaparı mühafizə etmək üçün üç yüz etibarlı nöker ayrıldı.

Çapar bütün yolu mavi monqol çölləri, meşəli dağlar, tonqatların al şəfəqinə oxşayan Kerulen qızları haqqında qədim mahnilar oxudu, amma bir dəfə də olsun onu göndərən bahadırların xəberini oxumadı. Ulu xaqanın düşərgəsinə gələrək, səkkiz yerde mühafizəçilərin yanından keçərək və müqəddəs ocaqların tüstüsü ilə pak olaraq, çapar sarı xeyməyə yanaşdı və qızıl qapının önündə dayandı. Qapının hər iki tərəfində qeyri-adı gözəllikdə iki at dayanmışdı: biri süd kimi ağ, o biri səmənd at idi. Hər ikisi ağ tük iplərlə qızıl-dan tökülmüş payalara bağlanmışdı.


Bu təmərəqdan heyrətə gəlmİŞ monqol çaparı üzü üstə yere düşdü və iki qüvvəti mühafizəçi onu qaldırana kimi belə qaldı, sonra onu xeyməyə sürüyüb Çingiz xanın qarşısındaki xalçanın üstüne atıldılar. Monqol hökmətdəri bardaş quraraq qızıl ilə örtülmüş geniş taxtim üstündə oturmuşdu.

Çapar diz çökərək gözlerini yumdu, qədim monqol mahnlarını oxuduğu kimi hündürdən əzberlediyi xəbəri oxudu:

Subutay bahadır ve Cebe noyonundan məlumat
Öldü Xarəzm şahı, tülkü oğlu Məhəmməd

¹ Yazı bilmeyen monqol sərkərdələri mühüm xəber göndərmək üçün və onun çapar tərəfindən təhrif olunmaması üçün, xəberi mahni şəklində tərtib edirdilər, sonra çapar mahnını əzberleyirdi. Doqquz sayı monqollarda müqəddəs hesab olunur.


² Neseff – indi Buxaradan cənubda olan Kəşfi şəhəri



Öz çadırında nəhayət.
 Qara ilan balası, zəlim qeyşor Celal xan
 Min hiylə ile yol saldı, İranın dağlarında,
 Sonra bir tüstü kimi yoxa döndü, özü de
 Onlarla işimizi qurtarmışq artıq biz,
 İndisə Qafqazadır sürətli səfərimiz.
 Ordakı xalqları da bicerək bir qiraqdan
 Döyüşdə keçirərik, güclərini sınadın.
 Çatanda qıpçaqların yaşadığı ölkəye,
 Duracağıq orda biz, atlar dincəlsin deye,
 Yollarla salib nəzər.
 Qızıl rəngli atunçın, tapacağıq axtarıb
 Biz gəy otlu çəmenler.
 Qerbe tərəf osın deye, olub bir qış tufanı
 İşgal edib tutun deye, başdan-başa dünyayı!
 Yol açıraq biz sizə.
 Baş eyməyən bir qılıv və yoxdur, qüdretimizə
 Lap "Sonuncu dənizi" zəbt edənə qeder biz
 Həle davam edəcək sürətli səfərimiz.
 Dalğalar səslənərek,
 Atumızın drnağını, öpsün, yalasın gərək.
 Tek sənin şöhrətinle könülümüz gelir cuşa.
 Təpə təpib yazarlıq adını nəhəng daşa.
 Biz sonra şərqa tərəf
 Buraxıraq öz harin atumızın başını.
 Keçərik neçə yoldan, uzaq mənzildən
 Öpərək, gəlib yenə
 Sənin qızıl xeymənin torpağını-daşını.

Mahnının qurtarandan sonra çapar gözlərini qiyyaraq hökmədərm
 qəzəbli gözlərinə baxdı. Hökmədar görmək sadə monqol üçün
 müşkül məsələ idi. Sarsılıraq yenidən üzü üstə düşdü. Çingiz xan
 sakitcə oturmuşdu, fikrindən nələr keçdiyini başa düşmek olmurdu,
 gözləri yarı qapalı idi. Çallaşan sarı saqqalını terpedir və yalnız da-

¹ Bir sıra hərbi tarixçilərin fikrine görə Subutay bahadırın Kalka yanında olan
 döyüş ilə nəticələnən yürüşü monqolların Çingiz xan tərəfindən nezərdə tutulmuş
 Şərqi Avropaya hücumu üçün derin strateji kaşfiyyat imiş. Bu yürüş Çingiz xanın ölümündən 12 il sonra, 1237-ci ilde onun nəvəsi Batı xan (Batı) tərəfindən hayata keçirildi. Bu hücumun baş hərbi müşaviri və rehbəri həmin keşfiyyatı etmiş Subutay bahadır idi.



banını qaşıyırıldı. O, yorğun halda qarşısında yixılmış çapara baxırdı.
 O, fikirli halda dedi:

– Sənin boğazın çöl qazının boğazı kimidir... Səni mükafatlan-
 dırmaq lazımdır... – o, əlini taxtın dəstəsindən asılmış sarı ipək tor-
 banın içində saldı, bir parça toza bulaşmış nabat çıxarıb çaparın tit-
 rəyən ağızına soxdu. Sonra xaqan dedi: – Cebe noyonu və Subutay
 bahadırı tərifləmək hələ tezdir. Görək, onların yürüşü yaxşı qurla-
 racaç... Bizim cavabımızı xüsusi çaparla göndərərik.

Barmağının hərəketi ilə xaqan çaparı buraxdı. O, əmr etdi ki, onu
 doyunca yedirtsinlər və qızıl içirtsinlər, həmçinin onun mühafizə-
 cilişərini yaxşıca qonaq etsinlər. O biri gün onların hamisini geriyə,
 uzaqlara gedən monqol qoşununa çatmaq üçün göndərdi.

Bir il keçdi, ancaq qərbe gedən monqollardan bir xəber gəlmə-
 di. Bir dəfə Çingiz xan öz katibi uyğur İsmayıllı Xocaya bir neçə
 kəlmə dedi və əmr etdi ki, möhürlənmiş məktubu (onun məzmununu
 heç kəsbilmirdi) zinqirovlu və papağında şahin lələyi (tələsmək
 işarəsi) olan çapar aparsın. Çaparı mühafizə etməyi o, on min atlı-
 dan ibarət tümen ilə Toxuçara tapşırıdı.

– Sən dənyanın axırına kimi, Cebe noyomu və Subutay bahadırı
 tapanadək gedəcəksən. Orada sənin gözünün qabağında çapar bi-
 zim məktubu elbəəl Subutay bahadırına verməlidir. Onlar indi o qəder
 uzağa, gedib çıxıblar ki, qəzəblənmiş otuz üç xalq onları sıxışdırır,
 onları xilas etmək lazımdır.

Toxuçar elə həmin gün öz dəstəsi ilə dənyanın axırına çapib
 gedən monqolları tapmaq üçün qərbe yollandı.


Üçüncü fasil

SONUNCU DƏNİZİ AXTARARKƏN

*Dəmirayaq atlarım, irəli atlanın siz!
 Cölləri vahimədən xilas etsin kölgəniz.*

Monqol mahnisindən

Bütün kişi yatan iki nəhəng qara ilan qoca çinarın gövdəsi
 altından talaya sürünerək bahar günəşinin şüaları altında qızındıq-
 dan sonra çıçırlarla sürüşərək gah bir-birinə toxuna-toxuna, gah da
 yenidən ayrılib ora-bura qaçısan heyvanları və başlarının üzərində



hərlənən quşları dəhşətə saldıqları kimi, cələ Cebe noyonun və ehtiyatlı, hiyləgər Subutay bahadırın iki monqol tümeni də gah kəmər təki dərtilləraq, gah da hay-küy salan, rəngbərəng atlarını bir yerdə toplayaraq dəhşətə gəlmış şəhərlərin etrafındakı tarlaları tapdala-yıb və arxalarınca küle dönmüş xarabaliqları, yanıb, şışmiş meyitləri qoyub qərbə təref çapırdı.

Çingiz xanın qoşunun bu qabaq dəstəsi Şimali İrandan keçərək Xar, Simnan, Qum, Zəncan və başqa şəhərləri dağıdı. Monqollarancaq zəngin Həmədan şəhərinə toxunmadılar, çünki şəhərin hakimi onların qabağına elçilər göndərdi. Onlar monqollar üçün bir ilxi minik atı və pal-paltralı yüklənmiş iki yüz dəvə apardılar. Monqollar Qəzvində şiddətli döyüşə girişdilər, şəherin içinde əhalini uzun bıçaqlar ilə igidcəsinə vuruşdu. Qəzvini yandırdılar.

Monqollar soyuq qış aylarını Rey¹ şəhərinin yaxınlığında keçirdilər. Hər tərəfdən onlar üçün sürürlər qoyun, yaxşı atlar və paltralı yüklənmiş dəvələr göndərirdilər. Monqollar orada baharı gözləyirdilər.

Bahar günü altında İran dağlarının yamacları yaşıllaşanda monqollar Azərbaycana keçdilər. Böyük, zəngin Təbriz şəhəri onlara qiymətli hədiyyələr göndərdi, monqollar sülhə razı olaraq şəhərə toxunmayıb yan ötdülər. Onlar Qafqaza yöneldilər. Orada Aranın paytaxtı Gəncəyə yaxınlaşdırılar. Lakin monqollar bu şəhərə hücum etməkdən çəkindilər, ancaq gümüş və paltar tələb etdilər, bu şeyləri alandan sonra Gürcüstana təref öz yollarını davam etdirildilər.

Gürcülerin güclü qoşunu onların yolunu kəsdi. Subutay əsas qüvvələr ilə irəlidə gedirdi. Cebe beş min atlı ilə pusquda gizlənmişdi. Elə birinci toqquşma zamanı monqollar qəsdən qaçmağa üz qoydular. Gürcüler ehtiyatı əldən verərək onların ardına çapdlılar. Cəbenin tatarları pusqudan çıxıb gürcülerin üstünə atıldılar, Subutayın süvariləri isə geri dönüb hər tərəfdən gürcüleri dövrəyə alıb qırıldılar. Bu döyüşdə on üç min gürcü məhv oldu.

Lakin monqol qoşunu dağ dərələri ilə kəsilən və çox mübariz əhalisi olan bu ölkənin içərilərinə girməkdən qorxdı, qonimət yığaraq oranı tərk etdi. Əsgərlər deyirdilər ki, Qafqazın dağ dərələri onlar üçün darısqaldır. Onlar geniş çöllər axtarırdılar ki, atları

yaxşı-yaxşı otlaya bilsin. Monqollar Şamaxı şəhərindən keçib Şirvan Dərbəndinə yönəldilər. Bu qala əlçatmaz dağın üstündə idi və şimala gedən yolu kəsmişdi. Cebe noyon qalada gizlənmiş Şirvan şahı Rəşidə çaparla xəbər göndərdi:

— Öz hörmətli bəylərini göndər, biz səninlə dostluqla sülh bağlayaq.

Şirvan hökmədarı on hörmətli qoca göndərdi. Cebe o birilerinin gözü qabağında qürurlu bəylərdən birini doğradı və tələb etdi:

— Etibarlı bələdçi lər verin ki, bizim qoşun dağlardan keçə bilsin. Onda size aman verilecek. Əgər bələdçilər aldatsalar, onda sizin hamınınız axırı belə olacaq.

Şirvan bəyləri dedilər ki, onlar bu emrə tabe olurlar. Onlar Dərbəndin yanından keçərək monqol qoşunlarını dağ ciğirləri ilə apardılar və qıpçaq çöllərinə gedən yola çıxardılar. Bundan sonra monqollar bələdçilik edən qocaları buraxdırılar, özleri isə şimala təref istiqamət alıdlar.

Dördüncü fasil

ALANLAR VƏ QIPÇAQLAR ÖLKƏSİNDE

Cebe və Subutay Şimali Qafqazda alanlar¹ ölkəsinə geldilər. Geniş şimal çöllərində alanlara kömək etmek üçün buraya çoxlu ləzgi, çerkəs və qıpçaq dəstələri toplaşmışdı.

Monqollar bütün günü axşama kimi onlarla vuruşdular, lakin qüvvələri berabər qaldı, heç kəs qalib gəlmədi.

Bu vaxt Cebe görkəmli qıpçaq xanı Kotyanın yanına adam göndərdi. O, Kotyana bele bir məktub oxudu:

“Biz tatarlar da, siz qıpçaqlar kimi bir qandan olan xalqıq. Siz isə yad tayfa ilə birləşib öz qardaşlarınızın üstüne gedirsiniz. Alanlar bizə də, sizə də yaddırlar. Gelin sizinlə pozulmaz müqavilə bağlayaq və bir-birimizi narahat etməyək. Bunun əvəzində biz sizə istədiyiniz qədər qızıl və zəngin paltar verərik. Siz buradan gedin, alanlar ilə biz təkbaşına bacararıq”.

¹ Alanlar – indiki osetinlərin əcdadı

¹ Rey – keçmişdə indiki Tehranın yaxınlığında yerleşən şəhər

Monqollar qıpçaqlara qiymətli hədiyyələrlə yüklənmiş çoxlu at göndərdilər, qıpçaq xanlarının isə ağızı sulandı, gecə ilə alanları xaincesinə tərk etdilər və öz qoşunlarını şimala apardılar.

Monqol qoşunları alanlara hücum edib onların kendlerini dağıdıb keçdilər, hər yeri odlayıb taşan etdilər və adamları qırıldılar. Alanlar Çingiz xana tam tabe olduğunu elan etdilər və onların bir hissəsi monqol dəstəsinə qoşuldu.

Arxalarında alanların iti qılımcılarının olmadığını görən Cebe və Subutay qəfildən öz tümenlərini şimaldakı çöllərə, qıpçaq obalarına apardılar. Qıpçaq xanları sülhə və öz təhlükəsizliklərinə arxayı olaraq ayrı-ayrı dəstələrlə öz düşərgələrinə çəkilmişdilər. Monqollar dabən-dabəna onların ardınca düşdüler, qıpçaqların baş düşərgəsini dağıdıb külli miqdarda mal apardılar. Bu mal, xəyanət üçün verdikleri maldan bir neçə qat artıq adı.

Qıpçaqların uzaq çöllərdə yaşayışları monqolların hücumu barədə eşidən kimi şeylərini dəvətlərə yükləyib, kim hara bacardı, qaçıdı; bəziləri bataqlıqlarda, başqları isə meşələrdə¹ gizləndilər. Coxları rus və macar torpaqlarına getdilər.

Monqollar Don sahilini ilə qəçməgə üz qoyan qıpçaqların ardınca gedərək onları Xəzər dənizinin² göy dalğalarının qoynuna qovdular və çoxlarını orada baturdilar. Sağ qalan qıpçaqları onlar özlərinə mehtər və çoban etdilər ki, hər yerdən tutub gətirdikləri sürü və ilxilərin keşiyini çəksinlər.

Sonra onlar Xəzər yarımadasına keçərək qıpçaqların dəniz sahilindəki zəngin şəhəri olan Sudaka hücum etdilər. Əvvəller buraya paltar, parça və başqa mallar yüklənmiş əcnəbi gəmiləri gəldi. Qıpçaqlar bunları qullar, qara-qonur tülük və mişovul dəriləri və qıpçaq torpağının şöhrət qazandığı öküz gönələri ilə dəyişərdilər.

Sudakin əhalisi monqolların yaxınlaşdırından xəber tutaraq qaçıdı, bəziləri dağlarda gizləndilər, bir hissəsi isə gəmilərə minib dəniz ilə Trebisonta geldilər. Cebe və Subutay şəhəri talan edib qıpçaq obalarında dincəlmək üçün yenidən şimala çəkildilər. Onlar orada bir ilden artıq istirahət etdilər...

¹ Kalmius və Samar (Dneprin qolları) çaylarının yuxarılarında qədim zamanlardan keçilməz meşələr, bataqlıqlar və böyük qayıqların işlədiyi göller var idi. Bu iki çay vasitəsilə Azov ətrafi ilə Dnepr arasında qızığın su ticarəti yolu işləyirdi (Prof. Brui).

² XIII əsrda müsləman yazıçıları Qara dənizi, Xəzər dənizi, Krımı isə Xəzərstan adlandırdılar. Sonralar həmin ad indiki Xəzər dənizine verildi.

Burada göz işlədikcə uzanan, bol otlu çəmənlər, qulların becərdiyi məhsuldar tarlalar, qarpız və qabaq bostanları, çoxlu kök, iri inek və zərif yunlu qoyun sürüleri var idi. Monqol əsgərləri bu çölləri terifləyirdilər və deyirdilər ki, burada onların atlari üçün vətenlərində, Onon və Kerulen sahillərində olduğu kimi genişlidir. Lakin doğma monqol çölləri onlar üçün hər yerdən yaxşıdır və onlar başqa çölləri bu çöllərlə dəyişməzler. Dünyani fəth etdikdən sonra monqollar ancaq bir şey isteyirlər – doğma Kerulenin sahilərinə qayıtmamaq.

Cebe və Subutay öz dəstələri ilə az bir müddətə qıpçaqların baş şəhəri Şarukanda¹ oldular. Orada binövrəli daş evlər, xarici malla-rın anbarları var idi. Lakin obaların çoxu çadırlardan ibarət idi, bunnarda həm qıpçaq xanları, həm də sadə köçərilər yaşayırırdılar. Onlar yazda şəhərdən çöle köçür, qış vaxtı isə yenidən şəhərə qayıdırırdılar.

Monqolların gelişindən sonra dənizin o tayından gələn tacirlər müharibədən qorxaraq çöl ilə ticarəti dayandırdılar. Talanmış və yandırılmış Şarukan şəhəri boşaldı, monqol qoşunları isə Lukomoryeye² çəkildilər.

Monqollar küləkdən qorunmaq üçün düzəndəki təpələr arasında kurenler qurdular. Hər kuren üzük qaşı kimi bir neçə yüz çadırдан qurulurdu. Bu çadırları onlar qıpçaqların əlindən almışdılar. Kurende min əsgər olurdu. Hər dairənin ortasında minbaşının böyük çadırı qurulurdu. Çadırın təpəsinə hündür, başına buynuz kimi sallanan at quyruğu keçirilmiş tuğ vurulurdu. Çadırların yanında dəmir payalara bağlanmış və həmişə yürüşə hazır olan yəhər-lənmiş atlar dururdu. Atların qalanı isə böyük ilxilar ilə qıpçaq meh-tərlərinin nəzarəti altında çöldə otlayırdı.

Monqol qoşunu ciddi qanunlara "Çingiz xanın yasasına"³ eməl etməkdə davam edirdi. Düşərgələr üç cərgə gözətçilər ilə əhatə edilirdi. Cöldə, bulqarların, urusların və uqruların⁴ torpaqlarına

¹ Bəzi alimlərin fikrincə qıpçaqların şəhəri Şarukan (yeni Şaruk-axana) indiki Xarkovun yerində imiş. Həmin şəhər öz adını ondan almışdır.

² Lukomorye - Azov dənizinin sahilləri

³ "Yasa" və "Yasaq" - Çingiz xanın yazılış qərarları və kəlamlarından ibarət məcmə. Bu məcmə uzun zaman monqollar üçün qanunlar külliyyatı olmuşdur. İndi "Yasa" tamamilə unedilmişdir, ondan ancaq cüzi parçalar qalmışdır.

⁴ Uqrular - macarlar

gedon cığırında gözotçi postları gizlenmişdi. Onlar çöl ile gedən-lərin hamisini tutur, sorğu-sual edir, qonşu tayfalar baredə bir şey bilənləri Cebe noyonun yanına göndərir, qalanlarını isə öldürürdülər.

Nökerlərin çoxunun uzaq vətəndən gələn monqol arvadları, həmçinin yolda əsir tutulmuş qadınlar və uşaqlar da onlara birlikdə çadırlarda olurdular. Monqol qadınları da nökerlər kimi geyinmişdilər; onları o saat bir-birindən seçmək olmurdu. Onlar bezen döyüşlərdə iştirak edirdilər, amma adətən qadınlar dəvələrə, yük atlarına və bölgü zamanı paylarına düşən qənimətləri saxladıqları arabalara baxırdılar. Qadınlar həmçinin buduna ağasının damgası vuruılmış əsirlərə nəzarət edir və onlara müxtəlif işlər tapşırırdılar. Onlar əsirlərlə birlikdə madyanları, inəkləri və mayaları sağır və dayanacaq vaxtı mis və daş qazanlarda xörək bişirildilər.

Yürüşlər vaxtı doğulmuş və ya yolda götürülmüş balaca uşaqlar, yola çıxarkon arabalarda və ya dəri xurcunlarda otururdular, bezen də iki-iki yük atlarına minir, həmçinin atlı monqol qadınlarının da-lında gedirdilər.

Çölde, monqol düşərgəsindən kənarda, yolda monqollara qoşulan müxtəlif tayfalardan olan əsgərlərin birgə düşərgəsi uzanıb gedirdi. Burada həm əlvən türkmen alaçıqları, həm sarı tanqu təyimləri, həm beluqların qara çadırları, həm də alanların və ya naməlum tayfadan olan süvarilərin sadə komaları görünürdü. Monqollar tərefindən qovulub gətirilen bu nizam-intizamsız dəstə hücumu birinci göndərilir, döyüşdən sonra isə monqolların elə keçirdikləri qənimətin qalığını yiğirdi.

Beşinci fəsil

KALKA YAXINLIĞINDAKI TATAR DÜŞƏRGƏSİNDƏ

Subutay bahadir özüne dəniz sahilində, yavaş-yavaş axan bulanıq çayın yanındaki hündür topənin üstündə çadır qurmağı emr etdi.

Nökerlər dayanacaqlarını və istirahət edəcəklərini hiss edərək sevinclə bahadırın əmrini yerinə yetirdilər. On iki dəvədə bir neçə çadır götirdilər. Başlarına dik keçə papaq qoymuş əsir qıpçaq qızları dəvələrin üstündə əyləşmişdilər. Yarımdaire şəbəkələr salımb

üstləri ağ keçə ilə örtülərkən və onun üstündən də əlvən parçalar salınanda, monqolların buyuruğu ilə əsir qıpçaq qızları mahni oxuyardular.

Subutay qaşqabaqla soruşdu:

– Üç çadır niye?

– Birində sən öz düşüncələrinə dalacaqsan, o birində sənin sevimli ov qaplanlarını yerləşdirəcəyik, üçüncüsi isə keçinmək olmaz – oraya biz oxumaq və oynamamaq bilən ən yaxşı əsir qıpçaq qızlarını salmışıq.

Subutay nökerin sözünü kəsti:

– Uqqa! (Yox!) Qoy ikinci çadırda qaplanlar norildəsin, üçüncüdə isə qoy qoca Səkləb mənrim üçün xörək bişirsin. Əsir qıpçaq qızları qoy yürüş vaxtı mənə mane olmasınlar. Onları yüzbaşılara paylayın.

Səkləb qazanlarla, böyük taxta qaşıqlarla və belinə bağlılığı nazik uzun əbiçaqla üçüncü çadırda yerləşdi. Hündür, ariq, sümükləri çıxmış, çal saçlı bu qul tatarlar tərefindən Astrabad yaxınlığında yolda tutulmuşdu. O vaxt nökerlər Subutaya belə izah etmişdilər: "Bu qoca əsirin əсли urusdur. O, Xarezm şahı Məhəmmədin mirzəsinin yanında aşpaz olub və öz vətəninə qaçmaq fikrinə düşüb. O, bütün dillərdə danışır və her cür yemək hazırlaya bilir. Qoca sənin üçün badam plov, gavalı çilov, noxuddan ləbləbi, süd üzündən qaymaq, halva, paxlava hazırlayalar. Onun yanında oğulluğa götürdüyü Tuqan adlı başı aşağı bir cavan var. O, yemək hazırlamaqda Səkləbə kömək edəcək". Bu vaxt Subutay hırslaşın dedi:

– Yemək hazırlamaq üçün təkcə qoca Səkləb kifayətdir. Mənə heç bir köməkçi lazımlı deyil. Qazan yanında hamı köməkçi olmaq istəyir. Həmin cavan oğlan Tuqana qılınc və ilxidən qotur bir at verin. Özü də göndərin, qabaqdakı dəstəyə, qoy herbi işi öyrənsin. Əgər ondan yaxşı əsgər çıxsa, tezliklə onun yaxşı atı da, yohəri də, zirehi də olar. Əgər o, pis əsgər olsa, onda onu elə birinci döyüşdə öldürəcəklər. Böyük itki deyil!..

Subutay, qapısı cənuba, dənizə tərəf çevrilmiş, üstü ağ çadırın girəcəyində, mütəkkə üstündə oturmuşdu. O, xeyli müddət bərələ qalmış gözü ilə tutqun, narahat dənizə təəccübə nəzər saldı. Burada su da, külək də, balıqlar da, hətta dalgaların üzərində uçuşan quşlar da monqol dütənlərinin göy göllərindəki kimi deyildi. Yekrəng dalgalar uzaqlardan gəlib sahilə dəyirdi, dumana bürünmiş

göy donizda hərdən əcnəbi gəmilerinin ağ yelkənləri görünürdü – onlar tatarların tutduqları torpaqlara yaxınlaşmağa qorxurdular.

Buranın geniş çölü, hündür otları, su quşları olan gölləri var idi. Ətrafda qıpçaqlardan alınmış mal-qara otarlırdı: öküzləri ağ, uzun buynuzlu idi, qoyunları yağlı, quyruqlu, həm də ağ idi; qıpçaqların keçələri də, çadırları da ağ idi. Subutayın əsgerləri hər gün et yeyir və heç bir iş görməyərək İran xalçalarının üstündə uzanıb yatırlar. Hərdən monqol minbaşı xanları qızılquşlarla ova gedir və ya cıdır düzəldərək öz monqol atlarını, həmçinin yolda ələ keçirdikləri türkmən, İran, Qafqaz atlarını və başqa atları sınaqdan keçirirdilər.

İkinci sərkərdə Cebe noyon öz çadırını Kalka çayının yuxarısında, çöllükdəki kurqanın üstündə qurmuşdu. Ətraf yaşıl düzənlik idi. Ondan yuxarı, cərgə ilə gözətçi kurqanları düzülürdü. Çingiz xan Cebeni və Subutayı qırba birlikdə və eyni işdən ôtrü göndəmişdə də, hər iki sərkərdə bir-birilə çox vaxt yola getmirdilər, həmişə mübahisə edir və hər biri çalışırkı ki, o birinin səhvini sübut etsin. Çingiz xan iki rəqibi bilərək birləşdən birləşdə göndərmişdi. O, özünün başqa nökərlərilə də dəfələrlə bu cür hərəkət edərək bir işə ikisini göndərmişdi, – axı rəqiblər həmişə fərqlənməyə çalışırlar.

Yürüsdə cəld olan Cebe həmişə irəli soxulurdu. Onun dəstəsi dəfələrlə ən təhlükəli vəziyyətə düşmüşdü. O, onu sıxışdırın düşmənin hücumu altında məharətlə aradan çıxırkı, hər yerdən onu məhv olmaq təhlükəsi bürüyəndə isə Subutay özünü ona çatdırıb xilas edirdi. O, six monqol süvarilərə düşmənin üstünə hückum edirdi. Onun nökərləri də, atları da dəmir Çin zirehleri ilə örtülmüşdü.

Hündür boylu, düz qamətli, donuq, heç bir şey ifadə etməyen gözləri olan və heç vaxt gülməyən Cebe döyüşdən sonra toza və qana bulaşmış halda Subutayın yanına gələrdi. Ocağın kənarında oturaraq o, Subutaya izah edərdi ki, heç bir səhv buraxmayıb, düşmən qüvvələri lap çox idi. Subutay isə yene də Cebeni xilas etdiyindən razı qalmış halda gülməsəyər və təklif edərdi ki, yaxşısı budur o, səhvlerini izah etməsin, Xərəzm padşahının yediyi kimi şişə çəkilmiş, sarımsaq ilə doldurulmuş cavan qoyun ətinin dadına baxsim.

Cebe məğrur, özünə güvenən və tündmecəz idi. Ona elə gəlirdi ki, madam alımış addımdan ox ilə qaçan sünbülgirənin başından vurursa, deməli heç yerdə səhv edə bilməz. Sərrast vurduğuna və

cəldiyinə görə də ona “Cebe” – ox adı verilmişdi¹. Onu qoşun arasında bu ad ilə tanıydılar, halbuki onun əsil adı başqa idi. Döyüşdən qabaq həmişə o, öz hündür arıq atında çaparaq ön xəttədəki təhlükəli yerləri nəzərdən keçirirdi və mühafizəçi turqaudlar dəfələrlə onu çətin şəraitdə ölümündən xilas etmişdilər.

Subutay çənəsindən sallanmış bir çəngə çal saqqalı ilə qocaya oxşayırıdı; neçə yaşı olduğunu heç kəs bilmirdi. Lap cavan vaxtlarında o, çiynindən yaralanmış, əzələləri parçalanmış, o zamandan sağ əli bükülü qalmışdı və o, təkcə sol əlini işlədirdi. Üzü sol qasıının üstündən çapılmışdı, buna görə də vurub çıxarılmış sol gözü həmişə yarımqapalı qalırdı. Geniş açılmış sağ gözü isə, elə bil, firlanırdı və hamını başdan-ayağa kimi görürdü.

Qoşunun içindəki bütün nökərlər deyirdilər ki, Subutay, pəncəsi gəmirilib qoparılmış qoca tükü kimi hıyləger və ehtiyatlıdır, tələdən qurtulmuş qaplan kimi qəzəblidir. Subutayla heç bir düşmən qorxulu deyil, onunka darda qalmazsan.

Cebe dünyamın axırı olan “Son dənizə” çatmaq üçün inad ilə yollar düşünürdü. Mahni oxuyan çapar ilə Çingiz xana göndərilən xəbəri Cebe düzəltmişdi, Subutay isə ancaq başını yırgalamaq və gülməklə ona şərik olduğunu bildirmişdi.

– Uzağamı gedəcəksən? Sayqak kimi geri dönüb yanına qaçağın yere tezmi çatacaqsan? Onda mən axırıncı dəfə səni xilas etməli olacağam.

Çöldə keşik çekən keşfiyyatçılar yolcuları tutub Cebenin yanına getirirdilər və onları o, özü dindirir, qerbə və şimalda yaşayan tayfalar, ora gedən yollar, çaylar və onların keçidləri, atların yemi, zəngin şəhərlər və möhkəm qalalar, qoşun, silah haqqında soruşur, əsgərlərin yaxşı döyüşə bilib-bilmədiklərini, ox ilə hədəfə necə vurduqlarını və son, axırıncı dənizin uzaqını və ya yaxınımı olduğu barədə xəber alırdı.

¹ Cebe adı nökərlərin arasından çıxaraq yüksəlmışdır. “Cebe igid adam olduğuna görə Çingiz xan onu onbaşı qoymuşdu; yaxşı qulluq etdiyinə görə onu yüzbaşı bəy təyin etmişdir; çablaşanlıq və sey göstərdiyinə görə minbaşı olmuşdur. Bundan sonra Çingiz xan onu tumanbaşı qoymuşdur və o, uzun zaman eyanlar arasında olmuş, qoşunla getmiş və yaxşı xidmətlər göstərmüşdir” (Rəsiddəddin).

SƏRGƏRDAN PLOSKINYA TATAR ƏSİRLİYİNDE

Bir dəfə kəşfiyyatçılar Cebenin yanına əvvəller rast gəlmədikləri tayfadən olan bir neçə adam getirdilər. Onlar yolcuları sallar və qayıqlar ilə keçirməkələ məşğul olurmuşlar. Onlar hündür boylu, enli kürekli idilər, sıx sarı saqqalları var idi, əyinlərinə yırtılıb dağılmış qoyun dərisindən yarımkürk, ayaqlarına çarıq, alçaqdaban çəkmə geymişdilər. Boz vaşaq dərisindən olan papaqlarını qulaqlarının üstünə basmışdır.

— Siz kimsiniz? Hardan gəlmisiniz? — deyə Cebe soruşdu.

Başqalarından hündür və canlı olan birisi cavab verdi:

— Biz “sərgərdanıq”, çünki həmişə çöldə dolaşırıq. Atalarımız və babalarımız azad olmaq üçün knyazların əlindən buraya, çöle qaçıblar...

— Əgər siz öz ağalarınızı saymırınsa və onlardan qaçırsınızsa siz quldur və avarasınız!

— Quldur deyəndə ki, nə quldur kimi qulduruq, nə də avara kimi avara... Biz sərbəst adamlarıq, sərbəst ovçular və balıqçılarıq.

— Bəs sən kimsən? — deyə Cebe sərgərdanların ən hündüründən soruşdu:

— Mənim adım Ploskinyadır! Bizim köçərilər məni özlərinə və yevoda seçiblər.

Cebe o saat Subutay bahadırın yanına nökerlərini göndərdi ki, desinlər: “Gel! Bize lazımlı olan adamlar tutulub”.

Nökerler bu sözlər ilə geri çapdilar: “Subutay bahadır xalçanın üstündə oturub. Yanında bir torba paxla var. O dedi ki, “getmirem, məşğulam”...”

Sərgərdan Ploskinya astadan dilləndi:

— Bu o deməkdir ki, hərə odu öz qabağına çəkir.

Cebe tutulmuş sərgərdanların hamısını keşikçilərə tapşırıb, özü Ploskinyanı götürüb nökerlərin müşayiəti ilə Subutayın yanına yollandı.

Sönməyə başlayan qırmızı səmada Subutayın üç çadırı aydın görünürdü. Onların üstündən tüstü qalxır və əsgəri nişanlar — at quyruğu və camış buynuzları keçirilmiş tuğlar tərəpənirdi. Subutay

çadırın içinde ipək İran xalçasının üstündə oturmuşdu. Tonqalın titrəyən işığında o, sol eli ilə elvan torbanın içindən paxla çıxarıb, bunları səyle və qəribə şəkildə düzürdü.

— Bu kimdir? — deyə Subutay soruşdu. Bir anlığa o, bərəlmış gözünü Ploskinyaya zilledi və yenə paxlalar ilə möşğul olmağa başladı. — Otur, Cebe noyon.

Cebe noyon Subutayın yanında xalçanın üstündə oturdu və bahadırın hərəkətlərinə fikir verməyə başladı, o, heç vaxt pəncəsi dağıdılmış qoca qaplanın əvvəlcədən nə edəcəyini bilməzdı.

Hündür boylu, iri gövdəli, böyük sarı saqqalı sinəsinə çatan sərgərdan Ploskinya qaynayan gözleri ilə çadırın içini nəzərdən keçirdi və ağlında nə isə götür-qoy etdi. O, ehtiyatla qapının ağzında dayanmışdı. İki silahlı monqol onun keşiyini çekirdi.

Cebe, paxlaları sürətlə o yana-bu yana çəkən Subutayın elinə baxaraq əsirlerden nə eşitdiyini söyləyirdi və Ploskinyadan bələdçi kimi istifadə etməyi məsləhət görürdü.

— İndi qıpçaq xanları nə edirlər? — deyə Subutay onun sözünü kəsdi.

— Onların hamısı qorxdu, — deyə Ploskinya cavab verdi. — Sizin tatarlar onların şəhəri Şarukana çatan kimi, qıpçaq xanlarının bir hissəsi rus torpaqlarına, o biri hissəsi bataqlıqlara qaçı.

— Urusların yanına kim qaçı?

— Çoxu qaçı — birinci olaraq onların ən dövlətlisi Kotyan, Lükomorye polevesləri, Toskebiçlər, Baqubarsılar, Basteyev övladları və başqaları da.

Subutay nəzerini paxlalardan çekib diqqətlə Ploskinyaya baxdı.

— Bəs indi urusların əsas qoşunu hardadır?

— Bunu Allahdan başqa kim bilir?

Subutay özünü yiğisirdi, onun üzü əyildi və açıq gözü qəzəbə parladi. O, dırnağı qopardılmış ayri barmağı ilə onu hedələdi.

— Nə bilirsənə, hamısını de! İzi azdırma! Yoxsa səni qoyaram taxtanın altına və onun üstünə iyirmi nöker çıxardaram. Onda elə zarıldayarsan ki, canın çıxar...

— Nə üçün susum axı?

— De görüm indi urus knyazları hardadır? Uruslar müharibəyə hazırlaşırlarmı?

Ploskinya:

— Qoy fikirleşim! — dedi və uzun ayaqlarını aralayaraq gözlerini yukarı dikdi.

Subutay iki dəfə Ploskinyaya şübhəli nəzər saldı və yenə xalanın üstündəki paxlaları o yana-bu yana çəkdi. Nəhayət o, fisıldayaq dedi:

— Qulaq as, ey çölli sərgərdan! Əgər sən hər şeyi mənə ağıllıbaşlı danışsan, sənə mükafat verəcəyəm. Bura, paxlalara bax. Bu paxla cərgesini görürsən? — bu, Don çayıdır... Bu uzun cərgə isə Dnepr çayıdır... Yaxın gel və göstər görüm, urus şəhəri Kiyev harda olmalıdır?

Ploskinya bir addım atdı, lakin hər iki monqol gözetçisi onun üstünə atılıb kəmərini qılınçı ilə qopartdılar. Bundan sonra Ploskinya ehtiyatla diz çökərək Subutaya tərəf süründü.

— Bele! Başa düşürəm! — deyərək o, alını qırışdırıcı və dəri papağını geri itəldi. — Bax, ,bu bizim Dneprdir... Bu isə Dneprin ağızıdır, dənizin yaxınlığında Oleşyenin yanı... Buradakı balaca çay isə bizim dayandığımız yerdəki Kalkadir... Amma qulaq verin, mənim mərhəmetli xanım! Axi Dnepr şimaldan cənuba bu cür düz axır, əyilmiş qol kimi dönüb axır. Bax burada, çiyin olan yer Kiyev şəhəridir, yumruq olan yer isə Qara dənizdir. Cölə çıxan dirsək də, Dneprdə Xortitsa adasıdır, həmin bu Xortitsanın yanında, yəni dirsək olan yerde rus qoşunu toplaşır. — Ploskinya paxlaşı elə itəldi ki, Dnepr bucaq kimi əyildi.

— Buradan Kiyevə nə qədərdir? — deyə Subutay soruşdu. O, torbadan paxlalar ilə birlikdə bir ovuc qızıl pul çıxartdı, bunları ovcunda atıb-tutdu və yanına qoydu.

Ploskinyanın gözləri parıldadı, dili ilə quru dodaqlarını yaladı.

— Kiyev sənin nəyinə lazımdır? Ruslar Kiyevdən hücuma keçməzler. Axi buradan Kiyevə uzaqdır, altı yüz verstdir...

— “Verst” nədir? — deyə Subutay əsəbileşdi. — “Verst” başa düşmürəm!.. Sən mənə de görüm Kiyevə neçə at mənzili yoldur?

— Əgər buradan Kiyevə bir atda getsən, onda bir başa on iki gün edəcək. İki atla altı günə çatarsan.

— Bax indi sən məni başa saldın.

— Lakin ruslar Kiyevdən birbaşa cölə gelmirlər. Onlar qayıqlara minib Dnepr ilə “dirsəye” kimi, bax, bu bucağa, Xortitsa adasına

kimi gəlirlər. Onlar burada o biri tərəfə üzüb “Zalozni şlyaxı”¹ ilə ofan qısa yol ilə bura, Lukomoryeyə gedirlər. Bu yolu yaxşı at ilə cəmi üç-dörd günə, qoşa atla isə iki günə keçmək olar.

— Cəmi iki günə? — deyə Subutay təəccüb etdi. — İki günə uruslar Dneprdən buraya gələ bilərlər?

— Görürsən, bax, buradan, çayın burulduğu yerdən, Xortitsadan bizim rus qoşunları tez-tez köçəri poloveslərin üzərinə basqın edirdilər. Əgər yüksüz-arabasız getsəniz bu yolu iki-üç günə başa vurarsınız. Görünür Subutay özü üçün lazımı məlumat aldığına görə razi qalmışdı. O, gülümşəyərək əllerini dizinə vurdub və qızıl gətirilməsini emr etdi. O, Ploskinyadan yollar, çay keçidləri, urusların qoşunları, atlarının keyfiyyəti, əsgərlərinin necə silahlanması, necə vuruşması barədə etraflı soruşdu.

— Onlar yaman vuruşurlar, xüsusən təbərzinlə, həmçinin adı balta ilə də.

— Bu urusların nə qədər qoşunu var?

— Əgər yaxınlıqdakı bütün knyazlar: Kiyev, Çerniqov, Smolensk, Qalitsiya, Voln knyazları və başqa xırda knyazlar öz druğalarını Xortitsaya gətirsələr, onda cölə əlli min piyada, nişançı və süvari çıxa bilər.

Subutay:

— Deməli, onların beş tümeni var? — dedi və beş qızıl pulu Dneprdəki “burulan” yerə, Xortitsaya qoydu. Cölə yürüş buradan başlanırdı. — Beş qıpçaqlar nə qədər süvarı çıxara bilərlər?

— Heç olmasa əlli min yiğila bilər² Dneprin bu tərəfində tükənməz qıpçaq dəstələri var.

Subutay daha beş qızıl qoydu.

— Deməli bize qarşı cəmi on tümen urus və qıpçaq olacaq? — deyə Subutay sırr verməyən və qaradınməz Cebeyə baxdı. — Yadındadırımlı, Cebe noyon, Qara İrtışdan biz Xarəzmin üstünə nə qədər

¹ Zalozni şlyax — Azov dənizindən Dneprə gedən çox qədim ticarət yolu. “Zalozni” sözü “Jelezo” sözünün qədim tələffüzündən əmələ gelmişdir, çünkü bu qısa yol vasitəsilə karvanlarda demir daşınırıdı. Demir isə qədimlərdə qiymətli metal hesab olunurdu və Çindən, həmçinin Asiyadan başqa yerlərində götürüldü. (Zabelin, Brun) “Zalozni” adı deyişilərək “Lozovaya” stansiyasının adı kimi qalmışdır.

² Ploskinya monqolları qorxutmaq üçün rus və poloves qoşunlarının sayını bilsə bilər çox demmişdi. Həqiqətdə isə onlarm sayı xeyli az idi. Tarixdə bu qoşunların düzgün sayı göstərilmir.

qoşunla getmişdik?.. İndi biz "cahanı lərzəyə gətirən" Çingiz xanın yaxşı şagirdləri olub-olmadığımızı göstərəcəyik!

Ploskinya əlleri və ayaqları üstündə duraraq gah qızıl pullara, gah da fikrə dalmış monqol xanlarına baxırdı. Ploskinyanın gözləri bic-bic, həm də qəzəblə parıldadı və o, hiyləgərliliklə soruşdu:

— Mərhəmətli tatar voyevodası, bəs sən tatar qoşunlarının da-yandığı yerə niye bir neçə qızıl qoymursan? Göstər, görək sənin nə qədər qoşunun var?!

Subutay eyri barmaqlarını bükərək yumruğu ilə Ploskinyanın üzünə vurdu.

— Tatar qoşunu bu qədərdir! Bax, urusları və qıpçaqları belə edəcəyəm!.. — Subutay düzülmüş qızilları qəzəblə siyirib paxla torbasının içinə atdı. — Onların hamısını öz torbama soxub kəsmik ki-mi yeyəcəyəm.

Ploskinya dal-dalı çəkildi.

— Mərhəmət elə, xidmətimə görə mənə bir şey ver!

— Uqqa! Mən heç kəsə pul vermirem, pulu hamı mənim üçün gətirir və mən də hamısını öz hökmərim, məglubedilməz Çingiz xana göndərirəm... Amma sən, mükafat ala bilərsən. Oğlanların var?

— Şükür Allaha, dördü var.

— Hardadır onlar? Uzaqdadır?

— Donda, bərədə olurlar.

— Mən onların ardınca min atlı göndərərəm, onları bir anda bura gətirərəm. Sən onlara əmr edərsən ki, urusların tərefinə keçib cassusluq etsinlər və orada urus alaylarının harada dayandıqlarını, nə qədər olduqlarını öyrənsinlər. Qoy onlar öyrənsinlər ki, urus voyevodaları nə fikirləşirler, sonra tez qayıdır hamısını mənə dürüst söyləsinlər. Onda mən səni də, oğlanlarını da azad edərəm və hə-rənizə mükafat olaraq bir ilxi at və bir ovuc qızıl verərəm. Hə, niyə susursan? Nə fikirləşirsən?

Ayaqlarını açaraq möhkəm dayanmış Ploskinya dərindən nefəs alaraq dedi:

— Başımı kəs, şanlı xan, ancaq oğlanlarına toxunma!

Subutay fisıldayaq yumruğunu xalçaya döyüd.

— Sən mənimlə belə danışırsan? Ey, nökerlər, mənim bu hörmətli qonağımı qaplanların çadırına aparın və gözetçisini üç qat ar-tırın. Səkləb isə qoy onu xan kimi qonaq etsin...

— Ayaqlarını da bağlayaqlı? — deye nöker soruşdu. — Belə canavar qaça bilər!

— Yadından çıxmazıñ, dəmir zəncirlə möhkəm bağla!..

Yeddinci fasıl

KİYEVDƏ HƏYƏCAN

Sizin dövlət əleyhinə çıxmanız nəticəsində kafırlar rus torpaqlarına dohuşdular, aranızdakı nifaqlar nəticəsində poloves torpaqlarından zülm gəldi. Rus torpağı uğrunda, bahadır Igor Svatoslavisiçin yaraları şərəfinə öz iti oxlarınız ilə çöla hasar çəkin!

"Igor polku haqqında dastan"

Dneprin sol sahilindəki çöldə, Kiyevin qabağında olan bərə, səhər vaxtı qəfildən gəlib çıxan poloveslər tərefindən tutulmuşdu. Onlar bərəyə minərək, onun adamlarını hədəledilər və qaçmağa qoymadılar. Adamin çoxluğundan bərə əyilib suyun içinə girdi. Qaplana oxşayan ala atına minmiş ağır bədənli qoca poloves xani gəlib çıxdı. Onu yüz atlı müşayiət edirdi. Atını oynadaraq qabaqcə gələn süvarilərdən biri, xana məxsus, təpəsinə at quyruqları keçirilmiş və mis zımqrovular asılmış uzun bir tuğ tutmuşdu. O biri qaval çalırdı. İkisi isə tütəyi üfləyirdi. Süvarilərdən biri qızğım, kişnəyen atın üstündə qırmancını oynadaraq, xan üçün bərəyə yol açırdı.

Kənardə, bir yerə yiğişən adamların arasında dağarcığı arxasında olan, üst-başı tozlu, ariq bir səyyah deyirdi ki, indi poloveslər Vəhşi çöldən¹ qaçırlar, onların ardınca isə naməlum, dehşətli nökerləri olan "tatarlar" tayfası çapır. "Onların üzündə tük yoxdur, burunları yastıdır, cadugər kimi saçları bir-birinə qarışır. Allahsız tatarları gəren adamlar yixılıb ölürlər..."

— Bunlar necə adamlardır? Söylə bizi, Allah yolcusu, görünür sən bilikli və savadlı adamsan.

¹ Vəhşi çöl - Qara dəniz sahilindəki çöller

Uzun ağaçına səykənən səyyah danişmağa başladı.

— Şərqdən gələn bu saysız-hesabsız, müdhiş xalqı bizim ölkədə tanımırlar, onlara “tatarlar” deyirlər, bundan başqa onlarla birlikdə yeddi dildə danişan tayfalar da vardır. Əvvəllər polovesler yaxındakı xalqları əsir tutur, onlara əziyyət verirdilər, indi onların özlerinin də axırı çatıb. Tatarlar poloveslərə qalib gəlmək və onları qovmaqla, hətta köklərini kəsməklə kifayətlənmirlər, özləri onların torpaqlarında qalırlar.

— Bu tayfa hardan gəlib?

— Müqəddəs kitablarda yazıblar ki, bunu yepiskop Mefodi Patariyski də təsdiq edir, guya yunan şahı Makedoniyalı İsgəndər qədim zamanlıarda mənəfur Qoqi və Maqoqi¹ xalqını dünyadan axırına, şərqi ilə şimalın arasındaki Yetriyev səhrasına qovmuşdur. O, dağları onların üzünə bağlamış və əmri etmişdir ki, vaxt qurtarana kimi orada qalsınlar. Yepiskop Mefodi deyir ki, guya vaxt qurtarandan sonra dağlar yenidən çəkiləcək və bu zaman Qoqi və Maqoqi xalqı oradan çıxıb bütün yer üzünü şərqdən Fərat çayına kimi, Dəclə çayından Pont dənizinə kimi itaət altına alacaq, bütün yer üzünü, Həbəştandan başqa...

— Bütün yer üzünü! — deyə ona qulaq asanlar dilləndilər. — Onda deməli, bizim torpağı da?..

Səyyah davam etdi:

— Məgər ətrafda nə baş verdiyini görmürsünüz? Bu, zamanın axınının çatdırığına işaretdir! Yeni ilduz peyda olub, onun şüaları bütün şərqi tutub, indi xristianların başına bəla gəlir, yeni düşmənlərin hücumu yaxınlaşır... Onlar dağların arxasından çıxmışlar və indi mənəfur Qoqi və Maqoqi tayfası üstümüzə gəlir! Dünya indi tar-mar olacaq. Qiymət günü yaxınlaşır!..

Ahu-zar və ağlaşma eşidildi. Səyyah keçə papağını çıxartdı, camaat onun papağına çörək və qara xırda pullar tökdü.

Böyük Kiyev knyazının drujinaçıları qətran çəkilmiş iri qayıqlarda sağ sahildən üzüb gəldilər. Onlar camaatı qovub dağıldilar, bərəyə minən yeri təmizlədilər və qoca poloves xanına bərəyə minməkdə kömək etdilər. Xan əyninə qıraqları samur xəzi ilə işlənmiş tünd-qırmızı ipək çekmen geymişdi, başına dövrəsinə

¹ Qoqi və Maqoqi – əfsanəvi, vəhşi nəhəngler xalqı. Guya Makedoniyalı İsgəndər bu xalqı şimal-şərqi dağlarının arxasına qovub.

qızılı tülübü dərisi tikilmiş dik ağ papaq qoymuşdu, ayağında isə mirvari sapları ilə işlənmiş al-qırmızı uzunboğaz çekmə var idi. Məşin əlcək geymiş bir əlilə məhəccərdən tutan xan təşəxxüsle dayanmışdı. O biri əlilə almazları şəfəq saçan əyri qılincının dəstəsindən yapışmışdı.

İri və ezmətli olan xan sakit görünürdü, ancaq onun gözləri həyəcanla oynayaraq Dneprin tutqun sularına baxırdı. Küllək güclənirdi. Çayın üzü ləpələnirdi və ağ köpüklü qaçısan dalğalar yuxarı qalxırdı.

Xan səxavətli idi. Bərəçilər ondan ovuc-ovuc gümüş pul almışdalar və var qüvvələrlə çalışırdılar. Bütün günü onlar böyük bir karvan: bəzəkli çullanmış seçmə atlar, qorxudan nərə çəkən dəvələr, uzun buynuzları kürəklərinə çatan iri camışlar, başqa ölkələrdən olan elə buradaca, sahildə geydirilmiş, qolbaqlar və başqa bəzəkler taxmış qaraqashı, qarayanız əsir qızları daşıdlar. Bütün bunlar rus knyazlarına hədiyyə aparılırdı.

Camaat arasında deyirdilər ki, qocaman poloves xanı Kotyan da gəlib. O, yüz minlərlə atın sahibi idi. Onun ilxili “Vəhşi çölün” ucsuz-bucaqsız düzənliliklərində dolaşırırdı. Onun atlarının damğası yarımdairə və iki cızıq çəkilmiş naş ididi.

Kotyan çöllərin sahibidir! Ancaq o, böyük qoşun çıxara bilər. O, Kiyevə nahaq yere gəlməyib. Ehtiyac onu qovub getirmişdir. Başqa poloves xanları da bütün qohumları ilə rusların tərəfinə gəlirlər, bütün keçidlər və körpüler ilə Dnepri keçirlər. Poloves dəstələri at üstündə zireh, qalxan və nizələr ilə suya girirlər... Nə issə olacaq? Onlar xainlik fikrində deyillər ki? Poloveslər daha şən mahnilar da oxumurlar. Çöldən bizim tərəfə gələrkən onların uzaqlardan, dəvə zarılısına oxşayan qəmlı mahnılarının səsi eşidilir...

Böyük Kiyev knyazı Mstislav Romanoviçin¹ sarayında yiğincağa təcili hazırlıq görüldü: həm böyük, həm də kiçik, knyazların gəlişi gözlənilirdi. Rus torpağını müdafiə etmək üçün hamının ardınca yorğɑ atlara minmiş çapar gönderilmişdi.

Hörmətli qonaqları ləyaqətlə qarşılıqla Kiyev knyazı üçün asan deyildi, — hamı öz drujinaçıları ilə gəlirdi; knyaz böyük olduqca, onların əyanları da çox olurdu. Knyazın xidmətçiləri

¹ Mstislav Romanoviç (1214-1223) – Monomax sülaləsindən olan sonuncu Kiyev knyazı

Kiyevin bütün çörökçilərini və qəssablarını içi dolu piroq və buğda çöreyi bişirməyə və knyaz evinə getirməyə məcbur edirdilər. İndi Kiyev knyazının yüz il bundan əvvəlki, Monomax dövründəki gücü yox idi. Onda bütün rus torpağı böyük Kiyev knyazının hökmranlığı altında idi: o vaxt Kiyev də, Pereyaslav də, Smolensk də, Suzdal da, Rostov da, hətta uzaq və zəngin Novgorod da bütünlükə onun əlində idi. O zaman bütün knyazlar ona itaet edirdilər, poloveslər isə tərpənməyə belə cəsarət etmirdilər. O, bütün ölkələrdə rusların şöhrətini qaldırmışdı. Lakin illər keçdikcə Monomax sülalesi parçalandı. Knyazlar şəhər və vilayətləri öz oğullarına, qardaşı və bacısı uşaqlarına və nevələrinə paylamışdilar, indi Mstislav Romanoviç parçalanmış və zəif Kiyevə hökmranlıq edirdi. Son iyirmi beş ildə rus knyazlarının etdikləri hücumlar Kiyevi zəiflətmışdı. Qalitsiyalılar, vladimirlilər, suzdallılar və vicdansızlıqları ilə şöhrət qazanmış vəhşi poloves knyazları qədim paytaxtı talan edib yandırmışdilar¹.

Bu qədər dağıntıdan sonra kiyevlilər öz paytaxtlarını asanlıqla berpa edə bilmədilər. Qapı-pəncərəsi sınmış çoxlu xaraba ev vardı...

İndi yenə də düzənlərdən bəla gəldi. Bu bəla bütün ömrü boyu yaxşı taxtı-tac, daha gelirli şəhər, çox adamlı vilayət üstündə bir-birilər düşməncilik edən barışmaz, məğrur və tərs knyazları bir yerə toplamışdı. İndi köhnə düşmənlər, poloveslərin özləri Kiyevə qəçib gələrək baş əyir və yardım diləyirdilər. Əzgın və ruhdan düşmüş poloveslər knyaz evinin qapısı ağzına toplaşaraq sallağı oturmuşdular. Rus knyazları gəlməyə başlayanda, poloveslər onların qabağına qəçib atlarının cilovundan öpürdürlər, əllərini uzadəq döndənə deyirdilər:

— Alayları toplayın! Bizim çöllərə gəlin! Bizi müdafiə edin! Qəzəbli düşmənləri qovmaqdə bizə kömək edin.

Hər knyaz öz əyanları ilə knyaz evinin həyatino yığışırı; onlar aynı dayanıb mübahisə edir, hərdən ətrafi dolaşaraq nədən səhbət getdiyinə qulaq asırdılar, xidmətçilər nə qəder xahiş edirdilərsə də, böyük knyazın sarayına qalxmırdılar.

¹ Kiyev güclü dağıntılara 1162, 1169, 1202, 1204, 1207, 1210-cu illerdə məruz qalmışdır. 1204-cü ildə şəhər, xüsusilə bərk dağılmışdır. Həmin il knyaz Rürik Rostislaviç hakimiyyəti elə almaq üçün vəhşi polovesləri köməyə çağırmışdı. Onlar şəhəri yandırb dinc əhalisini döymüş, əmlaklarını talan edib çoxlu kiyevlini balaca uşaqları ilə asır tutub aparmışdilar.

Poloves xanı Kotyan da həyətdə, həmişəki kimi təşəxxüsle dəyanmışdı. Gündən və çöl küləyindən sıfətləri qaralmış, başlarına sıvri uclu papaq qoymuş qaşqabaqlı və sakit məsləhətçilər əllərini qurşaqlarını üzünə qoyaraq onun yanında durmuşdular. Onların qoca tərcüməcisi knyazlardan hansının gəlib çıxdığını, onlardan kimin, xüsusilə hörmətli və güclü olduğunu xana izah edirdi. Kotyan kimə ehtiram göstərməyin lazımlığını ölçüb-biçərək tərcüməçi ilə ona yaxınlaşır, baş əyərək çətinliklə barmaqlarını yere toxundurur, yenə leyaqətlə qəddini düzəldib çallaşmış uzun biglərini eşir, eyni sözləri təkrar edirdi:

— Kömək elə, qardaş ol! Bizim hamımızın üstünə ölüm gəlir. Hamımız birləşsək, ölümü qovarıq. Kiçik hediyədən boyun qaçırma! Hörmətimi qəbul elə! Heç kəsi unutmamışam, hamiya ehtiram göstərmək istəyirəm. Hərəya bir şey – kimisinə xələt, kimisinə at, kimisinə mal-qara, kimisinə kəniz hədiyyə edirəm.

Günəş günorta yerinə yaxınlaşırırdı, knyazlar isə hələ də izdihamlı knyaz həyətində dayanıb səsleri tutuluncayaq bərk mübahisə edirdilər: hamı gözləyirdi ki, görək Kiyev knyazının sarayına birinci kim girecək. Deyirdilər ki, knyaz Mstislav Romanoviç hələ kimi isə gözləyir. Belkə də bu, şimaldakı hökmələ və lovğa Suzdal knyazı Yuri Vsevolodoviçin çaparı idi. O, yiğincağı öz şəhəri Vladimirdə gözləyirdi və knyazların yoxsullaşmış Kiyevdə keçirilən müşavirəsinə getməzdi. Qalitsiya knyazı Mstislav Udatni¹ da görünmürdü. O, hamını yiğincağa çağırırdı və onun çaparları hamiya deyirdi: üstümüzə bəla gəlir, özünüzü tez çatdırın!

Hamida birdən canlanma əmələ gəldi.

— Mstislav Udatni gəldi! — dedilər vo maraqla bir-birini itəloyərek, müvəffəqiyyətli yürüşləri, uqlar və lyaxlar üzərində qələbələri ilə şöhrət qazanan knyaza baxmağa çalışıdlar.

Mstislav Udatni yaşıının çox olmasına baxmayaraq yüngül addımlarla içori girdi. O, ayaq saxlayıb qara, ağıllı gözlerini camaata dikdi, elə bil kimi isə axtarındı. Knyaz uzun, sallaq bigini xeyli eşdi. O, döyüşə hazır vəziyyətdə idi, başına günəşin şüaları altında parlayan qızıl dəbilqə qoymuşdu, eynində qızıl ilə işlənmiş dəmir

¹ Qalitsiya knyazlarının müasirleri onu Mstislav Mstislavoviç Udatni (udaçliviy), yəni xoşbəxt adlandırdılar, sonrakı tarixçilər bu adı deyisərək "Udaloy" etdilər.

geyim var idi. İti addımlarla irəliləyərən qırmızı plası yellənirdi. Həyətin küncündə dayanan xan Kotyanı görən kimi birbaş onun yanına yönəldi. Xan yerində tərəninib əllərini uzadaraq Mstislava tərəf gəldi. Onlar ciyinlərini bir-birinə yapışdırıldılar, Kotyan başını Qalntsiya knyazının sinesinə söykədi. Kotyanın ağ papağı yera düşdü və hamı gördü ki, poloves xanının ciyinləri necə titrədi.

— Ağlayır! Qoy ağlasın! — deyə camaatın arasında piçildadılar. — Bu yaramazlar bizim adamları az qul etməyiblər, qoy indi özləri də bilsinlər ki, yetimlərin acı göz yaşları nədir! Mstislav, Kotyan xanın qızına evlənib, buna görə də varlı qayınatasının dördinə acıyr!

Drujinaçılar Mstislav Udatının gəldiyini Kiyev knyazına xəber verdilər. Lakin Mstislav Romanoviç hələ də ləngiyirdi və əmisi oğlunu qarşılaməq üçün qapıya çıxmırıldı, — köhnə haqq-hesabı unuda bilmirdi. Mstislav isə Kotyanı qucaqlayıb həyətin bir küncünə çəkildi, onlar orada xeyli dayandılar və astadan səhbət etdilər.

Yenə də hamı tərpəndi və səslər eşidildi:

— Suzdallılar geldilər! Güclü kömək olacaq! Suzdallılar olmasa hara gedə bilerik! Yox, suzdallılar deyil, gənc Rostov knyazı Vasilko Konstantinoviçdir.

Hündür boylu gənc əsgər həyətə daxil oldu. Onun saqqalı çənəsini güclə örtürdü. O, da Mstislav Qalitski kimi döyüşə hazırlıdı — əynində dəmir geyim, başında polad dəbilqə, belində isə uzun, düz qılınc var idi. O, sadə geyinmişdi, qırmızı rəngli plası solmuşdu. Bütün paltarı toz və palçıq içinde idı, görünür atdan elə indicə düşmüşdü. Onun yanı ilə qoca bir kişi ayaqlarını sürütlüyü-sürütlüyə gəlirdi. Uzun, buruq çal saçları ciyinlərinə tökülmüşdü; ciyinindən asdıgı xam dəri kəmərindən quslu asmışdı.

Bu kor müğənnidir! Məşhur müğənni Qremislav! Əvvəller vəyəoda idi, dəfələrlə polovesləri darmadağın edib, Ryazan knyazı Qleb isə acıqdan onu zirzəmiyə salaraq gözlərini çıxarmış, üç il orada saxlamışdır. Qremislav dustaqlıqda olarkən mahnilər qoşmuş, sonra onu zirzəmidən çıxarmışlar. Həmin vaxtdan o, şəhər-şəhər gəzərək keçmiş zamanlar haqqında mahnilər oxuyur... Bu gün deyəsen Qremislavi biz də eşidəcəyik.

Gənc knyaz Vasilko səmimi təbəssüm və ehtiramla özündən böyük bütün knyazlara baş çəkdi. Knyazların özləri onun qabağına gələrək soruştururlar:

— Bəs suzdallılar niyə gelmirlər? Son onların qonşususan, gəlib çıxmadiqlarının səbəbini bilmirsən? Böyük Suzdal knyazı Yuri Vsevolodoviç sənin doğma emindir, onu dile tutdunmu?

— Hələ də fikirləşir! Gəlib-gəlmeyəcəyini isə heç falçı da bilməz...

On drujiņaçı qoşa-qoşa knyaz evinin eyvanına çıxdı. Elə bil onları xüsusi olaraq seçmişdilər. Hamı görkəmli idi, başlarında dəbilqə, əyinlərində dəmir geyim var idi, əllərində qısa nizə tutmuşdular. Onlar pillələrlə düşüb pilləkənlerin hər iki tərəfində dayanaraq knyaz Mstislav Romanoviç gözlədilər. O, başında qızıl suyunə çəkilmiş qartal olan əsasına söykenerek yavaş-yavaş bayır çıxdı. Düz qaşlarının altındakı ciddi gözləri yorğun və kədərli idi. Çallaşmış saqqalı azca haçalanmışdı, sinesindən xaç və balaca ikona asılmışdı, əynində atlaz kaftan var idi. Knyazın ikonaya bənzər siması, onun hərbi işlərdən çox kilsənin və gecə ibadətlərinin qayğısına qaldığına dəlalət edirdi. Knyaz ayağını azca çəkərək pillələrlə düşdü və axırınca pillədə dayandı.

— Buyurun, əziz qonaqlar! — deyə o, kədərli səsilə onlara müraciat etdi, elə bil ki, qayğıdan yorulmuşdu.

Həyətdəki bütün knyazlar bir-birinin sözünü kəsərək çıxardılar:

— Niyə bizi çağırısan? Vehsi polovesləri müdafiə etmək üçün? Onları qırmaq lazımdır! Bizim işimiz onlarsız yaxşı ola! Qoy özləri özlərini xilas etsinlər, biz isə baxarıq!

Yoğun bədənlı Kotyan xan camaatın içində ayrıldı, əyri ayaqlarının üstündə ləngər vuraraq eyvana tərəf tələsdi. Əlini yera toxundurdu, knyazın zərli libasına sürdü və tələsə-tələsə danışmağa başladı:

— Mərhəmetli knyaz! Sən əvvəller mənimlə mehriban idin, mən də səninlə mehriban idim! Gəl bizə ata ol! Xan Çaqonizin mənfur xalqını qovmaqdə bizə kömək et! Tatarlar adlanan bu mənfur adamlar canavar kimi torpağımızda dolaşırlar. Bu gün onlar bizi bütün torpağımızı əlimizdən alıblar, sabah isə sizə gələcəklər və sizin rus torpağınızı alacaqlar. Bizi müdafiə edin! Əgər bizə kömək etməsəniz, bizim hamimizi qıracaqlar, sabah isə siz rusları qıracaqlar! Biz hamımız birləşməliyik və vahid qoşunla müdafiəyo qalxmalıyıq.

– Ağzını bədliyə açma! Özündən uydurma! – deyə narazı səslər eşidildi. – Sakit, qoyun danışın! Niyə boş-boşuna bağırırsınız?

Başqları etiraz edirdilər:

– Poloveslər bizim düşmənlərimizdir! İndi onlar bizim torpaqda qüdrotsız və gücsüzdürər. Hamını qırıb var-dövlətlərini əllerindən alaq!

Yeni səslər bir-birinin sözünü kəsərək və bir-birinə qarışaraq böyük hay-küy qaldırdı. Kiyev knyazı hey onun-bunun üzünə baxırdı. Əlacsız qalıb əllərini yuxarı qaldırdı. Qışqırıqlar qüvvətləndi.

Cəsarətli və cəld knyaz Mstislav Udatın eyvanının pilləsinə çıxıb dedi:

– Şanlı knyazlar, namuslu voyevodalar və bütün igid ruslar! Məger bizim hamımız müqəddəs rus torpağının övladları deyilik-mi? Köhnə mübahisələri və ədavətləri, poloveslərlə dava etdiyimi-zı unudaq! Biz də onları əzib dağıtmışıq, onlar da bizim yerlərə od vurub taşan etmişlər... İndi həm poloveslər, həm də bizim üçün ağır günlər başlamışdır. Təzə, naməlum düşmən hücum edəndə, poloveslərlə müharibə etməkdənse, dostluq etmək yaxşıdır. Əger indi biz xan Çaqonizin allahsız tatarlarına qarşı mübarizədə onlara kömək etməsek, onda poloveslər onların tərəfinə keçə bilərlər və düşmən qüvvəsi daha da artar.

– Axi bu tatarlar necə adamlardır? Bəlkə zəif əsgərlərdir, poloveslərdən də acizdirlər. Onlar nə qədərdir?

– Xan Kotyan alanlarla birlikdə Çaqoniztin tatarları ilə vuruşub. Deyir ki, onlar birgə hücum edirlər, yaxşı da vuruşurlar. Onlar uzaqdan, Obezlerin¹ ölkəsindən və Dəmir Darvazadan keçib gəlmışlar. Poloveslərin təkbaşına tatarların qabağını almağa gücləri çatmayıb. Tatarlar poloveslərin bütün obalarını dağdırıb, Kotyanın və başqa poloves voyevodalarının arvadlarını, atlarını, mal-qarasını və bütün var-dövlətini ələ keçirmişlər... İndi tatarlar elə varlanıblar ki, yığıqları şeyləri bilmirlər hara qoysunlar, indi leş yemiş itlər kimidirlər, öz mal anbarlarını Lukomoryedə, Xəzər dənizinin sahilində yerləşdirmişlər... Tatarların özləri isə arabasız, yüngül atlarla rus torpağına yeriylərlər. Kim deyir ki, mən müqəddəs rus torpağı naminə yox, öz qayınatam, indi dilənci köküne düşmüş xan Kotyandan ötrü çalışıram, o, mənə böhtan atır!..

¹ Obezler – Şimali Qafqazda yaşayan tayfa

Camaat nəfəsini derib məşhur knyaz Mstislavı dinləyirdi. Orada-burada səslər eşidilirdi:

– Xəzər dənizi sahilinə kimi uzaqdır, iyirmi günlük yoldur.

– Çağırılmamış qonaqları birinci qarşılayan biz olmayacaq! Onları Kiyev knyazı qarşılamalı olacaq, qoy bunun üçün o özü dərd çəksin!

Camaat uğuldayırdı, bilirdi ki, knyazların arasında qardaşlıq mə-həbbəti, iradə birliyi yoxdur, keçmiş acıqlar, köhnə haqq-hesablar onları içəridən tərpədirdi.

Oxumaq səsi gəldi. Atlaz əba geymiş kilsə ehli knyazların qızı-şan mübahisə və ehtiraslarını yatırmaq üçün lap vaxtında gəldi. Əllərindəki buxurdanları yellədən geniş sinəli dörd dyakon¹, yanın yoğun mum şamlar tutmuş oğlanlar, əllərində dəmir xaçlar tutan qoca baş keşşələr, nəhayət iri qızılı papaq qoymuş, qara saqqallı, qarayanız, yunan mitropolit oxuya-oxuya artırırmaya yaxınlaşdırılar və dayandılar, iki oğlan uşağı mitropolitin qolundan tutmuşdu, o də-qıqə də səs-küy kəsildi.

Kiyev knyazı mitropolitə yaxınlaşdı, əyilərək əllərini bir-biri-nin üstünə qoydu, xeyir-dua verən əli öpüb yavaşcadan piçildədi:

– Öyüd ver, müqəddəs ata! Knyazları yola gotir ki, köhnə əda-vetləri unudub birlik və dostluqla qabağa çıxsınlar!

Mitropolit eyvana çıxdı, onlara hər işdə xeyir-dua verdi, rus sözlərini pis tələffüz edə-edə əzberlediyi nitqini deməyə başladı.

– Mənim hörmətli qardaşlarım və öğullarım! İncilin dediyi kimi dindar olmağı öyrənin! Allahın xatirinə, yaxşı işlər edin! Dilinizi saxlayın, ağhnızı sakitləşdirin, bədəninizi əzaba duçar edin, qəzə-binizi boğun!

Kiyev knyazı sakit dayanıb başını aşağı salmışdı. Mstislav Qalitski üzlərdəki heyreti və narazılığı görüb həyəcanla ora-bura baxdı. Mitropolit isə davam edirdi:

– Əger seni bir şeyden məhrum edirlərsə, tabe ol və intiqam alma! Əger incidir və əzab verirlərsə döz! Əger tehqir edirlərsə – dua elə! Düşmənə qalıb gelmək üçün Allah bizo üç yol göstərib: tövbə, göz yaşları və sədəqə...

Mstislav ehtiyatla dörd dyakona yaxınlaşış piçildədi:

¹ Dyakon – müstəqil dua merasimi aparmağa istiqamət olmayan aşağı dərəcoli keş

— Yunan ağlını itirib! Aləmi qarışdırı! Kimə göz yaşları və tövbədən danışır? Axı o, bunu nökərlər və rəiyyətə yox, knyazlara deyir! Tez bir zəbur surəsi və ya bayram qəsidəsi başlayın hərənizə bir qoyun verərəm!

Mitropolit nə isə danişmaqdə davam etdi, lakin bu vaxt dyakonların dördü də bayram qəsidəsi oxumağa başladı, baş keşşələr və oğlanlar da onlara qoşulub alçaq və nazik səsə oxudular. Knyazın əyanları heyrətə düşmüş mitropoliti əhatə etdilər və knyazın druji-naçlarının yaşadığı binaya qalxmaqdə ona kömək etdilər.

Gənc Rostov knyazı Vasilko pilləkənin yuxarı pilləsinə qalxdı.

— Mən uzaq şimaldan, böyük Rostovdan çapıb gəlmisəm. Bunu rus torpağı naminə, xristianların naminə deyirəm; bizim yanımıza Kiyev knyazı Mstislav Romanoviçdən təcili çapar gəldi, bizi alayları düzəltməyə və rus torpağını müdafiə etməyə tələsdirdi. Mən öz kiçik drujinamı gətirmişəm, hamımızdan qüvvətli olan Suzdal knyazı Yuri Vsevolodoviç isə hələ fikirləşir: tatarlar Suzdala gələcəklər, yoxsa yan keçəcəklər? Mən burada belə də söz eşidirəm: "Hər kəs öz başının hayına qalsın!" Müqəddəs mitropolit isə tövbə və göz yaşları sözlərini elə bil əsgərə yox, ölüm yatağında olan pirani qocaya deyir... Müləyimlik və sakitliklə düşmənin qabağını saxlamaq, rus torpağını müdafiə etmək olmaz... Camaat çıçırdı:

— Doğrudur, Vasilko doğru dedi.

— Naməlum və mənşur xalq sürətlə kəsmə yolla gəlir... Çağırılmamış qonaqları layiqincə qarşılamaq lazımdır. Onlara zərbe vurmaq və onları həmişəlik əldən salmaq lazımdır. Tatarlar qanadlı deyil, Dneprin üstündən uça bilməzlər, hətta uçsalar da, axı bir yerdə oturacaqlar, onda biz Allah qoysa, onları...

— Onları qılınc və balta ilə qarşılayarıq!

Vasilko davam etdi:

— Qoy bizim knyazlar Mstislav Romanoviçin sarayına getsinler və qədim qayda ilə xalçanın üstündə dövrə vurub qət etsinler: mənşur düşməni göz yaşları və tövbə etməkiə, ya da babalarımızın sınañmış baltaları və itilənmış qılıncları ilə qarşılayaq?

— Knyaz Vasilko düz deyir!

— Qoy belə olsun! — deyə hər tərəfdən çıçırdılar.

— Böyüyümüz kim olacaq? Alayları kim aparacaq? Mən Mstislav Romanoviçin əli altında getməyəcəyəm! — deyə başqa tərəfdən çıçırdılar. O biri tərəfdən də deyirdilər:

— Qoy əsgərləri Mstislav Mstislavoviç Qalitski aparsın. Nahaq yerə ona "Xoşbəxt" deməyiblər, o bizi xoşbəxtlik götirər!..

İyirmi üç knyaz bu işə çarə etmək üçün Kiyev knyazının druji-naçlarının sarayına getdilər. Çox fikirləşdilər, amma razılığa gələ bilmədilər. Mstislav Udatnı sübut etmək istəyirdi ki, Lukomoryedə tatarların düşərgəsinə hücum etmək lazımdır. "Anbarları tutub hamını təmin edərik, təkcə knyaz yox, sadə əsgərlər də yaxşı pay ala bilər".

Lukomoryeyə getmək fikri çoxlarının xoşuna gəldi, lakin knyazlar bütün alaylar üçün heç cür vahid voyevoda seçə bilmədilər.

Bu vaxt çöldən bir sərgərdən qaçıb gəldi. O, xəbər verdi ki, tatarlar sıx sıralarla Dnepre tərəf irəliləyirlər. Bu xəbər Xortitsa adası yanında Dnepri keçib tatarlara qarşı getmək qərarını süreləndirdi.

Knyazlar bir qərara gəldilər: hər knyaz öz qoşunu ilə gedir, heç kəs o birinin yolunu kəsmir. Kim Lukomoryeyə birinci gəlməyə və tatar düşərgəsini tutmağa müvəffəq olsa, o, vicdanla qəniməti başqa knyazlarla bölüşmelidir.

Həm xəçi öpdü ki, andi pozmayacaq və əger knyazlardan biri o biri knyaz ilə dava salsa, hamı davakara qarşı çıxacaq. Sonra bir-birilə öpüşdülər. Burada kiyevli Mstislav və Mstislav Udatnı bir-birinə təzim etdilər.

Knyazlar xalçanın üstündən qalxanda, knyaz Vasilkonun rəngi dərd və fikirdən tutulmuşdu. Eyvana qaşqabaqlı çıxdı. Qoca müğənni Qremislav onu burada gözləyirdi.

Vasilko:

— Bu, yaxşılıqla qurtarmayacaq, — dedi. — Bu cür vuruşmaq olmaz. Tatarların var-dövlətinin dalınca düşmək lazım deyil, düşmənləri elə ezmək lazımdır ki, yerlərindən bir də tərpono bilməsinler. Dağınıq getmək, bir-birindən üz döndərmək, öz əlinlə özünü bələya salmaq deməkdir.

İsti axşam düşdü. Knyaz çadırlarının üstündə ulduzlar parlayırdı. Həyətdə, nahar üçün hazırlanmış uzun palid stollar qoyulmuşdu. Bütün qonaqlar palid skamyalarda oturub knyaz piroqunun və qızardılmış qu quşlarının dadına baxaraq sakitləşənde və kiçik druji-naçlar əllərində yanın məşəl stollarnın etrafında dayananda, hamı knyaz eyvanının yuxarı pilləsində oturan qoca müğənni Qremislavi aydın gördü. Alovun titrəyən işığı onun üzünə düşmüdü. Quslu

incə-incə səsləndi, qoca müğənni isə gözlərinin qırmızı çuxurlarını səmaya tutaraq titrək səslə sevimli qədim mahnını oxumağa başladı.

Qremislav İqor Svyatoslavçın polovesler üzərinə cəsaretlə hücumları haqqında, knyazların didişməsi və çəkişməsi, bunun üzündən igid rus əsgərlərinin nahaq yere tələf olması barədə, bu çəkişmələrin "rus torpağının qapılarını düşmən üzünə açması" haqqında oxudu...

Mahnını eşidənlərin çoxu başlarını əllərinə söykəyərək fikrə getdilər: knyazların bir-birilə razılışmaması və bir-birinə qarşı olan ədavəti indi də bələ bir bəla təhlükəsi yaratmırı və bu ədavət və düşməncilik rusların doğma torpağı müdafiə etməsi kimi böyük bir işi məhv etmirmi?..

Səkkizinci fasil

SUBUTAY BAHADIRİN TƏDBİRİ

Subutay öz minbaşılарının onunu da yanına çağırıldı. Cebe də on minbaşı ilə gəldi. Hami: qocalar da, cavanlar da çadırın içərisində dövrə vurub oturmuşdular. Cebenin nə dediyinə qulaq asırdılar. Cebe isə başların üstündən baxaraq sanki uzaqlarda nəyi isə görürdü.

Cebe:

— Kiiev zəngin şəhərdir... — deyirdi. — İbadət evlərinin hündür, girde və xalis qızıl ilə örtülmüş damları var. Biz bu damları söküb Çingiz xanın xeyməsi yanında xalis qızıldan tökülmüş at qoyacağıq. Bu at da Çingiz xanın ağ atı Setel kimi böyük olacaq.

— Çingiz xana qızıl at aparaq! — deyə monqollar dilləndilər.

— Urusların xanları çoxdur, onlara öz dillerində "konyaz" deyirlər. Bütün bu xanlar — "konyazlar" özgə köçlərdən olan itlər kimi bir-birilə boğuşurlar. Buna görə də onları darmadağın etmək çətin olmayıacaq. Heç kəs bu "konyazları" bir yerə toplamır, onların öz Çingiz xanı da yoxdur.

— Bütün dünyada bizim ulu Çingiz xanımız kimi başqa bir hökmər tapılmaz!

— Men sizə deyirəm: biz urus torpağına tez hücum edib onu hər tərəfdən yandırmalıyıq və Kiiev şəhərini tutmalıyıq, nə qədər ki... — Cebe sözünü kəsdi.

— Nə qədər ki, nə? — deyə minbaşılар soruşdular.

— Nə qədər ki, vahid və ulu xaqana yazdığınız məktuba cavab gəlməyib.

— Çingiz xan əmr edəcək ki, onun gəlişini gözləyek! Çingiz xan Kiyevə özü girmək istəyəcək! — deyə monqollar danışındılar. — Biz artıq Buxara, Səmərqənd, Ürgənc kimi iri şəhərləri almışıq və Kiyevi almaq bizim üçün çətin deyil. Biz Kiyevi tezliklə almalyıq!

Hami Subutaya baxırdı və gözleyirdi ki, "pəncəsi çeynənmış qaplan", hiyləgər və ehtiyatlı Subutay nə deyəcək, o, yanı üstə əyilərək oturmuşdu və nüfuzedici gözünü növbə ilə bir-bir hamiya ziləyirdi.

Minbaşı Gemyabəy dedi:

— Cebe noyonun dediyi kimi urusları əzmək, o qədər də asan deyil. Uruslar və qıpçaqlar çoxdur, yüz mindir, biz isə aziq, iyirmi minik. Hələ tümenlərimizdən biri də avaralarla doludur; biz geri çəkilməyə başlayanda onlar sərcə dəstəsi kimi uçub dağılacaqlar. Rus torpaqlarına girmək bizim üçün təhlükəlidir, orada çoxlu güclü qoşun var. Biz Kiyevə gedə bilmərik... Buradan biz geriyə, Çingiz xanın qüdrəti əlinin himayəsi altına çəkilməliyik...

Cebe dedi:

— İgid bahadır Gemyaboy, yadından çıxıbmı, biz sənilə və başqa bahadırlarla birlikdə böyük Çin divarının arxasındaki şumlanmış düzlərə soxulanda, tszinlər¹ uruslardan da çox idi.

Subutay yerindən tərpenib əlini yellədi. Hami sakitləşib ona tərəf əyildi.

— Bir işi başlayarkən "vahid" xaqanın əvvəller necə hərəkət etdiyini yada salmaq lazımdır. Sonra da fikirləşmək lazımdır ki, o bizim yerimizdə olsayı, nə edərdi, — deyə Subutay yavaş-yavaş danışındı. — Əvvəlcə düşməni aldatmaq lazımdır, onun tükərini gözləri yumulana kimi, pəncələrini açıb arxası üstə düşənə kimi tumarlamaq lazımdır... Bundan sonra onun üzərinə atılıb boğazını üzün!

Hami qəddini düzəldib bir-birinə baxdı. İndi nə etmək lazımdı olduğu aydınlaşdı. Geriyə, ulu xaqanın qüdrəti əli altına sığınmaq üçün dönmək barədə düşünmək belə artıq idi... Subutay davam etdi:

— Uruslar çoxdur! Onlar o qədər güclüdürər ki, dəvənin ayağı yolda yatan çeyirkələri əzdiyi kimi, bizi də əzə bilərlər. Ancaq

¹ Tzinlər — çinlər

onlarda qayda-qanun yoxdur! Onların "konyazları" həmişə bir-birilər boğuşurlar. Onların qoşunu çöldə müxtəlisf istiqamətlərdə dolan qüvvəli öküzlərin sürüsü kimidir... Ancaq urusların da öz Cəbesi var! Onun adı "Bahadır Mastislyabdır..." Deyirlər ki, bu Mastislyab çox vuruşub və bu vaxta kimi həmişə ancaq qəlebə görüb, lakin onların özlerinin Subutay bahadırı yoxdur ki, Mastislyab irəli cumaraq təhlükəli yerə düşəndə ona kömək etsin və onu dardan qurtarsın!..

— Biz həmin Mastislyabı tutub Çingiz xanın yanına apararıq! — deyə monqollar dilləndilər.

Subutay əlavə etdi:

— Söz verirəm, kim Mastislyabı tutub başındaki qızıl dəbilqəsini çıxarsa, onu Çingiz xanın yanına özü aparacaq.

Müşavirə çox çəkdi. Gözətçi nökerlər monqol sərkərdələrinin qərarını eşitməsinlər deye hamı piçilti ilə danışındı.

O biri gün Cebe süvari tümeni ilə qərbə tərəf yola düşdü, Subutay isə, atlarını yedirtmək və onları həllədici vuruşa hazırlamaq üçün başqa tümen ilə Kalka çayının sahilində qaldı.

Doqquzuncu fəsil

MONQOLLAR DNEPR SAHİLİNDE

Yaz çox isti keçirdi. Bir neçə gün isti külək əsdi. Yaxşı boy atmış otlar solmağa və büzüşməyə başladı. Günəş adamı amansızcasına yandırırdı, sanki Subutay bərəlmış gözü ilə səmadan baxıb hamını irəli qovurdu.

Cebe noyon öz tümenini beş hissəyə böldü. İki min atlıdan ibarət bir hissə ilə o, irəli, Dnepre tərəf çapdı, yerde qalan dörd dəstə süvarını isə əsrlərdən bəri tapdalanan çöl yolunun kənarlarına düzdü.

Bir neçə yüz tatar atlısı ətrafa çaparaq geniş çölli dolaşdı, gördükleri qıpçaq köçərilərini sürüləri ilə yola tərəf qovdu.

Toz içinde olan yüz nöker ilə Cebe geniş, güneşin şüaları altında parıldayan Dnepre yaxınlaşdı. Qətranlanmış qara qayıqlar çayın mavi səthi ilə üzürdü.

Mütərcim dedi:

— Bax, odur, rus əsgərləri.

Sahil yanındaki təpədə əllərində qısa nizə tutmuş ve başlarına dəbilqə qoymuş rus əsgərləri dayanmışdılar. Əllerini gözlərinin üstə tutaraq onlar göz işledikcə uzanan çöle baxırdılar. Qıpçaqların yox, başqa tayfadan olan atlıların yaxınlaşdığını görçək ruslar çaya qaçıdlar, qayıqlara minib sahildən uzaqlaşdılar.

Şiş uclu polad dəbilqə qoymuş Cebe qaşqabaqlı idi. İstidən rəngi tunc kimi olmuşdu. O, atını çayın sahilində saxlayaraq ensiz, qırılımayan gözleri ilə o biri sahildəki təpəli düzənlilikə xeyli baxdı. Orada izdihamlı bir düşərgə görünürdü. Dişələri yuxarı qaldırılmış arabalar sıra ilə düzülmüşdül. Orada müxtəlisf rəngli atlardan olan ilxilar otlayırdı. Piyada və atlı döyüşçülər düzən ilə irəliləyirdilər. Silahların metal hissələri güneşin altında şəfəq saçırı.

Bir neçə qayıq sahile yaxın yerdə hərəkləndirdi. Avarçılardan coşqun çayın axını ilə əlləşərək, səyle avar çekirdilər. Qayıqların birindən çıçırdılar:

— Ey, çağırılmamış qonaqlar! Siz burada nə gəzirsiniz? Hansı zəhərli külək sizi buraya çekib getirmişdir?

Cebeni müşayiət edən iki sərgərdan qayıqdan gələn sözləri ona tərcümə etdi.

— Biz sizin yox, qıpçaqların üzərinə gedirik! — deyə sərgərdən kəskin səsile cavab verdi. — Qıpçaqlar bizim qullarımız və mehtələrimizdir. Vurun onları, arabalarını və heyvanlarını isə özünüzə götürün. Qıpçaqlar bizə çox pislik etmişlər, sizə də onlar çoxdan zərər verirlər. Biz sizinlə sülh etmək istəyirik. Bizim sizinlə müharibəmiz yoxdur.

Qayıqlardan çıçırdılar:

— Elçilərinizi göndərin, biz onlarla danışarıq!

— Kiminlə danışaq! Sizin orda böyük rəisiiniz varmı?

— Burada knyazlar çoxdur. Onlar sizin elçilərinizlə razılığa gələrlər!

Cebe dörd nöker və sərgərdənlərdən bir mütərcim seçdi və onlara əmr etdi ki, o biri sahile yola düşsünlər. Onlar Kiyevin baş knyazını görüb ona deməlidirlər: qoy uruslar qıpçaqların mal-qarasını və dövlətini alıb özlerini də bu tərəfə qovsunlar, burada, çöldə isə, tatarlar onları qırıb qurtaralar.

Ayrılmış nökerler yerlerinde qurdalandılar, qırmançın dəstəsilə bellərini qaşışib dedilər:

– Biz uruslarla nə danışacaq! Yaxşısı budur onlarla vuruşa başlayaqq.

Cebe dedi:

– Onda mən tekbaşına mütərcim ilə gedəcəyəm.

Nökerler çığrdılar:

– Yox! Onların yanına getmə! Sənsiz bizim qoşunumuz nə edə bilər? Qurd balaları anasız nə edə bilerlər? Orada sənin dərini soyarlar. Qal! Biz gedərik.

Dörd nöker ve mütərcim çaya enib sahilin yanında üzən rusları səslədilər. Qayıqlardan biri sahildə yanaşış monqol elçilərini götürdü.

Cebe hündür sahildə xeyli dayanaraq, o biri tərəfə baxdı. Uzaqlardakı duman arasından çəmənler, meşəliklər və mavi körfəzlər görünürdü, bütün yollardan oraya axışan dəstələr toz qaldırırdılar.

Gecə, Cebe qoyun kürküne bürünərək kurqandaki tonqalın yanında uzandi. O, rusların yanına göndərilmiş nökerləri gözləyirdi. Onlar qayıtmadılar. Qıpçaqlar onları öldürmüdürlər.

Uzaqlarda, bütün çöllərdə tonqalların alovları göz qırıldı. Bütün düzənlər müəmmalı bir həyat ilə yaşayırırdı. Qorxuya düşmüş hansı atlılar isə çölün içindən keçən dərə ilə sıvişib gedirdilər və gecə uzaq tonqalların alovları işıq saçırı...

Cebe bütün gecəni yata bilmədi. Ağır fikirlər, kesik-kəsik danışıqlar, tanış simalar onun gözləri qarşısından keçib getdi və o, gah qəzəbləndi, gah da mürgüləməyə başladı... Yenə də gah dəhşətli qoca Çingiz xanın qara tülkü quyuqları sallanmış dəbilqəsi və onun yaşıla çalan, qırılmayan pişik gözləri, gah Subutayın bərelən açıq gözü, gah da parıldayan qılıncların çarpışması onun gözləri qabağına gəldi...

İndi qarşında qüvvətli əsgərlər olan uruslarla vuruşmaq lazımlı gələcəkdi, onlar qoyub qaçmırlar, özləri hücuma keçirler. Onlara qələbə çalmaq çox çətin olacaq!.. İndi elə bir günlər başlayırdı ki, Cebenin Çində qələbə çalarken qazandığı şöhrət sənə bilərdi.

O, ya bu çöllərdə başını qoyacaq, ya da Cebenin adı urus və qıpçaqlara böyük qələbə çalan, Mastislyabın qızıl dəbilqəsini elə keçirən adam kimi xaganın qızıl çadırında hamı tərəfindən tekrar olunacaqdır.

Səhər nökerlər Cebeni oyatdılar.

– Bax, gör o sahilde nə edirlər... Uruslar yuxarıdan o qədər qayıq gətiriblər ki, indi bunlardan çayın üstündə körpü düzəldəcəklər. Onların arabaları artıq suyun kenarına gelib. Oraya çoxlu süvari və piyada əsger toplaşıb¹. Tezliklə bu tərəfə keçəcəklər. Neyləyək?

– Uruslara mane olmayın! – deyə Cebe əmr etdi. – Uzaqdan müşahidə edin və çölə tərəf geri çəkilin!

Onuncu fasil

URUSLAR VƏ QIPÇAQLAR ÇÖLƏ HƏRƏKƏT ETDİLƏR

... Uruslarda və qıpçaqlarda tatarları əzmək arzusu baş qaldırırdı. Onlar elə bildilər ki, tatarlar onlara vuruşmaq istəməyərək qorxudan və zəiflikdən geri çəkilirlər, buna görə də tatarları sürətən təqib etdilər. Tatarlar elə geri çəkilirdilər, onlar isə on iki gün onları izləyərək qovdular.

Ibn al-Asir

Cebe noyonun arıq sarı atı sürətən tənha kurqanın üstünə qalxıb çöllər bahadırının hündür daş heykeli yanında dayandı. Səyyar usta onun ciyinləri çıxmış enli küreyini, yasti üzünü, belindəki qısa qılincini, şışucu papağını və həttə elindəki piyaləsini çox qədim zamanlarda bütöv bir daşdan səliqə ilə yonmuşdu... Əsrlər keçmiş və çoxlu ehalisi olan ölkə səhraya çevrilmişdi, torpağın içini basdırılmış daş bahadır isə əvvəlki kimi yenə də möhkəm dayanmışdı, kurqanın başından donbalan kor gözləri ilə vaxtilə hücum etdiyi təreflərə baxırdı.

Cebe də həmin heykel kimi öz atının üstündə hərəkətsiz dayanmış, qıymış soyuq nəzərlərini duman içarısından görünən yaşıq çöldəki sırə ilə düzülüb hərəkat edən qara nöqtələrə dikmişdi. Atın

¹ Kiievdeki müşavirə zamanı cənub rus knyazları qərara aldılar ki, tatarları özgə torpağında qarşılaşınlar və aprel ayında yürüsə başladılar. Kiiev, Çerniqov, Smolensk, Kursk, Trubçev, Putivl, hemçinin Volın və Qalitsiya knyazlarının qoşunları Dnepre birləşdilər. Volnlılar və qalitsiyalılar qayıqlarda galmışdılər.

təri soyumuşdu, at cilovu dartaraq qara dodaqlarını zəif yovşanın solmuş yarpaqlarına çatdırmaq isteyirdi. At ayaqlarını şoran torpağa döyürdü, Cebe isə nəzərlərini six sıralarla yaxınlaşmaqdə olan uruslardan ayıra bilmirdi.

İrəlidə atlılar gəldi. Bəziləri yol ilə, o biriləri isə çöle dağlaraq irəliləyirdilər. Onların başı üzərindən qara toz qalxırdı. Onların qısa nizələri var idi... Tozun içorisindən arabalar aydın görünürdü. Uruslar çoxlu qənimət oldə etmək fikrindədir, onlar arabalarda silah, qazanlar və çörək dolu kisələr aparırdılar.

Cebe cilovu çəkdi. Getmək vaxtidir. Uruslar artıq kurqanın üstündəki tək atını gördülər. Budur, bir neçə urus və qıpçaq dəstədən ayrıldı. Onlar sürətlə ona təref gəlirlər. Atların o biri dəstəsi yol ilə irəli cumaraq onun qabağını kəsmək isteyir. Lakin Cebe tümen-də ən yaxşı qaçağan atlardan olan öz sarı ayğırını nahaq yərə sevmir.

Cebe kurqanın tozlu şoran yamacı ilə aşağı düşür. Yan tərefdən torpaq eşilmişdi, qara nazik yol görünür, yeqin indi bura çöl qurdularının yuvasıdır. Əvvəllər isə bahadırın qızıl xəzinəsini oğurlamaq üçün kim isə onun qəbrini qazmışdı...

Cebe atının sürətini artırır. Dərəyə çatmaq lazımdır. Gemyabəyin yüz əsgəri orada pusquda durmuşdur. Tatar kəşfiyyatçıları otun içərisində uzanaraq hər şeyi – urusların yaxınlaşmasını və Cebenin onların qabağından qaçmasını yaxşı görürler.

Lakin urus atlıları daha da yaxınlaşırlar. Onların atları yaxşıdır, irəliyo on yaxşı at çaparları buraxmışlar. Yolunu kəsmək isteyənlər daha töhlükəlidirlər. Yana döndermək olmaz, – solda kənarları uçurum olan dərələridor, sağda isə uruslar. Onlar doqquzdur. Daldakı üç atlı geri qaldı. Qabaqdakı altı atlı isə parçalandı. Onlar onu mühasirə etmək isteyirlər.

Atın ayağı altından bir dəstə boz bildirçin uçdu, kənara gedərək yenə otun içində düşdü. Dovşan böyük ayıpəncəsi yarpağının altından sıçrayaraq qulaqlarını qısib düz qaçıdı. At isə yüngül sarı ayaqlarını ataraq çapmaqdə davam edir, kolların üzərindən tullanaraq yalmanına yatmış Cebeni sürətlə irəli aparır.

Düşmənər yaxındadırlar... Cebe onların dəbilqələrin altındaki qaralmış sıfətlərini görür. İki urus qırmızı qalxanlarla özünü müdafiə edir; onlardan biri lap cavandır, yanaqları qırmızı, gözləri qaradır, o birinin isə cal sallaq bigləri var. Al-qırmızı çekmen

geymiş üçüncüsü – qara atın üstündəki qıpçaq hamidan yaxındadır. O, kəməndi əlinde fırladır.

Cebenin gözləri düz görür, onun oxları düz hədəfə dəyir. Cebe öz dəhşətli taram kamanını çəkir, qıpçaq əllərini oynadaraq yəhər-dən yərə düşür. Hürkən qara at indi artıq başını qaldıraraq sahibsiz çapır, külək onun uzun yalını yellədir.

Cavan rus əsgərləri yaxındadır. Bir neçə andan sonra atlar toq-quşacaqlar. Cavan oğlan qısa nizəsini borkdən atır, lakin nizə polad tatar zirehinin üstündən sürüşür. Cebenin ikinci uzun oxu cavan oğlanın qara parlaq gözlerinin arasına sancılır. Əlvida, şöhret! Əlvida, parlaq günəş, ata yurdu!

Cebe geriyə baxmır. Onun gözləri dördür: bəs Gemyabəyin nökerleri həni? Odur onlar! Xeyli atlı artıq dərədən çıxaraq xırılılı, dəhşətli səs-küylə pərakəndə hücum edən rus dəstəsinin üzərinə çapır.

Rus süvariləri sürətlə yenidən düzülürler və six sıralarla irəliliyirlər. Onların yuxarıdan girdə, aşağıdan iti olan qırmızı qalxanları zəncir kimi birləşir. Əsgərlər təzə itilənmiş parlaq qılınclarını çəkərək sürətlə tatarların üzərinə cumurlar.

Lakin Gemyabəy və onun nökerleri Cebenin əmrini möhkəm yadda saxlamışlar: ox mesafəsinə yaxınlaşan kimi onlar atlarını birləndən döndərir, heyrətə düşmiş urusların yanından çaparaq öldürəcü oxları onlara atır və bütün qüvvəleri ilə geriyə çöle təref çapırlar.

Uruslar bağıraraq onların ardınca cumurlar. Artıq onların sefləri bir-birinə qarışır. Hami pərakəndə çapır, qaçan tatarlara çatmağa çalışır. Yaxşı atlara minmiş bəzi uruslar geridə qalan ona qədər monqola çatırlar. Onlar monqolları qırıb silahlarını götürdüler və çəkmələrini çıxardılar, tatarların atlarına mindilər.

Mühafizəçilərlə ehətə olunmuş Cebe tatarlarının uruslar ilə ilk toqquşmağını çox müşahidə edə bilmədi. O, dərədəki bulağa enərək atını suladı və bütün tatar əsgərlərinə emr etdi ki, uzağa çökil-sinlər.

Gemyabəyin geri dönen atlıları dedi ki, onların rəisi nizə ilə yaralanaraq at ilə birlikdə yığıldı, urus süvariləri onu mühasirəyə aldılar, lakin o, vuruşa-vuruşa çöle təref çapdı. Onun ardınca çoxlu qıpçaq getdi.

Gecə Cebe mütərcimlərin köməyi ilə əsir tutulmuş urusu özü dindirdi. Əsir dedi ki, qabaqda gələn dəstəyə igid Qalitsiya knyazı

Mstislav Udatni başçılıq edir. Qalitsyanın və Volin şəhərlərinin əsgərləri onunla gəlirlər. Onlar qayıqlarda Dnestrə dənizə enərək Dneprin ağzına tərəf getmiş və oradan Xortitsa adasına kimi qalxmışlar. Tatarların üzərinə gedən bütün dəstələrin toplanışı oraya təyin olunmuşdu.

Əsir deyirdi:

— Knyazlar bir-birilə yola getmirlər, bütün dəstələr ayrı-ayrılıqda irəliləyirlər; hər dəstənin öz rəisi var, hamının üstündə isə ümumi voyevoda yoxdur. Əsgərlər öz aralarında deyirdilər ki, Mstislav Udatnını baş voyevoda etmek lazımdır, o çox təcrübəli və cəsarətlidir. Amma Kiyev knyazı Mstislav Romanoviç onun əleyhinə geldi. O, heç vəchlə razı olmaq istəmir, çünkü özünü böyük, ulu knyaz hesab edir. Knyazların ədavətindən isə ancaq sadə əsgərlər əzab çəkməli olurlar. Axı əgər tatarlar qalib gelsələr, bütün knyazlar öz yüngül yorğɑ atlarda çapıb gedəcək, sadə əsgərlər isə həlak olacaqlar. Əsgərlər bu döyüşə yer sürdükləri atlarda gəlmışlər. Bunlar ilə də uzağa çapmaq çətindir. Amma tatarlar onların qabağından koramallar kimi sürüşüb gedirlər.

Cəbe soruşdu: qıpçaqlar çoxdurmu? Əsir cavab verdi ki, deyildiyinə görə qıpçaqlar çoxdur. Onların dəstələri Dneprin sol sahilini ilə gedirlər. Onlar Xortitsada rus qoşunları ilə birləşməyə tələsirler. İndi qabaqda, Mstislav Udatni ilə birlikdə qıpçaq dəstəsi də gelir, onun başında onların voyevodası Yarun durur.

— Bes uruslar tatar əsgərləri haqqında nə deyirlər? — deyə Cəbe soruşdu.

— Əvvəller deyirdilər ki, tatarlar "sadə" (zəif) əsgərlərdir, qıpçaqlardan da pisdirlər. Buna görə də knyazlar qorxmadan tatar düşərgəsini tutmaq və tatarların ələ keçirdikləri əmlaka sahib olmaq istəyirlər. İndi mən də görürəm ki, tatarlar yaxşı əsgərlərdir, həm də sərrast atırlar..

Cəbe tatarlara əmr etdi ki, çölün içəriliyinə çökilsinlər və gecə tonqal yandırmasınlar, rus esirini isə öldürsünler.

Gecə sərgərdanlar və tatar kəşfiyyatçıları sürüñərək rusların qabaq dəstələrinə yaxınlaşıb orada nə damışlığıma qulaq asdır. Rus əsgərləri arabalarla əhatə olunmuş dairənin içərisində gecələyirdilər. Qıpçaqlar ayrı-ayrı düşərgələr salaraq tonqalların başında oxuyub-oynayırdılar. Onlar sevinirdilər ki, tərk edilmiş obalarına qayıdaq və oradan tatarları qovacaqlar.

Kəşfiyyatçılar xəbər verdilər ki, uruslar tatarların minbaşısı Gemyabəyi tutmuşlar. O, qaçarkən kurqandakı qurd yuvasında gizlənmişdi. Uruslar onu oradan çıxarıb qıpçaqlara vermişlər. Qıpçaqlar da onun əllərindən və ayaqlarından dörd ata bağlamış, atlar isə müxtəlif təreflərə qaçaraq onu parça-parça etmişlər. Poloves qoşunlarının voyevodası Yarun, Gemyabəyin başını qulaqlarından desərek cilov ilə yəhərinə bağlamışdır.

On birinci fəsil

TATARLARIN TƏLƏSİ

Cəbe tatarlarla geri çekilərək rusların sürətlə hücum edən on dəstəsindən gözünü çekmirdi. Bəzən tatarlar qabağa çıxan qıpçaq süvarilərinin üzərinə atılırdılar, lakin böyük döyüşlər olmurdu.

Ruslar uzun yol gedərək bəzən gündüzlər dayanır, atlılar bahar çəmənlərinə dağılmış qıpçaq öküzlərini tuturdular. Bu sürülər buraya Cebenin əmri ilə qovulmuşdu. Tatar naxırçıları rus və qıpçaq əsgərləri yaxınlaşana kimi sürüünü mühafizə edirdilər; sonra qaçıb tatarlara qoşulurdular.

Cəbe rusların qüvvələrini çekib aparırdu. O, istəyirdi ki, onların sayılığını zəiflətsin, onlar düşdükləri yerdə öküz oti yeyib heç bir təhlükə gözləməsinlər. Rus dəstələri ayrı-ayrı hissələr ilə gedirdilər, bir-birindən getdikcə aralanaraq geniş tozlu yol boyu dağılışdırılar. Onlar gecələmək üçün dayananda artıq özlərini hörmə çəpor və arabalar ilə dövreyə almurdular.

Yeni rus əsirləri deyirdilər ki, əsgərlər yürüşün və ələ keçirdikləri mal-qaranın çoxluğundan razıdırlar: "İndi biz qoyun kürkü gedəcəyik, öküz dərisindən təzə ayaqqabalar tikəcəyik..." "Bes tatarların tükənməz qüvvəsi han? Qıpçaq öküzləri tatarlardan çoxdur. Biz onları qova-qova Lukomorye yə kimi gedəcəyik, ancaq heç tatar düşərgəsini görə bilməyəcəyik".

Rusların bir dəstəsi o birilərinə nisbətən six səflərle gedirdi, bu dəstədə qayda var idi, əsgərlər six gedərək çöle dağılışmıldılar. Gecə düşəndə həmişə arabalardan dairə düzəldirdilər, kəşfiyyatçılar ətrafa göndərildi. Bu, böyük Kiyev knyazı Mstislav

Romanoviçin alayları idi. Kiyevlilər o birilərindən ayrı gedirdilər; onların yarısı piyadə əsgər idi, yarısı isə ağır atlarda irəliləyirdi. Onlar da hərdən bir ayaq saxlayaraq bahar otlarından yeyib doymuş və bütün çölə səpələnmiş qıpçaq mal-qarasını yiğmaq üçün atlılar göndərirdilər. Sonra onlar mis qazarlarda et şorbası bisirir, yemək qurtaran kimi yixılıb səhərə kimi yatırırlar.

Tatarlar deyirdilər ki, urusların atları tatar atları kimi oynaq və davamlı deyil, urusların oxu çox uzağa getmir, lakin uruslar uzun saplı baltalar ilə əlbəyaxa vuruşmada qüvvətlidirlər, uruslar möhkəm və inadlıdırırlar.

Tatarlar rus dəstələri ilə hər qisa döyüşdən sonra təpələrin da-lında gizlənərək və dərələrdən sürüşüb keçərək çölün dərinliklərinə çəkilirdilər.

İsti günlər adamları eldən salırdı, rəhimsizcəsinə yandıran gü-nəşin qabağını tutmaq üçün göydə bir dənə də bulud yox idi. Də-stələr qara toz dumani qaldıraraq, atları və adamları bunun içində boğurdular. Bəzi dəstələr yoldan çölə çıxır, xam torpaq ilə gedirdilər, lakin orada da ayaq altında qalan torpaq dağılır, qoşunun üstünü qara duman alırı.

Bu isti günlərdə kiçik çaylar da qurudu və əsgərlər deyimməyə başladılar: "Tatarları axtarmaq üçün bizi niyə bu çölə qovurlar? Yaxşı olmaz ki, evə qayıdır ələ keçirdiyimiz qıpçaq mal-qarasını da özümüzə aparaq?"

On ikinci fasil

SUBUTAY BAHADIR DÖYÜŞƏ HAZIRLAŞIR

Qoca sərkərdə iki gün yollarda dolaşaraq, yerlərə baxır, mon-qolların döyüşməsi üçün əlverişli yer axtarırı.

Tərləmiş atlarda üç dəfə çaparlar gəldi.

— Cebe noyon geri çəkilir... Qabaqda uzun saqqallılar dəstəsi gelir... Onları "bahadir Mastislyab" aparır... Xan Yarunun qıpçaqları da onunla gelirlər... O, yəherin üstündə bizim minbaşı Gemyə-beyin başını gətirir...

Döyüşdən qabaqkı axırıncı gecə Subutay təpənin üstündəki çadırına gəldi. Orada buyuz şəkilli tuğla keçirilmiş beş at quyuğu və onun yanında bütün on minbaşının hamısının uzun nizə başına ta-xılmış at quyuqları — tuğları yerə vurulmuşdu. İndi bütün tümen bir yerde idi və düzəndəki düşərgə səsdən uğuldayırdı.

Subutay keçənin üstündə uzanmışdı. Onun sümükleri sizildiyirdi. O, bir böyrü üstündən o biri böyrü üstünə çevrilirdi. Alaçıq-dakı ocaq tüstülənərək yanıb qurtarırdı. His çəkmış keçə günbəzin altındakı tüstü damın deşiyində yavaş-yavaş çıxırdı. Çadırın yan keçələri dama atılmışdı, lakin taxta şəbekədən sərin gəlmirdi. Qu-rumuş Kalka düzənlilikdə bürkü idı.

Qoca monqol sərkərdəsi yata bilmirdi və sakitləşən düşərgənin qarışıq səslerinə qulaq verirdi. Çadırın şəbəkəsi arxasından o, dövrə vurub oturmuş əsgərləri işıqlandıran tonqalların şoləsini görürdü. Kəsik-kəsik danışq və bülöv daşı ilə itilənən qılıncların yeknəsəq cingiltisi eşidildi. Kim isə:

Əsgər, doğma Kerulenə qayıtmadandan gözün çək,
Çünki səni bu yollar məzarlığa çekəcək.

Hirsli səs bağırıldı.

— Sus! Qara bədbəxtlik quşunu çağırma!

Mahni kəsildi. Haradansa, qışqırıq eşidildi: "Dayan! Gələn kimdir?" Subutay güclə qalxıb oturdu. Camaatın səsi və at ayaqlarının səsi yaxınlaşındı. Turqaud içəri girdi:

— Toxuçar noyon gəlib. Onun bütün dəstəsi — on min süvarisi də ardınca gelir.

— Onlar mənim neyimə lazımdır?

— Noyon təpəyə qalxır, səni görmək istəyir.

Subutay xırıldayaraq və öskürərək ayağa durub çadırdan çıxdı. Hündür boylu dəbilqə geymiş əsgər alaqqaranlıqda onun qarşısında dayanmışdı.

— Əbədi göylərdən sənə salam! Mən birbaş qızıl xeymədən gəlmışəm ki, öz tuğumu səninkı ilə yanaşı qoyum.

— Mən yolumda dayananların hamısının öhdəsində sənsiz də gəlmışəm...

— Bunu monqolların hamısı bilir. İndi mən səninkə danışmalıyam.

Har iki sərkərdə çadırı keçdi. Subutayın yanında keçənin üstündə oturan Toxuçar noyon piçilti ilə onun qulağına Çingiz xanın emrini deyirdi. Çingiz xan emr etmişdir ki, irəli gedən monqol qoşunlarının ardınca qərbə yola düşsün və ulu xaqanın xüsusi çapar ilə məktub göndərdiyini Subutaya xəbər verdi. Subutay xeyli öskürdü və dinməzçə başını yırgaladı. O, əyilərək piçilti ilə Toxuçarın qulağına dedi:

– Ulu xaqanın məktubunda nə yazılıdığını bilmirəm. Ona qulaq asmamaq olmaz. Bəlkə vahid xaqan bize müvəffəqiyət dileyir, bəlkə də əmr edir ki, geri dönək? Onda mənim əsgərlərim vuruşmaqdan imtiha edəcəklər. Sabah isə uruslar bura çapib gələcəklər. Əgər mən döyüşdən qabaq buradan çıxıb getsəm, onlar nə düşünlər? Onlar deyərlər ki, böyük Çingiz xanın qoşunu urus saqqalını görən kimi atlarının quyrugunu göstərir...

Subutay susdu və yenə xeyli öskürdü.

– Mən məktub görməmişəm! Mən o barədə heç bir şey eşitməmişəm! Mən indi yatırıram, səhər xoruzlar banlayan kimi isə mən urusların qabağına çıxacağam.

Əgər müharibə allahı Sulde, atəş allahı Qalay və bizim başqa allahlarımız məni oxdan və qılıncdan saxlasalar, onda biz səninlə döyüşdən sonra görüşərik, sən isə ulu xaqanın məktubunu bütün qoşunun qabağında mənə verərsən. Əlvida!

Subutay gecə iki dəfə ocaqdakı kömürləri üflədi və ora quru budaqlar atdı. O, gümüş zəncirle çadırın şəbəkəsinə bağlanmış qızılı xoruza baxdı. Xoruz tükərini qabartmışdı və öz sahibinə fikir vermirdi. Xoruz girdə parlaq gözünü açdı, sonra ağ göz qapağı yenə örtüldü.

Səhərə yaxın Subutay mürgülədi. Xoruz qəfildən bərk banladı və qanadlarını çırpdı. O saat qoca qul Səkləb çadırı girdi və ocağı yandırmağa başladı. Qonşu çadırdakı iki şaman xoruza qoşularaq çıçırmaga başladılar:

“Xori-xori! Xori-so!”

Subutay Səkləbə çəpəki baxdı, – ona nə olub? Qoca rus qul keçənin üstünə ipək süfrə salırdı. Bu gün onun görkəmi xüsusilə

təntənəli idi: ağ saçları iki tərəfə daranmışdı və qayış ilə bağlanmışdı, qırışmış qara boynundan ayı dişlərində muncuq asılmışdı... Səkləb bayır çixdı, bişmiş düyü və xırda doğranmış qoyun eti çəkilmiş nimçə ilə geri qayıtdı. O, nimçəni ipək süfrənin üstünə, Subutayın qabağına qoydu, yanına dörd bükülmüş nazik yarma düzdü.

– Bu da sənin qırmızı istiotlu Ürgənc plovun...

– Ayı muncuğu niyə taxmışan? Sevinirsən ki, öz urus qardaşlarını görəcəksən? – Subutay düyüyə tərəf əyildi və şübhə ilə onu qoxuladı.

– Zəher! Bunu mərhum atana ver! – deyə Subutay fisıldayaraq nimçəni itələdi.

Səkləb itaətlə dedi:

– Mən qulam, itdən də əskikəm, ancaq uzun ömründə heç kəsə pislik etməmişəm.

Subutay qaşqabağını tökdü.

– Nimçəni götür, ardımcı gel! Subutay bahadır ibadət etmək istəyir.

Qoca sərkərdə axsayaraq tövşüyə-tövşüyo bayır çıxıb çadırın yanında dayandı. O, hələ axşamdan qoşuna belə əmr vermişdi: “Səhər xoruzun ilk banından sonra təpənin dalındakı düzəndə sıraya düzlənməli”.

Atlılar o tərəfə çapır, şeypurlar çalınır, təbillər döyüldürdü, atları hazırlayan əsgərlərin çıçırtısı eşidilirdi.

Çadırın qabağındakı tonqalın yanında şış papaq qoyan, əyninə tükər üzüne çevrilmiş və zinqirovlar asılmış kürk geyən iki qoca şaman oturmuşdu. Sərkərdəni görən kimi şamanlar ulara qədər qoşularaq vurmağa və tonqalın yanında dövrə vurub oynamaya başladılar.

Subutay son sərəncamlarını verdi:

– Çadırları, xalçaları və keçələri burda qoyub gedin! Sən, Çubuqan¹, yük atları ilə gedərsən. Mənim üç qaplanımı, xoruzu, bir də qoca Səkləbi özünlə götür, gözün də üstündə olsun. Gör o, bu gün öz urus qardaşlarının yanına qaçmaq istəmir ki?.. Atları verin!

Turqaudılar atları gətirdilər; onlardan ikisi növbə ilə getmək üçün ayrılan yorğan atlar, altısı isə yük atları idi. Bunlara ağır dəri çantaları

¹ Çubuqan – cald

yüklediler. Deyirdiler ki, guya Subutay bu çantalarda yiğdiği qızılıları daşıdır.

Subutay boz, cavan, tüklü yük atına yanaşdı ve turqauda işaret etti. İki adam onun cilovundan yapışdı, siğallamağa başladı ve onu ocağın qirağına getirdi. Sekləb əlində bir nimçə düyü elə buradaca dayanmışdı. Subutay sağlam sol əli ilə bir ovuc düyü götürüb odun içinə atdı ve uzun ibadət etti:

Sen bir alov parçasısan, Qalay xan!
Atan, çaxmaq daşdır, poladdır anan.
Bax veririk yohunda bu şeyləri biz qurban;
Bir qab dolu sari yağı,
Qara çaxır bir fincan.
Veririk dərimizin piyini çıxararaq,
Bize her vaxt xoşbəxtlik, sevincə getir sən ancaq.
Güç bəxş olə, atlarımız cəld olsun.
Qolumuza yeni-yeni qüvvət ver,
Bize mərdlik, türk-direk, cüret ver.

Şamanların hər ikisi Subutayın sözlerini təkrar edərək, yavaş-yavaş dəfləri çalırdı. Sərkərdə ibadətini qurtaran kimi, şamanlar düyü nimçəsini Sekləbin əlindən aldılar, yerdə oturaraq ağızlarını bərk-dən marçılada-marçılada acgözlükle düyunü yeməyə başladılar.

Subutay nazik bıçağımı çıxarıb boz atın kürəyini çərtdi. At çır-pındı, qara qan ipək tükünün üstünə axdı. Subutay isə atın yalından bərk yapışaraq ağızını çətilən yerə qoydu və qanı sormaşa başladı.

Turqaudlar hərəketsiz dayanaraq öz sərkərdələrinin mühüm döyüş qabağı isti qanı necə içdiyinə ehtiramla nəzər salırdılar.

Başında dəbilqə, eynində zireh olan bir əsgər təpənin başına çıxdı. O, qaşlarına kimi bütün toz içinde idi. Onu tanımak çətin idi. Subutay boz atdan ayrıldı. Qana bulaşmış sıfətindəki iti girdə gözü parıldayırdı.

- Sən kimsən, bahadır?

Əsgər əlini atın açıq yarasının üstünə qoydu və qana bulaşmış əlini Subutayın paltarına çökd¹.

- Malı möhkəm deyil, sahibi uzun ömürlüdür! Üzü toz, içi yağı! Mən Cebe noyonam!

¹ Sağlıq və uzun ömür arzulamaq (Monqol adəti)

- Uruslar hanı?

- Yaxındadırlar, ləp yaxında! Tezliklə burada olacaqlar. Mənim dəstələrim vuruşa-vuruşa qaçaraq onları buraya çekirlər. Mən üç yüz əsgərlə Mastislyabı gözdən qoymuram. O, öz drujinası ilə qabaqda gedir. Mən onu diri tutmaq istəyirəm!

- Özün onun pəncəsinə düşmeyəsən!

Subutay yorğa səmənd atına mindi. İrəlidə cərgə ilə üç monqol gedirdi. Ortadakı beş at quyruğu keçirilmiş buynuz şəkilli tuğu apardı. Subutay yavaş-yavaş təpədən düzənə düşdü. Yüz turqaud onu burada gözləyirdi. O tərəfdə, yanmış çöldə topa-topa atlılar gedirdi.

On üçüncü fasıl

DÖYÜŞ BAŞLANDI

... Uruslar döyüsmək üçün bir yera toplaşmağa macəl tapmamış, tatarlar böyük dəstə ilə onların üzərinə hücum etdilər və hər iki tərəf görünməmiş igidiliklə vuruşurdı.

İbn al-Asir

Kalkanın təpəli sahilində ilk dəfə Mstislav Mstislaviç Udatının Qalitsiyadan gəlmış atlı dəstəsi göründü. Onun ardınca voyevoda Yarunun poloves süvarileri gəldilər. Mstislav burada tərk edilmiş xeyli hisli tatar çadırı gördü. Çadırların çoxunda xalçalar və keçələr, taxıl dolu kisələr var idi, ocaqlardakı rül isə hələ soyumamışdı.

Drujinaçılar deyirdilər:

- Tatarlar buradan dovşan kimi qaçıb gediblər. Biz onlara harada çatacağıq? Bu istidə ölüm dalınca hələ çoxmu sürünenəcəyik?

Knyaz Mstislav Udatı böyük hərbi təcrübəye malik idi. O, bütün ömrünü hərbi işlərdə keçirmişdi, qazanc xatırınə kimin üçün olursa-olsun vuruşmuşdu. O, tatarların tərk etdikləri düşərgəni görəndə sevinmədi. Ona düşərgə yox, tatarların özləri lazım idi. Mstislav dayanmayı elan etsə də, öz dəstəsinə emr verdi ki, tez döyüşə

hazırlaşın və əsgərlər zirehli paltarları geysinler. Knyaz öz gənc kürəkəni Danila Romanoviç'i volınlılarla keşfiyyata göndərdi. Səbirsiz voyevoda Yarun da poloveslər ilə, özlərinin düşündükleri kimi, yorulmuş, qüvvədən düşmüş tatarları tez tutmaq üçün yola düşdü.

Çox keçmədən knyaz Daniladan çapar gəldi.

— Tatarlar ləp yaxındadırlar! Tatarlar buradadırlar. Təpələrin üstündə onların keşfiyyatçıları görünür... Bizi görən kimi gizlənlər... Nə edək?

Knyaz təzə at istədi. Drujinaçılars yəhərlənmiş üç at gətirdilər. Onlardan ikisi möhkəm, enli sineli, qara yalmanlı kehər at idi. Üstlərini toz basmış bu atlar indi başlarını aşağı dikmişdilər. Üçüncü at qayınatası poloves xanı Kotyanın hədiyyəsi idi. Bu, hündür sarı çilləri olan boz türkmen ayğırı idi. Xasiyyəti pis idi, ona "Atqaz"¹ adı vermişdilər. İki poloves mehtəri cilovundan sallanaraq onu güclə gətirib çıxardılar.

Mstislav sıçrayıb Atqaza mindi, cilovunu çəkərək çaya endi. O, süvarilərinə əmr etdi ki, atlarını azca sulasınlar və sıraya düzülşünər. Knyaz tatarlar tərəfindən bir hiylə işlədildiyini gözlemirdi: o, düşüñürdü ki, onlar zəiflikdən döyüşdən qaçırlar, buna görə də nəfəslərini dərmədən indi tatarlara çatıb onları darmadağın etməyi və öldürməyi qərara aldı.

Mstislav Udatının başında qalın, qızıl naxışlarla işlənmiş polad dəbilqə var idi. O, qaz boyunlu türkmen cıdır atının üstündə igid kimi oturmuşdu. Ariq, dözümlü knyaz Mstislavin bütün bu oturusundan drujinaçılars hiss edirdilər ki, o əsil pəhlevandır, vuruşmayı və döyüşün təhlükəsini sevir, düşməni axtarır onun üzərinə atılır, bu qədər döyüşlərdə və yürüşlərdə möhkəmləndiyinə görədir ki, ona "Mstislav Udatı" adı verilmişdi...

Mstislav çayın o biri sahilinə çıxaraq, atlarını sulayan süvarilərin gəlib yetişməsini gözledi.

— Allah bize köməkdir! — deyə Mstislav çıçırdı. — Dinsiz tatarları qıraq! Bu zəherli tayfaya rəhminiz gəlməsin! İrəli!

Bütün dəstə çaparaq yola düşdü. Əsgərlər silahlarını qaydaya salaraq indice qızığın döyüş olacağını gözleyirdilər...

¹ Atqaz — qıpçaq dilində "at-qaz" deməkdir.

Mstislav qabağındakı düzəndən qara toz qalxdığını gördü. Tatar və rus atılıları tozun içilə çapırıldı. Bu, onun on səkkiz yaşlı kürəkəni knyaz Danila Romanoviç'in başçılıq etdiyi volınlıların dəstəsi idi. Budur, zorlə işlənmiş mavi bayraq göründü. Drujinaçılars knyaz Danilanın ətrafında sıxlışdır onu mühafizə edirlər, tatarlar iso hər tərəfdən çaparaq hücumu keçir, vurulub yixılرken belə yenə uzun eyri qılıncları ilə vuruşmaqdə davam edirlər.

Poloveslər uzaqda idı. Mstislav voyevoda Yarunun quyuqlu tuğunun yelləndiyi yerdə poloves dəstəsinin təpələrə tərəf getdiyiనı gördü. Dəstə tozun ardınca çapırıldı.

Mstislav sola dönəməyi, təpələri aşmağı, əger orada döyüş gedirse, voyevoda Yarunun poloveslərinə kömək etmək üçün tatarlara yandan zərbə vurmağı qət etdi. O, öz dəstəsini təpənin dövrəsindən apardı, özü ən hündür təpənin başına çıxaraq dayandı və gözünün qarşısında açılan mənzərə onu dəhşətə gətirdi...

Tatar qoşunlarının tozə qüvvələri düzəndə six sıralarla düzülərək gözlöyirdilər. Süvarilər hərəkətsiz dayanmışdılar, onların arasında dəhşətli bir sükut hökm sürürdü. Dəbilqələr, parıldayan zirehələr, əllərdəki əyri qılınclar aydın görünürdü. Tatarların dəstələri bir-birinin ardınca cərge ilə uzanmışdı... Onlar nə qədər id? İyirmi alaymı? Və ya çox, otuz? Əlli?

Son dəhşətli gündən ötrü gör tatarların qüvvəsi harada gizlənmişdi? Dneprdən gələn yolda gah hückum edən, gah da qaçan o kiçik dəstələr isə ancaq cəlb etmək üçün hıyələrə tatar tələsi imiş!

Özünü elə itirəsən ki, elə səhv edəsən ki, sədaqətli drujinaçılarnı birbaş döyüşə hazır olan tatarların əyri qılıncının altına gətirosən.. Nə etməli, necə xilas olmalı? Necə vaxt qazanmalı, boş yera uzun yol boyu səpələnmiş rus dəstələrini necə xəbərdar edəsən, onları bir yerə necə toplayasən? Bizim rus qoşunları çoxdur, tatarlankından az deyil! Amma niyə onlar bu cür möglubedilməz, dəhşətli qüvvə kimi bir yero toplaşmamışlar?! Niyə hər bir knyaz özbaşına, öz drujinası ilə gedir? Parçalanmış rus dəstələrini birləşdirmek üçün bir gün möhlət olsayıdı! Onda tatarlarla döyüşə girib qüvvəmizi yoxlayardıq.

Fürsət əldən çıxıb! İndi tatarlar irəli atılaraq otuz min təzə at ilə yollarında olan hər şeyi möhv edəcəklər. "Ölüler xəcalet çökmirlər!" — deyə Mstislav piçildədi və ilk dəfə olaraq atını qırmancla vurdu. Çöl atı şahə qalxaraq vəhi kimi irəli atıldı. O təpədən aşağı,

düzə çapdı, poloves süvariləri isə topoların arxasından çıxıb onun qabağına cumdular. Onlar dəhşət və qorxudan bağıraraq atlarını vurub, Mstislavın qalitsiyali druğinaçlarının sıralarını dağıdaraq qarışdırıldılar. Onlar nizamsız halda çaparaq qabaqlarına çıxanları yıxır və irəli cumurdular. Sinəsindən ağır yaralanmış gənc Danila Romanoviçin mindiyi at da onlarla birlikdə çapıldı. O, atın yahndan tutaraq yəhərin üstündə güclə oturmuşdu.

Six sıralarla düzülmüş tatarlar düzənə çıxırdılar. Onların səsi çıxmırıldı, paltalarının sağ qolu ciyinlərinə kimi çirmənmişdi, əyri qılınclarını yuxarı qaldırmışdılar. Çaparaq Kalkanın sahilinə yaxınlaşan və heç bir səs çıxarmayan bu süvari dəstələrinin səssiz hərəkətindən nə isə bir fəlakət hiss olunurdu.

Qarşısına eyni məqsəd qoymuş, bir iradəyə tabe olan dəhşətli monqol qoşununun sakitliyini ancaq atların finximasi, batıq ayaq səsləri və silahların tosadüfi cingiltisi pozurdu.

Tatarlar çayı keçib o biri sahile qalxdılar. Ancaq bundan sonra şeypurların qulaqbətirici səsi gurladı. Onlar vəhşi bağırtı ilə rusların düşərgəsinə cumdular. Orada artıq ağılı başından çıxmış poloves dəstəsinin sürətlə qaçdığını görmüşdülər və indi ağır arabalardan dövərə düzəldirdilər.

Tatarlar ilk rastlaştıqları dəstənin yanında ayaq saxlamayaraq yollardakı atılıb qalmış arabaların üstünə cumaraq atları irəli çapıb getdilər.

Zalozni şlyax ilə uzanıb gedən rus dəstələrinin hamısı poloves süvarilərinin atlarını necə qovduqlarını və onların arasında knyaz Mstislav Udatnını görmüşdülər. O, qəmgin halda qırmızı pləşini küləkdə yellədərək boz ayğırında çapıldı.

Rusların çoxu arabalarını ataraq atlara minir və geriye Dneprə tərəf tələsirdilər. Başqları isə arabalardan dövərə düzəldir və hücum edən tatar dəstələrini baltalar ilə qarşılayırdılar.

Tatar qoşunlarının bir hissəsi Kiyev knyazı Mstislav Romanoviçin düşərgəsini mühasirəyə aldı. O, on min atlı və piyada qoşun ilə gedirdi. O, başqa dəstələrlə əlaqə saxlamadı, Mstislav Udatnının nə edəcəyini bilmirdi və lovğalanırdı ki, özü təkcə, heç kəsin köməyi olmadan “bəd küləyin gətirdiyi xan Çaqonizin tatarlarını” qıracaq.

Kiyevlilər həmin qara gündə günorta vaxtı Kalkanın hündür sahilində düşərgə düzəldildilər. Dəli kimi qaçan poloves süvari

dəstələri yanlarından ötüb keçəndə onlar öz adətləri üzrə arabaları daire şəklində düzdülər.

Kiyev qoşununda olan on bir knyaz dedi:

– Bizim ölümümüz buradadır! Bərk dayanaq! Onlar bir-birlərini öpdülər və qərara aldilar ki, son nəfəslərinə kimi vuruşsunlar.

Kiyevlilər arabaları bir-birinin yanına sıxlasdırdılar, qırmızı qalxanların arxasına keçərək təkerlərin dalında uzandılar. Onlar hücum edən tatarları ox ilə vurur, özlərini qılinc və balta ilə qoruyurdular.

On dördüncü fasil

“DÖYÜŞ AMANSIZ VƏ QƏDDAR OLACAQ...”

Geniş quru çölün üzərini toz dumanları almışdı, xüsusilə çox toz qalxan yerlərdə adamlar bir-birini doğrayır, süvarisiz atlar çapır, yaralıların zarılışı, qəzəbli qışkırlar, təbillərin vurulması, şeypuruların zil səsləri eşidildi.

Subutay bahadır yüz seçilmiş turqaudla əhatə olunmuş topədə dayanmışdı. O, atlıları göndərərək deyirdi: “Bahadırlar necə vuruşurlar? Təzə rus qoşunları görünmür ki? Bir tərəfdən təhlükə gözlənilmir ki?” Lakin çaparlar qayıdib xəbər verirdilər ki, monqollar hər yerde hücum edirlər, uruslar isə Dneprə tərəf çökürlər, vuruşurlar, qırılırlar, yarahılar müqavimət göstərməkdə davam edirlər, lakin heç biri aman istəmir, heç biri əsir düşmür.

Subutay:

– Qurd cinsidir! – dedi. – Qurd kimi də ölücekler!

Kiyev qoşunun özünü arabalarla əhatə etdiyini, ox atmaqda və müqavimət göstərməkdə davam etdiyini bilən Subutay bu düşərgəyə bir-birinin ardınca dəstələr göndərərək əmr edirdi: “Arabaları çevirin. Dairəni yarın! Ətrafdakı çölü yandırın!”

Mongollar rus dəstələrini sıxlasdıraq nizə atır, iri yayları dartaq ucuna qızmış iynə keçirilmiş oxları sərrast atırdılar, yanın qamış dərzlərini qabağa itələyirdilər. Lakin ruslar yenə də möhkəm duraraq yaxına gələn atlıları ox və daş ilə vururdular və tatarlar rusların qüvvəsini qura bilmirdilər.

Subutayın emri ilə müxtəlif tayfalardan mongollara qoşulmuş dəstələr rus düşərgəsinə hərəkət etdi; onlar arabaların üstünə qalxaraq nizə və əyri qılınclarını işə salır, vəhşi qışqırıq qopardaraq bir-birini həvəsləndirirdilər. Ruslar onları uzun saphlı baltaların, qılıncların və dəyənəklərin zərbəsi ilə qarşılıyırdılar və hücum edənlərin kəllələrini parçalayaraq vurub yixirdilər.

Üçüncü gün Subutay sərgərdanların başçısı Ploskinya çağırıldı. O, qaralmışdı, acıdan ariqlamışdı. Hündür boylu və qüvvəti Ploskinya zor ilə yeriyirdi. Arxasında dayanan iki monqol bıçaq ilə onu bizişləyirdilər ki, Ploskinya irəli getsin. Subutay dedi:

– Get öz urus qardaşlarının yanına, onları dilə tut ki, qılınc və baltalarını atsınlar. Qoy getsinlər evlərinə... Biz onlara toxunmariq. Buna görə səni azad edərəm.

Ploskinya əli ilə ayağındakı qandaldan yapışaraq rus düşərgəsinə yönəldi. İki monqol onun ardınca gedərək, Ploskinyanın boğazına keçirilmiş qayışın ucundan tutmuşdu. O, rus arabalarının bir neçə addimlığında ayaq saxladı. Ruslar arabaların üstünə qalxıb boynuna ağır kündə vurulmuş və əldən düşmüş qəribə adama təcəcübə baxırdılar. Bəziləri onu tamid: "Bu at satan Ploskinyadır, o, poloves ilxilərini Kiyevə gətirərdi və poloves xanları yanında mütərcimlik edərdi!"

Ploskinya ruslara tərəf çıçırdı:

– Tatar xanı Subutay bahadır mənə əmr verib sizə deyim ki, nahaq yerə müqavimət göstərməyəsiniz. Əgər siz onların mərhəmətinə itaət etsəniz, onlar sizi hara istəsəniz buraxacaqlar... Ancaq öz varınızı – kürklərinizi, arabalarınızı və baltalarınızı atın. Bütün bunlar tatarlara lazımdır, çünki yürüşlərdə çox şey itirmişlər.

– Yalan deyirsən, boşboğaz Ploskinya, bazarda əldən düşmüş atları satarkən necə yalan deyirdinsə, yenə də o cür yalan damışırsan!

– Ona qulaq asmayın! – deye qoca əsgərlər çıçırdılar. – Yaxşısı budur qılınc ilə özümüzə – Dnepre yol açaq. Heç olmasa yarımız evə gedib çıxarıq, baltasız və qılıncsız işə hamımız bu çöldə həlak olarıq!

Lakin Ploskinya and içdi ki, doğru deyir, alt köynəyinin altından xaçını çıxdıb öpdü, ağlayaraq dedi:

– Tatarlar arxadan məni bıçaqla itələyərkən mən başqa cür da-nışa bilərem!

Tatarlar işə başlarını torpedərək və baş barmaqlarını qaldıraraq təsdiq edirdilər ki, onların mütərcimi düz deyir.

Qoca əsgərlərin etirazına baxmayaraq böyük Kiyev knyazı Mstislav Romanoviç silahları tatarlara təhvil verməyi əmr etdi. Əmr verilən kimi Kiyev əsgərləri baş əyərək bir-birelə vidalaşdırıvə silahlarını bir yerə atıb tək-tək çıxdılar. Əsgərlər o saat çaya qaçdılar – üç gün idi, onlar su içmirdilər. Axırıncı əsgərlər düşərgədən çıxıb çiyinlərini oynadaraq və vətənlərini görəcəklərindən sevinərək tozlu yola düzələn kimi tatarlar onları qovmağa və rəhimsizcəsinə qırmağa başladılar.

İndi ucsuz-bucaqsız səhrada silahsız qalarkən ölüm hərni üçün labüb idi, Rusiya uzaqda qalmışdı, heç yerdən kömək gözlənilmirdi!

Monqollar Kiyev knyazı ilə bir yerde olan on bir knyazı seçdilər. Onlar knyazları xan Subutay bahadırın yanında olan qonaqlığa dəvət etdilər. Atlılar onları üzük qaşı kimi dövrəyə alıb tatarların düşərgəsinə apardılar.

Subutay bahadır öz yüz mühafizəcisi – turqaudu ilə kiyevlilərin düşərgəsi yanından ötərək qırğını müşahidə edirdi. Silahsız uruslar daş və kəsək ataraq bildikləri kimi vuruşurdular. Yarahılar tatarlardan yapışaraq onları yəhərin üstündən salır, əyri qılınclarını alıb yenidən vuruşurdular. Bir uzun urus düşərgədən gətirdiyi dişləni dəyənək kimi işlədirdi; o, yaxınlaşan athya zərbə endirmək istədi, zərbə atın başına dəydi. At şaho qalxaraq monqol ilə birlikdə yixildi. Urus yixılmış monqolun üstünə atılıb onun qılıncını qapdı və onu doğrayıb atın üstünə sıçradı, qılınc ilə vuruşmaqdə davam etdi... Toz buludu hər şeyi örtdü...

Lakin qüvvələr bərabər deyildi, monqollar üstün gəlirdilər.

Subutay bahadır təpənin üstünü qalxdı və oradan yol ilə hərəkət edən süvarilərə nəzər yetirdi; o, şimaldan gələn üç toz buludunu birinci gördü.

Subutay barmağı ilə şimalı göstərərək soruşdu:

– Bu nədir?

Turqaudular dedilər:

– Bunlar Toxuçarın geri qayıdan monqollarıdır! Öküzləri qovan qıpçaqlardır!

Subutay:

– Yox, golon tozə qoşundur! – dedi. – Şeypur çalın! Tez bütün esgərləri yiğin! Bəsdir ölü urusların çəkmələrini çıxardılar! Yeni vuruş olacaq!

Şeypurların zil səsi eşidildi. Qırğın gedən bir neçə yerlərdəki başqa monqol şeypurçuları cavab verdilər. Bəzi monqol süvariləri ruslarla vuruşduqları yoldan çıxıb Subutayın beşquyruqlu tuğunun və daş heykəl kimi atının üstündə hərəketsiz dayanmış sərkərdənin göründüyü təpəyə çapdılар.

Şimaldan, çöldən gələn üç toz buludu isə getdikcə yaxınlaşırıdı. Toz buludları yerdən ayrılib havada uçdu və asta-asta dağıldı. Subutay dinməzcə o tərəfə baxırdı. Onun turqaudları piçılı ilə deyirdilər:

– Üç dəsto golir. Bunlar kimdir? Əgər qıpçaqlar deyilsə, deməli urus süvariləridir. Orada, qabaqda qamışlıqdır. İndi onlar bataqlıqdan keçirlər, buna görə də toz yoxdur... Baxın, odur onlar!

Tarlalarda, qamışlıqların bu tərəfindəki söyüdlükler arasında ağ və kürən atlara minmiş ilk süvarilər göründülər. Atlılar hər tərəfdən axışib gəlirdilər. Elə bil ki, yerin altından çıxırdılar, atlıların dəstəsi hey artırdı və tezliklə bütün düzənlüyü doldurdu.

Atlılar bir müddət yerlərindən tərəfənədilər, elə bil ki, öz sıralarını nizama salırdılar. Atlılar yarımdairə şəklində düzülmüşdülər. Üç dənə üçkünclü bayraq göründü – bunlardan birinin ortası zərli qara, ikisinin isə konarları qırmızı idi.

Yol uzunu silahsız kiyevliləri qıran tatarlar tozun içinde bataraq təzə qoşunun gəldiğini görə bilmədilər və tədricən Dneprə tərəf irətiləyərək onları qırmaqda davam edirdilər.

Birdən yeni gələn qoşunun orta hissəsi qabağa cumub qulaqbırıcı bağırı ilə döyüşün lap qızığın yerinə çapdı.

Sağ cinah çaparaq uzağa, qərbo tərəf gedərək vuruşanları dövreyə aldı, sol cinah isə tələsmədən yürüşü sürətləndirərək Subutay bahadırın olduğu təpəyə getdi.

Qoca sərkərdə ancaq bir neçə anlığa tərəddüd etdi. O: “Ardımcə”, – deyə çıçırdı. Yorğanın qamçılayaraq o, təpədən düşdü və Toxuçarın qoşunlarının dayandığı tərəfə çapdı. Ora boş idi. Toxuçar döyüşdə iştirak edirdi. Subutay daha da uzağa çapdı.

Lakin ruslar onun ardınca getmədilər. Onlar yarımdairə şəklinde düzülərək Dneprə tərəf gedən kiyevliləri xilas etmək üçün toz qaldırıb oraya çapdılər.

Subutay dayandı, yol ilə uzanan monqol qoşunlarını toplamaq üçün çaparları göndərib əmr etdi ki, tez Kalka çayının sahilinə qayıtsınlar.

Qoca sərkərdə dedi:

– Hələlik qələbə bizim tərəfdədir. Uruslar tez artan, inadlı təyafadır! Çöldən yenə urus qoşunları gələ bilər və vətənə qayıtməq üçün yolumuzu kəsər... Atların başını döndərmək vaxtı çatıb!

Cebe noyon üç yüz süvarının başında duraraq atlarını dəyişədəyişə bir dəfəyə Dneprə kimi çapdı. Onu müşayiət edən mütərcim Ploskinya yaralı ruslardan soruşurdu:

– Mstislav Udatnı hardadır?

Bəziləri cavab verib deyirdilər ki, o, öz boz atında tufan kimi çapıb getdi.

Dneprin sahilində Cebe üzüb gedən qara qayığı gördü. Mstislavın qırmızı plası onun içində yellənirdi. Knyaz dalda oturub qayığın ardınca üzən atm cilovundan yapışmışdı. Mstislavın qızıl dəbilqəsi axşam günəşinin şüaları altında şəfəq saçırı, lakin o, tərk etdiyi “bəd sahili” nəzər salmırıdı.

Cebe on yaxşı oxu qoyub yayını taram çəkdi. Ox qayığa çatmayaq suyu sıçratdı. Cebe atından sıçrayıb düşdü, üzü üstə yerə yığıldı, başını tutaraq şaralıq quru otu qəzəbələ didib tökdü.

O, ayağa durub bir də içindəki qırmızı plası ilə uzaqlaşan qayığa baxdı, bilmədi qəzəbinin kimin üstünə töksün, eyri qılıncı qapıb indi artıq ona gərək olmayan qandallanmış sərgərdən Ploskinyam parçaparça doğradı.

Cebe kürən atına sıçrayıb onun başını çölə döndərdi, qara duşman içinde son vuruşmaların davam etdiyi və minlərlə adamın hərəkətə gəldiyi şoldan uzaqlaşaraq geriyə çapdı.

Kalka yanında və uzun Zalozni şlyaxındakı döyüşdə çoxlu şəhərətli rus bahadırıları və sırávi iğidlər həlak oldu.

Onlar təslim olan uruslara ziyan yetirməyəcəklərinə and içən tatarların qırdıqları silahsız kiyevli esgərləri xilas edərkən həlak oldular.

Ruslar bu döyüşdə başlarını qoyan Rostov qəhrəmanı Alyoşa Popoviçi və onun sədaqətli qalxan aparanı Toropu, Ryazan qəhrəmanı Qızıl kəmərli Dobrinyanı, Alyoşanın cavan köməkçisi məşhur

Yekim İvanoviç və başqa Suzdal, Murom, Ryazan, Pronsk və başqa şimal pəhləvanları unutmayacaqlar¹!

Silahlarını atmadan vurub keçən rus Dnepro kimi gəlib çatdilar və onları gözləyən qayıqlar ilə o biri sahilə keçdilər. Tatarların hiyəsinə aldanıb qılınc və baltalarını atanların isə, demək olar, hamisi qırıldı. Bu barədə qədim mahnıda belə deyilir:

Açgöz qurdular parçalayır, üzlerini,
Quzğunlarsa dimdikləyir gözlərini...

Beləliklə, uzağı görmeyən, paxıl və bir-birilə düşmənçilik edən, öz qüvvələrini vahid, möhkəm rus qoşunu kimi birləşdirmək istəməyən knyazların günahı üzündən Zaloznı şlyax böyük qələbə yolu olmaq əvəzinə, "göz yaşı yolu" oldu. İgid rus osgorləri bu yolu öz ağ sümükleri ilə örtdülər və al qanları ilə suvardılar.

¹ 1223-cü ilin qışında Suzdal torpağında, "şanlı qırımızı şəhər Rostovda" müxtəlif knyazlara qulluq edən drujinaçuların müşaviri oldu. Hami deyirdi ki, Rusiyada "böyük nizamsızlıq" var, knyazlar bir-birilə yola getmirlər, poloveslerin, lyaxların və başqa xaricilərin xeyrinə olaraq knyazlar drujinaçularını öz aralarında düşən davalara göndororak kəndlilərini bir-birini qırmağa məcbur edirlər.

Drujinaçular bu müşavirəde müqavilo bağladılar ki, onların hamisi rus şəhərlərinin qədim anası Kiyev şəhərinə getsinlər və orada ancaq böyük Kiyev knyazına xidmət etsinlər. Müşavirədən sonra drujinaçular Suzdal torpaqları ilə cənuba, Kiyevə hərəkət etdilər.

Onlar yolda iken eşildilər ki, cənub knyazlarının hamisi Kiyev knyazı ilə birlikdə Goy dənizə (Azov) doğru "xan Çaqonızın tatarlarının" üstünə getmişlər. Drujinaçuların bütün destəsi baş yoldan cənub çöllərinə döndü və irəli gedən rus qoşunları ilə birləşmək üçün az keçilən yollarla irəliləməyə başladı.

Şimal pəhləvanları Kalnius çığını ilə Zaloznı şlyuxa gəlib çatdıqları həmin qanlı gündə, tatarlar inandırb silahlarını əllerindən aldıqları kiyevliləri qırıldılar.

Şimal bahadırları tatarlar ilə döyüdə holak oldular, lakin şlyax boyu yerleşən rus döyüşçülərinə öz sıralarında nizam yaratmağa və tatarların hiccumunu müvaffəqiyətə dəf edərək Dnepro kimi gəlib çatmağa imkan verdilər.

On beşinci fəsil

TATARLARIN SÜMÜKLƏR ÜSTÜNDƏ QONAQLIĞI

...Knyazları tutub taxtanın altına qoyaraq əzdilər, özləri onun üstündə oturaraq qonaqlıq etdilər. Knyazlar isə, beləliklə, həlak oldular.

Troitski salnaməsindən

Subutay bahadır özünün bütün minbaşı və yüzbaşalarını Kalka çayı sahilindəki hündür təpənin üstünə, müharibə allahı Suldeye təntənəli ibadət etməyə çağırırdı. Bunu qaşqabaqlı, tüklü şaman Beki tələb etmişdi. Başında şış papaq, çıynino ayı dərisi, üstündən də bıçaqlar, kuklalar və zinqirovlar asılmış qoca adugər toxmaq ilə böyük dəfi-döyəcləyərək oynaya-oynaya dövrə vururdu. Böyük Kiyev knyazı Mstislav Romanoviç və başqa on bir sadəlövh rus knyazı əl-qolу bağlı halda ortaçıda uzanmışdı.

Tatarlar başlarını yırgalayaraq və ağızlarını marçıldadaraq onlara baxır və təəssüflənirdilər ki, əsirlərin arasında "konyaz Mastislýab" yoxdur. Onlar şöhrətli "urus Cebesini" görməyi çox isteyirdilər...

Şaman Beki dəfi tüklü üzüne tutaraq duanın sözlerini çığırır, gah qaratoyuq kimi fit çalır, gah bayquş kimi, gah qurd kimi ulayırlar, gah da ayı kimi nərə çəkirdi. O, bu cür monqollara yeni qələbə bəxs edən müharibə Allahı Sulde ilə "söhbət edirdi".

— Eşidirsınız, Sulde Allah necə qəzəblənilər? — deyə şaman bağlırdı, — Sulde yenə acdır, o, insan qurbanı istəyir!..

Minlərlə tatar əsgəri kurqanın ətrafındakı düzəndə yerləşmişdi. Onlar tonqal qalayıb dayçaları kəsirdilər.

Tatarlar rus arabalarından qopardıqları dişlo və taxtalari gətirib əl-ayaqları sarınmış knyazların üstünə tökdülər. Üç yüz tatar hərbi rəisi bu taxtalaların üstündə eyləşdi. Onlar qırmızı piyalələrini qaldıraraq monqolların hamisi dəhşətli müharibə allahı Suldeni mədəh edir və "dünyanı lərzəyə gətirən", məğlubedilməz qırmızısaqqal Çingiz xanı tərif edirdilər. Məşhur rus knyazlarını pul alıb buraxmaqdan imtina edən tatarlar, "göylərin göndərdiyi" Çingiz xanın qoşunu ilə döyüşə girməyə cürət edən bu əsirləri allah

Suldeye qurban verirdilər. Özilən knyazların taxtaların altından gelən iniltilərini və söyüslərini eşidən bahadırlar qaqqlı ilə gülürdülər. İnilti və çığırtılar tədricən kəsilirdi, monqol əsgərlərinin şən mahnisi onu batırdı:

Gelin gətirək yada,
Biz monqol çöllərini –
O geniş səhraları.
Yada salaq Ononu,
Bir də göy Kerulen!
Çayları, dəryaları.
Obalara od vurdu,
Nifaq saldı cahana,
Xanzadələr,
Ölüm saçdı hər yana.
Çingiz xanın keçdiyi
Qırx səhra batdı qana...

Qonaqlıq zamanı sərkərdə Toxuçar noyon qalxıb atıcıları axtarış ovuna çağırınan siqnal verdi. Tanış çağırınış eşidərək hamı sakitləşdi. Toxuçar ayağa durub əsgərlərə çığırıldı:

– Böyük xaqan Çingiz xan bütün adamlardan müdrikdir. O, hər şeyi yüz gün və min il əvvəlcədən görür... O, məni öz igidlər tümenimlə göndərib ki, məglubedilməz pələngləri – Cebe noyonu və Subutay bahadırı axtarış tapım. Xaqqan mənə dedi ki, sizə ən yaxşı hədiyyə – döyüş günü göndərilən hərbçi köməkdir...

– Doğrudur, doğrudur! – deyə monqollar çığırıldılar.

– Heç yerdə dayanmadan biz müxtəlis ölkələrdən keçdik. Hər yerdə biz məglubedilməz monqol qılıncının izlərini gördük. Biz soruşturduq: “Şöhrətli bahadırlar Cebe və Subutay hardadır?” Qorxuya düşmüş əhali diz çökərək əllərlə qərbi göstəridilər. Biz buraya döyüş ərefəsində çapılıb gəldik, mənim on min atlım döyüşə atıldı. Sizinlə birləşərək biz uzun saqqal urusları tezliklə darmadağın etdik...

– Eşq olsun sənə, Toxuçar! Sən vaxtında gəldin!

Toxuçar davam etdi:

– Cahanın böyük hökməri Çingiz xan sizin barədə düşünüb və öz iradəsinə mənimlə göndərib... Onun müqəddəs məktubunu çapar

öz əlində getirib. Mənim on min süvarim onu qiymətlə almasız kimi qoruyub və sağ-salamat buraya getirib çıxarmışdır. Baxın, budur o!

Üstündən zinqrov asılmış və papağına şahin lələkləri keçirilmiş qıçları əyri qoca monqol, Subutay bahadırı yanasdı. Qurşağının altından meşin lülə çıxartdı. Onun içinde möhürlənmiş kağız var idi. Subutay əyri barmaqları ilə mum möhürü qopardı. Müsəlman çalması qoymuş ağ saqqallı mirzə kağızı açdı, yazılımı ürəyində oxudu və Subutayın qulağına piçildədi. O, qalxıb çığırıldı:

– Ulu xaqan əmr edir! Ehtiramla diqqət edin!

Hərbi rəislərin hamısı birdən qalxdı. O biri tatarlar da bunu görüb yerlərindən sıçradılar. Rəisler üzü üstə yero düşdülər, bütün düşərgənin əsgərləri də onların arxasında üzü üstə yere yatdırılar. Onlar başlarını qaldırıb çığırıldılar:

– Ulu xaqan əmr edir! Biz itaət edirik.

Subutay bahadır davam etdi.

– Vahid və yenilmez xaqan bu sözləri yazır:

“Məktubu alan kimi atların ağızlarını geri qaytarın. Dünyanı fəth etmək məsələsini müzakirə üçün qurultaya gəlin.

Allah göylərdədir, xaqan yerdə Allahın kölgəsidir. Göydə səy-yarələrə əmr edən odur, yerdə isə o, xalqlara hökməndir”.

Subutay yere əyilmiş monqolların kürəkərələrini nəzərdən keçirdi və elini qaldırdı.

– İndi mən danışacağam!.. Mənə qulaq asın!

Hamı diz üstü durub qəddini düzəltdi, nəfəsini dərib “pəncəsi parçalanmış qaplana” baxdı.

– Bu gün biz hələ şənlənəcəyik, sabah isə günəş çıxandan sonra biz hamımız geriyə, hökmərimizin qızıl yurduna yola düşəcəyik. Kim ləngisə, məhv olacaq!

Bütün əsgərlər sevincdən qışkırtışlılar, yenidən oturaraq həkükylə və mahnilərlə keflərinə davam etdilər.

Monqollar o biri günü səhər günəşə ibadot edib və qımızdan nazır verib atlarına mindilər. Onlar mal-qara sürülərini və cir-cindir içində olan əldən düşmüş əsirləri qabaqlarına qatıb apardılar. Talan edilmiş malların yükləndiyi və ağır yaralı monqolların qoyulduğu öküz arabaları bütün çöl boyu qulaqbaturıcı səslə cirildəyaraq tozun içinde gözdən itdi. Monqol qoşununun önündə Subutay bahadır

gedirdi. O, torbanın içinde Kiyev knyazı Mstislav Romanoviçin başını, onun qızıl ilə işlənmiş polad dəbilqəsini və zəncirli sinosından asdığı qızıl xaçını aparırdı. Öz qiymətli torbasını dünyani lərzəyə gətirən möglubedilməz Çingiz xanın qızıl taxtı qabağında qoyacağının düşünürkən Subutayın çapıqlarla örtülmüş və toz basmış üzü təbəssümə oxşar şəkilde ayılırdı.

Qoşunun axırında özünün yüz keşfiyyatçısı ilə Cebe noyon gedirdi. O, heç bir qənimət aparmırdı və mavi Kerulen, qızıl Onon və geniş monqol çölləri barədə küləyin viylitisi kimi qəmgin mahnı oxuyurdu...

Monqollar şimal-sərqə, İtil çayına tərəf, oradan isə Uralın cənub qolundan keçib Xarəzm düzlərinə gedirdilər. Qıpçaq düzü monqol və tatarların dəhşətli qoşunlarından azad oldu. Onlar gəldiklori kimi də qəfildən və müəmmalı getdilər. Onlar gedəndən sonra bəzi qıpçaq tayfaları öz dağılmış obalarına qayıtdılar, başqaları isə Uqor çölünə və Dunayın ağzına köcdülər. O zaman həm qıpçaq, həm də rus knyazları belə düşündürdülər ki, tatarlar daha heç vaxt qayıtmazlar və onlar günlərini yenə köhnə "didişmə və ədavət" ilə keçirərək yeni müharibəyə hazırlıq görmürdülər və heç ağıllarına belə gətirmirdilər ki, tatarlar Qərbə yeni, dəhşətli hücum hazırlayırlar...

VI

ÇİNGİZ XANIN AQİBƏTİ

Birinci fəsil

ÇİNGİZ XAN ATLARIN BAŞINI DÖNDƏRMƏYİ ƏMR ETDİ

Sultan Cəlaləddinin cəsarətli qaçışından sonra Çingiz xan sənənmiş sərkərdələri Bala noyonu və Durbay bahadırı sultanın ardınca Hind ölkəsinə göndərdi. Onlar müxtəlif yollar ilə çapdılara, ancaq onun izini tapa bilmədilər. Monqollar yolda talanlar edərək Cəlaləddinin müttəfiqləri Aqrak və Əzəm Məlikin hakim olduğunu şəhərləri yandırdılar.

Monqollar sallar düzəldib daşatan mancanaqları və atmaq üçün yararlı olan girdə daşları burlara yüklədilər və salları Sind çayı ilə aşağı buraxaraq Multan şəhərinə gəlib çatdılar. Orada onlar zəngin şəhəri daşatan maşınlarla daşa tutmağa başladılar. Alınmaz divarlar, müntəzəm olaraq yeni hind qoşunlarının gəlməsi və dözülməz isti qoyun dərisi geymiş monqolları mühəsirədən el çəkməyo və dağlara, Çingiz xanın yanına qayıtmaga məcbur etdi. Ulu xaçan istidən qorunmaq üçün hündür dağların arasında, buludlara bürünmüş bir kənddə olurdu və elə bil bütün hərbi işləri unutmuşdu. Axşam məclislərində Çingiz xan nağıl danışanlara, fars və Çin mahniları oxuyan xanəndə qızlara qulaq asırdı. Çin paytaxtından iki il yol gələn tezə rəqqasələr zərli ipəklər geyərək tünd-bənövşəyi əfqan xalılarının üzərində rəqs edirdilər. Onlar rəqs məharəti göstərərək uzun qollarını oynadıb böyük qanadlı quşlar kimi süzür və ya ilan kimi qıvrılıb açılır və yallı gedirdilər.

Çingiz xanın balaca oğlu Gülxan və onun cavan anası Gülen xatun burada xəstələndilər; hər ikisi xəzlə örtülmüş ipək mütəkkələrin üstündə uzanaraq gah titrətmədən, gah da qızdırımadan şikayətlənirdi. Çingiz xan hər gün xəstələrin yanına gələrək ağızlarına bir parça nabat dürtür, yanlarında oturub soruşurdu ki, bu gün haracları ağınyır?

Gülən xatun ağlayıb şikayetlənirdi ki, bütün bədəni ağrıyır.

— Kim bu pis yerdə qalır, bu dağların cinləri ona əziyyət verir, — deyə Gülən xatun danişirdi. — Dərələrin dərinliyindən necə duman qalxdığını heç görmürsən? Bunlar sənin qoşununum öldürdüyü körpələrin ruhudur. Mən və balaca Gülxan burada ölücəyik. Ancaq mavi Kerulenin suyu bizi müalicə edər. Burax bizi, qoy doğma monqol çöllərinə qayıdaq.

Çingiz xan hirsənirdi.

— Son tek mənsiz heç yana getməyəcəksən. Mən əvvəlcə dünyanın ikinci yarısını da fəth etməliyim.

Gülən xatun daha bərkdən ağladı. Çingiz xan böyük müşaviri çinli Yelyu Çu-sayın ardınca adam göndərdi. O, əlində böyük bir kitab tutaraq tez gəldi. Onu görən kimi Gülən xatun sıçrayıb kitabı qapdı, yero atub üstündə uzandı. Çingiz xan dedi:

— İndi biz göylərin nə deyəcəyini biliəcəyik!

— Başına nə geleceyini bilmək istəmirəm, — deyə xatun cavab verdi. — Mən istədiyim olacaq. Mən isə istəyirəm ki, Kerulenin sahillərinə qayıdım, bütün qoşunumuz da bunu istəyir...

Çingiz xan qasını qaldırıb aşağı saldı, sisildiyaraq? nəhayət dedi:

— Bu vaxta kimi qalib gələ bilmədiyim düşmənim olmayıb. İndi mən ölümə qalib gəlmək istəyirəm. Əgər sən, dərdsiz və dikbaş Gülən xatun, mənim yanımında olsan, ölüm sənə toxunmayacaq. Əgər son mənim yanımından getsən, onda yeməkdə verilən gizli zəhor və ya qaranlıqdan atılan ox səni göylərə aparacaq... — Sonra Çingiz xan öz müşavirlerindən ən ağıllısı olan Yelyu Çu-saya müraciət etdi: — Sən söz vermişdin ki, ölməzlik verən içkini hazırlamağı bilən şamanları, cadugərləri, təbibləri və alımları çağıracaqsan. Mən onları niyə görmürəm?

— Onların ardınca etibarlı adamlar göndərilib və onların hamısı tezliklə bura gəlməlidir. Lakin sən öz qoşunun ilə elə sürətlə və elə uzağa gedirson ki, onlar sənə çata bilmirlər...

Çingiz xan görürdü ki, Gülən xatunun xəstəliyi daha da şiddetələyir və onun çıçəklənən gözəlliyi sürətlə itir. Onun ariqləmiş və saralılmış balaca oğlu Gülxan da əvvəlki kimi anasının yanında uzanmışdı. Xaşan heyecanlanmağa başladı və heç cür təsəlli tapa bilmirdi. O, tez-tez ölüm haqqında danişir və ömrü uzatmaq üçün hekimlərdən əlavə soruşurdu. Coxları ecaib təsir göstərən içkilər təklif edirdilər. Çingiz xan bu hekimlərə əmr edirdi ki, dərmanları özləri

içsinlər, sonra başlarını kəsərək gözləyirdi ki, görsün onlar sağ qalırlar mı?

Mongolların Baltan qalası yanında döyüşündən sonra xaşan daha çox kədərləndi. Burada düşmənin mancanağından atılan nizə kimi ox onun sevimli nəvəsi, Caqatayın oğlu Mutuqana dəymışdı. O, müsəlman torpaqlarının baş xanı olmalı idi, təsadüfi oxdan Mutuqan öldü.

Bundan sonra Çingiz xan əmin oldu ki, ölümün vurdugu zərbələr kor dəvənin şıllaq atması kimidir: birinə dəyir, canı çıxır, o birinin yanından keçir, qocalana kimi yaşayır.

Çingiz xan nəvəsinin ölümündən elə qəzəbləndi ki, Baltanı tez almağı əmr etdi. Qoşun divarları söküb şəhərə soxuldu və hamını qılıncdan keçirtdi; xan əmr etdi ki, əsgərlər heç kəsi əsir almasınlar, o, bütün bu yeri boş səhryaya çevirdi ki, orada heç bir canlı yaşamاسın. Həmin yero "Mau-kurqan" adı verildi, bu da "Kədər təpəsi" deməkdir. O vaxtdan heç kəs orada yaşamadı və torpaq becərilməmiş qaldı.

Çingiz xan günlərlə dağın başında, uçurumun üstündə qurulmuş sarı xeyməsinin yanında əyləşirdi. Ayağının altında qaralan dərelərin elə bil heç dibi yox idi. O, oturub tutqun dağ silsilələrinə və dumanın içində olan qarlı dağlara baxır, bəzən təcrübəli bələdçiləri çağırıb Hindistan və Tibetdən keçib monqol çöllərinə gedən qısa yollar barədə onlardan soruşurdu.

Coxlu qənimotlər elə keçirən əsgərlər düşərgədə ancaq doğma obalara qayıtmadan danişirdilər. Lakin bu barədə zəhimli xaşana bir söz deməyə heç kəsin cüreti çatmirdı. Heç kəs onun əsil fikrini bilmirdi, sabah onun necə əmr verəcəyini, — qoşunları gerimi döndərcəyini, ya da yenidən yürüşə aparacağıni, beləliklə də onların bir daha uzun illər müxtəlif ölkələri dolaşaraq, qarşıya çıxan xalqları yanğınların tüstüsü içində qıracağını əvvəlcədən göre bilməzdı.

Atlar üçün az yem olan darısqal əfqan dağlarında çox dayandıqlarından qoşunların arasında narahətli əmələ gəlməşdi. Vətənə qayıtmak vaxtının çatdığını xaşana inandırmaq üçün Gülən xatun, böyük müşavir, çinli Yelyu Çu-say ilə dəlbər olaraq bir nağıl düşündü. Yelyu Çu-say bu nağılı Çingiz xana söylemək üçün iki nökeri öyrətdi. Bu iki monqol onun xeyməsinə gələrək Çingiz xan ilə görüş istədilər və dedilər ki, ona çox mühüm və möcüzəli bir şey xəbər verəcəklər.

Yelyu Çu-say onları Çingiz xanın yanına apardı və onlar belə söylədilər:

— Dağlarda azlığımız zaman biz marala oxşayan, yaşılı röngi, at kimi quyruğu və tək buynuzu olan bir heyvan gördük. Bu heyvan bize monqolca çıçırdı: "Sizin xan vaxtında doğma torpağa qayıtmalıdır".

Çingiz xan nağıla sakit qulaq asdı, ancaq qaşının birini qaldırdı və diqqətən qarşısında diz çökən bahadırlara baxdı.

— Qəribə heyvan sizin gözünüzü görünən gün siz çoxmu qımız içmişdiniz?

Bahadırlar and içdilər ki, içsəydilər şad olardılar, ancaq bu çılpaq qayalarda nəinki at, hətta keçi südü də tapmaq çətinidir, sözlərinin doğruluğunu sübut etmək üçün baş barmaqlarını yuxarı qaldırdılar.

Çingiz xan Yelyu Çu-saya müraciət etdi:

— Sən yerin, dənizlərin və göylərin sırrını xəbər verən müdrık kitablara bolədsən. Belə heyvan haqqında bir şey oxumusam?

Yelyu Çu-say dünyadakı müxtəlif heyvanların, baliqların və quşların şəkilləri çəkilmiş böyük kitabı gətirib vəroqlədi və dedi:

— Belə nadir heyvan "ağılı Qo-Duan" adlanır və o, bütün xalqların dilini bilir. Onun bizim iki bahadıra dediyi sözlerin mənası odur ki, dünyada həddindən artıq qan töküür. İndi dörd ildir ki, sənin böyük qoşunun qərəb ölkələrini fəth edir. Buna görə də hökmədar, əbədi böyük göylər fasilesiz qətillərdən qəzəblənərək nadir heyvan Qo-Duanı göndərmüşdür ki, öz iradəsini elan etsin. Göylərə itaət ele və bu ölkələrin əhalisine aman ver. Bu sənin üçün sonsuz bəxtiyarlıq olacaq, yoxsa göylerin sənə qəzəbi tutar və ildırım ilə səni vurar. Çin alımlarının bu qədim kitabı belə izah edir.

Yelyu Çu-say tətənə və təşəxxüsle damşırdı, elə bil kahin dua oxuyurdu, Çingiz xan isə bir gözünü qırıb öz müşavirinə baxırdı. Sonra o, nəzərlərini itaətə diz çöküb qabağında dayanan bahadırlara çevirdi və evvelcə birini, sonra o birini yanına çağırıldı. O, əyi-lərək onların qulağına nə isə piçildədi və onların da hər biri piçilti ilə ona cavab verdi.

Xaqqan çox razı qalaraq bahadırlara getməyə icazə verdi və əmr etdi ki, nə qədər içə bilsələr, onlara qımız verilsin.

Xaqqan öz müşavirinə dedi:

— Bu bahadırlar zirək və bacarıqlıdır. Onları böyütmək lazımdır. Mon növbə ilə onlardan soruşdum ki, nadir heyvan Qo-Duan

necə qaçırdı. Biri dedi ki, löhrəm yerişlə qaçıdı, o biri dedi ki, yorğɑ getdi. Heç bir monqol sərxoş belə olsa qaçan heyvana baxanda səhv etməz. Ancaq mən bu gün başa düşdüm ki, qoşun vuruşmaqdan yorulub, o doğma çöllərdən ötrü çox darixir, buna görə də elan edirəm ki, mənə öz gözəl heyvanı Qo-Duanı göndərən göylərin iradəsi ilə raziyam və qoşunu geriyə döndərirəm və əsas doğma ulusa yola düşürəm.

O biri gün Çingiz xanın qərarı haqqında eşidən bütün monqol əsgərləri sevindilər, mahni oxuyub səfərə hazırlaşdılar.

Əvvəlcə Çingiz xan Hindistan və Tibetdən keçmək fikrinə düşdü və bu məqsədlə Dehli şəhərinə, hind şahı İltutmuşın yanına elçilər göndərdi. Lakin dağ yolları hələ qarın içinde idi, şah isə cava-bını ləngidirdi və qoşun toplayırdı. O, qoşunun başına Cəlaləddini qoymuşdu.

Bu vaxt Monqolustandan xəbər gəldi ki, qiyamçı tanqutlar üşyan etmişlər, müşavir Yelyu Çu-sayın münəccimiliyi və şamanların istixarəsi xaqana Hindistandan keçməyi məsləhot bilmədi.

Bundan sonra Çingiz xan geriyə, gəldiyi həmin uzun yol ilə qayıtməyi qət etdi. Onun əmri ilə əhali dağ aşırılarını qardan təmizləməyə başladı və monqol qoşunu baharın əvvəlində yola düşdü.

İkinci fəsil

ÇİNGİZ XANIN YOXSUL ALİMLƏRLƏ MƏKTUBLAŞMASI

Çingiz xan hələ Qara İrtışın yuxarılarında dayandığı vaxt öz sağlamlığını saxlamaq və ömrünü uzatmaq üçün təcrübəli həkimlər axtarındı. Ona məşhur alim Çan Çun barədə dedilər. Guya o, yerin və göyün bütün sirlərinə bələddir və hətta ölməzlik vasitəsinə də bilir. Büyük müşavir və münəccim Yelyu Çu-say onun barəsində dedi:

— Çan Çun-tszi böyük məharətli insandır. Bu pirani qoca durnaların belində buludlar aləminə uça bilir və o başqa məxluqlara da çevrilir. Yerin bütün nemətlərindən el çəkərək, o, başqa alımlarla birlikdə dağlarda, yaşayır və insana uzun ömür və ölməzlik gətirən bir dirilik iksiri axtarır. Öz düşüncələrinə dalaraq o, gah ölü kimi

oturur, gah günlərlə ağaç kimi hərəkətsiz dayanır, gah ildirim kimi danışır, gah da külək kimi sürətlə gəzir. O, çox görüb, çox eşitmışdır. O, ele bir kitab yoxdur ki, oxumasın.

Bu qəribə qocanı tapmaq üçün Çingiz xan öz sinanmış činli əyani Lu Çjun-luni təcili yola salmağı əmr etdi. Xaqan ona, üzərin-də qəzəbli pələng şəkli və "Tam hökmranlıq etməyə ixtiyar verilir və elə bil ki, səyahət edən biz özümüzük" sözləri yazılmış qızıl paysza verdi.

Savadsız ulu xaqanın dilindən müşaviri Yelyu Çu-say tərəfindən alım Çan Çuna yazılmış şəxsi məktubu böyük və qiymətli bir şey kimi Lu Çjun-lunun əllərinə tapşırıldı. Məktubda belə deyilirdi:

"Həddindən artıq cah-cəlalına və dikbaşlığına görə göylərin Çinə qəzəbi tutdu. Mənim, şimal torpaqlarının sakininin isə exlaq-sızlığa meyli yoxdur. Mən sadəliyi və təmiz xasiyyəti sevirəm, cah-cəlalı rədd edirəm və qənaətlə dolanıram. Mənim həmişə bir kətan paltarım və bir cür yeməyim olur. Əynimdə həmişə mehtər-lərin əynindəki kimi cir-cindir olur, mən inək kimi sadə yeməklər yeyirəm.

Yeddi ildə böyük işlər görmüşəm, dünyanın bütün ölkələrində öz hökmranlığını bərqərar eləmişəm. Bizim ulu babalarımız hunn¹ köçəri tayfaları dünyayı fəth etdikləri qədim dövrlərdən sonra belə bir səltənət olmamışdır.

Menim rutbəm böyük, vəzifələrim mühümdür. Lakin mənə elə gəlir ki, mənim hökmranlığında nə isə çatır. Əgər gəmi qayırıllarsa, kürek də hazırlayırlar ki, onun köməyi ilə çayı keçmək mümkündür. Bunun kimi, dünyayı fəth etmek və dolandırmaq üçün alımlar dəvət olunur və köməkçilər seçilir.

Müəllim, mən eşitmışəm ki, sən həqiqət ilə qohum olmusan və həmişə də yüksək qayda-qanunlarla hərəkət edirsən. Böyük və təcrübəli alım kimi sən qanunları dərindən öyrənmisən. Coxdan sən qayalı dərələrdə yaşayıb özünü dünyadan gizlədirsin.

Ancaq mən nə edim? Bizi ayıran dağların və dərələrin genişliyindən mən sənilə görüşə bilmirəm. Buna görə mən öz yaxın əyanım Lu Çjun-lunu ayırıb, sürətli atlılar və araba hazırlamışam

¹ Hunnlar – Mərkəzi Asiyada yaşamış cəngavər xalq. Sonra qərbe hərəket etmiş və V esrde Atillanın başçılığı ilə Avropaya soxulmuşdur.

və səndən, hörmətli müəllim, xahiş edirəm ki, bir neçə min li¹ yoldan qorxmayıb mənim yanımı yola düşəsən.

Uzaq yol və qumlu çöllerin genişliyi barədə fikirleşmə, ancaq mənim xalqıma rəhm elə, ya da mənə mərhəmet qıl, ömrü uzatmaq üçün bir çare söylə.

Ümidvaram ki, böyük "dao"² mənasını dərk edib, yaxşılıq edəcəksən və mənim arzuma qarşı getməyəcəksən. Buna görə də mənim bu fərmanım sənə çox aydın olacaq".

Lu Çjun-lu düzlərdən və dağlardan keçərək belə bir məktubla uzaq səfərə yola düşdü. O, xaqanın iradəsini yerinə yetirməyə tə-lasərək çapar, duracaqlarda³ atları tez dəyişirdi. Nəhayət o, Çinə gəldi, hündür dağlara qalxaraq kimsəsiz bir derədə əldən düşmüş və cir-cindir içində olan nuranı alımı axtanıb tapdı. Bu məşhur Çan Çun idi. Çingiz xanın məktubunu oxuduqdan sonra o, əvvəlcə onun yanına getməkdən tamam imtina etdi.

Sonra o, cavab yazdı, Lu Çjun-lu həmin cavab məktubunu çapar ilə ulu xaqana göndərdi, özü isə xaqanın qəzəbindən qorxaraq və hələ Çan Çunu yola gətirəcəyinə ümid bəsləyərək tərkidünyanın yanında qaldı. Çinli alim belə yazdı:

"Dao" nun mənasını axtaran dağlar sakini məzlam Çan Çun bu yaxında uzaqdan gələn ali fərman aldı. Bəli, dəniz boyu yaşayan bacarıqsız činlilər öz lovğalıqları üzündən ağlışdırırlar. Hoyat mə-sələlərində ferasətsizəm, böyük həqiqətin mənasını öyrənməyə heç cür nail olmamışam. Hər işdə çalışmışam, amma ölməmişəm, ancaq qocalmışam, mənim şöhrətim müxtəlif dövlətlərə yayılsa da, müqəddəslikdə mən adı adamlardan heç də artıq deyiləm, – bütün bunlara görə də xəcalət çekirəm. Sırlı fikirləri kim bilər?

Fövqəladə məktub alan mən, əvvəlcə dağlarda gizlənmək və dənizə getmək istədim, sonra qət etdim ki, sənin fərmanına qarşı çıxmayım və yola düşməyi zəruri bildim ki, göylərin igidlik və müdriklik bəxş etdiyi, qədimlərdə yaşayanların hamisindən yüksəkdə

¹ Li – Çin uzunluq ölçüsü; 1/2 kilometre yaxın

² Dao – yüksək həqiqət

³ Çingiz xan imperiyasının bütün baş yollarında dayanacaqlar düzəltmişdi ki, burada at saxlayırdılar. Bu dayanacaqlar "yam" adlanırdı, rusca "yamskoy", "yamşik" ("poçta arabası") sözü buradan əmələ gəlmışdır.

duran, elmlı çinlilerin və vəhşi adamların tabe olduğu hökmədarın hüzuruna gəlim.

Yollarda həmişə külək və toz olur, göy buludlarla örtülür, mən isə qoca və zeifəm, çox çətinliyə dőzə bilmirəm və qorxuram ki, bu uzun yolu başa vura bilməyim.

Əgər mən sənin, xalqların hökmədarının yanına gəlib çıxsam belə, hərbi və dövlət işlərini həll etmək mənim qüvvəm daxilində dirmi? Buna görə də xahiş edirəm mərhəmet qılıb bildirəsen ki, mən yola düşüm, ya yox? Mən qupquru və arığam.

Fərman gözləyirəm.

Əjdaha illi, 3-cü ay.

Çingiz xan həmin məktubu alıb çox sevindi, çaparı yaxşı mükafatlandırıb yeni məktubla cavab verdi:

“Kim ki, mənim himayəmə siğınır, o, mənimlədir. Kim məndən uzaqlaşır, o, mənim əleyhimədir. Mən ona görə herbi qüvvə tətbiq edirəm ki, böyük zəhmətlərdən sonra uzun müddət rahatlıq tapım. Mən ancaq o vaxt dayanacağam ki, dünyada bütün ürekler mənə tabe olsun. Bu məqsədlə mən həmişə möglubedilməz əsgərlərin arasında yürüşə gedərək öz qüdrətimlə, hamını lərzəyə gətirirəm. Mən biliyim ki, sən mənim yanımı asanlıqla yola düşərsən və duranın boynunda uçub gələ bilərsən. Yollar sonsuz olsa da, sənin əsanı görmək üçün çox gözlemli olmayıacağam. Fikirlərim sənə aydın olmaq üçün, sənin məktubuna cavab verirəm. Daha başqa söz demirəm”.

Üçüncü fasil

MƏNİ ÖLMƏZ ET!

Çinli alim ulu xaqani ikinci məktubunu aldıqdan sonra uzaq səfərə yola düşməyə razılıq verdi. O, eyni zamanda Çindən Çingiz xana göndərilən gözəl, saray xanəndə qızları və rəqqasələri ilə bir karvana getməkdən qəti imtina etdi. Buna görə də ona min piyada və üç yüz süvaridən ibarət xüsusi mühafizə dəstə verildi. Çan Çun

iyirmi şagirdini də özü ilə götürdü; onlardan biri təfsilatlı gündəlik yazdı və ora öz müəlliminin kəlam və şeirlerini daxil etdi¹.

Çan Çun tələsmədən gedərək bütün şəhərlərdə dayanırdı. Şəhərlərin monqol rəisleri (darğalar) onun şərəfinə təntənəli ziyaflər düzəldir və ləziz yeməklər təklif edirdilər, alim isə bunlardan imtina edir, ancaq düyü sıyığı və meyvə ilə dolanırdı.

Çan Çun yolda müntəzəm şeir yazırı. O, monqol çöllərindən keçərkən öz fikirlərini bu misralarla ifade etdi:

I

Hey nəzer salırsan, göz işlədikcə,
Uzanan dağların görünütür sonu...
Süzülür diklərdən gur şəlalələr,
Döyüür sərin kükək yerin qoynunu!

İndi başa düşdüm, dərk etdim ki, mən
“Bu dünya yaranan zamandan bəri
Tayfalar ne üçün yaşayıb burda,
Niye köçərilər sevib bu yeri?

Müqəddəs malları² yeyirdi onlar,
Qədim dövrlerdə olduğu kimi.
Tamam başqa idi adətləri də,
Vardı özlerinin ayrı geyimi!

Bir də yazı nedir, bilməzdi onlar,
Qayğısız yaşardı, ömür sırfüb şən...
Həm de uşaq kimi çox sadəydilər,
Amma razıydılar öz bəxtlərindən”.

II

Yollar qumlu səhra ilə uzanır,
Çox çətindir addımlamaq bu yerde.
Mavi göləse parıldayıb ayna tek,
Parıldayıb burda şoran çöller də.

¹ Çan Çunun “Qerbe səyahət” adlı bu yol gündəliyi indiye kimi qalmışdır.

² Çinliler inayı müqəddəs heyvan hesab edərək onun ötünü yemir və südümü içmirlər. Buna görə də monqolların yeməyi onlara qəribə gəldi.

Bir yolcu-zad görmek olmır bütün gün,
Hara baxsan, qumluqlardır burda, ah!
İlde bəlkə keçir bu boş düzlərdən
Gelib atı, yad ölkeli bir sayyah.

Hey baxırsan nə dağ vardır, nə ağaç,
Tikanlardır təpələrde göyerən...
Köçərilər xəzden papaq geyinər
Qış da, yay da başlarında görərsən.

Bitməyir bu boş düzlərdə düyü de,
Xalqlar burda dolanır süd içərək,
Hər kəs keçə komasını aparır
Xəz içində sevinərək, güllerək.

Yola düşdürüyü gündən, iki il sonra Çan Çun Ceyhun çayının sahilino çatdı və Termezin yaxınlığında o biri sahile keçdi. Orada onu Çingiz xanın şəxsi həkimi qarşıladı. Alim səfərin qurtarması münasibətə yazdığı şeiri ona bağışlayıb dedi:

— Mən kobud dağlıyam, ulu xaqanın hərbi düşərgəsinə gəlmışəm ki, ona mühüm sözlər deyim. Onların yerinə yetirilməsi dün yanı bəxtiyar edəcək:

Çan Çunun şeirləri belə idi:

Böyük şöhrət tapıbdır öz işığıyla
Qədimdən indiyəcən sekizinci ay¹
Gülür apaydın səma yaraşığıyla
Külek qovur buludu, salır səs-haray.
Gümüşdən körpü salıb yenə göylərde
Necə de güllümsəyir gəzel kəhkeşən.
Cənubda ejderlərdir, ejdahalardır,
Ulduzların nurunda şən-şən oynasan.
Eşidilir ucalan qüllələrdən
Ürəya sevinc verən, fərehli bir səs,
Hamı bayram eləsin, şux məclis qursun
Qanun "sevinc" deyəndə kim şənlik etməz?
Qədəhələr birce anda dolur şərabla,
Müğənnilər qelbaçan mahni oxuyur.

¹ Sekkizinci ay — Çin təqvimine görə sentyabr ayı. Çinlər bu ayda tarla işlerinin qurtarması münasibətə bayram edirler.

Sahildə yorğun gazır bir müdrik insan,
Bədənində, canında min ağrı duyur.
Böyük xanın hüzuruna gedir, qorxmadan
İblis bir rehəmə gəlsin, tökülməsin qan.

Əhalisi qaçıb dağlığından ancaq ac itlərin hürüşməsi eşidilən və xarabazara dönderilmiş Bəlx şəhərindən keçərək Çan Çun dörd gün dağ yolları ilə gedib Çingiz xanın düşərgəsinə, sildirmən uçurumun üstündəki sarı xeyməsinə çatdı.

Çin və mongol dillərini bilen Səmərqənd valisi Axay Tayşinin müşayiəti ilə Çan Çun zəhmli hökmədarın hüzuruna geldi. Bütün "yüksek həqiqət" carçılıarı Çin hökmədarının hüzuruna golərkən onun qarşısında diz çökəməkdən və alınlarını yere vurmaqdən azad olduqları üçün, Çan Çun da xaqanın xeyməsinə girəndə ancaq baş əydi və hörmət əlaməti olaraq ovuclarını bir-birinə yapışdırıldı.

Ulu xaqanın qarşısında isti və küləkdən yanıb, tunc rəngi almış, alnı irəli çıxmış və peysərindən ağ tük sallanan qupquru qoca dayanmışdı. Yalın ayaqlarına geydiyi kəndir səndəllərdə və köhnə əbasında o, dilənciyə oxşayırdı, amma o, sakit və qorxu bilmədən "cəhanın hökmədarına" baxdı, sonra xalçanın üstündə eyləşdi.

Tutqun sıfetli və çal sarı saqqallı Çingiz xan, üstündə böyük zümrüd olan və ciyinlərinə dəyən üç tülüq qurruq sallanan girdə qara papaq qoyaraq qızıl taxtda bardaş qurub oturmuşdu. O, qırılımayan, pişik kimi yaşıl gözlərini qoca, zəif və dilənci alime zişmişdi. Xaqan indi ondan nicat gözləyirdi. Çingiz xanla öz qonağı kimi əyninə qara kətan paltar geymişdi, onun da saqqalının tükləri qocalığın, ağ qirov ilə örtülmüşdü, ancaq onların hər birinin yolu ayrı idi. Çin alimi adamlardan uzaqlaşaraq kimsəsiz səhrada tek yaşımiş, bütün həyatını adamları xəstəlikdən, əzablardan, qocalıqdan və ölümündən xilas etmək üçün elmləri öyrənməyə həsr etmişdir və hər kəs ondan yardım diləmişsə onun köməyinə gelmişdir. Xaqan isə həmişə böyük orduların rəhbəri olmuşdur, əsgərlərini başqa xalqları qırıb məhv etməyə göndərmişdir, onun bütün qələbələri on minlərlə adamın ölümü səbəbinə başa gəlirdi. İndi onun ömrünün son illəri yaxınlaşırkən, Çingiz xanın yenidən cavan və güclü olması, yer üzündə ən güclü xaqanı izləyən və onu torpağa və heçliyə çevirmek istəyən ölümün möhkəm caynaqlarından həmişəlik yaxa qurtarması indi əldən düşmüş bu qocadan asılı idi.

Hər iki qoca xeyli susdu. Sonra Çingiz xan soruşdu.

— Səfəriniz uğurlumu keçdi? Dayandığın şəhərlərdə bir şeydən çətinlik çəkmədin ki?

— Əvvəlcə məni hər cür yeməyə bolluca qonaq edirdilər, — deyə Çan Çun cavab verdi. — Lakin son vaxtlar sonin qoşunlarının olduğu torpaqlardan keçərkən hər yerdə döyüşlərin və yanğınların izlərini gördüm. Orada yemək tapmaq çətin idi.

— İndi nə istəsən, sənin üçün tapılacaq. Hər gün nahara yanına gel.

— Yox, mənə belə mərhəmət lazımlı deyil! Dağ adamları səyyar həyat keçirir və təklik sevir.

Xidmətçilər qızıñ gətirdilər, ancaq alim ondan imtina etdi. Xaşan dedi:

— Yanımda qal, necə bilirsən o cür də dolan. Biz səni xüsusi söhbət üçün çağırarıq. Getməyə icazə veririk.

Çan Çun yerindən qalxdı, ovuclarını birləşdirdi, hörmət olaməti olaraq əllerini tərpətdi və çıxdı.

Çox keçmədən monqol qoşunu geriyə, Mavərənnəhr torpaqlarından keçib şimala hərəkət etdi. Çingiz xan yolda dəfələrlə alim üçün üzüm şərabı, yemiş və müxtəlif yeməklər göndərdi.

Qoşun Ceyhun çayını qayıqlar üstündə düzəldilən üzən sünə körpü ilə tez keçib Səmərqəndə tərəf getdi.

Bir dəfə dayanarkən Çingiz xan Çan Çuna xəbər göndərdi ki, mühüm söhbət üçün gecədən xeyli keçmiş onu gözləyəcək.

Düşərgənin uğultusu sakitləşəndə və qurbağaların qurultusu qüvvətlənəndə Axay Tayşı alim Çan Çunu hərəkətsiz dayanmış gözətçilərin yanından ulu xaşanın sarı xeyməsinə apardı.

Qızıl taxtın hər iki tərəfində hündür gümüş şamdanlarda yoğun mum şamlar yanırırdı. Çingiz xan bardaş qurub ağ keçənin üstündə oturmuşdu, tülkü quyuqları sallanmış girdə parlaq papağı üzünə kölgə salmışdı, ancaq gözərə pələng gözərə kimi yanırırdı. Yanında, xalça üstündə monqol və Çin dillerini bilən iki katibi oturmuşdu.

Çan Çun taxtın qabağında xalçanın üstündə əyləşərən dedi:

— Mən dağlar adamiyam və uzun illərdir ki, en gözəl və böyük elm olan “dao”nu öyrənirəm. Mən ancaq tənha qalmağı və sakit yerdə olmağı sevirəm, səhraları dolaşmaq və ya orada durub düşüncələrə dalmaq isteyirəm. Burada, şah xeyməsinin yanında əsgərlərin, onların atlarının və arabalarının çoxluğundan hemişə səs olur.

Buna görə də mən hemişə narahatam. Ona görə də öz ixtiyarımıla mənə qoşunlarından ya qabaqda, ya da geridə getməyə icazə verələrmi? Kobud dağlı üçün bu böyük mərhəmət olar.

— Necə istəyirsən, qoy elə də olsun, — deyə xəşən cavab verdi. Sonra soruşdu: — Izah et görüm, ildirim nədir? Cadugerler və baş şaman Beki mənə deyirlər ki, guya ildirim göydə, buludların arxasında yaşayan allahların nərlitisiidir. Onlar adamlara qəzəblənəndə nərə çekirler. Bu, doğrudurmu? Onlar o vaxt qəzəblənirlər ki, adamlar onlara lazımlı olduğu kimi qara heyvan yox, başqa rəngdən olan heyvanları qurban gətirirlər. Bu da doğrudurmu?

Çan Çun cavab verdi:

— Göyün adamlara qəzəbi heç də qurbanın çoxluğuna və ya azlığına görə tutmur. Həm də göy ona görə qəzəblənmir ki, ona qara yox, sarı, ala və ya ağ qoyun və ya at qurban edirlər. Bir də sənin şamanlarının belə bir səhv sözlerini eşitmışəm ki, guya yay vaxtı çayda çimmək və suda paltar yumaq, keçələri bükmək və göbəlek yiğmaq olmaz — guya bunların üzündə göyün bərk qəzəbi tutur və yere ildirim ilə tufan göndərir... Adamların göylərə hörmətsizliyi bundan ibarət deyil, adamların çoxlu cinayət tövətmələrindədir... Mən qədim kitablarda oxumuşam ki, adamların üç min müxtəlif cinayətindən on iyrənci — öz valideynlərinə hörmətsizliyidir!.. Yolda mən tez-tez görürdüm ki, sənin təbəələrin öz valideynlərinə yaxşı hörmət eləmirler: özləri ziyafətlərdə yeyiricir, qoca ata, ana və babalarını isə acıdan öldürürler. Qəlbsiz oğullar və qızlar öz valideynlərini təhqir etdiklərindən, müqəddəs göylərin adamlara qəzəbi tutur, onları ildirim ilə cəzalandırır.

Çingiz xan:

— Alim yaxşı danışır! — dedi və mirzələrə emr etdi ki, valideynlərə hörmət haqqında qanun¹ vermək üçün Çan Çunun sözlərini monqol, Çin və türk dillərində yazsınlar.

Bu vaxt qızıl nimçələrdə müxtəlif yemeklər gətirildi və Çan Çun ancaq bir ovuc bışmiş düyü və bir az mövülc götürdü. Xaşan soruşdu:

— Müqəddəs alim! Çoxdan öyrənmək istəyirəm, sendə elə bir dərman yoxdur ki, qocanı cavan eləsin, zəif adama yeni qüvvə versin? Sən elə edə bilməzsən ki, böyük çayın fasiləsiz axan sular

¹ “Yasa”ya belə bir qanun yazılmışdır.

kimi mənim ömrümün günləri davam etsin və dayanmaq bilməsin? Səndə insani ölməz edən dərman varmı?

Çan Çun gözlərini aşağı dikdi və dinmezcə barmaqlarının ucu-nu bir-birine bənd elədi.

— Əgər səndə indi belə bir dərman yoxdursa, — deyə Çingiz xan davam etdi, — onda bəlkə sən belə bir dərmanı necə düzəltməyi bilirsin? Bəlkə sən mənə necə ölməz olmanın sırrını bilən başqa bir alimi və sehirkarı göstərə bilərsən? Əgər əbədi yaşamaqdan ötrü sən mənim üçün belə bir dərman düzəltsən, mən sənə qeyri-adi, görünməmiş mükafat verərəm, mən səni noyon və böyük bir vilayotin hakimi edərəm... Mən sənə at torbası dolu qızıl verərəm. Mən sənə müxtəlisf ölkələrin yüz gözəl qızını bağışlayaram!

Çan Çun cavab vermədən və gözlərini qaldırmadan soyuqdan əsirmiş kimi titrəməyə başladı, xaqan isə onu şirnikləndirməkdə davam etdi:

— Mən sənin dağının üstündə görünməmiş gözəllikdə bir saray tikərəm ki, beləsi ancaq Çin boqdixanın ola biler. Sən bu gözəl sarayda oturub yüksək həqiqət haqqında düşüncələrə dalsan... Mənə heç cavənləq lazımlı deyil. Qoy mən indiki kimi belə qoca və aqsaqqal qalım, ancaq mən isteyirəm ki, öz əllərimlə qurdugum böyük monqol dövlətini axırı görünmədən, uzun illər öz çiyinlərimdə saxlayım...

Xaqan susaraq alışib yanmış gözlərini alimin yorğun sıfətinə zilləmişdi. O, özünü yiğisirdi, zəhimli xaqana gözaltı baxıb astadan dilləndi:

— Dağları, sakitliyi və düşünməyi sevdiyim halda qızıl mənim nəyimə lazımdır? Özümü necə idarə etməyi bilmədiyim halda böyük bir vilayəti idarə edə bilərəmmi? Bütün gözəl əsir qızları yaxşı oğlanla ərə ver. Mənə saray lazımlı deyil, — mən daşın üstündə dayananda da düşünə bilərəm... Ən məşhur Çin alimləri tərefindən yazılmış bütün müdrik kitabları oxumuşam və indi mənim üçün heç bir sırr qalmayıb. Mən sənə əsil həqiqəti deyə bilərəm: insanın gücünü artırmaq, onun xəsteliklərini müalicə etmek və həyatını qorumaq üçün çox vəsait var, ancaq onu ölməz etmek üçün heç bir dərman yoxdur və olmamışdır.

Çingiz xan başını sallayaraq fikrə getdi və xeyli susdu. Söhbəti kitaba yanan mirzələrin qamış qələmlərinin ciriltisi kəsildi. Ancaq yanmış mum şamları çatırtısı eşidilirdi. Nəhayət, xaqan dedi:

— Bizim qoca monqolların belə bir məsəli var: “Düz danışan adam öz əcəli ilə ölmür”, — doğru danışanı əcəli çatmamış paxılıqlıdan vurub öldürülər... Buna görə də adamlar çoxlu yalan danışma-ğə çalışırlar... Sən isə, ağılli qoca, məni görmək üçün on min li yol gəlmisen və ancaq tekce sən mənə həqiqəti, ölməzlik üçün əlavə olmadığımı demekdən qorxmadın! Sən saf qəlbli və düz adamsan. Əgər bir xahişin varsa — de! Söz verirəm ki, yerinə yetirim.

Çan Çun ovuclarını bir-birinə yapışdırıd və xaqanın qarşısında baş eydidi.

— Mənim ancaq bir xahişim var, qarlı yolları, dağları və sehraları da buna görə keçib gəlmisəm ki, sənə deyim öz rəhimsiz müha-ribələrini dayandır və hər yerde xalqlar arasında sülhü bərqərar elə!

Çingiz xanın qaşları çatıldı. Üzü eýildi. Fisıldayaraq o, elə çı-ğırıcı ki, mirzələrin əlindəki qələm kağızın üstündə atılmağa başladı.

— Hər yerdə sülhü bərqərar etmək üçün müharibə lazımdır!.. Bizim qocalar nahaq demirlər: “Ancaq öz barışmaz düşmənini öldürəndən sonra uzaqda və yaxında rahatlıq olur”... Mən isə həlo köhnə düşmənim, tanqut şahı Burxanı məhv etməmişəm! Bir də dünyanın ikinci yarısı hələ mənim hökmranlığım altında deyil... Mən buna dözə bilərəmmi? Sən alim olsan da, sənin xahişin əsas-sızdır! Belə xahişlərlə bizi bir daha incitmə!

Çingiz xan taxtın dəstəsindən tutaraq yerindən azca qalxdı və qəzəbdən titrəyərək fisıldadı:

— Getməyə icazə veririk!

Çingiz xan həmin ilin qışını Səmərqəndin yaxınlığında keçirdi. O, şəhərin darısqallığını sevmirdi və monqol düşərgəsində yaşayırıd.

Əvvəlcə o qədər yağış yağdı ki, bütün torpaq palçıq oldu və getmək çətinləşdi. Sonra tez-tez qar yağdı və elə soyuq düşdü ki, bir çox at və öküz donaraq yollara töküldü.

Alim Çan Xarəzm şahının bağlarla əhatə olunmuş keçmiş şəhərətrafi “Göy sarayında” yaşayırıd. Qoca orda şeirlər yazırıd. Dəstə-dəstə ac kəndlilər onun yanına gəlirdilər. Monqol əsgərləri onların bütün əmlakını, heyvanlarını, arvad və uşaqlarını əllerindən almışdilar. Çan Çun Çingiz xanın ona verdiyi yeməkləri paylayır və gələnlər üçün özü sıyıq bisirirdi.

MONQOLLARIN “ƏSAS ORDAYA”¹ QAYITMASI

Çingiz xan düşərgənin yerini deyişmək məqsədilə qoşuna Səmərqənddən Seyhun çayına təref hərəkat etməyi əmr edərkən, onun göstərişlə Məhəmməd şahın anası, qarı, məlikə, Türkən xatun, şahın keçmiş həremləri və başqa məşhur esir qadınlar monqolların keçdikləri yol boyu düzüldülər: bütün əsgərlər keçib gedənə kimi onlar Xarəzm dövlətinin süqutu üçün ucadan oxşayıb ağladılar.

Qoyun ilinin evvəlində (1223) Çingiz xan Seyhunun sağ sahilində idi. Böyük, mögrur və dikbaş Cuçidən başqa Çingiz xanın oğlanları Caqatay, Uqedey və Tuli buraya qurultaya gelmişdilər. Çingiz xan oğlanları, xanlar və baş hərbi rəislərlə yaxın on üç ildə axırıncı, sonuncu dənizə kimi bütün qərb ölkələrini fəth etmək planını müzakirə edirdi.

Çingiz xanın düşərgəsi, sahibleri tərəfindən tərk edilmiş bağların içində idi. Buraya yaxınlıqdakı dağlardan çoxlu qaban gəlirdi. Çingiz xan qaban ovlamağı sevirdi, bunları at üstündən nizə və ox ilə vururdu.

Bir dəfə o, çöl donuzlarının ardınca çapanda atı buraxdı. Xan yixıldı, atı isə çapib getdi. Nəhəng qaban dayanaraq yerdə hərəkətsiz uzanmış Çingiz xana baxdı, sonra yavaş-yavaş qamışlığı girdi. Başqa ovçular özlərini çatdıraraq atı tutub getirdilər. Xaqqan ovu dayandırıb düşərgəyə qayıtdı, əmr etdi ki, çinli alim Çan Çunu çagırsınlar, O, öyrənmək istəyirdi ki, Çingiz xanın çöl donuzunun qabağında yixılmasında əbədi göylərin müdaxiləsi yoxdur ki? Çan Çun dedi:

– Biz hamımız öz həyatımızı qorunmayıq. Ulu xaqqanın yaşı artıq keçib, o, indi az ov etməlidir. Murdar qabanın bataqlığın içinde uzaan “cahanı lərzəyə salana” toxunmaması isə göylərin himayəsinin onun üstündə olması deməkdir.

– Mən ovu atmaliyam? Yox, bu məsləhəti yerinə yetirmək olmaz! – deyə Çingiz xan cavab verdi. – Biz monqollar kiçik yaşlarından ov etməyə, at üstündən nişan almağa öyrəşmişik, hətta

qocalar belə bu adətdən el çəkə bilmirlər. Nə isə, sənin sözlərini mən ürəyimdə saxlayaram.

Çingiz xan Çan Çunu mükafatlandırmaq məqsədilə bir sürü südlü inek və bir ilxi seçmə at getirməyi əmr etdi, lakin alim bu hədiyyəni qəbul etmədi, cavab verib dedi ki, o, Çin dağlarına adı poçt arabasında da qayıda biler. Sonra alim xaqqan ilə vidalaşdı və öz iyirmi şagirdi və bir dəstə əsgər ilə geri yola düşdü. Çingiz xanın çoxlu əyam qoca daosu şərab səhəngləri və nadir meyvə səbətləri ilə yola saldılar. Ondan ayrılrək bir çoxlarının gözləri yaşardı...

Meymun ilində (1224) Çingiz xan öz qoşununu geriye, monqol çöllərinə apardı.

İnək yemiş qoca pələng sallaq qarnını çəkə-çəkə sıx qamışlığa, öz yuvasına yavaş-yavaş necə qayıdırsa, çoxlu qənimətdən ağırlaşmış Çingiz xanın qoşunu da o cür yavaş hərəkət edirdi. Hər əsgərin bir neçə yük atı, dəvəsi və öküzü var idi. Əsgərlərle birlikdə qoyun sürürləri, palçaltalar, xalça, silah, mis qablar və başqa taşan edilmiş müsəlman əmlakı yüklenmiş cirildən arabalar gedirdi. Onların yanına, atların və dəvələrin üstündə, arabalarda, monqol və müxtəlif tayfalardan olan qadınlar və uşaqlar gedirdilər. Əldən düşmüş, cir-cindir içində və ayaqyalın olan əsirlər uzun, axını görünməyən sıralar ilə addımlayırdılar.

Bütün bu dəstə tələsmədən irəlileyir, yaxşı otlaqlar olan yerlərdə ayaq saxlayırdı. Beləliklə qoşun yayı və qışı yolda keçirdi, öz ardınca isə gebərmış, parçalanmış at və öküz cəmdəkləri, Mərkezi Asiyanın susuz və çinqılı yollarının əziyyətinə davam getirməyən, əsirlərin meyitlərini qoyub getdi.

Yazda Çingiz xan Kerulen çayının üstündəki öz obalarına gəlib çıxdı və əmr etdi ki, xaqqanın sarı xeyməsini Buki Suçequ düşərgəsində qursunlar. O, burada bütün məşhur xanların və fərqlənmiş sərkərdələrin müşavirəsini çağırırdı və heç vaxt çöllerde görünməyən zəngin bir ziyafət düzəltdi. Bu ziyafətdən üç gün sonra Çingiz xanın gənc arvadı Güllən xatun öldü. Belə bir şayiə yayıldı ki, bu ölümde xaqqanın qardaşları təqsirkardırlar... Həqiqəti isə kim bilir ki? O biri Toyuq ilində (1225) Çingiz xan öz doğma obalarında qaldı və “Yasaqı” elan edərək monqol xalqını “Ağlılı olmaq və razılıq yoluna” çağırırdı, onun kəlamlarının məcmuəsi¹ belə adlandırıldı.

¹ Bu məcmuədən ancaq əhəmiyyətsiz parçalar qalıb.

¹ Monqollar Çingiz xanın yaxın qohumlarının yaşadığı Onon və Kerulen çaylarının axını boyunca yerləşən şimal-şərqi Monqolustanı əsas orda adlandırdılar.

ÇİNGİZ XAN SƏFƏRDƏ ÖLMƏYİ QƏT ETDİ

İtaət etməyən tanqutlar şahlığında yenidən qiyam qaldırıldığını eşidərən Çingiz xan sakit dayana bilmədi. Ulu xan, Burxan şahı cəzalandıracağının və etdiyini unutmamışdı. O, yürüşə hazırlaşmağa başladı və oğlanları üçün xəber göndərərək bildirdi ki, qoşunu irəli özü aparacaqdır.

Böyük oğlu inadkar Cuçidən başqa üç oğlu yene gəlib çıxdı, böyük qardaşı Cuçi ilə düşməncilik edən Caqatay ailə müşavirəsi zamanı dedi:

— Cuçi, qıpçaqların ölkəsini öz doğma ulusundan çox sevir. O, Xarəzmde monqolları bir qıpçağa belə el dəyməyə qoymur. Cuçi bu həyasız sözleri açıq deyir: "Qoca Çingiz ağlını itirib, çünkü bu qədər ölkələri dağıdır ve xalqları rəhimsizcəsinə qırır". Cuçi ov zamanı bizim atamızı öldürmək və monqolların əsas ordasından ayrılmış müsəlmanlarla dostluq müqaviləsi bağlamaq isteyir.

Bunu eşidən Çingiz xan qəzəbdən alışb yandı və qardaşı Utçığını və inanılmış adamları Xarəzmə göndərərək əmr etdi ki, Cuçi tez atasının yanına gəlsin. Çingiz xan Utçığının qulağına dedi: "Əgər gəlməkdən boyun qaçırsa və Xarəzmde qalsa, onda dinməzə vur və heç bir söz demədən öldür!"

Cuçi atasına xəber göndərdi ki, xəstə olduğundan gəle bilmir. O, çöldə qıpçaqların yanında qaldı. Sədaqətli adamlar isə Çingiz xana yazdırılar ki, Cuçi xan sağlamdır, tez-tez ova çıxır və onlar Cuçının yanında ulu xaqanın gizli əmrini yerinə yetirmək üçün qalmışlar.

Caqatay öz ulusunu idarə etmək üçün yenidən Səmərqəndə qayıtdı, Çingiz xan sevimli iki oğlu Uqedey və Tuli ilə İt ilinin əvvəlində (1226) öz qoşununu tanqutların üstünə apardı və Onqon Talan Xudun deyilən yerdə çatdı. Burada o, dehşətli yuxu gördü və ölümünün yaxınlaşması haqqında danışmağa başladı. O, başqa dəstədə olan oğlanlarının ardınca adam göndərdi.

O biri gün sübh çəngi Uqedey və Tuli gəlib çıxdılar. Onlar verilən yemekləri yeyib doyduqdan sonra Çingiz xan xeymənin içində olan başqa şəxslərə dedi:

— Mənim öz oğlanlarım ilə gizli müşavirəm var. Öz dərdlərimiz haqqında mən onlarla təklikdə danışmaq isteyirəm. Hamınız gedin.

Bütün xanlar və başqa adamlar çıxb gedəndən sonra Çingiz xan hər iki oğlunu öz yanında oturtdu. Əvvəlcə o, onlara hayat və dövləti idarə etmək barədə məsləhətlər verdi, sonra dedi:

— Hər şeyi diqqətlə yadınızda saxlayın, mənim balalarım! Bilin ki, gözlediyimin əksinə olaraq mənim son səfərim çatıb. Monqolların hamisi, müharibə allahu Suldenin köməyilə mən sizin üçün, mənim oğullarım, elə böyük bir səltənoti fəth etmişəm ki, onun göbəyindən hər tərəfə bir illik yoldur. İndi mən axırıncı vəsiyyətimi edirəm: "Həmişə öz düşmənlərinizi məhv edin və dostlarınızı mükafatlandırın". Bunun üçün isə siz həmişə bir fikirdə olmalısınız və bir adam kimi hərəkat etməlisiniz. O vaxt sizin yaşayışınız asan olacaq və gününüz xoş keçəcək, öz səltənotinizdən zövq alacaqsınız. Əvvəl ferman verdiyim kimi Uqedeyi öz varisim təyin edirəm. Məndən sonra o, ulu xaqan elan edilməlidir və fəxri ağ keçə üstündə yüksəldilməlidir. Bütün dövlətin və monqol xalqının üstündə möhkəm və zəhmli dayanın və mənim ölümümündən sonra mənim "Yasaqımı" təhrif etməyə və ya yerinə yetirməməyə cəsarət etməyin. Heyif ki, mənim oğlanlarım Cuçi və Caqatay indi burada deyillər. Heyif! Qoy elə olmasın ki, məndən sonra onlar mənim iradəmi pozsunlar, öz aralarında düşməncilik etsinlər və səltənetimizdə qarışılıq törətsinlər! Hər kəs evində ölməyi arzu etsə də, mən öz mübariz adımın şərəflə sonu üçün axırıncı səfərə yola düşürəm. Getməyinize icazə veririk.

Bundan sonra Çingiz xan öz qoşunu ilə irali yeridi. Yol boyu qarşıya çıxan tayfaların və şəhərlərin hakimləri bir-birinin ardınca gelərək xaqana itaət etdiklərini bildirirdilər. Xanlardan biri məcməyidə iri mirvarılər gətirdi və dedi: "Biz tabe oluruq!" Lakin ulu xaqan axırının çatdığını hiss edərək mirvarılərə fikir vermədi və əmr etdi ki, omu qoşunun qabağına sapələsinlər. Bütün əsgərlər yerdən mirvari yiğdilar, ancaq mirvarilerin çoxu tozun içində itdi, sonralar bir çoxları oranı axtarıb mirvari tapirdilər.

— Mənim üçün bir gün, mirvari dolu məcməyilərdən qiymətlidir, — deyə Çingiz xan qüssə və həyəcan keçirirdi.

Bu vaxt Tanqut şahı Çingiz xanın yanına elçilər göndərdi. O, onları qəbul etmədi, Tanqut elçiləri xanın böyük müşaviri Yelyu Çusaya belə dədilər:

– Bizim şah bir neçə dəfə ulu xaqana qarşı qiyam qaldırıb, bundan sonra həmisi monqollar bizim ölkəyə soxularaq xalqı qırıb və şəhərləri talan etmişlər. Müqavimət göstərməyin ehemmiyyəti yoxdur. Biz Çingiz xana xidmət etməyə gəlmışik, biz ondan sülh istəyirik, onunla müqavilə bağlamaq və ona and içmək və and vermək arzusundayıq.

Yelyu Çu-say elçilərə belə cavab verdi:

– Ulu xaqan xəstədir. Qoy tanqutların şahı Çingiz xan yaxşı olana kimi gözləsin.

Çingiz xanın xəstəliyi gündən-günə artırdı: o, ölümünün yaxınlaşdığını aydın görərək əmr etdi:

– Mən ölündə, mənim öldüyümü heç kəsə deməyin, ağlayıb hay qoparmayıñ, qoy bunu düşmənər bilib sevinməsinər və ruhlanmaśınlar. Tanqutların şahı və əhalisi hədiyyələr ilə qalanın qapılarından çıxan kimi onların üstünə hücum edib qırın!

Ulu xaqan doqquz qat yıgilmış ağ keçənin üstündə uzanmışdı. Başının altında deri mütəkkə var idi, ayaqlarının üstünə qara samur xəzi salılmışdı.

Uzun və anqlamış bədəni çox ağır görünürdü və o, dünyamı lər-zəye getirən adam indi yerində tərpənə bilmir və ağırlamış başını qaldırmaq üçün çətinlik çəkirdi.

O, yanı üstə uzanmışdı və her dəfə nəfəsini dərəkən nəyinsə siçan kimi nazik səslə ciyildəyini eşidirdi. O, siçanın harada olduğunu uzun müddət başa düşə bilmədi. Nehayət o, əmin oldu ki, siçan onun sinəsində ciyildəyir, o, nəfəs almayıanda siçan da susur və deməli siçan onun xəstəliyi idi.

O, arxası üstə dönəndə xeymənin yuxarısında təkərə oxşayan deşiyi gördü. Orada buludlar yavaş-yavaş üzürdüllər. Bir dəfə o lap yüksəkdən uçan durna dəstəsini görə bildi. Onların uzaqlara, yeni, naməlum yerlərə çağırıran qaqqıltısı eşidildi.

Xaşan yadına saldı ki, o, "sonuncu dənizə" kimi getmək istəyirdi, lakin elə Hindistannın sərhədində istiyə tab gətire bilmədi və bədəni qırımı, gicisən ləkələrlə örtüldü; bu vaxt o, qoşununu geriyə, sərin monqol çöllərinə tərəf döndərdi.

İndi o, zəifləyərək və aciz qalaraq səhərlər piyalədəki suyun buza döndüyü, başı göy buludlara dəyən dağlar arasındaki soyuq Tanqut dərələrində mehv olur. Qüvvəsi hər an keçdikcə onu tərk edir, həkimlər isə onu gah aldadır, gah da onu at üstünə mindirmə-

yə və çöldə uzun buynuzlu maralların ardınca qaçmağa və ya san ələkeçməz qulanların ardınca qovmağa qadir etmək üçün lazım olan otu tapa bilmirlər. Qulanlar? Bəs gözəl dikbaş Gülen xatun hanı? O da artıq yoxdur! Deməli, çinli alim ölməzlik üçün çarə olmadığını dedikdə haqlı imiş!

Xaşan qurumuş dodaqlarını güclə tərpədərək piçıldı:

– Mən mavi monqol çöllərinin böyük xalqını öz əlimin altına toplayanda belə eziyyətlər çəkməmişdim... O vaxt çox çətindi, elə çotin idi ki, yəhər qayışları tarıma çəkilir, dəmir üzəngilər sınırdı... Lakin indi mənim eziyyətlərimin sonu yoxdur... Bizim qocalar doğru deyirlər: "Daşın dərisi yoxdur, adamın isə əbədiyyəti..."¹

Çingiz xan həyəcanlı yuxuya getdi. Siçan isə daha bərk civildəyirdi, böyrü sancırdı, nəfəsi kəsilirdi.

Xan ayılanda çinli Yelyu Çu-say ayaqlarının altında diz çöküb oturmuşdu. Çingiz xan kimi uzun və ariq olan bu müdrik məsləhətçi öz nəzərlərini xəstədən çəkmirdi. Xaşan dedi:

– Nə... yaxşı... və nə... pis...

– Buxara ölkəsindən sənin mütərciminin Mahmud Yalvac gəlib. O deyir ki, orada...

Xaşan əsəbiliklə əlini tərpətdi və çinli susdu:

– Mən soruşuram ki, – deyə Çingiz xan piçıldı, – həyatda nə... yaxşı... və nə pis... iş görmüşəm?

Yelyu Çu-say fikrə getdi. Həyatdan gedən adama nə demək olar? Birdən onun gözleri qarşısında yüzlərə sima canlandı... O, Asiyanın qandan və göz yaşlarından bulanmış çaylarının kəsdiyi mavi düzəlli və dağları gördü... Şəhərlərin xarabalıqları, bunların his çəkmiş divarları arasında qocaların, uşaqların, gözəl cavanların parçalanmış və sışmiş yiğin-yığın meytilləri, şəhərləri dağıdan monqolların uzaqdan gələn boğuq sosları və fəryad edən əhalini döyürek ulaşan monqolların: "Yasa" belə buyurur! Çingiz xan belə buyurur!" sözləri yadına düşdü.

Çürüyən meytılardan qalxan dəhşətli üfunət, sağ qalmış əhalini xarabalıqlardan da qovur, onlar bataqlıqlarda, komalarda daldalanaraq hər an monqolların qayıdacığını və onları əzab-əziyyətli qui olmağa aparan kəməndlərin atılacağına gözləyirdilər... Bir mənzərə bütün parlaqlığı ilə gözünün önündə canlandı. Səmərqəndin dağlımış

¹ Monqolların "Altan Tobçı" salnamesindən.

divarının yanında büyük, ariq bir dəvə arxası üstündə uzanaraq uzun quru ayaqlarını geniş açmışdı; onun dəhşət dolu gözlerində hələ həyat nişanəsi var idi. Acıdan qupquru quruyub dərisi sümüyüne yapışmış bir neçə adam dirsəyə qədər qana bulaşmış əllerile bir-birini itələyərək dəvənin yırtılmış qarnından içini tikə-tikə çıxarıb elə orada acgözlükle yeyirdilər... Səssiz uzanmış "cahanı lərzəyə gətirən" uzun ariq qıcıları və qupquru əllerile həmin dəvəyo oxşayırıdı və onun qiyılmış gözləri həmin ölüm dəhşətiley parlayırdı. Vərisləri də onun yanında o cür vurnuxaraq bir-birini itələyir və böyük qanlı mirasdan bir şey qoparmağa çalışırdılar...

- Məğər sən... xatırlaya... bilmirsən?.. Danış!

Yelyu Çu-say piçildədi:

- Sən həyatında çoxlu və böyük, hem də sarsıcı, dəhşətli işlər görmüsən. Bunu sənin səfərlərin, tədbirlərin və sözlərin barədə kitab yazan doğru söyleye bilər...

- Əmr edirik... bilikli adamları... çağırın ki...mənim səfərlərim... tədbirlərim... və sözlərim barədə...dastan yazsın...

- Buna əməl olunacaq¹.

Çadırda sakitlik idi. Hərdən ocaq çırtıldayıv və ya damdan gələn yel quru yovşan və süpürgə otundan qalanmış ocağın mavi tüstüsünü yuxarı çəkirdi. Yenə piçilti eşidildi:

- Beş mənim... elədiklərimdən... ən yaxşısı... nədir?..

Ölənə təselli vermək istəyən Yelyu Çu-say dedi:

- Sənin gördüğün işlərin ən yaxşısı, sənin "Yasa" qanunlarından. Sənin nəsillerin bu qanunlara hörmətlə əməl edərək dünyani on min il² idarə edəcəklər.

- Doğrudur! Onda... hər yer... qəbir kimi... sakit olar... səhralıq çöllərdə... bol ot... bitər... qəbir kurqanları... arasında isə... ancaq təkcə... monqol atları... otlayar...

Xaşan susub əlavə etdi:

- Bir də sərbəst... qulanlar...

¹ Çingiz xanın ölümündən sonra şahidlərin dilindən onun həyatı və səfərləri barədə monqol, Çin və fars dillerində rəsmi salnamələr yazılıdı. Bunların hamisində hadisələrin əsil mənzəresi təhrif olunaraq Çingiz xan və monqolların törendikləri qırğınlardan təriflenir. Həqiqəti ancaq İranın müasir saray tarixçisi Raşidəddin, ərəb tarixçisi İbn el-Asir və bir neçə başqası yazmışdır.

² Çingiz xanın ölümündən (1227) 141 il sonra (1368) monqollar fəth etdikləri Çindən qovulmuş və 153 il sonra (1380) Kulikov çölündə darmadığın edilmişlər.

Çingiz xan gözləri qapalı uzanmışdı, nazilmiş burnu irəli çıxmış və gicgahları çıxura düşmüdü.

Mahmud Yalvac, çinli həkim və baş şaman səssiz daxil oldular. Onlar xaşanın ayaqları altında diz çökərək dinməzçə oturdular və onun ayılacağını və danışacağını gözləməyə başladılar. Xaşan gözlərini açdı və onun nəzərləri Mahmud Yalvac'a sataşdı.

- Mənim oğlum... Caqatay... qərb vilayetlərini... necə idarə edir?

Qəşəng geyinmiş, xoşsifəti Mahmud Yalvacın başında dümağ çalma, əynində qırmızı xələt var idi. O, əllerini iri qarnının üstündə birləşdirərək yerə qədər eyildi.

- Sənin igid oğlun Caqatay xan və bütün monqol bahadırıları, həmçinin onun Seyhun və Zərefşan sahillerində itaet altına aldığı bütün xalqlar Allahdan sənin sağ-salamat olduğunu və uzun illor hökmranlıq etməyini arzulayırlar.

- Beş şimal xalqlarının hökmədarı... mənim böyük oğlum... Cuçi xan... ölkəni necə idarə edir?

Mahmud Yalvac əllerilə üzünü örtdü. Monqol adətlərinə görə yaxın adamın ölümü barədə danışanda, indi artıq "mütəddəs kölgə" olmuş mərhumun həmişə deyildiyi adını çəkmək yaxşı deyil, onu başqa ehtiramlı sözlərlə əvəz edərək, eyhamla demək lazımdır. Buna görə də Mahmud Yalvac uzaqdan başladı:

- Şimal xalqlarına hökmranlıq etmək haqqında sənin fərmanını alandan sonra beylərə əlan etdi ki, böyük səfərə hazırlaşır.

- Mənə qarşı?

- Yox, mənim ulu hökmərim! Nizələrin ucu qorba, bulqar, qıpçaq, saksin və uruslara tərəf çevrilib. Fəqət səfər baş tutmadı və bütün əsgərlər öz obalarına qayıtdılar. Aydın gündə çaxan ildirim kimi, hamiya böyük bəla üz verdi!

- Başa sal!

- Xan ailəsi üçün çöldə böyük ov düzəldilmişdi. Beş min nöker düzənliyə çıxaraq qamışlıdan qabanları, canavarları və bir neçə poləngi qovub getirdilər. O biri beş min atı isə uzaq çöldən sayqakları, ceyranları və vəhşi atları qovdular. Axşam, ovdan sonra tonqallar alovlananda və ziyafət başlanması vaxt nökerlər, ən dəhşətli döyüslərdən belə sağ-salamat çıxan adamı tapa bilmədilər. Onu çox axtardılar, nəhayət tapdılar, amma necə! O, səhralada yalqız uzanmış, hələ sağ idi, onun üstündə bir damcı da qan yox idi, amma o, bir söz belə deyə bilmirdi, ancaq qəzəb dolu gözləri ilə mənalı-mənalı baxırdı...

– O doğrudanmı... həlak oldu...
– Qələbələrile şöhrət qazanan, sənə ən əziz və yaxın olan bahadır həlak oldu, – naməlum canilər onun belini sindirmişdilər.

Çingiz xanın sıfəti əyildi. Əlləri samur xəzindən olan örtüyü əzdi. O, piçildədi:

– Utçığın talesdi... Artıq böyük bahadır və təcrübəli sərkərdə yoxdur... onu isə heç kəs əvez edə bilməz! İndi Xarəzmin... hakimi kimdir?

– Ağlılı anasının rəhbərliyi altında böyüyən sənin cavan nevən Batı xan. O qadın bütün nökerləri çağıraraq oğlu ilə kurqanın təpəsinə çıxdı. Batı xan atasının kəhər atını minmişdi. Qəzeblə oğlan nökerlərə çığrıdı: “Dünyamın dörd tərəfini zəbt edən bahadırlar, qulaq asın! Sizin qılıncılar artıq paslanıb! Onları qara daşda itiləyin! Mən sizi qərbə, böyük İtil çayından o tərəfə aparacağam. Biz qorxaq xalqların torpaqlarından tufan kimi keçəcəyik və mən babam Çingiz xanın səltənətini dünyyanın son sərhədlərinə kimi genişləndirəcəyəm... And içirəm ki, atamı məhv edən o caniləri tutub qazanlıarda diri-dirisi bişirəcəyəm!”

Qaralıb qorxunc görkəm alan və gözləri süzülen Çingiz xan dır-səklənərək bir təhər dedi:

– Cavan olmaq yaxşıdır... Səni irəlide qələbələr gözləyəndə... Hətta boynunda kündə¹ olsa da... Fəqət Batı hələ uşaqdır... O, səhv buraxar... Onu da məhv edərlər! Buyururuq ki, mənim ən sədəqətli “pəncəsi parçalanmış qaplanım”... tedbirli Subutay... Batının yanında... Həmişə məsləhətçi olsun... O, onu qoruyar və vuruşmağı öyrədər... Batı mənim qələbələrimi davam etdirər... və dünya... monqol pəncəsinin altında olar...

Çingiz xan yanı üstə yixildi. Sol gözü qiyıldı, parıldayan və heybətlə sağ gözü oturanlara zilləndi.

Həm nəzərlərini aşağı dikib xeyli susdu. Şairin² sözləri yada düşdü:

Dörd nəfər oturmuşdu, sərkərdənin yanında,
Birinin də güc-taqət qalmamışdı canında. –
Bəs onlar kim idilər? Biri dərvish-münəccim,
Biri şaman, o biri şəhər bilən bir həkim.
Tilsim əllerindəydi, dərman qabaqlarında,
Lakin şəfa verməyi bacarmayırdı heç kim.

¹ Cavanlıqda Çingiz xan üç il düşmən obasında qul olmuş və boynunda ağır kündə gozdirmiştir.

² Xosrevani (X əsr)

Xeymənin qabağında duran at kişnəyerək sükutu pozdu. Hami səksənərək xaqana baxdı, – onun sağ gözü parlaqlığını itirərək tut-qunlaşdı.

Çingiz xan çoxdan idi ki, yoğun polad ağacından qaynılmış və içərisinə qızıl döşənmiş tabutu özü ilə gəzdirdi. Gecə oğlanları onu xəlvəti olaraq sarı xeymosının ortasına qoyular. Çingiz xan tabuta zirehli geyim ilə uzatıldı. Sinosino qoyulmuş əlləri itilənmiş qılıncın dəstəsindən yapışmışdı. Qara polad dəbilqəsi qapalı gözləri, rəngi qaçmış sərt sıfotinin ağılığını aydın nəzərə çarpdırmırı. Tabutda onun hər iki tərəfinə oxlar ilə kaman, bıçaq, çaxmaq daşı və qızıl piyalə qoyulmuşdu.

Xaşanın emrinə əsasən, sərkərdələr onun ölümünü gizli saxlayıv və tanqutların mərkəzi şəhərinin mühəsirəsini davam etdirirdilər. Tanqutlar hədiyyələr ilə şəhərin darvazalarından çıxıb sülh təklif edəndə, monqollar onların üstünə hücum çəkib hamisini qırdılar, sonra şəhərə girib onu xarabazara döndərdilər.

Çingiz xanın tabutunu keçəyə sariyaraq və on iki öküz qoşulmuş ikitekərli arabaya qoyaraq monqollar geriyə üz tutdular. Bahadırılar əsas ordaya çatana kimi hökmdarm ölümünü vaxtından əvvəl heç kəsin xəbər verməməsi üçün yolda rast göldikləri bütün canlıları – həm adamları, həm heyvanları qırırdılar və ölenlərə deyirdilər:

– Buludlardan yuxarıdakı səltənətə gedin! Orada bizim müqəddəs hökmdarımıza can-başa xidmət edin! Xalq matəmi zamanı Çingiz xanın şöhrəti bahadırı, mərkitlərə, çinlilərə, qıpçaqlara, iranlılara, gürçülərə, alanlara və uruslara qələbə çalan sərkərdə Cebe noyon elan etdi:

– Bir dəfə “bizim səltənəti quran şəxs” Burxan Xaldun dağında ov edirdi. “Artıq aramızda olmayan” dağın yamacındaki boş yerde qoca ağacın altında dincəlirdi. Bu boş yer və göyo baş qaldırı hündür qaməli sidr ağacı onun xoşuna gəldi. Mən onun bu sözlərini eşitdim: “Bura vəhişi maral üçün yaxşı otlaqdır və mənim əbədi rəhatlığım üçün ləyaqətli yerdir. Bu ağacı yadınızda saxlayın”.

Xaşanın sərkərdələri əmri yerinə yetirərək dağda gözəl, hündür sidr ağacının bitdiyi yeri tapdilar. Çingiz xanın tabutunu ağacın dibində yere basdırıldılar.

Qəbrin ətrafında tədricən elə sıx və yabanı meşə göyordi ki, onun içindən keçib qəbri tapmaq olmurdu. Belə ki, qoca mücavirlər bu qəbrin harada olduğunu göstərə bilməzlər.

EPİLOQ

Birinci fasil^k

BURADAN MONQOLLAR KEÇMİŞDİR

*Qarlı dağlar, qarlı dağlar.
Mən kaşırə qul olmuşam.
Üzüm gülmez, qəlbim ağlar,
Qançı ilə vurulmuşam.
Nə dərmanım, nə şəfəm var,
Qarlı dağlar, qarlı dağlar.*


Xiva qulunun mahnisindən

Böyük Ceyhun çayından şərqə gedən geniş yolda monqolların törətdikləri qırğından sonra hərəkət dayandı. Bu yoldan bir çox əsrlər zəngin karvanlar keçərdi. Yol ətrafindakı dükanlar və karvansaralar da boş qaldı. Bunlar xarabalığa dönmüşdü, darvaza və qapılarını əsgərlər tonqal qalamaq üçün sindirib aparmışdilar. Suvarılmayan böyük bağlar solmuşdu, cünki arxları təmizləyən və suyu buraxan yox idi.

Əcnəbi çekmeni geymiş tuşqun sisəlli gənc atlı qəribə və qeyri-adı görünürdü. O, çəqqalların didib dağdıqları insan sümükləri tökülmüş tozlu yol ilə yalqız gedirdi. Onun ərəb cinsindən olan qara atı ayaqlarını bir ahənglə yerə vururdu, atlı isə fit çalaraq onu həvəsləndirirdi.

– Sahra ölü kimidir! Nə adam, nə dəvə, nə də it var! – deyə yoluñ ah çəkdi. – Bütün günü yoldan ancaq iki canavar tələsmədən keçib getdi, elə bil sonsuz qəbiristanlığa oxşayan bu sakit düzərin sahibi bu qurdalar id... Əgər belə getsə mənim bu yorulmaz atum öz sahibi ilə tezliklə qorxunc monqol qılınclarının izi qalmış bu ağ kələlərin yanında uzanıb qalmalı olacaq.

İrəlidə tərpəşən qara nöqtələr qəribə görünürdü. At qulaqlarını qıṣaraq sınxırdı. Atlı bir az yaxın getdi. Bir neçə iri qartal göz qamaşdırıcı günəşin işq saçdığı tozlu yola düşmüş qurbanlarının üstündə vurnuxurdu.



Atlı fit verdi. Qartallar iri qanadlarını ağır-ağır tərpədərək uçub yaxınlıqdakı təpələrin üstünə qondular. Arabanın saldığı təze yolun arasında parçalanmış türkmən paltarı geyən bir qız qəribə vəziyyətdə uzanmışdı. Qartallar onun hələ öz gözəlliyyini saxlayan üzünü didib dağımışdilar.

– Bu da monqolların işidir! Onlar uşaqları tutub qeydinə qalmırlar, əylənib sonra da aturlar...

Qırımcı tərpəndi, at irəli çapdı. Yolun döngəsində o, arxadan bir dəstə monqola çatdı. Qabaqda talan edilmiş əmlak yüksəlnmiş hündür tekərli iki araba cırılı sala-sala yavaş-yavaş gedirdi. Hər arabada şeylərin üstündə tülük dərisindən qulaqlı papaq qoymuş və qoyun kürkü geymiş bir monqol arvadı əyləşmişdi. Onlar toz içinde tənbəl-tənbəl addımlayan öküzləri səsləyirdilər.

Arabaların ardınca yarımcılpaq, əldən düşmüş, qolları arxasına bağlanmış və zəiflikdən səndəloyən üç əsir qadın sürüñürdü. Tüklü iri it dilini çıxarıraq onların ardınca gedirdi. İki xırda höryüy qulaqlarının üstündən sallanan yeddi yaşılı monqol oğlan uşağı yavaş gedən inəkləri təlosdırılmış kimi əsirləri qovurdu.


– Uraqş, uraqş, muu! (Irəli, irəli, axmaq!) – deyə oğlan çığırı və onları bir-bir çubuqla vururdu. O, böyük admanın əynindən çıxarılmış pambıqlı sırmına xələt geymişdi, etəklərini qaldıraraq qurşağına keçirmişdi. Ayaqlarında iri çəkmələr var idi. Balaca monqol ayağından çıxmasın deyə çəkmələrini dizdən aşağıda qayıشا bağlamışdı. Tapşırılan işin ehəmiyyətini başa düşürmiş kimi uşaq, xüsusən qadını çox qovurdu. Qadın isə ancaq arabaya bağlanmış ipin köməyilə yeriyirdi. Sarı paltarının yırtıqları arasından onun qırmızı yarası və sümükləri çıxmış kürəyi aydın görünürdü. Qadın yalvarındı:

– Buraxın məni! Mən qayıdım! Qızım Xədicə orada qalıb... Mən onu özüm götürərəm!..

Boz atı ilə tozun arasından çıxan qoca monqol onun sözünü kəsdi:

– Qızı nə eləyirsən, ey? Özün ipin dalınca güclə sürüñürsen, hələ bir başqa yabı da dartmaq isteyirsən!..

Qoca qırımcı ilə qadını vurdu. O, qabağa cumub yixıldı. Onun bağlandığı ip dərtildi və əsir qadını ardınca apardı. Monqol arvadı arabadan çığdırı:



— Qoca köpek, niyə acgözlük edirsen. Əgər axsaq qoyun olsayıdı, onu dizimin üstünə alardım, qoyunun heç olmasa dərişı, eti var. Bu heyvanın biza nə xeyri olacaq? Qızı çoxdan öldü, özü də odur yixıldı. Biz isə hələ Kerulenin doğma sahillərinə çatmaq üçün çox getməliyik. Burax onu!

— Ölmez! Canı bərkdir! — deyə qoca qeyzdən xırıldadı. — Bu cəmdək də, o biri üç cavan da bizim yurda kimi gedib çıxacaqlar. Başqa qonşularımızın hərəsi evlərinə iyirmi qul aparr, biz isə dör-dünə apara bilmirik. Ey heyvanlar, irəli! Uraqş, uraqş!

Monqol, sürünen qadına bir qırımc vurdu, ip qırıldı, əsir qadın yolda qaldı. Arabalar irəli getdi. Qoca boz atını saxlayıb yaxına gə-lən cavan atlıdan soruşdu:

— Sağalar, ya sağalmaz? Al, satıram! Ucuz satıram, cəmi iki qızıl dinara...

— O heç gecəyə kimi də qalmaz! İki mis dirhəm istəyirsən verim?

— Ver! Doğrudan bəlkə də yaşamadı! Onda heç bunu da ala bilmərəm... — Monqol atlıdan aldığı iki mis pulu çəkməsinin boğazına soxdu və atını çaparaq öz arabasına tərəf yönəldi.

Atlı yana dönərək arxaya baxmadan qurumuş çöl ilə çapıb getdi...

Qabaqda ağ xarabaliqlar, qəribə qırıntı yiğinları, deşilmiş qədim divarlar və bir neçə əzəmatli tağ görünürdü. Onların üstündə müxtəlif rəngli ərəb yazıları hələ də qalmaqdı idi. Bu gözəl binaları tikən memarlar böyük möharət və düşüncə sərf etmişlər, böyük dörd-künc daşlardan qəşəng saraylar, görkəmli mədrəsələr və hündür minarələr quran naməlum bənnələr isə daha çox zəhmət çəkmişdilər.

Atlı piçildadi:

— Bir dərz quru yonca və bir neçə çörək olsayıdı, onda biz bir gündə gedib yaşıl dağlara çatardıq, orada adam da tapılar, tonqal başında səmimi söhbət də etmək olar.

Daş xarabaliqları artıq yaxındır. İri tağlar altındaki ağır darvaza laybağay açılıb. Qapıların üstünə başı qabarlı mixlərlə şəkilli iri demirler vurulmuşdur.

“Tanış darvazadır! Bir vaxt dərviş Hacı Rəhim, kəndli Qurban Qızıq və balaca oğlan Tuqan buradan keçmişdir. İndi Tuqan böyüyüb, mahir əsgor olmuş, lakin yurdsuz yolcu kimi, əvvəl gözəl və

izdihamlı olan bərəkatlı Buxarada özünə nə çörək, nə do bir yer tapır”.

Tutqun darvazanın altında atın nalları gurultu ilə səsləndi. Qabaqda sari bir tülkü qaçıb zibilin üstünə çıxdı və sonra gözdon itdi.

At səssiz, ölü şəhərin xarabaliqları arasından ehtiyatla addımlayırdı. Budur baş meydan... Xalqın yiğisidə bu izdihamlı yeri ozəmotlı binalar əhatə edirdi. İndi meydani zibil basmış və onun ortasında at sümükləri ağarır. Göyün füruzəyi ənginliklərində boz çalağanlar hərekətsiz qanadlarını gərorək süzür.

At məscidin daş pilləkonlarının yanında ayaq saxladı, qulaqlarını şəkleyərək sırxırdı və dal-dalı getdi. Qabaqda, daş kürsünün üstündə iri açıq Quran var idi. Onun yağışdan büzüşən vərəqləri küloyn təsirilə yellənirdi.

“Monqolların qəzəbli hökməndəri, kürənsaqqallı Çingiz xan səmənd ayğırında bu daş pillələrlə məscidə girdi. Burada o, Buxaranın qoca kişilərinə buyurdu ki, yasti sıfət əsgərlərini doyunca yedirsinlər. Bundan sonra meydanda ocaqlar qalandı, qoyun cəmdəkləri qızardıldı... O vaxtdan tava daşlarının üstündə ocaqların izi qalmışdı”...

Tuqan atlıdan düşüb əynindəki çekmenini yero sərdi və quru çörəyi doğradı. O, atın yuyonunu açıb cilovun ucundan tutaraq pillələrin üstündə əyləşdi.

Daş yiğiminin dahında nə isə tərpəndi. Kərpic qırıntılarının arxasından üzülmüş bir qadın qalxdı. O, cir-cindira bürünərək yaxınlaşış əlini uzatdı və alışib yanın aegləz nəzərlərini çörək qırıntılarından çəkə bilmedi.

Tuqan ona bir ovuc quru çörək qırıntısı verdi. O, qiymətli bir şey almış kimi təntənəli hərəkətlə yavaş-yavaş çörək qırıntılarını götürdü. O, çörək qırıntılarını şışmiş dodaqlarına yaxınlaşdırıldı, lakin sərt hərəkətlə əlini aşağı salıb quru çörəyi bərabər qaydada daşın üstünə düzdü, əlinə yapışan qırıntıları ehtiyatla yalayıb çıçırdı:

— Ey tülkülər, ey yekəqarınlar, bura gelin! Qorxmayıñ! Özümüzüñküdür, yaxşı adamdır.

Tava daşlarının arasında qaralan deşikdən əvvəlcə bir, sonra üç pirtlaşış uşaq başı göründü. Daş-kəsəyin arasından keçərək bir-birindən yapmış uşaqlar yavaş-yavaş qadına yaxınlaşdırılar. Günün

yandırıldığı bu çilpaq uşaqlar bir dəri, bir sümük idilər, ancaq qarınları top kimi şismişi. Qaralan deşikdən daha iki uşaq çıxdı. Onlar qalxmadılar, iməkləyərək yaxınlaşdılar, şismiş qarınlarını qucaqlayaraq oturdular.

Qadın, əlini çörək qurusuna uzadan uşaqların əlinin üstünə vurdu və bir-bir uşaqların ağzına çörək qırıntıları qoymağa başladı. O, da-nışdı:

— Qoyun dərisinə bürünmüş bu qorxunc adamlar... hücum çək-dilər... Balaca atlarında hər tərəfə çapdılardı və gözlərinə sataşan hər şeyi götürüb apardılar... Onlar orimi öldürdüler, — o, ailəmizi müdafiə etmək istoyirdi... Onlar bütün uşaqlarını tutub apardılar, — bilmirəm, onlar sağdırılmı?.. Atlılar məni kəməndlə çəkə-çəkə apardılar, hamının gözü qabağında təhqir etdilər. Bir gecə mən bir təhər qaçıb gizləndim və bu xarabalıqlara gəlib çıxdım.. Burada öz evimi tapa bilmədim. Ancaq zibil yığını gördüm. Gündüzlər kör-tənkələlər qaçışır, axşamlar da çəqqallar ulaşış dolaşır. Şəhərin yanında mən monqolların atıb getdikləri bu uşaqları tapdım. Biz birlikdə yemək axtarıraq, yeri eşib yabani soğan çıxarıraq. İndi bu uşaqlar monim uşaqlarım olub və biz bir yerdə ölçəyik, bəlkə də sağ qaldıq.


Tuqan axırıncı çörəyini qadına verdi, atın cilovundan tutub şəhərdən çıxdı.

Tuqan geldikcə Səmərqəndə yaxınlaşındı. O, karvanlara rast gəlmirdi. Hərdən tarlalarda tək-tək kəndlilər görünürdü. İki dəfə monqol süvariləri gözə dəydi. Bu vaxt kəndlilər biçilmiş ot kimi yero düşür və arxlara doğru iməkləyirdilər. Monqolların ardınca gedən toz təpələrin arxasına çökiləndə, qorxuya düşmüş kəndlilər yenidən qalxaraq torpağı belləməyə başlayırdılar.

İkinci fəsil

İZDİHAMLI SƏMƏRQƏND ŞƏHƏRİ HANI?

Bir neçə gündən sonra Tuqan qəbirlər qazılmış kimssəsiz bir təpənin üstünə gəlib çıxdı. Buradan çayın yaşıl vadisindəki şöhrətli Səmərqəndin xarabalıqları görünürdü. Yastı damlı evlər bir-birinə



yapışmışdılar, lakin keçmişdə on minlərlə mahir sənətkarın çalışdı-
ğı Mavərənnəhrin keçmiş paytaxtında heç bir horəkət hiss edilmirdi.

Qala divarlarının sökülmüş və yağış yuduğu yerlərindən
şəhərin ortası görünməkdə idi. Sonuncu Xarəzm şahı Məhəmmə-
din tikdirdiyi hündür məscidin his çəkmiş hissəsi və iki girdə qüllə
salamat qalmışdı,

Axsaq dilənci, Tuqana yaxınlaşıdı və ariq əlini cir-cindirin içiñ-
dən uzatdı.

— Fağıra sədəqə ver, mərhəmətli igit bay! Allah döyüşlərdə
sənə yar olsun! Düşmən oxunu sənən cəsur ürəyindən uzaq elosin!

— Bəs şəhər hanı? Sultanların və şahların gözəl paytaxtı hanı?
Hanı lovğa tacırlər, təmtəraqlı bazarlar, hanı emalatxanalardakı çə-
kicilərin şən səsi? — deyə Tuqan diləncidən çox öz-özü ilə danışdı.

Dilənci dedi:

— Daha bunların heç biri yoxdur! Axı buradan monqollar keçib!
Məger onlar burada bir şey qoyerlər? Sən sorusursan ki, şəhər nə
oldu? Adamların bir qismini rəhmsiz süvarilər qırıldılar, o biri qis-
mini uzaq çöllərinə qovub apardılar, qalan əhali isə qayalı dağlara
qaçıdı, orada da çoxu qırıldı.

— Qaçqınlar hələ çoxmu avaralanacaqlar?


— Şəhərin o torəfində, çayın yuxarısında adamlar yavaş-yavaş
yığışır, çırıldan və palçıqdan özlerinə komalar düzoldirlər. Lakin
onlar daima qorxu içində yaşayırlar: monqollar hər gün qayıda bilər-
lər, istədikləri adamı kəməndlə arxalarınca sürüyüb çəkirlər... So-
xavətinə görə Allah canını sağ eləsin!

— Bəs şəhərin ortasındaki bu qüllə nədir?

— Atını o qüllələrdən kənara çək! Ora həbsxanadır! Monqol
xanları ölü şəhərdə artıq həbsxana düzəldiblər. Monqol colladları
onun ətrafında yaşayırlar, onlar dəmir dəyənəklərə dustaqların ba-
şını parçalayırlar. Bunu necə etdiklərini sənə danışaram...

Tuqan qulaq asmayaraq təpədən endi. Ölü şəhərin xarabalıqları
arasından keçərək, Tuqan iki köhnə tutqun və səssiz qüllənin yü-
ksəldiyi qalaya gəldi. Dustaqların ümidiyi itirmiş qohumları divar
boyu yerdə eyləşmişdilər. Gözətçilər ollarında nizə qapı ağızında
dayanmışdılar. Direklərə bağlanan yəhərli atlar mürgüləyirdi.

— Hara gedirsən? Çekil! — deyə gözətçi çığrıdı.



Tuqan dedi:

- Mənim həbsxana nəzaretcisi ilə işim var.
- Ondan ötrü darıxmışan?
- Əger mənim qardaşım qülləyə salınıbsa, onda bəlkə də darıxmışam.

- Bizim həbsxanada quldur az deyil. Ancaq orada çox qalmırlar: onları xəndeyin qabağındakı meydançaya aparıb dəmir toppuzla əmgeyindən vururlar. Xəndeyi bir axtar, bəlkə qardaşının meyitini tapa bildin. Onun adı nə idi?

- O, dərişdir, kitablar yazır, adı Hacı Rəhim Bağdadidir...
- Uzun saçlı ağilsız dəriş? O, hələ sağdır? Biz onu "divanə" çağırırıq. Uzun vaxta salınıb...

- "Həmişəlik və olənə kimi?"
- Mən səninlə çox danışdım. Atını bağla, keç həyətə. Həbsxananın rəisini soruş. Onun evi oradadır. Qapının yanındakı qarmaqdan bardaq asılıb. Bardağın içinə azı altı dirhəm atmağı yaddan çıxarmayasan. Onda rəis sənə qulaq asacaq...

Tuqan atını bağlayıb həyətə girdi. Həbsxana rəisi əyninə pambıqla sıyrılmış qırmızı xələt və yalnız ayağına yaşıł ayaqqabı geyərək evin eyvanında dayanmışdı. Yarımçılpaq arıq aşpaz ayağındakı zəncirləri cingildədərək tabağın içində kabab üçün qoyun ətindən doğrayırdı. Rəisin ağ saqqalının ucu, durnaqları və ovuclarının içi hənəli idi. Qamış əsa ilə o, aşpazın çıynıñə vurub deyirdi:

- İştiotu çox tök! Tənbəllik etmə! Belə! Nar suyu da tök!
- Tuqan qapıdan asılmış bardağı gördü və onun içine on mis dirhəm atdı. Rəis qasqabaqla Tuqana baxdı.
- Mən Subutay bahadırın dəstəsində olan müsəlman əsgəriyəm. Onun icazəsilə qohumlarını axtarmağa gedirəm. Bu da mənim payszman!

Tuqan ipdən asılmış yazılı və quş şəkilli lövhəni çıxarıb ona verdi. Rəis payszanın o tərəf-bu tərəfinə baxıb Tuqana qaytardı.

- Səni bu səfillərin evinə gəlməyə nə məcbur edib?
- Mən qohumum dəriş Hacı Rəhim əl-Bağdadini axtarıram. O, burada yoxdur ki?

- Allah ona lənət eləsin, monim ilə səni isə şəkkaklıqdan və onur tanışlığından uzaq eləsin!

- Onu niyə tutublar? Mən onu mömin bəndə kimi tanıydım.

- Əcəb mömin imiş! O, müqəddəs kitablara laqeyd yanaşlığı, şəkkaklılığı və danişarken bir də heç vaxt böyük Allahın adını çekmədiyi üçün müqəddəs şeyxüislamın və hörmətli imamların toləbilə həbsxanaya salınmışdır. Onun axırı çatıb! Onun yeri cəhənnəm olacaq!.. Onun yolu oradır!

Tuqan fikirləşib dedi:

- Ona verilən ittihamlar ağırdır, amma bəlkə mənə onun taleyi yüngülləşdirməyə icazə verəsən?

- Nahaq zəhmət çəkmə! Ancaq ölkəmizin qüdrətli hökmətləri Çaqatay xanın böyük vəziri Mahmud Yalvacın tələbindən sonra onu sağ saxlamışlar. O, dünyamı lərzəyə salan Çingiz xanın həyatı və səfərləri barədə kitab yazmayınca onu buraxmayacaqlar.

- Hacı Rəhim öz yazılarını qurtarandan sonra, onu buraxacaqlarmı?

- Nə danışırsan! O, hətta tövbə etsə belə onu həbsxanadan ona görə çıxaračaqlar ki, meydanda camaatın qarşısında dilini və əllərini kossinlər.

Buna görə də "divanə" iki ildir kitab yazır və hələ otuz il yazačaql ki, ömrünü uzatsın.

Tuqan dedi:

- Hacı Rəhim mənim xeyirxahım olduğu üçün, mənə əreb dilində oxumağı və yazmayı öyrətdiyi üçün və acıdan ölərkən mənə yemək verdiyinə görə, mən öz yeganə qızıl dinarından savab işlərdən ötrü keçməyə hazırlam... - Tuqan qızıl pulu göstərdi. - Sən isə, böyük rəis, ölümə məhkum edilmiş adama mərhəmət qıl və icazə ver Hacı Rəhimini görüm.

- Qızıl dinarı mənə ver və o biri həyətə keç.

Orada istədiyin qədər öz "divanə" baxa bilərsən.

Tuqan qızıl pulu həbsxana rəisinin hənəli ovucuna qoydu və daş darvazadan keçdi.

DƏMİR QƏFƏSDƏ

Kiçik, ensiz həyətin başındakı divarda dördkünc dəmir şabəkə görünürdü. Orada, bir yiğin əskinin içində nə isə torpoşirdi.


Qəfəsin yanındakı divara ince bir qadın söykənmişdi. O, adətən köçəri lüli tayfasından olan qadınların örtüyü qara, yerə qədər salılanan uzun şala bürünmüştü.

Tuqan elitiyatla yaxınlaşdı. Qadın başını çevirdi. Tamış cizgiler onu heyrotə saldı: həmin qırmızıya çalan qarabuğdayı sima, həmin ağıllı qonur gözler idi, amma əvvəlki qayğısızlıq yox idi. Qadın bir anlığa gözlerini ona zillədi, sonra çevrildi... Şübhə yox idi – bu Bint Zəngica idi!

Tuqan yaxın gəlib qəfəsin içinsə baxdı. Məlibus əyilərək orada güclə otura bilərdi. Qaranlıqdan bir-birinə dolaşan uzun qara saçlar və dik baxan qara, parıldayan gözler göründü. Arıqlamış üzündəki dəhşətli dəyişikliyə baxmayıaraq, Tuqan Hacı Rəhimini tanıdı. Dərviş qəfəsin dəmirlərinə törf sürünüb tüklü üzünü onlara yapışdırıldı.

– Sən vaxtında gəlmisən, mənim kiçik qardaşım! – deyə o, xırıldadı. – Tuqan, yaxın gəl və mənim son arzularımı tulaq as. Kinli imamlar məni bu qəfəsən cürütmək istəyirlər və ya camaati qorxutmaq üçün qulaqlarımı kəsmək və məni parça-parça etmək istəyirlər. Amma onlar heç mənim azad fikrimi məhv etməyə, sonsuz nifşetimi boğmağa qadirdirlərmi?.. İndi mon onların istədiklərinin hamısını yazmışam, fəqət onlar bunları oxuduqdan sonra yazılarımda, məni də tonqalda yandıracaqlar. Axi mən onlar kimi qırmızısaqqal Çingiz xan tərifləməmişəm. Xarəzmi dağlarından tatar zülmkarlarına, qadın və uşaqların gönüqlərin qatillərinə şirin təriflər yazmamışam. Gözlerim nə görmüşsə, onların barəsində cəsarətə həqiqəti yazmışam. Nə bacarmışamsa, hamısını etmişəm və indi mənim axırıım çatıb. Məni Salarmın sahilindəki qoca çinarın altında dəsn edin. Mənim müəllimim Əbu Əli ibn Sina böyük alim olmuşdur, cahil və mənfi imamlar ona eziyyət vermişlər. O, höbsxanada cürük samanın üstündə ölmüşdür. O, dünyannın bütün sirlorunu biliirdi, lakin bir şeyi – ölümün pəncəsində necə xilas olmayı bacarmırdı.

Tuqan yavaşcadan danışdı:



– Yadindadırımlı sohrada səninlə birlikdə əl-ayağımız ipə sarınaraq, qorxunc “qara atlı” Qara Xəncərin qılıncı başımızın üstündə olanda son mənə nə deyirdin? “Ruhdan düşmə, gecə uzundur, vaxt hələ qurtarmayıb!” sözlerini mənə sən demirdinmi? İndi isə mon de sənə həmin şeyi deyirəm: “Ruhdan düşmə, gecə hətta heç başlamayıb!”

Hacı Rəhim tez yerindən qalxdı, elə bil qollarına güc gəldi. Tuqan yavaşca, piçilti ilə danışmaqdə davam edərək onu inandırmağa çalışırdı:

– Qulaq as, mənim böyük qardaşım, nə deyirəmsə, o cür də elə, mən sənə üç qara kürəcik verəcəyəm, sən onları udarsan. Bundan sonra sən ölü kimi hərəkətsiz qalacaqsan, ağrı hiss etməyocokson və yuxuda görəcəksən ki, guya dağların üstündən sən sərin bulaqlar və ötərlə çičəklər vadisinə uçmusan... Orada qar kimi ağ atlar otlayır və gözəl səslə qızılqlıqlar oxuyur. Orada sən yenidən on altı yaşında ikən sevdiyin qızı rast geləcəksən.

– Ayılandan sonra yenə də dəmir barmaqlıqlarımı gəmirecəyəm? Mənə belə yuxu lazımdır!


– Dayan, gerisində qulaq as! Son yuxuya gedib dağ vadisində lozzot alınca, mən sənin zindanbanlarına deyəcəyəm ki, sən ölmüşsən və sənin meyitini basdırmaq lazımdır. Bu vaxt zindanbanlar qofesi açıb qarmağı bədəninə keçirəcək və səni qətl olunanların çalasına atacaqlar. Nə qədər ağırsa, döz, çığırıb ağlama! Yoxsa, dəmir toppuzla beynini dağıdarlar. Sən çalada meyitlərin arasında uzananda və gecə yarı ayağını gomirmək üçün çaqqallar göləndə, mən üç əsgorlo səni gözloyəcəyəm. Biz səni əbaya bürüyüb tez şəhərdən kənarə, kimsəsiz yero çıxarıcağıq... Orada ağlin başına gələcək, səni ata mindirəcəyəm və sən ya qərbə, ya da şərqə gedəcək, orada yeni həyatını başlayacaqsan.

– Bəli, sən doğru deyirsən: gecə hələ qurtarmayıb!.. Mən ağ atlar vadisinə getməyə hazırlam! O şəfaverici kürəcikləri tez ver! – Hacı Rəhim qara, qartal caynaqları kimi sert əlini uzatdı.

Tuqan əlvən torbasından üç qara kürəcik çıxarıb Hacı Rəhimə verdi. O, toroddüd etmədən bunları uddu. O, nə isə başa düşülməyən və getdikcə zəifleyən bir şey piçildədi, ləngər vurub yani üstə yixildi.

Gözətçi əlində nizə qəfəsə yaxınlaşdı.

– Mənim rəisim əmr edir ki, daha səfil cinayətkarın yanında qalmayasan!



– Dustağın artıq zəhmli rəisinin mərhəmətinə ehtiyacı yoxdur: o, ölüb!

Göztəçi nizəni şübhə ilə qəfəsə soxdu və yerə uzanan dərvişə batırıldı.

– Çığırmur? Tərpənmir? Görünür, doğrudan da ölüb!.. İndi “divanənin” meyiti çalaya atılacaq...

Əgər siz onu dəfn etmək istəyirsinizsə, onda elə bu gecə edin. Yoxsa itlər və çäqqallar səhərə kimi mərhumu elə didişdirərlər ki, siz heç sümüklerini də yiğə bilməzsınız.. Səxavətin üçün sağ ol! Biz də bir vaxt öləcəyik!..

Dördüncü fəsil

KİTABIN AXIRINCI SƏHİFƏSİ

*Inadlı və sabırlı adam başladığı işi
xeyirlə axırı çatdırır.*

Hacı Rəhim

Tuqan və Bint Zəngica dağıdılmış şəhərin səssiz və boş küçələri ilə yanaşı gedirdilər. Tuqan atının cilovundan tutub ardınca apardı. Nalların səsi boş qalmış binalarda əks-səda verirdi. Hər ikisi izdihamlı Ürgəncə, çayın daşması zamanı həlak olan qoca Mirzə Yusifin evində keçirdikləri cavaklıq günlərini xatırlayırdı.

– Dərbədər düşdüyüm bu uzun illər orzində sənin haqqında düşünmüşəm, Bint Zəngica!

– Bax, uşaqlıq rəfiqən indi yeno sənin qarşındadır. Mən də bütün vətənimizi sarsıdan ildirimin parıltısını və onun gurultusunu eşimmişəm. Lakin şiddətli tufanlar nəhəng palid və çinarları yixarkən, bəzən balaca siyan sağ-salamat qalır, mən də belə xilas oldum!

– Danış görək, bu dəhşətli illərdə sənin başına nə gəlib?

– Qulaq as, gör mənim başıma nə gəldi. Monqollar məni Buxarada tutub Xarəzmin süqutu haqqında onların zalim hökmərdarı üçün qəmli mahnılar oxumağa məcbur edəndə, o, məni teriflədi və omr etdi ki, məni onun çinli xanənde qızları xorunda saxlaşınlar. Onlarla birlikdə mən, insanların qatilinin keçdiyi hər yerdə olurdum. Bir dəfə

Çingiz xan gözlərindən şikayətlənməyə başladı, dedi ki, bir ayın yerinə iki ay görür, çöldə bir ceyranın yerinə gözünə üç ceyran görünür. O, elə fikirləşirdi ki, onunla cılın zarafat edirlər. Monqol şamanları dua oxuyur və Çingiz xanın qabağında oynayırdılar, lakin əcinnoləri qova bilmirdilər. Hökimlər ona toxunmaqdan və dəlişətli gözlərinə baxmaqdan qorxurdular. Lakin Çingiz xanın düşərgəsine gələn Zin-Zəban adlı qoca ərəb kəhhali¹ “cahanı lərzəyo getironı” cəsaretlə müalicəyə başladı. O, doğrudan da Çingiz xana tez yardım elədi. Zalim hökmədar razı qaldı və nə mükafat istədiyini soruşdu. Qoca təbib heç bir xəzinə istəmədi, ancaq barmağını qız xorunun xanəndəsinə uzatdı, o xanəndə də mən idim! Çingiz xan əmr etdi ki, məni təbəbə versinlər. Qoca məni həromxanaya saldı. Mən orada cavan oğlanın qara qıvrım saçları və üzündə xalı barədə oxuyurdum. Həkim bunu eşidib naxışlı kəmərlə məni dövdü. Mən bu dəfə təbəssümü unudan əsgər haqqında oxudum. Qoca yənə məni qayışla dövdü. Bundan sonra onun yanından qaçdım, məni nifret etdiyimiz sərkərdən atəşpərest lüli tayfasının qadınları öz çadırlarında gizlətdilər. Mən onlar kimi qara çadraya bürünərək gəzirdim və heç kəs məni elə vermədi. Ancaq bədbəxtlikdən qoca kəhhal Zin-Zəban məndən qorxunc Çingiz xanın yanına şikayətə getdi və yalvardı ki, onun əsgərləri məni axtarıb tapsınlar. Monqol hökmədarı elə qəzəbləndi ki, hamı yerə yixildi və əllərilə üzünü qapadı. “Mənim hədiyyəmi əldən buraxmağa necə cəsarət etmisən? – deyə Çingiz xan çıçırdı. – Öz arvadını itətdə saxlamağı bacarmamışan? Arvadı sözüne baxmayan kişi mənim torpaqlarımında yaşaya bilməz! Aparın onu!” Calladlar zavallı qoca təbibi tutub ağıllı çal başını vurdular. Nə dəhşətli axırət! O vaxtdan mən lüli tayfasını içinde yaşayıram. Hacı Rəhimin qəfəsə olduğunu bilərək mən ona çörək, qoz, üzüm gətirməyə başladım.. Mən ona yazmaqda da kömək etmişəm...

– Özün təqib olunarkən ona kömək etmişən?

– Hər üç gündən həbsxanaya gelib Hacı Rəhimə bir neçə vərəq kağız verirdim, o isə üç gün ərzində öz xatirələrini yazdığını vərəqləri gizlice mənənə ötürürdü. Bu səhifələrin üzünü çadırda köçürüb bunları Hacı Rəhimə qaytarır və üç gündən sonra yenidən Xarəzmin monqollar tərəfindən istilası haqqında hekayətin təze səhifələ-

¹ Kəhhal – göz hökimi (ərəb.)

rini ondan alırdım. Beləliklə, Hacı Rəhimin qəfəsə yazdığı kitabla yanaşı, mənim əlimlə üzü köçürülen ikinci kitab əmələ gəldi. Mənə yazmağı öyrəden Mirzə Yusifə Allah rəhmət eləsin!

Tuqan:

— Sən böyük iş görmüsən, — dedi. — Əgər kinli imamlar Hacı Rəhimin yazılarını yandırsalar, onda bizdə onun ikinci surəti qalacaqdır! Bizim nəvələrimiz və nəticələrimiz Çingiz xanın zülmü haqqında Hacı Rəhimin hekayətini oxuyacaqlar.

Onlar süretlə axan bulanıq çayın sahilinə gəldilər. Lüli tayfasının his çəkmış çadırları burada qurulmuşdu.

Bint Zəngica bir dəstə kağız vorəqini qoca çinarın altındaki cırıq xalçanın üstünə qoydu. Səmərqəndin xarabalıqları üstündən qalxan parlaq ay təqib olunan sərkərdənin düz xətlərə yazdığı hekayətinin sarı sehifələrini işıqlandırırdı. Bint Zəngica xalçanın üstünə əyləşib sehifələri vərəqlədi və dedi:

— Hacı Rəhim soyuq, heç vaxt qızdırılmayan qəfəsə salındıqdan sonra çox zeifləyib, ancaq o, heç rühdən düşmürdü, elə bil özünün mübariz fikirləri onu isidirdi. O, artıq çətinliklə yazır. Görürsən bu sətirlərdə onun hərfləri necə titrəyir və atılıb-düşür! Qulaq as, gör Hacı Rəhim axırıncı sehifədə nə yazır.

Bint Zəngica ərob əlisbəsi ilə yazılın vərəqi götürüb oxumağa başladı:

— “Mənim kütlöşmiş qələmim rəhmsiz monqolların ölkəmizin çıçəklənən vadilərinə etdikləri hücum haqqında hekayətin sonuncu sətirlərini yazır. Bu kitabı nə qədər səy etsə də, əldən düşmüş müəllisi dinc tayfları amansızcasına qıran zülmkar Çingiz xana qarşı fədakar mübarizəyə qalxmaq istəməyən Xərezmin qorxaq adamları barədə çox danışmaq istəyirdi.

...Əgər bütün xərezmlilər möhkəm və yekdilliklə qəzəb qılıncını çəkib və canlarından keçib vətən düşmənlerinin üstünə atılsayırlar, onda lovğa monqollar və onların qırımızısaqqal hökmdarı Xərezmdə heç yarımlı də qala bilməzdi. Öz uzaq çöllərinə həmişəlik çəkilib gedərdilər...

... Monqollar çox vaxt öz əyri qılınclarının gücünə yox, düşmənlerin pozğunluğu, güzəştə getməsi və qorxaqlığı nəticəsində qalib gelirdilər... Cəsur Cəlaləddin göstərdi ki, o, igid atlılardan ibarət balaca bir dəstə ilə monqolların böyük dəstəsini darmadagın edə bilərdi.

...Ancaq qələm soyumağa başlayan barmaqlarının arasından düşür. Sərgərdən dərvişin qüvvəsi tükenir, günlər tez keçərək axır günü yaxınlaşdırır...

Mən da şairin¹ şeirindən ancaq bir neçə sətrini yaza bilirom:

İller məni ilk bahar
Yağışı tok tərk etdi.
Gəncliyim də bir payız
Yeli kimi tez getdi.

Heyatda gecikdim mən,
Hazır dayanıb sarban.
Yüklənibdir dəvələr,
Yola düşəcək karvan.

...Tanımadığım oxucumla vidalaşmaq üçün deyirom: “Lovğa imamlar və təşəxxüs dən şışmış üləmalar məni dinsizlikdə təqsirləndirirler! Onlar kinli və küt, həm də uzağı görməyənlərdir. Mənim kimi imansız olmaq asan və boş şey deyil”². Buxovlanılmış mütəfəkkirlərin kütbeyn cəllada qalib gələcəyinə, istismar edilən əməkçinin zülmkara və zorakiya qalib gələcəyinə, biliyin yalana qalib gələcəyinə olan inamım kimi möhkəm və alovlu heç bir şey yoxdur! Mən bilirom, elə gözel bir zaman gələcək ki, o vaxt həqiqot, insana olan qayğı və azadlıq bizim ölkəmizi ümumi xoşbəxtliyə və aydınlığa doğru aparacaqdır! O gün gələcək, o gün olacaqdır!”

Bint Zəngica üç gümüş üzük olan nazik qara barmağını dodaqlarının üstüne qoydu, əyri qışlarını çataraq yazılmış sehifələri söyle bir-birinin üstüne düzdü və bunları əlvən parçasının içine bükdü. O, parlaq, qara gözlərini Tuqana zillədi və piçilti ilə dedi:

— İndi mən lüli tayfasından üç igid oğlan çağırırm. Siz Hacı Rəhimi xilas etmək üçün qətl olunanların çalmasına yollanarsınız. Axi gecə hələ uzundur və hələ qurtarmamışdır. Biz onu xilas edəcəyik!

1939

¹ Əbu Əli ibn Sina (XI əsr)

² Xosrovani (X əsr)

KİTABDAKILAR

<i>Ön söz</i>	4
<i>Salam, oxucum!</i>	5

BİRİNCİ KİTAB

Böyük Xarəzmədə asayışdır

I. Derviş xırqəsində	9
----------------------------	---

<i>Birinci fəsil.</i> Qızılqus	9
<i>İkinci fəsil.</i> Köçeri alaçığında	13
<i>Üçüncü fəsil.</i> Sehra igidi	16
<i>Dördüncü fəsil.</i> Adil hakim	20
<i>Beşinci fəsil.</i> Müqəddəs qapı	24
<i>Altıncı fəsil.</i> Şahın salnameçisi	27

II. Xarəzm şahı qüdretli və zehmtidir!	35
--	----

<i>Birinci fəsil.</i> Sarayda səhərdir	35
<i>İkinci fəsil.</i> Böyük İsgəndərin "nuba"sı	40
<i>Üçüncü fəsil.</i> Qəzebli knyaz	44
<i>Dördüncü fəsil.</i> Tikilmiş kölge	48
<i>Beşinci fəsil.</i> Sexavet	51
<i>Altıncı fəsil.</i> Türkən xatunun fitnəsi	55
<i>Yedinci fəsil.</i> Hərəmhananın esiri	60
<i>Səkkizinci fəsil.</i> "Bədxəber" də sevinc gotire bilər	63
<i>Doqquzuncu fəsil.</i> Gözdən düşmüş vəliəhdin bağında	69

III. İrgiz çayı qırağında vuruşma	77
---	----

<i>Birinci fəsil.</i> Qıpçaq çölüne yürüş	77
<i>İkinci fəsil.</i> Naməlum tayfa ilə vuruşma	83

IV. Düşmənlər sərhəddədir	91
---------------------------------	----

<i>Birinci fəsil.</i> Monqol qoşunları hücumu hazırlıdır	91
<i>İkinci fəsil.</i> Şərq hökmədərinin elçiləri	93
<i>Üçüncü fəsil.</i> Şahın gecə vaxtı elçi ilə səhbəti	96
<i>Dördüncü fəsil.</i> Elçi Çingiz xan haqqında nə danışdı	99
<i>Beşinci fəsil.</i> Ulu xagan xəbəri dinleyir	106
<i>Altıncı fəsil.</i> Çingiz xan gecəni narahat keçirir	108
<i>Yedinci fəsil.</i> Gülən xatunun çadırında	112
<i>Səkkizinci fəsil.</i> Xaçan barmaqları ilə sayır	115
<i>Doqquzuncu fəsil.</i> İtmiş karvan	117
<i>Onuncu fəsil.</i> Elçiye ölüm yoxdur	120
<i>On birinci fəsil.</i> Çingiz xan qozoblenir	121
<i>On ikinci fəsil.</i> Məktubu belə yazarlar	126

V. Naməlum xalqın hücumu	131
--------------------------------	-----

<i>Birinci fəsil.</i> Kim özünü qorumursa məhv olur	131
<i>İkinci fəsil.</i> Qurban Qızıq igid oldu	135
<i>Üçüncü fəsil.</i> Müharibə başlandı	141
<i>Dördüncü fəsil.</i> Əsgərin pənahı – onun iti qılıncıdır	144
<i>Beşinci fəsil.</i> Teymur Məlik eله keçmir	148
<i>Altıncı fəsil.</i> Monqollar qumların içindən keçirlər	150
<i>Yedinci fəsil.</i> Mühasirə olunmuş Buxarada	152
<i>Səkkizinci fəsil.</i> Buxara döyüssüz təslim oldu	156
<i>Doqquzuncu fəsil.</i> "Kerulen gölləri gözəldir!"	160

İKİNCİ KİTAB


Monqol qamçısı altında

I. Xarəzm üzərində qasırga	169
----------------------------------	-----

<i>Birinci fəsil.</i> Silahı atanlara aman yoxdur!	169
<i>İkinci fəsil.</i> Semərqəndin ağsaqqalları şəhəri satıldılar	174
<i>Üçüncü fəsil.</i> Xarəzm şahı heç yerde rahatlıq tapmır	177
<i>Dördüncü fəsil.</i> Abeskun dənizinin bir adasında	182

<i>Beşinci fəsil.</i> Qurban Qızıq evinə yola düşdü	187
<i>Altıncı fəsil.</i> Qurban öz ailəsini axtarır	190
<i>Yeddiinci fəsil.</i> Məlikə Türkən xatunun qaçması	193
II. Böyük Xarezmin son günləri	197
<i>Birinci fəsil.</i> Cəlaləddin Çingiz xanı döyüşə çağırır	197
<i>İkinci fəsil.</i> Sind ətrafında döyüş	201
<i>Üçüncü fəsil.</i> Hacı Rəhim mirzə oldu	203
<i>Dördüncü fəsil.</i> "Qara ath"	207
<i>Beşinci fəsil.</i> Hacı Rəhimin nağılı	212
<i>Altıncı fəsil.</i> Çingiz xanın üç oğlu Ürgənc üste düşməncilik edirdilər	221
<i>Yeddiinci fəsil.</i> Qara Xencer nağılin axırını izleyir	224
<i>Səkkizinci fəsil.</i> Ürgənci almaq üçün – onu əvvəlcə dağıtməq lazımdır	230
<i>Doqquzuncu fəsil.</i> Qara Xencer ölüm qüllosindo	232
<i>Onuncu fəsil.</i> Hacı Rehim cavan Batı xanın yanında	239

III. Kalka yanında döyüş	243
<i>Birinci fəsil.</i> Çingiz xanın emri	243
<i>İkinci fəsil.</i> "Ulu xaqana" xəbər geldi	244
<i>Üçüncü fəsil.</i> "Sonuncu dənizi" axtararken	247
<i>Dördüncü fəsil.</i> Alanlar və qıpçaqlar ölkəsində	249
<i>Beşinci fəsil.</i> Kalka yaxınlığındakı tatar düşərgəsində	252
<i>Altıncı fəsil.</i> Sorgordan Ploskinya tatar əsirliyində	256
<i>Yeddiinci fəsil.</i> Kiyevdə həyəcan	261
<i>Səkkizinci fəsil.</i> Subutay bahadırın tədbiri	272
<i>Doqquzuncu fəsil.</i> Monqollar Dnepr sahilində	274
<i>Onuncu fəsil.</i> Uruslar və qıpçaqlar çölə hərəkət etdilər	277
<i>On birinci fəsil.</i> Tatarların təlesi	281
<i>On ikinci fəsil.</i> Subutay bahadır döyüşə hazırlaşır	282
<i>On üçüncü fəsil.</i> Döyüş başlandı	287
<i>On dördüncü fəsil.</i> "Döyüş amansız və qəddar olacaq..."	291
<i>On beşinci fəsil.</i> Tatarların sümükler üstündə qonaqlığı	297




IV. Çingiz xanın aqibəti	301
---------------------------------	-----

<i>Birinci fəsil.</i> Çingiz xan atlarının başını döndərməyi əmr etdi	301
<i>İkinci fəsil.</i> Çingiz xanın yoxsul alimlərlə məktublaşması	305
<i>Üçüncü fəsil.</i> Məni ölməz et!	308
<i>Dördüncü fəsil.</i> Monqolların "Ösas ordaya" qayıtması	316
<i>Beşinci fəsil.</i> Çingiz xan səfərdə ölməyi qət etdi	318

Epilog	326
---------------	-----

<i>Birinci fəsil.</i> Buradan monqollar keçmişdir	326
<i>İkinci fəsil.</i> İzdihamlı Səmərqənd şəhəri hanı?	330
<i>Üçüncü fəsil.</i> Dəmir qəfəsde	334
<i>Dördüncü fəsil.</i> Kitabın axırıncı sehisəsi	336



Buraxılışa məsul: *Umud Rəhimoglu*
Texniki redaktor: *Zahid Saritorpaq*
Kompyuter səhifəleyicisi: *İslam Rzayev*
Kompyuter operatoru: *Günel Ədalətqızı*
Korrektor: *Tofiq Qaragaya*

Yığılmaga verilmişdir 01.06.2006. Çapa imzalanmışdır 01.12.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 21,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 240.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.